

FİRİDUN BƏY KÖÇƏRLİ

**AZƏRBAYCAN
ƏDƏBİYYATI**

İKİ CİLD

I CİLD

**“AVRASİYA PRESS”
BAKİ-2005**

*Bu kitab “Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild”
(Bakı, Elm, 1978) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni, müqəddimə,
izah və qeydlərin müəllifi:

Ruqiyyə Qənbərqızı

Redaktorları:

Əziz Mirəhmədov
Bəkir Nəbiyev

894.36109 – dc 21


AZE

Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild.
Bakı, “AVRASIYA PRESS”, 2005, 560 səh.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı fundamental əsərində ədəbiyyat tariximizin ən önəmli səhifələri, ədəbi proseslər elmi ardıcılıqla nəzərdən keçirilmişdir. İndi də öz ədəbi və elmi dəyərini itirməyən “Azərbaycan ədəbiyyatı” əsəri milli-bədii söz sənətimiz haqqında mötəbər məxəz sayılmış və sayılmaqdadır.

ISBN 9952-421-16-6

© “AVRASIYA PRESS”, 2005



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

FİRİDUN BƏY KÖCƏRLİ VƏ ONUN “AZƏRBAYCAN ƏDƏBİYYATI” ƏSƏRİ

Məşhur Azərbaycan alimi, tənqidçi və pedaqoqu Firidun bəy Əhməd ağa oğlu Köçərli (1863-1920) və onun oxucuya təqdim olunan bu samballı əsəri Azərbaycan ədəbiyyatşunaslığı, tənqid və estetik fikri tarixində şorəfli yerlərdən birini tutur.

Qırx illik fəaliyyətini doğma xalqının ictimai və mədəni tərəqqisinə həsr edən Köçərli dahi mütefəkkir-yazıcı M.F.Axundzadəun maarifçilik ənənələrinin fəal təbliğatçısı və yorulmaz davamçısı olmuşdur.

F.Köçərlinin fəaliyyətə başladığı XIX əsrin səksəninci illəri Azərbaycan millətinin təşəkkül etdiyi, milli şüurunun getdikcə qüvvətləndiyi bir dövr idi. Bu zaman “çar hökuməti və yerli irticaçıların hər cür manealərinə baxmaya-raq, mədəniyyət, ədəbiyyat, incəsənət və elm sahəsindəki yeniliklər Azərbaycana da nüfuz edirdi.

XIX əsrin ikinci yarısında Azərbaycanda bəzi elmlər, realist dramaturgiya, nəşr və nəzm inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, Azərbaycan milli teatrının əsası qoyulurdu. Bir sıra şəhərlərdə əvvəlcə rus dilində, sonralar isə yerli dillərdə qəzətlər nəşr edilməyə başladı, kitablar və jurnallar meydana çıxdı...¹

Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası da məhz bu illərdə möhkəmlənməyə başlamışdı. F.Köçərlinin “Татарские комедии” silsilə məqalələri² bu ideyanın ilk, nisbətən konkret və məhdud ifadəsi olsa da, onun gələcək “Литература азербайджанских татар”³ və “Azərbaycan türklerinin” ədəbiyyatı” əsərləri üçün təməl daşları idi.

F.Köçərlinin çoxsırılık Azərbaycan ədəbi irlərini toplayıb, elmi prinsip və ardıcılıqla öyrənərk öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində xalqın istifadəsinə verməsi onun ən böyük xidməti sayılır. Bu əsəri yazımaqla Köçərli müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə, gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdı.

¹ Azərbaycan tarixi. Üç cilddə. II cild, Bakı, 1964, səh.334

² Ф. К а р л и н с к и й. Татарские комедии. “Новое обозрение”, №№ 3, 7, 16 iyun 1895, №№ 3924, 3928, 3937

³ Yenə onun. Литература азербайджанских татар. Tiflis, 1903. Tədqiqat əsərlərində kitab çox vaxt “Azərbaycan tatarlarının ədəbiyyatı” adlandırılır. Halbuki onu Köçərlinin özü kimi “Azərbaycan türklerinin ədəbiyyatı” və yaxud hələ o dövrde tatar qəzeti “Tərcüman”da (17 oktyabr 1903, № 46), həmçinin alimin son zamanlar nəşr edilmiş “Seçilmiş əsərləri”ndə (Bakı, 1963, səh.43) olduğu kimi “Azərbaycan ədəbiyyatı” adlandırmaq daha düzgün olar.

⁴ Bu müqəddimədə Köçərlidən gətirilən misallarda və kitabın hər iki cildinin mətnində “türk” sözü “Azərbaycan” (məs., “türk ədəbiyyatı” - “Azərbaycan ədəbiyyatı”) və “azərbaycanlı” mənənasında işlənmişdir.

* * *

“Azərbaycan ədəbiyyatı”nın yazılıdığı dövrde və ondan əvvəl Yaxın və Orta Şərqi, həmçinin qonşu xalqlar ədəbiyyatşunaslığında olmasa da rus ədəbiyyatşunaslıq elmi sahəsində çox işlər görülmüşdü. Rus ədəbiyyatşunaslığı P.A.Yefremov, M.Qlazunov, L.N.Maykov, S.A.Venqerov, A.N.Pipin, V.A.Nikolski, D.N.Ovsyaniko-Kulikovski, M. N.Speranski, N.K.Piksanova və başqalarının⁵ yazdıqları, tərtib və ya nəşr etdikləri mükəmməl ədəbiyyat tarixləri, monoqrafiyalar, bioqrafiq lügətlər və s. əsərlərlə zəngin idi. Bu əsərlərdə rus yazıçılarının həyat və yaradıcılığı geniş və hərtərəfli təhlil olunur, ədəbiyyatşunaslıq elminin ayrı-ayrı məsələləri haqqında qiymətli mülahizələr söylənir, rus ədəbiyyatı tarixinin sistemli bir şəkildə tədqiqi sahəsində uğurlu addımlar atılmışdır.

Azərbaycan ədəbiyyatşunaslığı isə hələ də təzkirə, cüng və müntəxəbat şəklindən uzağşa gedə bilməmişdi. Əsrlər boyu təzkirə müəllifləri öz əsərlərini fars dilində yazmış və ona bu dildə yazan yazıçıları daxil eləmişdilər. Əhməd Razi, Lütfəli bəy Azər, Mirzə Tahir Nəsrabadi, Əlişir xan və b. təzkirəçilərin əsərlərində yalnız fars dilində yazan Azərbaycan şairlərinə yer verilmiş, ana dilində yazış yaradan böyük sənətkarlar isə konarda qalmışdır⁶. XIX-XX əsr Azərbaycan təzkirəçilərinə gəldikdə isə, akademik H.Arashlinin göstərdiyi kimi, onlar “orta əsr təzkirə müəlliflərindən o qədər də irəli gedə bilməmiş, qədim təzkirəçilərə az-çox əlavələr etsələr də, əsas yazıçıları əhatə edə bilməmişdilər”⁷. Doğrudan da Seyid Əzim Şirvani⁸, Həsənəli xan Qaradağı⁹, Mirməhsün Nəvvab¹⁰, Məhəmməd ağa Müctəhidzadə¹¹ və Məhəmmədəli Tərbiyət¹² kimi təzkirəçilər Azərbaycan dilində yazan son

⁵ П.А.Ефремов. Материалы для истории русской литературы. СПб, 1867; М.Глазунов. Русская народная лирика (песни обрядовые, песни семейные, песни бытовые, песни удалые, объяснительные статьи). СПб, 1894; Л.Н.Майков. Очерки из истории русской литературы XVII-XVIII столетий. СПб, 1889; Yenə onun. Историко-литературные очерки. СПб, 1895; С.А.Венгеров. Русская поэзия. В 3-х томах. I том. СПб, 1897; А.Н.Пыпин. История русской литературы. В 4-х томах. СПб, 1902-1903; В.А.Никольский. Сто русских писателей. СПб, 1904; Д.Н.Овсянникова - Куликовского. История русской литературы XIX века. В 5-х томах. М.; 1908; М.Н.Сперанский. История новой русской литературы. М., 1910; Н.К.Пиксанов. Хронология русской литературы. СПб, 1914

⁶ Н.А г а с 1 . XVII -XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956, səh.6

⁷ Yenə orada.

⁸ Seyid Əzim Şirvani. Əsərləri. Üç cilddə, III cild. Bakı, 1974

⁹ Həsənəli xan Qaradağı. Təzkireyi-Qaradağı. RƏF, inv. 7602

¹⁰ Mirməhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1913

¹¹ Məhəmməd ağa Müctəhidzadə. Riyazül-aşıqin. İstanbul, 1901

¹² Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Tehran, 1937

dövr şairlərinə xüsusi diqqət yetirənlər də, onların əsərlərində XVII-XVIII əsrlərin şairlərinə yer verilməmişdi.

Təzkirələrdə müəlliflər haqqındakı çox qısa məlumatlar faktik material-lar əsasında yazılıb bioqrafik və bibliografik səciyyə daşıyırı. Çox vaxt təz-kiroçi bu və ya başqa yaziçinin adını, texəllüsünü, doğum və ölüm tarixlərini, yerini və onun bəzi əsərlərinin adını göstərməklə kifayətlənirdi. Bundan sonra şairin əsərlərindən bir-iki nümunə verməklə təzkirə müəllifi öz işini bitmiş hesab edirdi.

Təzkirələrdən fərqli olaraq, poetik müntəxəbatlar yalnız ayrı-ayrı şairlərin əsərlərindən nümunələr əsasında tərtib olunurdu. Mirzə Yusif Qarabağının “Məcmueyi-Vaqif və müasirini-digər”¹³, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir”¹⁴, Hüseyin Əfəndi Qaibovun “Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir”¹⁵ kimi mətbü və qeyri-mətbü məcmuələr Azərbaycan ədəbiyyatı nümunələrini əhatə baxımından dövrünə görə qiymətli əsərlər olsalar da, yenə naqış idilər. Bu müntəxəbatlar ayrı-ayrılıqla bütün Azərbaycan ədəbiyyatını əks etdir-mirdi. Məsələn, M.Y.Qarabağının məcmuəsinə Vaqif dövrünün (XVIII əsrin) və XIX əsrin birinci yarısının bir sıra şairləri daxil idi. A.Berjenin məcmuəsi isə “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir” ad-landırılmasına baxmayaraq, onda əsasən Qarabağ şairlərinin əsərləri toplanmışdı. Köçərli düzgün yazırkı ki, bu əsər “Qarabağ şüərasının aşarı” təsmiyə olunsayıdı, dəxi də haqq və savab olardı^{*}. H.Qaibovun müntəxəbatı isə bunlardan həcminin və əhatə dairəsinin nisbətən geniş olması ilə fərqlənirdi.

Əgər M.Y.Qarabağının məcmuəsində əsas yer, təqribən kitabın üçdə ikisi Vaqifə verilib, Viddi, Nişat Şirvani, Aşıq Pəri, Məhəmməd bəy Aşıq, Əsəd bəy, Ağaməsih Şirvani, Nabi Əfəndi, Əhməd Şirvani, Mirzə Sadiq və Qasim bəy Zakirdən, A.Berjenin əsərində isə kitabın 113 səhifəsi** Vaqif və Zakirə həsr edilib, Ağaməsih, Aşıq Qənbər, Canioğlu, Baba bəy Şakir, Mehdi bəy, M.F.Axundzadə və Aşıq Pəridən bir-iki şeir verilirdi, H.Qaibovun “Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir” müntəxəbatı yüze yaxın şairi əhatə edirdi. Burada yuxarıda göstərilənlərdən əlavə Qövsi, Aciz, Seyid Əzim, Abdulla bəy Asi və bir çox başqalarının əsərlərindən də nümu-

¹³ M.Y.Q a r a b a ġ i. Məcmueyi-Vaqif və müasirini-digər. Teymurxanşura, 1856

¹⁴ Adolf B e r j e. Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əş'arına məcmuədir. Leypsiq, 1867

¹⁵ Hüseyin Əfəndi Q a i b o v. Azərbaycanda məşhur olan şüəranın əş'arına məcmuədir. Dörd cilddə. RƏF, I cild, A-131; II cild, A-132; III cild, A-133; IV cild, A-134

* Bu nəşrin birinci cildindən getirilən sitatların yeri oradaca mötərizədə göstərilir (ilk rəqəm - cild, ikincisi - səhifə). İkinci cilddən getirilən sitatların yeri əsərin ilk nəşri üzrə qeyd olunur (ilk rəqəm - cild, ikinci - hissə, üçüncü - səhifə).

** Kitab 128 səhifədən ibarətdir

nələr getirilmişdir. Qarabağının məcmuəsində M.P.Vaqifi, Berjenin kitabında M.P.Vaqifi və Q.Zakiri – ən məşhur şairləri əvvəldə vermək prinsipi güdülürsə, Qaibovun əsərində heç bir qaydaya riayət olunmur. Onun əsərinin birinci cildi Zakir, ikinci cildi Vidadi, üçüncü cildi Aciz, dördüncü cildi Vaizlə başlanır. Əsərin tərtibində müəyyən bir prinsipin gözlənilməməsi ilk baxışdan diqqəti cəlb edir. Bəzən müəyyən bir şairin əsərləri kitabın bir neçə cildində verilir. Məsələn, Zakirin şeirləri birinci cildin 1-186, üçüncü cildin 863-867-ci səhifələrində gedir. Bu hələ əsərin ağartması – son variantı idi. F.Köçərlinin əlinə isə onun qaralması – bir cildlik “Məcmuə”si¹⁶ düşmüştü ki, o isə tərtibinə görə daha aşağı səviyyəli məxəz idı.

Doğma ədəbiyyatına aid təzkirə, məcmuə və müntəxəbatların bu cür bir-tərəfli, yarımcıq, naqis, sistemsız yazılması və tərtibi Köçərlini Azərbaycan ədəbiyyatını daha artıq səylə toplayıb nizama salmağa və dövrün yeni elmi tələblərinə müvafiq tədqiq etməyə çağırırdı.

F.Köçərli “Azərbaycan ədəbiyyatı” üzərində işə başlarkən artıq ədəbi irsdən müəyyən qədər material toplamışdı. O.L.Azər, M.Y.Qarabağı, A.Berje və H.Qaibovun təzkirə və məcmuələrini, Füzuli, Qövsi, Aciz, Nəbatı, M.F.Axundzadə, S.Əzim, M.Talibov və başqalarının çap olunmuş əsərlərini, əlyazma divanlarını, çətinliklə də olsa, ələ gətirə bilməşdi. Klassiklərin tərcü-meyi-hallarını yazmaq isə olduqca mürəkkəb bir iş idi.

O zaman Azərbaycanda ən qiymətli əlyazmalarının, çap kitablarının, qəzet və jurnal komplektlərinin əsas qisminin xüsusi əllərdə, xüsusi kitabxanalarda saxlanıldığı, tək-tək kitabxana və arxivlərdə zəngin kolleksiyalar olduğu, nəhayət, bütün bu elmi və ədəbi məxəzləri əldə edib öyrənməyin çətinlikləri nəzərə alınarsa, “Azərbaycan ədəbiyyatı” müəllifinin nə qədər ağır bir şəraitdə işlədiyi daha da aydınlaşır.

Alim hər hansı bir yazıçının tərcüməyi-halına dair məlumat toplamaq üçün ilk növbədə onun öz kitablarına, divanlarına müraciət edirdi. Lakin əksər hallarda o, istədiyinə nail ola bilmirdi. Çünkü bu divanların çoxunda xəttatın, naşirin özü, hətta “abavü əcdadi” belə göstərildiyi halda, yazıçı haqqında bir-iki kəlmə də olsun yazılmırdı. Tədqiqatçı göstərirdi ki, “nədənsə bizim türk şüorasından bir çoxu öz əsl və nəsəblərindən və hansı zaman və məkanda dünyaya gelib zindəganlıq etdiklərindən bir əsər və nişan qoymayıblar. Bu barədə heç olmazsa yeddi yüz sənə bundan müqəddəm dünyaya gələn farsların həkimi-danişməndi və şairi-ərcüməndi Şeyx Sədiyə peyrəvilik edib, öz əsr və zamanlarına da bir işarə etsə idilər, kifayət edərdi” (I, 239). Odur ki, tərcüməyi-halların tərtibi üçün başqa məxəzlərə müraciət etmək lazımlı gəlir. Alim təzkirələrdə, mətbu və qeyri-mətbu elmi kitablarda, mətbuat orqanlarında klassik ədəbiyyatın ayrı-ayrı nümayəndələri haqqında verilən bioqrafik və bibliografiq məlumatlardan ilk məxəz kimi istifadə edir.

¹⁶ H.Q a i b o v. Məcmuə. RƏF, S - 1091

L.Azərin “Ateşkədə”¹⁷, A.Bakıxanovun “Gülüstani-İrəm”¹⁸, İ.Şerrin “Bce-общая история литературы”¹⁹, Ş.Saminin “Qamusül-əlam”²⁰, M.M.Axundovun “Nizami”²¹ kitabları qədim və orta əsrlər ədəbiyyatı nümayəndələrini tədqiq etməkdə onun bələdçi olur. F.Köçərli Məhəmməd Cəlalın “Osmanlı ədəbiyyatı nümunələri”²² əsərindən Füzulinin, Ə.Həsənzadənin “Dəbistan” jurnalında çap etdiridi məqalədən²³ Əlişir Nəvainin, M.Y.Qarabağının “Məcmueyi-Vaqif və müasirini-diger” kitabının müqəddiməsindən və Mirzə Cəmalın “Qarabağ tarixi” əsərinin M.M.Xəzani tərəfindən üzü köçürülmüş nüsxəsindən²⁴ M.P.Vaqifin, “Gülüstani-İrəm”dən A.Bakıxanovun, “Kəşkül” qəzetindən²⁵ M.F.Axundzadənin tərcüməyi-halına dair məlumat əldə edir.

Tədqiqatçı tarixi-coğrafi oçerkələr üçün materialları isə əsasən “Gülüstani-İrəm”, “Asarül-Cəmal”, “Qarabağ tarixi”²⁶, “Asari-Dağıştan”²⁷, “Dərbənd-namə”²⁸ kimi tarixi əsərlərdən götürür.

Əlbətta, çoxəsrlik tarixi keçmişə olan ədəbiyyatın nümayəndələrini tədqiq etmək üçün yuxarıda adları çəkilən məxəzlər həddindən artıq az idi. Odur ki, alim o zaman Rusiyada geniş yayılmış bir üsuldan da istifadə etməyə başlayır: dövrünün, demək olar, bütün görkəmli Azərbaycan ziyalılara – yazıçılara, şairlərə, müəllimlərə, keçmiş ədəbi simaların qohum-qardaşlarına məktub yazıb, Azərbaycan ədəbiyyatı və folkloruna aid bildikləri, eşitdikləri və gördükлərini yazmağı, toplamağı və ümumi işin xeyri üçün ona göndərməyi onlardan xahiş edir. Qeyd etmək lazımdır ki, “Yüz rus yazıçısı” kitabının tərtibçisi V.A.Nikolski də əsərdəki materialların əksəriyyətini məhz bu yolla əldə edə bilmişdi²⁹.

F.Köçərli bu üsulla xeyli material toplayır. Qabaqcıl ziyalılardan Eynəli bəy Sultanov, Mehdi bəy Hacınski, Rəşid bəy Əfəndiyev, Ağaoğlu bəy Naseh, Abbas Səhhət, Abdulla Şaiq və başqaları ona xeyirxah işində böyük kömək

¹⁷ L.A. Zərər. Ateşkədə. Bombey, h.1277

¹⁸ F.K. öçərl i. “Gülüstani-İrəm” in rus dilində olan nüsxəsindən istifadə etmişdir (I, 143)

¹⁹ И.Ш е р р. Всеобщая история литературы. СПб, 1879

²⁰ Ş.S a m i. Qamusül-əlam. Dörd cilddə. İstanbul, h.1306-1316

²¹ M.M.A x u n d z a d ə. Nizami. Gəncə, h.1337

²² Məhəmməd Cəlal. Osmanlı ədəbiyyatı nümunələri. İstanbul, h.1312

²³ Ə.H ə sən z a d ə. Əlişir Nəvai. “Dəbistan” jurn., 1907, № 3

²⁴ M.M.X ə z a n i. Asarül-Cəmal. RƏF, B - 3336

²⁵ “Kəşkül” qəz., 1887, №№ 43, 44, 45

²⁶ Axmed bək Dəvətçi. О политическом существовании Карабагского ханства с 1747 по 1805 год. “Кавказ” qəz., 1884, №№ 139, 150, 154, 161, 167

²⁷ H.Ə l q ə d a r i. Asari-Dağıştan. Bakı, 1903

²⁸ M.C.S ü p e h r i. Dərbəndname. Dərbənd, 1891, RƏF, B - 333

²⁹ B.A.H i k o l s k i y. Сто русских писателей, səh.5

göstərirlər. Təbii ki, Köçərli material toplayıb göndərənlərin əməyini heç də itirməmiş, məktublarında olduğu kimi, “Azərbaycan ədəbiyyatı”nda da yeri göldikcə onların bəzilərinin adını hörmət və minnədarlıqla çəkmişdir. Əsərin əvvəlində isə alim yazmışdır: “Əşxasi ki, zəhmət çəkib mənə əhvalat cəm ediblər, boynuma böyük minnət qoyublar və milli şairlərimizin əhyası üçün himmet sərf ediblər” (I, 68).

F.Köçərli topladığı materiallar əsasında, bu vaxta qədər Azərbaycan ədəbiyyatına dair tərtib olunan əsərlərdən fərqli olaraq, bu ədəbiyyatın tarixini elmi şəkildə meydana çıxarıır. Akademik K.Talıbzadənin qeyd etdiyi kimi, alim “təzkirəciliyin çörçivəsini dağdırıb ədəbiyyat tarixinin tədqiqinə yeni bir istiqamət verir”³⁰.

* * *

F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinə aid əsər yazmaq fikrinə “XIX əsrin sonlarında”³¹, “hələ İravən gimnaziyasında müəllimlik etdiyi illərdə [1885-1895-ci illərdə – R.Q.]”³² düşmüştü. Elə bu illərdən o, axtarışlar apararaq Azərbaycan ədəbiyyatına dair əlinə keçən böyüklü-kicikli hər bir mətbu əsəri, əlyazmasını, məlumatı səylə toplamağa, tədqiq edib öyrənməyə başlamışdı. Alimi belə bir maraqlı, həm də çətin, mürəkkəb və məsuliyyətli işə təşviq edən Nizami, Füzuli, Vaqif, Zakir, Seyid Əzim və başqa məşhur klassikləri olan bu ədəbiyyatın o vaxtadək sistemli bir halda öyrənilməməsi, onun, müxtəsər də olsa, tarixinin yazılmaması idi. Bunun nəticəsi idi ki, bəzən hətta dövrün görkəmli ziyanları belə dünya ədəbiyyatı xəzinəsinə misilsiz əsərlər vermiş Azərbaycan ədəbiyyatı haqqında həqiqətə uyğun olmayan fikirlər irolı süründülər. Məsələn, A.Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir” əsəri vasitəsilə Vaqif, Zakir, Aşıq Pəri və b. şairlərin yaradıcılığı ilə tanış olan Eynəli bəy Sultanov F.Köçərlinin 1892-ci ildə nəşr etdirdiyi A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nın tərcüməsi³³ haqqındaki resenziyasında bu tərcümə əsərinin məziyyət və nöqsanlarından danışarkən azərbaycanlılarının Vaqif, Zakir, Nəbatı və baş-qaları tərəfindən yaradılmış “orijinal poeziya”sı olduğunu qeyd etdiyi halda, sohv olaraq guya “osl monada ədəbiyyat”ı olmadığını iddia edirdi³⁴.

³⁰ Kamal T ə l 1 b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqidi. Bakı, 1966, səh.257

³¹ M.A r i f. Ədəbiyyat tariximiz. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. I cild. Bakı, 1960, səh.6

³² K.T a l 1 b z a d ə. Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi. II cild, Bakı, 1960, səh.500; Yenə onun. XX əsr Azərbaycan ədəbi tənqidi, səh.434; Bəkir N ə b i y e v. Firdun bəy Köçərli (həyatı və yaradıcılığı). Bakı, 1963, səh.100

³³ A.S.P u ş k i n. Torçu və balıq. Tərcümə edəni: F.Köçərli. İrəvan, 1892, 12 səh

³⁴ E.C-B. [Ейналы бек Султанов]. Библиография. “Новое обозрение” qəz., 31 yanvar 1892, H.2788

Bir tərəfdən qardaş xalqların öz ədiblərinin tarixi xidmətlərini təqdir edərək əsərlərini dəfələrlə çap etdiklərini, onların yubileylərini bayram kimi keçirdiklərini görən, digər tərəfdən isə zəngin doğma ədəbiyyat haqqında belə yazılarla rastlaşan Köçərli fikrə dalaraq öz-özünə suallar verirdi: “Aya, biz Azərbaycan türklərinin Sereteliləri və Çavçavadzeləri olmayıbdırı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlmeyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışq?”³⁵. Yaxud: “aya... biz də öz ədiblərimizin şan və şərafətini, qədr və qiymətini dərk edəcəyikmi?”³⁶.

F.Köçərli onu düşündürüb narahat edən belə suallara məhz tədqiqat nəticəsində cavab tapır. Ona birdəfəlik aydın olur ki, “bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin, məəttəəssüf, onların qədr və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinməyibdir”³⁷.

Bu sözləri yalnız öz elmi amalını həyata keçirməkdə çətinliklərə rast gələn bir ədəbiyyat tarixçisinin şikayətləri kimi qiymətləndirmək sadəlövh'lük olardı. Məsələ onda idi ki, “şan və şərafətimizə, vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən” Azərbaycan yazıçılarının ırsına Köçərli təkcə bir milli tarixi sərvət kimi baxmir, onu öz dövrü, öz həmvətənləri üçün böyük ideya-estetik tərbiyə, ictimai-mədəni tərəqqi vasitəsi hesab edirdi: “Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühur etmiş olsa idilər, bişübhə, indiyə kimi onların asar və əş'arı dəfəat ilə çapdan çıxıb əbnayı-millət içində yayılmışdı. Onların qəbirləri üstündə nişangah qoyulmuşdu və vəfatlarının əlli və yüz sənəlik yubileyi – yüvmi-alisi artıq cəlal və təntənə ilə yad olunmuşdu.

Amma bizim türklərdə bu hissiyyat və qədrşünaslıq yoxdur. Şan və şərafətimizə, vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz və möhtərəm vücuḍuların qədr və mənzilətini bilmirik və onların asarı-güzidələri ilə iftixar etmirik. Əzbəs ki, avamıq və avamlığımızdan milliyət hissi bizlərdə ayılmayıbdır, vətənimizin, dilimizin və ədəbiyyatımızın qədrini bilmirik” (I, 214). Bununla belə, uzaqgörən alimə təselli verən zəngin ədəbi ırsın yavaş-yavaş üzə çıxmağı və bir də onun işıqlı gələcəyə böyük inamı idi. O inanırdı ki, bir gün gələcək, xalqın “zirək və qədrşünas balaları” Azərbaycan yazıçılarının əsərlərini üzə çıxarıb öyrənəcəklər, o zaman gənclik “onların şan və şöhrətini uca məqama qalxızarlar və unudulmuş əsərlərini intişar etməklə adlarını zində qılarlar. Çünkü bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənənə həlak olmayıblar”. “Farsların Sə’disi və Hafizi diri qalan kimi, bizlərin də Zakiri və Seyidi, Nəbatisi, Saliki, Arifi, Kamisi gərəkdir diri qalsınlar”.

³⁵ F.K ö ç ə r 1 i. Seçilmiş əsərləri, səh.175

³⁶ Yenə orada, səh.213

³⁷ Yenə orada, səh.175

Əlbəttə, bu sözləri yazımaqla Köçərli böyük elmi, mədəni əhəmiyyəti olan bu işi özgələrin, yalnız gələcək nəslin öhdəsinə qoymaq fikrində deyildi. O, sözü ilə işi düz gələn şəxsiyyət olduğu üçün ilk növbədə özü bu istiqamətdə gərgin, səmərəli fəaliyyətə başlamışdı.

Topladığı ilk materiallar əsasında Köçərli əvvəlcə 1895-ci ilin ortalarında “Татарский комедии” silsilə məqalələrini çap etdirir. 1903-cü ilin ikinci yarısında isə onun “Azərbaycan türklərinin ədəbiyyatı” kitabı çıxır. Azərbaycan ədəbiyyatı tarixçiliyi sahəsində yazılmış bu ilk əsər müəllifinə ziyalilar tərəfindən böyük maraq və sevincə qarşılanır. Onun müəllifinə dostlarından, tanışlarından, ədəbiyyat həvəskarlarından çoxlu töbrik məktubları, teleqramları gəlir³⁸.

Əsərin rus dilində yazılması onun daha geniş yayılmasına, şöhrət qazanmasına səbəb olmuşdu. Ölkənin çox yerindən sifarişlər gəlirdi. Polşadan Köçərliyə həmin əsəri almaq arzusunda olanların ünvanları ilə bərabər böyük bir siyahısı göndərilmişdi³⁹. Kitabı Omskdə əldə edib oxuyan Məhəmmədov familyalı bir nəfər 1903-cü ildə müəllifə yazmışdı: “Sizi inandırıram ki, Rusyanın müsəlmanları Sizin bu əsəriniz çıxmayıncı Azərbaycan ədəbiyyatından heç nə bilməzdilər”⁴⁰.

“Şərqi-Rus”, “Kaspий”, “Tərcüman” və “Тифлисский листок” qəzetlərində kitabın qısa məzmununu verən və müəllifin Vaqif, Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani yaradıcılığını düzgün qiymətləndirdiyini təsdiq edən resenziya və qısa xəbərlər dərc olunmuşdur⁴¹. “Тифлисский листок” qəzetindəki resenziyada deyilirdi ki, müasir oxucunun böyük əksəriyyətinə Azərbaycan ədəbiyyatı haqqında “...heç bir şey məlum deyildir. Onunla ancaq bəzi mütəxəssislər tanışdır. Buna görə də bir neçə gün əvvəl haqqında müxtəsər məlumat verdiyimiz F.Köçərlinin yenicə çıxmış, azərbaycanlıların ədəbiyyatına hösr olunan kitabçası xüsusi maraq oyadır”⁴².

F.Köçərlinin əvvəlcə “Кавказский вестник” məcmuəsində⁴³ nəşr olunmuş həmin əsərinin kitabça şəklində çap etdirilməsini alqışlayan, onun əhəmiyy-

³⁸ F.A. گ a z a d ə. [Şərqli]. Firidun bəy Köçərlinin bioqrafiyası. Nizami adına Ədəbiyyat İnstututunun elmi arxiv, inv. 566, səh.31

³⁹ Azərbaycan klassik yazılıçı və şairlərinin ayrı-ayrı əsərlərinin siyahısı. RƏF, arx. 24, Q-1(15), inv.17953

⁴⁰ F.A. گ a z a d ə. Göstərilən yazısı, səh.31

⁴¹ Rəşid bəy Ə fə n d i y e v. Azərbaycan türklərinin ədəbiyyatı. “Şərqi-Rus” qəz., 29 oktyabr 1903, № 89; Literatura azerbaydžanskikh tatar. “Каспий” qəz., 31 oktyabr 1903, № 234; “Azərbaycan ədəbiyyatı. “Tərcüman” qəz., 17 noyabr 1903, № 46; Literatura azerbaydžanskikh tatar. “Тифлисский листок” qəz., 16 dekabr 1903, № 289

⁴² Sitat K.Talibzadənin “XX əsr Azərbaycan ədəbi təqnidi” kitabından götürülmüşdür (səh.56)

⁴³ Ф.К о ч а р л и н с к и й Литература азербайджанских татар, “Кавказский вестник” журн., 1901, №5

yeti ilə yanaşı bəzi nöqsanlarını da göstərən “Kaspий” qəzeti isə, alimi bu tədqiqat işini davam etdirərək bütün Azərbaycan ədəbiyyatını əhatə edən əsər yazmağa çağırır və həm də xalqa belə bir xidməti doğma ədəbiyyatını dərin-dən bilən, sevən, təblig edən Köçərli kimi ziyanlıya borc biliirdi: “Bu kitabı oxuyarkən qarşıya çıxan bir çox məsələləri o, cavabsız qoymuşdur. Bununla belə cənab Köçərliyə qarşı çox da tələbkar olmayaq. “Azərbaycan türklərinin ədəbiyyatı”nı tərtib etməkdə o, ilk təcrübə aparmışdır ki, buna görə çox sağ olsun. Ümidvarlıq ki, tərtibçi bu təcrübəsi ile kifayətlənməyəcək və doğma ədəbiyyatına dair hazırkı icmali üzərində işləyəcəkdir”⁴⁴.

Əsərin Azərbaycan dilində yazılmasını arzulayanlar da çox idi. Rəşid bəy Əfəndiyev “Şərqi-Rus” qəzetində dərc etdirdiyi resenziyasında yaziçı ki, həmin məcmuə Azərbaycan dilində daha faydalı, daha lazımlı olardı⁴⁵. Bu fikrə F. Ağazadədə rast gəlirik: “Hər yandan məktublar yağdırılırdı ki, bu əsər ikinci dəfə türk dilində və daha müfəssəl çap etdirilsin”⁴⁶. O zaman Odessada təhsil alan N. Nərimanov məktublarının birində tələbə yoldaşlarının və özünün arzusunu F. Kocərliyə belə bildirmişdi: “Sizin bu kitabçıınız bütün türk tələbələrinin xoşuna gəldi. Tələbələr bilirlər ki, Sizin daha çox materiallarınız var, bunları Siz türkçə çap etdirmək xöyalindasınız, ona görə şad olular və bunun türkçəsinə capda görmək arzusundadırlar”⁴⁷.

Çox maraqlıdır ki, Köçərlinin ilk kitabı çap olunandan sonra bir sıra ədəbiyyat həvəskarlarında belə bir işə girişməyə həvəs oyanmışdı. O zaman ticarətlə məşğul olan, sonralar isə Köçərlinin qələm dostu Salman Mümtazi (1884-1941) ədəbiyyatşunaslığı təşviq edən amillərdən biri, ehtimal ki, bu əsər olmuşdu. Azərbaycan ədəbiyyatının toplanılması və nəşrində mətnşunas-alim kimi böyük xidmətləri olmuş Mümtazın elmi fəaliyyətə başlamasının təxminən Köçərlinin ilk kitabı çapdan çıxması ilə bir vaxta düşməsi, yəqin ki, təsadüfi deyildir. Həmin dövrü Mümtaz sonralar "Sabir haqqında xatırələr"ində yad edərək yazdı: "Mən 1903-cü ilin son yarısından etibarən Azərbaycanın müstəqil dil və ədəbiyyatını meydana çıxarmaq üçün material və məlumat toplayırdım"⁴⁸.

İlk imtahandan müvəffəqiyətlə çıxan Köçərli xalqın ona olan inam və etimadını doğrultmaq, özünün cəxdənki fikrini həyata keçirmək üçün ədəbiyyat tarixçiliyi sahəsindəki tədqiqatını ildən-ilə genişləndirir və ana dilində veni, səmballı bir əsər üzərində işləyir.

⁴⁴ "Каспий" дат. 31 oktyabr 1903. №234

⁴⁵ Rəsidi həy Ə fəndiyev. Göstərilən məqaləsi.

⁴⁶ F.A. ga z a d a. Gösterilən yazısı, sah.29.

⁴⁷ Yenə orada, səh 31.

⁴⁸ S.M ümmtəzə Sabir haqqında xatırələr. Azərb. Res. Mərkəzi Dövlət ədəbiyyat və incəsənət arxivü, f.162, səh.1, v.65

Gərgin əmək və geniş tədqiqat nəticəsində o, 1908-ci ildə əsərin ilk variantını yazıb qurtarır⁴⁹. Bundan xəbər tutan “Zakafkazskoye obozreniye” qəzeti həmin əlamətdar hadisəni öz oxucularına xəbər verib yazdı ki, məşhur ədəbiyyatşunas Köçərli Azərbaycan ədəbiyyatına dair “iri həcmli əsərini yazıb qurtarmışdır. Bu kitab məzmununa görə yeganədir”. Müəllif Azərbaycan dilində yazdığını bu əsər üzərində “uzun illər işləmiş və indiyə kimi heç kəsə malum olmayan materiallar toplaya bilmüşdür”⁵⁰. Eyni zamanda qəzet öz təəssüfünü gizlətməyərək qeyd edirdi ki, “F.Köçərlinin maddi vəsaiti olmadığı üçün bu çox qiymətli əsərin çapı, ola bilsin ki, uzun illər ləngiyəcəkdir”⁵¹.

Əsərini kitab halında buraxdırmaqdə böyük çətinliklərə rast gələn alim öz işini bitmiş hesab etməyib, mətn üzərində bir neçə il də işləyir, onu təkmilləşdirir. Bu dövrdə o, eyni zamanda, Azərbaycanın ayrı-ayrı şəhər və kəndlərində mühəzirələr oxuyaraq xalqı öz doğma ədəbiyyatı ilə əyani tanış etməklə də məşğul olur. Vaxtilə Azərbaycan ədəbiyyatı tarixinə dair sistemli bir əsərin yoxluğundan şikayətlənən E.Sultanov alimin 1908-ci ilin yayında Dilican yaylığında oxuduğu üç mühəzirəsinin dinlədikdən sonra “Tərəqqi” qəzetində öz keçmiş səhvlərindən əl çəkdiyini etiraf etmişdi. O yazdı ki, bu vaxta qədər bizlər o fikirdə idik ki, Azərbaycan ədəbiyyatı nümunələri “keçmiş əsrlərin qaranlığında itib-batıbdır və onu tapib, tərtib edib, tarix nizamına mindirmək qeyri-mümkündür. Amma indi, Firidun bəyin üç leksiyasından sonra böylə fikir çəş olması məlum oldu. Öz vaxtında türk qardaşlarımızın qalanları dəxi şəkkdən çıxarlar. Çox çəkməz ki, bizim ədəbiyyat tarixi dirilər”⁵².

F.Köçərli bu cür mühəzirələri ilə harada, hansı auditoriyada, hansı millətin nümayəndələri arasında çıxış edir-etsin, məclis iştirakçıları onu böyük diqqət, maraq və razılıqla dinləyirdilər. 1911-ci ilin fevralında Bakıda rus-Azərbaycan məktəbləri müəllimləri üçün təşkil edilmiş kursların məşğələsi müəllimlərin xahişi ilə bir gün uzadılmış və Köçərli orada Azərbaycan ədəbiyyatından mühəzirə oxumuşdu. “Каспий” qəzeti yazdı ki, alimin öz mühəzirəsində həyatı və yaradıcılığı haqqında danışlığı “şairələrin əksəriyyəti iştirak edənlərin çoxuna tanış deyildi. Auditoriya mühəzirəni çox məmənuniyyətlə dinlədi”⁵³. Köçərli özü də dostu A.Şaiqə məktubunda müəllimlərin onu böyük həvəslə, razılıqla dinlədiklərini xəbər vermişdi⁵⁴.

⁴⁹ B.N.ə b i y e v. Göstərilən əsəri, səh.101; K.T a l ı b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqidisi, səh.405

⁵⁰ Новые книги. “Закавказское обозрение” qəz., 28 oktyabr 1908, № 36

⁵¹ Yenə orada.

⁵² E.S.[Eynəli bəy Sultanov]. Dilicandan. “Tərəqqi” qəz., 14 avqust 1908, № 30

⁵³ Из жизни и прессы мусульман. “Каспий” qəz., 19 fevral 1911, № 40

⁵⁴ F.Köçərlinin A.Şaiqə 10 oktyabr 1911-ci il tarixli məktubu. RƏF, arx. 39, Q – 13(88). RƏF-də Köçərlinin Şaiqə məktubları eyni şifrə altında saxlanıldığı üçün bundan sonra onların ancaq yazılıma tarixi göstəriləcəkdir.

Deməliyik ki, Köçərli Azərbaycan ədəbiyyatından mühazirələr oxumaq üçün icazəni çox çətinliklə alırdı: ucqarlarda qabaqcıl mədəni təşəbbüsleri boğan çar hakim dairələri çox vaxt onun xahişlərini rədd edirdi. 1912-ci ilin yanvarında o yenə A.Şaiqə ürək ağrısı ilə yazdırdı: "...bizim bu əsri-şumda ağızını açıb iki kəlmə söz danışmağa da izn vermirlər. Mənim qəsdim bu idi ki, əvvəlcə Gəncəyə gedib orada bir-iki leksiya oxuyub, oradan Bakıya azim olam. Amma Tiflisdə məsləhət olunmadı. Mən dəxi kiriyib fəraigət oturdum. Görək, bir vaxt olar bizim də ağızımız açılar, dərdimizi açıq söyləyə bilərik"⁵⁵.

Alimin Azərbaycan ədəbiyyatını öz doğma xalqı arasında təbliğ etməsi səmərəsiz qalmırırdı. Getdikcə onun səsinə səs verənlər, başladığı işə qoşulanlar meydana çıxırırdı. Bu baxımdan "Rəhbər" jurnalının həmin yolda atdığı addım, məhdud cəhətlərinə baxmayaraq, təqdirəlayıqdır. Ədəbiyyatımızın təbliğinə jurnal bu sözlərlə başlamışdı: "Azərbaycan türklərinin ədəbiyyatı yoxdur!" Biz hamımız bu təsəvvürdəyik. Doğrudur ki, Azərbaycan türklərinin Sə'disi, Hafizi, Şekspir yoxdur, amma Vaqif, Vidadi, Nəbatı, Seyid Şirvani və çox-çox bunlar kimi şairlərimiz var ki, hər bir millət olur-olsun onlarla fəxr edə biler. İş bundadır ki, bu şairlərimizin nə əsərlərindən və nə də məsləklərindən xəbərimiz var. Biçarə şairlərimiz öz əsrlərində bir para nadanların məzəmmət və sərzənişlərinə təhəmmül edib, yüz min xunabələr ilə yazdıqları gözəl əsərləri qoyub gediblər, bu əsərlər isə orda-burda dağınış və gün-gündən məhv olmaqdadırlar. Pəs, bizə lazımdır ki, keçmiş şairlərimizin o əsərlərini əhya edək, sonra yavaş-yavaş ədəbiyyatımızın zəmanəyə müvafiq sərvətlənməsinə çalışaq. Buna görə "Rəhbər" in ilk nömrəsindən Köçərli Firidun bəyin "Ədəbiyyatımıza dair" məqaləsi ilə bu işə şüre edirik"⁵⁶.

1911-ci ilin əvvəllərində Köçərli əsərinin son variantını işləyib qurtağı⁵⁷. Bütün Azərbaycan ədəbiyyatını əhatə edən bu əsəri buraxdırmaq üçün o elə həmin vaxtlarda "Nəşri-maarif" cəmiyyətinə müraciət edir. Əvvəlcə cəmiyyətin sədri milyonçu ziyanlı İsa bəy Aşurbəyov əsəri öz xərcinə çap etməyi boynuna götürür⁵⁸. Lakin o, "Əhdinə vəfa və sözünə əməl etməyib", müxtəlif bəhanələrlə əsərin çapını ildən-ilə dala atrır⁵⁹.

"Nəşri-maarif" cəmiyyətindən ümidi kəsilən Köçərli əsəri o zaman Kiyevdə təhsildə olan yazıçı Yusif Vəzir Çəmənzəminliyə göndərərək onun

⁵⁵ Yenə onun A.Şaiqə 8 yanvar 1912-ci il tarixli məktubu. Azərb. Milli EA Tarix muzeyi, kl – 7058, f.e.n. 2059

⁵⁶ "Rəhbər" jurn., 1906, №1

⁵⁷ R.Q ə n b ə r q ı z ı . F.Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərinin yazılıması və nəşri tarixindən. Azərb. EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. 1976, №4

⁵⁸ Из жизни и прессы мусульман. "Каспий" qəz., 19 fevral 1911, №40

⁵⁹ F.Köçərlinin A.Şaiqə 10 oktyabr 1911-ci il tarixli məktubu

vasitəsilə hissə-hissə çap etdirmək fikrinə düşür⁶⁰. Çünkü o zaman Kiiev universitetində oxuyan azərbaycanlı tələbələr Yusif Vəzirin başçılığı ilə Rusiya müsəlmanları üçün elmi, ədəbi, kütləvi kitabçalar nəşr etməyə başlamışdılar⁶¹. Lakin aydınındır ki, onlar iri həcmli bir kitabı çap etdirmək imkanına malik olmadıqlarına görə, çox böyük ehtiram bəslədikləri alimin xahişinə də əməl edə bilməzdilər.

Tərəqqipərvər ziyalıların gücü hələlik ancaq öz arzu və istəklərini mətbuat səhifələrində xalqa yetirməyə çatırdı. Misal üçün, A.Səhhət 1916-cı ilin fevralında yazırıdı: "...Firidun bəy Köçərli cənablarının Qafqaz ədəbiyyatına dair cəm etdiyi məcmuə neçə sənəldən bəri cəmiyyətlərimizin əlində baziçə olaraq qalmışdır. Biz kəndimiz öylə əsərlərə qədr-qiyəmət verməyib, nəşrinə himmət göstərmirik və böylə müəllifləri tərgib və təşviq etmirik, bir daha yeni müəlliflər yeni-yeni əsərlər yazmağa həvəs edərmi? Haşa və kəlla! Böylə olduqda sairin bizi nerədən bilib və nə ilə tanıyacaqdır? Yaxud lisan və ədəbiyyatımızı məktəblərdə oxumaq üçün var qüvvəmizlə çalışmasaq, övladımız onları nasıl bilər?"⁶² Eyni şikayət motivinə S.Mümtazın məqaləsində rast gəlirik: "Böyük bəradərim Firidun bəy Köçərli cənablarının "Azərbaycan tarixi-ədəbiyyati"ni toz-torpaq basmaqdadır"⁶³. Ə.Qəmküsərin çap etdirdiyi bir xəbərdə deyilirdi ki, "möhtərəm ədibimiz Firidun bəy Köçərli iyirmi illərlə zəhmət çəkib topladığı "tarixi-ədəbiyyati-Azərbaycan" kitabını on illərdir çap edə bilmir"⁶⁴. Nəhayət, Y.V.Çəmənzəminli alimin ədəbiyyatşunaslıq sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək yazırıdı: "Ədəbiyyatımızı müntəzəm bir şəkər salmaq və ümumə tanıtmaq əhəmiyyətli məsələlərdəndir. Bu yolda iyirmi ildən bəri çalışması ilə və ədəbiyyatımızı nizama salması ilə məşhur – Firidun bəy Köçərlidir.

Firidun bəy ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi, şairlərimizin ülvü ruhlarını canlandırdı və həyatı-fikriyyəmizi təbii yoluna saldı.

Cox heyf ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən güzidəsi – "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" hələ təb olunmayıb qalır. Bizə kitab lazımdır ki, bizi həm özümüzə, həm də əcnəbilərə tanıtsın. Bu kitab da ədəbiyyat tariximizdir"⁶⁵.

⁶⁰ F.Köçərlinin Y.V.Çəmənzəminliyə 17 mart 1913-cü il tarixli məktubu. RƏF, arx. 26, Q – 13 (270)

⁶¹ Bax: Azərbaycan kitabı. Biblioqrafiya. Üç cilddə. I cild, Bakı, 1963, səh.140

⁶² A.Səhhət. Məktəblərde ana dili. "Açıq söz" qəz., 22 fevral 1916, № 117

⁶³ Salman Məmmədəmədin oğlu. "Mühakimət-lügətəyn". "Açıq söz" qəz., 20 iyun 1917, № 502

⁶⁴ "Gələcək" qəz., 31 yanvar 1919, № 4. Sitat İ.Ağayevin "Əliqulu Qəmküsər" monoqrafiyasından (Bakı, 1976, səh.43) götürülmüşdür

⁶⁵ Yusif Vəzirov. Milli və mədəni işlərimiz. F.Köçərlinin əsərləri. "Azərbaycan" qəz., 3 avqust 1919, № 241

F.Köçərlinin özünün və digər qabaqcıl ziyalıların fəryadla, şikayətlə dolu bütün bu yazıları çar hökumətinin Rusiyada yaşayan millətlərin mədəni tərəqqisinə biganə, düşmən olduğunu göstərdiyi kimi, çarizm və milyoncu ağaların laqeydliyinə qarşı kəskin bir ittihadnamə rolü da oynayır. Digər tərəfdən Köçərlinin əsərinin acınacaqlı müqəddərəti ümumiyyətlə o zaman mütərəqqi ziyalıların necə ağır şəraitdə, necə fədakarlıqla yaşıyib yaratdıqlarını göstəren çoxlu faktdan biridir.

“Azərbaycan ədəbiyyatı”ni tamam iyirmi ilə təlif etdiyini, iyirmi il bu kitab üçün zəhmət çəkdiyini” niskillə qeyd edən⁶⁶ Köçərli kitabını küll halında çap etdirə bilməməsinə baxmayaraq, heç də ruhdan düşmür, onun ayrı-ayrı hissələrini Azərbaycan və rus mətbuatı orqanlarında, o cümlədən “Irşad”, “Dəvət-Qoç”, “Kaspий”, “Rəhbər”, “Dəbistan”, “Zakavkazye”, “Tərəqqi”, “Məktəb”, “Səda”, “Yeni iqbal”, “Yeni irşad”, “Respublika” və b. qəzet və jurnallarda çap etdirməli olur.

F.Köçərli M.F.Axundzadənin yüzillilik yubileyi ərefəsində “M.F.Axundzadə”⁶⁷ əsərini, hələ 1908-ci ildə bitirdiyi⁶⁸ “Balalara hədiyyə”⁶⁹ kitabçasısını, çətinliklə də olsa, çap etdirir. Bu əsərlər tərəqqipərvər oxucular tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haqqında Əli Sultanov yazırkı ki, “...bu kitabdan vətən qoxusu, dağların ətri, köçərilərin tüstüsü gəlir”⁷⁰. Kazı-moğluya görə, bu kitabda nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşına edir, bizi kəndimizə tanıtır və keçmişimizə qarşı bizdə milli bir duyu oyandırır”⁷¹. Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm bəradərim Firdun bəy Köçərli cənablarının təlif etdiyi “Balalara hədiyyə” nam kitabçasından istifadə edə bilərlər. Həqiqətdə bəradərim Firdun bəy camaatımızın arasındaki nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla Qafqaz müsəlmanlarının boynuna böyük bir haqq qoymuşdur. Söz yox ki, itmiş-batmış o qiymətli gövhərləri cəm etmək Firdun bəy cənablarına ağır zəhmət ilə müyəssər olmuşdur”⁷². Alimdə gələcəyə inam hissi yaradan

⁶⁶ Firdun bəy K ö c e r l i. “Bəsirət” qəz., 2 may 1915, № 43. Əsərin əvvəlində həmin müddətin on il göstərilməsi, çox güman ki, kitabın ilk nəşri zamanı texniki xəta üzündən baş vermişdir (I, 69).

⁶⁷ Kitabın titul səhifəsində yazılmışdır: “Mirzə Fətəli Axundzadə həzrətlərinin təvəllüdündən yüz il mürur etmək münasibətilə yazılmış risaleyi-yadigarənədir”. Tiflis, 1911, səh.71

⁶⁸ “Zakavkaskoye obozreniye” qəz., 28 oktyabr 1908, № 36

⁶⁹ Balalara hədiyyə. Bakı, 1912, səh.101

⁷⁰ F.A Ə z a d ə. Gösterilən yazısı, səh.32

⁷¹ “İqbal” qəz., 23 may 1913, № 366

⁷² Abdulla Ş a i q. Əsərləri. Beş cilddə. IV cild, Bakı, 1977, səh.122-123

onun əməyinə müasirləri tərəfindən verilmiş məhz belə obyektiv qiymətlər idi; o inanırdı ki, vaxt gələcək “üdəba və şüəramızın qədr və qiyməti bilinəcəkdir”. Özü də “o vaxt” yaxınlaşdırır⁷³.

* * *

XX əsrin ilk illərindən başlayaraq ölkəmizdə milli ədəbiyyatların tedqiqi, toplanılması və nəşri üçün geniş şərait yarandı. Respublikada klassik ırsın nəşri sahəsində atılmış ilk müvəffəqiyətli addimlardan biri F.Köçərlinin əsərini çap etmək oldu. Əsərin kitab halında buraxılmasına Köçərlinin arvadı, Azərbaycanın maarifpərvər xadimlərindən Badisəba xanım Köçərli yaxından kömək etdi. Azərbaycan Xalq Maarif komissarlığının ali və orta məktəblərdə müəllim və tələbələrin Azərbaycan ədəbiyyatı tarixi dərsliyinə olan ehtiyacını ödəmək üçün yollar xətdarı bir zamanda o, uzun zaman əlavə yazması halında qalmış əsəri 1923-cü ilin axırlarında komissarlığa verdi⁷⁴.

1924-cü il mayın 22-də Azərnəşrin B.Köçərli ilə bağladığı müqavilənamədə göstərilirdi ki, “kitab yazılın kimi çap ediləcəkdir”. “Firidun bəy Köçərlinin yazdığınıdan başqa heç bir şey əlavə olunmayacaqdır”⁷⁵.

1925-1926-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən əsərin iki cildi “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı ilə çap edildi. Əsər nəşriyyat işinin yenice formalışdır yoluna düşdürü mürəkkəb bir vaxtda çap olunduğundan ona münasibət də müxtəlif idi. Həmin illərdə Köçərlinin ədəbiyyatşunaslıq və tənqid fəaliyyəti H.Zeynallının “Azərbaycan ədəbiyyatı tarixi materialları”na yazdığı müqəddimə⁷⁶ və qeydlərdə, o zaman hələ çox gənc olan M.Hüseynin əsər haqqındaki resenziyalarında və “Vaqif” əsərində⁷⁷, M.Quliyevin “Oktyabr və türk ədəbiyyatı” kitabında⁷⁸ lazımlıca qiyamətləndirilməmiş və kəskin tənqid olunmuşdur. Adları çəkilən “müəlliflər vulqar sosioloji təhlil yolu ilə gedərək böyük əməyin məhsulu olan faydalı bir əsərin tarixi əhəmiyyətini göstərə bilməmiş”, Köçərlinin “əbədi fəaliyyətinin məhdud və ziddiyyətli cəhətlərini mübaliğəli və qabarlıq verməyə çalışmışlar”⁷⁹.

⁷³ F.K ö ç ə r l i. Ədəbiyyatımıza dair, “Səda” qəz., 3 dekabr 1909

⁷⁴ B.N ə b i y e v. Göstərilən əsəri, səh.104

⁷⁵ Müqavilənamə. RƏF, arx. 24, Q – 3 (85)

⁷⁶ F.K ö ç ə r l i. Azərbaycan ədəbiyyatı tarixi materialları, I cild I hissə, səh.3-8. “Azernəşr” imzası ilə verilmiş həmin müqəddimənin H.Zeynalli tərəfindən yazıldığını K.Talibzadə göstərməmişdir. Bax: K.Talibzadə. XX əsr Azərbaycan ədəbi tənqid, səh.55

⁷⁷ M.H ü s e y n z a d ə. Azərbaycan ədəbiyyatı tarixi materialları. “Yeni fikir” qəz., 15 iyul 1926, № 1138; Yenə də. “Yeni məktəb” jurn., may-iyun 1926, № 5-6; yene onun. Vaqif, Bakı, 1928

⁷⁸ M.K у л и е в. Октябрь и тюркская литература. Bakı, 1930, səh.38-39

⁷⁹ K.T a l i b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqid, səh.55

Deməliyik ki, Köçərlinin elmi fəaliyyətinə, onun “Azərbaycan ədəbiyyatı” əsərinə birtərəfli, haqsız, ədalətsiz münasibət bir çox ziyalılarda elə həmin dövrdə etiraz doğurdu. Təsadüfi deyildir ki, M.Hüseynin “Yeni fikir” qəzətində çap etdirdiyi resenziyasının ardınca “İdarədən” başlığı altında yazılmışdır: “Məqalə sahibinin F.Köçərlinin əsərləri haqqında yürütüdüyü fikrin çox hissəsinə şərık olmayaraq, yalnız bu yazımı müzakire təriqi ilə buraxırıq”.

Köçərliyə qarşı ədalətsiz münasibət sonralar da bir müddət davam etmiş, hətta ədəbiyyatşunaslıqda vulqar sosiologiya nəzəriyyəsinin təsiri ilə o, burjuva alimi kimi qələmə verilərək uzun zaman tədqiqatdan kənarda qalmışdır.

Onu da qeyd etməmək olmaz ki, Köçərlinin şəxsiyyəti və elmi konsepsiyasına inkarçı münasibət bəsləndiyi, onun adı və əsərləri tədqiqatlarda yad edilmədiyi illərdə belə Azərbaycan ədəbiyyatı tarixinin bu və ya digər dövründən, bu və ya digər klassikdən yanan alimlərin çoxu üçün “Azərbaycan ədəbiyyatı”, xüsusilə bu kitabdakı bədii mətnlər əsas, mötəbər məxəzlərdən biri olmuşdur.

Alimin qırx ilə yaxın ədəbi, ictimai və pedaqoji fəaliyyəti Azərbaycan ədəbiyyatşunasları tərəfindən geniş və obyektiv şəkildə öyrənilmiş və bu iş hazırda davam etdirilir⁸⁰. Elə həmin illərdən başlayaraq Köçərli yaradıcılığında əsas yeri tutan “Azərbaycan ədəbiyyatı” öz obyektiv elmi qiymətini almağa başlamışdır.

Bu sahədə ilk təşəbbüsü 1946-cı ildə professor Mir Cəlal “Azərbaycanda ədəbi məktəblər” (1905-1917) adlı doktorluq dissertasiyasında etmişdi. Tədqiqatçı “Azərbaycan ədəbiyyatı”nın “yalnız “materiallar” deyil, ədəbi tərxi Müəyyən dərəcədə eks və şərh edən sistemli, tədqiqi bir əsər” olduğunu ayrıca göstərməşdi⁸¹. O, doğru olaraq yazırı ki, Köçərlinin əsəri “...bütün

⁸⁰ K.T a l i b z a d ə. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh.485-512; Yenə onun. F.Köçərlinin “Seçilmiş əsərləri”nə müqəddimə; Yenə onun. XX əsr Azərbaycan ədəbi tənqidisi, səh.401-456; B.N ə b i y e v. Göstərilən əsəri; A.A b d u 11 a y e v. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı, 1958, səh.123-133; C.Ə h m ə d o v. Azərbaycan ədəbiyyatının tədrisi tarixindən. Bakı, 1971, səh.3-60; A.A l m ə m m ə d o v. Ürəklərin birliliyi. Bakı, 1975, səh.17-34; İ.B ə k t a ş i. Firidun bəy Köçərli və “Molla Nəsrəddin”. ADU-nun Elmi əsərləri. Dil və ədəbiyyat seriyası. 1968, № 3; Yenə onun. F.K ö ç ə r l i. Demokrat mətbuat uğrunda. Yenə orada, 1968, № 5; Yenə onun. F.Köçərli ədəbi-bədii dil haqqında. Yenə orada, 1969, № 5-6; Yenə onun. F.Köçərli realizm uğrunda. Yenə orada, 1970; № 5-6; F.A.B a y r a m o v. F.Köçərli və bibliografiya. “ADU”-nun Elmi əsərləri. Kitabxanaçılıq və bibliografiya seriyası”. 1971, № 1; Yenə onun, F.Köçərli və Azərbaycan kitab mədəniyyəti. Yenə orada, 1973, № 2; S.Ə z i m o v a. F.Köçərlinin publisist fəaliyyəti haqqında. Azərbaycan dili və ədəbiyyatı tədrisi (metodik məqalələr məcmuəsi). Birinci buraxılış, 1969 və s.

⁸¹ M.C.P a ş a y e v. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı, 1946, səh.242

keçmiş məcmuelərdən fərqli olaraq, birinci dəfə ədəbi təhlili, yalnız ədəbiyyatı öyrənmək deyil, həm də qiymətləndirmək təşəbbüsünü irəli sürən əsər idi”⁸².

Akademik F.Qasimzadə XIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələri içərisində ən müüm yeri Köçərlinin “Azərbaycan ədəbiyyati” tutduğunu qeyd edir⁸³. Lakin F.Qasimzadənin mülahizələrində bu əsər haqqındaki keçmiş səhvlerin bəzi izləri hələ də qalmışdır.

F.Köçərli yaradıcılığını, xüsusilə alimin tənqidini görüşlərini tədqiq edən professor K.Talibzadə “Azərbaycan ədəbiyyatı”ni “Azərbaycan ədəbiyyatından bəhs edən əsas mənbələrdən biri kimi qiymətləndirir⁸⁴. O yazır: “Azərbaycan türklərinin ədəbiyyatı” kitabını “material” hesab edənlər, onun elmi mahiyət daşımadığını iddia edənlər ciddi səhv edirlər”⁸⁵.

F.Köçərli haqqında ilk monoqrafik əsərin müəllifi professor B.Nəbiyev alimin həyatı və yaradıcılığı ilə yanaşı onun “Azərbaycan ədəbiyyatı” əsərini də ətraflı tədqiq etmişdir. O göstərir ki, “Azərbaycan ədəbiyyatı” təkcə Firidun bəy Köçərlinin yaradıcılığında deyil, Azərbaycan ədəbiyyatşunaslıq elminin tarixində görkəmli yer tutur”⁸⁶. Əsərin quruluşu, tərtib prinsipləri, əhatə etdiyi yazıçılar haqqında maraqlı fikirlər söyləyib elmi nəticələrə gələn tədqiqatçı “Azərbaycan ədəbiyyatı”ni keçən əsrin sonlarında S.A.Venqrovun redaksiyası ilə çap olunmuş “Rus poeziyası” ilə müqayisə edib göstərir ki, Köçərlinin əsərinin “tərtib prinsipləri” “Rus poeziyası”nın tərtib prinsiplərini xatırladır”. “Azərbaycan ədəbiyyatı”nda olduğu kimi, “bu əsərdə də şairlərin ırsından geniş nümunələr dərc edilmişdir”⁸⁷. İki əsər arasında bu cür oxşar cəhətlər tapdıǵına görə B.Nəbiyev haqlı olaraq Köçərlinin “Rus poeziyası”nın tərtib prinsiplərindən istifadə etdiyini ehtimal edir (bu barədə aşağıda ayrıca bəhs olunacaqdır). B.Nəbiyevin həmin ehtimalını Azərbaycan-rus ədəbi əlaqələrinin görkəmli tədqiqatçısı Şixəli Qurbanov da təsdiq etmişdir: “F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi sahəsində böyük iş görmüşdür. Onun bu sahədə yaratdığı əsər ədəbiyyat tarixinin yaradılması yolunda atılan əhəmiyyətli bir addım idi. Rus ədəbiyyatşunaslıq elminin zəngin təcrübəsi ilə yaxından tanış olması bu işdə Köçərliyə böyük kömək etmişdir”⁸⁸.

⁸² M.C.P a ş a y e v. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı, 1946, səh.242

⁸³ F.Q a s i m z a d ə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956, səh.7

⁸⁴ K.T a l i b z a d ə. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh.511. Yenə onun. XX əsr Azərbaycan ədəbi tənqid, səh.451

⁸⁵ Yenə onun. XX əsr Azərbaycan ədəbi tənqid, səh.451

⁸⁶ B.N ə b i y e v. Göstərilən əsəri, səh.100

⁸⁷ Yenə orada, səh.115

⁸⁸ Şixəli Q u r b a n o v. Əsərləri. Üç cilddə. II cild, Bakı, 1970, səh.458-459

B.Nəbiyev həmçinin yazır: “Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri tarixşunaslıqda olduğu kimi, “Materiallar”* da Azərbaycan ədəbiyyatşunaslığında ilk və mötəbər mənbələrdən biridir”⁸⁹.

Doğrudan da Köçərlinin əsəri sonralar mötəbər bir məxəz kimi istor bütövlükdə, istərsə də ayrı-ayrı əsrlər üzrə yazılmış “Azərbaycan ədəbiyyatı tarixi” kitabları üçün bünövrə məqamında olmuşdur. Ədəbi irsimizin tədqiqi, tənqid, pedaqoji və estetik fikrimizin tarixi ilə məşğul olan tədqiqatçılarımız, demək olar hamısı ondan istifadə etmiş və müəyyən dərəcədə bəhrələnmişdir.

* * *

F.Köçərli “Azərbaycan ədəbiyyatı”ni qələmə alarkən “Hacı Lütfəli bəy ibn Xaqan “Azər” təxəllüsün “Atəşkədə” nam kitabında tutduğu qayda və rəvisi intixab” etdiyini, yəni Azərbaycanda olan hər bir şəhər və diyarın şair və ədibləri haqqında ayrı-ayrı məlumat verməyi münasib bildiyini yazar (I, 69).

Müəllif əsərini “Atəşkədə”də olduğu kimi, coğrafi bölgü üzrə qruplaşdırığını ön plana çəkməsinə baxmayaraq, əsl həqiqətdə onun kitabında təsnifat ilk növbədə dövrlər üzrə, coğrafi bölgü isə dövr bölgüləri daxilində aparılmışdır. “Azərbaycan ədəbiyyatı” “Rus poeziyası”na məhz dövr bölgüsü baxımından yaxınlaşır. Məlumdur ki, üç cilddən ibarət olan “Rus poeziyası” XVIII əsr – klassizm mərhələsi, XIX əsrin birinci yarısı, XIX əsrin qırxinci və altmışinci illəri kimi hissələrə ayrılmışdır.

“Azərbaycan ədəbiyyatı”nın “Rus poeziyası”na yaxınlaşdırın digər müüm cəhət isə hər ikisinin ədəbi-tarixi prosesi bütünlükə əks etdirməsidir. “Rus poeziyası”nın əvvəlində nəşrin əsas məqsədindən danışılarkən deyilirdi: “Olavnaya sel izdaniya – istoriko-literaturnaya polnota. Poetomu v neqo, pomimo poetov pervostepennix, voydut ne tolko poeti vtorostepennie, no daje i takie, kotorie polzuyutsya isklyuchitelno otrisatelnoy izvestnostyu, kak napr. qraf. Xvostov i dr...”⁹⁰ Bu cəhət eynilə “Azərbaycan ədəbiyyatı”nda da özünnü bürüzə verir. Əsərə görkəmli, məşhur və orta istedadlı yazıçılarla yanaşı Xəstə Qədir, Məşədi Hidayət bəy Xaki kimi ədəbiyyat tarixinin inkişafında heç bir rolu olmayanlar da daxil edilmişdir.

Göstərilən oxşar cəhətlərlə yanaşı bu iki əsər arasında köskin fərqlər də vardır. Hər seydən əvvəl, “Azərbaycan ədəbiyyatı”nda elmi təhlillərden ibarət olub, kitabın əsas hissəsini təşkil edən səhifələrdə Köçərlinin qələmi tamamilə sərbəst və orijinal olub, bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. S.A.Venqerovun “Rus poeziyası” isə ayrı-ayrı müəlliflərin elmi əsərləri, məqalələri əsasında tərtib olunmuşdur. “Rus poeziyası”nın tekçə birinci

* Müəllif əsər boyu kitabın adını qısa şəkildə bu cür işlətmüşdür

⁸⁹ B.N ə b i y e v. Göstərilən əsəri, səh.117

⁹⁰ C.A.B e n g e r o v. Russkaya poeziya. səh.4

cildində 116 şair haqqında verilmiş ədəbi-tənqidi materialı tərtibçi 251 mənbədən əxz etmişdi. Əsərdə, məsələn, A.Kantemir haqqında V.Stoyuninin, M.V.Lomonosov haqqında N.Bulicin məqalələri getmişdir və habelə bu cür məqalələrdən sonra hər şairin irsindən nümunələr verilir.

F.Köçərlinin özünün bəzi qeydlərinə və bir sıra müasirlərinin xatirə və yazışmalarına, həmçinin mətbuatda verilmiş məlumatlara əsaslanan tədqiqatçılar “Azərbaycan ədəbiyyatı”nın həcmindən danışarkən belə bir qənaətə gəlmişlər ki, əsər üç cilddə yazılmış və hazırda əldə edilməyən üçüncü cild F.Köçərlinin müasirlərinə – XX əsr Azərbaycan yazıçılarına həsr edilibmiş⁹¹. Uzağa getməyib, Köçərlinin əsərə yazdığı girişin ilk abzasına diqqət yetirmək kifayətdir: “1903-cü ildə “Azərbaycan türklərinin ədəbiyyatı” ünvanında rus dilində bir kitabça tərtib edib çapa vermişdik. Ərbabi-qələm bizim bu zəif əsərimizə lütf nəzəri ilə baxıb, onun intişarına himmət və riayət göstərməklə belə bizdən xahişmənd oldular ki, məzkur kitabçanın məalina bost verib, öz ana dilimizdə milli ədəbiyyatımıza dair bir kitab tərtib qilaq. Tainki bizim Azərbaycan şüəra və üdəbamızın əşəri asarı və özlərinin namü nişanları unudulub, ədnayi-vətənin xatirindən bilmərrə çıxməsin. Maarifpərvər ədiblərimizin bu gözəl arzu və təmənnalarını sədədində olduğumuz fikrү məramə müvafiq görüb, ol vaxtdan indiyədək məzkur əsəri əncama yetirmək üçün lazım olan məlumatı cəm etməyə məşğul olduq” (I, 68). Deməli, Köçərli “özlərinin namü nişanları unudulub, ədnayi-vətənin xatirindən bilmərrə çıxmaması” üçün çalışan ziyanları da “Azərbaycan ədəbiyyatı”na daxil etmişdir.

Bu yazıçılar kimlərdən ibarət olmuşdur?

Respublika Əlyazmaları fondunda alimin şəxsi arxiv fondunun Badisəba xanım Köçərli tərəfindən tərtib edilmiş təsviri saxlanılır⁹². İki şagird dəftəri həcmində olan həmin təsvirdə “Azərbaycan ədəbiyyatı”nın 1908-ci ildə bitmiş ilk variantı əsasında tutulmuş cədvəl diqqəti cəlb edir⁹³. Həmin cədvəldən aydın olur ki, əsərin ilk variantı 27 ümumi dəftər – 1314 səhifədən ibarət imiş və onda Mirmehdi Xəzani, Mehdiqulu xan Vəfa, Lətif Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məmmədtağı Sidqi, Mirmöhüsün Nəvvab, Abbas ağa Nəzir, Məmməd Səid Ordubadi, Təbrizli Fəna, Mirzə Səməndər, Fazıl Dərbəndi, M.Ələsgər kimi yazıçılar haqqında da oćerkələr olmuşdur. Dövrlər üzrə qruplaşdırıldığını nəzərə alaraq demək olar ki, eksəriyyəti

⁹¹ B.N ə b i y e v. Göstərilən əsəri, səh.105-109; K.T a l ı b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqidisi, səh.406-407

⁹² RƏF, arx. 24, Q – 1 (15)

⁹³ Ətraflı bax: R.Q ə n b ə r q ı z ı. F.Köçərlinin şəxsi arxiv fondunda saxlanılan bir əlyazması haqqında. Azərb.SSR EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. 1976, № 1

Köçərlinin müasirləri olub, “Azərbaycan ədəbiyyatı”na düşməyən həmin yaçıclar haqqındaki oçerklər, görünür, əsərin üçüncü cildinə daxil imiş⁹⁴.

Mətbuatda yazılışıgına görə, Köçərlinin əsərin 1911-ci ilin əvvəllərində çap etdirmək istədiyi son variantı⁹⁵ 30-dan artıq qalın dəftər həcmində olmuşdur⁹⁶. Lakin bu variantın əlyazmasının, yaxud heç olmazsa oraya daxil edilmiş yazıçıların siyahısının hazırda əldə olmaması üçüncü cildin mündəricatı haqqında tam təsəvvür almağa imkan vermir. Bununla belə Köçərlinin bir neçə qeydinə əsasən həmin cilddə Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Sultan Məcid Qənizadə və başqa yazıçılara yer verildiyi ehtimal olunur⁹⁷.

* * *

İki cildlik “Azərbaycan ədəbiyyatı” bu hissələrdən ibarətdir: əsərin təribatı prinsipləri, yazılmış tarixi və səbəblərini müəyyən dərəcədə eks etdirən “Müəllifi tərəfindən bir neçə söz”, “Başlanğıc”* adlı geniş elmi-nəzəri müqəddimə, Gəncə, Şirvan-Şamaxı, Qarabağ, Quba, Nuxa, Ordubad, İrəvan və Dərbənd haqqında səkkiz yiğcam tarixi-coğrafi icmal, 128 yazıçının həyat və yaradıcılığına həsr olunmuş irili-xirdalı oçerk və kiçik məlumat.

Bu vaxta qədər tədqiqat əsərlərində “Azərbaycan ədəbiyyatı”nın təsnifati məsələlərindən danışılan zaman Köçərlinin Lütfəli bəy Azərin “Atəşkədə”si haqqında yuxarıda misal göstərilmiş sözləri əsas götürülərək əsərin coğrafi prinsip üzrə qruplaşdırıldıgı göstərilmiş və bu onun metodoloji nöqsanlarından biri sayılmışdır⁹⁸. Halbuki əsərə daha diqqətlə yanaşıldığda bu fikrin birtərəfli və qeyri-dəqiqliği meydana çıxır.

Düzdür, əsərdə yazıçılar əraziyə görə bölüşdürürlür; amma bu, “Azərbaycan ədəbiyyatı”ndakı təsnifatda əsas prinsip deyildir. Çünkü burada yazıçıların coğrafi ərazi üzrə bölüşdürülməsi müəyyən dövr bölgüləri daxilində aparılır. Tekstoloji araşdırmadan aydın olur ki, əsərdə əsasən tarixilik prinsipi əsas götürülmüş və çoxəsirlik ədəbi ərsimiz qədim və orta əsrlər, XVIII əsr, XIX əsrin birinci yarısı və nəhayət, XIX əsrin ikinci yarısı kimi dövrlərə ayrılmış-

⁹⁴ Yenə orada

⁹⁵ Yenə orada

⁹⁶ Из жизни и прессы мусульман. “Каспий” № 40, 19 fevral 1911, № 40

⁹⁷ F.K ö ç ə r l i. Mirzə Fətəli Axundzadə, səh.28-29; Yenə onun Y.V.Çəmənzəminliyə 12 fevral 1914-cü il tarixli məktubu. RƏF, arx. 26, Q – 13 (269); Yenə onun Soltan Məcid Qənizadə. “Məktəb” jurn., 1912, № 21; K.T a l ı b z a d ə. F.Köçərlinin A.Şaiqə məktubları və s.

* Hazırkı nəşrdə həmin iki müqəddimə birləşdirilib “Bir neçə söz” başlığı ilə verilir.

⁹⁸ B.N ə b i y e v. Göstərilən əsəri, səh.119; K.T a l ı b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqid, səh.451

dir. Göstərilən dövrlərə əsərdə nə sərlövhə qoyulur və nə də hər hissənin əvvəlində dövrün ədəbi-tarixi icmali verilir. Bununla belə hər dövrün adını mətnində müəllifin işlətdiyi spesifik sözlərdən sezib müəyyənləşdirmək mümkün olur. Məsələn, burada qədim və orta əsrlər ədəbiyyatı – “sabiqdə vücudə gəlib nəşvü nüma tapan eazimi-şüəra” (I, 123) “Nizaminin və Xaqaninin müasirləri və onlardan sonra Qafqaziyada vücudə gələn üləma, şüəra və hükəma” (I, 143) – “qüdəmalar” (II, I, 1), XVIII əsr ədəbiyyatı – “Molla Pənah dövrü” (I, 153), XIX əsrin birinci yarısı ədəbiyyatı – “hicrətin on üçüncü əsrinin əvvəllerində və əvasitində zindəganlıq edən” şüəra (I, 493), XIX əsrin ikinci yarısı ədəbiyyatı isə “Bahar [Bahar Şirvani. – R.Q.] əyyami və Seyid Əzim dövrü” (II, I, 7) – “mütəəxxirin” (II, I, I) kimi ibarələrlə ifadə olunur. Kitabda birinci dövrün Nizami, ikinci dövrün Vaqif, üçüncü dövrün A.Bakıxanov, dördüncü dövrün Bahar Şirvani ilə başlaması da həmin nəticəyə gəlməyə əsas verir.

F.Köçərlinin əsərdə apardığı dövrləşdirmə Azərbaycan ədəbiyyatı tarix-çiliyində həmin sahədə ilk və olduqca əhəmiyyətli addımlar kimi qiymətləndirilə bilər.

Yuxarıda deyildiyi kimi, “Azərbaycan ədəbiyyatı”nda coğrafi prinsip üzrə bölgü dövr bölgüləri içinde aparılır. Bunun nəticəsidir ki, eyni coğrafi ərazidə yetişmiş yazıçılar ardıcıl deyil, əsərin ayrı-ayrı hissələrində gedir. Məsələn, Gəncə şairləri həm qədim və orta əsrlər, həm XIX əsrin birinci yarısı, həm də XIX əsrin ikinci yarısı bölmələrində verilir. Yaxud Şirvan-Şamaxı yazıçıları əsərin bütün dövrlərində gedir və h.b.

Ərazi üzrə bölgü zamanı coğrafi başlıq və həmin əraziyə aid tarixi-coğrafi oçerk ilk dəfə hər hansı bir dövr yazıçılarından danışıldıqda işlədilirsə, gələcək dövrlərdə həmin sərlövhələr və icmaller təkrar olunmur. Məsələn, qədim və orta əsrlər bölməsində Gəncə yazıçılarının əvvəlində “Gəncə” başlığı aradınca tarixi-coğrafi oçerk getdiyindən əsərin XIX əsrin birinci yarısına və XIX əsrin ikinci yarısına aid hissələrində həmin ərazinin nümayəndələrindən danişılırkən daha bu cür sərlövhələrə ehtiyac duyulmamış, birinci halda Şirvan-Şamaxı şairlərinin, ikincidə isə Qarabağ şairlərinin ardınca birbaşa Gəncə nümayəndələrindən söhbət açılmışdır. Nuxa haqqında oçerk “Mirzə Fətəli Axundzadə”, Ordubad haqqında isə “Hacıağa Fəqir Ordubadi” bəhsinin əvvəlində gedir (həmin hissələrə əlahiddə sərlövhə qoyulmadığı üçün tədqiqat əsərlərində “Azərbaycan ədəbiyyatı”nın tarixi-coğrafi oçerklerinin sayı səhvən altıya endirilir)⁹⁹.

Kitabın ayrı-ayrı bölmələrində Qazax və İran Azərbaycanı yazıçılarına geniş yer verildiyi halda, əsərə xas olan ümumi prinsip, tədqiqat metodu po-

⁹⁹ B.N ə b i y e v. Göstərilən əsəri, səh.117

zulur və həmin yerlərin tarixindən, coğrafiyasından söhbət açılmır. “Azərbaycan ədəbiyyatı”nın ilk variantına aid mündəricatdan¹⁰⁰ görünür ki, onda “Qazax şairləri” adlı tarixi-coğrafi oçerk də olmuşdur. Həmin oçerkin əsərə düşməməsi səbəbi hələlik məlumat deyildir.

“Azərbaycan ədəbiyyatı”nda klassik ırsın dövrlər üzrə, dövr daxilində ərazi üzrə, ərazi içərisində xronoloji prinsip üzrə qruplaşdırılması bu və ya digər səbəblərə görə pozulmuşdur. Xronoloji prinsipin birinci haldə – dövr bölgüsündə pozulması vəziyyəti alimin hər hansı bir yazıçının yaşadığı əsri dəqiq müəyyənləşdirə bilməməsi, bu barədə dürüst məlumat əldə etməkdə çətinlik çəkməsi nəticəsində baş vermişdir. Məsələn, Nəsimi yaradıcılığından xəbərsiz olan Köçərli müəsiri Ağəalı bəy Nasehin səhv məlumatına əsaslanaraq XIV əsr Azərbaycan dahisinin adını XIX əsrin birinci yarısında – “Ağaməsihdən və Nişatdan sonra” – “hicrətin on üçüncü əsrinin əvvəllərində və əvasitində” “xaki-mübareki-Şirvanda ərseyi-vücudə gələn şüəra”, Məhvəsi Şirvani, Vaiz əfəndi Şirvani, Zülali Şirvani və başqaları sırasında çəkir və onların, Nəsimi də daxil olmaqla, “Əşəri-mütəfərriqdən səvə bir namü nişan qoymadıqlarını” qeyd edir (I, 493). Məhz Nəsimi haqqında bu əqidədə olduğu üçün alim onun H.Qaibovun “Məcmuə”sindəki:

Dünu gün müntəzir oldum ki, bu pərgar nədir,
Gərdişi-çərxi-fələk, günbədi-dəvvar nədir?

– mətləli qəzəlinin öz kitabına köçürür və bununla da şair haqqında sözünü qurtarmalı olur (I, 519). Həmçinin Əlican Qövsi yaradıcılığından danışarken alim şairin yaşadığı əsri düzgün müəyyənləşdirmir. Bu bəhsdən belə məlum olur ki, tədqiqatçının elinə “Qövsi” təxəllüsü bir şairin divanı keçmişdir. Şairin tərcüməyi-halına dair məlumat toplamaq üçün bir sıra məxəzlərə müraciət etmişsə də, heç bir şey əldə edə bilməmişdir. O, Qövsi divanının özünə müraciət edib şairin “Azərbaycanın İran dövlətinə müteəlliq məhəllələrində”, “xüsusən Təbrizdə və ya ona qərib şəhərlərin birində” doğulduguunu müəyyənləşdirməyə müvəffəq olur (I, 219). Son tədqiqatda göstərildiyinə görə, doğrudan da Əlican Qövsi Təbrizdə anadan olmuşdur¹⁰¹. Lakin Qövzinin “Gətir, saqi, qədəh kim, novbahari-eyşü işrətdir” misrası ilə başlanan tərcibəндində adı çəkilən XVII əsrde yaşamış Uğurlu xan Ziyad oğlu Musahibi 1766-1777-ci illər Gəncə xanı Uğurlu xan Ziyad oğlu ilə səhv saldığı üçün Köçərli Qövsini Molla Pənah Vaqifin müəsiri hesab edir və onu XVIII əsr Azərbaycan şairləri cərgəsində verir. Halbuki Köçərli özü əsərin əvvəllərində “Gülüstanı-İrəm”dən istifadə edərək Uğurlu xan Ziyad oğlu

¹⁰⁰ RƏF, arx. 24, Q – 1 (15)

¹⁰¹ M.S e y i d o v. Qövsi Təbrizi, Bakı, 1963, səh.18

Müsahib Gəncəvi haqqında düzgün məlumat verib, onun Şah Abbas Səfəvinin (1587-1629) müasiri olduğunu göstərmüşdür (I, 149).

F.Köçərli ərazi daxilində xronoloji bölgünü yazıçıların ölüm tarixlərinə görə aparmışdır. Məsələn, İrəvan şairləri sırasına daxil edilən yazıçılar belə düzülmüşdür: Bəzmi (1846-1888), Müttəle (1932-1892), Seyid Rza Sabir (?-1906), Lə'li (1845-1907).

Lakin həmin prinsip əsərdə heç də həmişə gözlənilmir, ondan kənara çıxməq halları, əvvəla, alimin haqqında danışdığı yazıçıların təvəllüd və vəfat tarixini müəyyənləşdirə bilməməsi üzündən baş verir. İkincisi, bu eyni ərazidə yetişmiş yazıçıların ən məşhurunu bilərkəndən əvvəldə vermək məq-sədilə edilir.

Yazıçıların coğrafi prinsip üzrə təsnifatında bir neçə cəhət özünü göstərir. Əgər yazıçı bir yerdə doğurub, orada da yaşayıb yaratmış və vəfat etmişsə, alim onu həmin yerin nümayəndələri sırasında verir. Əgər yazıçı müəyyən bir yerdə doğulub, başqa bir yerdə “nəşvü nüma” tapır və vəfat edirsə, ikinci yerin nümayəndələri cərgəsinə daxil edilir; məsələn, Qazax şairi Vaqif Qarabağ, İran Azərbaycanı şairi Lə'li İrəvan şairləri sırasında verilir və h.b.

“Bahar Şirvani” ocerki bu cəhətdən istisna təşkil edir. Şairin orta yaşılarında İrana gedib, orada evlənməsi və 1883-cü ildə Təbrizdə vəfat etməsinə baxmayaraq, Köçərli onu Şirvan şairləri cərgəsində verir.

Bəzən müəllif bu məsələdə tam tərəddüd keçirir. Məsələn, İran Azərbaycanının Xoy şəhərində anadan olub otuz yaşlarında Gəncəyə gelmiş və sonralar otuz ilə yaxın Qazaxda yaşayıb orada evlənmiş və nəhayət, vətənине qayidian Molla Hüseyin Sabiti Gəncə şairləri cərgəsində versə də, əslində onu hansı ərazinin nümayəndələrinə aid etmək məsələsi alimi düşündürür: “Məlum deyil ki, Sabit cənablarını hansı yerin şüərvü üdəbəsi silkinə daxil etmək, Qazaxmı, Gəncəmi və yaxud Azərbaycan İraqı?” (II, I, 266).

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin mənşə etibarile hansı xalqa mənsub olduğunu göstərdikdə isə alim çox böyük xətaya yol vermişdir. Məlumdur ki, inqilaba qədər Azərbaycan, rus və Avropa ədəbiyyatşunaslığında Azərbaycan xalqının yetirməsi dahi Füzuli əsasən türk şairi kimi qələmə verilirdi. Köçərli Füzulinin tərcümeyi-halına dair ətraflı məlumat tapa bilməmişdir. O, Füzulinin öz “Divan”ından¹⁰² və türk alimi Məhəmməd Cəlalın “Osmanlı ədəbiyyatı nümunələri” kitabından¹⁰³ şairin H.900-cü ildə Bağdadda anadan olduğunu aşkarla çıxarır. Daha heç bir məxəz əldə edə bilmədiyindən tədqiqatçı, başqa müasirləri kimi, məhz Bağdadda doğulduğuna görə, Füzulini türk şairi hesab edir. K.Talibzadə “XX əsr Azərbaycan ədəbi tənqidi” kitabında belə bir nəticəyə gəlir ki, Köçərli “Füzuli türk şairlərinin

¹⁰² Məhəmməd Füzuli. Divan. İstanbul, H.1308

¹⁰³ Məhəmməd Cəlal. Osmanlı ədəbiyyatı nümunələri. İstanbul, H.1312

babası hesab olunur” deyərkən şairi “ədəbiyyatımızın Azərbaycan dilində yazan ən böyük, ən qədim nümayəndələrindən biri” hesab edirmiş.¹⁰⁴ Əlbəttə, əgər F.Köçərli bir az əvvəldə Yaxın Şərq ədəbiyyatlarının, o cümlədən fars və türk ədəbiyyatlarının Azərbaycan ədəbiyyatına təsirini səciyyələndirərkən “Türk şairlərinə gəldikdə, bunlardan Molla Mehəmməd Bağdadi Füzulinin Azərbaycan şüərasına hamidən artıq təsiri olubdur” (I, 82) – sözlərini yazmasayı, bu qənaətə gəlmək olardı.

F.Köçərli açıq-aydın nəzərə çarpdırır ki, o, Füzulinin öz ədəbiyyat tarixinə məhz əsrlər boyu Azərbaycan şairləri onun davamçıları olduqları, ona “peyrəvilik” etdikləri üçün salmışdır: “Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi möqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrədəki şüəramızın əşarəndə dəxi müşahidə olunmaqdadır” (I, 84). Başqa bir yerdə: “Füzulidən sonra Azərbaycan şüərasına az-çox nüfuzu olan Yusif Nabi Çələbi və Əlişir Nəvai olubdur ki, onlardan hər birinin barəsində bir para məlumat verməyi lazımlı bildik. Bir halda ki, hər üçü Azərbaycan şüərasının ustadları möqamında olublar” (I, 83).

Gətirilən misallardan aydın olur ki, Füzuli yaradıcılığına yüksək hörmət və məhəbbət bəsləyən, onu dərindən öyrənib tədqiq edən Köçərli şairi Azərbaycan yazıçıları cərgəsində deyil, əsərə əlavə etdiyi “Azərbaycan şüərasının ustadları” (I, 83) bölməsinə hansı müləhizə ilə daxil etmiş və haqqında Yusif Nabi və Əlişir Nəvai barəsində olduğu kimi ancaq “bir para məlumat” vermişdir.

F.Köçərli “bizim fazıl və həkim bir şairimiz” (I, 131) adlandırdığı Nizaminin əsərlərini azerbaycancaya “açıq dilda tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməy” fars dilini yaxşı bilən “şairlərimizin baş vəzifələrindən biri” hesab edirdi. O göstərirdi ki, “insaf deyil ki, onun möcüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizdə mütaliə edib fezyab olmaqdan məhrum qalaq” (I, 132).

Ümumiyyətlə, XX əsrin əvvəllərində Azərbaycan klassiklərində fars dilində yazanlar çox vaxt fars, Füzuli və başqa ədəbi simalar isə Osmanlı ədəbiyyatına aid edildi ki, Köçərli də bu səhvdən yaxasını qurtara bilməmişdi. Bu halın Avropa şərqsünaslığında, həmçinin İran, Türkiyə ədəbiyyat-şunaslığında sonralar da davam etdiyi məlumdur. Eduard Branunun fars ədəbiyyatı tarixinə dair dörd cildlik əsəri, Şarl Rionun tərtib etdiyi kataloq buna misal ola bilər¹⁰⁵.

Faktlar göstərir ki, Köçərli də, bir sıra müasirləri kimi, yalnız ana dili-mizdə yazılın əsərləri Azərbaycan xalqının doğma ədəbiyyatının malı hesab

¹⁰⁴ K.T a l i b z a d ə . XX əsr Azərbaycan ədəbi tənqid, səh.121

¹⁰⁵ H.A r a s l i . Göstərilən əsəri, səh.8

etmişdir. Halbuki büyük sənetkarların xarici dillərdə əsər yaratmaları hali təkcə Azərbaycan ədəbiyyatına aid olmayıb istər Şərq, istərsə də Qərbin bir çox xalqlarının ədəbiyyatlarında müşahidə olunur. Xarici dillərdə yaradılmış əsərlər yazıldıqları dillərin deyil, yazıcının mənsub olduğu öz doğma xalqının məhsulu olmuşdur. Əlbətta, məşhur rus yazıçısı İ.S.Turgenevin fransız və alman dillərində, ingilis yazıçısı Oskar Uayldın fransız dilində, alman şairi Henrix Heyne və isveç yazıçısı Avqust Strindberqin fransız dilində, fransız şairi Rayner Mariya Rilkenin alman və rus dillərində yaratdıqları sən'ət inciləri yazıldıqları dillərin ədəbiyyatlarını deyil, öz aid olduqları xalqların ədəbiyyatlarını zənginləşdirmişdir¹⁰⁶. Həmçinin Əbüllüla, Xaqani, Nizami, Məhsəti, Şəms Təbrizi, Füzuli, Axundzadə, Bahar Şirvani, M.Ə.Talibov və başqa Azərbaycan klassiklərinin fars və ərəb dillərində, İ.Qutqaşınının fransız dilində (“Rəşid bəy və Səadət xanım”) yaratdıqları əsərlər Azərbaycan ədəbiyyatının məhsulu olub onun inkişafına xidmət etmişdir.

* * *

F.Köçərli çoxcəhətli yaradıcılığı boyu bir ədəbiyyat tarixçisi, nəzəriyyəçi və tənqidçisi kimi tədqiq və təbliğ etdiyi sahənin, demək olar, bütün əsas məsələlərinə toxunmuş, onlar barədə öz görüşlərini aydın izah etməyə çalışmışdır. O, ədəbiyyatı hər bir xalqın “şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən biri” (I, 70) hesab edib iki hissəyə ayırmışdır: şifahi və yazılı ədəbiyyat.

Alim “ədəbiyyatı-lisani” və yaxud “el ədəbiyyatı” adlandırdığı folklor ədəbiyyatının “ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşırı sözlərindən, məsəllərdən, tapmacalardan, yanılmaclardan, ağıçı sözlərdən, bayatılardan ibarət” olduğunu göstərir (I, 71), bunlara hər bir xalqın qiymətli mənəvi-bədii sərvəti kimi baxırı. O, qeyd edirdi ki, tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini “kəmali-sövq və diqqətlə cəm edib, ziqiyət sərməyə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsinə onları öyrətməklə başlayır”¹⁰⁷. Çünkü ağızdan-ağıza söylənən bu ədəbiyyat “hər bir millətin hal və şəninə və övzai-məişətinə müxtəss olub, onun dünya üzrə və növ yaşamasına şəhadət verir” (I, 76).

Vətəni Azərbaycanda ədəbiyyatın bu növünün kifayət qədər qiymətləndirilməməsi alimi çox düşündürdü. Bir tərəfdən də “qonşularımız türk millətinin əsrlərcə yaradıb vücuda gətirdiyi nəql və hekayətləri və xoşlarına gəldiyi məsələləri özlərinə məxsus edib “Erməni nəqli və məsələləri” adı ilə

¹⁰⁶ М.П.А л е к с е е в. Текстологические особенности издания И.С.Tургенева. Текстология славянских литератур. Л., 1973, səh.10-11

¹⁰⁷ F.K ö ç ə r l i. Balalara hədiyyə, səh.2

başqalarına elan” etmələri, yəni bu yolla Azərbaycanın mənəvi sərvətini və milli dəyərlərini mənimseyib açıq-aşkar talan etmələri Köçərlini bərk narahat edirdi. O, əgər “bunları cəmləşdirib çapa verməsək, itib-batıb gedərlər”¹⁰⁸ – deyə ziyanlılara müraciət edib, onları xalqın əsrlər boyu yaratdığı qiyamətli folklor incilərini toplamağa təşviq edirdi. Lakin Köçərlinin dövründə folklorə aid bəzi kitabçaların çap olunmasına, dərsliklərdə folklor nümunələrinə də müəyyən yer verilməsinə baxmayaraq, bütün bunlar həmin zəngin sərvətlə müqayisədə çox qeyri-qənaətbəxş idi. Köçərli və onun qabaqcıl müasirlərinin arzusu yalnız keçən əsrin 20-ci illərindən sonra layiqincə həyata keçirildi.

F.Köçərli gənc nəсли düzgün tərbiyə etmek, onda vətənə, xalqa, ana dili-nə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşılarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Nahaq deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı vermişdi.

F.Köçərli yazılı ədəbiyyata tərif verib deyirdi: “İkinci qisim ədəbiyyat üdəba və şüəranın, üləma və hükəmanın asarı-qələmiyyələrindən vücudə gələn təhrirat və təsnifatdan ibarətdir ki, bunlar xah nəsr ilə yazılmış olsun, xah nəzm ilə, xah ülüm və fünnə dair olsun və xah əxlaq və ətvardan, şeir və qəzəliyyatdan bəhs eləsin” (I, 71). Alim şifahi və yazılı ədəbiyyatları səciyyələndirərkən onları bir-birindən ayırd edən xüsusiyyətləri, inkişaf yollarını özünəməxsus bacarıqla və aydınlaqla izah edirdi. O göstərirdi ki, şifahi ədəbiyyatı “yaradan və yoxdan var edən millət özü olur. Bunlar ağızlarda söyləmək ilə ümmümxalq arasında intişar tapır”, nəsildən-nəslə, atadan-oğula və oğuldan nəvəyə keçir (I, 76-77).

Yazılı – “qələmi ədəbiyyat isə başqa tərz ilə husula gəlir. Bunda hər bir nağıl və hekayənin məxsusi katibi və münüşisi və hər bir təsnifin öz müsənnifi və hər bir şeir və qəzəlin müəyyən şairi vardır” (I, 77).

Müasir oxucuya bir qədər bəsit görünə biləcək bu izahat öz dövrünə görə həmin istiqamətdə ilk təşəbbüslerdən biri olduğuna görə, elmi cəhətdən əhəmiyyətli, faydalı idi. Belə izahatlar oxucunun ədəbiyyatın növləri, onların spesifik xüsusiyyətləri haqqında biliyini artırırdı.

F.Köçərli sən’ət əsəri və sənətkara qiymət verən zaman düzgün nəticələrə gəlib çıxır. Alimə görə, sən’ət əsəri sənətkarın fikir və hissələrini düzgün və dərindən eks etdirməlidir. Məhz belə olduqda sənətkar öz məqsədinə nail ola bilər: “Hər bir müəllif və şairin baş arzusunu qarələrin qəlblərini təsxir etməkdir və bu arzuya vasil olmaq ancaq o vaxt mümkün olar ki, əşarü asarın törənəcək yeri hissiyyat ola və hissiyyat nə qədər ali və təbii olsa, bir o qə-

¹⁰⁸ F.Köçərlinin A.Şaiqə 14 sentyabr 1912-ci il tarixli məktubu

dər kəlamin təsiri artıq olacaqdır”¹⁰⁹. Füzuli ırsinin əbədiliyini o, iki əsas səbəbdə göründü ki, birincisi bu idi: “Füzulinin asarı-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, təri tazə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamısı pak, həqiqi və təbii hissiyyatdan nəş’ət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir” (I, 92). İkinci səbəbi Köçərli bu əsərlərin “elm ve təcrübə üzü ilə təbi-səlimdən doğub vügu gəlmələri”ndə göründü (I, 93). O, müasir ziyalıların diqqətini Füzulinin “elmsiz şeir əsası yox divar kimi olur və əsəssiz divar qayətdə bietibar olur” kəlamına cəlb edib yazdı: “Füzulinin qələmi-gövhərzindən vücuda gələn lölə və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xəter yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir” (I, 93).

XX əsrin əvvəllerində ədəbi ictimaiyyəti məşğul edən məsələlərdən biri ədəbiyyatın xəlqiliyi problemi idi. Demokratik ədəbi tənqiddə həyatı olduğu kimi əks etdirmək, mövzunu real həyatdan, real varlıqdan alıb onu mühitlə, aktual ictimai problemlərlə bağlamaq sən’ətdə ən düzgün yol kimi qiymətləndirilirdi. M.F.Axundzadənin yüksək zirvəyə qaldırıldığı realist sənətkarlıq xüsusiyyətlərini N.Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərimanov və başqaları davam etdirirdilər. M.F.Axundzadədən sonra Azərbaycanda realizmin ən qüdrotlu təbliğatçısı, onun nəzəriyyəsini yeni inkişaf mərhələsinə qaldıran isə Köçərli idi. “O, realist Azərbaycan ədəbiyyatının öz təcrübəsinə, onun zəngin ənənələrinə istinad edərək realizm nəzəriyyəsini daha da inkişaf etdirirdi”¹¹⁰.

Vaxtilə M.F.Axundzadə ədəbiyyatda realizmdən, xüsusilə Vaqif və Zəkirin bu sahədəki gözəl ənənələrindən bəhs edərək yazdı ki, həmin sənətkarların əsas tarixi xidməti öz dövrlərini, xalq həyatını, insan psixologiyasını, məişət və adət-ənənələri düzgün, təbii, canlı göstərmələrindədir. Onlar öz əsərlərində “vəqaye və güzərişatı və əhvali-müasirini və ətvari-pürçəvanı bir növ ilə bəyan edirlər ki, insan vəcdə və zövqə gəlir”¹¹¹.

F.Köçərli də bədii ədəbiyyata realist nəzərlə baxıb onu “millətin aineyi-həqiqətnüması” (I, 70) adlandırdı. Elə bir ayna ki, bu aynada xalqın tarixi inkişafı, milli adət-ənənələri, “dolanacağı”, “övza’i-məişəti”, “dərəceyi-tərəqqisi”, “mərtəbeyi-kəmali”, “qüdrot və colalı” bütün varlığı ilə əks olunur¹¹². Elə bir ayna ki, bu ayna “onun maddi və mənəvi tərəqqisini və istiqbali üçün nicat və səadət yollarını eyni ilə göstərir” (I, 70).

¹⁰⁹ F.K ö ç ə r l i. Seçilmiş əsərləri, səh.99

¹¹⁰ K.T a l ı b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqididə, səh.442

¹¹¹ M.F.A x u n d z a d ə. Əsərləri. Üç cilddə, II cild, Bakı, 1961, səh.203

¹¹² F.K ö ç ə r l i. Seçilmiş əsərləri, səh.98

Yazıcırlara gəldikdə isə, Köçərli onları öz əsrlərinin və vətən mülkünün “müsəvvir və nəqqəşinə”, “Puşkinin deməyinə görə, qayalardan və dərələr-dən gələn əks-sədaya bənzərdirdi. Elə bir müsəvvir və nəqqəşa ki, onun qələmindən çıxan nəqşələr və təsvirlər hamının rəğbat və məhəbbətini qazanır, onların əsərlərində dərin fikirlər olur və buna görə də “vicdan üzərinə təsiratı külli, tərbiyəyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq, əhəmiyyəti böyük və məziyəti ziyadə” olur¹¹³.

F.Köçərliyə görə, sənətkar gərək xalqın kədər və sevincinin tərcümanı olsun, “onu qəflətdən bidar edib, tərəqqi və maarif səmtinə cürət və cəsaret ilə dəvət” etsin¹¹⁴. Fikirlərini aydınlaşdırmaq və sübuta yetirmək üçün Köçərli tez-tez dünya ədəbiyyatının Sə’di və Hafiz, Şekspir və Bayron, Russo və Hüqo, Gete və Şiller, Puşkin, Dostoyevski və Tolstoy kimi klassik simalarını yad edib, onların öz “millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub, əsərləri ilə onların təhzibi-əxlaqına rifət və seadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsni-tədbirlər və salamat təriqlər göstərdiklərini”¹¹⁵ yazır.

“Azərbaycan ədəbiyyatı” müəllifi öz xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri də sərraf kimi tapıb qiymətləndirməyi bacarır, Azərbaycan ədəbiyyatının böyük ideallarla, sağlam və yüksək hissələrə zəngin olduğunu iftixarla təhlil və sübut edirdi. Bu məqsədlə Köçərli Azərbaycan klassiklərindən M.V.Vidadi, M.P.Vaqif, A.Bakıxanov, Q.Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadəni misal götərir, onlardan çoxunun yaradıcılığını və ədəbi ırsını geniş təhlildən keçirirdi. Alim Azərbaycan ədəbiyyatında yaranan realist ədəbi cərəyanın özünəməxsus xüsusiyyətlərini, inkişaf yolunu və ideya istiqamətlərini də məharətlə üzə çıxarırdı.

Vaqif realizmini Köçərli “öz müasirlərinin” – “bizim ata-babalarımızın dolanacağını, adabü əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və filcümlə, ol əsrin övza və dəsttgahını gözəl əşar və kəlami-abdar ilə yazıb, gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoymuş ilə (I, 174) izah edirdi. O göstərirdi ki, Molla Pənah milli şair olduğuna görə, onun şeir və qəzəliyyatı bizə “ziyadə xoş gəlir və hər nə onun qələmin-dən zühura gəlibsə, xah müxəmməsat və xah mürəbbəat və xah qəzəliyyat, təmamisi ürəkdən və həqiqi həyatdan nəş’ət edən əsərlərdir” (I, 172). Köçərlinin bu mühakimə və izahının böyük sələfi Axundzadənin bir az əvvəl misal götirdiyimiz sözləri ilə çox səsləşdiyini hiss etmək çətin deyildir.

¹¹³ F.K ö ç ə r l i. Seçilmiş əsərləri, səh.98

¹¹⁴ Yenə orada, səh.99

¹¹⁵ Yenə orada, səh.98

F.Köçərli ədəbiyyatın xəlqiliyini hər hansı bir yazıçının xalq həyatı ilə, ictimai varlıqla münasibətlərinin mütərəqqi mahiyyətində görürdü. Yazıçının öz mənsub olduğu xalqın mənəvi aləmi ilə sıx bağlı olmasını o, bu işdə həllədici şərt sayırdı: “...Bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adət və xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir” (I, 77). Köçərli şair Zakiri məhz belə sənətkarlardan hesab edirdi. O yazırkı ki, Zakirin realizmi XIX əsrin birinci yarısındaki ictimai varlığı əks etdirən canlı bədii lövhələrlə zəngindir: “Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Öz əsrinin aynası olubdur və məişəti-milliyyəsini – necə ki, var imiş, – eyni ilə yazüb, bizim üçün böyük bir yadigar qoyubdur. Öz əsrində şayani-diqqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aparmamış olsun. O vaxtin adamlarının adabü əxlaqını və dolanacaqlarının övzavü əsasını mahir nəqqəş kimi özlərinə məxsus rənglərlə çəkib bize göstərir. Məişətin hər bir sinif və təbəqatına ətraflı nəzər yetirib sairlərin gözlərinə görsənməyən şeyləri görüb təftiş və tənqid edibdir” (I, 377). Zakirin “O viladə mehribanlıq görmədim” misrası ilə başlanan şərində göstərdiyi hallara Köçərli XX əsr Azərbaycan həyatında da rast gəlir: “Hər kəs Zakirin bu kəlamını diqqəti-təmam ilə oxuyub, onda şair yad etdiyi məqamları seyrü təfərrük qilsa və əzəlki hal ilə indiki övzavü əhvalı tətbiq etsə, bilaşübə, onun da ürəyi qan ilə tutulub, gözlərindən bilaixtiyar yaş töküller” (I, 396). M.F.Axundzadə realizminin xəlqiliyi, həyatla, xalqla möhkəm bağlılığı Köçərlinin diqqətini xüsusi cəlb etmişdi.

M.F.Axundzadənin ən böyük tarixi xidmətlərindən birini Köçərli onun Azərbaycanda dramaturgiyanın binasını qoymasında görürdü. O göstərirdi ki, “ədəbiyyatın bu növündə əsərlər vücuda getirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır” (I, 435). M.F.Axundzadə komediyalarına Köçərlinin verdiyi bu qiymət böyük rus tənqidçisi V.Q.Belinskinin A.S.Puşkinin “Yevgeni Onegin” əsəri haqqında yazdığı aşağıdakı sətrlərlə səsləşir: “В своей поэме он умел коснуться так многого, намекнуть о столь многом, что принадлежит искліучительно к миру русской природы, к миру русского общества! “Онегин”а можно назвать энциклопедией русской жизни и в высшей степени народным произведением”¹¹⁶. Belinski “Yevgeni Onegin”i “rus həyatının ensiklopediyası” adlandırsa, Köçərli Axundzadənin komediyalarını “məişətimizin aynası”na bənzədir.

F.Köçərli böyük sənətkarlardan danişarkən onların yaradıcılığına müasirlik baxımından yanaşır, klassik ədəbiyyatın müasir əhəmiyyətini müəyyənləşdirməyə çalışır. O, XIX əsr Azərbaycandakı bir çox ictimai problemlərin hətta

¹¹⁶ В.Г.Б е л и н с к и й. Собрание сочинений. В 3-х т. III том, М., 1948, səh.566

XX əsrin əvvəllərində də qaldığını nəzərə alaraq Axundzadə ırsinin müasir, aktual əhəmiyyəti olduğunu yazırı: “Axundzadə komediyalarında göstərdiyi eyiblərimizə diqqət yetirib, onların dəfinə və islahına çalışsaydıq, bu qədər avam qalmazdıq, içimizdə, dolanacağımızda müşahidə olunan küfrü zəlalət və xilafi-əqlü qanun əməller cari olmazdi. Oğurluqdan və əyrilikdən ikrəh edib daşınardıq; halal kəsb dalısınca gedib şənə hörmət kəsb edərdik; zindanxanalar və məhbəsxanalar müsəlmanlar ilə dolu olmazdı” (I, 452). Əsərinin başqa bir yerində alim özünün bu müddəəsini daha da inkişaf etdirərək, “Aldanmış kəvəkib”dəki ictimai ideyaların eynilə XX əsrin əvvəlindəki İran üçün aktual olduğunu göstərərək yazar ki, əgər “müsəlman məmləkətlərində, xüsusən İranzəmində ümumi-dövlətə mübaşir olan vüzərvü vükəla və sair ərkani-səltənət – ki, Mirzə Fətəlinin əsrindən indiyə kimi gəlib gediblər, – “Aldanmış kəvəkib”də zikr olunan qüsurlarına diqqət yetirib məmləkətlərinin məməmuru və səlahi üçün sərfi-himmət etsəydiłər, Yusif şah öz müvəqqəti əyyami-səltənətində işlətdiyi binagüzarlıqları və tədbirləri icra etsəydiłər, müsəlman məmləkətləri hərgiz belə fəna və pozğun hala düşməzdi və əcnəbi millətlərin çəngali-təsərrüfünə keçməzdi. Onlar da sair dövlətlər kimi qüvvət və miknot kəsb edib, əmnü asayış üzrə yaşardı” (I, 452-453).

Qeyd etməmək olmaz ki, Axundzadənin povestinin müasir əhəmiyyətini göstərməkdə düz iş görən Köçərli öz fikrini şərh edərkən eyni zamanda öz dünyagörüşünün məhdudluğunu da gizlədə bilmir: o elə güman edir ki, İranın “Aldanmış kəvəkib”də ifşa olunmuş “vüzəra və vükələsi” Axundzadənin əsərindən lazımi nəticə çıxarıb ölkə üçün faydalı fəaliyyət göstərsəydiłər, hər şey düzəlmış olardı.

F.Köçərlinin Seyid Əzim Şirvani yaradıcılığına verdiyi qiymətlər onun ədəbi görüşlərində, tənqid idarəələrində xüsusü yer tutur. Alim “külli-Azərbaycanın bülbüli-xoşnəvəsi” Seyid Əzimi öz xalqını elm və maarifə, “himmət və qeyrətə” ittihad və ittifaqa, tərəqqi və təməddünə dəvət” etdiyinə görə tərəqqipərvər, humanist şair adlandırırdı.

“Azərbaycan ədəbiyyatı”nda Köçərli ictimai və mədəni tərəqqi uğrunda qələm çalan, yaxşını – yaxşı, pisi – pis kimi göstərən, mövhumat, qəflət və dini xürafatı ifşa edən “həqqrəst və millətpərvər ədiblərə” daha artıq yer vermiş, onların yaradıcılıq problemlərini geniş şərh etməyə çalışmışdır. S.Ə.Şirvanını alim məhz belə sənətkarlardan biri kimi qiymətləndirmişdir. O yazar: “Hansi millətin içinde belə hünermənd və sahibi-rayü mərifət peyrəvilər olmasa, vay o millətin halına! Belə sahibsiz millət tezliklə zəlalət və rəzalət quyusuna düşüb, cəhalət çəngində boğulub məhvü nabud olacaqdır” (II, I, 49).

F.Köçərli tarixçi olduğu qədər ədəbiyyatın müasir inkişafı məsələləri ilə də məşğul olan istedadlı bir tənqidçi idi. Müasir ədəbiyyatın ideya, mövzu, bədii sənətkarlıq, dil və s. məsələləri onu daim maraqlandırırdı.

Klassiklərdən danişarkən öz müasirlərinə onların ölməz ənənələrini öyrənib davam etdirməyi məsləhət görən Köçərli yeni dövrdə keçmiş ədəbiyyat üçün səciyyəvi olan moizə və nəsihət yolu ilə getməyi kəskin surətdə pisləyir, elm və maarifin “yaxasını tutub” gecə-gündüz onları tərifləyən yazıçıları cəmiyyət həyatını, xalqın arzu və ehtiyaclarını daha geniş, daha dərin-dən əks etdirməyə çağırırdı. O yazırıdı: “Bu halda bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zərur olmasını inkar edə. Belə olan surətdə uzun-uzadı şeirlərlə elmi və kəmalı tərif etməyə nə hacət var”. İndiki zamanda xalq üçün “gözəl nəsihətlər, hikmətamız hekayələr, vətənə məhəbbət, millətə xidmət, təvarixdən şayani-diqqət əhval və rəvayətlər, dostluqda sədaqət, əhdə vəfa etmək və bunlar misilli min cüra uca fikirlər və müqəddəs hissələr” haqqında əsərlər yaratmaq lazımdır¹¹⁷.

* * *

F.Köçərli təkcə Azərbaycan ədəbiyyatının tədqiqi ilə kifayətlənməyib, əsərlərində Şərq, Qərbi Avropa, rus, gürcü və s. ədəbiyyatların klassikləri haqqında da elmi mülahizələr yürütmüş, ədəbi əlaqələr baxımından qiymətli fikirlər irəli sürmüştür.

Ümumiyyətlə, keçən əsrin sonu, yeni əsrin əvvəlində Azərbaycan ədəbi fikrini möşgül edən məsələlərdən biri də dünya ədəbiyyatına münasibət məsəlesi idi. Enişli-yoxuşlu uzun yollar qət etmiş Azərbaycan ədəbiyyatı bu dövrdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. “Böyük nailiyyətlər əldə edən bir ədəbiyyati isə öz milli ənənələri çərçivəsində qalmaq təmin etmir-di. O, öz ədəbi yaradıcılıq miqyasını genişləndirməyə, dünya ədəbiyyatının təcrübələrini öyrənməyə can atır və ədəbi əlaqələrin müasir dövr üçün əhəmiyyətini və zərurətini dərk edirdi. Demokratik tənqid və ədəbiyyatşunaslıq isə bu ehtiyaca dünya ədəbiyyatını daha dərindən öyrənməklə, onun böyük simalarını xalqa tanıtmaqla cavab verirdi”¹¹⁸.

F.Köçərli rus ədəbiyyatı və ədəbiyyatşunaslığı ilə Qori müəllimlər semi-nariyásında oxuyarkən tanış olmuşdu. O, bütün yaradıcılığı boyu bu zəngin ədəbiyyatın görkəmli nümayəndələrinin əsərlərini sevə-sevə oxumuş, XIX əsr rus ədəbi tənqidçi və elmi fikirlərini, o cümlədən, V.Q.Belinski, N.Q.Çernışevski, K.D.Uşinskinin əsərlərini müntəzəm mütalio eləmişdi¹¹⁹. Hələ tələbə ikən o, belə bir qonaqtə gəlməmişdi ki, rus ədəbiyyatı və mədəniyyəti ilə, rus məişəti ilə tanışlığın Azərbaycan xalqı və ədəbiyyatının inkişafında böyük əhəmiyyəti ola bilər. Bunun üçün o, azərbaycanlıların ilk növbədə rus dilini öyrenmələrini vacib məsələlərdən biri sayırdı. İmtahan işlərinin birində Köçərli yazmışdı: “...Rus xalqı ilə Qafqaz əhli arasında səmimi və

¹¹⁷ F.K ö ç ə r l i. Seçilmiş əsərləri. səh.102

¹¹⁸ K.T a l ı b z a d ə. XX əsr Azərbaycan ədəbi tənqidçi, səh.258

¹¹⁹ B.N ə b i y e v. Göstərilən əsəri, səh.87

müqəddəs məhəbbət, birlik və dostluq onlar bir-birini mümkün qədər çox başa düşdükdə, bir-birinin dilini bildikdə və birgə hərəkət etdikdə mümkün ola bilər”¹²⁰. Günüñ vacib məsələsinə toxunan tələbə Köçərlinin o zaman hələ “Ey oğul, hər lisanə ol rağib, Xassə ol rus, elmine talib” misralarının müəllifi Seyid Əzim Şirvaninin də həmin fikirdə olduğundan xəbərsiz idi. Seyid Əzim öz tədqiqatçısından hələ neçə illər əvvəl Azərbaycan xalqı arasında rus dili, ədəbiyyati və elminin yayılması və öyrənilməsinin vacibliyini dərk etmişdi. Sonralar Seyid Əzimin əsərləri ilə tanış olan alim Köçərli öz sələfinin fikrinə qüvvət verərək rus dilinin öyrənilməsi və məktəblərdə tə'liminin “müsəlmənlər üçün ən lazımlı əmrlərdən birisi olduğunu” bir daha qeyd edirdi (II, I, 63). Köçərli özü də dünya klassikləri Şekspir, Bayron, Russo, Hüqo, Gete, Şiller və başqalarının yaradıcılığı ilə məhz bu dilin vasitəsilə tanış ola bilmişdi.

Rus ədəbiyyatını həm bir müəllim, həm tənqidçi, həm də tərcüməçi kimi öyrənib təbliğ edən Köçərlinin Puşkindən “Torcu və balıq”, Lermontovdan “Üç xurma ağacı”, Koltsovdan “A kişi, niyə yatıbsan?”¹²¹. Çexovdan “At familiyası”¹²² kimi tərcümə əsərlərini ədəbi ictimaiyyət rəğbətlə qarşılamışdı. Bu tərcümələr “ədəbiyyati ideya cəhətdən zənginləşdirmək məqsədi güdürdü”¹²³. Onun M.F.Axundzadənin “Aldanmış kəvəkib” povestini rus dilinə çevirməsi də çox yaxşı bir təşəbbüs idi.

Rus ədəbiyyatının Azərbaycanda yayılması və təbliğində Köçərli bir çox müasirlərindən öz işinin ardıcılılığı ilə seçilirdi. O, bu ədəbiyyatın ayrı-ayrı nümayəndələri haqqında mətbuat səhifələrində qiymətli məqalelər ilə də çıxış edir, ədəbiyyat tarixinə dair kitablarında və qələm dostlarına yazdığı məktublarda nəzəri fikirlər söyləyir, məsləhətlər verirdi.

F.Köçərli eyni zamanda rus dilində yazdığı əsərləri ilə Azərbaycanın klassikləri M.F.Axundzadə, M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, N.Vəzirov, N.Nərimanov, C.Məmmədquluzadə və başqalarını rus xalqına və bu dil vəstisilə sair xalqlara tanıtmakda çox böyük, faydalı iş görmüşdür. Onun bu əsərləri Azərbaycan ədəbiyyatının şöhrətini daha da artırmış, rus və başqa xalqların ədəbiyyat elmi üçün ən mötəbər məxəzlərdən olmuşdur.

F.Köçərlinin rus klassikləri yaradıcılığına verdiyi düzgün qiymətlər bu gün də öz əhəmiyyətini saxlamaqdadır. O, XIX əsr Azərbaycan ədəbiyyatını tədqiq edərkən dönə-dönə rus ədəbiyyatına müraciət edir, iki ədəbiyyat arasında əlaqələr baxımından maraqlı müşahidələr, ədəbi paralellər aparır. Köçərli rus ədəbiyyatının və mədəniyyətinin inkişafında Puşkin və Qoqolun

¹²⁰ Sitat B.Nəbiyevin göstərilən əsərindən götürülüb, səh.78

¹²¹ M.Y.L e r m o n t o v. Üç xurma ağacı; A.K o l t s o v. A kişi, niyə yatıbsan?

Şuşa, 1895

¹²² A.P.Ç e x o v. At familiyası. “Şərqi-Rus” qəz., 16, 17 iyun 1904

¹²³ Şamil Q u r b a n o v. Lermontov və Azərbaycan ədəbiyyatı. Bakı, 1976, səh.35

böyük rolü olduğunu xüsusi qeyd edirdi. Alim göstərirdi ki, “rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədib milli ədəbiyyatlarını möişətlərinin aineyi-həqiqətnüması edib, özlərindən sonra gələn üdəba və şüərəyə salamat bir məslək, müstəqil bir yol açıblar”¹²⁴. Köçərli Puşkin və Qoqol yaradıcılığında realizmi səciyyələndirərkən yazırdı: “Puşkin durbin kimi möişətin uzaq yerlərini və gözəl mənzərələrini işqılı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözü nün öündə, şışənin altında tərpənən nifratəngiz həşərat və mikrobları böyüdüb göstərir”¹²⁵.

Məlum olduğu kimi, Qoqol rus mədəniyyətinin inkişafı tarixində parlaq rol oynamış, rus ədəbiyyatında tənqidçi realizmin əsasını qoymuşdur. Rus ədəbiyyatına yeni demokratik ideyalar gətirən, ədəbiyyatı cəmiyyətlə daha sıx bağlayan yazıçı öz əsərlərində xalqın həyatını, möişətini, istək və arzularını, sevinc və kədərini eks etdirib, təhkimçilik quruluşunu, nadanlıq və cəhaləti cəsarətlə tənqid etmişdir. Köçərli bu həqiqəti aydın dərk edərək yazırırdı: “Qoqol həqiqətnəvis ədiblərin (realistlərin) babası və pişəvi mənzələsindədir. Qoqol və Puşkin və bunlardan sonra Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov və hal-hazırda Maksim Qorki və L.Andreyev əllərində məşəl rusların möişətinə daxil olub, onun hər səmtinə və küncünə işq salıb, millətin yaralarını, ruhani və cismani küduretlərini, qəm və şadlıqlarını görüb və gördükərinin surətini mahir nəqqas kimi eyni ilə çəkib bütün aləmə göstərib deyirlər: “Baxın, görün! Budur bizim millət; bu sayaqdır onun diriliyi və dolanacağı; budur onun həli, fikirləri, hissiyyatı və xəyalatı!”¹²⁶

Bu sitatdan bir daha görünür ki, Köçərli Puşkinlərin, Qoqolların Rusiya üçün tarixi rolunu, onların əsərlərindəki dərin realizmi, milli koloriti, vətən-pərvərlik və xəlqiliyi göstərməklə bərabər, rus ədiblərinin bu ənənələrə sadıq olduqlarını, rus klassikləri arasındaki ideya-varislik əlaqəsini də qabarıq şəkildə nəzərə çatdırmağı lazımlı bilmişdir.

M.F.Axundzadə yaradıcılığını tədqiq edərkən Köçərli onunla Qoqol arasında ideya-sənətkarlıq cəhətdən böyük yaxınlıq olduğunu üzə çıxarırlar: “Mərhum Mirzə Fətəli rus ədiblərindən və dramnəvislərindən məşhur Qoqolun müsəsidi idi. Hər iki ədib zətən psixoloq yaranmışdır. Bunlar adamların boşluğununu, səfahət və həmaqətini, büxl, həsəd, şərarət və fəsadını, zəhiri və batını aləmlərin görürlərmiş. Zahidə güldükləri adamların halına ürəkdən yanıb ağlayırlar və onların əsərlərini mütaliə edən şəxslərin qəlblərində yatmış hissələri oyadıb, məhəbbət çırığını yandırırlar. Bununla bəşəriy-

¹²⁴ F.K öçərl i. Seçilmiş əsərləri, səh.205

¹²⁵ Yenə orada, səh.212-213

¹²⁶ Yenə orada, səh.205

yət aləminə böyük xidmət göstəriblər”¹²⁷. Başqa bir yerdə Köçərli hər iki sənətkarın realizminin qüdrətinə, həyatılık və xəlqiliyinə işarə edib yazırıdı: “Bizim ədiblərimizdən mərhum Mirzə Fətəli Axundzadə asarı-qələmiyyəsi ilə Qoqola çox bənzəyir”. Qoqol kimi “Mirzə Fətəli dəxi öz komediyalarda, xəyalat gücü ilə və savad zoru ilə bir şey yaratmayıb, hər nə yazıbsa, dolanacağımızın eynindən və möşətimizin övzai-əhvalından götürübdür. Mərhum Mirzə dəxi zahirdə yazdıqlarının üstə gülürsə də, batında ağlayır və həqiqətən bir az dərin fikir etsək görərik ki, onun Molla İbrahimxəlili, Hacı Qarası, Hatəmxan ağası, Tariverdisi, Ağamərdani və qeyriləri yaziq və bədbəxt adamlardır, onların halına gülməkdən isə ağlamaq lazımdır”¹²⁸.

F.Köçərli göstərirdi ki, “necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda Rusyanın bəzi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Molla İbrahimxəlili, Namazı, Zalxası, Ağakörüm Miyançısı və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz fe'lü əməllərini işlətməkdədirler” (I, 436).

Azərbaycan ədəbiyyatı ilə rus ədəbiyyatı arasında paralellər, müqayisələr aparmaq üsuluna Köçərlinin əsərlərində tez-tez rast gəlmək mümkündür. O, Zakir yaradıcılığının məziyyətlərindən danışanda, xüsusilə şairin təmsilərini tehlil edəndə belə bir nəticəyə gelmişdi ki, “bu təmsillərdə o qədər həyati həqiqət ifadə olunmuşdur ki, həmin təmsilləri İvan Andreyeviç Krilovun təmsilləri ilə müqayisə etmək olar”¹²⁹. Yaxud ideya-estetik cəhətdən böyük yaradıcılıq nailiyyətləri əldə edən, həm lirika, həm də satira sahəsində mahir olan Seyid Əzim, Köçərliyə görə, “rusların Puşkininə, ingilislərin Bayronuna və polyakların Miskeviçinə bərabər imiş” (II, I, 43). Nəhayət: “Məmmədquluzadənin istedadlı rus yazıçısı Çexovun əsərlərini xatirladan hekayələri bizim mədəni ziyanlığımızın nəzərini cəlb etməyə tam layiqdir”¹³⁰.

* * *

Yuxarıda qeyd olunduğu kimi, F.Köçərli dünya ədəbiyyatını yaxşı öyrənmişdi. Onda Şərq ədəbiyyatına, ümumiyyətlə, ədəbiyyata marağın oyanmasında atası Əhməd ağanın böyük rolü olmuşdu. Qarabağın orta bəylərində sayılan Əhməd ağa savadlı bir şəxs olub, fars dilini mükəmməl bilirdi. Şərq poeziyasına xüsusi məhəbbəti olduğundan onun dahi sənətkarlarının əsərlərini müntəzəm mütaliə edər, xüsusilə, Firdovsinin “Şahnamə”sindən bütöv fəsilləri əzbər deməklə ədəbi məclislərdə öz həmsöhbətlərini heyran

¹²⁷ F.K ö ç ə r l i. Seçilmiş əsərləri. səh.274

¹²⁸ Yenə orada, səh.213

¹²⁹ Yenə orada, səh.63

¹³⁰ Yenə orada, səh.138

qoyarmış¹³¹. Şərq poeziyası nümunələrini ilk dəfə atasından eşidən gənc Köçərli sonralar bir ədəbiyyatşunas-tənqidçi kimi özü onları sevə-sevə, duya-duya mütləq etmişdi. Ona görə, çox təbiidir ki, o, bütün elmi fəaliyyətində olduğu kimi, “Azərbaycan ədəbiyyatı” əsərində də Şərqi böyük ədəbi simaları – Firdovsi, Sədi, Hafiz, Əttar, Xəyyam, Rumi, Cami və başqalarının yaradıcılığı ilə ətraflı tanış olub, onlar haqqında qiymətli mülahizələr söyləmiş, türk şairi Yusif Nabiyo isə ayrıca oçerk həsr etmişdi. Azərbaycan ədəbiyyatının tədqiqi zamanı alim bu ədəbiyyatda Şərq poetik ənənələri, ideya, fikir, üslub yaxınlığı müşahidə etdikdə onları yerli-yerində göstərməklə yanaşı, ədəbiyyatların milli özünəməxsusluğunu, fərqli cəhətlərini təyin etməyi unutmurdu. O, məsələn, Vaqiflə Sədi (I, 189), “həqiqətpərəst” şairlər adlandırdığı Məhvəsi Şirvani və Nişat Şirvani ilə “sufiməslik Şeyx Əttar, Şəms Təbrizi* və Mövlana Cəlaləddin Rumi” (I, 495) arasındaki oxşar və fərqləndirici cəhətlər haqqında fikir yürütmüşdür.

Cəlaləddin Ruminin “Məsnəvi”sində, mənzum hekayə və təmsillərindəki fəlsəfi fikirlər, M.F.Axundzadə¹³² kimi, Köçərlini də heyran etmişdi. O ya-zırıldı ki, şair “timsal və hekayələrində” “adi bir şeyin üstə söz açıb, tülükdən, canavardan, atdan, eşşəkdən və ya insan növi şahdan, gədadan, dərvişdən və qənidən bəhs etdiyi əsnada məqamı göldikcə münasibi-məqal haşiyələr çıxıb, xeyli həkimənə və fəlsəfənə sözlər söyləyir ki, onların məalü məzmunu cümləni heyrətə salır” (II, II, 231). Alim XIX əsr Azərbaycan şairi Xalxalinin “Sələbiyyə”sində böyük mütəfəkkirin yaradıcılığına yaxın məzziyyətlər aşkara çıxarmışdı. Xalxalinin “Sələbiyyə”də “tutduğu nizamü rəvişin Mollayı-Ruminin şivəvü qaydasına bənzədiyini” (II, II, 231) göstərəndən sonra Köçərli eyni zamanda bu iki şair arasındaki fərqləri də izah edib yazır: “Əlbəttə, Xalxali ilə Mollayı-Rumi arasında fərq çıxdı: biri şəkkəri-Hindustan isə, o biri şəkkəri-Mazandarandır, amma bunu dəxi inkar etmək olmaz ki, ikisində də şirinlik vardır. Mollayı-Ruminin “Məsnəvi”sində olan dərin fikirlər, hikmətamız sözlər, barik nüktələr, əlbəttə, Məhəmməd Bağırın “Sələbiyyə”sində yoxdur, amma onun “Sələbiyyə”sində dəxi xeyli gözəl nəsihətlər və müşfiqənə öyüdlər, nazik işarələr və məqbul zarafatlar olmayıni dəxi inkar etmək olmaz” (II, II, 231).

F.Köçərli A.Bakıxanovun “Ey xoda, xahəm qəmo rənco bəla” misrası ilə başlanan məsnəvisini də Cəlaləddin Ruminin məşhur “Məsnəvi”sinə bənzədir (I, 302), Seyid Əzim Şirvanini qəlb oxşayan dərin mənalı qəzəllərinə görə farşların Hafizi ilə yanaşı qoyurdu (II, I, 126).

¹³¹ B.N ə b i y e v. Gösterilən əsərləri, səh.14

* Şəms Təbrizi fars dilində yazdığı üçün Köçərli onu da fars şairi hesab edir

¹³² M.F.A x u n d z a d ə . Mollayı-Ruminin də onun təsnifatının babında. Əsərləri, II cild, səh.204-209

F.Köçərlinin “Azərbaycan ədəbiyyatı”nda dahi özbək şairi Əlişir Nəvai haqqında oçerk (I, 117-123) mətbuat səhifələrində gürçü yazıçı və şairlərinə, o cümlədən, Sereteli, Qoqevaşvili və Lomouriyə həsr etdiyi möqalələri¹³³ onun bu xalqın ədəbiyyatına bəslədiyi böyük məhəbbət və dərin hörmətin təzahürüdür.

* * *

Ədəbiyyatın mövzular dairəsi, ideya istiqaməti ilə bərabər bədii forma, o cümlədən, ədəbi-bədii dilin saflaşdırılması məsələləri də Köçərlini düşünürən məsələlərdən idi.

Ümumiyyətlə, əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin müqəddərati məsəlesi mühüm bir problem kimi qarşıya çıxmışdı. Bu sahədə müxtəlif təmayüllər vardı. F.Köçərli ürək ağrısı ilə göstərirdi ki, “indiyədək mənəvi tərəqqimizə mane olan illət bir isə, indi iki olur. Bir tərəfdən hürufat qüsürü, digər tərəfdən dil qüsürü əlimizi və ayağımızı bağlayıb qoymur ki, irəli gedək”¹³⁴.

M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdən biri kimi Köçərli döñə-döñə ərəb əlifbasının dil, ədəbiyyat, təhsil və mətbuat sahəsində törətdiyi çətinliklərdən bəhs edirdi. O, tərəfdarları ildən-ilə çoxalan əlifba islahatı ideyalarının gec-tez həyata keçəcəyinə inanırdı: “Çox çəkməz bu mühüm məsələ həll olunar və müsəlmanların əlifbası dəyişdirilib və asanlaşdırıb sair mədəniyyətli millətlərin əlifbası kimi, ülum və maarifin intişarına” kömək edən qüvvətli vasitə olar (I, 435). Lakin Köçərli bu fikirdə idi ki, ikinçi qüsürü aradan qaldırmaq, Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün isə hələ çox böyük mübarizə aparmaq lazımdır.

Bu mühüm vəzifə Azərbaycanın bütün demokratik qüvvələrini vahid bir cəbhədə birləşdirmişdi. F.Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyanlılardan ibarət olan bu cəbhə Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, onu bu dil üzərində inkişaf etdirmək uğrunda inadla mübarizəyə qalxmışdı. Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. Köçərli “Azərbaycan ədəbiyyatı” əsərində məşhur rus pedaqoqu K.D.Uşinskiinin aşağıdakı sözlerini misal götirmiştir: “Madam ki, bir millətin özünə məxsus ana dilisi xarici dillərin təqəlliüb və təsəllütündən salamat qalıbdır, o millət özü də salamatdır. Əgər

¹³³ F.K. öçərli. Milli bayram. Seçilmiş əsərləri, səh.173-176; Yenə onun. Gürcü şairi A.Sereteli yubileyinə dair, orada, səh.177-186; Yenə onun. Yakov Semyonoviç Qoqebaşvili, orada, səh.286-287; Yenə onun. Redaksiyaya məktub, orada, səh.284-285; Yenə onun. Dost və müəllim N.O.Lomourinin xatirəsi, orada, səh.296-297

¹³⁴ F.K. öçərli. Seçilmiş əsərləri, səh.179-180

onun cəmi maddi və mənəvi dövlətini əlindən alasan, vəli ana dilinə toxunmayaşan, o millət füvt olmaz və az müddətin zərfində yenə özünə mal və dövlət cəm edər. Və biləks heç bir mal və dövlət ilə bir milləti əhya etmək olmaz, zəməni ki, onun ana dilisi və milli lisanı olmaya” (I, 382).

F.Köçərli göstərirdi ki, “tərəqqi və səadət fikrində olan və əbədi zində-ganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüsət və qüvvət tapmağına səy və himmət göstərsin” (I, 70-71). Alimə görə, kamil şair və ağıllı ədib həqiqətdə o şair və o ədibdir ki, “öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağılı ilə fikir edə” (I, 77). Çünkü “milləti haqq və sa-vaba irşad edən, şöhrət və hörmətə yetirən onlardır. Öz asarü əşarı ilə onlar millətin cismində şəfa, ruhuna şəfa, fikrinə cila, ağlına və təmami mənəvi qüvvələrinə balü pər verib uca məqama qaldırırlar” (I, 70). Buna görə onları əsərləri ele bir dildə yazılmalıdır ki, onu xalq anlayıb başa düşsün.

F.Köçərli Azərbaycan dilinin əsrlər boyu inkişaf edib “şirin ləhcəli və gözəl şivəli” bir dilə çevrildiyini qeyd edirdi. O, bu inkişafa ərəb və fars dillərindən alınma sözlərin də böyük təsiri olduğunu göstərməyi unutmurdu. Lakin o həmin dillərin lügətindən ən zəruri hallarda istifadə etməyi lazımlı idi: “Vəqta ki, ana dilində şeyin özünün məxsusi adı var, və yainki ana dili ilə bir mənəni bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur, insaf deyil ki, elm göstərmək və mollalıq izhar etmək iddiasına düşüb, kələmə qəliz ibarələr ilə və çətin anlaşılan ərəbi və farsı sözlər ilə doldurub, əsl mənəni dəxi və dərinə salmaq” (I, 79).

F.Köçərlinin dilə dair görüşlərində metbuat dili məsələləri də mühüm yer tuturdu. Ümumiyyətlə, ədəbi-bədii dildə olduğu kimi, burada da onun ardıcılıqla müdafiə və təbliğ etdiyi fikir metbuatın xalq dilinə yaxın, aydın, sadə, anlaşıqlı bir dildə olması tələbi idi. Bu barədə mülahizələrini alım belə izah edirdi: “...Qəzetlərimizdə dərc olunan qəliz ibarələr ilə yazılmış bəzi siyasi, ədəbi və fənni məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzet oxumaqdan ikrəh edirlər. Bu açıq həqiqəti nədənsə qəzet və jurnal verənlər başa düşmürələr və osmanlı qəzetçilərinə müqəlliidlikdən əl çəkmirlər. Cəridələri bir il, para il ömür sürüb, müştərisizlikdən qapanır, zəhmətləri puça çıxır, külli xərc və məsarifləri hədər gedir” (I, 79). Odur ki, “dilimizi saxlamaq üçün “Əkinçi” kimi bir ruznamə çıxarmaq lazımdır. Əgor bizim dilimizdə bir qəzətimiz olmasa, dilimiz əldən gedəcəkdir. Meymunların ədədi gün-gündən artıb çoxalmaqdadır. Az-çox bunların qabağını “Molla Nəsrəddin” jurnalı kəsibdir”¹³⁵.

F.Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, bu dilin canlı üslubunda yazıs yaratmaq üçün Vaqif, Vidadi, Bakıxanov, Zakir, Axundzadə, Seyid Əzim, Zərdabi kimi yazıçıların əsərlərini oxuyub

¹³⁵ F.Köçərlinin Y.V.Çəmənzəminliyə 12 fevral 1914-cü il tarixli məktubu

öyrənməyi məsləhət görürdü. O, qeyd edirdi ki, Vaqifin “adını eşitməyən və şənində söylənən “Hər oxuyan Molla Pənah olmaz” məsəlini bilməyən qaf-qazlı oğlu yoxdur. Vaqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan təbi, mövzun kəlamları və gözəl qafiyələri olubdur”, şairin əsərləri indi də dillər əzbəridir. Vaqifin kəlamlarını oxuduqda bilaixtiyar onlara rəğbat bəsləyirik. “Şair hər nə vücudə gətirib, öz ana dilimizin tərzü şivəsində gətiribdir. Onun əşarəndə istemal olunan türk və ya türkloşmiş fars və ərob sözləri elə bir məharətlə nəzmə çökilibdir ki, oxuyanları valeh və heyran edir” (I, 190). Köçərli başqa bir yerdə Zakirin təkcə bir qoşmasında işlənmiş “bizim başımızda çatdadı çanaq”, “qoyun oturaq”, “qurdu badalaq”, “hamidan qıvrıraq”, “bir qarış torpaq”, “bir qədim ocaq”, “olgil göz-qulaq”, “nə diş bilsin nə dodaq”, “deyək, danışaq” və s. kimi xalq dilindən alınmış təbii, gözəl qafiyələri misal gətirərək yazırı: “Bunlar camaatımızın ağzında müdam işlənən sözlərdir. Şair özü el içində nəşvü nüma tapmış eloğlu olduğu üçün asanlıqla o sözləri məxsusi mali kimi sərf edir. Necə ki, millətimiz diridir, bu sözlər istemaldan düşməyəcəkdir, yəni əcnəbi lisanlardan əxz olunmuş qəliz ibarələrin hücumu altında boğulub tərk olmayıacaqdır” (I, 381).

Klassiklərin məziiyyətini bir də onların dilə ehtiram və məhəbbətində, söz ustaları olmalarında görən alim göstərirdi ki, “böyük ədiblərin yazısı həmişə belə açıq və sadə olur. Mirzə Fətəli Axundzadənin, Qasım bəy Zakirin, Həsən bəy Məlikzadənin asarı-qələmiyyələri bizim bu qövlümüzə şahiddir. Rus şüəra və ədiblərindən ən məşhurları – Puşkin, Nekrasov, Turgenev, Tolstoy və Çexov öz əsərlərini belə açıq, sadə və rəvan dildə yazıblar.

Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana fərəh əvəzinə qəm və kədər gətirir” (I, 304).

Beləliklə, görkəmli ədəbiyyatşunas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən, onun “Azərbaycan ədəbiyyatı” monoqrafiyası isə milli ədəbiyyat-şünaslığın yeni istiqamətdə inkişafında böyük rol oynayan və özünün saysız-hesabsız müsbət, mütərəqqi cəhətləri ilə bu gün də əhəmiyyətini, təravətini itirməyən əsərlərdən biridir.

Ruqiyə Qənbərqızı



BİR NEÇƏ SÖZ

1903-cü ildə “Azərbaycan türklərinin ədəbiyyatı” ünvanında rus dilində bir kitabça tərtib edib çapa vermişdik¹. Ərbabi-qələm bizim bu zəif əsərimizə lütf nəzəri ilə baxıb, onun intişarına himmət və riayət göstərməklə belə bizzən xahişmənd oldular ki, məzkur kitabçanın məalina bəst verib, öz ana dilimizdə milli ədəbiyyatımıza dair bir kitab tərtib qılaq. Tainki bizim Azərbaycan şüəra və üdəbamızın əş’arü asarı və özlərinin namü nişanları unudulub, əbnayı-vətənin xatirindən bilmərrə çıxmasın. Maarifpərvər ədiblərimizin bu gözəl arzu və təmənnalarını sədədində olduğumuz fikir və məramə müvafiq görüb, ol vaxtdan indiyədək məzkur əsəri əncama yetirmək üçün lazım olan mə'lumatı cəm etməyə məşğul olduq.

Əgərçi sə'y və miqdarınca əhvalat cəm edə bilmədik, çünki şüəra və üdəbamızın öz əsrlərində qədir və qiymətləri bilinmədiyindən əsərləri və xüsusən tərcümeyi-halları, yəni hansı zaman və məkanda nə növ yaşayıb zindəganlıq etməkləri itib batıbdır və bu halda bir kəsə mə'lum deyil, onlardan bə'zilərinin ancaq bir adı və şerlərindən bir neçə ədəbiyyat və qəzəliyyat qalıbdır, onlar ilə şairin rütbəyi-kəmalını və təb'i-şə'riyyəsini təhqiq və təmyiz etmək mümkün deyil, amma bununla belə bə'zi maarif-pərvər şəxslərin himmət və müavinəti ilə xeyli mə'lumat ygib və onları zübdələyib, aşağıda zikr olunan qayda üzrə tərtib qılıb möhtərəm oxuculara təqdim edirik və onlardan acızanə təvəqqə eləyirik ki, bizim bu əsərin mütaliəsinə şüru' etdikdə onun qüsürunu ki, onlardan xali deyil, əfv buyursunlar. Varın verən utanmaz. Əlimizdən gələn ancaq bu oldu. Əşxasi ki, zəhmət çəkib mənə əhvalat cəm ediblər, boynuma böyük minnət qoyublar və milli şairlərimizin əhyası üçün himmət sərf ediblər.

Üdəba və şüəramızın tərcümeyi-hallarına və əsərlərinə şüru' etməkdən əqdəm ədəbiyyat barəsində filcümlə mə'lumat verməyi lazım gör-dük. Və bu kitabı yazmaqdə mərhum Hacı Lütfeli bəy ibn Xaqan “Azəri” təxəllüsün “Atəşkədə”² nam kitabında tutduğu qayda və rəvişi intixab etdik, yə'ni Azərbaycanda olan hər bir bilad və diyarın şüəra və üdəbası haqqında ayrı-ayrı mə'lumat verməyi münasib bildik. Vəli mərhum Hacı Lütfeli bəyin kitabı ilə bizim məcmuənin arasında təfavüt çoxdur. Belə ki, mərhum Azəri “Atəşkədə”sində hər bir şairin tərcümeyi-halına dair

müxtəsər əhval yazıb, əsərlərindən azacıq və bir-birinə münasibəti olmayan nümunələr göstərir. Amma biz mümkün olduğu qədərdə məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və həm asarı-qələmiyyələrinə dair ətraflı mə'lumat vermişik, məzkur əsərlərin haqqında öz rə'y və təsəvvüratımızı yazıb, tövüsif və ya tənqidə layiq olan məqam və nüktələri şərh və bəyan etmişik.

Hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsr və zəmanəsinin təqazasında nə növ əsərlər vücudunda götirdiyini və onların camaatımıza hüsn-i-tə'sirini, xeyir və ya zərərini bəqədri-qüvvə açıb göstərmişik.

Vəli Azərbaycanın İran dövlətinə mütəəlliq hissəsində, ya keçmişdəki və ya hali-həyatda olan şüəra və ürəfasi haqqında çəndan əhəmiyyətli və vüs'ətli mə'lumat verə bilmədik. Bu səbəbə ki, onların barəsində bizə əhvalat cəm edib göndərən adamlar tapılmadı. Belə ki, Mirzə Məhəmmədbağır Xalxali cənablarının barəsində nə qədər cüstücu etdiksə də, sərih və doğru əhval tehsil edə bilmədik. Habelə Dilsuz, Aciz³, Divani⁴, Raci, Dəxil⁵ və qeyriləri xüsusunda qədri-kəfafınca mə'lumat kəsb etmək, məəttəəsüf, müyəssər olmadı.

Bu məcmuə on illik zəhmet və telaşımızın səmərəsidir ki, neçə vaxtdan bəri toz basa-basa yatıb qalmışdı. Bunda milli və sevgili şairlərimizin, əziz və möhtərəm ədiblərimizin tərcümeyi-halları və bərgüzidə əsərləri zikr olunubdur.

Bu bizim üçün əziz və mübarek bir kitabdır. Ona binaən lazım idi ki, o, ləyaqətli tərzdə və gözəl surətdə təb' olunaydı. Vəli maddi cəhətincə bizzət o qədər bacarıq və tavana yox idi ki, bu işə iqdam edə biləydik, bir heyndə ki, məcmuə ziyyad böyük və zəxim halda başa gəlibdir.

* * *

Ərbabi-daniş və kamala mə'lumdur ki, hər bir millətin şə'n və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi də onun ədəbiyyatıdır. Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır ki, onun maddi və mə'nəvi təraqqisini və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir. Ədibi-fazıl və şairi-qabil millətin maarif xadimləridir. Milləti haqq və səvabə irşad edən, şöhrət və hörmətə yetirən onlardır. Öz asar və əş'arı ilə onlar millətin cisminə şəfa, ruhuna şəfa, fikrinə cila, ağlına və tamami mə'nəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama qaldırırlar. Şeyx Sə'dinin⁶ əsrində onun hikmətamız əsərləri sayəsində Şiraz əhli fələyə naz edirdi. Necə ki, şair demişdir:

Şeyx Sə'di ke ta dəm zəd ze Şiraz,
Resid şirazianra bir fələk naz⁷.

Hal-hazırda Avropa qıt'əsində ən müqtədir və müəzzzəm dövlət millətlərinin ədəbiyyat və mətbuatı artıq dərəcədə tərəqqi etmişdir. İngilis, Fransa, Alman və Rus dövlətlərinin ədəbiyyatı gündən-günə tərəqqi və şöhrət kəsb etməkdədir. Bu millətlərin içində vaxt-bəvaxt zühur edən və mədəniyyət aləminə hüsni-xidmətlər göstərən, ülumi-mütənəvvə-yə və fünni-müxtəlifəyə vüs'ət və qüvvət verən üləma və hükəma, üdəba və şüəra məşhuri-cahandır.

Bunun əksi olaraq zə'f və əcz halında yaşayan, cəhalət içrə ömür keçirən miləl və əqyamin ədəbiyyatları dəxi öz hal və şə'nlerin müvafiqdir. Nə qədər bir qövm və tayfa elmsiz və mə'rifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki, vəhşiyana zindəganlıq edib, ədəbiyyat nə olduğunu bilməzlər. Bunların ülum və maarifdən bilmərrə xəbərləri olmaz. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar və yainki özgə bir müqtədir və mə'dəni milletlərin təhti-təsərrüf və nüfuzuna düşüb, müruri-əyyam ilə öz adat və ayinlərini itirib və ana dillərini unudub, onlar ilə qaynayıb qarışırlar və bilkülliyyə öz milliyyətlərini itirirlər. Bəs, tərəqqi və səadət fikrində olan və əbədi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüs'ət və qüvvət tapmağına sə'y və himmət göstərsin və ədəbiyyati-milliyəsini asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin.

Ədəbiyyat iki qisimidir: bir qismi ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşiq sözlərdən, məsəllərdən, tapmacalardan, yanılmacılardan, ağıçı sözlərdən, bayatılardan ibarətdir. Bu qisim ədəbiyyata ədəbiyyati-lisani və ya əfvahi və yaxud el ədəbiyyatı deyilir. İkinci qisim ədəbiyyat üdəba və şüəranın, üləma və hükəmanın asari-qələmiyyələrdən vücuda gələn təhrirat və təsnifatdan ibarətdir ki, bunlar xah nəsr ilə yazılmış olsun, xah nəzm ilə, xah ülum və fünnuna dair olsun və xah əxlaq və ətvardan, şe'r və qəzəliyyatdan bəhs eləsin. Hər iki qisim ədəbiyyatın bünövrəsi və təkyəgahı sözdür ki, qüdrəti-ilahi ilə insanın ağızında xəlq olunubdur və onun vasitəsi ilə insanın batını aləmi mə'lum və zahir olur, dəqayıqi-məani onunla bir-birində təmyiz qılınır və bundan əlavə yer üzündə insanın sair mexluqat ilə mabeynində vüqua gələn müamiləti və rəftarı və mədarisi şərh və bəyan eləyən sözdür. Söz olmasaydı, əlbəttə, ədəbiyyat dəxi olmazdı. Bu suretdə insan ilə heyvanın arasında artıq bir fərq də qalmazdı və hal-hazırda müşahidə olunan tərəqqi və təməddündən dəxi bir əsər görünməzdi.

Ustadi-şüəra Molla Məhəmməd Bağdadi Füzuli⁸ sözün şə'nində yazdığı qəzəli burada münasibi-məqal görüb, eynilə gətiririk:

Xəlqə ağızın sırını hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə qədrin artırır –
Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saat səni ol uyğudan bidar söz.

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri əsrarı-söz.

Bir nigari-ənbərinxətdir, könüllər almağa
Göstərir hər dəm niqabi-qeybdən rüxsar söz.

Olmayan qəvvasi-bəhri-mə’rifət arif deyil –
Kim, sə’dəf tərkibi-təndir lő'löyi-şəhvar söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü –
Kim, çox olmaqdan qilibdir çox əzizi xar söz⁹.

Farsın ən məşhur və müqtədir şairi Əbülfəsəd Firdovsi Tusi sözün mədhində buyurubdur:

Ze nikə soxən beh çə əndər cəhan,
Bəru afərin eż kəhano məhan.
Əger beh nəbudi soxən eż xoday,
Nəbi key bodi nəzde-ma rəhnomay¹⁰.

Və əzyən sözün fəzilətində Əbuməhəmməd ibn Yusif Şeyx Nizami¹¹ deyibdir:

Ançə u həm novəst, həm kohənəst,
Soxənəsto dər in soxən soxənəst.
Ze afərineş nəzde-madəre-kon,
Hiç fərzənd xubtər ze soxən.
Soxəni kançə ruyi-bieybəst,
Xazene-gənce-xaneye-ğeybəst.
Qesseye-naşenide u danəd,
Nameye-naneveşte u xanəd.
Bengər eż hər çə afərid xoday,
Ta eż u coz soxən nəmand beçay.
Yadeqari kəz adəmizadəst,
Soxənəst an degər həme badəst¹².

Və yenə Şeyx Nizami özgə bir məqamda sözü tə’rif qılıb, axəri-kəlamda belə buyurubdur:

Sədrneşintər ze soxən nist kəs,
Doulətc-in molk soxənrast bəs¹³.

Hacı Seyid Əzim Şirvani¹⁴ sözün barəsində deyibdir:

Gövhəri-paki-pürbəhadır söz,
Töhfeyi-dərgəhi-xudadır söz.
Zinəti-bəzmi-Mustafadır¹⁵ söz,
Madehi-şahi-“həl’əta”dır¹⁶ söz.

Mərhum Sabir¹⁷ sözün mədhində demişdir:

Ey söz, nola dersəm sənə xurşidi-səmavat,
Səndən alıbor nurü ziyani həmə zərrat.

Bir nuri-həqiqətsən, edib həq səni nazil –
Kim, bəxş edəsən gülşəni-nasutə füyuzat.

Gəh lövhədə məstur, qələmdən gəhi cari,
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.

Sübhi-əzəlidən üzün etdikdə təcəlla
Məhv oldu cahani bürüyən pərdeyi-zülmət.

Olmuş bütün ərbəbi-nəzər aşiqi-hüsünү,
Tənviri-üyun eyləyir ərbəbi-kəmalat.

Bir mohibeyi-lütfi-xudasən ki, həqiqət,
İnsanlar edir zatın ilə fəxrü mübahat.

Vicdanü dili-Sabirə nəşr eylə füyuzun,
Ta kim, bitə könlündə rəyahini-kəmalat.

Amma bilmək gərəkdir ki, hər bir millət öz lisanında iste’mal etdiyi sözlərin icad və ixtirası üçün uzun ömürler sərf edibdir. Sözlərin tərkib və təsərifi, haldan-hala dəyişirilməsi və bir-birilə covlaşıb bir mətləb bəyan etməsi ancaq müddəti-mütəmadiyyədən sonra hüsula gəlibdir. Belə ki, hər iki qisim ədəbiyyatın bina tutub nəşvü nüma tapmağı tək-tək kəlmələrin və qisim-qisim sözlərin tərkib və icadına nisbətən xeyli asan vəch ilə bəhmə gəlibdir.

Neçə min illər gəlib keçibdir ol əsrdən ki, bizim ulu babalarımız vəhşivanə qayalar arasında və mağaralar gündündə sükunət edib, daş əsbəb və alat vasitəsilə özləri üçün azuqə və ət'imə kəsb edirdilər və məzkur alat ilə özlərini xəta və bəladan və şərri-ə'dadan mühafizət qılardılar. O əsrlərdə ki, ona daş əsri deyilir, bizim babaların dillərində istə'mal olunan sözlərin ədədi çox az olub, hər bir şeyi və məxluqu ibtidada öz sövtü ilə adlandırdılar və öz barmaqlarından artıq say və hesab bilməzdilər. Amma müruri-əyyam ilə miləl və əqvamin möişətləri vüs'ət və rifahət tapdıqca, mədəniyyət və məməriyyət artdıqca, onların dilləri dəxi tərəqqi etməkdə olubdur və bu halda mə'dəni millətlərin dillərində neçə yüz min sözər tələffüz və istə'mal olunmaqdadır. Məsələn, ingilis millətinin dilində bir milyona kimi müxtəlif sözər işlənir. Vəli bununla belə bizim bu tərəqqi əsrimizdə kürreyi-ərzin bə'zi yerlərində vəhşi halında dolanan bir para qövm və tayfalar dəxi vardır ki, dilləri çox fəqir, rəkik və naqisdir. Bu hal ona dəlalət edir ki, məzkur qövm və tayfalar əvvəl binadan cövhərsiz və maddəsiz xəlq olunubdur. Xilqətdən onların xəmirlərində istə'dad və qabiliyyət mayası qoyulmayıbdır. Bu qisim qəbilə və tayfalar min illərcə bir halət üzrə yaşayırlar və bunların dillərində əsla bir tərəqqi əsəri müşahidə olunmur. Bunların həyatı ilə məmatı arasında bir fərq yoxdur. Hər iki halətlərində bəni-növ'i-bəşərə bunlardan bir xeyir və səlah yetişməz.

Bəs, hər bir millətin danışlığı dil onun hal və şə'nini, ümuri-məaşda dərəcəyi-miknət və qüvvətini şərh və bəyan eləyir. Millətin dolanacağı genişləndikcə, zəruri ehtiyacları təhsil olunduqca, sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüs'ət tapır və bir məqama çatır ki, millət hər növ fikir və xəyalatını, hər qisim hissəyyat və təsəvvüratını, ətrafinda görüb eşitdiyini, müşahidə qıldıqı əlamat və əhvalatı və əxlaq və ətvarə dair çox nazik mə'naları şərh və bəyan etməyə qadir olur. Bu halda millət başlayır qisim-qisim nağıl və hekayələr düzənməyə və sinədən sözər və mahnilər (nəğmələr) toxumağa. Nağıllarda həqiqəti-hal ilə xəyalat aləmi, doğru ilə yalan, mümkün ilə qeyrimümkün ele bir məhərət ilə bir-birinə covlaşır ki, əqli-insan heyrətdə qalır. Sinədən toxunan nəğmələrde millət özünə arız olan qəm və qüssəni və yainkı şadlıq və fərəhi və filcümlə onun qəlbini ləbaləb edən növbənöv hissələri uca avaz ilə oxuyub, öz dəruni halətini və batimi aləmini cümləyə izhar edir və bu minval sinəsini ənduh və məlaldan xilas edib, qəm ilə şadlığına qeyriləri də şərik eləyir.

Bunlardan maəda millət həddən ziyadə məsəllər, hikmətamız sözər, tapmacalar icad edibdir ki, bunların vasitəsilə öz biliyini, təcrübəsini, hikmətini izhar edir və hər bir ittifaqda münasibi-hal söyləməyini, dünyada dolan-

masını, insanlar ilə rəftarını və sair məxluqat ilə əlaqəsini az sözlü, amma dərin mə'nali – müfid-müxtəsər kəlam ilə bəyan qılır. Məsələn, atalar təcrübə ilə yəqin ediblər ki, kişi hər nə iş tutsa, yaxşı ya yaman, axırda onun nəticəsini görəcəkdir. Ona görə deyiblər: “Hər nə doğrarsan aşına, o çıxar qasığına” və yainki “hər nə əkərsən, onu biçərsən”. Hər bir işdə səbr lazımlığını təcrübə edib deyibdir:

Səbr ilə halva bişər, ey qora, səndən,
Bəsləsən, atlas olar tut yarpağından.

İkisözlü adamın haqqında deyilibdir:

Taziya tut, – deyir, dovşana qaç.

Əxlaq və ətvar cəhətinə övladın ata və anasına və xüssəsən, qız uşağının anasına oxşamağını təcrübə edib deyibdir:

Qıraqına bax, bezini al,
Anasına bax, qızını al!

Həmçinin atalar dəfəat ilə imtahan ediblər ki, avam və nainsaf xalq ilə rəftar etməkdə yalqız müləyimət kifayət etməz və bir az zor da gərək işləsin. Ona binaən deyilibdir: “Kiş-kış ilə donuz darıdan çıxmaz” və habelə. Türk dilində neçə min hikmətamız məsələlər var ki, təmamisi təcrübə üzü ilə deyilibdir və onları burada yazmaq ilə qurtarmaz. Nağıllarımızda şahzadə Məlik Məmməd və ya Məlik Əhməd haqq və doğru yolunda çalışıb, candan və başdan keçir. İntihasız bir bəyanatdan, otsuz-ələfsiz səhralardan qət'i-mə'nazil edib, dərin dərələrdən adlayıb, uca dağlardan və sərt qayalardan aşib, qalın və qaranlıq meşələrdən keçib, qisim-qisim bəla və müsibətlərə düşür olur. Gah ağ div ilə və gah əjdəhalar ilə cəngü cidal edib, axırda onları tələf edir. Belə ki, haqq batılı, doğru yalana qalib gəlir və nağılların çoxu şadlıq ilə qurtarır. Yar eşqində böyük zəhmət və məşəqqətlər çəkən şahzadəyə qırx gün, qırx gecə toy olunur və nağıl söyləyen nağılini gülüş üzü ilə qurtarıb deyir: “O yedi, yerə keçdi, siz də yeyin, dövrə keçin!”

Heyvanat qisminə gəldikdə, onlardan hər birisi bizim nağıllarda insana mənsub olan bir xasiyyəti göstərir. Məsələn: çöl heyvanlarından aslan – rəşadət və mərdanəliyi, ayı – qanmazlığı, qurd – axmaqlığı, tülkü – hiyləgərliyi, dovşan – qorxaqlığı, maral – gözəlliyi və habelə. Ev heyvanlarına gəldikdə, bunların da hər birisinə məxsus öz sıfətləri vardır: at – e'tibarı, it – vəfani, eşşək – həmaqəti, dəvə – səfahəti, öküz – inadlılığı, inək – in-

yəti, qoç – igidliyi, keçi – hiyləbazlığı, qoyun – bərəkəti, quzu – yaziqliği, pişik – e’ribarsızlığını göstərir. Məşhur sayaçı sözlərində ev heyvanları çox gözəl tərzdə vəsf olunubdur. Bu sözlərdə hamıdan artıq vəsf olunan qoyundur. Ona “nənəm” deyib xitab olunur. Mə’lum olunur ki, keçmişdə bizim babalarımız qoyun saxlarmış və məaşları onun südü, əti və yunu ilə keçərmiş.

Sayaçı sözlərindən nümunə üçün bir neçəsini burada zikr etməyi mü-nasib gördük*.

Nənəm, o nariş qoyun,
Yunu bir qarış qoyun,
Çoban səndən küstübdür,
Südü ver, barış, qoyun.
Nənəm, a şışək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı bol eylə,
Bulamanı tez yetir,
Qırıldır uşaq, qoyun.

Keçinin vəsfində deyilibdir:

Nənəm, o xallı keçi,
Məməsi ballı keçi,
Ayağı nallı keçi,
Uca qaya başında
Tutubdu yallı keçi.

Sayaçı sözlərində çoban da unudulmayıbdir. Onun haqqında deyilibdir:

Göydə gəzən buludlar
Yorğanıdır çobanın.
Yasti-yasti təpələr
Yastiğidir çobanın.
Yumru-yumru qayalar
Yumruğudur çobanın.
Əlindəki dəyənək
Qalxanıdır çobanın.
Yanındakı boz köpək
Yoldaşdır çobanın.
Ağzı qara canavar
Düşmənidir çobanın.

* Sayaçı sözlərini və el ədəbiyyatına dair bir çox mə’lumatı əhli-qələmlərimiz-dən möhtərəm Eynəli bəy Sultanov¹⁸ cəm edib, lütf üzü ilə bizə bəxş etmişdir.

Burada əfvahi ədəbiyyat barəsində mətləbə tul və təfsil verməyi lazım görəmədik. "Balalara hədiyyə"¹⁹ nam məcmuəyə rücu etməli! Bu qisim ağızdan-ağıza söylənən əfvahi ədəbiyyat hər bir millətin hal və şə'ninə və özva'i-məişətinə müxtəss olub, onun dünya üzrə nə növ yaşamasına şəhadət verir. Bə'zi qövm və tayfalar əfvahi ədəbiyyatdan səva özgə bir asar-əlamət zahir etməyib, öz nağıl və hekayələri və milli nəğmələri və məsəlləri ilə bir müddət dünyada ömür edib, sonradan binişan, puç və zay olub gedibdir. Amma o qövm və millətlər ki, xilqət və təbiətlərində qabiliyyət toxumu və hünər mayası vardır, ümuri-məişətdə qeyri-lərə sibqət ediblər, onlar bir əfvahi ədəbiyyatlarına və ağızlarda söylənən nağıl və hekayələrinə iktifa etməyib, qələmi ədəbiyyata, yəni fikir və hissələrini qələm ilə yazmağa məşğul olublar. Əfvahi ədəbiyyatda nağıl və hekayələri tərtib edən və nəğmələri düzən müəyyən bir şəxs olmayıb. Bunları yaranan və yoxdan var edən millət özü olur. Bunlar ağızlarda söyləmək ilə ümumxalq arasında yayılıb intişar tapır və nəslən bə'di nəsl atadan oğula və oğuldan nəvəyə keçməkdə olur.

Qələmi ədəbiyyat isə başqa tərz ilə hüsula gelir. Bunda hər bir nağıl və hekayənin məxsusi katibi və münsisi və hər bir təsnifin öz müsənnifi və hər bir şə'r və qəzəlin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyyət nişanəsi və milliyyət rayihəsi çəndən müşahidə olunmaz. Vəli bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adat və xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir.

Şairi-kamil və ədibi-fazıl həqiqətdə ol ədib və şairdir ki, öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağılı ilə fikir edə.

Azərbaycan türklərinin dəxi özlərinə məxsus ədəbiyyatı vardır. Bu türklər Zaqafqaziyanın şərq və cənubunda sükna edən Şəki, Şirvan, Səlyan, Bakı, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan əhalisindən və İran dövlətinin şimalı-şərqiində güzəran edən əqqam və təvayifdən ibarətdir. Azərbaycan türklərinin danışdığı dilin şivəsi çox isə də, binası və kökü biridir. Belə ki, hər mahalın xalqı başqa bir şivəde və qeyri bir ləhcədə danışır onmuşur. Hər məhəl və məskənin özünə məxsus istilahları və sözləri vardır. Qarabağ və Qazax əhalisi bir cürə, Şəki xalqı özgə bir cürə, Şirvan, Səlyan, Bakı və Quba adamları başqa bir sayaqda, İrəvan, Naxçıvan, Təbriz, Xoy, Maku vilayətlərinin əhalisi qeyri bir şivə üzrə danışırlar. Amma bununla belə, bunların cümləsi söylədiyi dil bir dildir və bir mahalın əhalisi özgə bir Azərbaycan mahalının əhalisi söylədiyi dili açıq anlayıb, onunla hər bir qisim mətalib və məsail barəsində mükalimə edə bilir. Neçə sənə bundan

müqəddəm “Irşad”²⁰, ya “Tərəqqi”²¹ ruznaməsində Azərbaycanın hər bir mərkəzində göndərilən mə'lumati-mütənəvvəə və əxbari-siyasiyyə dərc və nəşr olunurdu. Məzkur mə'lumati “Təzə həyat”²² ruznaməsinin müştəriləri oxuyub başa düşürlərdi və hər qisim mətalibdən ittilaat kəsb edirlərdi. “Təzə həyat”da yazılan mə'lumatdan dəxi “Tərəqqi”nin müştəriləri istifadə edirlərdi. Hal-hazırda “Molla Nəsrəddin”²³ və “İqbal”²⁴, “Sədayi-həqq”²⁵ və “İqdam”²⁶ müştəriləri hər yerdən yazılan mə'lumat və xəbərləri oxuyub başa düşürlər.

Yüz sənət insan üçün bir əsr və lisan üçün bir dövrdür. Əsr və zamanlar mürur etdikcə heyəti-ictimaiyyəti-insan və onunla müttəfiq ləhcə və şiveyi-lisan dəxi neçə-neçə təbdilat və təqyirata düşcar olur. Ədibi-fazıl Əhməd Cövdət əfəndinin²⁷ buyurduğuna görə, “əbkari-əfkər sanki hər mövsümdə bir gunə qəbayi-lətfətnüməyə bürünüyor və hər cəmiyyətdə miləl nükət ilə və mə'zaya ilə görünüyor. Binaünləyh hər lisanın üsuli-təlimi-ədəbiyyatı mə'zaci-dövrə tövfiq olunmaq lazımlı gəlür”. Buna görə, Azərbaycan türklərinin dili dəxi müruri-əyyam ilə dəyişirilib, özgə bir tərkib və qaydaya düşüb də. Belə ki, indi istə'mal olunan türki-cədид əzəlki türki-qədimə oxşamaz. Hal-hazırda danışılan dilin başqa üslubu olduğundan əlavə türki-qədimə nisbət bu dil həm dövlətli də, şirin ləhcəli və gözəl şivəli bir dil hesab olunur. Dini-mübini-islamın türkləre yetirdiyi şərafəti-e'tiqadiyyəsindən əlavə böyük bir xeyri də bu olubdur ki, onun feyz və bərəkətindən türklər ərəb və fars lisanından tədriclə çox sözlər, gözəl ibarələr alıb, öz dillərini dövlətləndiriblər və müruri-əyyam ilə əxz və iqtibas olunan kəlmələr və istilahlar o qədər işlənilib təhrif və təsrif olunubdur ki, türk dili ilə onlar qaynayıb qarışdır və onlarsız türk dili bir mə'nanı ifadə etməkdə acizdir. Əreb və fars dillərindən götürülmüş sözlər və ibarələr bir dərəcədə türkləşibdir ki, savadı az olan adamlar onları məhz türk sözləri hesab edib, əsla güman etməzlər ki, “söhbət” və “zəhmət” sözləri ərəbdən, “rəncbər”, “kəfgir”, “xakəndəz” sözləri farsdan alınıbdır. Və bə'zi yerlərdə kəsrəti-iste'maldan “rəncbər”ə “rəşbər”, “kəfkir”ə “kəvgir” və “xakəndəz” “xəkəndəz” deyilir və bu qəbil ərəb və fars dil-lərindən götürülmüş sözlərin çoxu türkləşib, əvvəlki halından özgə bir tərkibə düşübdir. Bu nehv ilə Azərbaycan türklərinin dili ərəb və fars sözləri ilə məxlut və məmzuc olmaqla belə, bir lisanı-lətfətrəsan olubdur ki, onunla ülüm və fünnəna dair hər qisim mətalibi-əfkəri-aliyyə və həkəmiyyəni və məsaili-siyasiyyə və ədliyyəni şərh və bəyan etmək mümkündür. Bu yolda osmanlılar bizim Azərbaycan türklərinə sibqət ediblər və daha da ziyyadə öz dillərini ərəb və fars lüğət və əlfazi ilə dövlətli qılıqlar. Necə ki, osmanlı lisannının barəsində yenə ədibi-kamil Əhməd Cövdət əfəndi buyu-

rubdur: “Guya dərzxaneyi-məanidə tərzi-ərəb üzrə biçilmiş və üsuli-farsi üzrə tikilmiş olan dibayı-zibayı-türkiyyəyə bürünmüş bir şahidi-şirinəda-yı-bədiül-bəyandır. Zatən siyəg təsərrüficə ən mükəmməl bir lisan olduğunu halda əlsineyi-sairədən əxz və iqtibas eylədiyi əlfaz ilə xeylidən xeyli zəngindir. Ərəbi və farsının neçə xəvas və mə’zayasını möhtəvi olmaq həsbilə ədəbiyyatca dəxi qayət nazik və rəngindir”.

Və lakin ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb-qarışdırmaq, bizim əqidəmizcə, böyük səhvdir. Vəqta ki, ana dilində şeyin özünün məxsusi adı var və yainki ana dili ilə bir mə’nanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur, insaf deyil ki, elm göstərmək və mollalıq izhar etmək iddiasına düşüb, kəlamı qəliz ibarələr ilə və çətin anlaşılan ərəbi və farsi sözlər ilə doldurub, əsl mə’nanı dəxi də dərinə salmaq və onun üzünə ərəb və fars dillərindən bəhmə gəlmış qəliz, müğləq ibarələr ilə toxunmuş pərdə çəkmək. Ol cəhətdəndir ki, bizim vaizlərin əksəri məscidlərdə və’z və nəsihət etdiyi əsnada ibaretpərdəzlilik edib, öz və’z və nəsayihlərini o qədər qəliz və çətin ibarələr ilə söyləyirlər ki, onlara qulaq asanın çoxu bir şey anlamayıb, əsl mətləb nədən ibarət olduğunu başa düşmürələr və heyretdə qalırlar. Hasili-kəlam bu olur ki, nə və’z edən və nə moizəyə qulaq asan – nə öyrədən və nə öyrənən əsl məqsədə yetişməyib, gözəl vaxtlarını bihudə sərf edirlər. Habelə, qəzetlərimizdə dərc olunan qəliz ibarələr ilə yazılmış bə’zi siyasi, ədəbi və fənni məqa-lələri oxuyanlar anlamayıb mə’yus olurlar və qəzet oxumaqdan ikrəh edirlər. Bu açıq həqiqəti nədənsə qəzet və jurnal verənlər başa düşmürələr və osmanlı qəzetçilərinə müqəllidlikdən əl çəkmirlər. Cəridələri bir il, para il ömür sürüb, müştərisizlikdən qapanır, zəhmətləri puça çıxır, külli xərc və məsarifləri hədər gedir.

Dil nə qədər açıq, sadə və güşadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar. Əlbəttə, dilimizə qarışib türkləşmiş “fayda”, “zərər”, “xeyir”, “şər”, “dost”, “düşmən” və bunlar misilli həddən ziyadə iste’mal olunan ərəbi və farsi sözlərinin barəsində bizim bir iradımız yoxdur. Necə ki, bu barədə öz fikrimizi yuxarıda bəyan etdik və həmçinin ülum və fünum sayəsində təzə kəşf və ixtira olunan alat və əşyaya və fikrimizdə doğan təzə mə’nalara öz ana dilimizdə münasib və müvafiq adlar tapa bilməsək, lazım gəlir ki, ərəb və fars dillərinə rücu edib, onların köməyi ilə təzə ixtira olunan şeylərə və yeni doğan mə’nalara ad qoyaq və bu vəch ilə dilimizdə olan nöqsanı və rəkakəti götürüb, onu təshih və təkmil edək. Bu mətləbi başlıca anlamaq istəyənlərə məsləhət görürük ki, “Həyat”²⁸ ruznaməsinin 1905-ci sənədə 7-ci nömrəsində ədibi-kamil Əli

bəy Hüseynzadənin²⁹ “Qəzetimizin dili haqqında bir neçə söz” sərlövhə-sində yazdığı məqaləni mütaliə etsinlər³⁰. Bundan mədə “Türk yurdu”nun³¹ əvvəlinci ilinin 12-ci sayında “Türk dili, ədəbiyyatı haqqında mütaliələr” sərlövhəsində yazılmış məqaləyə müraciət etməlidir. Bu məqalədə ədib Əhməd Hikmət bəy əfəndi³² 16-cı Müstəşriqlər Konqressində türk dilinin haqqında fransızca ətraflı danışdığını mə'lumat verir. Məqaləni məcmuə müdürü türkə tərcümə edibdir. Əhməd Hikmət bəyin verdiyi mə'lumata görə, türk dili özlüyündə xeyli metin, rəvan və dövlətli bir dildir. Vəli qədrini bilənlər olmayıb da bə'zi səbəblərdən dolayı unudulurdu və onun yerini fars və ərəb kəlmələrinin bir xəlitəsi tuturdu. Bir dərəcədə ki, əsl türk diliancaq kəndlərdə və ümumi arvadlar arasında mü-hafizə edilə bildi.

Dövri-intibahdan sonra türklərdə də, başqa milletlərdə olduğu kimi, bir hissi-milli, bir vicdani-milli doğub böyüməkdədir. Türklər də damar-larında əsl bir qanın axdığını duyular və öz xalis dillerine rövnəq vermək fikrinə düşdülər və onu əcnəbi kəlmələrdən, əcnəbi tərkiblərdən, türk ruhu ilə əsla saziş etməyən dəbdəbəli, gurultulu və biməzmun ibarələr-dən qurtarıban, ona öz rəngini, sıfətini və sadəliyini qaytarmaq qəsdinə düşdülər. Milli dilin tərəfdarları gündən-günə artıb çoxalmaqdadırlar və onların himməti ilə İstanbulda “Türk dərnəyi”³³, “Türk yurdu” və “Xalqa doğru”³⁴ və Osmanlıının bə'zi yerlərində milli cəridələr təb’ və nəşr olun-maqdadır.

Azərbaycan türkərinin ədəbiyyatı az zamandan bəri başlayıbdır ki, kök və rişə salıb bina tutmağa. Keçmişdə şövkət və qüvvət sahibi olan İran dövleti müddəti-mütəmadiyyə ilə təmami Azərbaycan vilayətinə sa-hiblik və hökmranlıq edibdir. Azərbaycan türkəri bu dövləti-əzimənin təhti-hökumətində xeyli zaman zindəganlıq edibdir. Bu cəhətə İranın nü-fuz və tə'siri Azərbaycan türkərinə həddən ziyanə olubdur. Bu tə'sirat zahiri, yə'ni hey'ət və qiyafətdə, tərzi-libas və xörəkdə və sair övza'i və əhvalda və əmri-məaşda görsəndiyi kimi, batini və mə'nəvi surətdə dəxi olubdur ki, onlar əxlaq və ətvarda, ayin və adabda, lisan və ədəbiyyatda müşahidə olunan əsərlərdir. Mə'lum ola ki, Azərbaycan türkəri hər dil-dən ziyanə xoşadığı, meyl və rəğbət göstərdiyi fars dili olubdur. “Ləfz – ləfzi-ərəbəst, farsi – şəkərəst, türki – hünərəst”³⁵ – dedikdə bizim türk-lər ərəb lisanını tə'rif edib və türk dilində söyləməyi hünər bilib, hər iki dildən ziyanə meyl və həvəs göstərdikləri “şəkər” olubdur ki, fars dilin-dən ibarətdir. Bu dilin ziyanə şirin və xoş şivəli olmağına bir kəsin şübhəsi yoxdur. Ona binaən bizim məktəblərdə bu axır vaxtlara kimi tə'lim

və tədris fars dilində olub, uşaqlarımızın oxuduğu fars kitabları olubdur. Nəviştəcat və mərsulatımız dəxi bu dildə cari olub, türk dilinə artıq meyl və rəğbət görsənilməyibdir. Azərbaycanın İrana müteəlliq hissələrində indi dəxi tə'lim və tədris və kitabət fars dilində işlənir. Zaqafqaziyada ana dili ancaq az vaxtdan bəridir ki, Azərbaycan türklərinin diqqətini cəlb edib, özü üçün bir növ hörmət və əhəmiyyət kəsb etməyə başlayıbdır.

İş bu hal üzrə olduğu üçün sabiqdə hər əhli-savadımız bilüümum, ülə-ma və hükməmiz, şüəra və üdəbamız bilxüsus öz tə'lifat və təsnifatını həmin fars dilində inşa edib, türk dilinə artıq e'tinaları olmayıbdır. Bir halda ki, fars dili türk dilinə nisbətən həm vüs'ətli və həm xoş qaydalı bir lisandır. Belə ki, bizim ədiblərimizin asarı-qələmiyyələri ancaq fars ədə-biyyatını dövlətləndirib, öz milli ədəbiyyatımıza onların çəndən dəxl və təsərrüfləri olmayıbdır. Türk lisanında qələm işlədən üdəba və şüəramıza gəldikdə, onlar da fars üdəba və şüərası tutduğu təriq ilə gedib, fars dilinin şivə və üslubunda yazmağa sə'y ediblər. Bunlar yazdıqları əş'ar və asarın məzmun və məali dəxi əksəriyyət farsın məşhur şüəra və hükməsi əsərlərindən əzx olunmuş mə'nalar olub. Kimisi Şeyx Müslühəddin Sə-dinin hikmətamız nəsihətlərinə, kimisi Şəmsəddin Məhəmməd Xacə Hafizin³⁶ qəzəliyyatına, kimisi Firdovsinin “Şahname”sinə, bə'zisi Cəlaləd-din Rumiin³⁷ “Məsnəvi”sinə, Şeyx Əttarın³⁸ “Nan və halva”sına, Ömər Xəyyamin³⁹ “Rübaiyyat”ına, Nizaminin “Xosrov və Şirin”inə və bunlar kimi sahibi-xirəd və təb'i-səlim vücuḍaların kəlami-mö'cüznümalarına nəzirə yazıb, ustadlarına peyrəvilik və müqəlliidlik ediblər və bu peyrəvilikdə üdəbayi-türkdən bə'ziləri böyük hünər və məharət göstəriblər. Nə-cə ki, Şamaxıda Ağaməsih Şirvani⁴⁰, Mirzə Nəsrullah Bahar⁴¹, Hacı Seyid Əzim Şirvani, Qubada Abbasqulu ağa Qüdsi⁴² və Xürrəmi⁴³, Qarabağda Qasım bəy Zakir⁴⁴, Abdulla bəy Ası⁴⁵, Knyaz Mehdiqulu xan Vəfa⁴⁶, Mir-zə Rəhim Fəna⁴⁷, Gəncədə Mirzə Mehdi Naci⁴⁸, Nuxada İsmayıł bəy Na-kam, İrəvanda İsmayıł Bəzmi, Üştibində Seyid Əbülqasım Nəbatı, Qa-zaxda Mustafa ağa Nasır⁴⁹ və qeyriləri.

Belə ki, bizim Azərbaycan şüərasının əsərlərində görünən ali fikirlər, gözəl hissələr, uca mə'nalar, nazik və lətif mətləblər, hikmətamız nəsihətlər və həmçinin dostluqda sədaqət və dəyanət, hər bir işdə mürüvvət, ədalət və insani zinətləndirən sair övsafi-həmidələr, demək olur ki, tamamən fars ədəbiyyatının bərəkətindəndir. Bununla belə eşqbazlıq, mədhi-dilbər və tə'rifi-gözəl, zəmanədən şikayət, rəqibdən nifrət, hicr və fəraqdan nalə və fəryad və bir para ləğviyyat, məzhəkat və həcviyat və habelə saxta və yalan hissiyyat yenə farşların son ədəbiyyatının bərə-

kötindəndir. Heyfa ki, ədəbiyyatın bu axırkı növləri bizim şüəraya ən xoş gələn üslub olub ki, bu yolda həddən ziyadə nəzirələr yazılıbdır. Və hətta bir növ türk şairləri farslara sibqət ediblər, çünki türk dilində yazılan həcviyyatın misli və bərabəri nəinki fars lisانında, bəlkə heç bir lisanda tapılmaz...

Gözəl mədhində dəxi yəqinən demək olur ki, heç bir fars şairi Molla Pənah Vəqif⁵⁰ və Qasım bəy Zakir kimi duzlu sözlər deməyibdir. Bu xüsusda, filhəqiqə, bunlar məliki-şüəradırlar. Türk şairlərinə göldikdə, bunlardan Molla Məhəmməd Bağdadi Füzulinin Azərbaycan şüərasına hamidən artıq tə'siri olubdur. Və bir türk şairi olmayıbdır ki, Füzulinin kəlamına nəzirə yazmamış olsun. Füzulidən sonra Azərbaycan şüərasına az-çox nüfuzu olan Yusif Nabi Çələbi⁵¹ və Əlişir Nəvai⁵² olubdur ki, onlardan hər birinin barəsində bir para mə'lumat verməyi lazımlı bildik, bir halda ki, hər üçü Azərbaycan şüərasının ustadları məqamında olublar.

MOLLA MƏHƏMMƏD BAĞDADİ “FÜZULİ” TƏXƏLLÜS

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimiidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının tə'siri bu əsrdəki şüəramızın əsar və əş'arında dəxi müşahidə olunmaqdadır.

Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın⁵³ əsrində – hicretin 900-cü⁵⁴ tarixində təvəllüd etmişdir⁵⁵. Bə'zi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst mə'lum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır⁵⁶. Necə ki, deyibdir:

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yə'ni
Vəqtdir çıxmağa dünya qapısından, əyilin⁵⁷.

Füzuli kimi məşhur və mö'təbər şairin tərcümeyi-halına dair mə'lumat, heyfa ki, çox azdır. Bu barədə özgə bir mə'xəz və mənbədən əhvalat götürməkdə aciz qalıb, ol durrı-yeganənin öz əsərlərinə rücu etməkdən başqa bir çarə bulmadıq. Divani-bəlağətünvanının dibaçesində ol fəsahət bustanının əndəlibindən və ibarət cəməninin bülbüldən, yə'ni Füzulinin öz lisani-bəlağətsəncindən halına dair bir para mə'lumat verilir, xüsusən, onun türk lisanında yazmağına səbəb nə olduğu filcümlə bəyan edilir.

Məzkur müqəddimədən mə'lum olur ki, Füzuli uşaqlıqdan şe'r və qəzəl deməyə ziyadə həvəsnak imiş və ol durrı-yeganənin hənuz səbi ikən üfüqi-tə'binə hilali-mövzuniyyət tülü' etmişdir və xurşidvəslərdən iqtibasi-nuri-şövq qılmışdır və onun əş'arının söhrəti çox yerlərə dağlımışdır. Necə ki, özü deyir:

Seyti-fəsahət ilə sözüm tutdu aləmi,
Mən məhdi-e'tibardə tifli-zəbun hənuz.

Buyi-xoşumla oldu müəttər dimağlər,
Mən nafeyi-vücuddə bir qotrə xun hənuz⁵⁸.

Və lakin şair öz əsərlərinə diqqət yetirib, onları hüleyi-elmdən müərra görüb, bir müddət nəqdi-həyatın əlumi-əqliyyə və nəqliyyə kəsbinə

sərf edibdir və öz əsrində müt'ədavil fünen və ülumin cümləsinə malik olmuşdur. Əgərçi şair türk lisanında şe'r və qəzəl yazmağına ümdə bunu səbəb göstərir ki, türk tayfalarının sahibi-şövq və məzaqları dəxi onun bustani-kəlamından şüküfələr dərib bəhrəmənd olalar və bu təklifi ona guya bir nigari-mışkinxətt etmişdir və lakin həqirin anladığına görə, Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıçıq sevib də, ona rövnəq verməyi baş vəzifələrindən birisi hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərdən də bə'zi mö'təbər şairlər olubdur, vəli onun kimi müqtədir və cəm'i lisana malik və came'i-fünuni-nəzm və nəşr olmayıbdır. Və həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xarü xaşakdan təmizləyib bir göyçək və səfali çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna xüsusən böyük bir minnət qoyubdur. Türk dilinin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda bəyan etmişdir:

Ol səbəbdən farsi ləfzilə çıxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbulu-nəzmi-tərkib eyləsə,
Əksəri-əlfəzi namərbüt, nahəmvar olur.
Məndə tövfiq olsa, bu düşvari asan eylərəm,
Novbahar olğac tikandan bərgi-gül izhar olur⁵⁹.

Burada bunu dəxi əlavə etmək lazımdır ki, Füzuli özündən müqəddəm və ya öz dövründə olan ali və rəqiq bir şair bulub da, onun əsərlərinə təq-lidən bir şey vücuda gətirməmişdir. Nəşr və nəzmdə bir şəxs onun ustası olmayıbdır. Əzəzimi-üdəbadan bir nəfərinin asarını sərməşq və ittixaz etməyibdir. Necə ki, bu barədə Məhəmməd Cəlal “Osmanlı ədəbiyyatı nümunələri” nam məcmuəsində buyurubdur: “Bağdadi-gülzar ədəbiyyatının əndəlibi-xoşəlhəni olan Füzuli Osmanlı şairlərindən əsərlərinə ətba olunacaq bir şair və yaxud nasir görmədiyi halda bu gün ədəbiyyati-səhihəyi əhya edəcək bədaye’ vücuda gətirmiş. Bu bədaye’i bir şairdən deyil, bəlkə dərələrin cuşəsindən, ruzigarın iniltisindən, bir ahuningahın suzişindən, bir təbəssümün te'sirindən, bir bədəvi qızın hüsnı-mə'sumanəsindən iqtibas eyləmişdir. Bu cəhətlə ən birinci şair mütləq Füzulidir”⁶⁰.

Onun müqəllid olmadığı xüsusda Məhəmməd Cəlal belə yazır: “Əgər bir şəxs bizə bu günə sual versə: “Bəlkə Füzulidən əvvəl ərəblər, əcəmlər “Leyli və Məcnun”u, “Yusif və Züleyxa”nı, “Xosrov və Şirin”i yazımiş olsunlar da Füzuli də təqlid etmiş olsun?”

Biz cavab veririz: “Xeyr! Hətta mərhumun ruhi-lətfi nitqə gəlib bizi bu babdə: “Bən də müqəllidəm!” – demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmış olsun. Fəqət “Leyli və Məcnun” təqlid olmaq üzrə yazılan asardan deyil.

Bəs nədir?

Bütün göz yaşalarıdır. Lakin burasını düşünmeli: iqtibas başqa, təqlid yenə başqdır. Bünəünleyh “Leyli və Məcnun” bütün-bütün Füzuliyyə aid-dir. Bu xəzineyi-qiyəmdara heç bir əcnəbi müdaxilə edəməz!”⁶¹

“Leyli və Məcnun” barəsində aşağıda söz olunacaqdır.

Divani-əş’arın cəm etdikdən sonra Füzuli kəmali-inkisar ilə ərbabi-bəlağət və əshabi-fəsahətə üz çöndərib, onlardan təvəqqəf eləyir ki, onun divani-kəlamını mütaliə etdikdə deməsinlər ki, Füzuli tamami-ömrünü bir məhəldə, yəni İraqi-Ərəbdə keçirib, qeyri bir məmləkətə səyahət etməyibdir və lazimeyi-təcrübə və kəmali-təhsil qılmayıbdır. Bu illəti mucibi-süquti-e’tibar bulmasınlar və məhəlli-məqamına görə rütbeyi-iste’dadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz...

Bundan sonra şair dərgahi-ilahiyə üz tutub deyir: “İlahi! Bu məhəbbət-nameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təb’ifüsunsaz və nəticeyi-idraki-sehrpərdəzimdir, nə diyara getsə və nə vilayətə yetsə, məq-dəmi-şərifin mübarek və meymun və mətlə’i-lətifin xücəstə və hüməyun edəsən”⁶². Doğruluqla demək olur ki, Füzulinin bu duası dərgahi-həqqdə dərəceyi-qəbulu irişdi və onun təb’i-füsunsazından vücudə gelən fərzəndi-dilbəndi, yəni divani-əş’arı hər ölkə və diyarda əziz və möhtərəm oldu. Bundan əlavə, Füzuli həqqdən niyaz edir ki, “bu məhbubi-cahanpeymani və şahidi-rə’nanı ümumən əhli-fəsaddan və xüsusən üç tayifəyi-bədnihaddan hüsni-himayətində məhfuz və məhrus qılsın. Bu üç tayifədən biri ol katibi-naqabildir ki, xameyi-müxalifətəhriri tişəyi-bunyani-maarifdir və kilki-küdürüt tə’siri me’mari-binayı-zəxarifdir. Gah bir nöqtə ilə “məhəbbət”i “möhənət” göstərər və gah bir hərf ilə “ne’mət”i “niqmet” oxudar:

Qələm olsun əli ol katibi-bədtəhririn –
Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.
Gah bir hərf süqutile qılın “nadır”i “nar”,
Gah bir nöqtə qüsürilə “göz”ü “kur” eylər.

Biri ol naqisi-bədsavaddır ki, təb’i-namövzunu ilə məclis və məhafidə də’vayı-iste’dad qılıb, şe’r oxuduqda nəzmi nəsrən seçilməyə və ədayı-süstü ilə şahidi-mə’ni camalından niqab açılmaya:

Binəsib olsun nəimi-xüldən ol zişt kim,
Namüləyim ləhcəsi mövzunu namövzun edər.
Tİşeyi-ləfzi binayı-nəzmi viran eyləyib,
Süst göftarı fəsahət əhlini məğbun edər.

Və biri ol hasidi-cəfapişdir ki, təb'i-namövzunu ilə də'vayi-şə'r edə, amma dəqayıqi-əş'arə sahibşür olmaya və idraki-rəkiki ilə lafi-nəzm ura, amma həqayıqi-göftarə rahi-təsərrüf bulmaya. Lacərəm, həsəd dideyi-insafın kor edib, idrakına e'timad edə və cahillər hüzurunda bihu-də-bihudə laflar urub, hərzə-hərzə dəxllər eyləyə, ta kim, şe'rdən zövqi-istima gedə:

Xəzandır gülşəni-ürfanə hasid,
İlahi, hasidi xar eylə daim.
İşidir mə'rifət əhlinə azar,
İlahi, hasidi zar eylə daim⁶³.

Füzuli türklər ədəbiyyatında “Ustadi-şüəra” ləqəbini alıbdır və bu zati-şərif məzkur ləqəbdən səva Azərbaycan vilayətində “Ustadül-məkatib” ismili dəxi şöhrətlənmişdir. Füzulinin məşhur əsərləri bunlardır: 1) “Külliyyati-divani-Füzuli”, 2) “Hədiqətüs-süəda”, 3) “Şikayətnamə” ki, nəşr ilə yazılmışdır və bu axırıncı əsər bizim nəzərimizə çatmayıbdır⁶⁴.

“Külliyyat”a daxil olan əsərlər bunlardır: Müqəddimətül-kitab, qəsa-id, tərkibbənd və tərcibənd, “Bəngü badə”, “Nişançı Paşa xidmətinə yazılın məktubi-hikmetüslub”, “Saqinamə”, “Mərsiyə dər həqqi-xamisi-Ali-əba həzrəti-Seyyidüş-şühədə”, qəzəliyyat, müsəddəsat, müxəmməsat, mürəbbat, əlmüqəttəbat, “Dastani-Leyli və Məcnun”⁶⁵. Bu “Külliyyat”ın ən mö'təbər çapı sabiqdə İstanbulda fars dilində təb’ olunan “Əxtər” cəridəsinin⁶⁶ mətbəəsində 1308-ci⁶⁷ sənədə çap olunanıdır. Bu divani-Füzuli artıq diqqətlə təshih olunmuş nüsxələrdən birisi olub, açıq və aydın hürufat ilə sarı rəngə mail kağız üstə təb’ olunmuşdur.

“Hədiqətüs-süəda” on bir baba təqsim olunubdur. Bu qərar üzrə: Əvvəlinci bab bə'zi ənbəiyəyi-üzəm və rüsüli-kiramın surəti-əhvalları bəyanındadır.

İkinci bab həzrəti-Rəsulun Qüreyşdən çekdiyi ə'zaların bəyanındadır. Üçüncü bab həzrəti-Seyyidül-mürsəlinin keyfiyyəti-vəfatı bəyanındadır.

Dördüncü bab həzrəti-Fatiməyi-Zəhranın vəfəti bəyanındadır. Beşinci bab Əliyyül-Mürtəza həzrətlərinin vəfəti bəyanındadır.

Altıncı bab həzrəti-İmam Hüseynin bəzmi-bəlada sağəri-bəqa nuş etdiyi bəyanındadır.

Yedinci bab həzrəti-İmam Hüseynin Mədinədən Məkkəyə təvəccö-hü bəyanındadır.

Səkkizinci bab Müslüm ibn Əqilin şəhadəti bəyanındadır.

Doqquzuncu bab İmam Hüseynin Məkkədən Kərbəlaya təvəccöhü bəyanındadır.

Onuncu bab həzrəti-İmamın ləşkəri-Yezid ilə müharibəsi bəyanındadır.

On birinci bab xatiməyi-kitab və müxəddərati-əhli-beytin Kərbəladan Şama getdikləri bəyanındadır.

Tətimmeyi-kitabda on iki imamın 43 təriqi-icmal üzrə əhvalları bəyan olunubdur.

“Hədiqətüs-süəda” dəxi türk dilində inşa olunubdur. Bu bərgüzidə əsərin türk lisanında təhrir olunmağının səbəbini Füzuli bu minval üzrə bəyan edib, itmamına həqqdən müavinət istəyir: “Çün cəm’i müddətdə məcalis və məhafildə təqrir olunan vəqayeyi-Kərbəla və keyfiyyəti-əhvalı-şühəda farsi və tazi ibarətində bəyan olmağın əşrafi-ərəb və əka-biri-əcəm təməttö bulub, əzzəyiyi-ətrak ki, cüz’i-ə’zəmi-tərkibi-aləm və sinfi-növ’i-bəni-adəm olub, sətri-zəidi-səhaifi-kütüb kimi süfufi-məca-lisdən xaric qalıb, istifayi-idraki-həqayiqdən məhrum qalırlardı, bu sə-bəbdən iqtizayı-ümumi-matəmi-Ali-əba zəbani-hal ilə məni-xaksarə təərrüz etdi və dəsti-təərrüz ilə giribanım tutdu ki, ey pərvərdeyi-xani-ne-məti-şahi-Kərbəla – Füzuliyi-mübtəla, nola ki, bir terzi-mücəddədə müxtərə olasan və himmət tutub bir məqətəli-türki inşa qılaşan ki, füssəha türki zəbanında iste’malından təməttö bulalar və idraki-məzmunundan ərəbdən və əcəmdən müstəğni olalar.

QİT’Ə

Təkrari-zikri-vaqieyi-dəsti-Kərbəla,

Məqbuli-xasü amü siğarı kubardır.

Təqrir edənlərə səbəbi-izzü ehtişam,

Təhrir edənlərə şərefi-ruzigardır.

Bu həqir və fəqir ki, bu nəsihəti işğə qıldırm və bu xidmətin məhz səadət olmağın mühəqqəq bildim, ədəmi-istitaət və qilləti-bizaətdən eh-tiraz və ictinab etməyib tərtibinə təvəccöh qıldırm. Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvərdir, zira ki, əksəri-əlfazı rəkik və ibaratı nahəmvar-dır, ümmiddir ki, hikməti-övliya itmamına müsaidət və əncamına müavi-nət qıla.

NƏZM

Ey feyzrəsani-ərebü türkü əcəm,
Qıldıñ ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayı-əcəmi İsadəm,
Mən türkzəbandan iltifat eyləmə kəm.

İlahi! Vaqifi-keyfiyyəti-hal və alimi-dəqayiqi-əf'alsan. Bilirsən ki, səndən qeyri müinü müzahirim yoxdur və ətrafü cəvanibdə hasid və müanidim çıxdur. Əmimi-məkarimindən və kərimi-mərahimindən təvəqqəf budur ki, bu binayı-mücəddədə tə'mirində və bu mülki-müəbbədə təsxirində əlfaz və məanidən cəm'i məsalihim mühəyya qlasan və ərbəbi-həsəd və əshabi-inad hücum etdikcə mənə müin və müsaид olasan: "innəkə ələ kulli şeyin tədirun"⁶⁸.

Əgərçi "Hədiqətüs-süəda" nəşr ilə təhrir olunubdur və bə'zi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şe'rərlər vasitəsilə şəhəmə'na qılınlıbdır və lakin bu nəsrədə Füzuli o qədər məharət və fəsahət göstərmış ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbəbi-mə'rifət indində onun dərəcə və mənzi-ləti çox nəzmlərdən artıraqdır. Bu vaxta kimi füsəhayı-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücudə gətirməyibdir – desək, səhv etməmiş olarıq.

Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazımlı gəlmədi. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyəti və "Leyli və Məcnun" hekayəsi məktəblərdə tə'lim kitabı olub, uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə tə'lim almış adamlardan hər birisini dindirsən, "Leyli və Məcnun" hekayəsinin ibtidasını – "Dehqani-hədiqəyi-hekayət, Sərrafi-cəvahiri-rəvayət..." başlayıb əzbərdən oxuyacaqdır. Amma çoxları bu qəribə hekayənin mə'nasını əsla fəhm etməyib, tutuquşu kimi ancaq onun ləfz və ibarəsini öyrənmişlər. O ki, qaldı Azərbaycan şairlərinə, onlardan çoxu Füzuliya peyrəvilik edib, xüsusən qəzəliyyat və müxəmməsat qismi əsərlərində ustadi-giramiləri getdiyi təriqi ixtiyar edib, onunla getmişlər və bə'ziləri bu müqəllidlikdə övci-məqama yetişib, fünnü-şə'rdə böyük bir məharət kəsb etmişlər. Məsələn, Nuxa şairlərindən məşhur İsmayııl bəy "Nakam" təxəlliş Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığını bir nəzirə xeyli mərgüb və dilpəsənd kəlamlardan birisidir.

MÜSƏDDƏSİ-FÜZULİ

Dün sayə saldı başımə bir sərvi-sərbülənd –
Kim, qəddi dilruba idi, rəftarı dilpəsend,
Göftarə gəldi ta ki, açıb lə'li-nuşxənd,
Bir püstə gördüm onda tökər rizə-rizə qənd.
Sordum: – Məgər bu dürci-dəhəndir? dedim dedi:
– Yox, yox, də>vayı-dərdi-nihanındürür sənin!

Əymış hilali üstünə tərfi-külahını,
Çox dilşikəstenin göyə yetirmiş ahini,
Zülfün dağtdı, gizlədi əbr içrə mahini,
Gördüm yüzündə həlqeyi-zülfə-siyahini.
– Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi:
– Dövri-rüxümdə rişteyi-canındürür sənin!

Vermiş fıruş şəm'i-rüxi gün çirağına,
Salmış şikəst sərv qədi gül budağına,
Dün sərv tek basanda qedəm göz bulağına,
Bir neçə xardən ə'ləm irmış ayağına.
– Güл bərginə batan nə dikəndir? – dedim, dedi:
– Müjgani-çeşmi-əşkfişanındürür sənin!

Seyr ilə saldı bağə güzər ol səmənüzər,
Ənva'i-zibü zinət ilə fəslı-novbahar,
Tökmüş gül üzrə sünbülli-giysuyi-müşkbar,
Yaxmış ayağına yenə gülbərk tək nigar.
– Nəsrinə rəngi-lale nədəndir? – dedim, dedi:
– Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!

Seyli-sirişkim oldu rəvan xaki-kuyinə,
Can valeh oldu lə'li-ləbü göftguyinə,
Dil düşdü dami-silsileyi-müşkbuyinə,
Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,
– Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi:
– Vəhm eylə kim, xəterli qiranındürür sənin!

Düşmüs üzarı üzrə müənbər səlasili,
Aşufəthal edib neçə bisəbrü bidili,
Əqlimi valeh eylədi şəklü şəmayili,
Göz gördü qamətin, dilü can oldu mayili,
– Vəh, bu nə türfə sərvi-çəməndir?! – dedim, dedi:
– Mənzuri-dideyi-nigaranındürür sənin!

Dün sübhədəm ki, laləvü nəsrin salıb niqab,
Gül çöhrəsindən aldı səba pərdeyi-hicab,
Gülzarə çıxdı seyr edə ol rəşki-aftab,

Şəbnəm nisar etdi günəş lö'löi-xoşab.

– Lö'lömü, yoxsa dürri-Ədəndir? – dedim, dedi:

– Əbsəm, Füzuli, əşki-rəvanındır sənin!⁶⁹

Bu dürri-Ədən və lö'löyi-xoşab ilə arastə və tərtib olunmuş kəlami-behcətəngizə nəzirə olaraq İsmayıł bəy Nakam demişdir:

Guyi-nigarə duş gedib eylədim büka,
Guş eləyib fəğanımı ol türki-dilruba.
Dərdimi bildi, heyrottimi gördü cabəca,
Rəhm etdi halimə, dedi: – Ey ərseyi-bəla,
Kim eyləmiş bu dərdə səni mübtəla? Dədim:
– Mən bilməm özgə, aşiqi-heyrənəm sənin...

Bu kəlamin tamamisi cənab Nakamın seyr və süluku babında dərc olunacaqdır. Oraya baxmali!⁷⁰

Nakamdan əlavə Qasim bəy Zakir, Abdulla bəy Asi, Mehdiqulu xan Vəfa, Hacı Seyid Əzim Şirvani, Bixud⁷¹, Mustafa ağa Nasir, Qövsi⁷², Molla Qədir Naci⁷³ və Azərbaycanın qeyri müəzzəm və məşhur şairləri Molla Məhəmməd Bağdadıyə peyrəvilik edib, fünni-şe'rdə özləri üçün şan ve şöhrət kəsb etmişlər. Zənnimizcə, Füzulinin nüfuzu xeyli müddət bizim Azərbaycan şairlərinin asari-qələmiyyələrində müşahidə oluna-caqdır və onun ruhpərvər olan əş'ari-mütəddidəsinin hüsni-tə'sirindən bizim şüəranın da təb'ləri səfalanıb, nuraniyyət kəsb edəcəkdir.

Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üz-rə davam edib, tərü təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyatdan nəş'ət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şe'rindrəndə hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-tə'sirini oxuduqda öz vücudunuzda dərk edəcəksiniz. Və bu tə'sirdən içəri aləminiz bir növ təmizlənin paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama – mə'nəviyyət aləminə tərəf çəkəcəkdir. Burada nümunə üçün uzaq getməyib, divani-qəzələyyatından əvvəlinci qəzelinə iktifa edəlim ki, məhəbbəti-əzəli ilə başlanıbdır:

Qəd ənarəl-eşqə lil-üşşaqı mənhacül-hüda⁷⁴,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol nəş'eyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə tə'siri-səda.

Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir –
Kim, müşəxxəs olmaz ol vədidə sultandan gəda.

Eyləməz xəlvətsərayı-sirri-vehdət məhrəmi
Aşıqi mə'suqdən, mə'suqi aşiqdən cüda.

Ey kim, əqli-eşqə söylərsən: məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-xuda?

Eşq kilki çəkdi xətt hərfi-vücudi-aşıqə –
Kim, ola sabit həq isbatında nəf'yi-maəda.

Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adına qılsan ibtidə⁷⁵.

Bu şe'rərləri mütaliə etdikdə, filhəqiqə, oxular bir növ həqiqət yolunda sə'y edən salıklar cümləsinə daxil olub, onların fikir və xəyalı vadisi-vəhdət tərəfinə meyl edir ki, onda sultan ilə gəda və əğniya ilə füqəra arasında bir fərq və təfavüt yoxdur. Füzulinin əş'ar və kəlaminin bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təb'i-səlimdən doğub vüqua gəlməlidir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xalı və rişteyi-silki-şərim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsız şe'r əsası yox divar kimi olur və əsəssiz divar qayətdə bie'tibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şe'rərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Füzulinin qələmi-gövhərrizindən vücudə gələn lö'lö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövf və xəter yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təb'i-gövhərbarından zü-hur etmiş və ülüm və maarifin əleyindən ələnmiş və əqli-səlimin tərəzi-sində müvəzinə olunmuş əş'ari-həkimanə və asarı-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vərdər və türk tayfaları sağdır, bağı saxlayacaqdır. Ol dürüri-yeganənin uşaqlar əlinə tə'lim üçün verilən "Leyli və Məcnun" dastanında o qədər hikmətamız sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairən nəzmlər və fəlsəfanə şe'rərlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xəmədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəmə və fəlasifəsindən məşhur

Şopenhauer⁷⁶ “Məhəbbət nədən ibarətdir” sərlövhəsilə yazdığı bir əsərin-də bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şe'rindrində tapırıq. O fikirlər ki, alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç-dörd yüz sənə bundan müqəddəm xeyli ədibənə və mərğub surətdə rişteyi-nəzəmə çəkmışdır.

Füzulinin həkimanə kəlamlarından nümunə üçünancaq “Leyli və Məcnun” hekayəsinin ibtidasında dərc olunmuş münacatın bə'zi yerlərini burada yazmaqla iktifa edirik:

BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VƏ TƏZƏRRÖ' MƏ'DƏNİNDƏN BİR GÖVHƏRDİR.

Ya rəb, kərəm et ki, xarü zərəm,
Dərgahə bəsi ümidvərəm.
Topraqdan eylədin bir insan,
Müstövcibi-əqlü qabili-can.
Gər can isə xaki-dərgəhindir,
Vər əql isə saliki-rəhindir.
Mən gülşəni-can içində xarəm,
Ayineyi-əqli pürqubarem.
Ol gün ki, yox idi məndə qüdrət,
Qıldıñ mənə qeybətimdə rəğbət.
Can verdiñi sahibi-dil etdin,
İdraki-ümure qabil etdin.
Yüz şükr ki, yox sənə xilafim,
İnsafim varu e'tirafim.
Öyle deyiləm ki, bu aradə
Sədd ola sülukim e'tiqadə.
Rahi-tələbində biqərarəm,
Əmma tələbimdə şərmsarəm.
Doğru yola getmədim, nə hasil?
Bir mənzile yetmədim, nə hasil?
Bir ərsədə her əsər ki, gördüm,
Sənsən dedim ol əsər, yügündüm;
Çün verdi xəyal ona xəmű piç,
Mən münfəil oldum, ol əsər hiç.
Mən eqldən istərəm dəlalət,
Əqlim mənə göstərər zəlalet.
Təhqiq yolunda əql netsin,
Ə'mavü qərib qanda getsin?
Tövfiq edəsən məgər rəfiqim,
Ta səhl ola şiddəti-təriqim.
Dünya nedirü təəllüqatı,
Əndişeyi-mövtdür həyatı.
Əmma deməzəm yalandır ol həm,

Sərmənzili-imtəhandır ol həm.
Billah ki, bu dilfərib mənzil
Öylə mənə verdi rahəti-dil –
Kim, əski məqamımı unutdum,
Sandım vətənim, məqam tutdum.
Müşkül gəlir indi tərkin etmək,
Bir özgə məqama dəxi getmək.
Mən böylə qılram e'tibarı –
Kim, bunda olur könül qərarı.
Əmma çü sənindürür bu göftar –
Kim, dünyadan özgə axirət var.
Oldur ki, məqami-cavidandır,
Kami-dilü rahəti-rəvandır.
Göftarına e'tiqad qıldım,
Ol dəxi yek olduğunu bildim.
Bildim bu imiş sənin muradın –
Kim, əqli-kəmal ola ibadın,
Bunda yetə rütbeyi-kəmale,br/>Onda yetə dövləti-vüsələ.
Bu rahdən etmək olmaz ikrəh,
Xoşrahdırur sənə gedən rah.
Ol ləhzə həm etmə şəfqətin kəm.
Tövfiqinə qıl rəfiq hər dəm.
Çün əql ilə can əmanətindir,
Məndə əsəri-inayətindir.
Bunları mənimlə zar qılma,
Bir neçə əzizi xar qılma!
Ta kim, bu məqamı tərk edəndə,
Məndən sənə əzm edib gedəndə,
Məndən cəzə' ilə getməsinlər,
Dərgahə şikayət etməsinlər.
Şum olmasın onlara vüsalım,
Olmasın olardan infialım.
Etmək gərək əqli-feyzi-biniş,
Təhqiqi-vücudi-afrəniş.
Bilmək gərək onu kim, cəvahir?
Nə gənci-nihandan oldu zahir?
Nə dairədir bu dövri-əflak,
Nə zabitədir bu mərkəzi-xak?
Cismə ərəzi kim etdi qaim.
Narə nədən oldu nur lazim?
Hər xilqətə gərçi bir səbəb var,
Aya, səbəbi kim etdi izhar?
Gər kaf ilə nundan oldu aləm.
Aya nədən oldu kafū nun həm?⁷⁷
Bihudə deyil bu karxanə,

Bifaide gördişi-zəmanət.
Haşa ki, bu türfə nəqş-i-qərra
Nəqqasından ola mübərra.
Haşa ki, bu bargahi-alı,
Bir dəm əyasından* ola xalı.
Fikr eylə və gör, nədir bu üslub,
Nə saniədir bu sün'i-mənsub?
Hər zərreyi-zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri.
Gər əyətə eyləsən təəmmül,
Zahir olur onda məzhəri-küll.
Versən özünə fənayı-mütləq,
İsbat olur ol fəna ilə həqq.
Gər var isə mə'rifət mə'zaqi,
Fani sənə bəs dəlili-baqı.
Həqqə ki, həmin vücud birdir,
Bir zatə vücud münhəsirdir.
Əksidir onun vücdü-əğyar,
Mənidə yox e'tibar ilə var.
Var olanı xəlq yox sanırlar,
Yox varlığına aldanırlar.
Yoxdur bu vücudun e'tibarı,
Həq ayinədir, cahan qübarı.
Ey əql, ədəbi riayət eylə,
Bu bilmək ilə kifayət eylə!
Təhqiqi-sifatə qane olgil,
Əndişeyi-zatə mane olgil!
Ol pərdəyə kimsə rah bulmaz,
Təhqiq bil, onu bilmək olmaz.
Gər yetə idi bu sırrə idrak,
Deməzdi rəsul "maərəfnak"⁷⁸.
Xəlq oldu bu bəhri-heyrətə qərq,
Ta xəlqdən ola xaliqə fərq.
Hər rişə ki, həqq ə'yan edibdir,
Sərrıştesini nihan edibdir.
Faş oldu ki, sirri-həqq nihandır,
Aləmdə nişanı binişandır.

BU, İZHARI-E'TİRAFI-CƏHALƏTDİR VƏ İQRARI-İSRAFI-MƏ'SİYYƏTDİR.

Ey hikmətə baxmayan nəzərsiz,
Əhvali-zəmanədən xəbərsiz!
Tə'n etmə ki, çərx bivefadır,

* Əyasından – yə'ni sahibindən, yiyesindən deməkdir

Daim işi kövr ilə cəfadır.
Şərh eylə mənə ki, çərx netdi?
Ondan nə cəfa zühura yetdi?
Nən var idi kim, əlindən aldı,
Nə mərtəbədən aşağı saldı?
Dövranə gətirdi mehrü mahi,
İçində sepidiyü siyahi.
Gəh atəşə zəcri-ab verdi,
Gəh badə qəmi-türab verdi.
Şəm'i-eməlin münəvvər etdi,
Hər nə dilədin müyəssər etdi;
Qıldı səni hiçdən bir adəm,
Əsbabi-tə'nə'ümün fərahəm.
Çərxin xud işi səninlə böylə,
Sən neylədin onun ilə, söylə!
Hər dəm onu bivəfa oxursan,
Dönsün – deyü bəddua oxursan.
Çün ol sənə qıldı mehribanlıq,
Yaxşılığı eyləmə yamanlıq!

RUHA XİTAB⁷⁹

Ey ruh ki, cami-cəhl edib nuş,
Hübbi-vətən eylədin fəramuş.
Kim saldı səni bu təng rahə,
Qandan düşdün bu damgahə?
Sən tərk qılıb ədəm diyarın,
Bulduqda vücud e'tibarın,
Qılmışdı səninlə hikmətullah,
Əcnası-həvasü əqli həmrəh.
Ta aləmə qəldiyin zamanda,
Bazari-tərəddüdi-cahanda
Sərmayələrinindən edəsən sud,
Ol sud nedir? – Rizayi-mə'bud.
Hala ki, xəsarət oldu vaqe,
Sərmayələrin təmam zaye’’.
Heyranı mükəddərə təhidəst,
Əhvalı xərabü rütbəsi pəst.
Dönsən yenə gəldiyin məqamə,
Qabilmi düşəsən chtiramə?
Əlbəttə, zəlilü xar olursan,
Bu fe'l ilə şermsar olursan.

NƏFSPƏRƏST QAFİLƏ XİTAB

Ey nəfspərəstü cisimpərvər,
Olma qəmi-hirs ilə mükəddər!
Sə'y eylə məta'i-mur yiğma,
Cəhd eylə əzabi-gur yiğma!

Alma ələ sağıri-meyi-nab –
 Kim, qərqə edər səni bu girdab!
 Olma nigorani-səbzeyi-bəng –
 Kayineyi-dinimə salır jəng!
 Dəf' kimi köksdə ləhv qoyma!
 Ney kimi həvayi-nəfsə uyma!
 Damani-təriqi-şər'i tutgil,
 Hər nə ki, xilafi-şər'dir, unutgil!
 Təhqiqi-vəsileyi-vüsul et!
 Təqlidi-şəriəti-resul et⁸⁰.

Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədik-ləri əsnada Muza adlı şə'r ilahəsinə rücu edib, ondan kömək və mədəd dilərdilər. Bu adətə oxşar əski əcəm və ərob və türk şairləri dəxi saqiyi-safzəmirə və sadəruya üz çöndərib, ondan kərəm və himmət dilərdilər. Füzulinin “Leyli və Məcnun” qisseyi-pürqüssəvü məlalının ibtidə və intihasında və hekayənin bə'zi məqamlarında yazdığı saqinamələr onun ən xoşməzmun və dilpəzir kəlamlarından ədd olunsa gərəkdir. Bu saqinamələrdə o qədər mühəssənat, lətafət və mövzuniyyət vardır ki, onları yazımaqla başa gələsi deyil. Onları diqqətlə oxuyanlar bir tərəfdən dünya-yi-dunun qeydindən və nəfsi-şumun hirs və təmə'indən, alçaq və rəzil əməllərdən, pis işlərdən, fasid və batıl fikirlərdən xilas olub, nuraniyyət kəsb edirlərsə də, digər tərəfdən onların qəlbi bir növ məhzun və könlü tutqun olur. Bu hala səbəb oldur ki, Füzuliyi-şikəstəhalın qələmi-gövhərsənci tökdüyü dürüri-safin əksəri gözdən tökülen əski-müsəffaya bənzəyir, nəinki şadlıq cəmənində yağan barana. Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub, aləmi-insaiyyətdə tamami qəmzdələrin və möhnətkəşlərin yüklerini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəş-i-hüzn və ələmə yandırır. Amma bu yanmaqdə bir feyz və səadət və ülviyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir.

Füzuli tamam aləmin dərd və qəmin çəkdiyini “Hədiqətüs-süəda”nın axırında bəyan edir. Bu qəm və ə'ləm nüsxəsini tamam etdiķdən sonra şair füzəlayi-bəlağətpişə və füsəhayi-diqqətəndişədən təvəqqə və rica edir ki, binayı-tə'lifinə və tərhi-təsnifinə diqqət yetirdikdə, islahi-xətasına iqdam və ehtimam edələr və mühərririn duayı-xeyir ilə yad edib, qəbuli-üzr ilə hər nöqsanın tamam qılalar. Və sonra bu şə'ri götürir:

Hückumi-möhnəti-dövran məluli,
 Giriftari-qəmi-aləm Füzuli.
 Deyil ol ləhcəyi-göftarə qabil –
 Kim, ola qabili-səm'i-əkabir.

Qılır cəmiyyəti-dil ləfzi dilkəş,
Müşəvvəş söyləməz, illa müşəvvəş.
Gəl, ey hali-təkəllümdən xəbərdar,
Tərəhhüm qıl, təərrüz qılma zinhar!⁸¹

“Leyli və Məcnun” hekayəsinin səbəbi-nəzmini bəyan qıldıığı saqınamədə Füzuli deyir: Bu, bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır. Bu hekayənin nə badəsinə nişatdan rəng, nə nəğməsi-nə fərəhdən ahəng var. İdrakı verir xəyalə azar, əfkari edər məlalı əfkar.

Hərgah bu, bir bəhcət gətirən və fərəh yetirən hekayə olsayıdı, bunun tövcihine rağib olanlar çox olardı. Bu, pürmələl bir dastandır ki, hər bir fəsihin halını pərişan edib nitqini bağlar və sözlərini kutah elər. Necə ki, bu babda Nizamiyi-şirinkəlam deyibdir:

Əsbabe-soxən neşato nazəst,
Zin hər do soxən bəhane sazəst.
Meydane-soxən fərax bayəd,
Ta təb' dər u honər nəmayəd.
Dər gərmiye-riko səxtiye-kuh,
Ta çənd soxən rəvəd bəənbuh⁸².

Füzuli Şeyx Nizaminin bu sözlərini saqınaməsində zikr edib deyir:

Bir iş ki, qılır şikayət ustad
Şagirdə olur rücu'i bidad⁸³.

Amma bu əmr nə qədər düşvar isə də, Füzuli onu əncama gətirməyə şuru' edib, öz təb'i-lətifindən və qələmi-gövhərrizində himmət tələb edir:

Ey təb'i-lətifü əqli-vala,
İdraki-büləndü nitqi-guya!
Düşdü səfərim diyarı-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardır istitaət,
Dərdü qəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur etibarım...⁸⁴

QƏLƏMƏ XİTAB

Ey xameyi-sərkəşi-səbükkxiz,
Vəqt oldu ki, olasan göhərriz!
Mən acizəmə bu əmr müşkil.
İmdad dəmidir, olma qafıl!
Asari-mürüvvət eylə izhar,

Bir təprən, əgər mürüvvətin var!
Sən qıl hüneri, mən alayım ad,
Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,
Müftahi-xəzineyi-göhərsən,
Cəhd eylə, çıxar cəvahiri-pak,
Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bulub kəsad bazar,
Bulmaz bu məta'imiz xəridar...⁸⁵

* * *

Ey bəxt, vəfasız olma sən həm,
Həmrəhliq et bizimlə bir dəm⁸⁶.

Əlhəqq, demək olur, bu əmri-müskili, yə'ni “Leyli və Məcnun” hekayəsini ustadi-şüəra və əfsəhi-füsəha Molla Məhəmməd Bağdadi Füzuli kəmali-fəsahət və bəlağət ilə əncama yetiribdir ki, onda zərrəcə bir qüsür yoxdur və ümumi-şüəra və üdəba bu qövlə şərik və müqirrdir.

YUSİF NABI

Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərəyi-seləfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türk-lərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir⁸⁷, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb' olunmuşdur: 1) Babul-mədh və nə't; 2) Qəsaид; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsı; 8) "Xeyriyyəyi-Nabi"⁸⁸.

Nabi əfəndi "Xeyriyyə"ində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən mə'lumat verir. Bu mə'lumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsənni çağında, yə'ni 54 yaşında doğulmuşdur və onun vücudunda gəlməsi ilə şairin gözləri nur və qəlbə sürür ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:

Pərtövi-nuri-həyatım sənsin,
Məhz xeyrү bərekətüm sənsin,
Salalı başımə zatın sayə,
Bən səninlə bakaram dünyaya⁸⁹.

Məhəmməd Çələbinin təvəllüdü şairin 54-cü yaşında vəqə olmasına onun bu şe'rələri şəhadət verir:

Səni verdi bana, ey feyzməab,
Mövsimi-sinni-kəbirimdə vəhab.
Toğıraq aləmə hüsün mahi,
Güzəran olmuş idim pəncəhi.
Çarü pəncəhdə verdi səni həq,
Həft salında yazılıdı bu vərəq⁹⁰.

Məhəmməd Çələbinin maddeyi-tarixindən ki, Nabi əfəndi özü onu inşa edibdir, mə'lum olur ki, onun vəqtü-təvəllüdü hicrətin 1106-ci⁹¹ saatında vüqua gəlibdir. Haman maddeyi-tarix bu şe'rələrdən ibarətdir:

Sərmayeye-fetrotəm Əbülxeyr –
Kəz lotfe-əzəl pənah darəd,
Tarixe-veladətə-şərifəş
“Əz dərd xoda neqah darəd”⁹².

Bu hesab ilə Yusif Nabinin təvəllüdü hicrətin 1052-ci⁹³ sənəsinə təsdiç edir. 1106 sənədən 54 sənə çıxanda qalır 1052 sənə ki, haman salda

Yusif Nabi vücuda gəlibdir Rəha şəhərində. Rəha isə Qüdsi-Xəlil canibində Şam xittəsində basəfa qəsəbələrdən birisidir ki, xoş ab-havası ilə məşhurdur. Nabi əfəndi vətəni olan Rəhami belə vəsf edir:

Vətənim şəhri-dilarayı-Rəha,
Vəqt-i-təhrir müqirrim Şəhba*.
Nə Rəha, nüsxeyi-gülzari-cinan,
Məsqətürəsi-Xəlilül-Rəhman.
Nə Rəha qıbtəgəhi-xitteyi-Şam,
Məzhəri-mö'cüzeyi-bərdü səlam⁹⁴.

Nabi əfəndi vətəni-mə'lufunda nəşvü nüma tapıb, tə'lim və tərbiyə alındıdan sonra 30 sənəyə qədər Ədirnə və İstanbul şəhərlərində bə'zi mənsəbləri ə'da etməklə sükunət etmişdir və sonradan bu zati-şərifin aramgahı Hələb şəhəri olmuşdur:

Bir zaman Ədirnəvü İstanbul
Oldu si sal bana cayi-nüzul.
Lilləhilhəmd neçə mənsəbü cah
Oldu bu bəndəyə ehsani-ilah.
Qalmayıb sonra dimağı-dövlət,
Oldu üftadəyi-künci-üzlət.
Cəzbəyi-abü həva oldu səbəb,
Oldu araməhim şəhri-Hələb⁹⁵.

Şairin kəlamından belə anlaşılır ki, Hələb şəhəri xeyli canfəza və xoşhava bir məkandır ki, çahar fəsli düzgün keçir. Bu şəhərin vəsfində şair deyibdir:

Şərabə şərm verir abi-canfəzayı-Hələb.
Şəm'imi-cənnəti məhcub edər həvayi-Hələb.
Ləbi bütanə olur xəndərizi-istehza
Nəməksiriştə, ləb püstə fəzayı-Hələb.
Buna həvadə İraqü Əcəm müxalifdir –
Ki, çar fəslədə novruz edər səbayi-Hələb.
Behişt qanda görər hüsnünün temasasın,
Turkən ayineyi-abi-dilgüşayı-Hələb⁹⁶.

Yusif Nabi xeyli müddət dünyada zindəganlıq edibdir və əyyami-zindəganlığı Məhəmməd Sultanın⁹⁷ oğulları – Mustafa Sultanın və Əhməd xan Sultanın zamani-hökumətlərinə təsadüf etmişdir. Şair hər birisinin vəsfi-şə'nində xeyli qərra və səlis qəsidələr yazıbdır ki, manəndi

* Şəhba – Hələb şəhəridir ki, istilahda “Hələb-Şəhba” deyilir

az tapılar. Onun bir qəsidəsindən anlaşılan budur ki, Sultan Əhməd xan ibn Məhəmməd xanın cülesi-humayunu şairin 50-ci salında vəqə olubdur. Məzkur qəsidə bu sayaq başlanır:

Bir şəbangəh ki, çıraqı-xirədi-əbdi-fəqir
Eyləmişdi hərəmi-qəsri-dimağım tənvir,
Nagəhan mükməni qeybin açılıb pərdələri
Oldu yer səf səpəharayışı-meydani-zəmir.
Birinin nami qələm, biri vərəq, biri dəvat,
Biri mə'ni, biri məzmun, biri hüsnə-tə'bir.
Dedilər birdən: – Əya, piri-rəhi-nəzmi-süxən,
Ey köhən cövhəri, sövqı-bəyanı tehrir,
Nə əcəb xeyli zamandır ki, təməvvücdə deyil,
Bəhri-zəxxarı* – xəyal, əbri-göhərpaşı-zəmir?
Sana noldu, nə turursan, nə günə saklarsan,
Ta bekey nəsri-cəvahirdə bu dəklü tə'xir?
Əlli yıldır ki, müsəlləm sana səccadeyi-nəzm,
Şimdi sənsən şüəra zümrəsinə şeyxi-kəbir.
O zamanlar sana təslim idi meydani-süxən –
Ki, sənin sözlerinə Naili** olmuşdu əsir.
Meyvəsi az işə də, ləzzəti əfzunter olur
O dirextin ki, xiyabani-süxəndə ola pir.
Dedim: – Ey lövhənəvisani-dəbistani-hünər,
Ey məbəniyyi-mənəniye müdara tə'mir,
Həp bilürsiz ki, qədi-rastimi xamə kibi,
Etdi əngüst kibi xəmzədə bari-təhrir.
Qalmadı tabüb təvan teyyi-rəhi-əfkarə,
Oldu əndişə da terkibi-vücadum kibi pir.
Leyk var cibi-zəmirmidə nəhüftə çoxdan
Bir gəhər əqqidi ki, olmaz ana aləmdə nəzir.
Saklaram namına bir padşəhi-dövrənin –
Ki, edəm müjdə bəşarət kim edərsə təbşir.
Gəlsin ol padşəhin əsri-şərifində görek
Bülbülü-köhnə necə eylər imiş bəsti-səfər.
Dedilər: – Müjdələr olsun, sana, ey rastnəzər –
Ki, səni istədiyin əsrə yetirdi təqdir.
Lilləhilhəmd ki, bir vifqi-murad etdi cülös
İntizar eylədiyin padşəhi-aləmgir.
Oldu tə'yidi-ilahilə misali-xurşid.
Zati-valatəri arayışı-balayı-sərir.
Zilli-məmdudi-xuda həzrəti-Xan Əhməd kim,
Sayeyi-sərvə-ə'ləm, dövlətidir mehri-münir⁹⁸.

* Zəxxar – dolu və daşqın mə'nasındadır

** Naili – Abdulla Paşa Nailiyə işaretdir ki, Sultan Osman xani-salis dövründə bir neçə sənə sədarəti-üzmadə bulunubdur. Arif, müt'ədəyyin və münsif bir zat imiş

Və lakin bizə rast gəlmədiyindən mə'lum olmadı ki, Nabi əfəndi Hələb şəhərindəmə vəfat edibdir, yoxsa İstanbulda. Vəli çox ehtimal var ki, onun vəfati İstanbulda ittifaq düşübdür. Çünkü şairin öz kəlamından görünürlər ki, ol cənab ömrünün həftad sinnində Hələbdən Ruma əzimət edib və Hüzuri-Sultan Əhməd xanda sahibi-mənsəb olmuşdur və dəxi onun İstanbuldan Hələbə mühacirət etməyi haqqında divanında bir işarə yoxdur⁹⁹. Şairin bu qoca sinnində və ixtiyar halında talibi-izzü cah olması bə'zi əhli-qərəz və kəcnəzərlərin lisani-e'tirazını diraz edib, onu müttəhim qılımışlar. Necə ki, bu babda şair özü deyibdir:

Həqqin olub dərində nəsimi-inayəti,
Gülşənsərayı-Rumə düşürdükdə qisməti.
Yə'ni olub diyarı-Hələbdən keşidəpa,
Təhrir edincə Rumə rikabi-əziməti.
Nagah vəhmü vəsvəsəfərmayı-kəcnəzər
Urdu inan əzmimə dəsti-cəsarəti.
Bəsti-müqəddimati-sualə edib şüru',
Zəmm etdi xeyrəxalıq üzərə sədaqəti.
Əbvabi-e'tirazə güşayış verib təmam,
Etdi ədlə ilə mő'kədi-ibarəti.
Dedi ki, ey fisürdə xirəd, piri-natəvan,
Həftad sinndə bu səfərin nəy ki, hikməti?
Bu sinnü saldə qərezin izzü cah isə,
Yox izzü cahə cismi-nizərin ləyaqəti.
Var isə arizuyi-münasib zəmirde,
Anın da tazəlikdədir ayinü şövkəti.
Əsbəbi-ehtisamə əgər var isə həvəs,
Piranın ana daxi yaktışmaz qiyaftəti.
Sövdəyi-kəsbi-malla məali isə dilin,
Anın da pirlilikdə nədir qədrü qiyməti?
Gəhi ocaq başında, gəhi bağlı-zardə
Eylərkən əhli-danişü elm ilə söhbəti,
Kətm etmə, doğru söylə nədir məqsədū murad,
Böylə dəyişmədən süffreyi-zövq üzləti.
Divan büsəti ilə əgor əsb isə murad,
Bazulərində zəbtinə yox istitəəti.
Halın sənin bu gunə ikən, ey fisürdəhuş,
Bilməm bu rəhə sən nədən etdin əziməti?
Gördüm məqalı gərçi deyil vəchdən təhi,
Əmma əsabət üzrə deyil hic həqiqəti.
Dedim əgərçi cümləsi vardır bu sözlərin
Bən daxi anlamaz deyiləm rəncü rahəti.
Məchuldur təbiət kəc beyninə sənin,
Tədbirə qalib olduğu həqqin iradəti.
Mə'lumdur bu hər kəsə, vazeh tərikdir,

Likən nəhüftə var dəxi çox sərrü hikməti.
Görməzmisən bu mətbəxi-sü'ni-həkimdə
Cəzb etdiyin keşan-keşan insani qisməti?
Əz cümle ol sonin dedigin rahətü fəraq
Mətlubi-cismidir, yox anın canə nisbəti.
Asudelikdə gərgi könül müstərih olur,
Həp hisseyi-bədəndir anın həddü qayəti.
Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ile canə nisbəti.
Səm'ü bəsər vəzifəsin alamaz kənardə,
İkisi də qidədə çəkərlər zərureti.
Səm'in qidası mə'niyi-pakizə nitqdir,
Çeşmin qidası hüsndür anınlə hekayeti¹⁰⁰.

Nabi əfəndinin bu axırkı sözlərində çox nazik mə'nalar vardır ki, onlara diqqət yetirməmək olmaz. Həqiqətdə məhz istirahəti-bədən və fəraqəti-cism ilə dolanmaq heyvaniyyətdən bir az bəridir. Künci-üzlət və qənaəti qənimət bilib, beş günlük ömrü xabi-qəflətdə, yə'ni ancaq yeyib-icməkdə keçirmək, məhz bir bədənə xidmət edib, onun zəruriyyatını mü-həyya etməyə çalışmaq və ruhun varlığından bilmərrə bixəbər olmaq insanın sərf cəhalət və avamlığına dəlalət elər. Odur ki, Nabi əfəndi deyir və həqiqətdə çəməni-mə'naya dürr və cəvahir saçır:

Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ile canə nisbəti.

Sonradan Nabi əfəndi əffi-kəlam edib, İstanbulu və onun əhlinin kamal və mə'rifətini və hüsni-ədalarını tə'rif edir:

Minayı-çeşmi qərqeyi-nuri-sürur edər,
Xubani-şəhryanın o hüsni lətafəti.
Hüsni-ə'da, hüsni-vəfa, hüsni-hər ümür
Ol şəhri bibədəldə bulur hüsni-qayəti.
Ol dilgüşə məallar, ol xürdə nüktələr
Mümkündür bola Ərəbistanda surəti?
Ol canfəza sütənlərin, ol şüx ədalərin
Əkamlər lisəninə olsunmu nisbəti?
Olsunmu hiç kələmi-zərifanəyə bədəl
Əsbər şəvi təala tənəqsö' ibarəti?
“Bə'di”, “ləkə” xitablarından gəlirmi heç
Ləfzi-“a canım”, “ay əfəndim” həlavəti¹⁰¹.

Və bundan sonra şair sədri-ə'zəm Məhəmməd paşanın vasitəsilə müqərrəbi-hüzuri-Xan Əhməd Sultan olmayıñdan və sultanın ol şairi-salxurdəyə iltifat və mərhəmet göstərməklərindən danışib deyir:

Naziklik ilə də vət edib pişgahına,
Etdi müqabilində qüdə işarəti.
Zərrinsitanə dövlətilə eyleyib nəzər,
Nərgislər oldu naili-çeşmi-inayəti.
Dəsti-mübarəkilə edib çida xakdən,
Etdi səri-həqirimə vez'i-əlaməti.
Yə'ni duayı-cahıma vəqf eylədim səni,
Var eyle ta zəməni gəlinçə bu xidməti.
Allaha şürk can bədənə etmədin vida
Göstərdi həqq bana bu zaman səadəti.
Dərgahi-dövlətinə olunmazmı ruymal
Ol davərin ki, sibqət edə bu kəraməti¹⁰².

Bu şe'rıldən mə'lum olur ki, Nabi əfəndi Xan Əhməd Sultanın qəs-rində öz kamal və mə'rifəti və xüsusən, təb'i-şə'riyyəsi ucundan iqamət edib, vəzifəxarlar cümləsindən olubdur.

Nabi əfəndi öz hali-həyatında, yəqin ki, məriz olduğu əsnada ölümünün yaxınlaşmasına dərk edib, tarixi-vəfatını yazmışdır. Bu maddeyi-tarix hesabılə onun vəfatı vəqə olubdur hicrətin 1124-cü¹⁰³ ilində 77 yaşında. Məzkur tarixi-vəfat bu şe'rıldən ibarətdir:

Çon ruhe-kəmine-Nabi dər loccaye-nur aməd,
Əz tongiye-tə'n va rəst dər dare-sorur aməd.
Tarişənasane-mə'naye-şohudo ğoyub
Qoftənd: peye-tarix "Nabi behozur aməd"¹⁰⁴.

Yusif Nabi, necə ki, əsərlərindən mə'lum olunur, hikmət və mə'rifət əhli imiş. Onun da Füzuli Bağdadi kimi asarı-hekimənlərində xeyli dərin mə'nalar, uca fikirlər, müstəqim və mətin rə'yələr vardır ki, daimül-övqat zində və baqi qalacaqdır. Bundan əlavə mərhum Nabinin oğlu Əbülxeyr Məhəmməd Çələbiyə xitabən yazdığı dəlayili-aqilanə və nəsayih-i-müşfiqanə ki, nəticəsi cümleyi-nasə aiddir, bizim dünyəvi səadətimiz, üxrəvi nicatımız və mə'nəvi tərəqqimiz üçün ən məqbul və mö'təbər bir dəsturül-əməldir. Bu "Xeyriyyə"də qeyrilərin də səlahi mənzur olduğunu şair özü açıq deyir:

Hər zaman istərəm, ey cani-pədər,
Ola avizeyi-guşun bu göhər,
Bunu nazik tutasan canından,
Bir dəm ayırmayan yanından.
Ta beməhşər ola feyzi cari,
Həm sənə, həm ola qeyrə sari¹⁰⁵.

Əlbəttə, Füzuli Bağdadının əsarı-nəfisələrində olan fəsahət və bəlağət, onun əş'ari-aşıqanələrində hiss olunan lətfat və təravət Nabi əfən-

dinin kəlamlarında müşahidə olunmur və lakin hikmət və fəlsəfə nöqtəyi-nəzərincə Nabinin kəlamlarına diqqət yetirilsə və Füzulinin bu qisim asarı-qələmiyyələri ilə tətbiq olunsa, bəlkə Nabi əfəndinin kəlamı-hikmətamizi ürəfa və üqəla nəzərində Füzulinin kəlamlarından əskik olmaya. Bainhəmə hər iki şairin özlərinə məxsus rütbə və məqamları vardır; hər birisinin şiveyi-lisanları və tərzi-kəlamları başqadır; hər birisinin təb'i-rəvanpərvərlərində başqa bir yaradıcılıq qüvvəsi mövcuddur; hər birisinin şe'r və kəlamından başqa bir ətir və rayihə hiss olunur; hər biri-sində başqa bir zövq və səfa vardır ki, onları ancaq ərbabı və sərrafi təşxis və təmyiz edə bilər. Belə ki, bunlardan birisini qeyrisinə tərcih vermək müşkül əmrlərdən birisidir. Bu isə bizim vəzifəmizdən bala və qüdrəti-mizdən xaricdir. Belə pürqiymət dürrlər bizim tənqid tərəzimizdə çəkilə-si daşlar deyil.

Hərçənd Yusif Nabinin əsərləri də cümlə mə'rifət əhlinə və xassə şüəra sinfinə mə'lumdur və lakin onlar Füzulinin tə'rifatı kimi camaatımız arasında intişar və iştihad tapmayıbdır. Zaqafqaziyada ancaq Şəki mahalında, xüsusən Nuxa şəhərinin və Qəbələ mahalının ürəfa və zürəfası arasın-də Nabi əfəndinin hikmətamız kəlamları özlərinə xirdar tapmışlar. Sair oxucularımızı da ol zati-əzizin kəlamları ilə aşına etmək üçün burada bə'zi nümunələr göstərilir. Nabi əfəndi öz “Xeyriyyə”sində oğlu Məhəmməd Çələbini sə'y və elmə bu sayaq tərəfib və təşviq edib, sə'y və elmin vəs-fində və cəhlin zəmmində yazar:

Ey nihali-çəmənarayı-ədəb,
Nurbəxşayı-dilü dideyi-əb,
Sə'y qıl elmi-şərifə şəbü ruz,
Qalma heyvansifət, ol elmamuz.
Elmə sə'y eyləməməkdən həzər et,
Elmü sə'y ikisi birdir, nəzer et.
Müddəaya bu sükən şahiddir,
Elmü sə'yin ədədi vahiddir.
Bulamaz elm bilasə'y vücud,
Biri getsə, biri olur nabud.
Sifəti-həzrəti-Mövladır elm,
Cümlə övsafdən ə'ladir elm.
Mətləbi-elmə çalış ol ə'ləm,
Fərzdir dedi rəsuli-əkrəm,
Dəxi əmr eylədi ol sahibi-elm:
Məhddən ləhdə dək ol talibi-elm.
Elm üçün oldu şəhi-xitteyi-nur,
Rəbb zədnı toləbilo mə'mur.
Bula gör öylə Mədinəyə vüsul –
Ki, qapusi ola damadı-rəsul.

Elmdir maşteyi^{*}-ruyi-vühud,
 Elmdir vasiteyi-budu nəbud.
 Elmdir maideyi-rəbbani,
 Elmdir muhibeyi^{**}-yəzdəni.
 Elmdir rabiteyi-izzü ə'la,
 Elmdir baisi-təmkinü səfa.
 Elmdir zabiteyi-cahü-cəlal,
 Elmdir rabiteyi-bərrü nəval.
 Elm bir lütceyi^{***}-bisahildir,
 Anda aləm keçinən cahildir.
 Cəhlə həq mövt dedi, elmə həyat,
 Olma həmhalı-gürühi-əmvat.
 Olma məhrumi-həyatı-əbədi,
 Elmlə fərq edə gör nikü bə'di.
 Elmin ənva'i ilə ol hali,
 Bəlkə lazım gələ iste'mali.
 Bilmek, əlbəttə, deyilmi əhsən,
 Sorsalar bən anı bilməm demədən.
 Həzretin nasa budur təlqini:
 "Utbubul-elmı vəlo bis-Sini"¹⁰⁶.
 Etmə ar, öyrən oxu əhlindən,
 Hər şeyin elmi gözəl cəhlindən.
 Cühəla alimə nisbət xərdir,
 Bəlkə xərdən da belə əbtərdir.
 Qandadır bixəbərü qanda xəbir.
 Mütəsavi deyil ə'miyyü bəsir.
 Nə qədər bulsa da izzət, şövkət,
 Cah ilə cahılıq gelmez rif^ət.
 Cəhldir maideyi-şərmü xiclet,
 Cəhldir muresi-zillü nikbət.
 Cəhldir adəmə zindani-bəla, –
 Ki, düşənlər görəməz ruyi-reha.
 Cəhldir məhz ədəm, elm vücud,
 Heç bərabərmi olur bud, nəbud?
 Şərəfi-elmə nəhayət yoxdur,
 Sifəti-bariyə qayət yoxdur¹⁰⁷.

Şərəfi-hüsni-xü'lq babında və sözün məqam və əndazəsi xüsusunda:

Ey səraməd göhəri-bəhri-həyat,
 Nüsxeysi-müntəxəbi-hüsni-sifat,
 Məskənət xislətin eylə ə'dad,

^{*} Maştə – məşşatə – gəlinin üzünə zinət verən

^{**} Muhibə – etiyyə, bəxş və ehsan olunan şey

^{***} Lütce – dərya

Ol mülayimdlü dərvışnihad!
Ol qənitəb'ü təvazöpişə,
Sal gülüstani-fəlahə rişə.
Sana helmü ədəbü hüsni-sülük
Edər əhrarı zəruri məmluk.
Hüsni-əxlaq deyil ərzani,
Çini-əbru girehi-pişani.
Xəndərulıq əsəri-rəhmətdir,
Turşuluq səbəbi-nifrətdir.
Xuyi-bəd, adəti-bəd, məşrəbi-bəd,
Edər ərbabını mərdudi-əbəd.
Qürrə olmaq sifeti-şeytandır,
Randeyi-bargəhi-rəhmandır.
Səndə zahir olıcaq kibrü qürur
Qism edər^{*} zöhrini Allahı-qəyur.
Tutalmı çərxə irişmiş cahın,
Yenə ədnə qulusan Allahın.
Nə qədər cahın olursa ali,
Damənin busədən olsun xali.
Sana lazım yerə yüzün sürtmək,
Qula düşməz əl-ayaq öpdürmək.
Ənbıya məsləkini eylə qəbul,
Oldu mə'mur müdaraya rəsul.
Bimüdara olamazsan rahət,
Fəxri-aləm dedi rə'si-hikmət.
Kəşfi-raz eyləmə biganələrə,
Vermə yol məclisə divanələrə.
Hər kəsi məhrəmi-əsrar etmə,
Sırrini zivəri-bazar etmə.
Hər kəsin qövlünü sadıq sanma.
Cüməyi leyk münafiq sanma.
Olma məclisə nə bir guna xəmuş,
Vəqtələ gah zəban ol, gah guş.
Süxəni ibrəti-dürrü göhər et.
Mümkün olduğu qədər müxtəsər et.
Sözdə olsun sənə dəsturi-əməl
Mə'niyi-nükteyi-ma qəllə və dəl
Olur insanda zəban bir, iki guş,
Sən dəxi söylə bir, ol iki xəmuş.
Et kolamin na qəsirü na təvil,
Gözlə vəqtin, nə xəffif ol, nə səqil¹⁰⁸.

Hüsni-kəlami-mövzun babında və şüərayı-islamın mədhində və fil-cümlə, əsl şairin vəzifə və təklifi xüsusunda deyibdir:

* Qism etmək – qırıb sindirmaq

Ey səfayabi-kəlami-mövzun,
Aşınayı-süxəni-gunagun,
Təb'in eylərsə əgər şe'rə həvəs,
Sənə mə'nasını fəhm etmək bəs.
Söxənani-şüərayi-əslaf
Qəlbi ayinəviş eylər səfaf.

TÜRK ŞÜƏRASI

Türkidə Nəf'i ilə Baqiyə* bax,
Qeyr divanları da qıl mülhəq,
Anların şe'ri mətindir, amma
Qeyrisində dəxi var çox mə'na.

ƏCƏM ŞÜƏRASI

Şüərayi-əcəmin divani
Hüsni-mə'niyyü məarif kani.
Talibü Saibü Ürfiyyü Səlim,
Feyziyyü hind Nəziriyü Kəlim,
Təzə guyan zamanda Şövkət**
Mə'niyi-tazəyə verdi surət.
Camiyü Ənvəriyü Xaqani
Hər biri mülli-süxən sultani.
Bülbüli-şaxı-tərazi-Şiraz,
Sə'diyü Hafizi-mənipərdəz,
Süxənani-qüdəmayi-şüəra,
Həq budur: biri-birindən ə'la.
Yox nəhayət şüərayi-əcəmə,
Həm əsamiləri sığmaz qələmə.

ƏRƏB ŞÜƏRASI

Şe'ri çıxdur şüərayi-ərəbin –
Ki, o da mayəsi Şamü Hələbin.
Demə əbyatına namövzündür,
Anın ozanları digərgundur.
Neçə mə'naları var rəqsavər,
Məş'eləsa tökər əsma'ə şərər.
Var içinde neçə əş'ari-kübar,

* Nəf'i və Baqı – türk şairlərinin təxəllüsüdür

** Bunların da cümləsi şüərayi-əcəmdən, ya Nabi əfəndinin müasirləri və ya ondan bir az irəli olan şairlərin təxəllüsüdür.

Qoyamaz ayineyi-dildə qübar.
Neçə bin nə'ti-şərifi-nəbəvi,
Midhəti-mö'cizəyi-Müstəfəvi,
Hər biri qiteyi-əlməsi-səmin,
Hər biri dürri-girənqədri-mətin.

ŞE'RİN HAQQINDA

Hikmətamız gərəkdir əş'ar –
Ki, məali ola irşade mədar.
Abi-hikmətlə bulur nəşvü nüma
Gülşəni-şə'rü riyazi inşa.
Olmasa şe'r məcazi-mütləq,
Versə mə'nayə həqiqət rövnəq,
Yoxsa hər nəzmi-təhiyyü sadə
Ola mə'nadən o da azadə.
Baxüşus olmaya təşbihi-tamam
İstiaratü cinasü ibham.
Demədən şe'ri sükut övladır,
Şe'rdən məqsəd olan mə'nadir.
Baxsan əksər səxəni-şairi-xam
Zülfü sünbü'l, gülü bülbül, meyü cam.
Çıxamaz daireyi-dilbərdən,
Qəddü xəddü ləbü çəsmi-tərdən.
Gəh baharə dolaşur, gəh çəmənə,
İllişür servü gülü yasəmənə.
Rəhi-narəftədə cövlan edəməz,
Sapa vadiləri seyran edəməz.
Edəməz seydi-məaniyyi-bülənd,
Atamaz qeyr şikarına kəmənd.
Keçinür mə'niyi-xabidə ilə,
Ləfzi-məşhurü cəhandidə ilə.
Qoxusuz laləya bənzər o sükən –
Ki, ola ləfzi təhi mə'nadən.
Həcvdən əlhəzər, ey cani-pədər –
Ki, verər məşribi-ürfanə kədər.
Həcvə mayıl süfəhadır ancaq,
Aqil etməz anı, eylər əhmət¹⁰⁹.

Nabi Əfəndinin “Xeyriyyə” sində o qədər hikmətli sözlər, gözəl nəsi-hətlər və xoş mə'nali şe'rərlər var ki, cümləsini başdan ayağa kimi yazsaq, nəf və faydanın xali olmaz, amma məcmuəmizdə yer olmadığını görə, ancaq bu qədər yazılına kifayət etdik.

İndi ol möhtərəm vücudun başqa qisim əsərlərinəndən dəxi bir neçə nümunələr gətirməklə əziz oxucularımızı daha da artıraq onunla aşına edək.

Qəzəli-Nabi:

Xett girdi-arizində ki, gahi ə'yan olur,
Dillər qübari-heyrətlə rikdan olur.

Sorduqca çeşmi hali-əsiran qəmzəsin,
Bimü ümmid arayə girər tərcümən olur.

Mövzunqəddanü simtənanü şəkkərləban
Pirə əsa, fəqirə qina, cismə can olur.

Lazım deyil kitabı-“Gülüstan” o afətə,
Nə nüsxə qursa sinəsinə gülsitan olur.

Şəhri-Sitambulun nə gözəl mərdümanı var,
Ən sadəlövhü nazik olur, nüktədan olur.

Bahərfi-təlx kim var isə xaki-şəhrdir,
Əbnayı-şəhər cümləsi şirinzəban olur.

Hüsni-nəməkbəduş bulunmaz kənardə,
İstanbul içrə, Nabi, o da rayigan^{*} olur¹¹⁰.

* * *

Adəm əsiri-dəsti-məşiyət degilmidi?
Aləm zəbuni-pəncəyi-qüdrət degilmidi?

Bu pərdənin dəruninə bax, iztirabı qoy,
Hər möhnətin vəra'sı^{**} məsərrət degilmidi?

Bəzli-həyat rahi-məhəbbətdə aşiqə
Təklif olunca canına minnət degilmidi?

Yox gərçi sədmeyi-sitəmindən gürizimiz,
Əmma ki, dəsti-nazikə zəhmət degilmidi?

Həp sənmi kamyab olacaqsan zəmanədən,
Ey təngçəşm, kar benovbət degilmidi?

Möhtaci-rızqi-xalıq ikən sərbəsər cəhan,
Məhluqdən niyaz məzəllət degilmidi?

Nabi, zəbani-nitqim edən xameyi-məcaz
Məşşateyi-ərusi-həqiqət degilmidi¹¹¹?

* Rayigan – müzdsüz ələ keçən, məccanən

** Vəra’ – şeyin o biri tərəfi

* * *

Bən ol xakəm ki, xurşidi-cahanara cəlisimdir,
Tə’nim süfladır, əmma mə’niyi-ülvi ənisimdir.

Bu tufanzari-həstidə bən ol kəştiiyyi-Nuhəm kim,
Nəfəs balayı-serdə badban, ruhim rəisimdir.

Gülüstani-cahan ləbtəşneyi-təşrif-i-insandır,
Olan rəhzən bənə birahiyi-nəfsi-xəbisimdir.

Edər girdi-səri-insanə gərdiş kaseyi-gərdun,
Nəvali*-afərinisidə məlaik kasəlisimdir**

Xiyali-pirəhən etdikcə qəddi-şuxi-mə’nayə,
Fələkdə çərxeysi-mahi-şəbara pənbərisimdir.

Bəyazə xameyi-zərlə dəbiri-sübh amadə,
Ütarid məclisi-mə’nadə müsəvvədənəvisimdir.

Xüruşi-çar cuyi-təb’imin asarı, ey Nabi,
Səfayı-çar mövci bəhri-asarı-səlisimdir¹¹².

Bu qəzəldə Nabi əfəndi insanın vücudu iki hissədən – ruhi-lətif ilə cismi-kəsifdən əmələ gəlməsini xeyli zərifənə və şairanə bəyan edib, xurşidi-cahanara ilə həmcəlis olmağını iddia eləyir və kamali-iftixar ilə sörkeşlik edib deyir ki, özüm torpaqdan xəlq olunmuşamsa da və tə’nim süflə isə də, amma ruh, ağıl və fəhm sayəsində hər bir məxluqdan əşrəf və ə’zəməm, mə’niyi-ülvi mənim ənisimdir.

Bu tufanzari-həstidə, yə’ni bu aləmi-imkanda və varlıq dünyasında mən Nuhun ol nicatverici gəmisiyəm ki, balayı-serdə eql və idrakım ol kəştinin badbani və ruhum onun rəisidir. Axırkı beytlərdə dəxi şair özünün sair məxluqatdan ə’ləm və əfzəl olmağını, yə’ni kaseyi-gərdun onun başına dolanmağını və fövci-məlayik nəvali-afərinisidə onun kasayalayani olmağını və göy üzündə mahi-şəbaranın çərxəsi onun pambıqəyirəni olmağını və məclisi-mə’nada Ütarid ulduzu onun müsəvvədənəvisi olmağını şairanə nəzmə çekir. Nabi əfəndinin bu əfkari-aliiyəsi Avropa hükümləri və Məşriqzəmin şüərası əsərlərində dəxi təzkar olunmuşdur. Amma Nabi əfəndi ərusi-mə’nanı qəribə bir libasa və əcibə bir dona gevindirib izhar etmişdir. Özgə bir qəzəlində Nabi əfəndi bu mə’nanı daha

* Nəval – vergi, ehsan və etiyyə mə’nasındadır

** Kasəlis – kasayalayan

da açıq ifadə etmək üçün insanı pər və balsız bir quşa təşbih etmişdir ki, aşiyani-aləmə iktisabi-qüvvəti-pərvaz üçün düşmüştür. Biçarə quşun meyl və həvəsi havaya qalxmaqdır və uca məqamlarda seyr etməkdir. Amma iqtizayi-təbiəti olan bu arzunu icra etməyə qanad və quyruğu yoxdur. Zəlil və müztərr xak üzrə taqətsiz düşüb, əsiri-havayı-nəfs olmuşdur:

Mürqi-qədsiz iktisabi-qüvvəti-pərvaz üçün
Aşıyani-aləmə bibalü bipər gəlmışiz.
Cəhəldən üftadəyiz xudrə'yılıq vadisinə,
Yoxsa nəqsiz, mə'niyi-nəqqasə məzəhər gəlmışiz¹¹³.

Atidə zikr olunan qəzəl dəxi Nabinin pürməzmun əsərlərindən birisi hesab olunur:

Qələmmisal əmin ol, qələmtəras olma,
Vərəqnigar kamal ol, vərəqtəras olma!

Sepervəş eylə təhəmmül, zərrəvəş ol qəmxar,
Təsəllüt eyləmə xəlq üzrə durbaş olma!

Kəmanmisal gəc ol, tək atılma yabanə,
Xədəngi-rastrovü vaditəlaş olma!

Sərində nəş'eyi-səhba ətasıdır xakın,
Təəddüb eylə, rüxi-xakə cür'əpaş olma!

Həramzadeyi-möhənət təvəllüd eyləməsin,
Zənan fikr məhal eylə, həmfəraş olma!

Qonarsa cuşı-xəridardən dərunə qubar,
Bu gunə, ey gül, ümidi-xoşqumaş olma!

Dü gündə qərəz asayış isə, ey Nabi,
Bədazmavü bədamuzü bədməaş olma!¹¹⁴

Bu qəzəldə zikr olunan bə'zi gözəl fikirləri və müşfiqanə nəsihətləri avizeyi-guş edib, əlbəttə, unutmamalıdır. Necə ki, deyibdir:

Sərində nəş'eyi-səhba ətasıdır xakın,
Təəddüb eylə, rüxi-xakə cür'əpaş olma!

Yə'ni torpağın qədrini bil, onun üzərinə cür'əpaş olma, sənin mayeyi-həyatın, eyş-işrətin və zövq-ləzzətin torpaq hasilə gətirdiyi ne'mətlərdən əmələ gəlmişdir: başındakı nəş'eyi-mey xakın ətasıdır və habelə vəliniə-

min qədrini bilib, əməyini zay etmə, qədrşunas ol, şüki-ne'mət eylə, ta ki, haqq-taalanın nəzəri-mərhəməti həmişə üstündə olsun, fəzl və ne'mət qapısı üzərinə açıq olsun.

Ancaq Nabi əfəndinin bu qəzəldə bir nəsihətini qəbul edə bilmədik ki, o da şəxsin məhz bir salamatlığını və xətadan eymən olmağını icab edirə də, onu təriqi-istiqamətdən və rastrovışlikdən bir növ əyriliyə və nəfsperəstliyə sövq edir. Nabi əfəndi hifzi-can və asudeyi-tə'n üçün tövsiyyə edir ki, "kaman misal kəc ol!", yə'ni kaman kimi bükülüb və qatlanıb künci-fəraqətdə salamat otur, həqir və üftadə ol, gərdənkeşlik və sərfərazlıq etmə, tək və tənha özünü meydani-müharibəyə atma, səni tapdalayıb əzərlər, başına bəlalar gələr; əgər sən də düz və rast gedən ox kimi vadiyi-təlaşda sə'y etsən, onda yəqin ki, daşa və qayaya toxunub, murada vasil olmamış sinacaqsan.

Əlbəttə, tək öz nəfsinin salamatlığını mənzurda tutmayıb, ümumnasın xeyir və salahı yolunda sə'y və təlaş edən şəxsin başında bəlalar çıxdı, nəinki ol adamın ki, cümlə məxluq ilə müdara edib, hər işdə vahid öz mənfəəti-şəxsiyyəsini gözləyə. Əlbəttə, rastrovluqda, dürüstkirdarlıqda və həqpərestlikdə xəta və xəter çıxdı, nəinki haqq söyləməkdən çəkinib, məhz öz səlahı üçün künci-fəraqətdə sükünet ixtiyar etməkdə. Amma bununla belə, bizim ixtiyarımız yoxdur ki, xalqı haqq söyləməkdən, dürüstkirdar olmaqdan və haqq yolunda fədakarlıqdan daşındıraq. Biləks, hər bir sahibi-vicdanın və əhli-daniş və mə'rifətin əvvəlinci vəzifəsi əbnayı-milləti düzlüyə və doğruluğa də'vət etməkdir. Vətən uğrunda və milletin tərəqqisi və əhalisi yolunda onları candan və başdan keçməyə, cür'ətli, şəci' və müstəqim olmağa tərgib və təşviq etməkdir. Və illa adam bir öz başını və nəfsini qorumaqla, öz mənfəəti-şəxsiyyəsini güdməklə, hər qisim kövr və sitəmə tab gətirib, hər bir bari-töhmət və məzəmmətə mütehemmil olmaqla və bu qədər xar və zəlil olub, qeyrilərin təhti-hökumətində əsirvar güzəran edib, bu günə dolanmağın adını "mädchen" qoymaqla həqiqi səadətə və həqiqi nicata vasil olmaz. Belə dolanmağın nəticəsi qorxaqlıq, kəmcür'ətlik və yasarıqlıdan başqa, zillət və məşəqqətdən səva bir şey olmaz. Öz rə'y və fikrimizi açıq deməkdən çəkinib, əyri ilə doğruya fərq qoymayıb, haqqqa və nahaqqa "bəli, bəli" deməklə belə fəna hala düşmüşük. Bizim əqidəmizə görə, tərəqqi və səadətimizə lazımlı olan əsbablardan birisi də cür'ətli, fədakar və dürüstkirdar olmaqdır. Buna binaən Nabi əfəndinin məzkur fərdini bu ibarə ilə deyişib yazsaq, daha gözəl və məqbul olar:

Kəmanmisal kəc olma, hərasi-can etmə,
Xədəngi-rastrovü vadiyi-təlaş olgil!

Aşağıda yazılan qəzəl dəxi Nabinin hikmətamız kəlamlarından birisidir. Bu qəzəldə şair insanın hər fe'l və əməlində bir qərəz və bir mənzur olduğunu bildirir:

Verməzdi kimsə kimsəyə nan, minnət olmasa,
Bir məsləhət görülməz idi rüşvət olmasa.

Xəlqin miyanəsində bulunmazdı ittihad,
Məşriblərində vasiteyi-xissət olmasa.

Kəndi vücuduna böylə qılmazdı məali xəlq,
Qəsdi-nümayiş-şərəf fü şövkət olmasa.

Yox biqərəz müamile əhli-zəmanədə,
Kimsə ibadət etməz idi cənnət olmasa.

Təhsili-elmin üstünə tərcih edərmə ni nas,
Təhsili-məal vasiteyi-rif'ət olmasa.

Kəməyab idi miyani-lə'imandan imtizac,
Mabeynində əlaqeyi-cinsiyət olmasa.

Etməz zühur ərsədə bir kimsədən kərəm,
Zimində qəsdi-daiyeyi-şöhrət olmasa.

Baxmazdı kimsə ayineyi-safə, Nabiya,
Xudbinlik əlaqqəsinə alət olmasa¹¹⁵.

MÜQƏTTƏATINDAN NÜMUNƏLƏR

Tə'sirin anınlə canibi-ülvidən olduğun
Seyr et cəmaətin hərəkatın ə'zan ilən.

İnsan odur ki, bir söz ilə bəndi-pa ola,
Heyvan odur ki, bağlayarlar risman ilən.

Nöqsanı başqasılə olur, Nabiya, tamam,
Hər kimsə kim, təkəllüm edər tərcüman ilən¹¹⁶.

* * *

Dil ərşि-ilahidir, ani eyləmə təxrib,
Dasti-bəşər ol xanəyi tərimim* edə bilməz¹¹⁷.

* Tərimim – pozulanı və xarab olanı tə'mir və tə'sis etmək mə'nasındadır

* * *

Bihicr zövqi-vəsl nə mə'lum, Nabiya,
Azadəlik səfəsi giriftarlıqdadır¹¹⁸.

* * *

Bir zərrə yox bu kargəhi-sün'də əbəs,
Vabəstədir biri-birinə çərxi saətin¹¹⁹.

* * *

Həqiqi sanma hər bir gördüyün pərhizkarını,
Fəsاد dördməndin neylosin, dəstində alət yox.

Yapılmış, hazır olmuş səndən ol cümlənin kari,
Sənin tədbirinə, ey çərx, zəhmət çəkmə, hacət yox.

Cahanın zirü balasın təfəhhüs eylədim, Nabi,
Təvəkkül kişvərindən qeyri yerdə istirahət yox¹²⁰.

* * *

Allah isə və'zində əgər niyyəti-vaiz,
Kürsiyyi-səmavatə çıxar şöhrəti-vaiz.

Əshabi-fəzilət ana möhtac degildir,
Cahillərə, nadanlaradır xidməti-vaiz.

Satmazsa əgər xəlqə vəzifə ilə pəndi,
Nabi, o zamanlar bilinir qiyməti-vaiz.

Söz yoxdur əgər dəstinə məhsərdə girirsə,
Balayı-məcalisdə olan rif'əti-vaiz¹²¹.

* * *

Taki-həqirdə bulunan miyveyi-ləziz
Ol qaməti-büləndə bədəldir çinardə¹²².

* * *

Bədər deyilmə çəğçəğeyi-asiyabdən,
Nabi, o bəzm kolmaya* növbətlə göftgu¹²³.

Bu müxtəsər nümunələrdən əlavə, Nabinin müqəttəat babında nazik
işarələri və hikmətli sözləri çox çoxdur, amma cümləsinin buraya künca-
yişi yoxdur¹²⁴.

* Ki, olmaya – *red.*

ƏLİŞİR NƏVAİ ƏMİR NİZAMƏDDİN*

Əlişir Nəvai hicretin doqquzuncu əsrinin axırlarında yetişən ciğatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır¹²⁵. Bu şair əslən ciğatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin tə'siri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun tə'b'i-lətifindən törəyən asari-nəfissə və əş'ari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi-nəzəmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziya-də mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün “Züllisaneyn” ləqəbi ilə müləqqəb olmuşdur.

Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbusəidin veziri olub oğlunun tə'lim və tərbiyəsinə artıq sə'y və diqqət yetirmiştir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyamitüfuliyətdə alınəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci¹²⁶ tarixdə Xorasan padşahı olmaqla Heratda taxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bə'd Səmərqəndə təhsili-ülüm və fü-nunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqəşlik sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şe'r deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsumünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətfi həvəyi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hissələrini gözəl şe'rlər vasitəsilə bəyan edirdi. Neco ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: “Bu pərişan əczanın vərəqnigarı və bu aşuftə övraqın qis-səgüzəri, möhnət peymanosının cür’əçəsi və məlamət xümxanəsinin səbu-keşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:

beyt

Vəfa bustanın dastansərayı,
Məlamət bülbüli, yə'ni Nəvai.

Qüfranüllah zünubühu andaq ərz qılır kim, şol caq kim, Xorasan təxti gurganlıq dəvacı belə zinətəfzay və gurgan fərqi cəhanbanlıq tacı bila fələkfərsay irdi, ömrüm şəbistanı şəbab şamları nuridin münəvvər və hə-yatım gülüstəni yigitlik gulləri ətridin müəttər irdi. Sinn müqtəzasidin tə-

* Nəvainin tərcüməyi-halına dair mə'lumatın bir parasını “Dəbistan” jurnalının 3-cü nömrəsində təb” olummuş Əliağa Həsənzadənin fəqərəsindən¹²⁷ və bə'zisini divani-qəzəliyyatının dibaçəsində mərqum olunmuş müqəddimədən və ən mühümü-nü Sami bəyin “Qamusül-əlam”ından¹²⁸ götürmüştür.

bıötğə həva qalib, həva qələbəsidin təbiət ləhvəgə talib irdi. Köngülagim çakidin köksündəki əski tuganlar bir-bir ə'yan və kugragimdaki kışgan yanqı əflaridin köngülagim xət-xət qan. Mudam mey rəğbəti köngülga məhbub və həmişə məhbub ülfəti xatirimğə mərğub. Canım eşq badəsidin məst və köngülüm badeyi-eşqdin meypərəst irdi:

Bulmasa aləmdə gülruk, saqi, əhvalım xərab,
Yox isə saqidə gülgun cami-mey, bağrim kəbab.

Az vəqtdə bade seylidin huşu əqlim evi yıkıldı və eşq bərqi səlahü afiyətim xərmenin kül qıldı”¹²⁹.

Vəqta ki, Sultan Hüseyin Bayqara – Nəvainin məktəb yoldaşı Heratda təxti-səltənətdə əyləşdi, Əlişirin sorağına düşüb və hər yerdə onu axtarış Səmərqənddə sorağını aldı. Əlişir sultanın də'vetini qəbul edib, Səmərqənddən Herata gəldi. Şəhərə daxil olan zamanı Sultan Hüseyin tərəfin-dən artıq cəlal və təntənə ilə istiqbal olunub, onun lütf və ehsanına nail olmuşdur. Sultan əvvəlcə Əlişiri möhürdarlıq xidmətinə tə'yin edib, sonradan özünə vəziri-ə'zəm etmişdir. Bilmək gərəkdir ki, Sultan Hüseyin xan alim və adil, rəiyyətpərvər, üləma, ürəfa sinfini dost tutan, xoşəhval və həmidəxusal bir padşah idi. Bu zati-şerifin təb'i-şe'riyyəsi dəxi var imiş. Amma bundan maəda ziyadə dəqiq, nazikanlayan və fünni-şe'r və ədəbiyyatda qabil və mahir bir vücud imiş. Belə ki, fünni-şe'rdə sultanın bir dərəcədə ittilaati var imiş ki, Nəvai kimi müqtədir şairin əsərlə-rində müşahidə olunan qüsürü təshih qılarmış, necə ki, bu qövlə şair özü şəhadət verib deyir: “Vəqta ki, məcalisdə bə'zi əbyatım məzkur və mə-hafildə bə'zi qəzəliyyatım məstur bolur irdi, gahi ibarətim qüsürin təgyir bermak birlə nöqsandin müərra qılır irdi. Bə'zi beytimdin bir az namüna-sib ləfzni çıxarıb bir dəstə şibh içrə bir dürri-şahvar tartqandik bir az ləfz gitürür irdi və bə'zi qəzəlimdin bir az nəhəncər beytgə xətt urub pozuq bir dəst içrə bir qəsri-zərringar yasağandik bir az beytgə dəxl bürüz irdi. Bu aşuftə əbyatımda ol xətt və bu pərişan qəzəliyyatımda ol beyt:

Xara arasında irdi gövhər yanlıq,
Ya küllər içinde irdi əxkər yanlıq,
Yaxud tikən içrə güli-əhmər yanlıq,
Bəlkəm tə'n ara ruhi-müsəvvər yanlıq.

Çün bu beytlər eyvanı ola, islahlar nəqşü nigaridin rəşki-nigarxaneyi-Çin və bu qəzəllər bustanı ol ehtimamlar bəharidin qeyrəti-xüldi-bərin bola, başladı sahibnəzərlər göziga məhbubraq və əqli-dillər könliga mər-ğubraq bolub hörməti qayətdin ötdü və şöhrəti nəhayətdin keçdi”¹³⁰.

Əlişir öhdəsinə götürdüyü ümuri-vəzareti ləyaqətincə icra edib, asudə vaxtlarını gah mütaliə ilə və gah tə'limi-kitab və tənzimi-əş'ar ilə keçirirdi. Həmə vəqt dairəsi məcmə'i-üləma və füzəla idi. Ədib və şairlər və cümlə ərbabi-elm və sən'ətə ən'am və ehsan qapısı açıq idi. Bu halla maarif və sənayenin tərəqqisinə çox xidmətlər etmişdir. Bu zati-alihimmət bir müddət-dən sonra mənsəbi-vəzarətdən əl çəkib və məmuriyyəti-siyasiyyədən iste'fa edib, Heratda güşənişinlik ixtiyar etmişdir. Bu hal üzrə bir neçə vaxt ömür edib, tarixi-hicriyyənin 906-ci¹³¹ ilində haman şəhərdə vəfat etmişdir.

Əlişir Nəvai yalqız şair olmayıb, danışmənd və həkimi-nadir bir vücud imiş. Ondan əvvəl ciğatay türklərinin şivəndə kimsə o lətafət və mətanətdə əş'ar yazmadığı kimi, ondan sonra dəxi bu dildə elə lətif, abdar və xoşgavar şe'r və qəzəllər yazılmamışdır. Filcümlə, asari-nəfisələri xeyli qiymətdardır.

Əlişirin xeyir yadigarlığı və ehsanatı dəxi çox olubdur; neçə-neçə mədrəsələr və əbniyeyi-xeyriyyə binasına müvəffəq olmuşdur. Büyük və mükəmməl bir kütüphanası var imiş ki, elm və ma'rifətə şövq və həvəsi olanlara həmişə onun qapısını açıq tutarmış. Əlişir Nəvainin türk dilində olan bərgüzide əsərləri bunlardır: “Məcalisün-nəfayis”, “Mühakimətül-lüğəteyn”, “Heyrətül-əbrar”, “Məhbubül-qülub”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səddi-İskəndər”, “səb'eyi-səyyarə”, “Siracül-müslimin”, “Lisanüt-teyr”, “Halati-pəhlivani-Əbusəid”, “Əruzi-türki”, “Təvarix və qafiyə”, “Müfrədat dər fənni-müəmma”, “Münsəati-türki”, “Qisseyi-Şeyx Sən'an”, “Xəmsətül-mütəhəyyirin” və qeyri. Bundan əlavə “Nəzmül-cəvahir” adlı bir kitab fars dilində təhrir etmişdir.

Əlişirin təxəllüsü türkcə “Nəvai” və farsca “Fani” olubdur. Mərhumun əş'arından nümunə olaraq izzəti-nəfs və qənaətkarlıq barəsində yazdığı beytdir:

Həqdin əzizliq tilasin eldin üz təmə –
Kim, xəlqin əzizi demiş: “İzzə min qənəə”¹³².

Yə'ni ey Nəvai, əgər həqqdən əzizlik təmənna edərsən, xalqdan təməni kəsgilən. Necə kim, xalqın əzizi fəxri-kainat həzrətləri hədisi-şərifində buyurubdur: “İzəə min qənəə, zillə min təməə” – yə'ni qənaət-kar əziz və tamahkar zəlildir.

Nəvainin musiqi elmində artıq məharəti olub. O fənnə eşq və zövqü nə rütbədə olduğu bu beytindən anlaşılır:

Kamança tari-zülfün vəsfini min til ilə söylər,
Deyil qövlü zəif anın əgerçi qıl ilə söylər.

Əlişir üç-dörd yüz il bundan əqdəm söylədiyi bu aşağıdakı beytin məzmunu əsimizdə rəvac tapmış ədl və müsavat əfkari-hürriyyətkarənəsinə xeyli münasibdir:

Deyr içrə yox sifal* ilə altun qədəhdə fərq,
Şahü gədan bir oldu, əcəb karxanədir.

Bu aləmdə cahü cəlal puç və fani olub, ancaq yaxşılıq baqi qalacağın-dan bəhs etdikdə deyir:

İrür çün aləm içrə cah fani, yaxşı ad baqi,
Sin el kamin rəva eylə özünü kamran görgəc.

Yə'ni sən kamran və sahibi-iqtidar olduğun halda “el kamın”, fəqir-lər ehtiyacın, üftadələr təmənnasın rəva elə və bu yoxsullara himayət qıl, çünki dünyada cümlə cah və cəlal fani olub, yaxşı ad baqi qalacaqdır.

Nəvai ondan fünni-şə'rde və xüsusən qəzəlguluqda şüəradan hansı-nın artıq ustad və mahir olduğunu sual edənlərə bu əbyat ilə cavab vermişdi:

Qəzəldə üç kişi tövridir ol nö'v –
Ki, ondan yaxşı yox nəzm ehtimalı.
Biri möcüzbəyanlıq “Sahiri-hind” –
Ki, eşq əhlini urtar suzi-hali.
Biri qüdsi əsərlıq “Arifi-cam” –
Ki, cami-Cəm dürər sinğan sifali.
Biri İsa nəfəslıq “Rindi-Şiraz”,
Fəna dəhriğə məstü laübali.
Nəvai nəzməgə baxsan yəmasdır,
Bu üçün haldin bir beyti xali.
Sanasın güzgündür ki, eks salmış
Ona üç şuxu məhvəşnin cəmali.

Yə'ni qəzəldə üç kişi elə mahirdirlər ki, onlardan yaxşı daha nəzm – şe'r yazmaq ehtimal etmək olmaz. Onlardan biri “Sahiri-hindi”, yə'ni Nasir Xosrov Dəhləvidir¹³³, o birisi “Arifi-cam”, yə'ni Molla Əbdürrehaman Camidir¹³⁴ və üçüncüsü “Rindi-Şiraz”, yə'ni Xacə-Hafız Şirazidir. Amma Nəvainin öz nəzminə baxsaq, bu üç şairin halından Nəvainin bir beyti xali deyildir. Belə ki, Nəvainin beytləri sanki bir güzgündür və ona bu üç şux məhvəşin camalının eksisi düşmüştür. Burada Nəvai demək istəyir

* Sifal – saxsı

ki, onun əş'arına diqqət olunsa, üç şairi-züliqtidarın ruhlarını onun kələmənin içində görmək olur.

Nəvai özgə bir məhəldə bu möhtərəm kəlam ustadlarının ismi-şerif-lisani-bəlağətşüarı ilə belə yad edir: “Əmma əş’ar tədvin qılğanlar-din bə’zi kim, bəqa mülkidə fanidurlar və bə’zi kim, hala fəna deyridə baqidurlar, əvvəlqi zümrədin bavücud dərd pişəsinin qəzənfəri və eşq atəşgahının səməndəri, mə’dəni-cavahiri-mə’nəvi Əmir Xosrov Dəhləvi və fəna meyxanəsinin rindi-xırqəçəki və bəla peymanəsinin məstə-bibaki və eşq və məhəbbət əsrari əminlərinin həmrazi Xacə Hafizi-Şirazi və sonku firqə din şəbistanının şəm'i-ənvəri və üns gülüstanının əndəlibi-süxənvəri və bəlağət şəkkəristanının tutiyi-şirinkəlami cənabi-məxdumi Mövlana Əbdürəhman Cami məddəllah təala zülali-irşadə ila müfariqül-talibin divanları aradə bolğay...”¹³⁵

Nəvainin bu təhriratından mə’lum olur ki, Mövlana Əbdürəhman Cami əleyhirrəhmə onun müasiri olubdur.

“Qamusül-ə’lam” sahibi Sami bəyin yazmağına görə, mərhum Əlişir Nəvainin əsərlərindən “Mühakimətül-lügəteyn” fars ilə türk lisani arasındə ədibənə və adilanə bir mühakimədən ibarət əsərdir ki, bunda türk lisaniının fars lisانından daha da zəngin və daha da mükəmməl olduğu isbat olunur. Belə olan surətdə, əlbəttə, mərhumun bu əsəri biz türklər üçün ən lazımlı və qiymətli bir kitabdır. Amma heyfa ki, nüsxəsi nadir olduğundan çətinlik ilə ələ gelir. Əlişir Nəvainin, necə ki, yuxarıda zikr olundu, bizim Azərbaycan şüəralarına artıq dərəcədə tə’siri olubdur və hətta onlardan bə’zi Nəvainin əş’ar və kəlamına və lisani-möcüzbəyanına o qədər meyl və rəğbət göstəriblər ki, özləri də cıqatay türklərinin lisanında şe'r və qəzəl deməyə və Nəvainiye nəzirə yazmağa mö’tad olublar. Onlardan məşhuru Qarabağda Abdulla bəy Ası, Həsən Qara Hadi və Mirzə Əliəşər Novrəs, Şamaxıda mərhum Hacı Seyid Əzim, Qazaxda Kazım ağa Salik, Dərbənddə Mirzə Cəbrayıł Süpehri¹³⁶ və qeyriləridir. Mərhum Abdulla bəy Asinin cıqatay dilində elə dilpəzir qəzəlləri vardır ki, Nəvainin öz kəlamına bənzəyir; ancaq bu dilin ərbabı onlara tərhic verə bilir. Onun cıqatay lisanında Şirvan şüərasına yazdığı tərcibənd ki, öz məqamında dərc olunacaqdır, hər bir əhli-zövq və mə’rifəti valeh edə bilir.

Nəvainin türk lisanında mütəəddid asarı-lətifləri ilə dürüst bələd olanlar yeqin edərlər ki, türk dili o qədər fəqir və rəkik deyil, necə ki, bizim nəzərimizə gəlir. Dilimizin kökünü və əslini bu mənbədən axtarıb tapmaq və iste’maldan düşən əlfaz və ibarələrə dübarə dirilik və rövnəq vermək möhtərəm ədiblərimizin baş vəzifelərindən birisidir. Əl’an bu yolda İstanbulda nəşr olunan “Türk yurdu”nun mühərrirləri, xüsusən

Məhəmməd Emin bəy artıq şövq və həvəslə işləməkdədirlər. Nümunə üçün burada Nəvainin bu qəzəlini yazmağa iktifa edirik:

Könüllər naləsi zülfün kəməndin nagəhan görgac
İrür andaq ki, quşlar qıçqırışgaylar yılan görgac.

Könül çakin gözümədə əşki-rəngin elgə faş etti,
Balıq zəxmini fəhm eylərlər el dəryadə qan görgac...

Boyalğan qan ara can pərdəsi yetgac qəmi-hicrin
Könül bağıda bərgidür ki, al olmuş xəzan görgac...

İrür çün aləm içrə cah fani, yaxşı ad baqi,
Bəs, el kamin rəva eylə özünü kamran görgac...

Nəvai, xürdə nəzminni andaq eylədin təhrir
Ki, sacğay xürdə başın üzrə şahi-xürdədan görgac.

Burada Azərbaycan şüərasının pişvaları və ustadları məqamında olan Füzuli Bağdadidən, Yusif Nabi və Əlişir Nəvaidən mümkün olduğu qədərdə mə'lumat verdikdən sonra özümüzə borc hesab edirik ki, milli şairlerimizə şuru' etməzdən müqəddəm vətəni-mə'lufumuzun sabiqdə mülhüm məkəzləri sayılan Gəncə, Şirvan, Şamaxı vilayətlərinin tarixinə məxsus və o yerlərdə vücudə gəlib nəşvü nüma tapan ə'azimi-şüəradan ustadı-şüəra Əbü'lülanın, Şeyx Nizaminin, həkim Xaqanının və qeyrilərin ismi-şərəflərini zikr edib, hər birinin tərcüməyi-hallarına və əsərlərinə dair icmalən mə'lumat verək.

GƏNCƏ

Gəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındaki əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbristanlıqlardan, əski tə'miratın ucuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmışdır, onun üstündə çox qanlar tökülib, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbeləli Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamin yədi-təsərrüfünə düşmüşdür.

Yedinci əsrin əvaxırında Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmışdır. Tarixi-miladın 1138-ci sənəsində vüquzəlzələdən şəhər bilmərre dağlıb, sabiqi yerində qeyri bir məhəllə neql olunmuşdur¹³⁷. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altinci əsrində Gəncə yene İran dövlətinə tabe olur və on yedinci əsrin ibtidasında Şah Abbas Səfəvi¹³⁸ şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İrənzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin sə'y və ehtimamı və tə'mirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayıdə, mə'mur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafinda hücrelər tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məzarıcı üçün böyük və vəsi' bir karvansara tikilib vəqf olunmuşdur.

Cameyi-şərifin tə'miri miladın 1620-ci sənəsində vaqe olmuşdur*. On səkkizinci əsrin əvvəllərində Gəncə otuz ilədək Osmanlı dövlətinin təhti-idarəsinə keçib, sonra miladın 1735-ci ilində Nadir şah¹³⁹ ilə osmanlıların beynində Gəncə üstündə böyük toqquşma və vuruşmalar vüqua gəlib. Axırılımr, Nadir şah osmanlılara qalib gəlir və Osmanlı əsgərlərini şəhərdən çıxmağa məcbur qılır. Bundan sonra on doqquzuncu əsrin ibtidasına kimi Gəncə gah İran dövlətinin təbəiyyətində, gah Gürcüstan padşahlarının təhti-hökumətində və gah müstəqillən öz xanlarının idarəsi altında olmuşdur.

* Eyni bir tarixdə Şah Abbas ermənilər üçün də möhkəm bir kilsə şəhərin yuxarı səmtində tə'mir etdirmişdir ki, indi də durur.

Rus dövlətinin əvvəlinci dəfə Gəncəyə sahiblik etməyi miladın 1796-cı sənəsində olubdur. Amma bu sahibliyin müddəti çox çəkməyibdir. 1804-cü ildə knyaz Sisianov¹⁴⁰ Gəncənin üstünə əskər sürüb, onu müddəti-mütəmadi mühəsirə eləyir. Gəncə xanı Cavad xan şəhərin müdafiə və mühafizəsi üçün ixtiyarında olan qoşuna özü sərkərdəlik etmişə də, axırda məqtblə olur.

Cavad xan məqtblə olandan sonra onun adamları rus qoşununun zor və hückumuna tab gətirə bilməyib pərakəndə olublar və Gəncə yenə müvəqqəti rusların yədi-təsərrüflərinə keçir. Amma sonradan miladın 1813 tarixində "Gülüstan" sülhnaməsinin hökmünə görə, Gəncə xanlığı bilkülliyyə istiqlaliyyətini itirib rus dövlətinə tabe olur. Əvvəlcə uyezdni şəhər qərardadında, sonradan 1862-ci sənədə dəyişirilib qubernski şəhər halına düşür. 1862-ci ilin iyul ayında Fətəli şahin¹⁴¹ oğlu nayibüssəltənə Abbas Mirzə Allahyar xan ilə bərabər güclü qoşun götürüb, Gəncənin üstünə hückumavər olub, rusları şəhərdən çıxmaga məcbur qılır. Ve lakin haman il sentyabrın 4-də general Mədədovun və Paskeviçin sərkərdəliyi ilə İran qoşunu ilə rus qoşununun arasında Gəncənin yeddi verstliyində böyük bir mührəribə vüqua gelib, İran tərəfi məğlub və münhəzim olur.

Knyaz Sisianov Gəncəni fəth edəndən sonra ona imperatoriçə Yelizavetta Alekseyevnanın adını vermişdir, ona binəan Gəncə Yelizovetpol adlanır.

Gəncənin məhəlli-mövqeyi gen və açıqdır; içindən Gəncə çayı axır. Bə'zi rəvayətə görə, şəhər bina olduqdan sonra məzkur çayın adı ilə təsmiyə olunmuşdur. Gəncənin torpağı məhsuldar və münbit olur, hər qism meyvəcat yetirir. Şəhərin dörd ətrafi bağ və bostandır; artıq meyvəli və mədaxilli bir yer hesab olunur. Vəli abü havası çəndən səlamət deyil. Yay fəslində siddətli isti olmağa görə, qızdırma (isitmə) və qisim-qisim naxoşluqlar əmələ gəlir. Şəhərin nücəba qismi və varlıları yay mövsümündə Hacıkənd adlı yaylağa – ki, Gəncənin yaxınlığındadır, – köçüb, orada istirahət edirlər. Fəqir-füqəra şəhərdə qalıb növbənöv mərəzlərə mübtəla olurlar. 1905-ci sənədə Gəncə şəhəri dəxi erməni tayfası ilə müsəlmanların arasında vüqua gələn fəsad və toqquşmadan salamat qalmadı. Onun mərkəzində olan müsəlman tikililəri və Şah Abbas karvansarası yanıb tələf oldu. Amma indi onların yerində daha gözəl evlər, mağazalar, mehmanxana və karvansalar tə'mir olunubdur, düz və enli küçələr salınıbdır.

Gəncə əhlinin əksəri müsəlmandır. Bu axır vaxtlardan bəri ülum və maarif kəsbinə rəğbət göstərməkdədirler və demək olur ki, tərəqqi yolu-na düşüblər.

ƏBÜLÜLA GƏNCƏVİ

Süərayi-mütəqəddimin Əbülülanı “Ustadi-şüəra” ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki¹⁴² onun şagirdləri olub, fünni-şə'r və bəlağətdə ondan tə'lim almışlar. “Atəşkədeyi-Azəri”də Əbülülanın Gəncə əhli olmayı zikr olunubdur¹⁴³. Hicrətin altinci əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində “Məliküş-şüəra” adlanırmiş. Şirvan şahi və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzl və kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbine onların seytü sədasi hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqanının və Fələkinin divan və əş'arında məzkur padşahların maarif-pərvər olmaqları tə'rif və tövüsif olunmuşdur.

Bələ rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından məhsubdurlar. Əbülüla Xaqaniyə tə'lim və terbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən mə'yus və mükəddər oldu. Onun xatirini də ələ gətirmek üçün Əbülüla min dirhəm qızıl ona bəzəl elədi. Ustadi-şüəra hicrətin 560-ci¹⁴⁴ sənələrində sağ imiş. Altinci əsrin¹⁴⁵ axırlarında Gəncədə vəfat etmişdir.

Rəvayət olunur, vəqtə ki, Xaqani şahin hüzurunda hörmət və şöhrət kəsb edib sahibi-nüfuz oldu, öz ustadı və qaynatası Əbülülaya başladı kibr və qürur izhar etməyə və hətta onun şə'ninə layiq olmayan həcvlər inşa elədi. Haqqı batıl edən şagirdin belə rəftarından ustadı mükəddər oldu və bir neçə qit'ə həcvlər o da Xaqanının haqqında yazdı:

Xaqaniya, əgərçə soxən nik daniya,
Yek nokte quyəmət beşno rayqaniya:
Həcve-kəsi məkon ke, ze to məh bovəd besenn,
Şayəd ke, u pedər bevədo to nədaniya¹⁴⁶.

HECA

Mən an dəm ke, əz madər dəhr zadəm,
Befəzlo hönər dər cahən ostadəm.

Məra şəst saləst kəz xake-İran¹⁴⁷,
Bovəd şanədəh ta be Şirvan fetadəm.

Ço pire-zə'ifəm sənaquye xosrov,
Nəquyəm ke, Keyxosrovo Keyqobadəm.

To ey Əfzələddin, əgər rasta porsi,
Becane-əzizət ke əz to naşadəm.

To xod qorrətol-eyno fərzənde-mai,
Mənət həm pedər xande həm ostadəm.

Ço rəğbət nəmudi beşagerdiye-mən,
Beto tohfe əz vəslevo sim dadəm.

Kəmərəra betə'lime-şəfqət bebəstəm,
Zəbane-to bər şəri bərqoşadəm.

Ço şaer şodi bər dəmət pişə-xaqan,
Be Xaqaniyət həm ləqəb bərnəhadəm...

To hər dəm bəmən mən çə cuşı ço atəş,
Nə to abo atəş nə mən xako badəm¹⁴⁸.

Əgərçi Hacı Lütfəli bəy ibn Xaqan Azəri “Atəşkədə”sində Əbüllüla-ya “Gəncəvi” deyib, onu Gəncə əhalisindən hesab eləyir, vəli şairin öz kəlamından anlaşılan budur ki, onun əslili iranlıdır. On altı il olur ki, Şirvanzəminə varid olub, burada sükunət ixtiyar edib, namü şöhrət kəsb etmişdir. Mə'lum olsun ki, o vaxtları Zaqqafqaziyənin tərəfi-şərqisində olan vilayətlərin əksəri Şirvan şahlarına tabe olmağa görə, şair Gəncəni dəxi Şirvan ismi ilə zikr edibdir. Əbüllülanın əslən iranlı olmağına bu şə'ri dələlet edir:

Məra şəst saləst kəz xake-İran,
Bovəd şanzdəh ta be Şirvan fetadəm.

ŞEYX ƏBUMƏHƏMMƏD İLYAS İBN YUSİF İBN MÜƏYYƏD NİZAMİ

Şeyx Nizami büyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb' və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan “Xəmsə”si ki, ona “Pənc gənc” dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bə’zi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib, nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənüz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci¹⁴⁹ sənəsində vaqe olmuşdur.

“Atəşkədeyi-Azəri”də və Şəmsəddin Sami bəyin “Qamusül-əlam”ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır¹⁵⁰. Ədibi-şəhər Müsyö Şe’rr “Tarixi-ədəbiyyati-ümumi” əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir¹⁵¹. Bu cəhətə şair “Nizami Gəncəvi” deyilməklə mə’rufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhləyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kosb edibdir. Veli Şeyx Nizami Qafqaz qit’əsində vücudə gəlibsə də, əslən iranlı olmayıını inkar və nisyan etməyib “İqbalnamə”sində buyurmuşdur:

Nezami ze gəncine boqşay bənd,
Gerefətariye-Gənce ta çənd, çənd.
Ço dor gərçə dər bəhre-Gənce qoməm,
Veli əz qohestane-şəhre-Qoməm¹⁵².

Nizaminin vəsfində bir şey yazmaqdə bizim qələmimiz acizdir. Həkim Xaqani onun mədhində demişdir:

Xakəş be Məsih tutiyabəxş,
Səngəş be Kəlim kimyabəxş,
Mərzəş ze kəyestane-qolestan,
Şəkkərzaro qərənfelestən¹⁵³.

Nizami dünyadan ol çəkib əqli-qənaət və saleh bir zat olduğu üçün ömrünü ibadət və riyazətdə keçirəmiş. Hətta zəmanəsinin mülük və sə-

latini ona hörmət və riayət etdikləri halda sair şüəra kimi kimsəni mədh və tə’rif etməmişdir və tamahkar və əhli-dünya mülazimi olmaqdan nəf-sini saxlayıb, ömrünün axırına kimi məddahlıq ismini şə’ninə layiq və rəva görməmişdir və padşahlar dərbarında şöhrət və izzət tələbkari olma-mışdır. Bəlkə onun öz astanası böyükələr və xosrovlar məlcə’ və mə’vası olub. Müasirləri onun səhbətindən feyzəb olmağa talib olmuşlar. Belə ki, Atabəy Qızıl Arslanın¹⁵⁴ imtahan qəsdi ilə Şeyx Nizami olduğu zaviyyəyə gedib, onu qəribə bir halda görməyi “Atəşkədeyi-Azəri”də rəvayət olu-nubdur¹⁵⁵. Şeyx aləmi-batində Qızıl Arslanın qəsd və niyyətini anlayır və sultanın nəzərində onun şərafət və böyüklük ulduzu cilvələnir. Atabəy baxıb görür ki, bir piri-zəif bir parça keçənin üstündə əyləşib. Ətrafında başqa bir şey yoxdur, bəqeyr əz-qələm, dəvat və əsayi-piri. Əlində Qur'an və şeyx onun mütaliəsinə məşğul. Atabəy şeyxin bu halına diqqət yetirdikdə onun haqqında e’tiqadi-kamil hasil edib, şeyxin müqəddəs bir vücud olmağını təsdiq eleyir. Və həmçinin rəvayət olunur ki, İran padşah-larından birisi Azərbaycan vilayətini təsxir etdikdə şeyxə riayət göstərib, Gəncə şəhərinin təxminən 24 verstliyində – cənubi-şərqi səmtində vaqe bir kənd bağışlamışdı. Sabiqdə haman qəryə Həmdünyan adlanırmış. İndi İlə adı ilə məşhurdur. Şeyx özü bu barədə demişdir:

Nəzər bərkİŞO bərexlace-mən kərd,
Dəhe-Həmdünyanra xase-mən kərd¹⁵⁶.

Nizami əleyhirrəhmə Gəncə şəhərində hicrətin 591-ci¹⁵⁷ ilində və bir qövlə görə 606-ci¹⁵⁸ tarixində vəfat etmişdir. Qəbri şəhərin təxminən 4 verstliyində, şimalı-şərqi səmtindədir. Məqbərəsi ziyanətgahdır. Mövlə-vilər artıq sövq ilə onun qəbrini ziyanət edirlər. Nizaminin məqbərəsi va-qə olan səhra “Şeyx düzü” adı ilə Gəncə xalqının arasında məshhurdur. Onun qəbrinin üzərində olan əski günbədi, səhīh rəvayətə görə, rus ədib-lərindən məşhur Qribəyedov¹⁵⁹ təsis etdirmişdir. İndi, necə ki, möhtərəm Mirzə Məhəmməd Axundovun¹⁶⁰ “Şeyx Nizami” ünvanında mərhum şeyxin tərcüməyi-halına dair yazdığı kitabçadan görünür, Nizaminin qəbri və üstünün günbədi uçub-dağılıbdır və kəndçilər qışda soyuqdan və yay fəslində istidən daldalanmaq üçün içinə at və eşək bağlayırlar. Budur bi-zim fazıl və həkim bir şairimizin türbəsinə olan hörmət!..

Mirzə Məhəmməd Axundov münasibi-hal bu şe’rləri inşad etmişdir:

Yol kənarında bir məzari-həqir,
Dağlıb günbədi, olub viran.
Ona məxluqdən olur təhqir,
Bağlanır günbədinə hər heyvan.

Mənzəri adəmə edir tə'sir,
Axıdır qəlbə hər dəqiqədə qan,
Kimsə etməz sual: "Kimdir bu?"
Ona quşlar olubdu fatihəgu.

* * *

Bu xarəbə məzardə aya
Görəsən kimdi böylə xar yatır?
Kimsə etməz bunu sual əsla,
Sizə mən eyləyim onu təqrir.
Edəsiz ol məzarı siz əmma –
Layiqinə, əzizlər, tə'mir.
O yatan Gəncəli Nizamidir,
Şüəra qışminin üzamidir¹⁶¹.

Şeyxin "Xəmsə"si bu mənzumələrdən mürekkebdir: "Məxzənül-əsrar", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Həftə peykər", yaxud "Bəhramnamə" və "İsgəndərnəmə". Bu kitabların hər birisinin xüsusunda və onların tarixi və səbəbi-tə'lifi barəsində Mirzə Məhəmməd Axundovun kitabçasında qədri-kifafınca mə'lumat verilmişdir. Bunlardan başqa Şeyx Nizaminin iyirmi min beytə qədər qəsaид və qəzəliyyat və rütbaiyyatı və sair əş'arı olduğu rəvayət olunursa da, əksəri bu halda itibabatıbdır. "Xəmseyi-Nizami" İranda və Hindistanda dəfəat ilə təb' olunubdur. Və hətta Müsyö Şarmua¹⁶² tərəfindən Fransa dilinə tərcümə edilib və 1845-ci sənədə Petroqrad şəhərində təb' və nəşr olunubdur.

Nizaminin əsərlərindən türk dilinə tərcümə olunan ancaq "Xosrov və Şirin" hekayəsidir. Bunun mütərcimi Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov "Nasir" təxəllüs olubdur. Vəli çox əfsus ki, şair bu hekayəniitmama yetirməmiş vəfat edibdir. Haman "Xosrov və Şirin" hekayəsi bu axır vaxtlarda Mirzə Cəlal Yusifzadə¹⁶³ cənablarının sə'y və himməti ilə opera şəklində çöndərilibdir.

Atalar sözündən sayılan: "Kəs nəquyəd ke, douğə-mən torşəst" – məsəli müşarileyhə mənsubdur. Söz yoxdur ki, bu məsəli sonradan Azerbaycan türkləri şeyxdən əxz və tərcümə ediblər, çünki türk dilində "Heç kəs ayranına turş deməz" məsəli indi də işlənir.

Fars lisanına dara rəvantəb' şairlərimizin baş vəzifələrindən birisi də Şeyx Nizami əleyhirrahmanın əsərlərindən bə'zilərini türkə açıq dildə tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməkdir. İnsaf deyil ki, onun mö'cüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizde mütaliə edib feyyzyab olmaqdan məhrum qalaq.

Şeyx Nizaminin əsərlərindən nümunə olaraq bir qəsidə və bir qit'əsinə "Atəşkədeyi-Azəri" dən götürüb, onlar ilə kitabımıza zinət veririk:

QƏSİDEYİ-NİZAMİ

Mələkol-moluke-fəzləm befəziləte-məani,
Zəmiyo zəman gerefte bemesale-asemani.

Nəfəse-boləndsoutəm cərəse-boləndseyti,
Qələme-cəhannəvərdəm ələme-cəhansetani.

Səre-hemmətəm reside bekolahe-Keyqobadi,
Pəre-heşmətəm qozəşte ze pərənde-Qurxani.

Soxən əz mən afəride, ço fotovvət əz morovvət,
Honər əz mən aşekara ço təravət əz cəvani.

Qəzələm besəm'ha dor ço səma'e-ərgənuni
Nəməkəm bezouğha dor ço şərabe-ərgəvani.

Hərəkate-əxtəranra mənəm əslo u tefili,
Təbəqate-asemanra mənəm abo u əvani.

Nəzənəm bexire təbli, ço zənəm bovəd ərusi,
Nəkonəm bexotbe ləhti, ço konəm bovəd əğani.

Məhəmo ço meh nəgirəm kələfe-siyahruyi,
Dorəmo ço dor nədarəm bərə'se-sepidrani.

Beeşarətə-ləbe-mən dele-xəlq baz bəndəd,
Ço sekufeye-rəyahin behəvaye-mehrəqani.

Əgər in neşatgəhra nəğəmate-mən nə başəd,
Ke zənəd dəre-moğənni, ke xorədmeye-moğani?

Ço sədəf həlalxarəm, ço qohər həlalzadə,
Ze həramzade durəm şəbo ruz dər rəmanı.

Vələdozzenast hased, mənəm an ke koukəbe-mən
Vələdozzenakoş aməd ço setareye-yəmanı.

Səre-an cəride bər nə dəre-in qəside boqşa –
Ke, bərənd boq'e-boq'e fozela be ərməğani.

Şəbəhi nə dər xəzine çə konəm qohərfeşani,
Qohəri nə dər xərite çə konəm sədəfdəhəni.

Delo din şəkəstə an gəh həvəsəm bərəzmcui,
Səro pa berəhne an gəh soxənəm bemərzəbani.

Mələkavo badşaha rəvesi kəramətəm kon –
Ke bedan rəvəş begərdəm ze bədivo bədqomani.

Hərəme-to aməd in del ze həsəd neqahdarəş –
Ke, fereşte ba şoyatin nəkonəd həmaşıyani.

Ədəbəm məkon ke, xerdəm, xələləm məbin ke, xakəm
Bebər əz nəhade-təb'əm dodeliyə dəhzəbəni.

Ze qonah oz boqzər, benəvazo rəhməti kon,
Bəxocalıti ke bini bezərurəti ke, dani.

Həme momkenol-vocudi rəqəme-hələk darəd,
To ke, vacebol-vocudi əzəlo əbəd bəmani.

Betəfile-taətə-to tə'ne-xiş zende darəm,
Ço nabəşəd in səadət çə məno çə zəndeqani.

Əgər əz Nezami aməd qonəhəş əfgərdən –
Ke, kəs eyməni nədarəd ze qəzaye-asemani.

To resandei ze əvvəl besəadətə-vücudəş,
Ço nəfəs beaxər ayəd, bəşəhadətəş resani¹⁶⁴.

QİT'Ə¹⁶⁵

Duş raftəm bexərabat, məra rah nəbud,
Mizədəm nə'revo fəryad, kəs əz mən nəşnud.

Ya nəbud hiçkəs əz bədeforuşan bidar,
Ya ke, mən hiçkəsəm, hiçkəsəm dər nəqoşud.

Nimi əz şəb ço beşod, biştərək ya kəmtər,
Rendi əz ġorfe bər avərd səro rox bənəmud.

Qoftəməş: dər boqşa Qoft: boro, hərze məqu –
Ke, bəraye-to dər in vəqt kəs in dər nəqoşud.

İn nə məscəd ke, behər ləhze dərəş boqşayənd –
Ke, to dir aiyo əndər səfə-piş osti zud.

Hər çə dər comleye-afaq dər inca hazer,
Henduyo hormeziyo moumeno tərsavo yəhud.

Gər to xahi ke, konəd pire-moğanət nəzəri
Xake-paye-həme şo ta ke beyabi məqsud.

Mustafa ağa Nasirin “Xosrov və Şirin”dən tərcümə etdiyi hissələr öz məqamında zikr olunacaqdır¹⁶⁶.

ŞİRVAN VƏ ŞAMAXI

Şamaxı şəhəri Qafqaz xittəsində ən qədim şəhərlərdən birisi hesab olunub. Məşhur qövlə görə, Şamaxı sasanilərdən Ənuşirəvani-adilin əyyami-səltənətində bina olunmuşdur ki, əsri-nəbəviyə təsadüf eləyir. Səhih rəvayətə görə, Şamaxı keçmişdə Şirvan şahlarının paytaxt şəhəri sayılırmış. Şirvan şahlığı isə vəsi¹⁶⁷ və müstəqil bir məmləkət olub, iyirmi yeddi nəsil dalbadal onda hökmənlər etmişlər imiş. Bu məmləkətə daxil olan vilayətlərdən məşhuru bunlar imiş: Dərbənd, Quba, Badkubə, Şirvan, Astara, Səlyan tamamı-Cavad uyezdi, Mil düzü ilə Gəncə və İrəvan quberniyalarının cənub və qərb səmtləri ta İran sərhəddinə kimi.

Şirvan şahlarının zəmanı-hökuməti, qövlə-məşhura görə, tarixihicriyyənin beşinci və altıncı əsrlərində olubdur. Sonralardan müruri-əyyam ilə bu dövlət inqiraz olub, Şirvan mahalı dəxi Qafqaz xittəsinin sair mərkəzləri kimi gah ərəblərin və gah türklərin və gah farsların təsəllütünə keçir və axırda mərhum Mustafa xanın əsrində – tarixi-miladın 1804-cü sənəsində imperator Əvvəlinci Aleksandrin zəmanı – hökumətində rus dövlətinin təhti-idarəsinə daxil olur.

Şah Abbas Səfəevinin vaxtında Qafqazın çox yerləri Osmanlı dövlətinin təhti-hökumətində imiş. O cümlədən Şamaxı da Osmanlıya tabe olub, onda Əhməd paşa valilik edərmiş. Şah Abbas Qafqazın çox ölkələrini asanlıq ilə təsxir etmiş isə də, Şamaxının üstündə xeyli zəhmətlər və əziyyətlər çəkmişdir. Mərhum Mirzə Həsən əfəndi Əlqədəri əd-Dağıstanı¹⁶⁷ “Asarı-Dağıstan” adlı mötə’ber əsərində yazdığını görə, Şah Abbas Şamaxı qalasının üstündə altı aya kimi əlləşibdir və axırda naəlac qalıb, Gəncədən oraya böyük toplar gətirdib, lazimeyi-tədbir və ehtimamlar edib, ol qalanın bə’zi bürclərini və hasarlarını təxrib etdikdə, məhsurlar çarəsiz qalıb ondan aman tələb ediblər və şah onları əmin edəndən sonra qalanı ona təslim ediblər və onların cümləsindən Əhməd paşanı Şah Abbas mülətifət ilə xatircəm edibdir. Ol səbəbdən ki, Əhməd paşa aqil və süxəndan və karamuz bir şəxs imiş. Və lakin Şəmsəddin paşanı və qeyrilərini ihanətlə qətle yetiribdir¹⁶⁸. Və necə ki, Abbasqulu ağanın “Gülüstani-İrəm” adlı kitabında məsturdur, Şah Abbas Şamaxını fəth etdikdən sonra onda böyük bir məscid tə’mir etdiribdir və həmçinin Şirvanın bə’zi yerlərində məscidlər, mədrəsələr, kəhrizlər və karavansaralar tikdirib ol vilayəti dəxi sair təsxir qıldıği ölkələr kimi mə’mur və abad etmişdir.¹⁶⁹

Şah Abbasdan sonra Şirvan yenə bir vaxt Osmanlı dövlətinin ixtiyarına keçir və Nadir şahın əsrində Osmanlı tərəfindən tə’yin olunmuş qazıqu-muqlu çolaq Surxay xan orada xanlıq edirmiş. Nadir şah Şamaxının üstünə

qoşunla gələn zamanı Sultan Mahmud xan Surxay xana fərman göndərib ki, oradan çıxsın və məmləkəti İran şahına təhvıl eləsin, çünkü onların mabeynində bu barədə müsaləhə olunubmuş. Məəhaza, Surxay xan haman fərmanı getirən Astara hakimi talış Musa xanın xadimini qətl edib cavab veribdir ki, mən Şirvanı ləzgi islamlarının qılınclarının zərbi ilə təsərrüf eləmişəm, nəinki Osmaniyyə dövlətinin təvəccöhü ilə. Bu cavab Nadirin qulığına yetişdikdə onun atəşi-qəzəbi cuşa gəlib, məhz Surxay xanı tənbeh etməkdən ötrü Şirvana tərəf hərəkət eləyibdir. Və lakin Surxay xan Nadirin hückumunu eşidib, oradan qaçıb Qəbələ tərəfə. Ləzgilərdən və Şəki əhlindən və oralarda qalan osmanlılardan özünə qoşun cəm etməyə məşğul olubdur. Nadir şah miladın 1734-cü sənəsində avqust ayının 17-ci günündə davasız və şavasız Şamaxı şəhərinə daxil olub, burada lazımlı olan tədbirati edib və hakimlər nəsb qılıb, oğlu Təhmasibqulu xanı Surxay xanın üstünə Qəbələ canibinə göndəribdir və özü də on iki min qoşun ilə Quba səmtinə azim olubdur.

Knyaz Sisianov (ki, “inspektor” və türklər arasında “ispextor” ləqəbi ilə məşhurdur,) ondoqquzuncu əsrin ibtidalarında, yəni 1802-1806-cı illərdə rus dövləti tərəfindən Gürcüstani idarə edən zaman Şamaxının hakimi Mustafa xan imiş. Bu xanın vəqqi-hökumətində Şirvan mahalı, – necə ki, yuxarıda zikr olundu, – rus dövlətinə mülhəq olunubdur. Mustafa xan ədalətli və mürüvvətli və işbilən bir hakim imiş ki, əhaliyi-Şirvan onun sayeyi-himayətində asudə və mürəffəhhal dolanırılmış və cümlə rəyası onu canü dildən istərmiş.

Rus dövləti tərəfindən Sisianovdan qabaq Gürcüstana nazir tə'yin olunmuş Kovalenskinin yazdığını görə, əvvəllərdə nə qədər ol sə'y edib-sə Mustafa xanı Rusiya dövləti ilə yavuqlaşdırınsın, mümkün olmayıbdır. Amma sonradan bə'zi səbəbləri müraat edib Mustafa xan Kovalenskinin bir elçisini qəbul edib, ona iltifat göstəribdir və bir elçi dəxi öz tərəfindən Kovalenskinin hüzuruna göndərib və bu növ ilə rus dövləti ilə xani-məzkurun aralarında dostluq və məvəddət binası əlaqə bağlayıbdır. Mustafa xan Dağıstan ilə dəxi qət'i-əlaqə etməyib Dağıstan xanları ilə sülhdə dolanırmış və Dərbənd hakimi Şıxəli xana zərurət vaxtında lazımı kömək göstərmiş. Və bu səbəbə Səlyan mahalı – ki, sabiqdə Dərbənd xanına tabe imiş, – Mustafa xanın idarəsi altına keçibmiş. Gürcüstan padşahı ilə dəxi Mustafa xan sülhdə dolanırmış, amma mabeynlərində artıq dostluq və yaxinlıq yox imiş. Həmçinin İran şahı ilə çəndən əlaqəsi və rəbtsəbti yox imiş. Həmişə özünü müstəqil saxlamağa sə'y edirmiş. Fətəli şah ona elçi göndərib, İran dövlətinə tabe olmağını təklif qıldıqda xan elçiye əmr edibdir ki, padşahına degilən ki, padşahlıq qılıncı məndə də var.

Keçmişdə Şamaxı şəhəri ticarət üçün mühüm bir mərkəz hesab olunmuş. Xüsusən, onda ipək və qumas mal satılmış. Amma çifayda, bu gözəl şəhər dəfəat ilə zəlzelənin dəhşətli sədəməsindən təxrib və zirzəbər olmuşdur. Rus dövlətinin ixtiyarına keçəndən bir neçə vaxt mürur etmiş Şamaxı 1846-ci ildə qubernski şəhər olub, indiki Bakı və Gəncə quberniyalarının mərkəzi-idarəsi hesab olunmuş. Amma 1859-cu ildə vüqua gələn zəlzelədən sonra quberniya mərkəzi idarəsi Bakıya nəql olundu və o vaxtdan bəri Şamaxı başladı tənəzzül etməyə. Bu axırıncı zəlzelədən sonra – ki, 1902-ci sənədə yanvarın 31-də vüqua gəlibdir, – şəhər daha da artıq rövnəqdən düşdü və adamları ətrafı əknafa dağıldı və üç minə qədər canlar bir türfətül-eyndə tələf oldu.

Şirvan vilayəti və xüsusən, Şamaxı şəhəri qədimdən mərkəzi-ülama və füzala və məskəni-üdəba və şüəra olub, onda çox kamil vücuqlar və arif şəxsler dünyaya gəlmışdır. Əgər Şirvan şairlərinin məhz adlarını burada zikr etməli olsaq, məcmuənin bir neçə səhifələrini yalqız onlar ilə doldurmaq lazımlı gəlir.

Biz bu hali Şamaxının abü həvasının və xaki-pakinin tə'sirinə həml edirik və bu e'tiqad üzrə sabitqədəm oluruq ki, hər yerin torpağının təbiətində və abü həvasının tə'sirində böyük hikmətlər vardır ki, onun nəticəsi əhalisində görənilir. Hər bir məhəllü və məkanın əhalisinin əxlaq və ətvari, zehn və fərasəti, iste'dad və qabiliyyəti o yerin abü həvasının tə'sirinə bağlıdır. Bə'zi yerlərin torpağı qızıl və gümüş, firuzə və yaqt, le'lü və cəvahir yetirən kimi, bir para məhəllü və məkanın dəxi torpağı və abü həvası qabil və kamil vücuqlar, xoştəb' şairlər, xoşavaz xanəndələr, mahir sazəndələr və qabil nəqqəşlər yetirir. Şirvan vilayəti qədimdən şüəra və ürəfa beşiyi olmağını mərhum Hacı Seyid Əzim dəxi öz tərcüməyi-halına dair yazdığı mənzumatında təsdiq edib deyir:

İki yüz əlli birdə bə'di-həzar,
Əsri-Sultan Məhəmməddi-Qacar,
Rumə Əbdülməcid idi sultan,
Oldu darül-viladətim Şirvan.
Hansı Şirvan, o gülüstani-qədim –
Konda* şirvanşəhilar oldu müqim.
Nə Şəmaxi ki, onda İzzəddin¹⁷⁰
Nezmdən zahir etdi sehri-mübən.
Məsqətür-rə'si-paki-Xaqani,
Hünərin zülfüqari-burrani.
Nə Şəmaxi ki, onda təbi-Bahar
Etdi yüz min baharlar izhar.

* Ki, onda – red.

Seyidin bu şeirlərindən mə'lum olur ki, Şamaxıda İzzəddin, Xaqani, Ağaməsih Şirvani və Mirzə Nəsrullah Bahar kimi böyük şüara vücudə gəlib rüxsari-şeir və kəlamı bədr ayı tək münəvvər qılmışlar. Və lakin sə'd heyif ki, elm və mə'rifət və xüsusən, fünni-şeir və ədəbiyyat övci-mə-qama çatdıqda, – necə ki, fövqdə zikr olundu, – böyük və dəhşətli zəlzələlər vüqua gəlməklə gözəl şəhəri zirü zəbər edib, əhalisinin bir parasını fəlakətə yetirib və bir parasını dəxi vətəni-mə'luflarından dərbədər və pərakəndə qılmışdır, necə ki, bu babda mərhum Seyid deyibdir:

Olmuş ikən səfadə rəşki-cinan,
Tapdı cynül-kəmaldən nöqsan.
Etdi Şirvani payimalı-məlal
Rəcfətül-ərzü sə'dmeyi-zilzal.
Xəlqi-Şirvan olub pərakəndə,
Hər biri bir qəribə məskəndə.
Dağılıb, şəhri qoydular bərbad,
Etdilər Badkubəni abad...

Amma bununla belə Şamaxıya zəlzələdən külli sədəmələr və afətlər yetişdisə də, yenə ol mübərək torpaq əhli-mə'rifətdən xali qalmayıb, hər zaman fazıl ülama, xoştəb' şüəra və zürəfa yetirməkdədir.

İBRAHİM İBN ƏLİYYÜN-NƏCCAR XAQANI

Şirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanıdır. Xaqanının əvvəlcə təxəllüsü “Həqayıqi” imiş, amma sonra Xaqani-kəbirdən “Xaqani” ləqəbini götürmüştür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabi biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. “Ateşkədeyi-Azəri”də dəxi həkim Xaqani İbrahim ibn Əlliyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp-Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir¹⁷¹.

Xaqanının əсли Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışq fars dilində danışırlar. Xaqanının əсли Şirvandan olmağına bu şe'ri dəxi dəlalət edir:

Mən Hoseyne-əsr, əduyan Yəzido Şemre-mən
Ruzeqarəm comle aşuravo Şirvan Kərbəlast¹⁷²

Xaqanının atası Əlinin nəccar olmağına bu şe'ri şəhadət verir.

Nuh nə bəs elm daşt,
Gər pedere-man bodi
Qəntəre bəsti ze elm
Bər səre-tufan u¹⁷³.

Həkim Xaqani, məşhur qövlə görə, əyyami-tüfəliyyətdən zəkavət, ağıl və dirayət sahibi olduğunu öz fe'l və qövlü ilə izhar edərmiş və özünün də bir kəsdən və bir şeydən qorxusu yox imiş. Ziyadə cür'ətli, zırək və hazırlıca və bir uşaq imiş. Belə rəvayət olunur ki, bir dəfə balaca İbrahim öz yoldaşları ilə kəndin etrafında oynamaya məşğul ikən ittifaqən şah öz müqərrəbləri ilə haman yerdən keçib şikara gedirmiş. Uşaqlar şah təntə-nəsini və üstünün adamlarının gördükə qorxudan qaçıb dağlıqlılar. Amma balaca İbrahim güzərgahda rast durub yerindən tərpənməyibdir. Uşağıın belə cür'ətlə yol üstə durmağı şahın diqqətini cəlb edib. Atını ona sarı sürűb ondan soruşubdur ki, sən burada nə qayırsan? Uşaq cavab veribdir ki, mən burada çör-çöp düşürürəm. Şah soruşubdur ki, çör çöpdür, bəs çör nədir? İbrahim cavab veribdir ki, çör – dik duranıdır, çör – yixiləni.

Uşağıın belə cür'ətli və hazırlıca olmayı şahın xoşuna gəlib ondan soruşubdur ki, kəndinizdə böyük sayılan kimdir? Uşaq cavab veribdir ki, camış. Şah gülümşünmiş deyibdir ki, mən dediyim o böyük deyil. Mən

dediyim odur ki, hərgah sizin kəndə özgə yerdən bir şəxs gəlsə, kim onun qabağına çıxıb söz danişar? Uşaq cavab veribdir ki, it. İbrahimin bu sayaq hazırlıcağlığı şaha dəxi də artıq xoş gəlib, isteyib ona bir qızıl bağışlaşın, amma uşaq almayıbdır ki, atam məni döyər. Şah səbəbini soruşduqda İbrahim cavab verib ki, atam belə zənn elər ki, mən onu oğurlamışam. Şah buyurub ki, atan bunu hardan alıbsan – deyib xəbər alsə, cavab ver ki, şah bağışlayıbdır. İbrahim deyibdir ki, atam deyər ki, yalan deyirsən, əgər şah versə, çox verərdi, bir qızıl verməzdi. Bu günə sual-cavabdan sonra şah balaca İbrahimin ağıl və fərəsətini görüb əmr edibdir ki, onu gətirsinldər şəhərə. Burada – şahın sarayında tə'lim və tərbiyə alıbdır¹⁷⁴.

Bu rəvayətin nə dərəcədə mötə’ber və doğru olduğunu bir söz deməyib, ancaq bunu inkar edə bilmirik ki, həkim Xaqani səbilikdən Şah Sultan Xəlilin sarayına düşüb, orada tərbiyə və tə'lim almışdır və hənuz cavan ikən şeir deməklikdə artıq məharət bürüz etmişdir. Şah Xaqanının belə təbi-rəvan sahibi olduğunu müşahidə buyurub, onu “Fələki” təxəllüslü başqa bir tizfəhm və xoştəb’, cavan şair ilə Gəncəyə – məşhur Əbü'lüla şairin yanına fünni-şəirdə tə'lim almaq üçün göndəribdir. Xaqani bir neçə müddət Əbü'lülanın təhti-terbiyəsində qalıb və fünni-şəirdə lazımayı-mə'lumat kəsb etdikdən sonra ustadının qızını alıbdır. Və bu qız aqilə və cəmilə olduğu üçün Fələki dəxi buna müştəri düşür, amma qız Xaqaniyə nəsib olur. Bundan sonra Xaqani vətəni Şirvana müraciət edib şahın hüzurunda böyük mənsəb sahibi olubdur.

Bə’zi rəvayətə görə, Xaqani cahü rütbə axtaran və şöhrət sevən, qeyzli və tündməcəz bir vücud imiş ki, çox kəslerə ondan qövlən və fe’lən zülm və cəfalar yetərmış və xəlayiq onu dürüst və bədxasiyyət ol-duğu üçün dost tutmazlarmış. Amma “Atəşkədeyi-Azəri”də belə rəvayət olunur ki, həkim Xaqani axirül-əmr tərki-rəyasət və təcridi-ixtiyar qılıb, riyazət və mücahidəti-batinini özü üçün eyni-səlah görüb dövləti işlərdən dəstbərdar olmuşdur və səlatinə qulluq etməkdən boyun qaçırdığı üçün bir neçə müddət məhbus olmuşsa da, yenə divani xidmətləri qəbul etməmişdir. Və bir rəvayət də budur ki, Həccə gedib, övdətində Üzi adlanan bir qövmün əlinə əsir düşüb. Dini-məsihi qəbul etmək təklifi olunmuşdur və lakin Xaqani bu təklifi rədd etmişdir və bu səbəbdən bir monastrda həbs olunmuşdur. Hər halda bir xeyli vaxt məhbus qalıb və məhbusiyyəti haqqında əş'arı vardır. Həccdən qayıdan zamani İraqdan keçməklə bu xit-tələrin əhvalını öyrənib “Töhfətül-İraqeyi” ünvanı ilə bir kitab yazmışdır.

Bundan əlavə “Həft iqlim”¹⁷⁵ ünvanı ilə bir mənzuməsi və mürettəb bir divani vardır. Və “Atəşkədə”də həkim Xaqanının vəsfində yazılmış bu sətirləri təbərrükən burada zikr edirik: “...və behəmrəhiye-karvane-niyaze-

rahnəvərd badiyeye-Hicaz gəşte və məsnəviye – “Tohfetol-İraqeyn”ra dər ərze-rah benəzmə avarde və əlhəq dər hiç fənn əz fonune-nəzm əz fohule-ostadan kəmtər nist. Dər fənne-soxənvəri tərze-xassi extera körde sahabə-məaniye-bolənd və əlfaze-delpəsənd əst”¹⁷⁶.

Belə rəvayət olunur ki, Xaqani ustadi-möhtərəmi olan qayınatasını incidib və bir həcv yazmaq ilə mükəddar və rəncidəxatir etmişdir. Əsirəddin Əxsikəti¹⁷⁷ ilə müasir olub, mütəkatibə toriqi ilə beynlərində bir çox müşairələr vüqu bulmuşdur və atidəki iki beyt Əsirəddin Əxsikətiyə qarşı söyləmiş olduğu bir fəxriyyəsindədir:

Be kerdqar ke doure-zəman pədid avərd,
Ke dour doure-mənəsto zaman zəmancə-mənəst.
Mənəm bevhəye-məani peyəmbəre-şoəra –
Ke, moceze-soxən emruz dər bəyane-mənəst¹⁷⁸.

Xaqaninin vəfati Təbrizdə olubdur, hicrəti-rəsulun 582-ci¹⁷⁹ sənəsində və orada Sürxab adlanan məhəllədə dəfn olunubdur. Çün şüəra silkindən cəm'i-kəsir onun civarında mədfundur, ona binaən o yer “Məqbərə-tüssüəra” adı ilə məshhurdur (“Bahariyyat”ını dəxi Təbrizdə inşa qalıbdır). Xaqaninin asarı-qələmiyyəsindən nümunə üçün burada onun günəşə xitäbən yazdığı kəlamı zikr edirik:

Ey mohre-dəhanə-ruzedaran,
Candaruye-ellətə-bəharan.
Əz səhme-to dər neqabe-xəzra.
Məstureye-sə'd hezar rə'na,
Əz feyzə-to dər do qahvare,
Do henduye-tefle-şirxare,
Darəd ze to ruye-rumiyən ab,
Girəd ze to muye-zəngiyən tab.
Dibaçeye-rumra ze to rəng,
Aineye-zəngra ze to jəng,
Zər paşıyo naqoşadə gənci,
Təb' dariyo nakeşide rənci,
Gəh kousəre omre-zay başı.
Gəh atəşə-canqozay başı,
Ba anke berəhnəgi gəzini,
Zərbəft dəhi behər ke bini.
Hər mah bepeyke-asəmani,
Xələt dəhiyo va setani.
Ya xələ mədəh bezirdəstan,
Ya dadəye-xiş baz məstan.
Meyle-to berouzənəm çəra nist,

Dər rouzənəm axər əjdəha nist.
Dər rouzəne-an yeki foruzi,
Gəz rouzəne-pəst yaft ruzi.
An nur ke bideriğ dari.
Əz Xaqaniye-xod dəriğ dari.
An kəs ke bezər qəvist rəyəş,
Zərbənde şəmoro zər xodayəş,
Dər kiseye-hər ke zər foru şod,
Çon kise tənab dər gəlu Şod
Çon kise tənab dər gəlu şod.
Zər çist to atəşe-fesorde,
Xaki bimar bəlke morde.
Lə'l ərçə şərəreist xoşrəng,
Xunist fesorde dər dele-səng.
Mərd əz peye-lə'l o zər nəpuyəd,
Tefləst ke sorxo zərd cuyəd¹⁸⁰.

Qəzəliyyatından bir neçə fəndlər – ki, “Atəşkədeyi-Azəri”də məstur-dur, – burada zikr olunur:

Ey sobhdəm bebin bekoca miforestəmət,
Nəzdike-aftabe-vəfa miforestəmət.

İn sər bəmohre-name bean mehreban resan,
Kəsra xəbər məkan ke koca miforestəmət.

Can yek nəfəs derəng nədarəd, qozəştənist,
Vər nə, bein şətab qəra miforestəmət.

İn dərdha ke bər dele-Xaqani əmədəst,
Yek-yek bequy, bəhre-dəva miforestəmət.

* * *

Dərdi ke məra həst bəmərhəm nəforuşəm,
Gər afiyətəş sərf dəhi həm nəforuşəm.

Bər kurdelan suziye-İsa nəseparəm,
Bər mordedelan reşte'ye-Məryəm nəforuşəm.

Ey xace məno to çə foruşim bebzər,
Şadi nəforuşi tovo mən əmən nəforuşəm.

* * *

Xəyyate-ruzeqar bebalaye-hiç kəs
Pirahəni-nəduxt ke, axər qəba nəkərd.¹⁸¹

Cənnətməkan Abbasqulu ağa “Qüdsi” təxəllüs – ki, onun tərcümeyi-halı gələcəkdə zikr olunacaqdır, – “Gülüstani-İrəm” adlı kitabında Nizaminin və Xaqanının müasirlərindən və onlardan sonra Qafqaziyada vücuda gelən üləma, şüəra və hükəma barəsində filcümlə mə'lumat vəribdir. Heyfa ki, “Gülüstani-İrəm” in farsi nüsxəsi əlimizə düşmədi və lazımı qədərincə ondan istifadə edə bilmədik. Ancaq rus dilinə tərcümə elədiyi bir nüsxəsi müvəqqəti əlimizə keçdi. Fürsəti qənimət bilib, aşağıda təhrir olunan mə'lumatı rusdan türkə çöndərməklə məcmuəmizi zinnetləndirdik.

Abbasqulu ağa yazır: “...Və hər əsrin ruhu və övza’yi-əhvalı və hər bir millətin dərəceyi-kəmali, tərəqqi və təməddünü ol əsr və millət hasilə yetirdiyi ədəbiyyatdan və əsari-atiqədən müşahidə olunur. Qafqazianın cənubi-şərqində həddən ziyanə xərabə şəhər, qəsəbələr, ucuq hasar və minarələr, qədim mə'bədgahları (monastrlar), Aranzəmində Həvariyyundan müqəddəs Şəmunun qəbri, Bərdədə, Gəncədə, Şamaxıda və Bülbülə kəndində imamzadələrin rövzəyi-mütəhhərələri və bunlardan əlavə Şirvan, Şəki, Gəncə, İrəvan, Qarabağ mahallalarında bir çox möhtərəm seyidlərin, şeyxlərin və pirlərin qəbirləri ona şəhadət verir ki, keçmişdə bu yerlər üləma, ürəfa və şüəara mərkəzi olubdur. Bu yerlərin mötədil abühəvası, münbit torpağı, qalın meşələri, dilgüşə və basəfa dağları və təpələri, laləzar çəmən və səhraları, meyvəli və gülli bağ və bostanları hər qism ne'mət və meyvacat yetirməkdədir. Bu cəhətə on qədim əsrlərdən müxtəlif qövm və tayfaların nəslili burada sükünet ediblər. Müxtəlif şəkil və heykəldə, siyrət və surətdə olan millətlərin övladı bu yerlərdə bənd olub qalıblar. Onlardan hər biri elm və hünərindən, cibilli istədad və qabiliyyətindən, ayin və adətlərindən və xasiyyətlərindən bir nişan və əlamət qoyublar. Belə ki, Qafqaz əhalisi bir çox mə'nəvi dövlət və irlərə varis olublar və şəkliş şəmayildə dəxi qeyri-millətlərdən tərəfih tapdıqları cəhətə Qafqaziya ünsürünə (rasasına)* Avropa millətləri dəxi özlərini mənsub qılıblar.

Fəqət Qafqaz xittəsi sabiqdə müttəsil dava və qovğa meydanı olub, bir an vuruşma və toqquşmadan asudə qalmayıblar. Bununla belə bu yerlər üləma, hükəma və şüəra sinfindən xali qalmayıbdır. Burada bir çox mötə'bər və müqtədir şəxslər vücuda gəliblər ki, hər biri öz əsrinin fəridi və mümtəzi olubdur. Və bunu da bilmək gərəkdir ki, Qafqaz torpağından çıxıb başqa diyara mühacirət edən kəsər qürbət vilayətlərdə və əcnəbi məmləkətlərdə böyük nam və şöhrət qazanıblar.

* İraqınə – red.

Sirvan şahlarının zəmani-səltənətlərində – ki, dörd yüz ildən ziyadə çəkibdir, – bu yerin əhalisi eyni-əmn asayışdə yaşayıb, vilayəti abad və mə'mur qılıqlar. Səfəvilər əsrinin ibtidasında Qafqaziyanın bə'zi yerlərində osmanlılar ilə əcəmlər arasında bir çox müharibələr vüqua gəlməklə belə vilayətin övza' və nizami pozulur. Ancaq Şah Abbası-dövvüm Qafqazın şərq səmtini təsxir etdikdən sonra təzə nizam və qanun təsis eləyir və bu əmn asayış Şah Sultan Hüseynin zəmani-səltənətinədək davam edir. Vəli Nadir şah zühur edib Dağıstanın üstünə hücum qılır. Yenə davalar başlanır; hər tərəfdən qan sel kimi axır, övza'yı-məmləkət nizami-qaydadən düşür...

Bununla belə əlimizə düşən pərişan namələrdən istifadə edərək zeyldə adları zikr olunan üləma və əhli-qələmlərimizin tərcüməyi-hallarına və əsərlərinə dair müxtəsərən mə'lumat veririk:

1. Şeyx Əbuabdullah Əli ibn Məhəmməd Badkubeyi bir çox mötə'bər müvərrixlərin yazdıqlarına görə, din və dünya elmlərindən baxəbər bir vücut imiş. Cavan sinnindən başlayıb əsrinin mötə'bər üləmasından elm təhsil etməyi. Onun müdərrisləri Şeyx Abdullah Xəffif və Şeyx Əbülfəzim Kaşifi kimi böyük alımlar olubdur. Məşhur Şeyx Əbusəid Əbülxeyr ilə onun arasında bə'zi elmi və fənni mübahisələr vüqua gəlibdir. Şeyx Əbülabbas ilə mabeynlərində ülfət və dostluq əlaqə bağlayıbdır.

Məzkur Əbülabbas Şeyx Əbuabdullah Əli Badkubeyinin alım və fazıl bir vücut olmağını öz əsərlərində zikr və təsdiq edibdir. Şeyx Əbuabdullah ömrünün axırlarında dünyadan və xalqdan qət'i-əlaqə edib, Şirazın yazılılığında bir mağarada e'tikaf və ibadətə əyleşir. Burada şeyxi öz əsərinin məşhur üləma və füzələsi ziyanət edərmiş. Vəfatı hicrətin 442-ci tarixində vəqə olubdur ki, miladın 1051-ci ilinə mütabidir. Asarı-qələmiyyəsi olubsa da, bizə erişməyibdir.

2. Məhseti Gəncəvi vəcihə və nəcibə bir qız imiş. Sultan Səncər Səlcuqinin sarayında artıq şöhrət kəsb etmişdi. Fünuni-şeirdə ən zərifə və qabilə bir vücut imiş, təbəti-şə'rİyyəsi var imiş. Gözəl və dilpəsənd qəzəllər inşad edərmiş. Əşar və asarından bir çox nümunələr “Atəşkədə”də məsturdur.

3. Fələki Şirvani öz əsərinin ən mə'lumatlı və xoştəb' şairlərindən birisi hesab olunur.¹⁸² Onun əsl adı Məhəmməddir və necə ki, yuxarıda zikr olundu, Xaqanının müəsiri və dostu imiş. Rəvayət olunur ki, cavanlıq sinnində ikən bir münəccimin oğlu ilə dostlaşış, onun atasından münəccimlik elmini öyrənmişdi və bu elmdə artıq meharət və qabiliyyət bürüz etmişdi. Fünuni-šeirdə dəxi ustadi-şüəra Əbüllüldən tə'lim almışdı və münəccimlik elmini sevdiyindən “Fələki” təxəllüsü götürmüştü. Bir

çox əş'arı “Təzkirətüş-şüəra”da¹⁸³ zikr olunubdur. Onlardan ən məqbul və səlisi Şirvan mənuçehrlerinin şə'nində yazdığı qəsidələrdir.

4. İzzəddin Şirvani dəxi Xaqanının müsəri olub, ziyadə danişmənd və maarifpərvər bir vücud imiş. Dövlətmənd və alitəb bir şəxs olduğu üçün müdam onun məclisi ürəfa, üləma və şüəra ilə ziynətlənərmış; şüəra sinfinə cümlədən ziyadə riayət göstərəmiş və bə'zi kəlami-bəlgindən müqətədir şair olduğu görünür.

5. Mücirəddin Beyləqani cavan ikən Şirvana azim olub, burada həkim Xaqaniyə şagird olur. Fünuni-şeirdə ondan tə'lim alıb, özü dəxi şeir yazımaqda mahir olur. Xaqani yazdığını əş'ar və kəlamin üzünü ağardarmış. Şirvanda olan vaxtı Mücirəddin Xaqanının əqrəbalarından birisinin qızına aşiq olub, onu almaq istəyir. Vəli biçiz və fəqir şair mən olunur və öz müəllimindən gözlədiyi köməyi və tərəfdarlığı görməyib, mə'yusanə Azərbaycan diyarına azim olur¹⁸⁴ və burada öz kamal və mə'rifəti sayəsində Atabəyin¹⁸⁵ ən müqərrəb adamlarından birisi olur. Atabəyin vasitəsi ilə Qızıl Arslanın və fərzəndi Sultan Toğrulun¹⁸⁶ hüzuruna müşərrəf olur. Hər iki sultanın şə'nlərində gözel qəsidələr inşad qılımışdı.

6. Hüseyn ibn Əli Seyid Zülfüqar Şirvani özünün elmi və təbiəti-şəriyyəsi ilə iştihar bulmuşdu. Şirvan vüzərasından Sədr Səid onun yazdığını bir qəzələ əvəz olaraq yeddi xarvar* ipək ona bəxş etmişdi. Axır vaxtlarda Seyid Zülfüqar Xorasana əzimət edib, orada Sultan Məhəmmədin tərcüməyi-halını və ümuri-səltənətdə icra etdiyi gözəl tədbirlərini nəzm ilə yazmışdı. Sonra Hülaku xanın oğlu Əbakə xanın vəziri Atabəy Yusif Seyid Zülfüqarı ömrünün axırına kimi öz təhti-himayəsinə alıb, şairin haqqında lütf və ehsanatını əsirgəməzdidi. Seyid Zülfüqar Əbakə xanın zamanı-səltənətində Təbrizdə vəfat edibdir və “Məqbərətüş-şüəra”da dəfn olunubdur.

7. Əbusəid Abdal Badkubeyi bəzl və ehsanı ilə və mehmənnəvazlığı ilə şöhrət kəsb etmiş dərvishsifət bir zat imiş. Bakı şəhərinin yaxınlığında sükunət edərmiş. Cüz'i mədaxilinə qane olmaqla belə füqəraya kömək və evinə gələn qonağa hörmət və inayət göstərərmiş. Padşahlardan fərman ilə ona verilmiş neft quyusundan və Şibanidəki əkin yerlərində yetişən məhsulat, fərmanların hökmüncə, onun vəfatından sonra da füqəra və məsakinə təqsim olunarmış və qəbrinin üstündə olan mücavirlərə vəzifə verilərmiş və lakin müruri-əyyam ilə Şirvan şahlığında vüqua gələn inqilab və siyasi hadisələr tə'sirindən Əbusəidin məscid və hücreləri və müsafirxanası təxrib və qəbri sə'dəməyi-ruzgardan torpaq ilə yeksan olur.

* Hər xarvar əlli batmandır (1 batman səkkiz kilogramdır) – red.

Hicrətin 1232-ci tarixində ki, miladın 1817-ci sənəsinə mütabiqdir, Hacı Qasim bəy vələdi-Mənsur xan Badkubeyi Əbusəidin qəbrini axtarıb tapır və məscidini hücrələri ilə və müsafirxanası ilə tərmim qıldırır. Məscidin və müsafirxananın və neft quyusunun açılmağından yəqin olunur ki, bu haman dərviş Əbusəidin binalarıdır ki, onun vəfsi-şə'nində Məhəmməd ibn Mahmud "Nəfayisül-fünun" adlı kitabında bu minval yad etmişdi ki, Hülaku xanın nəvəsi Sultan Məhəmməd xan Xudabəndə – ki, miladın 1314-ci tarixinlə tamami İrana padşahlıq edirmiş,¹⁸⁷ Badkubə şəhərinin canibində bir dərvişə rast gəlir ki, orada bir neft quyuşu qazdırıb, onun mədaxili ilə həm özü məaş edərmiş və həm də müsafirlərə və füqəraya xərc qılmış. Dərviş məzkur adətinə görə, padşaha da ziyaflət tərtib qılır. Sultan Məhəmməd Xudabəndə dərvişin bu himmət və alitəbliyini gördükdə ona pürqiyət töhfələr bəxşış eləyir, vəli Əbusəid qəbul etməyib deyir: "O qədər ki, mənə lazımdır, varımdır. Daha başqa şeyə ehtiyacım yoxdur!" Əbusəidin cavabı sultana o qədər xoş gəlir ki, onun əlini sıxıb, dost və qardaş olmağına əhd və peyman edir. Dərviş bə'zi vaxtı dostuna cüz'i hədiyyələr göndərəmiş və sultan o hədiyyələri satdırıb onlardan hasıl olan məbləğ özü üçün kəfənağı aldırmığı vəsiyyət etmişdi.

Əbusəidin asari-qələmiyyəsindən bizə bir şey vasil olmayıbdır.

8. Seyid Yəhya Badkubeyi hicrətin səkkizinci əsrində bu vilayətdə böyük alim və müdərrislərdən hesab olunurmuş. Qafqazın hər tərəfindən tələbə və suftələr onun başına cəm olub, elm mə'rifət kəsb edərlərmiş. Ülumi-diniyyəyə dair bir çox mötə'bər əsərləri vardır. Seyid Yəhyanın adı bə'zi şə'r-i kitablarda kəmali-ehtiram ilə zikr olunubdur. Onun ibadət etdiyi hücrə və mədrəsəsi Abbasqulu ağa Qüdsinin əsərində mövcud imiş. Məscid mərhumun adı ilə təsmiyə olunub – "Seyid Yəhya məscidi" adlanırmış.

9. Şeyx Molla Yusif Müsküri əslən ərəb imiş. Abav və əcdadı hicrətin yeddinci əsrində Mədinədən Qafqaza hicrət ediblər və ibtidada Qarabağ mahalında sakın olarlarmış. Bədən Qarabağdan Quba mahalına köçübər və burada "Müskür" adlı məhələdə Şeyx Molla Yusif təvəllüd edibdir. Şeyxi-məzkur ibtidai tə'limdən sonra Seyid Yəhya Badkubeyiinn hüzuruna gedib, ondan ələmi-İlahiyyəni və ehkami-şə'r'iyyəni təhsil etməyə başlayır. Seyid Yəhyanın tehti-tərbiyəsində şeyx xeyli müddət kəsbi-kəmal edib öz zehn və istə'dadı ucundan bir çox elmlərə dara olur və ustadi-möhtərəmi onun müdərrisliyinə xeyir-dua edib yola salır. Şeyx Molla Yusif öz vətə'ninə müraciət edib müdərrisliyə qurşanır və bir çox möhtərəm şəxslər onun tədris və tə'limi bərəkətindən ad və şöhrət qazanırlar, xüsusən, onun istəkli şagirdi qubali Şeyx Məhəmməd öz əsrinin

fəridi olur. Şeyx Molla Yusifin nəсли camaat içində və el arasında həmişə əziz və möhtərəm sayılırlar. O qəryədə ki, şeyx dəfn olubdur və onun övladı sakindirlər, şeyxin adı ilə məzkur qəryə təsmiyə olunubdur – “Şeyxulla” kəndi adlanır. Şeyx Molla Yusifin əsərlərindən bize yetişən onun ərəb dilində “Bəyanül-əsrar” adlı yazdığı kitabıdır. Bu kitab bir müqəddimədən və iyirmi dörd babdan ibarətdir ki, məali insanın əhvali-ruhiyyəsinə və əxlaq və ətvarına şamildir. Şeyx vəfat edibdir hicrətin səkkizinci əsrinin axırlarında.

10. Bədr Şirvani öz əsrində ən zərif şairlərdən birisi hesab olunurmuş. Şeirşünaslıqda və elmi-tənqiddə artıq dərəcədə məharəti var imiş. Xeyli zaman Şirvanda naz və ne'mət içrə möhtərəm yaşayıb. Əsərlərindən bir neçəsi bizə yetişibdir. İranın məşhur şairlərindən Katibi Turmizi* Bədr Şirvanının ziyarətinə Şirvana gəlib, xeyli vaxt aralarında fünni-şeir və ədəbiyyat babında mübahisələr olubdur. Dövletşahın dilindən rəvayət olunur ki, Şirvan valisi Əmir İbrahim Katibinin bir şeirinə bədəl olaraq ona on min dinar qızıl bağışlayır. Bu məbləği Katibi bir ayın müddətində Şirvan karvansarasında sərf eləyir: o, pulun bir hissəsini fəqir şairlərə və bir hissəsini də füqəraya verir, bir hissəsini də oğurlayırlar. Belə ki, ay tamam olmamış Katibinin yeməyə bir batman unu da qalmır. Bu halda Əmir İbrahimə aşağıdakı məzmunda bir şeir yazıb göndərir: “Dünən aş-pazıma əmr etdim ki, mənim və qonağımın aclığını rəf etmək üçün bağıri** bişirsin. Aşpaz mənə cavab verdi ki, evimizdə bir az ət və yağ olur ki, tapılsın, amma unu kim verəcəkdir, o mə'lum deyil. Mən ona dedim ki, göyün dəyirmanını işlədən kəs bize un verə”.

11. Əbdürreşidi-sani Badkubeyi təvəllüd edibdir hicrətin 805-ci ilində ki, miladın 1403-cü tarixinə mütabiqdir. Əsərlərində qalanı ərəb dilində yazdığı coğrafiya kitabıdır¹⁸⁹ ki, onda rusların, slavyanların, varyakların, peçeneqlərin haqqında müfəssəl mə'lumat veribdir. Avropa üləmasından məşhur akademik Fren¹⁹⁰ “İbn Fədlan” nam adlı təb’ olunmuş əsərində Əbdürreşid Badkubeyi yazdığı coğrafiyadan bir çox mə'lumat əxz etmişdir.

12. Kəmaləddin Məs'ud Şirvani çox böyük üləmadan birisi hesab olunur. Uzun müddət Heratda Sultan Hüseyin Bayqarının zəmani-səltənətində müdərris olubdur. 905-ci¹⁹¹ tarixi-hicriyyədə Heratda vəfat edibdir. Xorasan üləma və hükəmə firqəsi Kəmaləddin Şirvanının elm və fəzlini kəmali-ehtiram ilə öz əsərlərində zikr ediblər.

* “Turmizi” ləfzinin dürüst olmasını təsdiq edə bilmirik. Əzbəs ki, onu ruscadan tərcümə etmişik, rusca belə yazılmışdır. Kyatibi Turmizi¹⁸⁸.

** Bağrı – bişmiş adıdır, guşbərə və Şəki mahalında girs adlanır

13. Müsahib Gəncəvi – ki, Kərbəlayı Əlixan Ziyadoğlu ismilə məşhurdur, – Gəncə və Qarabağ bəylərbəyisi olubdur. Ziyadə xirədmənd, baxəbər və xoşsöhbət bir vücud imiş. Şah Abbas Səfəvinin lütf və inayətinə nail olduğu üçün “Müsahib” ləqəbi almışdı. Ümuri-məmləkətdə ziyadə mahir və durbin olduğundan maəda şeirşunaslıqda yədi-beyzası var imiş. Özü dəxi şeir deyərmiş və bir çox şeir və qəzəlləri qalibdir.

14. Molla Mirzə Şirvani ziyadə alim və fazıl bir zat imiş ki, hər növ elmdən baxəbər və öz əsrinin filosofu sayılırmış. Üləma firqəsilə müttəsil müzakirə və mübahisədə olub, hər kəsə ariz olan elmi müşkilat və şübhələri keşf və bəyan edərmiş. Abbasqulu ağa Qüdsinin zamanında da Molla Mirzə Şirvaninin adı İranzəmində təhsin ilə yad olunarmış. Ömrünün axır vaxtlarında İsfahanda və Kərbəlayı-müəllada üləma və müctəhidlər zümrəsində keçiribdir. Vəfatı da orada olubdur, Şah Sultan Hüseyn Səfəvinin zəmanı-səltənətində.

15. Molla Məhəmməd ibn Molla Nəcəfəli Badkubeyi öz əsrinin alim və fazıl bir şəxsi imiş ki, hər növ elm və fənlərə dara imiş. Ziyadə xoşxülg, paktinət bir vücud olduğu üçün cümlənin hörmət və rəğbetini kəsb etmişdi. Mirzə Məhəmməd xani-dövvümün¹⁹² müəllimi və mürəbbisi olubdur. Bir neçə mötə’bər əsərləri qalibdir ki, onların cümləsindən Şeyx Bəhaəddin¹⁹³ “Kəşkül” nam ərəb lisanında yazdığı kitabın şərhi ilə farscaya tərcüməsidir. Bu tərcüməni Molla Məhəmməd Fətəli xanın¹⁹⁴ fərmayışı ilə eləyibdir. Səhīl rəvayətə görə, Molla Məhəmməd ilə Məhəmməd Çələbi Əlicəli* sünni və şia məzhəb arasında olan nifaq və ədavəti götürüb, sülh və saziş etmək üçün xeyli müddət müzakirə və müşavirə ediblər və bu xüsusdə Məhəmməd Çələbi ərəb dilində mötə’bər bir kitab yazıbdır. Haman kitabı ərəbdən fars dilinə mərhüm Abbasqulu ağa Qüdsi pədəri Məhəmməd xani-sanının buyurmağı ilə tərcümə eləyibdir.

16. Hacı Məhəmməd Çələbi Əlicəli Qübbə nahiyəsində öz əsərinin bilikli və gözüçaq alımlarından sayılırmış. Hacı Məhəmməd Çələbinin hər elmdən xəbərdarlığı var imiş. Xüsusən, ülumi-ehkami-şər'iyyədə əmsali yox imiş. Mərhüm Çələbinin bir neçə mötə’bər əsərləri qalibdir ki, üləma indidə məqbul və bə'ziləri dəsturüləməl hökmündədirlər. Hacı Məhəmməd Çələbi yeddi dəfə Həcc ziyanətində gedibdir, vəfatı Hicrətin 1223-cü ilində vaqə olubdur ki, miladın 1808-ci salna mütabiqdir. Zəmanı ki, Mustafa xan rus qoşununun içində Quba həvalisində Şixəli xan ilə müharibə edirlərmiş Hacı Məhəmməd Çələbinin cəsədini dəfn etmək üçün şəhər qəbiristanlığına götürirlər. Bu əsnada alimin cəsədini

* Rusca Məhəmməd Çələbi Əlicəli “Магомет Челаби Алиджинский” yazılıbdır.

ehtiram göstəribən hər iki tərəf yaraq və əsləhələrini yerə qoyub, müvəq-
qəti sülh edirlər.

17. Məstəli Şirvani – ki, əsl adı Hacı Zeynalabdin ibn Axund İsgəndərdir – təvəllüd edib şəhəri-Şamaxıda Hicrətin 1194-cü ilində ki, tarixi-məsihiyyənin 1779-cu salına mütabiqdir. Altı ay onun təvəllüdündən sonra atası Axund İsgəndər əhlü əyalını götürüb gedib Kərbəlayi-müəllaya. Məstəli Şirvani on yeddi yaşına kimi bə'zi elmləri öz atasından və sair məşhur alimlərdən təhsil edibdir və cavan ikən dərvişlər silkinə daxil olub, dərviş Mə'suməli şah* Hindistanının tə'lim və söhbətindən istifadə edir. Bundan sonra Bağdada köçüb, orada elm və biliyini kamala yetirmək üçün Nurəli şah İsfahanidən başlayır dərs almağa. Elmini tamam edəndən sonra İraqi-əcəmə, Gilana, Şirvana və Azərbaycana səfər edib, hər məkanü məhəldə bir neçə vaxt iqamət edib, təcrübə və biliyini daha da artırır. Məstəli Şirvana Azərbaycandane azim olur Təbəristana, oradan Xorasana, Zabilistana və Kaabula əzimət edir. Hər yerin ülema və hükəması ilə aşına olub, məclislərinə daxil olur. Xeyli müddət Həsənəli şahın xidmətində qalıb, hüsni-təvəccöhlərinə müvəffəq olur və onun vəfatından sonra – ki, vaqe olubdur Hisndistanda Pişvərdə 1216-cı (1802) tarixində, – Məstəli Şirvani Pəncab səmtinə və oradan Dehliyə, Allahabada, Benqalya, Dəkənə və Hindistanın sair yerlərinə səfər edib. Bəd Hindistan və Xita cəzirələrini gedib gəzir.

Bundan sonra Məstəli Multandan keçib Kəşmirə, Müzəffərabada və oradan keçib Kabula, Təbəristana, Bədəxşana, Xorasana, İraqa və İraqdan Farsa. Bu uzun və pürzəhmət səyahətdən sonra Məstəli bir neçə müddət yorğunluğun almağa məcbur olur. Bir az rahat olandan sonra Məstəli yenə səyahət qəsdilə Ərəbistanın çox yerlərini və qərbi-cənubunda olan şəhər və qəsəbələri gəştü güzar edib, oradan Həbəşə keçibdir və bir az vaxt orada iqamət edəndən sonra Məkkəyə qayıdır. Məkkədən Mədinəyə və Mədinədən Əlqahirəyə, oradan Qüdsi-Xəlilə və Qüdsdən Arçıqlaq¹⁹⁵ cəzirələrinin bə'zini seyr edib İstanbul tərəfinə azim olubdur və İstanbulda bir müddət iqamət etdiyindən sonra – Rumeli şərqiñə və Bolqarıstanaya gedib, o yerlərin əhalisi və övza'ı ilə filcümlə tanış olur və bəd yenə İstanbula qayıdır və oradan Anadoluya, Diyarbəkr vilayətində və Diyarbəkrdən Ermənistana və buradan Azərbaycan səmtinə azim olur. Azərbaycanın bir çox yerlərini gəzdikdən sonra Tehrana səfər edir.

* Burada “şah” ləfzi dərvişlərə mənsub bir ləqəbdəir. Məmləkət və səltənət sahiblərinə verilən “padşah” və “şah” kəlmələri ilə bunu qarşıdırmaq.

Məstəli Şirvani hər iki səyahətində dünyanın yarısını gəştü güzar edib, altmışdan ziyadə müxtəlif ayin və adət üzrə yaşıyan və yek-digərinə zidd və mügayiri-din və məzhəb, ehkam və üsulunu icra edən miləl və əqvam ilə tanış olubdur və “Riyaz” adlı kitabında yuxarıda zikr olunan dinlər və məzhəblər babında və hər bir yerin tarix və coğrafiyasına və əhalisinin möişətinə dair ətraflı mə'lumat veribdir. Məstəli Şirvani bir neçə vaxt dərviş-məczub Əli şah Həmədaninin yanında qalıb, Ne'mətullah məzhəbilerin şeyxi və müəllimi olmağa xeyir-dua ilə icazə alıbdir. Amma dünyagır və nəfspərəst üləmadan bə'zi onun ziddinə gedib, ədavət başlayıblar və onu dini-islama müğayir başqa bir əqidədən olmaqla Fətəli şahın nəzərində müttəhim və müqəssir ediblər.

Məzkur şahın qəzəbindən ehtiyat edib, Məstəli Şirvani əvvəlcə Şiraza və oradan Kirmana azim olur. Kirman hakimi İbrahim xandan çox iza və cəfalar çəkib axırdı öz vətəni Şirvana müraciət eləyir və burada hicrətin 1236-cı tarixində – ki, miladın 1821-ci salına mütabiqdir, – evlənir. Amma vətənində çox vaxt sakin olmaq ona nəsib olmur. Təəhhülündən bir il sonra vəba naxoşluğu düşür və çox adamlar tələf olur. Məstəli əyalını götürüb İrana gedir. Bir az İsfahanda və bəd Qum şəhərində sakin olur və burada öz “Səyahətnamə”sini yazır¹⁹⁶.

Abbasqulu ağa Qüdsinin zamanında Məstəli Şirvani Şirazda olurmuş və özü də həm ərkani-dövlət indində və həm camaat nəzərində möhtərəm və müzzəz bir alim sayılırmış.¹⁹⁷

Burada adları zikr olunan məşhur qələm əhllərindən və üləmadan başqa Qafqaziyada hər bir əsr və zamanda sair möhtərəm və danişmənd şəxs-lər dəxi vücuda gəlibdir ki, özlərindən sonra əsərləri qalıbdir və o əsərlər cümlə ürəfa və ərbabi-kəmal indində məqbuldur. Mərhum Abbasqulu ağa onların tərcüməyi-hallarına dair mə'lumat verməyibdir; ancaq ismi-şərif-lərini zikr etməklə iktifa edibdir. Şeyxlərdən məşhuru bunlar olub: “Sel-yanda Əbuəli Rudbari Səlyani, Şabrandə Şeyx Yaqub Çərxi, Qubada Şeyx Əbdülkərim və Şirvanda Baba Rükəddin Şirvani. Üləmadan: Sidqullah Bərdəvi, Hənəfi Qarabağı, İbrahim Ərşı, Ağdaşa Bürhanəddin Ağdaşı, Şəkidə Əbdürəhim əfəndi Şəkui, Məhəmmədəmin əfəndi, Əyyub əfəndi, Baba əfəndi, Şirvanda Axund Şərif Şirvani, Bakıda Axund Nəcəfəli Badkubeyi və Dərbənddə Mollaağa Dərbəndi.

Şüəradan: Nişat, Ağaməsih Şirvani, Mirzə Əsgər, Zülala Şirvani, Yusif Kosa, Asəf, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Məhərrəm Məriz Qarabağı və Fətəli bəy Hali Ziyadoğlu Gəncəvi.¹⁹⁸

Dağıstanda məşhur üləmadan bunların adları zikr olunur: Məhəmməd Qədəqi, İbrahim Ürəvi, Fazıl İmaqı, Yusif Zərif Qumuqi, Davud Üsuli, Seyid Şünası.

Yuxarıda isimleri zikr olunan şüəradan – ki, cümləsi xan əsrlərinə mənsubdurlar, ən məşhuru Molla Pənah Vaqifdir ki, öz əsərinin və ondan sonra vücudə gələn bir çox şüəranın ustادı və pişrəvi olubdur. Sadə ana dilimizin şivəsində əvvəlcə şeir yazan Molla Pənah Vaqif olubdur.

Kitabımızın əvvəlinci cildindən Molla Pənah dövrü başlanır. Cün Molla Pənah cavanlıq sinnindən əsl vətəni olan Qazax mahalını tərk edib, Qarabağ xanlığına hicrət eləyibdir və orada İbrahim xanın ən müqərrəb adamlarından birisi olub və ömrünün axırına kimi Qarabağda qalıb namü şöhrət qazanıbdır, ona binaən onun tərcüməyi-halına rücu etməkdən müqəddəm lazımdır ki, yeni bina tutmuş Qarabağ xanlığının övza'vü əhvalindən şəmməi mə'lumat verək; əgər halda ki, şairin sərgüzəştini Qarabağ xanlığının tarix və keyfiyyətindən ayırmak olmaz və bundan maəda Şuşa şəhəri mənbəyi-fəzl və kamalat olub, bir çox mahir ədiblər və rəvantəb' şairlər ərseyi-vücudə gətiribdir.

QARABAĞ – ŞUŞA ŞƏHƏRİ

Sabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunur-müş. Bu şəhərin banisi Pənahəli xan¹⁹⁹ olubdur. Şəhərin tə'mir və binası vəqə olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir.²⁰⁰ Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmiş, Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini tə'mir və təsis edib, ətrafına möhkəm hasar çəkdiyi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımı binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi – “Pənahabad” ki, rusların indiki gümüş üçşahlığı vəznində imiş.

Mə'lum ola ki, Pənahəli xanın əslİ Qarabağlıdır və Sarıcalı qəryəsin-dəndir və Sarıcalı onun babalarından birisinin adı ilə – ki, Sarıcalı imiş, – təsmiyə olunubdur.

Mərhum Mirzə Cəmal²⁰¹ öz tarixində Pənahəli xanın abavü əcdadı şə'nində belə yazar: Pənah xanın ata-babaları həmişə Cavanşir elinin içində məşhurü mə'ruf və sahibi-ismü rəsmü nan və sahibi-hörəmtü döv-lətü ehsan olublar. Atasına İbrahimxəlil ağa deyərlərmiş. Çox qövmü qə-bile və əqrəba arxası çox olan şəxs imiş ki, dövlət və ne'məti bipayan və avazəsi və şöhrəti məzkurul-lisan olmuş, necə ki, Ağdamda Tağbənd da-mı və divarı və Arasbarda çarpasının mərəteyi və asarı və yaylaqda dəxi İbrahimxəlil ağa qalaçı (qalası), məşhur olan imarəti və nişanəsi vardır. Bunların hamısı onun sahibi-dövlət və hişmət olmağına dəlil və şahidi-bibədəldir.

Zəmanı ki, Nadir şah Əfşar indiki Zaqafqaziya vilayətlərini – ki, ibarət ola Gəncə, Tiflis, Qarabağ, Şirvanat və sair yerlərdən, – öz təsəllütü-nə götürdü, öz adət və qaydasına görə hər bir el və oymağın içində bir rəşid, qoçaq və kardan adam olsa idi, onu getirdib öz hüzurunda xidmət-kar edərdi və ləyaqətinə görə ona mənsəb və məvacib verərdi, o cümlə-dən Cavanşir elindən dəxi İbrahimxəlil ağanın qabağınca böyük oğlu Fəzləli bəyi və onun vəfatından sonra Pənahəli bəyi gətirdib hüzurunda xidmətkar elədi. Tezliklə onun ziyadə fərasətli və rəşid olmağını görüb, hüsn-i-xidməti və sədaqəti əvəzində məvacib və rütbəsini artırdı və ol vaxtlarda Rum qoşunu ilə – ki, Abdulla paşa Köprülüoğluun sərkərdəli-yində idi, – Nadir şahın neçə yerlərdə böyük davaları vüqua gəlibdir və bu davalarda Pənah xanının artıq rəşadət və hünərləri Nadir şahın daha da ziyan iltifat və şəfəqqətini cəlb eləyir və lakin bir neçə paxıl və şərir kəslər Pənah xanını bu minval tərəqqi tapmağına həsəd aparır, ondan

bədgülüq etmək binasını qoyurlar və Nadir şahın hüzurunda onu müqəssir edib, qətlinə fitva verirlər. Pənah xan əhvalı bu növ ilə görüb, canının qorxusundan fürsət tapıb, Nadir şah Xorasanda olan vaxtı bir neçə nəfər əqvami-müxlisələrdən özü ilə müttəfiq görüb, Qarabağ vilayətinə qaçırl. Nadir şah Pənah xanın qaçmağından çox qəzəbnak olub, dalınca çaparlar göndərir ki, onu yoldan tutub gətirsinlər. Amma müyəssər olmayıb və Qarabağda dəxi onun tutulmasına çox sə'y və təlaş edirlərsə də, bir şey bacarmırlar. Ancaq onun elindən qövmü əqrəbasını və əhlü əyalini Nadirin hökmü ilə Xorasan məmləkətində Sərəxs torpağına sürürlər. Sonralar dan 1160-ci²⁰² tarixində Nadir şah Xorasanda qəflə yetəndən sonra Pənah xan qorxudan çıxb, Qarabağın içində özünü zahir edibdir. Bu vaxta kimi Pənah xan gah Qarabağın dağlarında və meşələrində öz xəvasları il əvə bir para əqrəbaları ilə quldurmanənd dolanarmış və gah Şəki vilayətində və Qəbələ mahalında ovqat keçirəmiş. Nadir şahın qətlindən sonra onun hökmü ilə Xorasana sürgün olan Qarabağ elatı əzancımlə Pənah xanın əhlü əyalı böyük oğlu İbrahim xan ilə bir yerdə xudsər köcüb öz əсли vətənlərinə qayıdırular.

Mərhüm Pənah xan çox tədbirli, aqibətəndiş və karkön bir adam imiş. Özünün hökumət və istiqlaliyyətini möhkəmləndirmək üçün Qarabağın qoçaq və rəşid cavanlarından özünə bir dəstə mükəmməl atlı saz eləmişdi. Çün ətrafdakı vilayətlər – Şəki, Şirvan, Gəncə, İran, Qarabağ xanları onunla düşmən idilər, özünü bunların hücumundan eymən və salamat saxlamaq üçün əvvəlcə 1161-ci²⁰³ ildə indiki Kəbirli mahalında Bayat qalasının binasını qoysdu. Üç-dörd il bu qalada sakın olub, sonra görür ki, bu yer münasib deyil, özü də aranzəmindir və əhli istidən zəhmət çəkir. Onda Tərnakut yaxud Tərnaut qalasının bina etdirir ki, “Şahbulağı” adı ilə məshhurdur. Bu qalanın binası 1165-ci sənədə – ki, tarixi-məsihiyyənin 1752-ci sənəsinə mütabiqdir, – vaqe olubdur. Beş sənə də bu Tərnakut qalasında qalıb, sonradan indiki Şuşa qalası olan məhələ hicrət edir. Çünkü ol vaxtı Azərbaycan hakimi Məhəmməd Möhsün xandan çox ehtiyat olunurdu ki, İran qoşununu Qarabağa çəkib, onun əmval və ehşamı payimal olunsun. Şuşa qalasının yeri çox möhkəm və ətrafi sildirim qayalar və dərin dərələr olmağa görə, onu təsxir elemək hər halda mümkün deyildi. Odur ki, neçə dəfə Qızılbaş qoşunu onun üstüne gəlib, onu mühasirə ediblərsə də, fəthində aciz qalıb, mə'yus və pərişanhal geri qayıtmaga məcbur olublar.

Qarabağ vilayətinin Rusiyaya mülhəq olması Pənah xanın oğlu İbrahim xanın vaxtında, 1804-cü sənədə vaqe olubdur. Haman sənədə qış fəslində İbrahim xan mərhüm və oğlanları Məhəmməd Həsən ağa və

Mehdiqulu ağa ilə və Qarabağın bir neçə mütəşəxxis bəyləri və ə'yanları ilə şəkili Səlim xan ilə – ki, onun damadı idi, – Kürək çayında knyaz Sisianov ilə görüşürdü və burada cəsn və ziyafətlərdən sonra miyanlarında mühavirat və müahidat vəqə olub, hər iki canibdən binayü-əhdü peyman qoyuldu və şürtutnamə yazıldı. Mərhüm İbrahim xan və sərdar Sisianov öz möhürləri və dəstxətləri ilə haman şürtutnaməni imza qıldılar.²⁰⁴ Bu əhdnamənin hökmüncə İbrahim xan dövləti-Rusiyəyə itaat etməyi qəbul etdiyə də, amma həm özü və ondan sonra nə qədər varisi vardır nəslən bə'di-nəsl imperaturi-əzəm tərəfindən Qarabağ vilayətində bilistiqlal hakim olmaqları təsdiq olunur və bu məclisdə İbrahim xana general-leytenantlıq və səlim xana general-mayorluq, Məhəmməd Həsən ağaya və Mehdiqulu ağaya polkovniklik çini verilmək üçün sərdar Sisianov tərəfindən vəsətət olundu və lakin Sisianov Bakıda məqtblə olandan sonra İbrahim xanın meyli bir növ İrani dövlətinin tərəfinə dönür. Şuşa qalasında duran bir fövc batalyon rus qoşunundan böyük mayor Lisaneviç bir para şərir və həli-qərəz adamların təhrik və iğvası ilə gecə vaxtı iki yüz soldat götürüb, şəherin iki verstliyində İbrahim xanın olduğu səngəri əhatə edir və tamamını böyük zülm və ədalətsizliklə qətlə yetirir.

İbrahim xandan sonra onun yerində oğlu Mehdiqulu xan canişin olur ki, onun qızı şairə Xurşidbanu “Natəvan”²⁰⁵ təxəllüs Şuşa şəhərində 1315-ci²⁰⁶ sənədə və Xurşidbanunun oğlu Mehdiqulu xan “Vəfa” təxəllüs 1318-ci²⁰⁷ sənədə Tiflis şəhərində vəfat ediblər.

Şuşa qalası Zaqafqaziyənin gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu və axır vaxtlarda artıq sürət və abad olmağa üz qoymuşdu. İçində çox gözəl imaretlər yapılmışdı. Yay fəslində altmış-yetmiş minə qədər nüfus bu şəhərə cəm olurdu, çünki Şuşanın abü-havası xeyli saf və salamat olmağa görə, yaylaq mənzələsindədir. Qarabağın tarixinə və sair övzə'vü əhvalinə dair bir para mə'lumat Molla Pənah Vaqifin tərcüməyi-hali nəql olunduqda söylənəcəkdir.

Şuşa şəhərinin ab-havasının tə'sirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyənin Şirazı²⁰⁸ mənzələsində olub, ərbabi-zövqü səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab olunur. Şuşa əhli həmişə eyşü işrətdə olub, günlərini gəzməkdə, seyrü səyahətdə keçirirdilər və buranın sazəndə və xanəndələri indi də məşhuri-cahandır.

Heyfa ki, 1905-ci ildə erməni və müsəlman davasında bu şəhər ermənilərin cahilinə rəftarı və vəhşiyənə kiridarı ucundan yanıb zir-zəbər oldu. Yüz ildən bəri babaları ənvayı-zəhmət və məşəqqət çəkib, külli məxaric və məsariflər töküb abad elədiyi vətəni bu gün onun cünunluq mərəzinə müb-

tələ olmuş övladı belə rəhmsiz və ağılsız viran olmağına canlarını nisar elə-dilər. Yüz ildən bəri iki mehriban qonşu kəmali-sədaqət və məvəddətlə bir yerdə dolanıb, bir hava ilə nəfəs alıb, asudə və mürəffəhülhal zindəganlıq etməklərindən güya diltəng və narazı olub, bir-birlərinin canına və malına yağı olmaqları qəribe bir hal heyrətəngiz bir sirrdir.

Bu halda Şuşa şəhəri əhalidən, demək olar ki, boş qalıbdır. Az-çox vari və tavanası olanlar qeyri bilad və ölkələrə hicrət edib, hər birisi bir növ güzəran etməkdədirlər. Şəhərdə qalanlar ancaq əlsiz-ayaqsız, əhli-kəsbü sən'ətdir ki, onların də məişəti tərəddüd və alış-veriş olmadığına görə, artıq dərəcədə çətinlik ilə keçir.

MOLLA PƏNAH “VAQİF” TƏXƏLLÜS

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünnuna vaqif olduğu üçün özüne “Vaqif” təxəllüs ittixaz etmişdir. Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: “Hər oxuyan Molla Pənah olmaz!” və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məshhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur. Müasirleri ona nəzirə yazmağa sə'y və təlaş ediblərse də, onun kimi mühəssənətlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

Vaqif ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və nazik şeirlər yazılmışdır ki, onların cümləsi qəlbdən nəş'ət edən hissəyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları şövq və həvəsə gətirir. Molla Pənah artıq fəsih və şirinzəban və hazırlıq bir vücud imiş ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiş. Onun həməs-ri aşiq Əli Qaracadağı Kəlibəri²⁰⁹ Molla Pənahı bu gunə tə’rif edibdir:

Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşıqlərin səminə gəlmış.
Fəsahətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmış.

Bu əsrde şairlərin xanisən,
Müdərrisə bərabərsən yə'ni sən,
Elmin mədənisən, gövhər kanisən,
Eşidənlor sözün dəminə gəlmış.

Aşıq oldum bir qaməti-rə'nayə,
Onu sevdim, canım düşdü bəlayə,
Vallah, billah, sən düşdүүн sövdayə,
Artıq mən fəqirin sərinə gəlmış.

Əli çəkər gecə-gündüz ahü zar,
Kəsildi müdara, getdi ixtiyar,
Vaqif olsun bu mə'nanan xəbərdar,
Mədinə kuyinə Səkinə* gəlmış.

* Səkinə Aşıq Əlinin arvadının adıdır. Qaracadağdan Qarabağa gələndə Aşıq Əli öz hərəmini dəxi özü ilə getirmişdi və Molla Pənahın övrəti Mədinə ilə Səkinə görüşübdür. Bu axırkı fərd ona işarədir.

Molla Pənahın əslı Qazax mahalından, bir rəvayətə görə Həsənsu kəndindən və qeyri bir rəvayətə görə Salahlı qəryəsindəndir²¹⁰. Axırıcı rəvayətin doğru olmasına bir para dəlillər mövcuddur. Belə ki, Molla Pənahın nəslindən indi də Salahlı qəryəsində vardır ki, “Mehdioglu” lə-qəbi ilə məşhurdurlar. Çünkü Molla Pənahın babası Mehdioglu adlanırdı və onlar Sarıqamış adlanan yerdə olurdular. Sarıqamış keçmişdə Salahlı qəryəsinin səfali bir hissəsi idi. Mə'lum ola ki, Salahlı qəryəsi Molla Pənahın əsrində özgə bir məkanda idi. Onun mövqeyi Kür çayının sağ tə-rəfi idi və özü də çaya çox yavuq idi. Müruri-əyyam ilə yaz fəslində məz-kur çay daşdıqca Salahlı kəndini basıb və qumsal yerləri yuyub və orada olan dam-daşları uçurub tələf edib. Ona binaən Salahlı əhalisi əvvəlkı yurdlarını tərk edib kənarə açılığına çıxıblar və bu halda basəfa yerdə özləri üçün gözəl tə'mirat tikdirib orada olurlar.

Molla Pənahın Salahlı qəryəsindən olmasına öz yazdığı şeirlər dəxi şəhadət verir. İbrahim xan bir vaxtı Tiflisə səfər edəndə Molla Pənahı dəxi özü ilə aparıb²¹¹ və əsnayı-rahda Molla Pənah xandan izn alıb, öz vətənini və qohum-əqrəbasını ziyarət etmək üçün gəlibdir. Və lakin burada bir neçə gün iqamət etdikdən sonra öz əhlü əyalının müfariqətinə tab gətirməyib, münasibi-hal bu fəndləri deyibdir:

Vətən xoşdur, deyə, Vaqif, məni çəkdin Salahlıya;
Nədir onda səlahin kim, çü yarı-canfəza yoxdur.
Əzəl başdan şəkərləblər olurdu Sarıqamışda*,
Gəlib sordum sorağın, şimdə onlardan səda yoxdur²¹².

Hicrətin 1172-ci ilində – ki, tarixi-məsihiyyənin 1759-cu sənəsinə mütabiqdir, – Gürcüstan padşahı İrakli xanın vaxtında və Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabin vüquuna görə Qazax mahalından bir neçə elat Gürcüstan hökumətinin zülm və təəddisindən təngə gəlib, Qarabağ vilayətinə köçüb gediblər. Məzkur elat bunlardır: Qaraçarlı, Cinli, Salahlı, Dəmirçihəsənli, Qızılhacılı, Qaraqoyunlu, Alpaut, Səfikürd, Boyəhmədli, Kəngərli, Xəlfəli və qeyriləri. Bu köçmək elat içində “eldöndü” adlanır. Məzkur elatin təmamisi köçməyib, onlardan bəzi oymaqlar öz vətənlərində qalmağı qurbət vilayətə köçmə-yə tərcih ediblər.

Molla Pənah dəxi öz obası ilə müttəfiq Qarabağa hicrət edib Cavanşir mahalında sakın olur. Mə'lum ola Qazaxdan köçən obaların çoxusu Cavanşir mahalında Tərtərbasarı özləri üçün məhəlli-iqamət intixab edib-lər. Molla Pənah bir neçə vaxt təzə vətənində qalıb, oradan Şuşa şəhərinə

* Sarıqamış Salahlı qəryəsində bir yerdir ki, orada əalan da qamiş bitir.

azim olur. Əvvəl vaxtlarda Molla Pənahın məası çox təng keçirmiş. Bu barədə həzl təriqi ilə münasibi-hal bu şeirləri yazıbdır ki, onun pərişan halını və şikəstə xatirini eyni ilə bəyan edir:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tüketmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə,
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcəmalımız var,
Vaqif, öyünmə ki, kamalımız var.
Allaha şükür ki, kamal da yoxdur²¹³.

Molla Pənah ziyadə maddəli, elmlı və zirək bir adam olduğuna görə, əlbəttə, həmişə zillət və üsrət ilə güzəran etməyəcək idi. Onun ağır günləri və kasıblığı tezlik ilə xeyrə və xoş günə mübəddəl oldu. Qala²¹⁴ şəhərinə varid olandan sonra Molla Pənah, bə'zi rəvayətə görə, indiki Saatlı məhəlləsində tə'limi-ətfal üçün bir məktəb açır. Şuşa şəhərində əvvəl güşad olan Molla Pənahın məktəbi olubdur. Burada Molla Pənah uşaqlara dərs deməyə məşğul olub, yavaş-yavaş təzə bina olunmuş şəhərdə özünə dost və aşına cəm eləyir. Öz fitrət və qabiliyyəti sayəsində az vaxtda şöhrət və hörmət kəsb edib, Qarabağın ə'yan və əşrafi arasında mötəbər və ləyaqətli adamlardan birisi hesab olunur.

İbrahim xanın müqərrəblərindən bir nəfəri onun yaxın dostu imiş və xanın sarayında olan əhvalatdan həm də Molla Pənahə söylərmiş. Molla Pənah artıq həvəs və diqqətlə haman əhvalata və xandan sadir olan hökm və əmrlərə qulaq asarmış. Bir dəfə xanın bir şikayətçiye etdiyi ziyadə biməzmun və gülünc binagüzarlığını Molla Pənah eşidib, öz xəyalından keçirir ki, mən tezlik ilə gərəkdir xana müdəbbir və məsləhətçi olam. Və filhəqiqətə çox çəkmir ki, Molla Pənahın tə'rif və tövşifi xanın qulağına çatıb, onu hüzuruna də'vət eləyir və xan molların elmü kəmalına və adabü əxlaqına diqqət yetirəndən sonra onu bəyənib, eşikağası mənsəbini ona verir və sonralardan Molla Pənahın kəmalının dərəcəsini və sahibi-əqlü tədbir olmasını anlayıb, onu özünə əvvəlinci müdəbbir eləyir. Belə ki, xanın cəm'i işlərinə dəxl və təsərrüfü olur.

Molla Pənahın Qarabağa, İbrahim xanın qapısına düşməyinə özgə bir rəvayət də budur ki, Molla Pənah Daşsalahlıda məşhur Şəfi əfəndidən elm təhsil edirmiş. Daşsalahlıda molladan bir xəta üz verməyə görə, orada artıq qala bilməyib gedir yaylağa. Çün o vaxtı yay mövsümü imiş. Şəfi əfəndi Molla Pənahın dağa getməyindən xəbərdar olub izhari-təəssüf edir ki, heyfa ki, Molla Pənah elmini tamam eləmədi və öz arvadına deyir ki, sən axırda eşidərsən ki, Molla Pənah böyük bir şəxs olacaqdır. Çünkü o, çox zirək, maddəli və cövhərli adamdır.

El dağdan enəndə Molla Pənah vətəninə qayıtmayıb, Gəncə tərəfə azim olur və orada Şah Abbas məscidinin canibindəki hücrələrin birisində özünə sığınacaq tapıb yenə başlayır təhsili-elmə məşğul olmayı. Bu heyndə Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə Gəncədə dustaqlı imiş. Arvad məscidə gəlir ki, xana ərizə yazdırıb versin, taki xan onun oğlunu azad eləsin.

Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tapşırır ki, xan soruşsa, deməsin ki, ərizəni kim yazıbdır.

Qarının ərizəsi Cavad xana ziyadə xoş gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qarı əvvəlcə cavab vermir. Amma xan tə'kid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb, ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazdım. Xan ona tapşırır ki, bundan sonra mənə hər nə ərizə yazılsa, tamamını sən yaz və hər birinə bir qızıl qələmhaqqı al və Molla Pənah bu sayaq edirmiş. Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə Cavad xanın mülaqatına gəlibmiş. Burada İbrahim xan Cavad xandan bir qabil mirzə təmənna edir. Cavad xan Molla Pənahın elm və məharətini ona tə'rif edib, öz qonağına mirzə verir və ona tapşırır ki, oradan mərhəmət nəzərini kəsməsin. İbrahim xan xoşallıq ilə onu qəbul edib, özü ilə Qarabağa aparır, orada onu özünə ən müqərrəb şəxslərdən biri edir.

Amma bizim anladığımıza görə, əvvəlki rəvayət gərəkdir artıq səhih olsun və Əhməd bəy Cavanşir^{*} dəxi Molla Pənahın barəsində rus dilində yazdığı bir fəqərə ona şəhadət verir ki, Molla Pənah öz elati ilə XVIII əsrin əvəxirində Qazax mahalından köçüb Qarabağa gəlmışdı²¹⁵. Əvvəl dəfələrlə Mollanın artıq üsrət ilə güzəran etməyini Əhməd bəy də təsdiq edib, sonralardan onun öz elm və mə'rifəti səbəbindən xana müqərrəb olmasına göstərir.

* Əhməd bəy Cavanşir ziyadə mə'lumatlı ədiblərimizdən birisi hesab olunur. On sənə bundan əqdəm vəfat edibdir. Onun babası Məhəmməd bəyin əmri ilə Molla Pənah qətlə yetibdir. Əhməd bəyin barəsində gələcəkdə danışılacaqdır²¹⁶.

1209-cu səneyi-hicriyyədə – ki, miladın 1795-ci ilinə mütabiqdir, – Ağa Məhəmməd şah əsakırı-əzim və ləşkəri-kəbir götürüb, Qarabağı və Tiflisi və İrəvan və Gəncə və Talış vilayətlərini təsxir etmək üçün rö'yəti-əzimət əfraştə edib Azərbaycana varid oldu. Onun məşhur sərkərdəsi şah-sevən Əliqulu xanı bir para sair xanlar ilə İrəvan qalasını təsxir etmək üçün tə'yinü müqərər buyurub, özü dəxi İran qoşunun tamamən götürüb, cə-miyyəti-firavan və əsakırı-bipayan ilə Şuşa qalasını təsxir etməyə və İbrahim xana tənbəh etməyə Arazdan keçib, Qarabağa varid oldu və qalanın on iki mənzilliyyində ordusu ilə düşüb aramyab oldu. Mə'lum ola ki, ol vaxtda Tiflis valisi İrakli xan və İrəvan hakimi Məhəmməd xan və Talış hakimi Mirmustafa xan İbrahim xan ilə and içib sözbir olmuşdular ki, heç vaxt Ağa Məhəmməd şahın itaətini qəbul etməyib bir-birlə müttəfiq və həmrə'y olsunlar. Bu əhda görə, Qarabağın elat camaatından xan bir para-sına izn vermişdi bə'ziləri Tiflis səmtinə və bə'ziləri İrəvan səmtinə getmişdilər və baqi elatin ki, eksəri dəftərdə və siyahidə qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sakın olub, çox süvarə və pi-yadə böyük və kiçik toplar ilə amadəyi-cəng olub, qaladarlıq əsbabına məşgül var idilər. Otuz üç gün Ağa Məhəmməd şah qalanın həvalisində əyləndi və o qədər sipahi-əzim ilə qadir ola bilmədi ki, qalanın üç-dörd verstliyində olan Şuşa çayının kənarına yavuqlaşa bilsinlər.

Qarabağın atlı və piyada qoşunu, elat və dehat əhlləri və mahali-Dizəq və Vərəndə və Xaçın məlikləri dərələrdə, meşələrdə və güzərgahlarda qarət və təsəllüt əllərin qızılbaş qoşununa açıb, hər gün onlara zərərlər yetirib və kəsiblər gətirib müzahim olurdular. Mərhum Mirzə Cəmal vəzir Qarabağı yazar ki, “ol vaxtda mən həm özüm İbrahim xanın hüzurunda idim və hər gün sadir olan vəqəti, vəqaye və əhvalati görürdüm və Qarabağ əhli – müsəlman və erməni külli qoşun ilə xanın hüzurunda cən-ge amadə durmuşdular. Bir gün Ağa Məhəmməd şah xanı qorxutmaq və xövfə salmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsəidi-Seyid Məhəmməd Şirazi təxəllüsən İbrahim xana yazıb göndərdi:

Ze məncənəqe-fələk sənge-fetne mibarəd,
To əbləhane gerefti miyane-Şiše qərar²¹⁷.

Bu kağız xana yetişən kimi verdi öz nədimi-həzrəti və müşiri-məm-ləkəti Axund Molla Pənah “Vaqif” təxəllüsə. Axund mütaliə edib, filfovri haman məktubun dalına bu fərdi özü inşa edib xana verdi və o da geri yoldaşdı. Haman fərd budur:

Gər negəhdare-mən anəst ke mən midanəm,
Şišera dər bəğəle-səng negəh midarəd²¹⁸.

Elə ki, Ağa Məhəmməd şah bu kəlamı oxudu, atəsi-qəzəbi cuşa gəlib, əmr elədi ki, qalanı gülləbaran edib, saiqəbar və atəşkirdar toplara od qoysunlar. Amma nə xan və nə onun ə'yanü ənsarı və dilavər qoşun sərkərdələri əsla qorxmayıb, bu gunə təhdidatı nəzərə almadılar və gecə-gündüzlər Qarabağın atlı və piyada qoşunu fövc-fövc yolları kəsib, Ağa Məhəmməd şahın ordusuna gələn azuqə karvanını və ordudan kənara çıxan qoşun əhlini və ulağını tutub öldürüb, əsir və qarət edib, xanın hü-zuruna gətirildilər. Neçə dəfə Ağa Məhəmməd şah öz külli qoşunu ilə hückum etdi ki, qalanı təsxir eləsin, amma İbrahim xanın rəşid və qoçaq süvarə və piyadə əsakiri və dılır olan sərkərdələri onun müqabilinə çıxıb, mərdanə dava edib, onu mə'yus və məğlub geri qaytardılar. Axırda Ağa Məhəmməd şahın eli puça çıxıb, Gürcüstan səmtinə üz qoydu. Çiləbörd mahalının məliki Məlik Cünun və Gəncə xanı Cavad xan Ağa Məhəmməd şahı Qarabağdan salamat çıxarıb, Tiflis səmtinə vali üstünə aparma-ğā bələdlilik və dəllilik etdirilər. Ağa Məhəmməd şah Tiflis şəhərini fəth və qarət edəndən sonra Muğan səhrasına qayıtdı, bu qəsd ilə ki, qış fəslini orada keçirib, baharda yenə Şuşa qalasının üstə gəlsin. Amma qışın axır-larında şaha İrandan xəbər gəldi ki, Şiraz və Kirman vilayətlərində inqilab düşübdür. Lütfəli xan Zənd şaha yağı olub, ol vilayətlərə təsəllüt tapıbdır. Bu xəbəri eşitcək Ağa Məhəmməd şah Qala üstə gəlməyi möv-quf edib, İran səmtinə mütəvəccəh oldu.

Bu halda Rusiya sərdarı general Zubov Yekaterinanın əmri ilə Gür-cüstan padşahı İraklinin istimdadına Dərbənd şəhərinə yetişdi və Qalanı müsəkkər qılıb, Səlyana gəldi və oradan Şamaxı həvalisinin qürbündə or-dusu ilə bir gözəl səhrada əyləşdi. İbrahim xan öz oğlu Əbülfət xanı Qarabağın neçə şayista bəyzadələri ilə cins atlar və mərğub töhfə və hə-diyyələr ilə Zubovun hüzuruna göndərib, kəmali-riza və rəğbət ilə öz xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət qıldı. Və xulusi-təmam ilə bir ərizə Molla Pənahə yazdırıb, imeratoriçə Yekaterinaya göndərdi.

General Zubov Əbülfət xana və onunla gələn bəyzadələrə və sair el-çilərə artıq hörmət və izzət göstərib, xanın ərizəsini mərsul olunmuş mö'təmid ilə öz eşikağasına qoşub, Rusiya imperatoricəsinin qulluğuna göndərdi və İbrahim xana yaxşı və ləyaqətli tövfələr göndərdi və onların cümləsindən mürəssə cəvahirli əsa xanın müşarı Molla Pənah Vaqifə tər-sil elədi.

Hicrətin 1212-ci sənəsində – ki, tarixi-məsihiyyənin 1797-ci ilinə mütabiqdir, – Ağa Məhəmməd şah ikinci dəfə, bahar mövsümü olanda

sipahi-besyar və əsakiri-bışümar ilə Qarabağa, Şuşa qalasının üstə gəl-məyə azim oldu və İbrahim xanın rus imperatoruna itaət göstərməyini eşitmİŞdi. Ona görə xana onun ədavət və küdürüti həddən ziyanlı idi. Çün o vaxtı Qarabağ vilayətinə afəti-səmavi və ərzi üz vermişdi və böyük ac-liq və qəhətlilik hüslə gəlmİŞdi və necə ki, bu achiğın barəsində Qarabağın məşhur müverrixi Mirzə Cəmal yazır: "Buğdanın bir çetverti (yəni sək-kiz pudu) yüz manata, arpa və darının çetverti altmış manata çətinlik ilə tapılırdı və xalq at, eşşək və qatır əti yeyirdilər. Onların, əlbəttə, dava və döyüş etməyə qüvvət və tavanaları yox idi və hərə bir tərəfə dağılmışdı. Cox adamlar aclıqdan həlak olurdular. İbrahim xan gördü ki, Ağa Məhəmməd şahın hücum və hərəkətine müqabılə etmək qeyri mümkündür, ona görə labüb öz evini və ətfal-əyalını və kannisar olan mülazimlə-rini və bir para mə'ruf və xəvassları özü ilə götürüb, Dağıstanın car və Tala vilayətinə azim oldu və orada Bələkanda Ümmə xanın evində sakın oldu. Və bu tərəfdən Ağa Məhəmməd şah davasız və şavasız Qala şəhərinə varid olub, İbrahim xanın böyük oğlu general-mayor Məhəmməd Həsən ağanın imarətində əyləşdi və bu heyndə Cox adamları qətlə yetir-dib, Molla Pənahı zindana saldırdı. Bu qəsd ilə ki, onun haqqında böyük siyaset eləsin, çünki onun İbrahim xana müqərrəb olduğunu eşitmİŞdi və qədimdən onunla ədavəti var idi"²¹⁹.

Mirzə Cəmal qalabəyi öz tarixində Molla Pənahın ölmək əhvalatını bu sayaq yazır: "Molla Pənah bir sahibi-kəmal və müdəbbir, təcrübəkar və xoşgöftar bir adam idi və özü dəxi İbrahim xanın vəziri və çox mö'təmidi idi ki, ümuri-hökumətdə İbrahim xan Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və xan dəxi qəlbən ona inanıb, etimad etmİŞdi. Belə ki, övladından artıq onun xatirini mənzur tutardı və ona Cox hörmətlər edib, ixtiyari-külli vermişdi. Xan Dağıstana və car-Bələ-kana gedən vaxtda Molla Pənah, bir rəvayətlə muğanlı Cəmil ağanın itti-faqı ilə – ki, Təklə Muğanlı hm əslən qədim Qazax elindəndirlər, – ikisi Tiflis canibinə getmişdilər və oradan Qarabağa müavidət edən zamanda və yainki bir rəvayətə görə, Ağa Məhəmməd şahın qorxusundan Qarabağdan qaçıb, xannın dalışınca o tərəfə əzm etdiyi halda Gəncə dağ-larının həvalisində Gəncə hakimi Cavad xan onu özünə ümdə və böyük sovqat bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətir-mİŞdi. Çünki şah onun qətlinə şövqmənd idi. Elə ki, Molla Pənahı dəstgir edib Ağa Məhəmməd şahın hüzuruna gətirdilər, axşam olmağına görə, şah buyurdu ki, onu möhkəm saxlasınlar ki, sübh açılanda onu əzim siya-sətlə qətlə yetirəcəyəm. Əzqəza iş belə gətirdi ki, haman gecə şahın özü qətlə yetişdi və Molla Pənah salamat qaldı.

Çün Molla Pənahı qürüba bir və ya iki saat qalmış əlibağlı Məhəmməd Həsən ağanın imarətinin qapısına gətirdilər ki, şah orada mənzil etmişdi, Məhəmməd Hüseyin xan Qacar sərkəşbaşı – ki, şaha çox müqərrəblərdən idi, – axundu qapıda əlibağlı görüb, soruşdu ki, bu kimdir? Cavabında dedilər: “Bu haman Molla Pənahdır ki, eşidibsiniz”. Və haman dəm ağızını fohş və latayilata açıb, Molla Pənahha çox yaman fohşlər və itab-xitablər elədi. Axundi-biçarə ərz elədi ki, ey xani-əzimüş-sə’n, siz böyük şəxssiniz və padşahi-İranın mö’təmidi və müqərrəbi-hüzurusunuz, layiq deyil ki, siz dəstgir və günahkar və müqəyyəd və giriftar və biçarə dərmandələrə yaman kəlmələr və fohşu hədyan sözlər buyurasınız. Sizin rütbə və məratibinizə şayistə budur ki, ətvar və əxlaqi-həsənə və göftar və rəftari-nəcibənə sizdən zühur eləsin və bu gunə dərmandə, əsir və xayıf olan acizlərə siz gərək dildarlıq verib, əltaf və mərhəmət və əfvü ətayə ümidi var qılasınız, neinki şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub, dilazarlıq edəsiniz. Məhəmməd Hüseyin xan bu gunə əlamatdan əsla müttəəssir olmayıb yenə fohş və hədyanını ziyadələndirdi. Molla Pənah “hər ke dəst əz can beşuyəd, hər çə dər del darəd bequyəd”²²⁰ məzmununca dəxi tab gətirməyib, haman biədəb xanın cavabını ziyadə fohşkarlıq və dürüstgöftarlıq ilə verib dedi: “Ey xani-nanəcib, qəzayı-sübhəni və dövri-zamanı və müqəddiməyi-fərdəni sən nə bilirsən? Bəlkə sabah şah mənə ənam və xələt də verib xoşal və azad edəcəkdir və ya fələki-kəcrəftar və təqdiri-pərvərdigar bir qeyri təriq ilə yol gedəcəkdir?! Şəb abestənəst, ta çə zayəd səhər”²²¹. Əgər dustağəm – dustağı-şahəm. Sən nəçisən ki, mənə bir zərrəcə asib yetirəsən. Haman bu gunə göftar və rəftar sənin məhz nanəcib və naqabilliyinə nişanədir. Haqq-taala kərim və rəhimdir. Türklər məsəlidir: “Mixi mismar eləyən xalıq var”. Belə rəvayət olunur ki, haman gecə ki, Molla Pənah dustaqxanada məhbus idi və sabahı günü gərək ona tenbeh və bazxast oluna idi, Ağa Məhəmməd şahı iki nəfər pişxidmətləri – Səfərəli bəy və Abbas bəy qətlə yetirdilər. Molla Pənah sabaha kimi yatmayıb, başladı, Ağa Məhəmməd şahın dünyada neçə müddət ömür sürməyini və nə vaxtı fövt etməyini hesablayıb cüstücü etməyə. Buna görə rəml atıb, qism-qism sıfırlar yazıb, onları sağdan sola və soldan sağa keçirib, çox diqqətlə hesaba baxanda ona yəqin oldu ki, şah gərəkdir haman gecə qətl olunub, bir də sübh tülü’unu və günün şəfəqini görməyə onum macalı olmasın. Ürəyi təskinlik tapıb, zindanböyüydən soruşdu ki, şəhərdə təzə bir əhval və şuriş yoxdur ki? O, cavab verdi ki, bir şey bilmir. Molla Pənahın gözünə yuxu getməyib, sübh tezdən yenə zindanbandan istifsa etdi ki, şəhərdə nə xəbər var? Şuriş və inqilab asarı müşahidə olunmur ki? Zindanböyü bu səfər də Molla Pənahın ürəyini sakit edə bilməyib, cavab verdi ki, o, bir xəbər

eşitməyiibdir. Amma çox çəkmədi ki, Ağa Məhəmməd şahın qətlə yetişmək xəbəri şəhərə dağıldı. Böyük səriş və qovğa əmələ gəldi. Qızılbaş xanlarının hər birisi sərasimə və pərişan öz təvabeləri ilə əllərinə gələni götürüb, fövc-fövc yola düşüb qaçmağa şüru' elədilər və şəhər xalqının bəziləri şah olan imarətə tökülb, qarət etməyə başladılar. Ağa Məhəmməd şahın başını – ki, bədənindən cüda etmişdilər, – bihörmət edib, təpiklər altına saldılar. Tamamı dustaqxana əhlini azad etdilər. Molla Pənah dəxi salamat zindandan çıxdı; “mixi mismar eleyən tanrı” onun da-dına yetişdi və çoxlarını Ağa Məhəmməd şahın qəzəbindən xilas elədi.

Şahın bu sayaq məqətlər olmağı Molla Pənahə ziyadə tə'sir edib, aşağıdakı əş'arı Molla Vəli “Vidadi”²²² təxəllüsə – ki, o da əhli-təb’ və onunla birelli idi, – yazıb göndərdi:

Ey Vidadi, gərdişi-dövrani-gəcərəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padşahi-qadirü qəhhərə bax!

Sübh söndü şəb ki, xəlqə qiblə idı bir çiraq,
Gecəki iqbalı gör, gündüzdəki idbara bax!

Taci-zərdən ta ki, ayrıldı dimağlı-pürqürur,
Payimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qılımdı siyaset etməyə,
Qurtaran məzлumu zalimdən o dəm qeffarə bax!

İbrət et Ağa Məhəmməd şahdan, ey kəmter gəda,
Ta həyatın var ikən nə şahə, nə xunkarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qızı, nə oğula, nə aşına, nə yarə bax!

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çevir ali-əbaya, Əhmədi-Muxtarə bax!²²³

Ağa Məhəmməd şahın bu gunə hökmi-adili-padşahi-qadirü qəhhərin qəzəbinə giriftar olub, qəflətən ölməyi barəsində Mirzə Cəmal Qalabəyi öz tarixində bu şe'ri yazıbdır:

Ari, bu növ' adət edibdir bu ruzigar,
Hərgiz cəlalü şövkətinə yoxdur etibar.

Nakam, həsrət ilə gələnlər gedib tamam,
Sultanü xan, mirü gəda, şahü şəhriyar.

Dilşad olmağa hamı fürsət zəmanədə,
Beş gün murad ilə keçə, haşa, bu kəcmədar²²⁴.

Hərçənd Molla Pənah Ağa Məhəmməd şahın əlindən xilas oldu, amma Məhəmməd bəyin əlində giriftar və məqtlul oldu. Məhəmməd bəy dəxi İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi ki, rəşadət və şücaətdə məşhur bir xoşsuret və hünərmənd cavan idi ki, hamı xəlayiq onu sayıb hörmət edərdilər. Ağa Məhəmməd şah məqtlul olandan sonra Məhəmməd bəy onun tamamı nəqdi-cinsinə sahib və mütəsərrif olub və Qarabağ əhlini başına cəm edib, bir neçə müddət, İbrahim xan Bələkandən müraciət edənə kimi, hökmranlıq elədi. Məhəmməd bəyin Molla Pənahı ölü-dürtmeyinə bir neçə səbəblər göstərirler. Əzancümlə birisi budur ki, Molla Pənah İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbiri-kar bir şəxs idi. Ol vaxt Məhəmməd bəy ona çox hörmət edərdi ki, onun vəsatəti və tədbiratı səbəbinə İbrahim xana yaxın ola və bir para mətləbləri və muradı var idi. xahiş edirdi ki, Mollanın tədbiri ilə xandan o metləblər hasil ola. Amma Məhəmməd bəyin düşməni çox idi. Tamam əmizadələri və İbrahim xanın əqrəbaları və müqərrəbləri ona hasid və müanid idilər və mane olardılar ki, məbadə xan Məhəmməd bəyi özünə müqərrəb edə və həmə vəqt onun pisliyini xana söylərdilər və Məhəmməd bəy bu bərədə Molla Pənahdan bədgüman olmuşdu.

Bir səbəb dəxi bunu göstərirler ki, Molla Pənahın Qızxanım adında bir cəmilə övrəti var idi ki, Məhəmməd bəy onun hüsnü camalının tə'rifini eşidib, ona məhəbbət və əlaqə bağlamışdı. Övrət cahilə və cavan, axund qoca və piran idi və bundan əlavə Məhəmməd bəyin rəşadət və şücaəti, xoşəndam və kamalü fərasəti və padşah xəzinəsi əlində olmayı övrəti dəxi də ziyadə əlaqələndirmişdi və o, Məhəmməd bəyə demişdi ki, nə qədər ki, Molla Pənah hali-həyatdadır, mən şərən sənə gedə bilmərəm və bu səbəbə Məhəmməd bəy Molla Pənahın qətlinə həris idi və bir səbəb də bu idi ki, bir para bədxahlar özlərinin səlahi üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Molla Pənahı öldürtsün, ta ki, onlar Məhəmməd bəyin hüzurunda sahibi-kar və nəf'bərdar olsunlar. Qərəz, hər hal ilə olmuş isə də, yəqini budur ki, Məhəmməd bəyin əmrilə Molla Pənahı oğlu Əliağa ilə və bir qövlə görə, Qasim bəy ilə Cıdır düzü adlanan yerdə – ki, Şuşa şəhərinin günçixan səmtində bir səfali yerdir, – həlakətə yetiriblər²²⁵.

Belə rəvayət olunur ki, çün Molla Pənahı oğlu Əliağa ilə qətlgaha gözübağlı aparıldılar və qətlgah Xəzinə qayası hesab olunurdu – ki, ziyadə

dəhşətli, uca və sildirim bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə atarlamış, – əsnayı-rahda Molla Pənah onu qətlgaha apardıqlarını anlayıb, getməyə taqəti olmayır və bilaixtiyar yerə yixilib təvəqqəf edir ki, əvvəlcə onu qətlə yetirsinlər ki, oğlunun ölməyini görməsin. Burada onların hər ikisini qətlə yetirirlər. Haman yerdə Mollanı dəfn edib, qəbrinin üstə günbəz tikdiriblər ki, “Molla Pənah günbəzi” adı ilə məshhurdur. Amma bu halda haman günbəz uşub dağılıbdır. Onu təzələyib qaydaya salmaq Qarabağ şüəra və üdəbasının mühüm vəzifələrindən hesab olunur²²⁶. Molla Pənah qətl olunubdur haman salda ki, Ağa Məhəmməd şahın məq-tul olunması vaqe olubdur. 1212-ci tarixi-hicriyyədə ki, miladın 1797-ci ilinə mütabiqdir. Qətlə yetişən zaman təxminən həştad sinninde imiş.

Molla Pənah Vaqifin asarı əş'arına geldikdə kəmali-təəssüfle bunu deyə bilərik ki, onlar əlan nüdrətən tapılmaqdadırlar və Azərbaycan türk-lərinin çoxusu onlardan bixəbərdirlər.

Hicrətin 1244-cü sənəində – ki, miladın 1828-ci sənəsinə mütabiqdir, – Mirzə Yusif Qarabağı²²⁷ məşhur Mirzəcan bəy Mədədovun²²⁸ ilhah və təvəqqeyinə görə, bir məcmuə tərtib elədi. Haman kitabça “Məcmueyi-Vaqif”²²⁹ adlanıbdır ki, onun dibaçəsində müxtəsərən Vaqifin tərcüməyi-əhvali zikr olunub və onun əş'arından və kəlamından ümdələri, əvvəl müəşşərat və müxəmməsat və ondan sonra qəzəliyyat və mürəbbəat yazılıbdır. Haman məcmuə 1272 (1856)-ci sənədə Teymurxanşurada təb' olunubdur ki, indi çox çətinlik ilə tapılır. Və bundan əlavə bir məcmuə də-xi Adolf Berjenin²³⁰ sə'y və himməti ilə tərtib olunub, 1857-ci sənədə Leypsiq şəhərində çap olunubdur. Əgərçi bu məcmuə “Azərbaycan şüərasının asarı və əş'arı”²³¹ adlanır, amma ona ancaq Molla Pənah Vaqifin, Qasım bəy Zakirin və bir para Qarabağ şairlərinin kəlamı daxil olubdur. Belə ki, “Qarabağ şüərasının asarı” təsmiyə olunsayıd, dəxi də haqq və sa-vab olardı və cənab Berjenin məcmuəsini tərtib edən Zaqafqaz müftisi Hüseyin əfəndi Qaibov olubdur ki, ol cənabin şeir və ədəbiyyata artıq meyl və həvəsi var idi. Bu məcmuə dəxi əlan çox az tapılır.

Bundan əlavə Molla Pənah Vaqifin divani-əş'arı sabiqdə “Təzə hə-yat” ruznamesinin və bəd “Sədayi-həqq” in müdürü mərhum Həşim bəy Vəzirovun sə'y və ehtimamı ilə 1-ci sənədə – ki, tarixi-məsihiyyənin 1908-ci ilinə mütabiqdir, – Badkubədə çap olunub, “Təzə həyat” in müş-tərilərinə hədiyyə olaraq paylanıbdır²³². Müştəri olmayanlar üçün nüsxəsi bir manatdan satılmaqdadır.

Vaqifin əş'ari-nəfisəsi Vəzirov cənabları tərtib qıldıqı məcmuədə bu qərar üzrə mətbudur: müəşşərat, tərcibənd, müəşşəratı-müstəzad, müxəmməsat, müxəmməsatı-müstəzad, qəzəliyyat və mürəbbəat. Məc-

muənin başında Haşim bəy Vəzirov Molla Pənahın tərcümeyi-halına dair bir para mə'lumat veribdir. Və lakin bu məcmuəyə yenə də Molla Pənah Vaqifin bə'zi əş'ar və kəlamları daxil olmayıbdır. Hər halda Haşim bəyin bu zəhməti şayani-təhsin və təbrik bir əsərdir ki, onda məşhur şairimizin asarı cəm olubdur.

Eşitdiyimizə görə, bu kitab satılıb qurtarıbdır. Onun ikinci dəfə təb və ucuz qiymətə intişar olunması məməldür.

Vaqifin əş'ar və kəlamından bir neçəsini nümunə üçün burada yazımaqdan irəli gələn bu müqəddiməni zikr eləməyi lazımlı bildik. Molla Pənah milli şair olduğuna binaən, onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyanə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibəsə, xah müxəmməsat və xah mürəbbəat və xah qəzəliyyat, tamamisi ürəkdən və həqiqi həyatdan nəş'ət edən əsərlərdir ki, yuxarıda zikr olundu. Bu qisim əsərlərdən masəva Molla Pənahın bir çox əş'ar və ədəbiyyatı dəxi vardır ki, onlarda öz müasirlərinin ayinü adati, adabü əxlaqı və dolanmaları artıq məharət ilə rişteyi-nəzmə çəkilibdir. Belə ki, onlar gələcək nəsl üçün böyük bir yadigar məqamındadır. Hərgah Vaqif ilə Vidadinin bir-birinə yazdıqları kağızları möhtərəm oxularımız mütləci buyursalar, sözümüzü təsdiq edərlər. Nümunə üçün onlardan bir neçəsini burada göstəririk.

Molla Vəli “Vidadi” təxəllüs həzl və lətifə yolu ilə öz dostu Vaqifə yazır ki, Vaqif, sən nə tez sənəmlərdən usanıbsan ki, onların birini bir inəyə qiymət eləyirsən və bir az vaxt mürur edəndən sonra onların birini bir keçiyə satacaqsən və hətta müştəri naz eləsə, ona minnət də edəcəksən. Sonradan yazır ki, Vaqif, sənin “ipin dolaşıbdır”, düşübsən araya və səni qınamaq da rəva deyil, çünki zəmanə dəyişirilibdir – oğul ataya baxmaz, qız anaya. Möhlət ver bir övrət də mən alaram örökən, çatı toxunmaq üçün. Yə’ni sənin kimi mən də sənəmlərin qədr və qiymətini ucuz tutaram.

Vaqif dəxi lətifə sağında Vidadinin cavabında xan qulluğunda olmağınə dair bu şeirləri yazır:

Ey Vidadi, yenə xan qulluğunda
Qaim olub, nə qiymət eylərsən?!
Yaman gözdən Allah özü saxlasın,
İxlas ilə, kişi, xidmət eylərsən.

Belə dursan o qapıda qış və yaz,
Yetişərsən bir çörəyə sərefraz,
Bu doğru yolundan əyilsən bir az,
Yəqin bil ki, çox xəyanət eylərsən.

Bizim hərəmlərdir Qur'an oxuyan,
Üstündən-başından ənbər qoxuyan,
Onlar deyil örkən, çatı toxuyan,
Kimin işin kimə nisbət eylərsən?!

Dolu-dolu qocalıbsan babalıq,
İndi belə sal kürkünə yamalıq,
Pis övrətin peşəsidir cul, alıq,
Yaxşılara onu nisbət eylərsən?!

Qapıda uzadar uzun gəbəni,
Sayıq dur, toyuğa yedirmə dəni,
Övrət döyə-döyə öldürür səni,
Nə belə yatırsan, qəflət eylərsən.

Sizdə ki, bir övret qurar bir palaz,
Boşalıb, olanda əbrişi nasaz,
Çağırır, caxdırır hər yerinə paz,
Bunu ona bir mə'rifət eylərsən.

Xoş halına sənin, uzun dırnaqlı,
Baldırı çırməkli, yalın ayaqlı,
Yorğani, yasdığı tozlu, torpaqlı
Həmdəm ilə hər dəm səhbət eylərsən.

Əllərin, üzlərin yuduqları yox,
Yaşlarında doğru dedikləri yox,
Hazır çobandalar, düdükləri yox,
Onlar ilə necə ülfət eylərsən?!

Günün qulağı ta oradan batar,
Mitilin bürünər çəşət dək yatar,
Öz evini tamam özgəyə satar,
Əger yanın bir dəm xəlvət eylərsən²³³.

Qəribə hal budur ki, yüz ildən bəri bizim tərəkəmə xalqının dolana-cağı dəyişilməyibdir. Necə ki, Vaqifin əsrində onlar narahat və natəmiz və fəna bir halda güzəran edirdilər, indi də haman qərar üzrə məişət et-məkdədirirlər. Tərəkəmə övrətlərinin çoxusu əsla təmizlik bilməzlər. Necə ki, şair onları vəsf edir, uzun dırnaqlı, baldırı çırməkli, yalın ayaqlı, yorğani, yasdığı tozlu-torpaqlı, həmin bizim tərəkəmə xalqının övrətləridir ki, əllərin, üzlərin həftədə bir dəfə yumazlar, başların daramazlar, danışmaq bilməzlər və örökən, çatı toxumaqdan qeyri bir şeyə qabiliyyətləri yoxdur. Həqiqətdə “Hazır çobandalar, düdükləri yox”.

Bunlardan əlavə, Vaqifin tə’rif-i-çuxa, nimtənə, kürk, tūfəng və vəsfi-həmməm və mədhi-valiyi-Gürcüstan barəsində yazdığı müxəmməslər bə’zilərə boş və biməzmun gəlir isə, həqiqətdə əhli-mə’rifət nəzərində gözəl əsərlərdir. Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, adab və əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və filcümlə, ol əsrin övza’ və dəstgahını Vaqif əleyhərəhmə – ki, sözün ustadi-bimisli hesab olunur, – gözəl əş’ar və kəlamı-abdar ilə ya-ziib, gələcək üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur. Məsə-lən, Vaqif özü həm molla və şair isə də, vaxtin təqazasına görə onun meyl və könlü silah və əsləhəyə dəxi olub, ığidlik iddiyasına həm düşürmüş və məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış. Bu cəhətdən şairin Şirvan hakimi Məhəmmədhəsən xandan tūfəng arzu və təmanna etməyi gərək bizə əcaib gəlməsin və tūfəngə onun nə qədər meyl və şöv-qü olmağı şairin öz sözlərindən görünür:

Qırırlar könlüm tūfəngdən dəm vuranda mar tək,
Od çıxar ağızından ol dud ilə çaxmaq bar tək,
Gülləsi əşkim əsər, çeşmim şərarı nar tək,
Müşk, barut ətrilə həm türreyi-tərrar tək,
Etmədi mütləq dimağımı müəttər bir tūfəng²³⁴.

Şairin tələb etdiyi tūfəng gərəkdir hər cəhətdən bieyb və mümtaz olsun, yoxsa o, hər bir sıniq-sökük tūfəng arzusunda deyil:

Hər kim istər kim, vücudi mərəkə ara gərək,
Kəndi zatından silahü əsləhə ə’la gərək,
Gülləsilə xuni-ə’da tökməyə sövda gərək,
Ger tūfəng olsa, bizə mümtazü bihəmta gərək,
Vaqifa, yoxsa, deyil məqbulumuz hər bir tūfəng.

Məhəmmədhəsən xan Şirvani Vaqifin xahiş və təmənnasını, əlbəttə, yerinə yetirib və özü gözəl bir şe’ri-müxəmməs yazib tūfəng ilə ona irsal etmişdir və haman kağızda Vaqifin şeir və kəlamına təhsin oxuyubdur:

Şe’rinə təhsin ki, yetməz hiç bir əş’ar ona,
Hər kimin var isə həddi, söyləsin göftar ona,
Kimsə ləb tərpətməsin kim, gəlməz istifsa ona,
Eybdir Müştəqdan bu sözləri izhar ona,
Tutmasın nəzm rəkakət, var isə kəmtər tūfəng.

Vaqifin gözəl əş’arlarından birisi də Tiflisin tə’rifində yazdığı müxəmməsdir ki, onda Tiflis gözəllərin tə’rif edib, hamamlarda təbiətdən

cari olan suları və Kür çayının suyunu vəsf qılıbdır, valinin mədhi ilə xətmi-kəlam edir. Haman müxəmməsdə Vaqif Tiflisi dünya şəhərlərinin cənnəti hesab eləyir ki, ona huri və pərinin cəmiyyəti yiğilibdir və hər bir qism ne'mət ilə haqq-taala o məkanı məmlüvv qılıbdır. belə ki, şair bağırızvanda dəxi Tiflisin gözəlləri ikim məhvəşləri təsəvvürə gətirə bilmir:

Bağırızvanda əgər huriyü qılman çıxdur,
Bu gözəllər kimi məqbulü müzəyyən yoxdur.
Nəslbərnəsl gözəlli bulara buyruqdur,
Mən görənlər ki, mələkdən, pəridən artıqdur,
Hələ derlər ki, bulardan dəxi ələləri var.

Hamamların barəsində yazmışdır:

Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur,
Həşt cənnət kimi hər guşəsi bir mətlə'i-nur,
Bir əcəb abi-rəvan gərm qılıb onda zühur,
Şükr təqdirinə, ey qadirü qəyyumü qəfur,
Lütfünün bəndələrə ne'məti-üzəmləri var.

Mənbei-cudü kərəmdən açılıb dürri-xoşab,
Basəfa hovza dəmadəm tökülür misli-güləb,
Görsə bir kərrə onu mən kimi bir xanəxərab,
Getməz ondan dəxi bir canibə manəndi-hübəb,
Getsə də badə başı, mənzilü mə'vaları var*.

Gürcüstan valisinin haqqında bu sayaq xeyir-dualar eləyir**:

Vaqifa, səndə ki, yoxdur bilirəm zöhdü riya,
Şərti-ixlas gərək eyleyəsən şimdə əda,
Eylə bu valiyo, oğlanlarına xeyr-dua
Saxlaşın onları öz hifzi-pənahında xuda,
Hasıl etsin nə qədər dildə təmənnaları var.

Özgə bir müxəmməsində Vaqif valinin oğlu Eulon xanı belə tə'rif eləyir:

Valinin çeşmi-çırağı, vəh, nə türfə can imiş,
Külli Gürcüstanın üstə sayeyi-sübhan imiş,
Düşməni pamal edən sərdarı-valaşan imiş,

* Mə'lumdur ki, rus şairlərindən məşhur Puşkin²³⁵ dəxi tiflis hamamlarını vəsf qılmışdır. Vəli Vaqif yazdığı vəsflər daha da ziyanə şairənə vəsflərdir.

** Gürcüstan valisi – İrakliyi-dövvüm ki, Gürcüstanın müqtədir padşahı he-sab olunur

Aləmin sərdəftəri, adı Eulon xan imiş,
Saxlaşın Allah pənahında, əcəb oğlan imiş.

Hiç yoxdur nisbəti özgə diyarın xanına,
Bir cavandır kim, yaraşır padşahlıq şanına,
Dəyməsin afət yeli, ya rəb, güli-xəndanına,
Sərbəsər aləm gərkidir baş əye fərmanına,
Taqi-əbruyi-lətfi qibleyi-iman imiş.

Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,
Çox bəyəndim özünü, həm ləhceyi-göftarını,
Maşaallah, zahir etmiş ululuq asarını,
Belə sandım ki, mələkdir əvvəla didarını,
Xeyli çağdan sonra bildim ki, gözəl insan imiş.

Sair oğlundan xanın gər olmadıq biz ruşinas,
Mane'i yox, onları həm eylədik bundan qiyas,
Bu çiraq böylə çiraqdır*, eyləmiş nur iqtibas,
Vaqifa, sən qıl xudaya hər zaman şükrü sipas,
Valinin ocağı böylə gün kimi taban imiş.

Bu əş'ardan mə'lum olan budur ki, Vaqif İbrahim xan ilə və yainki muğanlı Cəmil ağa ilə bir yerdə Tiflisə gedən zaman İrakli padşahının oğlu Eulon xan ilə görüşübdür və bəlkə onun xələt və ənamına nail olubdur. İştə bu münasibətlə onu tə'rif və tövüsif eləmişdir. Həmçinin Vaqif Tiflis-də olan vaxtda və ol beytüs-səfanı seyr və tamaşa edən əsnada onun gözü kəlisadan çıxan tərsa qızlarına sataşıb və onlardan birisi şairi valeh və heyran edibdir:

Vaqifəm, ta ki, gözüm onun sataşdı qaşına,
İstədi mehrabü mənbərdən xəyalım daşına,
Şimdi bildim ki, nə gəlmış Şeyx Sən'an başına,
Ya budur kim, Tiflisi qərq eylərəm göz yaşına,
Ol sənəm vəslİ mənimcün ya kəlisadan çıxar.

Xan qızının Şuşa qalasından çıxıb, Gəncəyə getməyini dəxi Vaqif suznak sözlər ilə nəzmə çəkib və gözlərinə xitabən deyir ki:

Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın
Peykanı çıxıb zəxmi-cigərdən gedəcəkdir.

* Berjenin məcmuəsində “çiraq” əvəzində “ocaq” yazılıbdır: Bu ocaq böylə ocaqdır, eyləmiş nur iqtibas.

Bu xüsusda yazdığı müxəmməsi şair bu bənd ilə tamam edir:

Yarın sənə iqrarı gər iqrar isə, Vaqif,
Hər dərdi-dilindən ki, xəbərdar isə, Vaqif,
Səbr eylə, əgər yar sitəmkar isə, Vaqif,
Çək başına, bir fikrin əger var isə, Vaqif –
Kol* sərvqədin sayəsi sərdən gedəcəkdir.

Mirzə Cəmalın tarixində İbrahim xan ilə Cavad xanın mabeynində qərabət olduğu yazılmışdır. Vaqifin bu müxəmməsinin bir bəndindən belə anlaşılır ki, xan qızını Gəncəyə gəlin aparırlarmış:

Saqı, nə durubsan, sölə, dövran yola düşsün,
Hamı dağılıb, mütrübi-xoşxan yola düşsün,
Çalsın dəfü ney, naləvü əfqan yola düşsün,
Bu gecə gərəkdir irəli can yola düşsün,
Fərda ki, sürəhiqədū gərdən gedəcəkdir.

Vaqifin məşhur müxəmməslərindən birisi də övsafi-dilbər barəsində yazdığıdır. Rəşid Əfəndiyev “Şaki” təxəllüs yazdığı nəzirə də Məhəmməd Əleyhissələmin mədhi barəsindədir.

Vaqif:

Gülşən sənə yoxdur bu nəzakətdə qərinə,
Kuyin çəməni tə’nə vurar xüldi-bərinə,
Sünbül onu görgəc özünü saldı qəminə,
Bəh, bəh, nə əcəb, şükr xudanın kərəminə,
Olmaž belə qamət, belə gərdən, belə sinə.

Şaki:

Qur’ani xuda nazil edib bəndələrinə,
Təklif edib onunla qamu aləmi dinə,
Vəhyi gəlib ol müxbiri-siddiqül-əminə,
Atasıdır Abdulla, anasıdır Əminə,
Olsun səlavat ruhi-rəsulüs-səqilinə.
İsmi ki, Məhəmməd, yox mədhinə hacət, qurban ola ümmət
Bir sahibi-elmə, bir xazini-fənnə, bir baniyi-dinə,
Qurban belə elmə, belə fənnə, belə dinə,
Bəh, bəh, nə deyim, şükr xudanın kərəminə.

Vaqifin müxəmməsi-müstəzadının ən mərğubu budur:

* Ki ol – red.

Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə,
Nə türfə cavansan!
Ağzin kimi yox qönçə, yanağın kimi lalə,
Gülzari-cinansan!
Görsə yüzünü məh yetər, əlbettə, zəvalə,
Xurşidi-cahansan!
Heç bəndə sənə olmaya, ya rəb ki, həvalə,
Sən afəti-cansan!
Söz yox bu zənəxdanü rüxə, bu xətü xalə,
Xubluqda ə'yansan!

Dibaçeyi-lövhə qələmi-katibi-qüdrət
Yazmış səni əvvəl,
Heç adəmə üz verməmiş əsla belə surət.
Pürzinətü seyqəl,
Zülfün sözü hər nüsxədədir, ey pəritələt,
Bir şərhi-mütəvvəl.
Göydə yetirər müttəsil ayə, günə xiclət,
Hüsnündəki məşəl.
Müjganın urar tə'nə oxun göydə hilalə,
Xub qaşı kamansan!

Rəftari-qədin eylədi sayə kimi pamal
Şümşadi çəməndə.
Qan ağladar ol qönçeyi-xəndəni məhü sal,
Lütfündəki xəndə.
Sultani-cahan sərvərisən, sahibi-iqbəl,
Aləm sənə bəndə.
Göftarin edər tutiyi-şəkkərşikəni lal,
Hər nitqə gələndə.
Sən Xosrov olubsan, bəli, hər şərhi-məqalə
Şirini-zamansan!

Sənsən, sənəma, cümleyi-xubanə şahənşəh,
Yox sən kimi dilbər.
Bürqə üfüqündən ki, üzün bir çıxa nagəh,
Xurşidə bərabər,
Salır özünü ziri-niqabə şəfəqi-məh,
Manəndeyi-əxtər.
İnsan ola bilməz bu sıfət pakü münəzzəh,
Cəm olsa sərasər.
Sən cinsi-mələksən yetişibsen bu kəmale.
Ya ruhi-rəvansan?

İsna əşərə çakəri-kəmtər ola Vaqif,
Sərdarıdır ə'la,
Xaki-dəri-övlədi-peyğəmbər ola Vaqif,
Neylər dəxi dünya?

Ol gündə ki, həngameyi-məhşər ola, Vaqif,
Tut daməni mövla!
Fəryadəsin Heydəri-səfdər ola, Vaqif,
Xövf eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayı-vəbalə,
Tövfiq bulansan!

Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı qafiyələr bir o qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz və mə'rifətsiz adam onları eşitsə, mütəəssir və məs-rur olar. Nümunə üçün bir neçəsini zikr edək:

Ay qabaqlı, bulud zülfü gözəlin
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, böylə güzel olmaya,
O ev bərbad olub talanmaq gərək.

Sərxoş durub sarayından baxanda,
Ağ gərdənə həmayillər taxanda,
Qaşa vəsmə, gözə sürmə yaxanda,
Canım eşq oduna qalanmaq gərək.

Çıxa sarayından canlar alan tək,
Xışmə gələ gəh-gəh qəhri olan tək,
Dal gərdəndə qıvrım saçılılan tək,
Tərpənəndə hər yan bulanmaq gərək.

Vaqif, sənin işin müdam ah olsun,
Səg rəqibin ömrü qoy kütah olsun,
Həmdəmsiz kimsənə istər şah olsun,
Gədadır ol kimsə, dilənmək gərək.

* * *

Qaynar gözlərindən, şüx baxışından
Əcayıb fitnələr, fe'llər görünür.
Səf-səf duran siyah kirpiklərindir,
Yoxsa ki, gözümə millər görünür?

Gedən, getmə, bir bəri bax, ay gedən,
Gözüm doymaz sən tək güzel kimsədən,
Gah yaxadan şö'lə verir ağ bədən,
Gah olur ki, nazik əllər görünür.

Qəddin tə'nə vurar o sərvi-naza,
Can qurban eylərəm sən tək şahbaza,
Üzün kimi, zülfün kimi tər-taza
Nə lalələr, nə sünbüllər görünür.

Vaqif, yad et səni yad eyləyəni,
Mən sevirəm mənə yarım deyəni.
Qoymaz göz öndən sevən sevəni,
Könüldən könülə yollar görünür.

* * *

Al geyinib çıxsan gülşən seyrinə,
Yığılır başına güllər, dolanır.
Məhtabi-hüsünən bəndə fərmandır,
Qulluğunda aylar, illər dolanır.

Görməmişəm sən tək bir mələkzadə,
Dərdini çəkərəm həddən ziyadə,
Kirpiklərin ucu düşəndə yadə,
Bağrımın başında millər dolanır.

Mən bir Fərhad, sən bir Şirindəhansan,
Dərdin zahir, amma özün nihansan,
Gözəllik babında şahi-cahansan,
Qulluğunda daim ellər dolanır.

Ləblərin bağrimi pürxun eyləmiş,
Açılmış göz yaşım Ceyhun eyləmiş,
Həsrətin Vaqifi Məcnun eyləmiş,
Onun üçün gəzər çöllər, dolanır.

* * *

Doldu dimağıma zülfün ənbəri,
Valeh oldu könül həvədən sənə.
Əlim yetməz, namə yazib dərdimi
Göndərəydim badi-səbadan sənə.

Oturuşun gözəl, duruşun gözəl,
Sallanışın gözəl, yerişin gözəl,
Xuyun, xülvən gözəl, hər işin gözəl,
Bəxş olub bu xubluq xudadən sənə.

Qəm evindən saldın künçə Vaqifi,
Eylədin tuyindən incə Vaqifi,
Neçün incidirsən bunca Vaqifi,
Nə hasil bu cövrü cəfadən sənə?

Sevgili yarın fərağında badi-səbadan əhval diləyir:

Badi-səba, bir müjdə ver könlümə,
Ol güli-xəndanım neçün gəlmədi?
Xəyalım şəhrini qoydu viranə,
Sərvərim, sultanım neçün gəlmədi?

Ağzı xeyir sözlüm, dili dileklim,
Bir türfe ağ əllim, gümüş biləklim,
Qarıçqay cilvelim, tavus bəzəklim,
Libası əlvanim neçün gəlmədi?

Qaşı kəman, kirpikləri qəməlim,
Ağzı şəkər, dodaqları yeməlim,
Əlvən kəlağayı, bəyaz məməlim,
Sinəsi meydanim neçün gəlmədi?

Vaqif, ilə döndü bir saətimiz,
Nə səbrimiz qaldı, nə taqətimiz,
Olur indən belə qiyamətimiz,
Gəlmədi cananım, neçün gəlmədi?

* * *

Ey Kə'bəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Hər zaman kuyində ziyyətətimdir.
Qiblə deyib, qaşlarına baş əymək
Gecə-gündüz menim ibadətimdir.

Hər nə desəm, sən incimə sözümdən,
Sərəxəsunam, yox xəbərim özümdən,
Şol qamətin yayılanda gözümdən,
Sanasan ki, həşrү qiyamətimdir.

Bağlamışam din-imani zülfünə,
Mənim kimi heyran hanı zülfünə?
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Sənsən mənim ayım, günüm, hilalım,
Dövlətim, iqbalmı, cahım, celalım,
Gözəl üzün daim fikrü xəyalım,
Sözün dildə şirin hekayətimdir.

Sonalar xəcildir siyah telindən,
Tutılar lal olur şirin dilindən,
Şikəstə Vaqifəm, sənin əlindən
Hər kimə ki, yetəm, şikayətimdir.

Gözlərin vəsfində yazılıbdır:

Kaman qaş altında, al yanaq üstə
Nə xoş xumarlanır məstanə gözlər.
Sürməli kirpikdən oxlar çəkilib,
Eyləyir bağımı nişanə gözlər.

Qəmzə peykanılə tökdü qanımı,
Xətalara saldı din-imanımı,
Əyri durdu, süzgün baxdı, canımı
Aldı o şux gözler, amma nə gözler.

Siması şəhləyi, tərhi badami,
Baxışı mehriban, özü həramı,
Quldur ona siyah zülfün temamı,
Ola bilməz belə şahanə gözlər.

Səmən iysi, səhabı zülf, ay qabaq,
Qönçə dəhən, dür diş, ərgəvan dodaq,
Münəvvər üz, lalə zənəx, tər buxaq,
Tamam bir yanədir, bir yanə gözlər.

Vaqif ki, düşübdür əqlü kamaldan,
Əksik olmaz başı qovğadan, qaldan,
Nə zülfərdən bilin, nə xəttü xaldan,
Eyləyibdir onu divanə gözlər.

Zülfün vəsfində:

Ay kənarı qabağında qiy kimi
Bürünür, çulğanır yanağa zülfün.
Sanasan bulutdur, ənvər üzünü
Bədr ayı tək almış qucağa zülfün.

Şahmar təki gərdənində bulanır,
Güllər bilə sığallanır, sulanır,
Həlqə düşüb, buxaq altda dolanır,
Baş qoyur, sarınır qulağa zülfün.

Xəstə Vaqif onun sərgəştəsidir,
Bağrı qızıl qanın ağıştəsidir,
Hər tari-tərrarın can rıştəsidir,
Qoyma ki, tökülsünayağa zülfün.

Ayrılıqdan şikayət:

Yenə məni yaxar-yanar odlara –
Dağılmış ayrılıq saldı, sevdiyim!
Men ha öldüm möhnət ilə, dərd ilə,
Can sənin yanında qaldı, sevdiyim!

Siyah zülfün buxaq altda qırılır,
Ala gözler can almağa sayırlır,
Canandan ayrılan candan ayrırlır,
Xalq içində bir məsəldi, sevdiyim!

Sərv qəddin sənubərə tay deyil,
Tamam sənin təki gülbədən deyil,
Dəxi əzəlki tek sən görən deyil,
İndi halim yaman haldı, sevdiyim!

Ol Xədicə haqqı, Səkine haqqı,
Xeyrənnisa haqqı, Əminə haqqı,
Kə'bo, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!

* * *

Yenə səni gördüm, bağrim oxlandı,
Ey əf'i baxışlı, havalı sərxoş!
Üzün göyçək, qaşın cəllad, gözün şux,
Görmədim sən təki maralı sərxoş!

Didarına müştaq olub qalmalı,
Başına dönəməli, dərdin almalı,
Bir ayna qabaqlı, əyri çalmalı,
Əlvan kəlağaylı, səfali sərxoş!

Gözləri sürməli, yanağı xallı,
Bir laçın sövdəli, tərlan xəyallı,
Qolları bazbəndlili, boynu heykəlli,
Ağ əlləri əlvan hənalı sərxoş!

Oturusu Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmkar, yarı gileyli,
Gecə-gündüz zövqü səfadə meyli,
Həm özü, həm fikrү xəyalı sərxoş!

Əqlin aldın, yarə deyin, Vaqifin,
Yanaltdın əlifin, beyin Vaqifin,
Üz göstərdin, yixdin evin Vaqifin,
Həm özü, həm fikrү xəyalı sərxoş!

* * *

Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək,
Həm camal gizlədib, üz göstərməmək,
Gecələr gözlərim xabı görməmək
Ol siyəh-nərgisi-məstanədəndir.

Mən ha səni nuri-ilahi sannam,
Camalının şö'ləsinə dolannam,
Atəşinə mərdü-mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.

Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, aparasan gülüzə,
Soruşar yar ki, bu kimdəndir bize?
Söyləgilən: Sizin divanədəndir.

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq öz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.

Müştəqdir üzünə gözü Vaqifin,
Yolunda payəndaz özü Vaqifin,
Sənsən fikrү zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.

* * *

Ey camalı günəş, zülfəri dilkəş,
Cana saldın atəş çıxanda sərxoş,
Qaldım yana-yana misli-pərvanə,
Olmuşam divanə, getdi əqlü huş.

Çeşmin aldı canı, zülfün im'ani,
Kirpiklərin qanı tökər nihani.
Ey Yusifi-sani, məlahət kani,
Sənə bənzər hanı dilbəri-ləbnuş.

Zəhi pəripeyker, qəddi sənubər,
Aləm sənə yeksər qulami-kəmtər,
Sənsən əcəb sərvər, sərdarı-ləşkər,
Sultani-ziəfsər, şahi-dibapuş.

Hicrində bizarəm, zəlilü xarəm,
Müştəqi-didərəm, ixlaskarəm,
Bəsa ahü zarəm, dərintizərəm,
Qövlünə əğyərim gəl eyləmə guş.

Boyun sərvü-cənnət, gülşənə zinət,
Qaşın məddi ayət, qibleyi-taət,
Vaqifi-pürmöhənət çox çəkib həsrət –
Ta səninlə xəlvət ola həmağış.

* * *

Ey şahı xubların, şuxu dilbərin,
Səndən sənubərin xəcaləti var.
Xoş yaraşır sənə diba nimtənə,
Bu bəzəyin yenə əlaməti var.

Bu zübü ziynətin, şanü şövkətin,
Meraci-rifətin, babi-dövlətin,
Hüsnnü məlahətin, çeşmi-afətin,
Bu qəddü qamətin qiyaməti var.

Məhbubi-müntəxəb, bir alinəsəb,
Qəmzəsində qəzəb, sən saxla, ya rəb!
Gül ruxlu, qönçələb, turuncu ğəbğəb,
Lisanında əcəb hekayəti var.

Olmaز belə adəm, yiğilsa aləm,
Mələkdən mükərrəm, əlavü əzəm,
Özü bir şux sənəm, istiğnasi kəm,
Bizə əmma hər dəm nəzakəti var.

Qişı yay, çeşmi şux, müjganları ox,
Cümlə kəsdən artıq, bərabəri yox,
Cəmalı yanında ayü gün mənsux,
Vaqifin ondan çox şikayəti var.

Vaqifin bu mürəbbəatında şayani-diqqət budur ki, hər misra iki his-sədən tərtib olunmuş və gözəl qafiyələr ilə bağlanmış bəndlərdən əmələ gəlir. Hər bəndin özünəməxsus mə'nası ziyanətənənəzəmə çəkilib, gözəlin hər bir ə'zasi öz rəng və təbiii haləti üzrə tövəsif olunubdur. Məsələn:

Məhbubi-müntəxəb, bir alinəsəb,
Qəmzəsində qəzəb, sən saxla, ya rəb!
Gül ruxlu, qönçələb, turuncu ğəbğəb,
Lisanında əcəb hekayəti var.

Bir dilbərin ki, əslü nəsəbi ali olsa, qəmzəsində qəzəb görünə və o qəzəbdən Allah özü saxlaya, ruxu gül yarpağı kimi lətif, nazik və sürxə mayıl ola, ləbi qönçəyə bənzəyə, çənəsi turunc misal müdəvvər və mü-ətər ola və lisanından xoş avaz ilə əcəb hekayətlər cari ola, əlbəttə, an-caq belə dilbərə məhbubi-müntəxəb demək olar.

Başqa bir qafiyəsində Molla Pənah gözəllik nişanəsini belə bəyan edir:

Açıqbaşda olsa əgər bir dilbər,
Onda bu nişanlar müəyyən gərək:
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfü qamətinə tə'n gərək.

Yanağı laleyi-baharı kimi,
Ləbləri yaqtun kənarı kimi,
Bir dənə nasıftə mirvari kimi,
Başdan ayağadək ağbədən gərək.

Təmizliyə ola meylü həvəsi,
Olmayə aşiqə nazü qəmzəsi,
Gül təki qoxuya nitqü nəfəsi,
Zülfü ya bənəşə, ya səmən gərək.

Qövli sadıq ola, hər fe'lə həlal,
Bilməyə kim, fitnə nədir, məkrü al,
Şam kimi qabaqda dura nitqi lal,
Kəsilsə də başı dinməyən gərək.

Novrəside, ondörd, onbeş yaşında,
Eyb olmaya kirpiyində, qaşında,
Həyasi üzündə, əqli başında,
Ağzı, burnu nazik, üzü gen gərək.

Tavus kimi cilvələnə hər səhər,
Bəzək verə camalına sərbəsər,
Dindirməmiş verə könüldən xəbər,
İşarə anlayıb hal bilən gərək.

Yaşadıqca cavanlana, yenlənə,
Bir hicabda, bir pərdədə əylənə,
Nitqü nəfəsindən canlar dirlənə,
Qulluqda, söhbətdə müstəhsən gərək.

Yaxşı canan gərək, Vaqif, can üçün,
Çox çalışmaq nədir bu cahan üçün,
Bir gözəl lazımdır bizim xan üçün,
Vali qulluğunda ərz edən gərək.

Belə mə'lum olur ki, bu şeirləri Vaqif xanın xahişinə görə yazıb, valiyi-Gürcüstanı firistad etmişdir və ondan arzu və təmənna etdiyi Gürcüstan gözəlidir. Əvvəlki bənddən anlaşılan budur ki, Vaqifin vəsf qıldıqlı dilbər gərəkdir Minqreliya gözəllərindən alınəsəb bir nəcibə

olsun. Çünkü Minqreliya keçmişdə “Açıqbaş” adlanarmış, başları açıq gəzməkləri səbəbinə. Odur ki, qafiyə “Açıqbaş” sözü ilə başlanır. Belə rəvayət olunur ki, vali xan üçün üç vəcihə və gözəl qız göndəribmiş. O qızlardan birisini xan özü alıbdır ki, İzzət bəyimin və Mehdi bəyin anasıdır, adı Nisəxanımdır*. Birisini Məhəmmədqasım ağa²³⁶ alıbdır, adı Minaxanımdır və birini də Əbülfət xana²³⁷ veribdir.

Yuxarıda zikr olunan gözəl və mövzun qafiyələrdən başqa ki, onların ədədi çoxdur və cümləsini buraya küncayışı yoxdur, Molla Pənah Vaqifin bir çox şə'ri-müstəzadı və müxəmməsəti vardır. Onlardan məşhuru əbnayiruzigarın bivəfa və dəyanətsiz olmağı xüsusunda yazdığı müxəmməsdir ki, onun məal və məzmunu, – necə ki dünya vardır, – həmişə təzəlik və doğruluq üzrə baqi qalacaqdır. Haman müxəmməs eyni ilə burada dərc olunur:

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqt görmədim,
Beyətü iqrarü imanü dəyanət görmədim,
Bifəvadan, lacərom, təhsili-hacət görmədim.

Xah sultan, xah dərvisi gəda bilitifaq,
Özlərin qılmış giriftari-qəmə dərdü faraq,
Cifeyi-dünyayadır hər ehtiyacü istiyaq,
Munca kim, etdim təmaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hekayət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
Ol sənə, əlbəttə kim, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq olur yaman,
Bulmadım bir dust ki, ondan bir ədavət görmədim.

Alimü cahil, müridi mürşidü şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,
Həqqi batıl eyləmişlər işlədir cürmi-kəbir,
Şeyxlər, şəyyadü abidlər əbusən qəmtərir,
Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

Hər kişi hər şeyi sevdii, onu behtər istədi,
Kimi taxtū, kimi tacü, kimi əfsər istədi.
Padşahlar dəmbədəm təsxiri-kışvər istədi,
Eşqə həm çox kimsə düşdü vəslili-dilbər istədi,
Heç birində aqibət bir zövqü rahət görmədim.

* Bir rəvayət də budur ki, Gürcüstan valisi İbrahim xan Qarabağiyə göndərdiyi dilbər Cəvahir xanım imiş ki, Gövhər ağayı-mərhumənin validəsidir.

Mən özüm çox kuzəkari kimyagər eylədim,
Sikkələndirdim qübari-tirəni, zər eylədim,
Qara daşı döndərib yaqtı-əhmər eylədim,
Daneyi-xərmöhrəni dürrə bərabər eylədim,
Qədrü qiyət istəyib, qeyr əz xəsaret görmədim.

Gün kimi bir şəxsə gündə xeyr versən sə'd həzar,
Zərrəcə etməz ədayı-şükri-ne'mət aşikar,
Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar,
Dedilər ki, etibarü c'tiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,
Yola salmış bəlkə bəzmi-işrətin çəndanını,
Kim qılıbdır ki, onun qəm tökməyibdir qanını?
Döne-dönə imtahan etdim fələk dövranını,
Onda mən bərəkslikdən qeyri adət görmədim.

Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrү şər',
Alilər xaki-məzəllətdə, dənilər mötə'bər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü ləyaqət görmədim.

Dövlətü iqbalü malın axırın gördün tamam,
Hişmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başadək bir hüsni-surət, qəddü qamət görmədim.

Ey xoş onlar kim, Məhəmməd Mustəfani sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzani sevdilər,
Sidqü ixləs ilə pənc Ali-əbəni sevdilər,
Çardəh mə'sum tek müşkülgüşəni sevdilər,
Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim²³⁸.

Ya imam-əl-ins vəl-cinnü şəhənşahi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-mel'un eyləyə imanə zur,
Şöleyi-hüsənənlə bəxş et tazədən dünyayə nur –
Kim, şəriət məşəlində istiqamət görmədim.

Baş ağırdı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, sə'd heyf kim, bir mahruxsarə nigah,
Qədrbiləz həmdəm ilə eylədim ömrü tobah,
Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.

Vaqifin bu kəlamında hikmətamız və ibretamız sözlər çoxdur ki, onları şair təcrübə üzü ilə söyləyibdir və əksəri dəruni-qəlbdən çıxan suzişli fəryad və nalələrdir. Bu sözlər acı və pürkədar isə də, mənənən haqq və doğrudur. Bunları batıl etməyə əldə dəlilimiz yoxdur.

Filhəqiqə, hansı bir məkan və zamanda və hansı miləl və əqvamin arasında Vaqifin sözləri məzmundan düşüb cifeyi-dünyaya ehtiyac və iştiyاق olmayacaqdır və adamların ə'malı əf'alında kizb və böhtan əvəzin-də doğruluq, qiybət və şeytanət yerində sülh və sazişlik işlənəcəkdir? Bu suallara təskinlik bəxş edici cavablar vermək olurmu?

Tutalım ki, düzlük və sədaqət yoxdur. Bəlkə Adəm atanın övladı arasında haqqşunaslıq, şükrani-ne'mət, şərm və həya, himmət və qeybət, etibar və e'tiqad vardır? Əfsus ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi mə'yus və əfsürdəlil eyləyir. Budur, oxuyun:

Gün kimi bir şəxsə gündə xeyr versən sə'd həzar,
Zərrəcə etməz ədayı-sükri-ne'mət aşikar,
Qalmayıbdir qeyrətü şərmü həya, namüsü ar,
Dedilər ki, etibarı e'tiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

Doğrudan da e'tiqad və etibar, qeyrət və namus, ittihad və ittifaq qeyri millətlər arasında var isə də, heyfa ki, biz müsəlmanlar içində yoxdur. Əgər onlardan bir əsər olsa idi, belə zillət və fəlakətə düşçər olmazdıq və bu anə qədər biz də ağ günə çıxardıq...

Şe'rən qəzəliyyat növündən Vaqifin beş-altı qəzəlləri vardır²³⁹. Onlardan məşhuru və xoşməzmunu Molla Vəli Vidadiyə yazdığı qəzəllərdir:

Kim ki, sövdayı-səri-zülfü-pərişanə düşər,
Gah zindanə, gahi çahi-zənəxdanə düşər.

Afəti-dəhr dəyər ol kəsə kim, kamildir,
Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.

Mord igidlər özünə məhbəsi meydan bilər,
Sanma ki, nakəsü namord bu meydanə düşər.

Eybdən saf çıxar, pakü mübərra görünər,
Hər təla kim, küreyi-ateşi-suzanə düşər.

Piçü tabə düşənin işi, bəli, üzdə olur,
Zülf bu vəchlə ol gülruxi-cananə düşər.

Hər yaman yer ki, ola yaxşıların mənzilidir,
Lə'l daş içrə, xəzinə dəxi viranə düşər.

Şami-qəm şadlıq əyyamına xoş zivərdir,
Necə kim, xali siyəh arizi-cananə düşər.

Ey Vidadı, qəmi-hicranə giriftar olmaq
Bir sənə, bir mənə, bir Yusifi-Kən' anə düşər.

Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.

Bu qəzəldə Molla Pənahın təcrübə və hikmət yolu ilə söylədiyi kə-lam və bə'zi təşbihat və istiareyi-təmsiliyyə şayani-diqqətdir. Əlhəqq, dünyada afət və bəlaya giriftar olan əksər övqat kamal və mə'rifət əhlil olub, cühəla və dənitəblər eys və səfada, dövlət və ne'mət içində ömür sürürlər və nə məqsəd və mətləbdən ötrü xəlq olunmaqlarından və özlə-rinə borc olan təkliflərdən mütləq bixəbərdirlər. Məhbəs və zindani-bəla mərd igidlər üçün vüs'ətli meydan mənzələsində olduğu halda namərdlə-rin hünəri deyil ki, bu meydanə qədəm qoysunlar. Dar gün, cismani əziy-yətlər və ruhani küdürütlər alitəblərin e'tiqad və sədaqətini dəxi də möhkəmləndirib, polad kimi onları safə çıxarırlar; necə ki, atəş kürəsində qızıl və gümüş safə çıxır. Lə'lin yeri daş və xəzinənin yeri viranə künclər olduğu kimi, möhnətsəralar dəxi yaxşılaların mənzili olur və hicran qəmin-də şair həm özünü və həm dusti-həqiqisi Vidadını Yusifi-Kən'ana təşbih edib bununla təsəlliyab olur:

Vidadidən gələn kağız məni fərxundəhal etdi,
Bu halı gördü qəm, filhal məndən intiqal etdi.

Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə,
Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi.

Ziyayı-şəms tək yetdi, məni bədr eylədi hala
Əgərçi qəddimi dövrəni-filmazı hilal etdi.

Səvadi namənin, ey dil, məgor zülməti-heyvandır –
Ki, ruhum Xırz tək ondan bəsi kəsbi-kəmal etdi?!

Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzel yazsın,
Rəvan olmuşdu qasıd kim, bunu ancaq xəyal etdi²⁴⁰.

Bu qəzəldən mə'lum olur ki, Vaqif bunu ömrünün müsinn çağında ya-zıbdır ki, candan əziz olan qədrşunas dostunun müfariqətində xeyli cəfalar çəkibdir. Şair Vidadidən vüsul olan naməni könlünün quşuna pərə bal edib onu övci-əlaya qalxızır. Əgərçi keçmiş zəmanənin inqilab və iğtişaşı şai-

rin qəddini əyib hilal qılımışdır və lakin haman dusti-binəzirin naməsi ziyayı-şəms tək onun qəddini rast və qəlbini münəvvər eləyir və səvadi-namə ruhuna səfa və həyatı-əbədi bəxş edir.

Afərin belə dostluğa və mərhəba bu sədaqətə!

Bu qəzəl Şeyx Sə'dinin²⁴¹ dostluq barəsində yazdığı qəzələ bənzəyir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sə'di həqiqi dostluğun şurut və vəzifəsi nə olduğunu bildirib, ümum nasə xitabən yazmışdır. Amma Vəqif isə öz dostundan gələn kağızdan məsrur olub onun qədr və mənzələsini bəyan edir. Sə'di əleyhirrehmə dostluq barəsində buyurubdur və həqiqət-də çəməni-mə'nayə dürr saçılmalıdır:

Yar an bovəd ke səbr konəd bər cəfeye-yar,
Törke-rezaye-xiş konəd bər rezaye-yar.

Gər bər vocude-aşeqe-sadeq nəhənd tiğ,
Binəd xətaye-xiş nəbinəd xətaye-yar.

Yar əz bəraye-xiş gereftən təriq nist,
Ma nəfse-xiştən bekoşım əz bəraye-yar.

Mən rəh nemibərəm məgər anca ke kuye-dust,
Mən sər neminəhəm məgər anca ke paye-yar²⁴².

Dusti-həqiqi və yarı-canı həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dəst rizası və səlahi yolunda tərk edib, ondan mal və canını müzayiqə etməyə, doston adı çəkilən yerdə başdan keçə. Heyfa ki, bu vəsvəseyi-şeytan və dəgdəgeyi-insan ilə dolmuş əsrimizdə bu qism dostların vücudu ənqə quşu kimi nayabdır. Bu əsri-şumda həqiqi bir dost tapılmaz ki, onun sədaqət və dəyanətinə etibar oluna və dar gündə dəst-girliyinə ümid bağlanı...

Necə ki, fövqdə zikr olundu, Molla Pənah Vəqifin ədəbiyyatımızın banisi, müəssisi adlanmağa haqqı vardır. Tamami Qafqazda ondan müqəddəm bir müqtədir ədib, xoşkəlam və mövzuntəb şair Ənhür etməyibdir ki, ibtidayı-süxən onun adı ilə başlansın. Əgərçi Azərbaycanın İrana mütəəlliq hissələrində Aciz, Divani, Qövsi, Arif²⁴³ kimi bə'zi şairlər vücuda gəlibdir və illa onların asarı-qələmiyyələri və xüsusən, tərcüməyi-halları milletimiz arasında intişar bulmayıbdır. Ancaq bə'zi mütəfərriq şeir və qəzəlləri xanəndələr və qəzəlxanlar vasitəsilə gəlib bizə yetişibdir.

Molla Pənah Vəqif isə cümləmizə mə'lumdur. Onun adını eşitməyən və şə'nində söylənən “hər oxuyan Molla Pənah olmaz” məsələni bilmə-yən Qafqaz oğlu yoxdur. Vəqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan

təb'i, mövzun kəlamı və gözəl qafiyələri olubdur ki, indi də o qafiyələr ümum nasın dillərində caridir. Vaqifin kəlamlarını oxuduqda bilaixtiyar onlara meyl və rəğbət bağlayırıq. Şair hər nə vücuda gətiribsə, öz ana dilimizin tərz və şivəsində gətiribdir. Onun əş'arında iste'mal olunan türk və ya türkləşmiş fars və ərəb sözləri elə məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir. Məsələn, bu sadəlikdə hansı bir türk şairi qafiyələr tərtib edibdir:

Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə?
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Və yainki bu şeirlər:

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.

Bu sadə və rəvan şeirlər ki, mənən dəxi ziyadə məqbul və müstəh-səndir, şairin artıq dərəcədə ana dilinə dara olmasına və milli şairliyinə dəlalət edir. Əlbəttə, Molla Pənahə bu eybləri irad tutmaq olmaz ki, o milli şair olduğu halda millətinin hürriyyətinə dair, tərəqqi və təalisinə məxsus bir əsər qoymayıbdır. Molla Pənah dəxi şair şairlər kimi öz zamanının oğlu olub, onun təqazasınca şeir yazarmış. Ondan sonra gələn şairlərin kəlamlarında da “millət”, “hürriyyət”, “din” və “vətən” sözləri hərgiz iste'mal olunmayıbdır.

Bununla belə Vaqifin yuxarıda zikr olunan müxəmməs və qəzəliyyatında təcrübə üzü ilə deyilmiş pürmə'na sözlər və dərin fikirlər vardır ki, həmə vəqt həyat üzrə baqi qalacaqdır. Bundan maəda Vaqifin milli ədəbiyyatımıza hüsni-xidməti bu olubdur ki, Türkiyə və İranzəmin şüərasına müqəllidlik etməyiibdir, bəlkə onun üçün əsan və təbii bir yol açıbdır ki, ondan sonra gələn şairlər ona peyrəvilik edib, bir çox gözəl əsərlər meydana gətiriblər. Bu cəhətə Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası və ustası adlanmağa haqqı vardır.

MOLLA VƏLİ “VİDADI” TƏXƏLLÜS

Azərbaycan şairlərinin məşhurundan birisi də Molla Vəli “Vidadi” təxəllüsdür ki, Molla Pənahın müasiri, dostu və bir qövlə görə, əqrəbası imiş. Molla Vəli Qazax mahalında Şıxlı qəryəsində təvəllüd edibdir. Bə’zi rəvayətə görə, Molla Vəlinin atası Məhəmməd ağa İrandan gəlmədir və Məhəmməd ağanın atası Həmzə sultanın nəslindəndir ki, səfəvilərin dövründən İranda olurmuş²⁴⁴.

Molla Vəlinin yaxşı elm və savadı və rəvan təb’i var imiş və özü də zöhd və təqva əhli olub, vaxtinin çoxunu ibadətlə keçirmiş. Haqq söyləyən və haqqı dost tutan bir vücud imiş ki, hər kəsin eybini açıq söyləməkdən bak və ictinab etməz imiş. Ona binaən şairdən dilgir və rəncidə olanların ədədi az deyil imiş. Amma bununla belə hamı onu sayarmış, xatırını əziz və möhtərəm tutarmış. Müasiri vekil Əhmədağa ilə aralarında dostluq və zarafat var imiş və çox vaxtı şair ona kinayə və istehza təriqincə acı sözlər deyər imiş, amma Əhmədağa onun sözlərindən inciməz imiş. Belə ki, bir vaxtı burlar yaylaqdə olan zamamı evlərindən çıxıb gözəl və çıçəkli dağlıarda seyr edirlər. Bu əsnada duman gəlib onları ehatə edir. Molla Vəli xovfa düşür ki, onlar azacaqlar. Amma Əhmədağa ona ürək verib deyir: “Qorxma, mən məni salamat yurdumuza apararam” və doğrudan da Vidadını salamat götürüb şenliyin içine çıxarıb.

Bu barədə qeyrilərin yanında Əhmədağa özünü öyüb, zehn və fərasətini zikr etdikdə Molla Vəli təngə gəlib deyir: – Ağa, bu qədər özünü öymə, bu bir böyük hünər deyil, qara mal da (sişir) heç azmaz.

Bə’zi rəvayətə görə, Molla Vəli Vidadi Qazax mahalında ən mötə’bər, tədbirli və nüfuzlu bir adam hesab olunduğuna bənaən, Gürcüstan valisi İrakli xan onu özüne müqərrəb edib və onun ağıl və kamalını görüb, bə’zi ittifaqlarda Qazax mahalına dair məsələlər vüqua gəldikdə onun tədbir və səlahiddilə iş görərmiş. Bu əhvali onun dostu Molla Pənah Vaqif eşidib Qarabağdan Vidadinin hal və şə’ninə münasib bu şeirləri yazıb göndərmişdir:

Ey Vidadi, yenə xan qulluğunda
Qaim olub, nə qiyamət eylərsən?
Yaman gözdən Allah özü saxlasın,
İxlas ilə, kişi, xidmət eylərsən.
Belə dursan o qapıda qış və yaz,
Yetişərsən bir çörəyo sərəfraz,
Bu doğru yolundan əyilsən bir az,
Yəqin bil ki, çox xəyanət eylərsən...

Və lakin Vidadinin İraklı xana müqərrəb və məsləhətçi olduğunu nə gürcü və rus və nə də bizim tarixlərdə görmədik. Özgə bir qövlə görə, əzancımla mərhum Əhməd bəy Cavanşirin yazmağına binaən – ki, onun Qarabağ tarixinə dair artıq bələdiyyəti var idi, – Molla Pənah mərhum İbrahim xanın müqərrəbi-hüzuru olan zamanı öz dostu Molla Vəlini yazib Qazaxdan Qarabağa gətirdibdir²⁴⁵ və burada onun xana yavuq olmayı-na səbəb düşübdür və xan Molla Vəlinin ağıl və kamalını dərk edib və xüsusən onun mö'min və müttəqi bir şəxs olduğunu görüb, ona lütf və mərhəmət göstərəmiş və hər qisim rö'ya görəmiş Molla Vəliyə söylər imiş. Molla dəxi onları xeyli münasib təb'ir edərmiş. Amma bu rəvayəti dəxi təsdiq etməyə əldə bir dəstavizimiz yoxdur. Bunun doğruluğuna şəhadət verici “Qarabağ tarixi”ndə bir işaret görmədik.

Doğrudur Mirzə Cəmalın yazdığı tarixdə Mirzə Vəli adlı bir şəxsin ismi zikr olunubdur, vəli haman Mirzə Vəli Qarabağda Şuşa uyezdində Baharlı qəryəsindən bir şirinzəban və kardan və zirək bir adam imiş ki, İbrahim xan onu öz əmizadəsi Əbdüssəməd bəy ilə Ağa Məhəmməd şah əvvəl dəfədə Azərbaycanın cənub səmtində vaqe olan vilayətləri hiyyəyi-təsərrüfunə götürdükdə zəval rəsmi ilə şaha göndərmişdir. Məzkur Mirzə Vəlinin nəslini bu halda Qarabağda və Bakıda mövcud və Vəliyev familyası ilə məshhurdurlar.

Bəs, Baharlı Mirzə Vəli ilə Şıxlı Mirzə Vəlini qarşıdırmaq böyük səhvdir. Təəccüb budur ki, Qarabağın əhval və tarixinə bələd olanlar və onların cümləsindən şair Mirmöhüsün ağa Ağamirzə²⁴⁶ Şıxlı Molla Vəlinin vücutunu bilmərrə inkar edib, Molla Vəli Vidadi ancaq Mirzə Veli Baharlıdan ibarət olmasını tə'kid edirlər²⁴⁷ və Mirmöhüsün ağanın qövl və iddiasının qüvvəsincə bunu dəxi əlavə edə bilərik ki, neçə sənə bundan müqəddəm Baharlı qəryəsindən Həmid bəy Vəliyev ismində bir şəxs ilə tanış olduq. Bu cənabın ziyadə xoşsöhbət və dilavər olduğunu təhsin etdikdə bizə cavab verib dedi ki, filankəs bizim babamız çox dilavər və fəsih bir adam imiş, özünün də təb'i-şə'rriyyəsi var imiş. Babasının adını soruşduqda bizə cavab verdi ki, babamızın adı Molla Vəlidir, “Vidadi” təxəllüs.

Əşarindan bir neçələrini oxumağı təvəqqə elədik. Başladı Vaqifin Molla Vəliyə zarafatyanə tərəkəmə arvadlarının barəsində yazdığı kələmin bir neçə bəndlərini oxumağa:

Xoş halına sənin, uzun dirnaqlı,
Baldırı çırmıqlı, yalın ayaqlı,
Yorğanı, yasdığı tozlu, torpaqlı
Həmdəm ilə hər dəm səhbət eylərsən.

Əllərin, üzlərin yuduqları yox,
Yaşlarında doğru dedikləri yox,
Həzir çobandılar, düdükləri yox,
Onlar ilə necə ülfət eylərsən?!

Bu sözləri eşidib, Həmid bəyə ərz etdik ki, bu, Vaqifin kəlamıdır, Molla Vəlinin kəlamı deyil və Molla Vəli özü Qazax əhlidir, Şıxlı qəryə-sində təvəllüd etmişdir. Müşarileyh təbəssüm ilə cavab verdi ki, “xeyr, səhv edirsiniz. Qazaxda Molla Vəli olmayıbdır. Molla Vəli Vidadi ancaq birdir, o da bizim babamızdır”.

Hər halda cənab Mirmöhsün ağa, Həmid bəy və qeyrileri Baharlı Mirzə Vəli ilə Şıxlı Molla Vəlini qarışdırırlar. Bu böyük səhvdir. Vidadi mərhumun övladı əlan Qazax mahalında və bə'ziləri Tiflis şəhərində sakındırlar.

Səhihi buldur ki, Molla Vəli Vidadını onun dostu Vaqif çağırıb Qara-bağá gətirdibdir. Və burada Cavanşır uyezdində məşhur “Gülüstən” adlanan yerdə – ki, sabiqdə xırdaca bir xanlıqdan ibarət imiş, – Molla Vəli Vaqifin vasitəsilə ora xanının hüzurunda müqərrəb və möhtərəm şəxslər-dən birisi olubdur. Bu əhvalin doğruluğuna Vaqif ilə onun arasında vüqua gələn müşairə dəlalət eləyir.

Vaqif yazır:

Belə dursan o qapıda qış və yaz,
Yetişərsən bir örəyə sərəfraz,
Bu doğru yolundan əyilsən bir az,
Yəqin bil ki, çox xəyanət eylərsən.

Xanın məhəbbətin könlündə yatır,
Bit yeyər ətini, olarsan qotur,
Tərpənmə yerindən, əlbət, bərk otur,
Vay halına bir hərəkət eylərsən.

Evinin, malının yadına salma,
Xan izin versə də, boynuna alma,
Ömrənin, Osmanın qaydına qalma,
Sözlərinini bidəyanət eylərsən*.

Cavanşır xəlqilə ol qohum-qardaş,
Qazaxın sözünü heç eyləmə faş,
Demənəm, dinini eylə qızılbaş,
Əqlin olsa, özün, əlbət, eylərsən.

* Bu sözləri Vaqif dostuna, əlbəttə, zarafat vəchi ilə yazmışdır. Onların arasında bu qisim göftügular çox ittifaq düşərmüş.

Xanı qoyub əger evə getməsən,
Qarğı mənə* mətləbinə yetməsən,
Ülüləmrin itaətin etməsən,
Tərki-sünnət vəl-cəmaət eylərsən.

Vidadi Vaqifə yazdığı cavabın bir bəndində deyibdir:

Dovtələb olubsan gedibsən xandan,
Ölüncü çıxmanam ta Gülüstandan,
Sən hərgah çalışsan habelə candan,
Hər nə desən, bil, aqibət eylərsən.

Molla Vəlinin oğlu Məhəmməd ağa – ki, babasının adı ona qoyulmuşdur, – sonralardan haman Gülüständə, Qazi Səidəddin əfəndinin qövlünlə görə, xanlıq edibdir. Vidadının bir oğlu dəxi məşhur Osman əfəndi imiş ki, Tiflisdə ikinci müfti olubdur ki, elm və kəmali ilə məşhur imiş. Osman əfəndinin fərzəndlərindən birisi üçüncü müfti Məhəmməd əfəndi olub və o birisi dəxi Qazi Səidəddin əfəndidir ki, sabiqdə Qarabağda qazilik edərmiş və bəd müddəti-mədidə Qazax mahalında məsnədi-qəzəvətdə ikən həştad sinnində dari-üqbayə rehlət eləyibdir.

Vidadi yüz ilə kimi, bəlkə bir az da artıq zindəganlıq edibdir. Sımdə Vaqifdən böyük imiş. Odur ki, Vaqif ona yazdığı bir qəzəlində demişdir:

Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
Belə işlər yenə Vaqif kimi oğlana düşər.

Vidadi bunun cavabında yazdığı qəzəldə demişdir:

Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər.

Molla Vəlinin müsinə çağında fərzəndi-giramisi Osman əfəndi ona xidmət və riayət göstərərmiş və şairin gözləri yaxşı görmədiyindən onun əlindən tutub gəzdirərmiş və hər növ ehtiyacatını rəf qılmağı özünə borc hesab edərmiş və Vidadi dəxi onu canü dildən sevib, əziz tutarmış və onun haqqında belə xeyir-dua etmişdi:

Ey həlimü əlimi-rəbbani,
Elm ilə möhtərəm qıl Osmani.

* Qarğıa mənə – yə’ni mənə qarğış və nifret elə

Filhəqiqə Osman əfəndi atasının duası bərəkətindən elmü helm ilə fəridül-əsr bir vücud olub. Onun namü şöhrəti nəinki tək Qafqazda, hətta Osmanlı məmələkətində dəxi intişar tapmışdır.

Molla Veli Vidadi vəfat edibdir tarixi-hicriyyənin 1224-cü ilində ki, miladın 1809-cu sənəsinə mütabiqdir²⁴⁸. Dəfn olunubdur Şıxlı qəbiristanlığında ki, “Gəmiqayası” adlanan yerdə vaqedir. Qəbir daşının üstündə bu beyt həkk olunubdur:

Kim Vidadi xəstənin qəbrin görüb etsə dua,
Edə həq rəhmət, şəfi ola Məhəmməd Mustafa.

Vidadinin əsərlərindən məşhuru Şəki və Şirvan hakimi Hüseyin xan “Müştəq” təxəllüsün sərgüzəsti və onun öz əmisi Hacı Əbdülqadirin hiyləkarlığı və ədavəti ilə məqətlə olduğu bərbər yazdığı müxəmməsdır ki, eyni ilə burada dərc olunur:

Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax!
Cami-heyrətdən dəmi məxmur olub, məstanə bax!
Tut təfəkkür damənin, bir dəm dili-heyrənə bax!
Kimsəyə qılmaz vəfa, bu dəhri-bipayanə bax!
Olma mə'murinə rağib, axırı viranə bax!

Bivəfadır mülki-dünya, malına aldanma çox,
İzzü cahü dövlətü iqbalına aldanma çox,
Tutma ümmid, əqlü fəhm əhvalına aldanma çox,
Qövmü qardaşü rəfiq əqvalına aldanma çox,
Hər biri bir rəmz ilə səndən olur biganə, bax!

Şərhi bimümkün gəlib getmiş cahana çox hüمام*,
Hər biri əsrində bir sahibhünər, alıməqam,
Şah ola, ister gəda, divanə ya əhli-nizam,
Yetməmiş məqsudinə aləmdə heç ərbabi-nam,
Cüməsin məqətlə edib, bu bisərə samanə bax!

Dinlə, ey tüwyani-möhənət, bir hekayət söyləyim,
Didələr giryən edən şərhi-məlalət söyləyim,
Dərdi-bidərmanu dağı-binəhayət söyləyim,
Bu sözə nisbet sənə, gel, bir hekayət söyləyim,
Lütf edib, qıl bir nəzər, bu müxtəsər dəstanə bax!

Noldu gör ol sərvəri-dövran, əmiri-möhtərəm,
Mənbəyi-cudü səxavət, mədəni-lütfü kərəm,

* Hüمام – himmət əhli olan böyük padşahlar və sərkərdələr

Mərdi-meydan, əqli-ürfan, sahibi-tiğü qələm,
Ərseyi-rif' ətdə guya kim, tikilmiş bir ə'ləm,
Hakimi-Şirvan, Şəki, yə'ni Hüseyn xanə bax!

Şirdil bir mərd idi kim, şövkətü şə'ni əzim,
Səfşikən, ədafikən, şəmşirzən, bixövfü bim,
Sərvəri-sahibhəşən, ətbai çox, mülkü qədim,
Xoşnūma, xəndanlıqa, şirinsüxən, təb'i həlim,
Neylədi, gəl gör, müqəddər, hikməti-yəzdanə bax!

Həqpərəst, əqli-təvəkkül, pakdil, safcigər,
Baki yox heç kimsədən, cahü cəlalı bikədər,
Bilməmiş rəşkү həsəd insəni eylər dərbədər,
Bağlamış onunla kin ədavü ədnə sərbəsər,
Saldılar hər rəng dəvalar tutub böhtanə bax!

Hacı Əbdüllqadirü Hacı Məhəmməd kinədar
Saldılar yüz dürlü dəva, oldular ondan fərar,
Etdilər ol dəmdə Dardoqqazı səngər üstüvar,
Tapdı düşmən hər təref, yüz oldu qovğa aşikar,
Buldular fürsət, təmamı girdilər meydanə, bax!

Kəndxudalar göndərib oğluyla çox and eylədi,
Etmədi bir sud hərçənd əhdü peyvənd eylədi,
Hacı Əbdüllqadir ol dəm gör necə fənd eylədi,
Tutdu onları təmamən yerbayer bənd eylədi,
Verdi İbrahim xana, həm saldılar zindanə, bax!

Gör nələr gəldi o dəm Hacı Məhəmməd başına,
Tutdurub həm anı dəxi qoydu qələ daşına,
Qaldı bir il, verdi can axır əcəl pərxaşına,
Böylədir, hər kim olursa xain öz yoldaşına,
Getdi hər nə var isə mərdümliyi məccanə bax!

Ol Qarabağ hakimi dövlətli İbrahim xan
Əvvəl-axır onun ilə ta yaman idi yaman,
Gördü fürsət gəldi, fövt etmək deyil əqlə nişan,
Oldu Əbdüllqadir ilə müttəfiq həm ol zəman,
Yığdılarbihədd ləşkər, car edib hər yanə, bax!

Qıldı bu sərriştədə hər hal ol sə'yü əmək,
Etmədi təqsir, hər dəm verdi simü zər demək,
Geldilər Carü Tala bəylər təmamı binəmək,
Keçdi çox dava-döyüşlər, tül olur şərh eyləmək,
Öldü əvvəl Hacı xan tək novçəvan fərzənə, bax!

Çəkdi Ümmə xanü Əhməd xani-Cöngətay cəri,
Hər biri Dağıstan içrə külli ləşkər sərveri,
Biləsinçə neçə başçı, cümləsi meydanə əri,
Bir tərefdən göndərib topxanə, verdi ləşkəri,
Arxa durdu onlara valiyi-Gürcüstanə bax!

Eylədi hər bir qoşun gəldikcə bir dürlü savaş,
Hər tərefdən qoydular can almağa meydanə baş,
Keçdi müddət, düşdü xəlqə öylə bir qəhti-məş,
Olmayıb bir böylə zillət mətləqa aləmdə faş,
Gəlməyib böylə müsibət Rumə, ya İranə, bax!

Artdı qovğa üz verib hər ləhzə bir cəngü cidal,
Öylə kim, gəlməz hesabə oldu məqtulü qital.
Gördü kim, ol mərdi-meydani-bəla, ol pürmələ
Günbəgün etməkdədir əyyam onu aşüftəhal,
Dəmbədəm salmaqdadır dövran onu nöqsanə, bax!

Fətəli xan yanına əzm eyləyib, hicrət qılıb,
Neylədi ol mərd gör ə'da ikən hörmət qılıb,
Çəkdi ləşkər biləsinçə neçə yol qeyrət qılıb,
Etdi ma'yus onu həm iqbali-binüsət qılıb,
Neyləsin insan əgər yar olmasa sübhənə, bax!

Gah Ağası xan Şirvan hakimilə bir zaman –
Baş qoyub ədayə qarşı atdlara meydanə can,
Öyle bir cəng etdilər kim, su yerinə axdı qan,
Hasili ol dərdməndə vermədi nüsrət inan,
Atəşi-meydanlara etdi özün pərvanə, bax!

Döndü çün iqbali-dövlət, gəlmədi pərva ona,
Olmadı hər yanə üz tutdusa bir mə'va ona,
Hər nə var yaru müsahib oldular ə'da ona,
Hər tərefdən verdilər qətl etməyə fitva ona,
Cümlə xunxarü nəməksiz ol Şəki, Şirvanə bax!

Gör neçə döndü, təmaşa qıl onun əqrənimə,
Aşikaravü nihan qəsd etdilər ta canına,
Duydu halı, hər tərefdən yiğdi ləşkər yanına,
Olmadı, çün çarə yox həqdən işin imkanına,
Hər nə tədbir ilə sa'y etdişə ol mərdane, bax!

Cəm olub qətlinə onun bir neçə əşrərlər,
Bilməyən nanü nəmək, bihörmətü biarlar.
Ölməyə öldürməyə bərk etdilər iqrarlar.
Cümlə öz əqvamü əqrəni təmam xunxarlar,
Qövm-qardaşa inan, gəl dosta bax, yaranə bax!

Bir günorta vaxtı xali buldular fürsət məger,
Qalmamış, getmiş dərində hiç dərbandan bəşər.
Doldular ol xabi-qəflətdə yatarkən bixəbər,
Böylədir təqdir: “iza caəl-qəza əməl-bəsər”²⁴⁹,
Özgə fikrə düşmə çox, həqdən gələn fərmanə bax!

Çıxdı ta olcaq xəbər ədayə qarşı bidirəng,
Bir zaman naçar, tənha eylədi şiranə cəng,
Neyləsin yox dəsti-bəxt, iqbali-nüsrət, payı ləng.
Hər tərəfdən üstünə yağırdırlar tiğü tūfəng,
Aqibət məcruh olub qərq oldu əlvan qanə, bax!

Etdilər sülh üzrə ol dəm bir neçə qövlü qərar,
Oldu razı, bildi yalan olduğun biixtiyar,
Saxlayıb bir həftə axır qətl edib məcruhü zar,
Külli-varın etdilər taracü yəğma, tarūmar,
Əhli beyti cümlə düşdü növhəvü nalana, bax!

Əl qoyub cümlə fəsadə tikdilər şeytan evin,
Etdilər guya xərəbo din evin, iman evin,
Açıdlar babi-fəsad, bağladılar ehsan evin,
Qırdı öz övladını, yıldız onun sübhan evin,
Hacı Qadir tək cahanın fitnəsi şeytanə bax!

Gəl, yetər, ey zülmə rağib, səngdil, səxtcigər,
Bunca xunriz olma, eyle zülmə-nahəqdən həzər,
Yadına gəlməz məger ruzi-cəza, ey bixəbər,
Noldu, həqdən bir zaman şərm eylə, çıx şamü səhər,
Guş edib məzlumlardan ol gələn əfqanə bax!

Ah kim, ta aləm olmuş mehrü mahın mənzili,
Ey ləmisi rövşən dili ahi-siyahın mənzili,
Gah düşər nisbət gədayə padşahın mənzili,
Gah şiri-nər yerin eylər rubahın mənzili,
Dövri-bər'əksə nəzər qıl, çərxı-kəcrəftərə bax!

Kimsə qalmaz nikü bəd, ancaq qılır aləmdə ad,
Namurad eylər cahan, hər kim ki, istər bir murad,
Bu müsibətnamə tarixin bil, ey fərruxnihad,
İki yeddi, iki qırıx olmuşdu min yüzdən ziyad²⁵⁰.
Oldu mərhumü şəhid ol gövhəri-yektayə bax!

Böylədir dövran işi, hər gündə bir al eyləmiş,
Aqili nadan ilə pəjmürdəəhval eyləmiş,
Üz verib namərdə, hər dəm mordi pamal eyləmiş,
Ey Vidadi, gəl ki, bu heyrot məni lal eyləmiş,
Gör nələr qıldı fələk Müştəqili tək insanə, bax!

Mə'lum ola ki, Hüseyn xan ibn Həsən ağa “Müştəq” təxəlliş məşhur Şəki hakimi Hacı Çələbinin nəvəsidir. Hacı Çələbinin vəfatından sonra onun oğlu Ağakışi bəy atasının yerində hakim olub. Amma onun hökumət zamanı çox çəkməyibdir. Ol əsnada Qazıqumuq xani Məhəmməd xan ibn Surxay xan – ki, cabbar və zülmkar bir hakimmiş, – güclü ləzgi qonşu ilə Şəkinin üstünə gəlibdir və Ağakışi bəyi məsləhət bəhanəsi ilə yanına çağırıb qətlə yetiribdir və özü Şəki şəhərində sakin olub xanlıq edibdir. Və lakin onun xanlığı çox müddət çəkməyibdir. Şəki əhalisi onun cövrü zülmündən rəncidə olub və axırdı Hüseyn xan ibn Həsən ağa Dərbəndə qəçib Fətəli xandan istianət edib və Fətəli xan Qubadan qoşun cəm etdirib Hüseyn xan ilə Şəki nahiyyəsinə irlər eləyib və Şəki əhalisi bunlar ilə müttəfiq olub Məhəmməd xanı təbəələri ilə Şəkidən ixrac eyləyiblər.

Məhəmməd xan Qızılqumuq'a qaçıbdir, ondan sonra Hüseyn xan Şəkidə xanlıq edibdir. Onun başına gələn qəza və qədəri mərhum Vidadı yuxarıda yazılın müxəmməsdə bəyan etmişdir. Heyfa ki, onun əsərlərin-dən ələ düşmədi. Hər halda Hüseyn xan Müştəq öz əsrinin əhli-kəmal və ürfanından xoşməqal və sahibhal bir vücud olduğu Qafqaz tarixində zikr olunubdur. Vidadinin bu şe'ri ona dəlalət eləyir:

Noldu gör ol sərvəri-dövran, əmiri-möhtərəm,
Mənbe-i-cudü səxavət mədəni-lütfü kərəm,
Mərdi-meydan, əhli-ürfan, sahibi-tığrı qələm,
Ərseyi-rif'ətdə guya kim, tikilmiş bir ə'ləm,
Hakimi-Şirvan, Şəki, yə'ni Hüseyn xanə bax!..

Vidadinin mövzun və pürməzmun kəlamlarından birisi də dünyamın heç kəs ilə payidar və bərqərar olmadığı barəsində yazdığı şe'ri-müsəd-dəsidir ki, şair özünə xitabən yazımışdır. Dünyaya və onun mal və dövlətinə pabənd olmaqdan və qeydkeşlikdən asudə və hürr olmayı tövsiye və tənbəh etmişdir:

Gel çəkmə cahan qeydini sən, can belə qalmaz,
Qan ağlama çox, dideyi-giryən belə qalmaz,
Gül vaxtı keçər, seyri-gülüstan belə qalmaz,
Hər ləhzə könlük xürrəmə xəndan belə qalmaz,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz.

Əzbəs bu camal ilə ki, canan ola fani,
Bu işvə ilə qəddi-xuraman ola fani,
Bu gərdəni-xoş, zülfə-pərişan ola fani,
Bu, əhsəni-surətdə ki, insan ola fani,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz.

Sultani-cahan olsa, gedər, canə inanma,
Bir gün pozulur, şövkəti-divanə inanma,
Çün baqi deyil, mülki-Süleymanə inanma,
Ger aqil isən, gərdişi-dövrənə inanma,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz.

Yüz mövsümi-xoş xürəm olub illər açılsa,
Yüz lalə bitib susənə sünbüllər açılsa,
Yüz bağı-cahan tazelənib güllər açılsa,
Könlüm ki, açılmaz neçə müşkullər açılsa,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz.

Ah, aldı məni dərdi-fəraqü qəmi-həsrət,
Sərməstü xərab etdi yenə badeyi-heyrət,
Bir mehrü vəfa etməli yox kim, ola rəğbət,
Fövt eyləmə gel, var ikən əldə dəmi-fürsət,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz.

Fikr etsən əgər, dəhrin işi bəhri-bəladır,
Bir dürri-giranmayəsi min canə bəhadır,
Hər nəqşı bir ayineyi-isbatı-xudadır,
Məqsudi-dü aləm yenə təhsili-rizadır,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz.

Ey xəstə Vidadi, bu cahan bir quru səsdir,
Bir dəmdə keçir, öylə ki, fəryadi-cərəsdir,
Bu bəzmi-fənadə bu nə həngami-həvəsdir,
Gəl durma ki, ömrün keçir, əncami-nəfəsdir,
Bir cam yetir, saqı, bu dövran belə qalmaz,
Tə'n bir gün olur xak ilə yeksan, belə qalmaz²⁵¹.

Nə qədər ki, Molla Pənah Vəqif əhli zövq və səfa imiş və beş günlük ömrün qədrini bilib, istərmiş ki, onu eyş-işrətdə keçirib könüldə bir həsrət və arzu qoyması, bir o qədər onun dostu Molla Vəli Vidadi dünyanan zövq və səfasına bel bağlamayıb, onun bivəfa olmasından mə'yus və şaki imiş. Könüll və meyli axirət dünyası ilə olub, ibadətlə ömrünü keçirməyi eyş-zəmanəyə tərcih qılmış. “Hər nəqşı bir ayineyi-isbatı-xuda” olan dünyadan vaz keçib, “təhsili-rizaya ki, məqsudi-dü aləmdir” məşğul olmuşdur.

Təəccüb burasıdır ki, bu iki nəfər həməsr şairlərin əxlaq və əqaidlə-rində, təbiət və məzaclarından müşahidə olunan bu qədər təfavüt və zid-

diyyət onların sədaqət və dostluqlarına mane olmaz imiş. Hər iki şairin rə'y və e'tiqadları, bu dünyaya nə göz ilə baxmaqları və təbiətlərində olan müğayirat onların bir-birinə yazdıqları kağızlardan görünür.

Vaqif və Vidadi yek-digərinə zarafat təriqincə irad tutub mübahisə edirlər. Cün Vidadının fikir və xəyalı axırət dünyası ilədir və hər ləhzə onu yada salıb gözlərindən yaşı tökür, Vaqif istehza edib yazar ki, hala nə var ki, sağ və salamat ola-ola ağlayırsan, sənin ağlamalı günün qabaqdır. Bu mükələməni şairlərin öz sözləri ilə bəyan etsək, daha yaxşı olar:

Vaqif

Ey Vidadi, sənin bu puç dünyada
Nə dərdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün axırətdədir,
Hələ indi səndə nə var, ağlarsan?

Vidadi

Vaqif, nə çox yan baş-ayaq atarsan,
Mənə dersən: nə bu qədər ağlarsan?
Sənin də başında məhəbbət beyni –
Əgər olsa, eylər əsər, ağlarsan!

Vaqif

Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Habelə ayrılıq nədir ki, ondan
Bu qədər çəkibən azar, ağlarsan?

Vidadi

Ağlamaq ki, vardır, məhəbbətdəndir,
Şikəstəxatırlıq mərhəmətdəndir,
Əsil bunlar cümlə mürüvvətdəndir,
Olsa ürəyində, betər ağlarsan!

Vaqif

Say qənimət diriliyin dəmini,
Keçən həmdəmlərin çəkmə qəmini,
Ağlin olsun, sil gözünün nəmini,
Dəxi geri gəlməz onlar ağlarsan!

Vidadi

Oxumadın “fəlyəzhəku”²⁵² ayətin,
Çəkməyibsən yarı həmdəm firqətin,
Bilsən əgər ağlamağın lezzətin,
Ta gedincə nuri-bəsər ağlarsan.

Vaqif

Kimdi indi bu dövrdə ol adəm,
Pərisi yanından heç olmaya kəm.
Qaralırsan bulut kimi dəmadəm,
Ağ yağış tək yaşın yağar, ağlarsan.

Vidadi

Billəm çox uşaqsan, ürəyin toxdur,
Ləhvü ləeb ilə həvəsin çoxdur,
Qocalıq əsəri könlündə yoxdur,
Hələ sonra əqlin kəsər, ağlarsan!

Vaqif

Toy-bayramdır bu dünyanın əzabi,
Əqli olan ona gətirər tabi,
Sən təki oğlana deyil hesabi,
Hər şeydən eləyib qubar ağlarsan!

Vidadi

Oğlan, sən uşaqsan, cavansan hələ,
Yenice cismində düşüb vəlvələ,
Təzə dəyənəyi alıbsan ələ,
Qaim tut ki, nagah düşər, ağlarsan.

Vaqif

Kəndini əlindən aldıran fələk,
İnəklərə buzov saldıran fələk,
Yarıy yoldaşını öldürən fələk,
Məgər səni belə qoyar, ağlarsan?

Vidadi

Neylərsən söyləmiş buzov-inəyi,
Bizimlə eyləmiş belə hənəyi,
Həzrətqulu bəyin ağ dəyənəyi –
Alıbsan əlinə məgor, ağlarsan!

Vaqif

Bidəmağ olmaqdən nə düşər ələ,
Şükr ələ Allaha, gəz güla-gülə!
Uşaq ha deyilsən, tez-tez habelə –
Könlünün şışəsi sinar, ağlarsan.

Vidadi

Uzaqdan bax, yaxşı fəhm et satirə,
Bu iş baxmaz heç könülə, xatirə,

İstər yüz il bu yollarda qatirə,
Bir gün yanar canü ciger ağlarsan!

Vaqif

Keçən işdən mərd igidlər pozulmaz,
Atalar deyibdir: “Tökülən dolmaz”.
Qatiq üçün qışda ağlamaq olmaz,
İnşaallah, gələr, bahar, ağlarsan!

Vidadi

Dövlətindən yetdik nanü nəməyə,
Düşdük indi cadü qatiq yeməyə,
Söz ki, çoxdur, yeri yoxdur deməyə,
Əgər bilsən, ey bixəbər, ağlarsan.

Vaqif

İç qatığı, ye darınıncadını,
.....
İstəmə dövrənin dadlı zadını,
Sənə olur o zəhrimər, ağlarsan!

Vidadi

Ey mənə göstərən qatığı, cadı,
Onu yeyən tapar külli muradı,
Dünyanın sənə də ləzzəti, dadı –
Bir gün olur axır zəhər, ağlarsan!

Vaqif

Nə qədər dirisən, ölü deyilsən,
Qocalıban yaylar kimi əyilsən,
Padşahsan, əgər özünü bilsən,
Neçün olub candan bizar, ağlarsan!

Vidadi

Elə ki, taxıldı burnuna çeşmək,
Qocalıq əl verib, dəxi nə şimşek!..
Uşaqlar içində düşər gülüşmək,
Sənin də acığın tutar, ağlarsan!

Vaqif

Yalqız çox qocalan bayati sevər,
Gah öyünər, tek-tek özündən deyər,
Sən də yetişibsen o həddə məğər,
Beyninə bayati uyar, ağlarsan?

V i d a d i

Külli Qarabağın abi-həyatı,
Nərmü nazik bayatıdır, bayati,
Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan!

V a q i f

Müxəmməs deməyin seyrekənlənidir,
Bayatida zehnин zirəklənidir,
Qocalıbsan, qəlbin köyrəklənidir,
İşdən-gücdən olub bikar ağlarsan.

V i d a d i

Gəl danışma müxəmməsdən, qəzəldən,
Şe'ri-həqiqətdən, mədhi-gözəldən,
Sənin ki, halını billəm əzəldən,
Elə deyib canan, dilbər ağlarsan.

V a q i f

Yetmişdə ki, belə nəm gələ gözə,
Kəsməye arası, baxmaya sözə,
O zaman ki, yaşın yetişər yüzə,
Gör ki, onda nə bişümar ağlarsan.

V i d a d i

Sarı Çobanoğlu gəlsin yanına,
Axund deyib canın qatsın canına,
Onun şövkətinə, sənin şanına,
O, yaxşı müxəmməs düzər, ağlarsan.

V a q i f

Çökər bir gün qabağına Əzrayıl,
Deyər: ey kor bəndə, qəflətdən ayıl!
Görərsən bir əcəb şəklü şəmayıl,
Ürəyinə qanlar damar, ağlarsan.

V i d a d i

Əzrayıl ki, çəngəl çalar canına,
Çevrilib baxarsan hər bir yanına,
Ol zamanda sənin o əfşənanına,
Nə bir gəlin, nə qız yetər, ağlarsan!

Vaqif

Onun ki, çəngəli ə'zayə düşər,
Çaxnaşar cəsədin, lərzəyə düşər,
Tamam sümüklərin vay-vayə düşər,
Diriykən dərini soyar, ağlarsan.

Vidadi

Axirət sözünü salma yadına,
Mütłəq dürüst deyil e'tiqadına,
Məhşər günü kimsə yetməz dadına,
Fəryadin fəloyə çıxar, ağlarsan.

Vaqif

Yanarsan, tə'nindən çıxar tütünün,
Tutuşar boğazın, kəsilər ünün,
Hələ vardır bundan betər pis günün,
Üqbayə edəndə səfər ağlarsan.

Vidadi

Mö'min olub qəlbin olsayıdı səlim,
Bilərdin xudanın olduğun kərim,
Sənə kərəm eylər əzizü həkim,
Nə çəkərsən xövfü xətər, ağlarsan!

Vaqif

Cün gedərsən o qaranlıq dar yerə,
Qonşu olmaz, çağıranda səs verə,
Bir kimsə tapılmaz qapından girə,
Görərsən dörd tərəf divar, ağlarsan.

Vidadi

Mö'minəm, zikrimdir daim ilahi,
Uzaqdır könlümdən külli mə'nahi,
Əfv olur mö'minin cümlə günahı,
Sənin də könlündən keçər ağlarsan.

Bu göftügülardan sonra dostların arasında vüqua gələn nazik mükali-mə keçir sünni və şıə məsələsinin üstə. Onlardan hər birisi zərifənə digərinin üstünə gülüb, bə'zi irad diqqətləri edib nazmə çəkirlər ki, onların zikrini burada lazım görmədik.

Möhtərəm oxocularımız yuxarıda dərc olunan şeirlərə diqqət yetirsə-lər, Vaqif ilə Vidadinin təbiət və xasiyyətlərində olan təfavüti özləri təmyiz edə bilərlər.

Vaqif üçün dünyanın əzabı da toy-bayramdır. O cəhətə Vidadiyə irad tutub deyir ki, sənin kimi oğlana yaraşmaz hər şeydən ötrü könlünü qəmlili və xatirini qubarlı edib ağlayasan. Necə ki, cəsədin candan cüda olmayıb-dir, bu dünyanın beş günlük zindəganlığını qənimət bil və özünü xandan və sultandan artıq və mükərrəm tut.

Vidadi isə Vaqifə deyir ki, çox yan baş-ayaq atma. Yə’ni, bihudə söyləmə: ağlamaq məhəbbətdəndir və şikəstəxatırılık mərhəmətdəndir. İnsanda gərəkdir vəfa, məhəbbət və mürüvvət olsun. Sən də ki, bunlardan bir əsər yoxdur, “fəlyəzəhək” ayəsin oxuyub anlamayıbsan və yar və həmdəm firqətin çəkməyibsən. Əgər sən ağlamaq ləzzətin bilsəydin, nuri-bəsər gedincə ağlardan. Vaqifə bu sözlər tə’sir etməyib, Vidadinin üstə gülüb deyir:

Bidəmağ olmaqdan nə düşər ələ,
Şükr elə Allaha, gəz gülə-gülə!
Uşaq ha deyilsən, tez-tez habelə
Könlünün şışəsi sınar, ağlarsan.

Vidadinin qəzəllərindən məşhuru atidə zikr olunanlardır:

Hər səhər bad əsər, arizi-canənə dəyər,
Toxunar sərvə gəhi, gah gülüstənə dəyər.

Şəm gər yansa, səvadi-şəb üçün heyf olmaz,
Şö’ləsi çünki onun arizi-canənə dəyər.

Olmasa qabil əgər dəhr, cəfa verməz ona,
Təm biləzzət olanda necə dəndanə dəyər.

Söhbəti-nakəsü namərd həmin söhbət imiş,
Tut ki, bir mərd ətəyin dövləti-xaqqanə dəyər.

Mən ki, meydani-bəla içrə sərim top edərəm,
Ta düşər əldən-ələ axırı çovganə dəyər.

Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi, əlbəttə yüz oğlana dəyər.

Bu qəzəli Vidadi xəstə Vaqifin ona yazdığı “Kim ki, sövdayi-səri-zülfü-pərişanə düşər” qəzəlinə cavab yazmışdır. Vidadinin pürməzmun qəzəllərindən birisi də budur:

Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə,
Məhəbbət payidar olmaz vəfadər olmayan yerdə.

Vəfa ql bir vəfadara, ulaşma hər biiqrarə,
Mətanatma bazarə, xiridər olmayan yerdə.

Mənim həmrəzü həmdərdim, deyim hər bədnüma gördüm,
Hünər kəsb eyləmez mərdüm, bəli, ar olmayan yerdə.

Xuda, sən saxla gəl fərdi, çətindir yalqızın dərdi,
Pərişanlıq tapar mərdi havadar olmayan yerdə.

Dila, laf etmə mütləqdən, düşərsən zülmə nahəqdən,
Neçün mərdüm döñər həqdən bir azar olmayan yerdə?!

Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən,
Necə məqdur olur məskən gülə xar olmayan yerdə.

Könül dünyada yar istər, olubdur biqərar istər,
Vidadi xəstə var istər, həcan yar olmayan yerdə²⁵³.

Filhəqiqə gözəl sözlərdir: “Vəfadər olmayan yerdə məhəbbət payidar olmaz”. Ona binaən hər naəhl və nakəsə bel bağlama, sözünə bavər və əhdinə etibar eləmə. Dar gündə baxarsan ki, səndən üz çevirir, ehtiyacı olmadıqda səni tanımaz, bilməz.

Çün Vidaddinin əş'arının çoxunda ahü zar eşidilir, ağlamaqdan, hüznü eləmdən bəhs olunur, ona görə bir qəzelində gözlərindən axan qanlı yaşın barəsində belə demişdir:

Qan tökər xəstə Vidadi ki, demişdir vazeh,
Könlümün dideyi-giryən kimi fəvvərəsi var.

Əgərçi bu beyt Füzulinin kəlamına bir azacıq bənzəyir, vəli Füzulinin sözləri bundan mühəssənatlıdır:

Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Əzizim, fəsl-güldür bu, axar sular bulanmazm!

Bu barədə Qarabağın beş sənə bundan müqəddəm cavanlıq halında vəfat etmiş bir şairi – məşədi Əyyub “Baki”²⁵⁴ təxəllüs daha da gözəl demişdir:

Gülzari-cismim içərə bitibdir bəla güli,
Gözdən axan könüldə çəkilmiş gülabdır.

Bahar mövsümünü və novruzun daxil olmasını şair bu gunə nəzmə çəkmışdır:

Novruzi-bahar oldu, cahan tazəter oldu,
Rəfə oldu ələmlər,
Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu,
Yandı oda qəmlər.
Qırx yeddi qələm sindi zimistən qələmimindən,
Fürsət gülə düşdü²⁵⁵.
Meydani-tərəbdə bu nə türfə hünər oldu,
Sərf oldu kərəmlər.
Göydən yerə yağdı nə gözəl şəbnəmi-rehmət,
Bitdi gülü lalə.
Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu,
Açıldı irəmlər.
Yüz həmdü sənə mayili-seyri-çəmən oldu,
Şad oldu könüllər.
Bir mövsümi güldür bu ki, həqdən nəzər oldu.
Xoş gəldi bu dəmlər.
Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhm
Sultani-zəmanə?
Bu eydi-mübarəkdə ki, dünya xəbər oldu,
Dağıldı dirəmlər.

Vidadinin mürəbbəatı da Vaqifinkı kimi xeyli açıq və gözəl dildə və lisanimızın şivəsində yazılmışdır. Onlardan bir neçəsi burada zikr olunur:

Seyri-gülşən etsən, ey gül'üzərim,
Bülbülb oxur, bağlar sədayə düşər.
Xəttinə baş əyər sünbüll, bənəfşə,
Gül xaki-payinə fədayə düşər.

Xurşidim, xavərim, hilalim sənsən,
Şirinim, şərbətim, zülalim sənsən,
Fikrim, zikrim, sözüm, xəyalım sənsən,
Könlüm haçan səndən cüdayə düşər.

Arizunu çəkər sahibdiləklər,
Dolanıb başına dönər fələklər,
Mədhin oxur ərş üzündə mələklər,
Hər biri bir türfənidən düşər.

Xəyalındır xəyalımın həyatı,
Dəhanın şəkkori, ləbin nəbatı,
Cəmalın sədqəsi, hüsnün zəkatı
Mənim tək binəva gədayə düşər.

İntizarın mən çəkərəm peyvəstə*,
Könlül pərişandır, xatir şikəstə,
İstər vüsalını Vidadı xəstə,
Üz xakə fərş eylər, duayə düşər.

* * *

Ay ağalar, bir nigarın oduna,
Dəli könlüm yana-yana düşübdür.
Mən ki, düşüb bu odlara yanaram,
Nə səməndər, nə pərvanə düşübdür.

Açılıb cənnət tək camalın gülü,
Ötər çövrəsində şeyda bülbülü,
Bu gülşənin yasəməni, sünbülü,
Nə bir bağə, nə bostanə düşübdür.

Könlül dost kuyinə etdikcə güzər
Qanlı qəmzəsindən etməzmi həzər?
Çıxdı gözüüm, bir dəm eylədi nəzər,
Gör necə kəsilməz qanə düşübdür.

Qaş və gözü durub qanın almağa,
Zülf töküllüb din-imanın almağa.
Vidadi xəstənin canın almağa,
Xət bir yana, xal bir yana düşübdür.

* * *

Ey həmdəmim, səni qanə qərq elər,
Gəl tərpətmə yaralanmış könlümü.
Ayrı düşmüş vətənidən, elindən,
Həmdərdindən aralanmış könlümü.

Könlül verdik hər bivəfa yadlara,
Hayif oldu ömür, keçdi badlara,
Fələk saldı dürlü-dürlü odlara
Şan-şan olmuş, paralanmış könlümü.

Qanlı yaşım gündən-günə bollandı,
Axdı, axdı sinəm üstə gölləndi,
Yenə qəm sinəmi mindi yollandı,
Heç bilməzəm yaralanmış könlümü.

* Başqa bir nüsxədə əvvəlki beyt belə yazılıbdır:
Həsrətin çəkməkdən olmuşam xəstə,
Hali pərişanam, dili şikəstə.

Gözüm yaşı gündən-günə fərq elər,
Eyb eləmek məni qana qərq elər,
Rövşən etməz yüz min günəş – bərq elər –
Bu möhnətdə qaralanmış könlümü.
Vidadiyəm xəstə gözüm mərdümi,
İtirmişəm qoşunumu, ordumu,
Çox təbibə şərh eylədim dərdimi,
Heç görmədim çaralanmış könlümü.

Vidadi xəstənin bu mürəbbəatındakı vəzn və qafiyələrdə bir azacıq rəkakət görünür isə də, onda gözəl və şirin sözər dəxi çoxdur. Şair öz həmdəminə rücu edib deyir ki, vətənidən və elindən ayrı düşmüş könlümü, rəhm et, tərpətmə. O, yaralıdır. Hər bivəfa yadlara könül bağlayıb əziz ömrümüzü badi-fənaya verdik və başımıza dürlü-dürlü bələlər goldı. Fələk bizi odlara saldı və könlümüzü şan-şan, yə’ni parça-parça elədi. Belə müsibətlərə düşər olduqca şairin qanlı yaşı bollanır və sinəsi üstündə göl əmələ gəlir və könlü qəm səməndərinə minib uzaq diyarlara yollanır. “Bollandı”, “gölləndi”, “yollandı” sözləri türk dilinin şivəsinə məxsus əlfazlardır ki, başqa lisana olmaz və sığışmaz!

Göy üzündə qatar ilə uçan durnalara xitabən yazılmışdır:

Qatar-qatar olub qalxıb havaya,
Nə çıxıbsız asımana, durnalar!
Qərib-qərib, qəmgin-qəmgin ötersiz,
Üz tutubsuz nə məkana, durnalar?!

Təsbih kimi qatarımız düzersiz,
Havalanıb ərş üzündə süzərsiz,
Gah olur ki, danə-xurə gəzərsiz,
Siz düşərsiz pərişana, durnalar!

Ərz eləyim, bu sözümüz sağlamdır,
Yollarınız həramıdır, yağıdır,
Şahin-şunqar sürbənizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!

Əzəl başdan Bəsrə, Bağdad eliniz,
Bəylər üçün ərməğandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrim olur şana-şana, durnalar!

Bir baş çəkin dərmandənin halinə,
Ərzə yazsın, qələm alsın əlinə,
Vidadi xəstədən Bağdad elinə
Siz yetirin bir nişana, durnalar!

Burada Vaqifin və Qasım bəy Zakirin durnalar barəsində Vidadiyə nəzirə olaraq yazdığı qafiyələri mürəbbə qılmağı münasib gördük.
Kəlami-Vaqif:

Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşış nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bize, durnalar!

Sizə müştaq olub Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil telləri,
Heyifdir, salarsız düzə, durnalar!

Xeyli vaxtdır yarın fəraigindayam,
Pərvanə tək hüsnün çıraqındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün gözə, durnalar!

Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzəri kəsib ziya verməsin,
Sağın gəzin, laçın gözü görməsin,
Qorxuram səfiniz poza, durnalar!

Nazənin-nazənin edərsiz avaz,
Ruh tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz –
Hər dəm sizin ilə gəzə, durnalar!

Kəlami-Zakir:

Bir saat havada qanad saxlayın,
Rəhm edin didəmde yaşa, durnalar!
Qatarlaşış hansı yerdən gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar!

Bu viladə hər gün tökülür qanlar,
Yavaş-yavaş keçin, səsniz anlar.
Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çəşa, durnalar!

Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz vətən deyib ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!

Mən sevmişəm onun çəmən-düzünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız vətən sözünü,
Veribsınız nə baş-başa, durnalar!

Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahi sevər,
Dönməsin bağınızı daşa, durnalar!

Bu mürəbbatın hansı birisini qeyrilerinə tərcih etmək müşkül bir əmrdir. Çünkü hər bir şairin kəlamının özünəməxsus üslub və şivəsi vardır. Hər bir şair öz qəlbinin və təbə'inin iqtizasında göy üzündə qatar ilə uçan durnalara öz tutub öz hali-dilini onlara ərz qılır. Vidadi xəstə öz hüznü ələmindən və şikəstə-xatirliyindən dəm vurub, elə zənn eləyir ki, durnalalar dəxi həmişə qəm və ələmə mübtəla olub, oxuduqları nəğmələri fərəh və şadlıq ucundan olmayıb, qəm və qüssədən nəş'ət edən ahü naləldərdir. Ol səbəbə şair onlara xitabən deyir:

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkana, durnalar?!

Onların şirin dili Vidadinin ürəyini parça-parça eləyir:

Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!

Vaqif dəxi həmçinin öz qəlbində olan hissiyyatdan söz açıb durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagozlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətiro bilərlərmi? Onlara belə deyir:

Xeyli vaxtdır yarın fəraigindayam,
Pərvanə tek hüsnün çıraqındayam,
Bir ala gözlünün sorağındayam.
Görünürmü, görün gözə, durnalar!

Durnalaların oxumağı Vaqifə hüzn gətirmir və könlünü pərişan qılmır. Onların avazı şairin ruhunu təzeləndirir və onu dövrə qalxmağa, ərş üzündə onlar ilə seyrü səyahət etməyə təhrik qılır:

Nazənin-nazənin edərsiz avaz,
Ruh tazelənir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz –
Hər dəm sizin ilə gəzə, durnalar!

Qasım bəy Zakirə gəldikdə o da, Molla Pənah kimi, durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsirr, yoldaş və rəfiq hesab etsinlər. Çünkü o da onlar kimi qəribdir:

Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz vətən deyib ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!

Çox ehtimal var ki, bu şeirləri Zakir Badkubədə məhbusvar sakin olanda yazıbdır. Bununla belə hər üç şairin durnalara yazığı və rəhmi gəlib. Dostluq və mehribanlıq üzü ilə onlara tapşırırlar ki, bu yerlər xatalı yerlərdir, burada durmasınlar və səslərini çıxartmayıb ahəstə keçib getsinlər və illa şahin və laçın onların sürbəsini dağdır və qızıl qana boyayar.

Vidadi deyir:

Şahin-şunqar sürbənizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!

Vaqif deyir:

Sağın gəzin, laçın gözü görməsin,
Qorxuram səfiniz poza, durnalar!

Zakir deyir:

Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çəşa, durnalar!

Mühəssəlül-kəlam, hər bir şairin kəlamında başqa bir məlahət və lətafət var ki, əhli-dil və ərbabi-zövqü kəmal onları oxuduqda dərk eləyir və hər o şey ki, qəlb ilə hiss olunur, bə'zi vaxt yazmaq və söyləmək ilə ifadə olunmaz, təqrir və bəyana gəlməz.

Bu halda Molla Vəli Vidadının və Vaqifin vəfatından yüz ildən ziyadə vaxt keçibdir. Hər ikisi bizim möhtərəm, milli şairimiz və

ədəbiyyatımızın banisidir. Əşar və kəlamları mövzun, təb'ləri rəvan, dilləri açıq və sadə.

Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühr etmiş olsa idilər, bişübə, indiyə kimi onların asar və əş'ari dəfət ilə çapdan çıxıb əbnayı-millet içində yayılmışdı. Onların qəbirləri üstündə nişangah qoyulmuşdu və vəfatlarının əlli və yüz sənəlik yubileyi – yüvəmi-alisi artıq cəlal və təntənə ilə yad olunmuşdu.

Amma bizim türklərdə bu hissiyyat və qədirşünaslıq yoxdur. Şan və şərafətimizə, vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz və möhtərəm vücundlarnın qədir və mənzilətini bilmirik və onların asarı-güzidələri ilə iftixar etmirik. Əzbəs ki, avamıq və avamlığımızdan milliyyət hissi bizlərdə ayılmayıbdır, vətə'nimizin, dilimizin və ədəbiyyatımızın qədrini bilmirik.

FƏTƏLİ XAN “MÜŞTƏRİ” TƏXƏLLÜS

Quba və Salyan hakimi Fətəli xan ibn Hüseynəli xan Molla Pənah Vaqifin və Hüseyin xan Müştəqin müasiri olub. Onun alim, şair və sahibi-tədbir bir vücud olduğu tarixdə yazılıbdır.

Fətəli xan hicrətin 1157-ci sənəsində ki, tarixi-məsihiyyənin 1741-ci ilinə mütəbiqdir, atası Hüseynəli xanın vəfatından sonra Quba və Səlyanda xan olub, öz təvabə və rəayasını gözəl vəch ilə idarə edərmiş²⁵⁶, ürəfa və şüəra silkinə himayət göstərib özü də şeir deyərmiş.

1172-ci²⁵⁷ tarixdə Dərbənd camaati Nadir şahın qətlindən sonra özləri intixab və tə'yin etdikləri Məhəmməd Hüseyin xandan narazı olub onu əzl etdilər və Dərbənd xanlığını Fətəli xana təslim elədilər. Fətəli xan durbin, aqibətəndiş və ziyadə cür'ətli bir vücud olduğundan Quba, Səlyan və Dərbənd hakimliyini artıq məharətlə idarə edərmiş.

Hicrətin 1181-ci²⁵⁸ sənəsində şəkili Hüseyin xan Müştəq ilə dostluq əlaqəsi qoyub, onunla müttəfiq qoşun götürüb Şirvan üstünə hərəkət eləyiblər. Bu niyyətlə ki, onu zəbt edib aralarında təqsim qılınılar. Vəli bir vaxtdan sonra bunların mabeynində bürudət və ədavət vüqua gəlibdir, əz-bəs ki, Fətəli xan Hüseyin xan Müştəqin da hissəsini qəsb etmişdi.

Fətəli xan Müştərinin əş'arından bir şey tapa bilmədik. Xatəmində yazılan şeir onun öz kəlamıdır:

Neveşte bər səfahate-fəlek bexəttə-celi,
Bedəhr şəqqə qoşa şod livaye-Fəthəli²⁵⁹.

Ömrünün axırında yazdığı mənzumat – ki, burada dərc olunur, – Mirzə Həsən Əlqədəri əfəndinin “Asari-Dağıstan” adlı kitabından götürülüb-dür²⁶⁰.

Kəlami-Fətəli xan ibn Hüseynəli xan “Müştəri” təxəllüs:

Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa,
Hər nə qalıb sərf olur indi peşimanlığı.

Zülfə-siyəh zövqünə uyma, xətadir, könül,
Fariq ikən sən səni salma pərişanlığı.

Feyzi-əzəl kafili-tərbiyəti-hal ola,
Muri-mühəqqər urar laf süleymanlığı.

Mane'i-ərzi-qəmim heyroti-didar olur,
Mən nə deyim bilməzəm, ah, bu heyranlığa.

Nəfxeyi-badi-səba ruhə təravət verir,
Çün güzər etmiş səhər sünbülü reyhanlığa.

Müştəriyi-dürri-nəzm kimsə deyil, Haliya,
Dürci-dəhən açma sən kim, köhərəfşanlığa.

ƏBÜLFƏT XAN “TUTİ” TƏXƏLLÜS

Əbülfət xan Qarabağ valisi İbrahim xanın oğlanlarından rəşid, fəsih və əhli-kamal bir zat imiş. Təb'i-şə'riyyəsi dəxi var imiş. Necə ki, Molla Pənah Vaqifin tərcüməyi-hali babında zikr olunmuşdu, İbrahim xan mərhum general Zubov Gürcüstan valisi İrakli xanın istimdadına gəlib Şamaxı həvalisində ordusu ilə əyləndiyi vaxt oğlu Əbülfət xani onun hüzuruna sülh və izhari-itaət üçün göndərmişdi. Amma sonradan elə ki, Ağa Məhəmməd şah Şuşa şəhərində qətlə yetişdi və İranda ümuri-səltənət Fətəli şahın əlinə keçdi, İbrahim xanın meyli bir növ şahi-məzkurun tərəfinə əlaqə bağladı. Ağa Məhəmməd şahın nəşini, Fətəli şahın tələb etməsinə görə, e'zaz və ehtiram ilə Tehrana rəvanə eləyib, bir para xoşa-yəndə peygamlar dəxi ilqa etdi.

Fətəli şah İbrahim xanın bu günə rəftarından ziyadə xoşhal oldu və ona xələt və şəmşir göndərib bir çox vədələr verdi və hər iki tərəfə xatircəmilik hasil olmaq üçün qərabət və qohumluq təmənnasını izhar qıldı. İbrahim xan öz kəriməsi Ağabəyim ağanı şaha əqdi-nigah edib, onunla belə oğlu Əbülfət xani da – ki, o vaxtı ağa idi, – şahın hüzuruna yolladı. Şah Ağabəyim ağanın kamalını və hüsni-camalını görüb, onu cəm'i əhli-hərəm üçün böyük və banuyi-hərəm tə'yin elədi.

Bilmək gərəkdir ki, Ağabəyim ağanın da gözəl təb'i var imiş və bir çox eş'ari-lətifə və ədəbiyyati-zərifə inşad qılmışdır. Vəli onlardan ələ düşəni olmadı.

Fətəli şah Əbülfət ağaya da xanlıq verib özünə peyrəvi elədi və həm “Əmirül-üməra” ləqəbilə müləqqəb qılıb öz məclisi-xassına daxil və sahibi-izzət və hörmət elədi.

Əbülfət xan şahın hüzurunda və İran şüəra və üdəbəsi dairəsində daha da artıq kəsb-i-kamal edib, fünni-şeirdə mahir oldu. Əbülfət xanın xatirini şahzadə Abbas Mirzə nayibüs-səltənə dəxi çox əziz tutarmış və özü ilə çox səfərlərə onu da apararmış.

Vəfat edibdir İranda, hicrətin 1255-ci²⁶¹ tarixində. Atidə dərc olunan bir türk və bir fars qəzəlləri ol mərhumun kəlamlarındandır.

Qəzəli-türki:

O gün kim, həsrət ilə ol büti-zibadən ayrıldım,
Qalib bir surəti-bihiss kimi, mə'nadən ayrıldım.

Çəkib əl xəlqdən Məcnunsifət səhərayə üz qoydum,
Kəsilmiş səbrü tabım, vəsləti-Leyladən ayrıldım.

Mənə şimşadü sərvi, bağban, ərz etmə kim, hərgiz
Yoxumdur meyli-gülşən, qaməti tubadən ayrıldım.

Nolur şamü səhər ney tək sizildar sineyi-zarım,
Mərizi-bəstəri-hicrəm, dəmi-İsadən ayrıldım.

Fəraqın şiddetindən lal olur bu tutiyi-təb'im,
Məzaqim təlxdir kim, la'li-şəkkərxadən ayrıldım²⁶².

Qəzəli-farsi:

Şəbi bexab ke, əkse-cəmale-ruyi-to didəm,
Ze kaenat təelloq be hər ke bud boridəm.

Qəsəm beruye-to kərdəm ke coz to yar nəcuyəm,
Behuriyane-behiştı əgər dəhənd nəvidəm.

Hənuz əz meye-vəslət piyalei nəkeşide
Ze dəstə saqiyi-hecran çə zəhrha ke çeşidəm.

Omide-zendegiyəm bud abe-tığe-to xordəm,
Həvaye-vəslə-toəm bud ferqətə-to qozidəm.

Rəqib əz mənəş azordeəst mən ze rəqibəş,
Dəriğ ku bemoradəş resido mən nəresidəm.

Becorme-anke məra del begeyre-dust nəbəstəm,
Koşənd biqonəhira nədidiəm, nəşenidəm.

Bəsi ze vəsfə-ləbət qofteənd leyk kəsira
Dər in romuz ço Tuti hərife-hərf nədidiəm²⁶³.

QÖVSI

Azərbaycan şüərasından “Qövsi” təxəllüs zərif və xoştəb’ bir şairin əlyazma divani-əş’ar və qəzəliyyati əlimizə düşmüşdü²⁶⁴. Bu divandan həkim Qövsi kim və hansı yerin adamı olduğu anlaşılmadı, vəli şiveyi-lisanından və üslubi-kəlamından bizim Zaqafqaziya torpağının rayihəsi gəlir, hiss olunur²⁶⁵. Belə ki, əgər bə’zi qəzəllərinin axırıncı fərdində Qövsi əvəzinə Qüdsi və ya Zakir və ya Seyid yazılsayıdı, onlar Qüdsinin, ya Zakirin və ya Seyidin kələmi olduğuna kimsə şübhə etməzdi.

Bununla belə nə Şəki və Şirvanda və nə Bakı və Səlyanda və nə Gəncə və Qarabağda və nə Mavərayi-Qafqazın sair mütəməddin mərkəzlərində “Qövsi” təxəllüslü şairin ism və nişanəsi guşumuza erişməyibdir. Onun barəsində salxürdə ədiblərimizə rücu etdiksə də, heç kəsdən cəvabi-kafi almadıq.

Şəmsəddin Sami bəyin “Qamusül-əlam”ına rücu etdi. Onda dəxi “Qövsi” təxəllüslü türk şairindən bir əsər bulmadıq. Onda iki nəfər “Qövsi” təxəllüsü ilə zikr olunmuş şəxsə rast gəldik: onlardan birisi məşahiri-xəttatindən bağdadlı Qövsidir ki, 999-cu²⁶⁶ tarixində vəfat etmişdir, digəri isə İran şüərasından olub, yazdıqları tamam farsi dilində olduğu göstərilmişdir:

Cai ketoi nist kəsiraanca,
Əz mən ketəvanəd ke resanəd xəbəranca?²⁶⁷

Qövzinin üslubi-kəlamı Rum şairlərinin üslubi-kəlamına bir azacıq bənzəyir isə də, ona Rum şairi dəxi demək olmaz. Yenə təxminən demək olur ki, Qövsi Azərbaycanın İran dövlətinə mütəəlliq məhəllələrində, xüsusən, Təbrizdə və ya ona qərib şəhərlərin birisində vücudə gəlmışdır. Amma övqatını bizim vilayətdə keçirmişdir.

Buna dəlil olaraq bir qəzəlinin axırıncı beytində Təbriz şəhərini Kə'bəyə təşbih qılıb və ona iqtida etməsini özünə borc bilməsidir. Haman qəzəl bu sayaq başlanır:

Səbr eylə, aqibət mey olur qan dedikləri,
Sübhi-vüsəl olur, şəbi-hicran dedikləri.

Ərşə-bərin qubarın onun tutiya qılır,
Hərcənd müşti-xakdır insan dedikləri.

Lə'lində cami-badə kimi cəmdir sənin
Abi-həyatü atəşi-suzan dedikləri.

Qövsi gərkdi Kə'bə deyib iqtida qıla –
Təbriz qülləsinə Sifahan dedikləri.

Və yenə özgə bir qəzəlində şair Təbriz şəhərini həsrətlə yad edib deyir:

Gər yandırı öz varını pərvanə, rəvadır,
Kimdir ki, qaranlıq gecə cananə yetişməz!?

Təbriz aşar könlümü, Qövsi, gər açılsa,
Hərçənd ki, firdovs Sifahanə yetişməz.

Yəqin ki, Sifahan təbrizdə məhəllə adıdır və şair haman məhəllədən-
dir²⁶⁸. Çox ehtimal var ki, Qövsi bu şeirləri qürbətdə olduğu əsnada yaz-
mışdır.

Divanında yazılmış bir tərcibənddən belə mə'lum olur ki, Qövsi Uğurlu
xan Ziyad oğlunun əsrində onun tehti-himayəsində mürəffehhal güzəran
edilmiş. Bununla belə vətəni-mə'lufunu unutmayıb, hər dəm onu yad edər-
miş. Uğurlu xan isə Gəncə xanlarından Şahverdi xanın qardaşı və məşhur
Cavad xanın əmisi olduğu rəvayət olunur ki, hicretin 1180-1190-ci²⁶⁹ illə-
rində xanlıq edərmiş. Belə olan surətdə Qövsi Molla Pənah Vaqifin müəsiri
olub²⁷⁰ onunla bir yerdə bizim türk – Azərbaycan şairlərinin babası mənzə-
ləsindədir.

Məzkur tərcibənd ki, Qövzinin təb'inin ziyadə səlis və mövzun olma-
ğına şəhadət verir, burada dərc olunur.

Kəlami-Qövsi:

Gətir saqi, qədəh kim, novbahari-eyşü işrətdir,
Bu gündən böylə cuşı-eşqu tügyani-məhəbbətdir.
Bu gün kim, cami-güldən bangı-nuşa-nuş urar bülbüл,
Meyi-gülrəngdən hər kim ki, qafil, məsti-qəflətdir.
Verir badi-bahar əmvatə əhya sübhədəm, sən həm
Oyaq ol, fürsəti fövt etmə kim, fürsət qənimətdir.
Nola gər cami-minadən düşərsə aləmə qovğa –
Ki, bu xurşidi-məhsər ol qiyam etmiş qiyamətdir.
Gətir səhba ki, baqidir səlahü tövbənin çağı,
Bu beş gün kim, qələm yoxdur bizə, əyyami-möhlətdir.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında –
Ki, xaki-rəhgüzarı sūrmeyi-çeşmi-bəsirətdir.

Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu.

Gətir, saqı, şərabı ver mənə əmvatə əhya tək,
Ləbi-canbəxşini məndən diriğ etmə Məsiha tək.
Nə xoş gullər düşübür çeşmimə gülzardan sənsiz,

Əcayib dağlar var lalədən sinəmdə səhra tək.
Məni mə'zur tut, gər olmuşam məst, istərəm səndən
Vəfa kim, adı var, yoxdur özü aləmdə ənqa tək.
Nola gər rəşkdən bülbülbük göz yaşı, qan ağları –
Ki, məhv olmuş gülə şəbnəm, bieynih çeşmi-bina tək.
Mənim tək nola gər məstanə söylər bülbülbük qumri –
Ki, gül cami-meyi-gülgün kimidir, sərv-mina tək.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında –
Ki, daniş gövhərili var malamat dörya tək.

Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağ bağı səhra, laləzar oldu.

Gətir, saqı, qədəh kim, arizu bağrim kəbab etmiş,
Meyi-gülrəng tək qeyri, məni həsrət xərab etmiş.
Mənim göz yaşıımı zinhar gür et, sərgiran baxma –
Ki, suzi-dil onun hər qətrəsin bir lə'li-nab etmiş.
Mənim hər misrəi-ahim vurər divan ilə pəhlü –
Ki, divani-qiyamından məni esq intixab etmiş.
O günlər kim, keçibdir tövbəvü zöhdü vərə birlə,
Fəğan ki, xameyi-təqdir ömrüməndən hesab etmiş.
Bahar əyyamı olma naleyi-məstanədən qafıl –
Ki, rəhmət naləsin məstən duayı-müstəcab etmiş.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında –
Ki, hər bir zərrəni şəfqət gözilə afitab etmiş.

Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağı bağı səhra, laləzar oldu.

Qövsinin bu kəlamından belə anlaşılır ki, mərhum Uğurlu xan ürəfa
və şüəra silkinə hörmət və riayət göstərməklə özü dəxi əhli-hal və sahi-
bi-kamal bir şəxs imiş. Necə ki, şair deyir:

Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında –
Ki, daniş gövhərili var malamat dörya tək.

Şairin dəxi zərif, əhli-hal və sahibi-mə'na bir vücud olduğu öz kəla-
mından anlaşılır. Necə ki, bir qəzəlində demişdir:

Nüktə tutmaq bülbülbə, Qövsi, nə lazımdır sənə,
Hər kimin mənidə miqdarı sözündən bəllidir.

Qövsinin sözündə olan lətfət və mühəssənatı hər bir ərbəbi-zövq
anlaya bilir. Şair bu babda demişdir:

Gərçi Qövsi xuni-dildən öz sözün rəngin edər,
Söz bilən aşiq bilir göftar onun göftarıdır.

Qövsinin həqiqətdə şirin göftarı, zərif və dilpəsənd əş'arı ilə oxucularımızı tanış etmək üçün bir neçə nümunələr göstərilir.

Qəzeli-Qövsi:

Hərçənd gül lətif olar, ruxsarnı özgədir,
Nərgis nə olsa, çeşmi-füsunkarın özgədir.

Mən qönçəyə yaman demərəm, nüktə tutmaram,
Söz bundadı kim, lə'li-göhrəbarın özgədir.

Tubadə var rəunətü əndam sərvdə,
Amma xürami-nəxli-bəlabarın özgədir.

Yox vaizin sözünə sözüm kim, behişt var,
Kuyin bir özgə cənnətü didarın özgədir.

Qövsi, əgərçi var cəfapişə dustlar,
Amma sənin hərifi-sitəmkarın özgədir.

* * *

Heç şəm' ilə ram olmaz pərvanələriz bizlər,
Zəncirə baş endirməz divanələriz bizlər.

Dünya ilə surətdə var ülfətimiz, amma
Mənidə bu aləmdən biganələriz bizlər.

Seylabi-həvadisdən neylər bizə gərdun kim,
Tufani-keşakeşdən viranələriz bizlər.

Hərgiz səsimiz çıxmaz, heç kəs dilimiz bilməz,
Hərçənd ki, dillərdə əfsanələriz bizlər.

Yox taətimiz, amma fariq deyilik, Qövsi,
Ol mah büti-Çindir, bütxanələriz bizlər.

Qövsinin bu qəzelindən onun movləvilər silkindən və həqiqət əhlin-dən olduğu zahir oldu. Necə ki, şair deyir: Surətdə bu dünya ilə ülfətimiz var isə də, mənidə bu aləmdən biganələriz. Başqa bir mə'nəviyyat aləmlərinin məxluquyuz. Ona binaən seylabi-həvadisdən bizim bakımız yoxdur, zira birdəfəlik tufan keşakesindən biz məxrub və viran olmuşuz. Bu aləmi-zahirdə bizim səs və sədamız dillərdə əfsanə olubsa da, özümüzdən bir səs çıxmaz və bir əlamət və nişan görünməz. Zahirdə taat və

ibadətimiz gözə gəlirsə də, batındə cümləmiz taət əhliyiz və ol mahi-büti-Çin, yə'ni xudavəndi-aləmeyn bizim mə'bud bərhəqqimizdir.

Özgə bir qəzəlində Qövsi yenə bu mə'nadan danışır, aləmi vəhdət meyini çeşid edənlər üçün bir meyxanaya təşbih qılıb deyir:

Badeyi-vehdət içən aləmi meyxanə bilir,
Fələyin gərdişini gərdişi-peymanə bilir.

Tifli-əşkim qərəzin aqil olan fəhm etməz,
Bu uşaqlar dilini aşiqi-divanə bilir.

Doludur bəs ki, nifaq ilə cahan, sahibi-dil,
Aşına suretini mə'niyi-biganə bilir.

Xəttü xal seyrinə, zinhar, könül bağlama kim,
Damdır ol ki, onu əhli-həvəs danə bilir.

Aşağıda yazılın qəzəl həmçinin Qövsinin əhli-həqq və sahibi-dil və mənipərəst olmağına şəhadət edir. Şair dünyanın malü mə'nalıma və cahü calalına könül bağlamır. Zahiri hüsnü camal və xəttü xal ilə onun işi yoxdur. Aradığı sahibi-dil və hüsnə-mə'nadır:

Aşıqəm mən, dövlətü malü mə'nalı neylərəm,
Bərgü bərdən yummuşam göz, şaxü balı neylərəm?!

Yek gəlir bir qonçeyi-məstur yüz güldən mənə,
Yar sahibdil gərək, sahibcəmalı neylərəm?!

Handa olsam buyi-gül tək rövzeyi-kuyindəyəm,
Naməvü peyğam üçün badi-şimalı neylərəm?!

İstərəm vəslin ki, yarın. aşına olmaz mənə,
Gər xəyalın ram ola, bəzmi-vüsali neylərəm?!

Sən nəfəs çağ eylə, ey ney, gər usandın nalədən,
Mən həvayı-guyi-eşqəm, e'tidalı neylərəm?!

Gər verirsən, dövləti-didari-canın ver, fələk,
Yoxsa mən mehmani-fəqrəm, mülkü malı neylərəm?!

Tarü pudi aləmin əfsanəvü niyrəng imiş,
Mən bu batıl xabü bihasıl xəyalı neylərəm?!

Ləzzəti-didardən, Qövsi, mənə heyrət yetər,
Əldə ta ayinə var, abi-zülalı neylərəm?!

Necə ki, zikr olundu, Qövsi dünyanın malına və cah-cəlalına qədrü qiymət qoymayıb, əsl səadət və insaniyyəti istiqamət və sədaqətdə görür. Haqqı tənisiyib insaniyyət dərəcəsinə və mə'nəviyyat aləminə vasil olmaq üçün, Qövzinin əqindəsincə, başqa bir dəlil və rəhbər lazımlı deyil, beqeyrəz “sidqi-niyyət”.

Fəxr etmə malü cahə ki, iqlimi-fəqrədə
Dövlət şikəstəbalü hüma hiçkarədir.

Ta xızrı-rahin olmaya öz sidqi-niyyətin,
Qövsi, bu yolda rahnüma hiçkarədir...

Mərd ilə namərd və fürumayə ilə alitəb və dünyayı-dunun qəddar və gəcrəftarlığı babında demişdir:

Nola gər fərq ola namərdlərdən mərd dünyadə,
Əgərçi bəllidir hər mərdü hər namərd dünyadə.

Edərdim nikü bəd fərqli, bilərdim yaxşılardır qədrin,
Fəğan kim, açmadım göz bir nəfəs namərd dünyadə.

İçərlər xəlqi-aləm sağəri-zərrin ilə səhba,
Mənə qalmışdı əşki-sürxu rəngi-zərd dünyadə?!

Betərdir tiğdən biabrulər surətin görmək –
Ki, olsun tö'meyi-şəmşir hər namərd dünyadə.

Cahanda buyı-dərdü dağ heç bir kimsədən gəlməz,
Onunçun gün görərlər mərdümü-bidərd dünyadə.

Olar kim, ol təbibin hikmətindən qafil olmuşlar,
Nə bilsinlər ki, eyni-afiyətdir dərd dünyadə.

Necə mən bilməyim, Qövsi, bu viran olmuşun qədrin –
Ki, öz könlümdən ayrı bulmadım həmdərd dünyadə.

Zəmanənin ədəmi-səbatından və daima təgyir və təbdil etməsindən və əhli-zəmanənin bir haldan qeyri bir hala dəyişirilməsindən, fəqirin qəni və qəninin fəqir və bəsirət əhlinin mə'yus və xunincigər olmasından bəhs edib deyir:

Əsasi-tövbəyi-mey üstüvar böylə qalır mı?
Bizə müdam südayı^{*}-xumar böylə qalır mı?

* Süda – başağrısı, dərdisər

Gəlir bir özgə zəmanə, döner fələk, dolanar gün,
Rəqibə bu şərəfi-etibar böylə qalırı?*

Şərab nırxına, ey bağban ki, sirkə satırsan,
Çəmən həmişə baharü bahar böylə qalırı?

Dönə-dönə içirirsə bəsirət əhlinə qanlar,
Sipəhərə həm bu qərarü mədar böylə qalırı?

Keçər təğafüл edib yar naz ilə sənə, Qövsi,
Keçər bu bir neçə gün, ruzigar böylə qalırı?

Həqiqətdə gözəl sözlər və həkimanə suallardır: Ey mal və dövlətə, faxir libas və hüsni-surətə fəxr edən qafillər, bu qədər məğrur olmayıñ. Bu dövlət və bu hüsni-cəmal əbədi və daimi deyil; beş günlükdür; gəlib keçəsidir və ey əhli-hal və bəsirət, sizə zəmanə dönə-dönə qan içirirsə, ondan siz mə'yus və pərişan olmayıñ. Sipəhərə həm bu qərarü mədar belə qalmaz və sizin də axırınız xeyrə mübəddəl olar. Və, ey Qövsi, əgər yarı-cefəkar təğafüл edib, sənin yanından keçib sənə iltifat və e'tina etməzsə, sən də ondan mükəddər olma. Bu bir neçə gün gəlib keçər, nə səndən bir əsər və nə sənə nazzü işvə satan yardan bir əlamət qalar.

Əşarin qəzəliyyat növündən maəda Qövsinin xeyli dilpəsənd və mövzun bahariyyati, saqınaməsi, tərkibbənd və tərcibəndləri və qəsidələri vardır ki, cümləsinin buraya künçayışı yoxdur. Vəli onlardan nümunə üçün bir neçə bəndlər göstərilir.

Tərkibbənddən bir bənd:

Qurbanın olum, Qövsi, məhcür sənindir,
Şirin söz ilə xalqa salan şur sənindir.
Aşıq ki, zəif olsa, onu yazıya salma*,
Hərçənd Süleyman olasan, mur sənindir.
Məst olsamü dursam, dolanib başına ölsəm,
Təqsirimə qalma, meyi-pürzur sənindir.
Gər öldürər olsan, əgər əhya verər olsan,
Öz istədiyin eylə ki, dəstur sənindir.
Yandırsan əgər cismimi, yandır, nə sözüm var,
Didar sənin, şö'lə sənin, Tur sənindir.
Yadınla gözüm mərdümüdür qətreyi-əşkim,
Gər var çıraqında mənim nur, sənindir.
Ey gənci-rəvan, guşeyi-bituşədən ötmə,
Gəl-gəl ki, bu gəncinəvü gəncur sənindir.

* Belə də demək olar: Aşıq ki, zəif olsa, onu salma nəzərdən.

Hərçənd ki, hər guşədə, hər bağdə, ey gül,
Bülbül mənimü qonçeyi-məstur senindir.
Mən eyləmənəm ərzi-təmənna, sözüm anla,
Dindirmə məni, dilsizəm, amma sözüm anla!

Qövsinin tərcibəndindən bir bənd:

Üşşaqə vaizin nəfəsindən nə faidə?!
Mənzildə karvan cərəsindən nə faidə?!
İki cahanda vaizə çün mey haram imiş,
Cənnət həvəsinin həvəsindən nə faidə?!
Naseh müdam tövbəyə tərgib edər məni,
Ya rəb, ona bu məltəməsindən nə faidə?!
Bikardır bədən dili-pürşur olmasa,
Çün endəlib yox, qofəsindən nə faidə?!
Zülfün nə lazım eyləyə zəncir könlümü,
Ol seydi-bəsləmən mərəsindən nə faidə?!
Ey həmsəfər, mənim kimi bir tifli-məşrəbə
Bidərd təbli-köç səsindən nə faidə?!

Aşağıda yazılın müsəddəs-tərcibənd – ki, Füzuli Bağdadının kəlamı-na nəzirə səbkində inşad olunubdur, – Qövsinin gözəl və mövzun kəlam-larından birisidir:

Gəlin, ey əhli-vərə, aşiqü xummar olalim!
Hami bir müğbəçə yanında giriftar olalim!
Ney kimi nalə çəkib, cəng kimi zar olalim!
Necə bir böylə gözəl fəslədə huşyar olalim!
İçəlim bir neçə gün badəvü sərşar olalim!
Bizə yar olmasa saqi, biz ona yar olalim!

Camlar zəhr ilə memlüv şəbi-hicran içdik,
Eylədik tövbə əger göz görə, pünhan içdik.
Hər nə kim verdi bizə saqiyi-dövran içdik,
Bu fəna dəhrdə bəşdir bu qədər qan içdik!
İçəlim bir neçə gün badəvü sərşar olalim!
Bizə yar olmasa saqi, biz ona yar olalim!

Necə bir şamü səhər xabü xəyal ilən ötə,
Necə bir əxtəri-məs'ud zəval ilən ötə,
Yüz nişat ilə gəlib ömr, məlal ilə ötə,
Heyfdır böylə bahar ayı bu hal ilə ötə.
İçəlim bir neçə gün badəvü sərşar olalim!
Bizə yar olmasa saqi, biz ona yar olalim!

Xublar vardi çəmən seyrinə zinhar, gəlin,
Cəm olun qoñçə kimi, gül kimi bir dəm açılın,
Eşidin bülbülin ahəngini, qədrini bilin,
Dustlar, mövsümi-gül getmədən əldən yiğilin –
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!

Yare can eylərik isar, budur niyyətimiz,
Tutarıq damənini yar ola gər dövlətimiz.
Biz onun bəndəsiyik, səcdəsidir taətimiz,
Ömr əgər möhlətimiz versə, fələk fürsətimiz,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!

Fariq olmun fələki-mübərimin ibramından*,
Hiç kim se'y ilə qurtulmaz onun damından,
Dustlar, dövri-zaman gördişi-əyyamından,
Etməmişkən bizi bihuş əcəl camından,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!

Nola gər çərx ilə yekru qılıram mən, Qövsi!
Dust gər yar ola, neylər mənə düşmən, Qövsi!
Büt ilə xəlvət edən yerdə brehman, Qövsi,
Gəl ki, bir güşədə saqiyü mənən sən, Qövsi,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!

Atidə dərc olunan münacat ilə – ki, Qövzinin ən xoşməzmun və səfa-bəxş kəlamlarından birisidir və monən Füzulinin kəlamına bənzəyir, – xəmti-kəlam edəlim. Onun əş'ari-lətifələrindən ittixaz olunan nümunələrə iktifa olunur.

Münacati-Qövsi:

İlahi, könlümü qurtar bu aləm macərasından,
Məni dönder onun biganəsindən, aşinasından!
İlahi, könlüm et rövşən, məni göstər mənə, ya rəb,
Onun ayineyi-dəryadılı-aləmnümasından!
İlahi, könlümü öz eşqin ilə et ləbaləb kim,
Usandım qədrbilməzlər qəməni dərdü bəlasından!

* Mübrim-i bram – yə’ni siqlətverici və məluledici; fələyin cəfa və zülmündən fariq olmayın

İlahi, rövşən eylə çeşmimi öz xaki-rahından –
Ki, yegdir zülfü xəttin sürdürəndən, tutiyasından!
Havalandır məni ərbəbi-dil övci-məqamında,
Bu duni-fitrətin qurtar səri-kuyi-hevasından!
Mükəddər eylədi ayinəmi qəflət tozu, ya rəb,
Xəbərdar et məni öz Kəbeyi-kuyin səfasından!
İlahi, bir məqam et Qövsiyi-bığarəye ruzi –
Ki, yek gəlsin ona dərman sənin qeyrin dəvasından.

AĞAMƏSİH ŞİRVANI

Ağaməsih Şirvani Mustafa xanın zəmanı-hökumətinin ibtidasında Şirvanda olurmuş²⁷¹, özü də kamil bir vücud imiş; təb'i-şə'riyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin²⁷² mərhum şair dördüncü babası hesab olunur.

Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əş'ar və tərzi-kəlamı onlarındakına artıq dərəcədə bənzeyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağının məcmuəsində Ağaməsih Şirvanının kəlamından bir müxəmməs və bir müəşşər təb' olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin “Məcmuə”sində Ağaməsihin bə'zi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.

Müəşşəri-Ağaməsih Şirvani:

Ey türfə nigari-mahruxsar,
Ey huriliqa, fırıştəkirdar,
Bu hüsн ilə olmamışkən izhar,
Oldun məni-dilşikəstəyə yar.
Bilmən necə hiylə qıldı əgyar,
Sonra səni məndən etdi bizar.
Bəs indi sözüm budur ki, tekrar
Xəlq eyləsə te'nə, eyləmə ar,
Qanımı halal qıldım, ey yar,
Bir ad ilə et məni günahkar.
Al dəstina tiğ, durma, zinhar,
Öldür məni, olsun əllərin var!

Ey hüsni-cəmali mahparə,
Əhvalıma qılma sən nəzarə.
Yar oldu rəqib sən nigarə,
Oldun mənə yağı varə-varə.
Salsan məni ahi-pürşərərə,
Yox məndə rizadən özgə çarə.
Rəhm etsən əgger məni-fikarə,
Salmaz məni qəm bu ruzigarə.
Xəlvət özünü çəkib kənarə,
Bir könlünə eylə istixarə.
Təqsirimi söyle aşikarə,
Öldür məni, olsun əllərin var!

Ey rəngi-üzari şöleyi-nur,
Qılmana misal, nisbəti-hur,
Bir şüx ki, oldu hüsənə məğrur, –
Çox olmaz onun ədasi mənzur.
Gəl, sən dəxi qılma fitnəvü şur,
Etmə özünü bu tövr məşhur.
Ta vəsləndən eylədin məni dur,
Ancaq ki, budur dilimdə məzkur,
Üftadəyi-eşqə eyləmə zur,
Qoyma məni dərd evində rəncur.
Xublərdə əgər bu isə dəstur,
Öldür məni, olsun əllərin var!

Ey şah, dərində bir gədayəm,
Yad etmə məni al, aşinayəm.
Kuyində əgərçi xaki-payəm,
Bil qədrimi, eyni-kimyayəm.
Əfsaneyi-dərdi-bidəvayəm,
Hərçənd ki, eşqə mübtəlayəm,
Sərgəşteyi-möhnetü bəlayəm,
Əhvalı şikəstə, binəvayəm,
Sırrını desəm üzü qarayəm,
Baş ilə ayağına fədayəm,
Bu məsləhətə ki, mən rizayəm:
Öldür məni, olsun əllərin var!

Ey qətlime eyləyen iradət,
Məqsudino yet səhih-səlamət!
Açılsa əgər bu bəbi-rəhmət –
Kim, hasil olur mənə bəşarət,
Qalmam məni-namurad rahət,
Daha haçan cylorəm şikayət?
Səndən bumu istərəm nəhayət,
İqrarına olma bidəyanət.
Can məndə səninkidir əmanət,
Al, sonra ki, çəkməyim xəcalət,
Düşməz ələ daxi böylə fürsət:
Öldür məni, olsun əllərin var!

Ey gül, desələr Məsihə qafıl,
Bir özgə nigarə oldu mail,
Təhqiq elə kim, dolansa yüz il,
Səndən dəxi qeyrə verməzəm dil.
Ərzim bu ki, eyləmə təğafıl,
Bir gövrə yetiş, günahını bil,
Cəm et neçə əhli-hali-aqıl,

Onlardan həqiqət eylə hasıl.
Gər şər' həmin budur müqabil,
Mən həm oluram bu əmrə qail.
Gördün iki şahid oldu adil,
Öldür məni, olsun əllərin var²⁷³!

Müxəmməsi-müstəzadi-naqisi-Ağaməsih:

Ey şux, ruxun gün kimi əşyayə mücəlla,
Üşşaqə təmaşayı-cəmalın fərəhəfza,
Mə'nadə rümuzi-dəhənin elmi-müəmma,
Sən kimi tapılmaz bütü-ziba sənəm əsla,
Hər zib sənə sün'i-xuda birlə mühəyya,
Daxi nə bəzənmək?!

Məşşatə nə lazım sənə, ey afəti-dövran –
Kim, eyləmisən ayinəni hüsnünə heyran?
Nazik üzünə ğazə nigah etsə, düşər qan,
Təpsin gözünə sürməsini əhli-Sifahan,
Çəşmi-siyəhin kim, ala hər işvədə yüz can,
Daxi nə bəzənmək?!

Bəzm içərə yüzündən götürən dəmdə niqabın,
Qanını ləbin şışayə tutdu meyi-nabın,
Başına həva gəldi qədəhlərde hübəbin,
Bitab düşüb saqi, nə mümkün verə tabın?
Yixdin evini mən kimi min xanəxərəbin,
Daxi nə bəzənmək?!

Basanda qədəm naz ilə seyr etməyə bağə,
Ruyin gülü səhrayə qovub, laləni dağə,
Gər bergi-həna düşsə, əcəb yox, əl-əyagə,
Şayəstə deyil al vərəq al yənağə,
Gündüz günə bənzər, gecə məhtabü çirağə,
Daxi nə bəzənmək?!

Ey qaməti sərvü ləbi qönçə, ruxi lalə,
Göz mərdüməki məhv ruxunda xətü xalə,
Zülfə-siyəhin mahi-ruxun dövrünə halə*,
Peyvəstə qaşın göydə urar tə'nə hilalə.
Kim görəsə deyər səlli-ə'la böylə cəmalə,
Daxi nə bəzənmək?!

* Halə – ay ətrafında görünən nurani dairəyə deyilir

Ey tazə lətfət çəməni içrə güli-tor,
Olmaz bu nəzakət belə bir şuxə müyəssər,
Təbdili-libas etsə, deyil mən sərasər,
Bilütfürür qeyri-vəfəkar mükərrər,
Nəqqası-qəza kim, sənə vermiş belə zivər,
Daxi nə bəzənmək?!

Lütfündə Məsiha dilər asarı məqalat,
Ol Xızır kimi abi-dil ilə rəhi-zülmət,
Səndən aparır feyz bədəni-mürdeyi-mir'at,
Heyhat! Bu növ' ilə nəzirin ola, heyhat!
Məhtab kimi aləmə məqbulluğun isbat,
Daxi nə bəzənmək²⁷⁴?!

Ağaməsihin burada zikr olunan hər iki kəlamı onun təb'inin mövzun və güşadə olmağına dəlalət eləyir. Bə'zi əbyatı hüsн və lətfətdə Molla Pənah Vaqifin kəlamına bərabərdir ki, gözəl mədhində onun yazdığı kəlam yuxarıda zikr olundu.

Ağaməsih dəxi bir kəlamında Vaqif kimi həqiqi gözəlliyin nişan və əlamətlərini bir-bir zikr edib, zahiri gözəllik və məlahətə bərabər, gözəlin əslü nəsəbini dəxi mülahizə edib, onları əvvəlinci şərtlərdən hesab eləyir:

Əvvəla şəkk olmaya zati-əbavü cəddinə,
Deməyə bir kimsə hərfi-namünasib rəddinə,
Yetmiş ondördgeçəlik ay tək bülüg həddinə,
Çün şəbi-yelda qəra saçı bərabər qəddinə,
Həm mübarək başı misli-qübbəyi-mina gərək²⁷⁵.

Özgə bir müxəmməsində Ağaməsih əhli zəmanədən şikayət edib deyir:

Dila, etmə təvəqqə, rastguluq qanda qalmışdır,
Qərinə özgədir, bunlar keçən dövranda qalmışdır,
Nəməkdə qədrü qiymət, nə kəramət nanda qalmışdır,
Bəla çəkməkliyə nə tabü taqət canda qalmışdır,
Nə asari-şəfa bimar üçün dərmənda qalmışdır.

Olubdur qəlb xain, həq bilir bir paktinət yox,
Düşəndə satmayan dünyada dinin heç millət yox,
Zükür əqsaminin təb'ində əsla doğru beyət yox,
Ünas əhlində bir zərrə hicabü şermü ismət yox,
Təriqi-adəmiyyət yolda, nə ərkanda qalmışdır.

Havalı kimsələr bəhri-həramə misli-yelkəndir,
Nə yan olsa, çəkər mellahı, nəfsin kəştisi təndir,
Dolanır qəhrü zülmə sahili-insafdan gendir,
Nə fərq edən hələlə dari-dünyadə müəyyəndir,
Nə xövfi-axirət xəlq içərə nahəq qanda qalmışdır.

Tutan, mə'lum, yox şə'r'i-rəsuli, əmri-Allahi,
Rəiyyətlər qılın dəstgah hər beş gündə bir şahi,
Cələbdir* şiveyi-ülfət, bu rəmzin kimdir agahı,
Sədaq oxu kimi gəctəblər almış nəzərgahı,
Olar kim, doğrudur əyri qılinc tek yanda qalmışdır.

Məsiha, kəs təəllüq bu cahandan kim, xəsarət var,
Nə tə'siri-dua zahir, ərənlərdə nə himmət var,
Nə alimlərdə şə'r'iyət, nə bəylərdə ədalət var,
Nə bir doğru sözü xəlqin, nə bir kəsədə dəyanət var,
Həqiqət aşinadə, nə vəfa yaranda qalmışdır²⁷⁶.

Ağaməsihin bu müxəmməsində müasiri Vaqif kimi öz zamanının xalqından, onların dürüğü, nəməkhəram, qədrbilməz, bivəfa və bidəyanət olmaqlarından şikayət edib, dünyada düzülük və doğruluğun nabud olmağından fəryad eləyir və ziyadə təəssüflə haram ilə halalin mabeynində təfəvüt qoyulmadığını, şərm və həyanın və dini-islamın unudulmağını və axirət xövfü xalqın qəlbindən çıxmağıını, insaf və mürüvvətin ədəminin izhar edib, öz-özünə xıtabən deyir: Məsiha, bu cahandan və onun əhlü naəhlindən əlaqəni kəs; bir yerdə ki, duada tə'sir, ərənlərdə himmət və qeyrət, alimlərdə zöhdü təqva, bəylərdə ədalət, dostlarda sədaqət qalma ya və doğru yerinə əyri işlənə, daha orada nə xeyir və bərəkət və nə zindəganlıq!..

Bu səbəblərə görə şair vaxtının çoxunu qürbətdə keçirib və axırda qürbətdə dəxi canını can yaradana təslim etmişdir.

* Cələbdir – “cəlb” sözündən ibarətdir – özünə tərəf çəkmək

NİŞAT ŞİRVANI

Nışat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötə’bərlərindən birisi hesab olunur. Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvani və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair mə'lumat cəm edə bilmədik²⁷⁷.

Ağaməsihlə onun həməsr olduğu əşarəndən görünür. Mə'lum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin eksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. Və lakin Nişat qürbət vilayətlərdə kamal və təcrübə kəsb edibsə də, xeyli məşəqqət və zəhmətlərə dəxi düşər olubdur. Necə ki, bu xüsusda bir qəzəlin-də yazır:

Qürbətdə rəhi-sə'bdə əsbabi-səfər tek
Asudəliyim olmadı hər mənzilə düşdüm.

Gər misli-hübab özgə həva başıma düşdü,
Bir dəmdə evim tikdimü yxdım, yola düşdüm.

Üz görmədim əzbəs ki, Nişat, əhli-vətəndən,
Bu vəch ilədir kim, baş alıb hər elə düşdüm²⁷⁸.

Aşağıda yazılın qəzəl Ağaməsihin diqqətini cəlb edib, ona cavab yazmağa şairi vadər etmişdir.

Qəzəli-Nışat:

Şuri-cünun aşiqin başına rif'ət verir,
Hər kəsə dünyadə həq əqlicə dövlət verir.

Qanım içirken bulur çeşminə eyni-səfa,
Öylə ki, meyxarələr bəzminə zinət verir.

Handa ki, görsən, könül, yarı, dolan başına,
Sanma ki, dövrən sənə bir dəxi fürsət verir.

Surəti-halın demək aşiqə lazım deyil,
Üz verə iqbal əgər, eşq özü surət verir.

Gövhəri-nəzmin, Nişat, eyləmə hər yerdə sərf,
Bir belə bazarḍə kim ona qiymət verir²⁷⁹?

Bunun cavabında Ağaməsih yazmışdır:

Aşıqə tə'limi-yar feyzi-bəşarət verir,
Necə ki, gül bülbü'lə dərsi-fəsahət verir.

Ol səhiqəd, püstələb gülşənə olsa rəvan,
Qönçəni dilgir edər, sərvə xəcalət verir.

Əmməyə mümkün ola gər ləbi-dildardən,
Çəşmeyi-heyvan kimi gör necə ləzzət verir.

Vaiz özü hurilər vəsfı ilə zövq edər,
Tərki-meyyə eşq edin – xəlqə nəsihət verir.

Duzəx özü söylənir şiddəti məşhurdur,
Canda fəraq atəsi özgə hərarət verir.

Çərxə vəfa bağlama, eyş edə gör vəqt ikən,
Vədə irişsə, əcəl sanma ki, fürsət verir.

Gövhəri-nəzmin, Nişat, düşsə Məsih əlinə,
Rayıcı-bazar edər, ələmə şöhrət verir²⁸⁰.

Ağaməsihin axırkı beyti Nişatın xoştəb' və şirinkəlam bir şair olduğunu göstərir. Nişatın öz əsərləri dəxi onun fünnüni-şəirdə mahir və qabil olduğunu bildirir. O əsərlərdən bir neçəsi burada yazılır.

Qəzəli-Nişat:

Sənin fərşin ki, zahid, buriyadır,
Həqiqət mənzilində bu riyadır.

Riyadır zahidin gərçi namazı –
Və lakin xəlq içində xoş ə'dadır.

Nigahından ol ahuçəşmin, ey dil,
Özün saxla kim, ol eyni-xətadır.

Düşər güzgüyə daim əksi-canan,
Könül saf olsa, hər mətləb rəvadır.

Əcəb yox, türrésindən olmuşam şad,
Mənim bəxtim ki, var başdan qaradır.

Nişatın könlünü incitmə, ey şux,
Sənə nifrin edər, əhli-duadır²⁸¹.

Yenə qəzəli-Nişat:

Qönçə tək eldən kişi sirrin nihan etmək gərək,
Aşıqi-yekrəng olan bağrını qan etmək gərək.

Müşkül işdir dərdi hər bidərdə izhar eyləmək,
Dərdi bir dərd əhlinə şərhü bəyan etmək gərək.

Xəlqdən qət'i-əlaqə eyləyib ənqa kimi,
Bir qənaət guşəsində aşiyən etmək gərək.

Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir,
Yaxşı yoldaşı yaman gün imtahan etmək gərək.

Ey Nişat, ox tək sözümdən hər kimə səhm^{*} eylənir,
Böylədir, doğru sözü xatırısan etmək gərək²⁸².

Nişatın bu qəzəli hikmət və təcrübə üzü ilə deyilmiş şeirlərdir. Şair hər nakəsə sirri-zəmiri açıb söyləməkdən insana ariz olan zərəri təcrübə ilə müşahidə edib nəsihət üzü ilə tövsiyə edir ki, kişi olan gərəkdir qönçə tək sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğəmbərimiz Məhəmməd əl-Mustafa dəxi buyurmuşdur ki, “hər kəsə sirri ə’yan etmək olmaz”. Necə ki, Molla Rumi “Məsnəvi”sində bu baba yazmışdır:

Ta təvani pişə-kəs məgşay raz,
Bər kəsi in dər məkon zinhar baz.
Çon ke əsrarət nehan dər del şəvəd,
An moradət zudtər hasel şəvəd.
Qoft peyğəmbər ke, hər ke ser nəhoft,
Zud gərdəd ba morade-xış coft.
Dane çon əndər zəmin penhan şəvəd,
Səre-u sərsəbzəye-bustan şəvəd.
Zərro noğrə gər nəbudəndi nehan,
Pərvərəş key yaftəndi zire-kan²⁸³.

Və bu babda yenə əbəs deyilməyibdir ki: “Sər vermək olar, sirri ə’yan eləmək olmaz!” Doğrudan da insanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb keçən onda özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı aləmə faş qılsın.

İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş

* Səhm – qorxu, dəhşət; ox və xədəng

eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küduriətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman gündündə, yə'ni sənə bir yas və müsibət üz verən halda im-tahan edəsən.

Hərgah dostun yaman gündündə dəyanət göstərib öz dostluq və səda-qətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur. Və illa yaxşı gündə, əldə var və dövlət olan zamanı hamı sənə dost və xeyirxah olacaqdır. Odur ki, şair deyir:

Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir,
Yaxşı yoldaşı yaman gün imtəhan etmək gərək.

Amma Nişatın bir arzu və xahişini haqq və savab görə bilmədik. O isə xalqdan qət'i-əlaqə edib ənqa kimi qənaət guşəsində aşيان etməkdir. Nişatın bir tərəfdən guşənişin abidləri və riyakar zahidləri tə'n və mələmət edib, digər tərəfdən özü guşənişinlik arzu etməsi bir növ qəribə gəlir və bir də islama röhbariyyət olmadığı üçün müslüm gərəkdir xalq içində, həmcinsi arasında dolanıb, onlar ilə müəşirət eləsin, xalqa kömək və nəfə yetirsin, xalqa, din və vətənə hüsnü-xidmətlər göstərib hər ikisinin tərəqqi və təralisi yolunda sərfi-himmət etsin. Guşənişinlik böyük bir hü-nər deyil ki, onu arzu edib, əməli qeyrilərə dəxi tövsiyə olunsun.

Nişat Şirvaninin yuxarıda zikr olunan qəzəllərindən başqa daha da bir çox gözəl müxəmməsləri və mürəbbatları vardır ki, cümləsinə məcmuə-mizdə yer yoxdur.

AĞAHÜSEYN “ARİF” TƏXƏLLÜS

Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” ünvanı ilə tərtib etdiyi “Təzkirətül-şüəra”sında verdiyi mə'lumata görə Arif Molla Pənah dövrünün şüərasındandır²⁸⁴.

Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsl və nəsəbi İrana mütəəlliqdır. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bə'zi elmlərə dara bir şəxs imiş. Təb'i-şe'riyyəsi dəxi var imiş.

Hicrəti-rəsulun 1220-ci²⁸⁵ sənəsində ömrünün şüşəsi Şuşa şəhərində daşa toxunub sinnmişdir.

Aşağıda yazılın qəzəllər onun əsərlərindəndir:

Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et,
Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et!

Yetiçcək sayəvəş toprağə düş, qəmxarıma söylə,
Qəmi-hicrində hali-zarımı izhari-qəmxar et.

Ki, ey peymanşikən, mehrü vəfası olmayan dilbər,
Təğafül eyləmə, bir ləhzə əzmi-kuyi-dildar et!

Əlindən öp, ona şərh eylə əhvali-pərişanı,
Əyağına düşüb öz basın üçün yarə izhar et.

Ki, gəlmış aşiqı-biçarə yanından səba, söylər –
Ki, ey qəmxar, xabi-nazdən cananı bidar et.

Əcəl verməz aman, can nəqqidini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et.

Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibə, bar ilaha, mən kimi məhrumi-didar et!

* * *

Mümkün olmaz yarı görmək bir zaman oğyarsız,
Gülşənin dövründə kim görmüş gül olsun xarsız?!

Dövri dönmüş dövri-dövran bulmadı kamımcə seyr,
Çərxı-kəcrəftarı bir dəm görmədim azarsız.

Qədrü qiymətlər tapıb kuyində yarın qeyrlər,
Leyk mən qaldım qəmi-hicran ara qəmxarsız.

Qəm məni pamal qıldı, ey müsəlmanan, haray,
Olmasın kafir də, ya rəb, mən kimi qəmxarsız.

Qəbrimin daşına yaz, ey əqli-dil, bu misrəi:
Verdi Arif canını min həsrət ilə yarsız.

* * *

Günaş nuru deyil pərtöv salb kövnü məkan üzre,
Yüzün nurudur ol, ey məh, düşüb əks asiman üzre.

Rəvan ol canibi-bostanə, ey sərvi-rəvan, ta gör,
Üzün toprağə sərvi-sərkeş busitan üzre.

Saraldı nərgisi-məstин qəmindən natəvan nərgis,
Üzün gül gördü, xiclətdən qızardı gülsitan üzre.

Götürgəc pərdə yüzdən şurişü qovğa bülənd oldu,
Qiyam etdi qiyamından qiyamətlər cahan üzrə.

Qədəm bas başına, ta payimal et, sərfəraz olsun,
Qoyub baş xəstə Arif pasiban tək asitan üzrə.

Bu qəzəllərdən Arifin zərif və xoştəb' bir şair olduğu anlaşılır. Heyfa ki, təqazayı-zaman elə imiş ki, Arif kimi şairlərimiz dilbərin vəsfindən, rəqibin sitəmindən, fəraqın ələmindən çərxi-kəcrəftarın cövrü zülmündən başqa bir şey vücuda gətirməyə qadir deyilmişlər. Və necə ki, o vaxtin şairi Nabi Əfəndi deyibdir:

Çıxamaz daireyi-dilbərdən,
Qəddü xəddü ləbü çeşmi-tərdən.
Gəh baharə dolasur, gəh çəmənə,
İlişür sərvə, gülü yasəmənə.
Rəhi-narəftədə cövlən edəməz,
Sapa vadiləri seyran edəməz.

Arifin yuxarıda yazılın qəzəllərindən səva yenə bir çox əsərləri alıcı cənab müfti Əfəndi Qaibzadənin “Məcmuə”sində mösturdur²⁸⁶.

ACİZ

Molla Pənah Vaqif əsrinin şairlərindən bir neçəsinin adlarını Mirzə Yusif Qarabağı öz məcmuəsində zikr edib, əsərlərindən bə'zi nümunələr göstərmişdir. O cümlədən Acizdən bir neçə nümunələr məzkur məcmuədə dərc olunubdur.

Aciz Azərbaycan şüerasındandır. Divani-əş'arı vardır ki, Təbrizdə 1273-cü²⁸⁷ sənədə təb' olunubdur və lakin onda şairin əslü nəsəbinə və seyrü sülükuna dair bir əhval yoxdur. Nədənsə bizim türk şüerasından bir çoxu öz əslü nəsəblərindən və hansı zamanü məkanda dünyaya gəlib zindəganlıq etdiklərindən bir əsər və nişan qoymayıblar. Bu barədə heç olmazsa yeddi yüz sənə bundan müqəddəm dünyaya gələn farşların həkim-i-danişməndi və şairi-ərcüməndi Şeyx Sə'diyə peyrvilik edib, öz əsrü zamanlarına da bir işarə etsə idilər, kifayət edərdi. Necə ki, ol fəridül-əsr öz yaşıdığı zamanı bu şe'rində bəyan edib, yer üzündə yaşıdığından məradi nə olduğunu bildirmişdi:

Dər an moddət ke, məra vəqte-xoş bud,
Ze hecrət şəş sədo pəncaho şəş bud.
Morade-ma nəsihət bud, qoftim,
Həvalət ba xoda kərdimo rəftim²⁸⁸.

Şeyx Sə'di öz qədrü mənzələtini və əsrinin qədrini anlayıb, kəmali-təəssüflə başqa bir məqamda buyurmuşdu:

Nə Sə'di digər ayəd nə ruzeqar digər²⁸⁹.

Əlan bizim əlimizdə bir neçə türk – Azərbaycan şairlərinin təb' olunmuş məcmuələri vardır – ki, o cümlədən, Aciz, Dilsuz, Raci, Nəbatı, Divani, Seyid, Nigari, Dəxil, Qümri²⁹⁰ və qeyriləri olsun, – bunların heç birində divan və məcmuə sahiblərinin tərcüməyi-hallarına məxsus bir xəbər yoxdur.

Əlbəttə, bu təklif şairlərin özlərindən maəda – ki, əksəri maddi cəhətinçə biçiz və fəqir adamlar olublar, – onların əsərlərini cəm və təb' edən əşxsəs dəxi lazımlı gəlir ki, bir şairin və ədibin əş'arü asarını cəm edib də, onların özlərindən mə'lumat verməmək bir növ işi natamam və yarımcıq qoymaq kimidir. Ol səbəbdəndir ki, bizim məşhur üləma və hükəmanın, üdəba və şüəranın əksəri xatırlardən unudulub çıxıblar və əbnayi-vətən onlardan bixəbər və bibəhrə qalıblar. Vəli kitab kimin karxanasında, hansı cənabin formayışılı və hansı katibin dəstxəttilə yazılib təb' olunması unudulmur və kəmali-ifixar və təmami-əlqabı ilə kitabın axarında qeyd olu-

nur. Belə ki, Acizin divanının axırında yazılıbdır: “Təmam şod dər darüssəl tə’neye-Təbriz, dər karxaneye-alışəne-ezzətneşan Ağa Mirzə Məhəmməd və beförmayeşə-Məşhədi Məhəmməd bin alicənab Mirza Reza betəhrirə-həqiqolfəqir Yusef Ələləvi Əlmusəvi Təbrizi əlməskəne-Milani əlmovəlləd Xorasani ələsle-ibni-mərhum Mirza Məhəmməd ibn Mirza Məhəmməd Əli ibni-Mirza Cəfər Xorasani baniye-mədrəseye-məşhureye-mosərrəf besəhne-mobareke-həzrətə-Məşhəde-əqdəse-pornur və ilə sakenha əlf-əlf saləvatu və səlamu sorur fi ruze-come, dovvome-şəhre-məhərrəme-səneye-1273”²⁹¹.

Divani-Acizi başdan-ayağa diqqətlə mütaliə edib, onun ismini də bil-məkdə aciz qaldıq²⁹². Vəli xəttatın özü ilə və abavü əcdadı ilə tanış olmaq feysi bizə müsəyyər oldu.

Acizin bir çox qəsidələrindən onun Fətəli şahın və nayibiüs-səltənə Abbas Mirzənin zəmanı-səltənət və hökumətlərində yaşadığı anlaşılır. Aciz hər iki şahın və bə’zi şahzadələrin möddahı olubdur.

Fətəli şahın şə’nində yazdığı bir qəsidədə onu belə tə’rif eləyir:

Qıldı bünyadımı bu seyli-sirişkim bərbad,
Ah, əgər olmasa ol şahi-cahanдан imdad.

Hansı dərgahə qoyum mən üzümü həsrət ilən,
Edəm ol qapıda mən naləvü əfəqan bünyad?!?

Böylə fəryad çəkim bu fələki-süstnihad
Xanimani-dili-zarım kimi olsun bərbad!

Göstərin siz mənə bu şahdən özgə bir şah,
Dərgəhində edəm ol dadgərin naləvü dad.

Şah bir şahdır ol padşəhi-Hindü Həbəş,
Bir qara quldur oları eləyibsən azad.

Qeyseri-Rumda yoxdur bir elə namü nişan,
Xosrovi-rus nədir bunda ona mən tutum ad?!

Bu keçən şahları piri-xirəddən soruşub,
Oların adını bir-bir elədi bəs tedad:

Nə Kəyumərsü nə Cəmşidü Skəndə, Dara,
Nə Firidunu nə İrəc, nə Mənuçehrü Qubad²⁹³.

Çoxdu bu dərgahi-valadə elə şahlardan,
Eyləyib hər biri bir xidmət ilən könlümü şad.

Nə olur cani-Mənuçöhrə mənuçöhrə qərin,
Nə Firidunda vardır o qədər iste'dad.

Ola bir münsiyi-sərkər Firiduna ədil,
Yığdığı mal onun olmaz ona kilkü midad.

Kim görübüdür belə şahı, ola xurşid ona bəxt,
Həm onunçun ola bəhramı-fələkdən cəllad?!

Hansı şahın olub əhdində belə əmnü əman,
Üzə salsın onu bir xəlqi-cahan, etsin yad?!

Belə şahlıq yaraşib Fəthieli şahə ki, xəlq –
Sayəsində ola ol zilli-xudanın dilşad.

Kimin əhdində olub gəllə üçün gürg şəban,
Kimin əhdində gəlib şəm' ilə bir məhfilə bad?!

Kimin əhdində olub xəncər müjgani-bütan,
Ola məhbus ona, olmaya bir rah güşad?!

Kimin əhdində olub zülf girehgir tutub,
Dili-üşşaqı edib silsiləsindən azad?!

Kimin əhdində olub naz aça dəsti-niyaz,
Tuta üşşaq ətəyin kim, deyə al kamü murad?!

Hani bu hüsndə şah, sözdü deyərlər Yusif
Şah imiş Misrdə, amma belə pakizənijad.

Doğmayıb madəri-əyyam, məgər sün'i-xuda
Tazədən eyləyə bir ruyi-zəmində icad.

Bəxşisindən nə deyim, gər verə bir bəhri-gühər,
Buyurur: olmadı bu sailə məndən bir zad.

Qan qoyar bağına həm le'li-Bədəxşan ondan,
Axıdib əşk, eləyər əbri-xürüşan fəryad.

Olur Aciz şəhin hər dil eləsə övsafın,
Ey xuravəndi-kərəmpışə, xudavəndi-ibad!

Hifz qılsın şəhi-Cəmcəhivü şahzadələri,
Hər biri şahdı bir şəhrdə baiste'dad.

Şəhriyara, bu duagu ki, yazar xətti-qubar,
Adını əhdidi-humayun eləyiibdir ustad.

Yaza bilməz belə xoş şivə ilən nəstəliq,
Dirilib bir də yüz il məşq eləyə Mirimad²⁹⁴.

Lütf qıl xəletü ənamü kəramətü nəzer,
Deyim, ey şahi-cahan, xaneyi-ehsan abad²⁹⁵.

Özgə bir şe'rində Fətəli şahı şair belə mədh edir:

Gün necə eylər bərabərlik cahanda şah ilən,
Xoş deyil tutsun qərinə kimsə mehrü mah ilən.

Gecə-gün bürci-həməldə əylənib, gör sübhədəm
Şah çıxıbdır təxti-xurşidə cəlalü cah ilən.

Necə mahü əxtəri xurşidi-aləmtab var,
Kimsənin həddi nədir bəhs edə zillüllah ilən.

Eyləyen İskəndəri Fəthiəli şahə qərin,
Filməsəl bənzər ona kim, kuhu bulsun kah ilən.

Hani keyvanın o həddi lafi-həmtalıq ura,
Baş-başa qoysun bu yerdə bu uca dərgah ilən.

İstəyən bu dövləti olsun cahanda şadkam,
Kəc baxan bu xanimana günü keçsin ah ilən²⁹⁶.

Başqa bir qəsidəsində Aciz tuli-müqəddimədən sonra beytüllahi zi-yarət etmək qəsdinə düşməsini bəyan edib deyir: Vəqt ki, mənim bu niyyətimi əhlü əyalım və qohum-əqrəbam bildilər, cümləsi yekdil olub ahü fəğanlarını göydə Məsihaya yetirdilər və məni hər tərəfdən müttəhim edib bu qəsddən daşınmağa israr etdilər və mənə söylədilər ki, sənin ki-mi fəqir və biçiz adama Həccə getmək borc deyil; öz əhli-beytini ac və yalavac qoymaq günahdır. Bu əsnada bir dilbəri-şuridənil yetişib mənim hali-dilimi müşahidə edib, könlümün hərəm təvafina müsəmməm və möhkəm olduğunu yəqin edib, öz ə'da və hərəkəti ilə məni heyrət və ən-dişəyə saldı:

Vurub badi-səba tək əl, açıb bəndi-niqab üzdən,
Dolandı başıma aləm, dedim bəs çərxi-merhəmdir.

Üzün göstərdi, xalü zülfədən, çahi-zənəxdanın,
Bu Kə'bə, bu həcərdir, bu rəsən, bu çahi-Zəmzəmdir.

Səfa – sinəmdi, Mina – gərdənim, gər var qurbanın,
Dolandır başıma, kəs, qoyma keçsin, yaxşı mövsəmdir.

Özün insaf ver, zalim, görek bu xəlqi-aləmdə –
Atıb öz Kə'bəsin, öz qibləsin ol hansı adəmdir?!

Tutub aram bir ləhzə, təəmmüл eyləyib gördüm,
Təsəvvür eyləyib gördüm könül bu sözdə mülzəmdir.

Dedim: ey məh, bu Məkkə, bəs Mədinə tövfini neylim?
Dedi: ol kimsəi kim, sahibi-meraci-xatəmdir.

Mənim cəddimdir axır kim, onun nəslili-humayuni
Cəmii-xəlqi-aləmdə müəzzzəmdir, mükərrəmdir.

Məni eylə ziyarət, san Mədinə tövfini etdin,
Səvabın bu təvafin bilməsən, bir özgə aləmdir²⁹⁷.

Bəd dilbəri-məhpəykər Acizə belə məsləhət görür ki, bu il beytül-hə-
ram ziyarətini tərk edib qibleyi-aləm hüzuruna, yə'ni Fətəli şahın yanına
azim olsun; əzbəs ki, hacətin ondan rəva olar:

Sənə bir kimsə ol tutmaz, məgər ol şahi-dəryadıl,
Kəfi-gövhərfişanından onun həm didə pürnəmdir.

Onunçün kəsrdir hökmən desəm ədl ilə Kəsradır,
Onunçün nəqsdır hətmən desəm bəzl ilə Hatəmdir.

Keyü Cəm kimdi bilməm, tacvər Fəthəli şahın –
Fələk dərgahına üz qoymağa möhtaci-sülləmdir.

Qübari-asitanı kimiya, daşı cəvahirdir,
Cəvahir yığmağa püştü-fələk ol qapıda xəmdir.

Ki, bəlkə fəzli-həq lütfi-şəhənşəh birlə yar olsun,
Gedəsən bir kəs ilən kim, sənə peyvəstə məhrəmdir.

Məh ilə həmsəfər ol, həmgəcavə afitab ilən,
Ziyarət bu ziyarətdir ki, min lütf ilə tövəmdir²⁹⁸.

Acizin bu dürlü mədh və tə'rifnamələri çoxdur. Nayibüs-səltənə Ab-
bas Mirzənin şə'nində yazıbdır:

Vəliəhdi-şəhənşahi-cahan, şahzadeyi-əzəm,
Vücudi-paki əhli-aləmə bir cudi-üzmadır.

Səmiyi-mahi-ali-haşimi Abbas şahzadə,
Cahangirü cavanbəxtü müini-dinü dünyadır.

Tutar ol zülfî-tərrari, çəkər zəncirə min yerdən,
Pərişanlıq gəlir başına çox şəstinə qərradır.

Zəhi Darayı-dinpərvər, kona^{*} çakərdir İskəndər,
Zəhi sultani-namavər konun^{**} dərbəni Daradır.

İlahi, bu cahanda bu məhü xurşidü əxtər var,
Bu xərgahi-sipəhri-lacivərdi ta ki, bərpədir.

Bu sultani-cahandarın əsasın eyle payəndə,
Müini-aləmə adəm, mədəri-pirü bürnadır²⁹⁹.

Yenə özgə bir qəsidəsində nayibüs-səltənəni belə mədh etmişdir:

Nayibi-sultani-İran, şəhriyari-şirdil,
Xəsməfkən, küfrsuzü şəhneyi-islamiyan,

Afitabi-asimani-səltənət, tabəndənur,
Fəxri-yunan, kamiranü ərşədi-şahzadəgan.

Bülmüzəffər, dadgər Abbas şahi-tacvər,
Münfəildir cudü bəzələ bəxşisindən bəhrü kan.

Günbəgün artsın cəlali, yetməsin dövran əli,
Afitabi-dövlətinə bir zəvalü bir ziyan.

Sayəsində bəhrəver hər kim olur ixləs ilə,
Dərgəhində xakbusü cəbhəsavü canfişan.

Dərgəhində qan içər ol kəs ki, düşməndir ona,
Gərdəninə tiği-bürran, bağırma tirü kəman³⁰⁰.

Burada dərc olunan tə'rifnamələrdən masəva Aciz sair şahzadələrin və xanların şə'nində dəxi bir çox qəsidə və qəzəllər inşad edibdir ki, onlardan nümunə göstərməyi artıq bildik.

Abbas Mirzənin ruslar və rumılər ilə etdiyi müharibələrdə göstərdiyi rəşadət və hünəri tövsif və tə'rif etməklə belə iranlıların bə'zi davalarda möğlüb olmaları və bürüz etdikləri xövf və hərası da gizlətməyibdir və İran ləşkərinin bir müharibədə tarūmar, gürizan və pərişan olduğunu belə nəzmə çəkir:

* Ki ona – red.

** Ki onun – red.

Nə oldu ləşkəri-şahə ki, yeksər tarümar oldu?
Deyən bu ləşkərə gər zəxmi-çeşmi-ruzigar oldu.

Özün Rüstəm deyən bir pərdə dalında qərin tutdu,
Vücudi-rəzm üçün dava günü simürğvar oldu.

Deyən Əfrasiyabəm asiyab içərə özün saldı,
Deyən İsfəndiyarəm saliki-rahi-fərar oldu.

Deyən Kudərzəm axır divar içərə gizləndi,
Fəramərzəm deyən farə, nə farə, susmar oldu.

Fəna çahında olsaydı ölüncə ruyi-qərradə,
Qürur ilə özün Bijən³⁰¹ deyən pünhani-ğar oldu.

Sədayi-tupi-xumparə yetən yerdən qaçan kimsə
Sipəhdarı-sipahi-xosrovi-Cəmiqtidar oldu.

İki dəstə gedən hər yerdə cəngə ahü zar ilə
Həzimət vəqtli qaçmağa ki, şövqü se'd həzar oldu.

Kimisi nizəsin atdı ki, qəd göstərməsin xəsmə,
Kimi saldı qılınc beldən ki, həngami-fərar oldu.

Edən dilsərd cəngi-rusdən bu ləşkəri-şahi,
Meyi-biğəş, büti-dilkəş, sərayı-zərnigar oldu.

Cəhad etmək nə hacət ol sipah üçün ki, dünyada –
Yeri cənnət, ənisi rəşki-huri bir nigar oldu?

Neçə nəsraniyi-bidin cəkibdir nemsədən ləşkər,
Açıb İranə dəsti-səltənət bədrüzigar oldu.

Neçə rübahı-pürhiylə künami-şirə üz qoydu,
Şəğali-bişə cür'ət eyləyib zeygəm şikar oldu.

Hani İran üçün qeyrət, bu yolda baş verən kimdir,
Bilinə daməni-himmət çalıb kim kannisar oldu?

Zərər zuri məğər İran şahının rusdan azdır?!

Bu yolda baş verən hansı əmiri-namdar oldu?

Desinlər bir belə pərxası cəngü girü dar içrə
Kim öldü, kim qırıldı, kim bu yolda zəxmədar oldu?

Qalan meydan içinde bir neçə tabin olub binam,
Qaçan sərtibü sərhəngü sərəni-namdar oldu.

Gərək ölmək, nə dönmək, sər verib sərdarlıq almaq,
Buna iqrar edən yox, hansı düşmənlər şikar oldu.

Güni ki, Gəncədən sindi, sipahi-cəngəu qaçıdı,
Haman gün onlara rudi-Ərəs darül-qərar oldu.

Çəkib gər Gəncədə rəncə sipahü şah, şahzadə,
Xətibin qanı ilən xaki-Gəncə laləzər oldu.

Nə təqsiri görək sultani-İranın cahan içrə,
Zərə simi töküb, xələt verib, düşməndə xar oldu?!³⁰²

Bir yandan ehtiyac və yoxsulluq və bir yandan vaxtin təqazası Acizin məddah və vəssaflığına səbəb olmuşsa da, onun gözüaçıq, dindar, qeyrətmənd bir vücud olduğunu inkar edə bilmərik. Xaricilərin və xüsusən, çar dövlətinin İrana dair tutduğu məsləki və siyasi fikirləri Aciz layiqincə anlayıb, gözəl təşbihat və istiarat ilə məramını ifadə edir:

Tutdu küffar səri-zülfə-ruxi-canani,
Örtdü xurşidi-cahantabi şəbi-zülməni.

Düşdü din ayinəsi üzrə bəsi jəngi-zülam,
Kələfi-zülmət ilən qoydu məhi-tabani.

Bir nihan fitnə edib qəmzeyi-xuban kimi rus,
Tutdu dil mülküni bicəngü cədəl pünhanı.

Gətdi* müjgani-xəta başına qəzzax hücum,
Şəhri-bəndi-dilü din içrə salib talanı.

Bir nizam ilə gəlib elçi üçün pişvəzə,
Əql qasirdi ki, yox vəsf eləmək imkani.

Məğər ol qəmzeyi-xuban gözədüb üşşaqı,
Səfi-müjganə verib nəzm kim, alsın canı?!³⁰³

Rus politikasını şair qəmzəli bir gözələ bənzədib, ona min cür naz və işvə, ziynət və lətafət nisbət verir. Rus politikası lazım olan məqamda hər kəsin meylü-rəğbətini öz şirin dili ilə və hüsni-vədələri ilə və qisim-qisim bəxşış və töhfələri ilə ələ gətirməyə qadirdir:

Var bir qaidəsi kafiri-meyxarlərin,
Çox nəvazışlı edorlar görələr mehmanı.

* Gətirdi – red.

Çayı-rəngini çəkib badə Ərəsdən daşqın
Dəhri gülzar eləyib cami-meyi-reyhani.

Səbhə, zünnardır, həm bangı-müəzzzin naqus,
Nə məlahət yeri var munda səlib asanı.

Eylədi vəhmi-təvəhhüm qələbə qələyə çox,
Eyləmək hifz çətindir burada im'ani³⁰⁴.

Bü lutf və nəvazişlərdən sonra şair usanıb, gecə yarısı zarü pərişan
zülfü-dilbərdən bir növ dili-nalanı xilas edib İraq mülkünə azim olur və
orada məşhur İran ordusunun sərkərdəsi Şıxəli Mirzəni ziyarət edib, dər-
gəhi-pakına üz sürtüb badili-zar deyir:

Sən osan tiği-kəcü rast sinanın ilə
Eyləyən xəsmədən asudə şəhi-İrəni.

Sən osan xiyməyi-zəngarı vuran ərşətdə,
Asiman ulduzu tək ləşkərə verdin sani.

Sən osan qədin sayə Qızlağacə,
Rəşki-Firdovs eləyən Göytəpəvü Muğani.

Bağladıb cısr, keçib rudi-Ərəsdən, Kürdən,
Əvvəli-vəhlə təsərrüf eləyən Səlyani.

Həm alıb rahi-Qarabağ Şəki əmlakın,
Həm varıb şiri-jəyan kimi alan Şirvani.

Həm salan qəl'eyi-Bakuyəni təsxirə tamam,
Həm alan Qübbəni, Quryana yanan fərmani.

Ta dəmir qapuya-Dərbəndə kimin bircə qapı
Üzünə bağlı ola, bir kəsin olsun canı.

Dağı-həsrət dili-pürkinəvü xəsmə çəkdiin,
Yenə sən pak elədin sineyi-Dağıstanı.

İndi noldu ki, belə samitü sakit oldun,
Bəs elə dəbdəbəvü şövkətü hişmət hani?!

Bu rəvadır ki, salıb məmləkəti-İranə –
Bu qədər fitnə gör ol xaçpərest, nəsrəni?!

Din gedə, qəbzeyi-islamə düşə zülməti-küfr,
Canü dildən çağırən yox Əliyi-İmrani.

Ola din padşəhi Fəthiəli şahə kömək,
Öylə bidinə müsəllət edə bu sultani³⁰⁵.

Abbas Mirzənin zəmani-hökumətində Rum səltənəti ilə İran dövlətinin mabeynində vüqua gələn ittihad və sülhü şair təbrik edibən, Rum elçisinin vəsf-i-şə'nində gözəl bir qəsidə yazmışdır ki, ondan nümunə göstərməyi münasib bildik:

Rumu İran xəlqi açmış dərgəhi-xəllaqə əl,
Oldu məqruni-icabət bu dua əmma qərib.

Tapdı ülfət iki dövlət, gəldi elçi Rumdən,
Vəh, nə elçi, gövhəri-zati kimi adı nəcib.

Xosrovi-mülki-bəlağət, mərdi-meydani-sükən,
Xoşəda, şirintekəllüm, danişamuzu ədib.

Qəsri-dövlətdə əzizü təxti-izzətdə əmir,
Elmi-hikmətdə həkimü elmi-əbdanda təbib.

Müdərris tüllab ara yox bu fəqahətdə fəqih,
Mənbərə mehrabdə yox bu fəsahətdə xətib

Gülşəni-İranə gəlgəc saldı bir sürü nəva,
Gülsitani-Rumdən böylə xoşəhan əndəlib.

Rizişindən ağlasa gər əbri-neysan zar-zar –
Vər tökə zərrə xəcalətdən ərəq, sanmış əcib.

Mən əfəndim istədim çox vəsf edəm, əqlim dedi:
İstəməz bu sərvi-zibaqamət artıq zibü zib.

Böylə sünbü'l butası neylər əbirü qalıyə,
Bu, qızılğıl dəstəsidir, istəməz ətr ilə tib.

Böylə kim olmuş əzizi-dərgəhi-xundkari-Rum,
Çar yarı-Mustəfa olmuş pənahı, ya mücib!

Darı-übədə elə Faruqi-əzəmlən belə,
Etgilən Bubəkri-Siddiqin ona vəslin nəsib!³⁰⁶

Acizin bir çox şeirlərindən mə'lum olunur ki, Qırxbulaq adlı bir kənd onun məaş və dolanması üçün ona bəzl və ehsan olunubmuş və lakin hər vaxt darğalar və birəhm amillər ona cəfa edib, artıqlıq ilə ondan xərc alırmış və bə'zi vaxt kəndi onun əlindən alıb, ümumi padşahlıq dəftərə salmaq istəyirləmiş. Bu hal isə şairi zəbun və pərişan edib, onun şikvə və naləsinə səbəb olurmuş:

Bir yanda qılıb amili-birehmü mürüvvət
Könlüm kimi viranə olan kəndimə əl bənd.

Axır nə olur olmaya kim, gəllədə birmiş,
Axır nə olur olmaya bir ölkədə bir kənd?!

Bir sünbüл üzülməklik ilən gülsüz olur bağ?!
Bir xuşa az olmaqlıq ilən xərmən olur bənd?!

Qorxum budu gözdən vura yüz seyli-sırışkim,
Bilmərrə ola Qırxbulağın rişəsi bərkənd.

Yüz nəfs bu dərgahı-müəlladə tapıb həzz,
Olsun görüm ol müşhəfi-ruxsarına sövgənd.

Heç kimsə deyil mən kimi müstövcibi-əhsən,
Lütfən məni məslubi-nəzər eyləmiş hərçənd.

Eylə onu bir dadgərin başına sədqə,
Oldur şəhi-Cəmcəhə bu gün nurlu fərzənd.

Gəl lütfə, məni eyləgilən xürromü xoşhal,
Ver kəndimi, eylə məni bu lütf ilə xürsənd.

Yoxsa tökərəm əşk, aşar Dəcleyi-Bağdad,
Yoxsa çəkərəm ah, yanar sahəti-Dərbənd³⁰⁷.

Yenə bu babda lisani-şikvə ilə ərz etmişdir:

Təhti-hökmündə olan məmləkəti-məhrusə –
Cümə mə'murə, tamam el və vilayət xürsənd.

Bir mənəm amili-biürzə əlindən şaki,
Bir mənəm xeyri-mübaşirdən olan pürgiləmənd.

Dili-zarım kimi xun, çeşmi-tərim tək giryan,
Qırxbulaq adına məşhur varımıdır bir kənd.

Gah Fəttah qelir yeddi şahi bağı üçün,
Üç gün on atlı ilən əyləşir ol köhnə ləvənd.

Bir belə zəhmət ilən səkkiz ədəd köhnə riyal
Həm rüsum istərү miñnet qoyar ol hiziü həpənd.

Gah gördü ki, yazıl Lütfəliyi-təhvildar
Sərşikən qəlləsini, pir olasan, eyləmə bənd.

Məni bir yol başına eylə təsəddüq, bəsdir,
Ola asudə bu qəmdən bu dili-hacətmənd³⁰⁸.

Acizin bu sonunku kəlamından görünür ki, Qırxbulağı onun əlindən alıb ümumi dəftərə salıblar və bu xüsusda gözündən qanlı yaş tökə-tökə yazıbdır:

Ey edən vədə, vəfa eyləməyən peymanə,
Məni bu əhdşikənlilik yetiribdir canə.

Qoyma azürdəvü avarə məni-nalani,
Ey dönmə başına, yekdir sükəni-mərdanə.

Bir elə dərdimə dərman, məni qurtar qəmdən,
Ya buyur, eyləyim abad özümə qəmxanə.

Neylərəm seyri-gülüstəni, gülü gülzəri,
Gözümün qanlı yaşı tökərəm damanə.

Qırxbulaq adını dəftərdə görən saətdə,
Ağlamaqdan gözümün yaşı dönüb tufanə.

Səndən imdad ona gər olmasa bu aləmdə,
Necə abad olur dəhrdə bu viranə?!

Ya qələmdən məni sal, eylə məni asudə,
Ya əlimdən onu al, üz çevirim bir yanə³⁰⁹.

Tehranın vəsfində demişdir:

Ey tikən cənnətə göz, meyl eləyən rizvanə.
Bircə təşrif gətir seyr elə sən Tehranə.

Görgilən cənnəti-dünyanı, əgər adəmsən,
Qoyma ol yerdən ayaq dışra, bir özgə yanə.

Hanı cənnətdə belə bağ, behiştə belə hur,
Zahidin vəsfini bihudə qılan əfsanə.

O diyar içərə qədəm bircə qoya vaizi-şəhr,
Deyəm: ey oğlu ölən, huriyə bax, qılmanə,

Bir təmaşa üzə qıl, zülfə baxıb kakılı gör,
Gülü gül üstə qoyub sünbüllur arar reyhanə.

Adəmin nəslini bu hüsndə gər bulsaydı,
Səcdə iblis necə etməz idi insanə?!

Bu yeri görsə pəri, getsə behiştə deyəcək:
Necə gör tə'ngə salıbdır məni bu viranə.

Nə zəban ilə edim vəsf, bu abad olmuş
Bənzəməz Xəlləxə, Nuşadəvü Gürcüstanə.

Bilməyir böylə gözəllər, belə pakizə məkan,
Gelməyib, tarı bilir, daireyi-əmkanə.

Belə cənnət, belə rizvan, belə hurü qılman
Verib Allah bu gün padşəhi-İranə.

Bu duanı elə, Aciz, onu sübhani-qədim
Bilmüzaəf eləsin, düşməsin heç nöqsana³¹⁰.

Divani-Acizdə bir çox qəzəliyyat, müxəmməsat və mürəbbəat dərc olunubdur. Atidə məstur nümunələr onun əsərlərindəndir.

Qəzəli-Aciz:

Nə yaxşı lalə qızarmış bənəfşəzarında,
Nə türfa sünbüli-tər açılıb üzərində.

Nelər şərabi-təhuri əmən dodağından,
Nelər behiştı-bərini yatan kənarında.

Nə rahü rəsmdir, ey gül, bu bülbülü-bidil
Çəkib xəzanını, bir gəzməsin baharında?!

Həmişə nalüvü əfğan, müdəm göz yaşı,
Nə görmüsən məgər, ey dil, bu ah-zarında?!

Əcəb ki, yanmadı, Aciz, bu xərgəhi-gördün,
Əsər ki, yoxdu bu ahi-şərəbarında³¹¹.

Əyzən qəzəli-Aciz:

Hər zəman zülfü-pərişanına kim, şanə dəyər,
Şanə yüz min dili-məcruhi-pərişanə dəyər.

Ağzını heyni-təbəssümde görüb əql sanar
Bağ ara badi-səba qönçeyi-xəndanə dəyər.

Yandırın şəm'i-şəbistəni deyil atəşi-eşq,
Atəşi-eşq odur kim, pəri-pərvanə dəyər.

Abida, qoy yerə təsbihini, gör xalü xətin,
Billah, ol səbheyi-səddanəyə bir danə dəyər.

Zahid ol türreyi-tərrarə baxıb dad etdi,
Dedi: ol kafiri tut, qoyma ki, Qur'anə dəyər.

Baxıb ol zülfü ruxə Acizi-miskin nə dedi?
Dedi: qurban olum ol küfrə, yüz imanə dəyər³¹².

* * *

tə'ni-bicanə yetər ruh dəmə-İsadən,
Yədi-beyza görünür möcüzeyi-Musadən.

Lilləhilhəmd ki, bu dəhrdə hər ikisi var,
Bir belə feyz yetib qadırı-bihəmtadən.

Bəxti-nasazımı gör necə batıb zülmətə,
Cismi-bicanımı gör necə olub dünyadən.

Nə dirilmək üzünü verdi ona le'li-Məsih,
Nə işiqlıq ona əl verdi yədi-beyzadən³¹³.

* * *

Mənzur budur ol dili-divanə dağlışın,
Bir şanə çək ol zülfə-pərişanə, dağlışın!

Könlüm quşu, seyd olmağa gər olsa muradın,
Tök tellərini, hər biri bir yanə dağlışın.

Göstər qaşını, aç ləbi-meygunu dəmadəm,
İstərsən əgər məscidü meyxanə dağlışın.

İçdikcə mənim bağrimı qan etdi bu badə,
Bir dövr elə, saqı ki, bu peymanə dağlışın.

Ruxsare ərəq ya vərəqi-sim elə əfşan,
Ol əxtəri-rəxşan məhi-tabanə dağlışın.

Hər cövr ki, çəkdiñ şikəni-zülfədən, Aciz,
Sən yaz onu. bu səfheyi-İranə dağlışın³¹⁴.

Zülfün vəsfində yazdığı qəzəldir:

Çəkilməz dövri-ruyindən kənarə bir zaman zülfün,
Məgər gülzari-cənnətdə olubdur bağban zülfün?!

Əcəb əmməzdir çəşmin, əcəb xunxardır qaşın,
Əcəb birəhmdir xalın, əcəb namehriban zülfün.

Nə təqsir etmişəm bilməm ki, böylə xəşmnak olmuş,
Çəkər hər dəm cəbinində mənə xatırısan zülfün.

Olubdur padşahi-zəngü mülki-rumruxsarə,
Çəkibdir fəvci-kiysudən sipahi-bikəran zülfün.

Alıb əqlim, yixib könlüm, edib divanə Məcnun tek,
Usanmış indi eylər qəsdi-cani-natəvan zülfün.

Belə birəhm olma kim, nəsimi-sübəhə yalvarram,
Qılar bərhəm mənim könlüm kimi evlər yıxan zülfün.

İki simin binagusun giribanında gizlənmiş,
Sanasan nəqdi-cani-aşıqi etmiş nihan zülfün.

Alıbdır əqlini, Aciz, salıb damə, dəli etmiş.
Olub əqlim kimi hər mürğü-əqlə aşıyan zülfün³¹⁵.

Müxəmməsi-Aciz:

Gəldikdə səni görməyə yüz naz ilə canan,
Ey cani-cahan, sal ələ yüz nəqdi-dilü can,
Yalqız nə rəvadır ola bir can sənə qurban,
Yüz mərhəmətü lütfü ehsan, gələ mehman,
Dərviş sarayını müzəyyən edə sultan.

Nüdrətdə düşər bir belə dövran ələ, ey dil,
Bu külbeyi-əhzanına canan gələ, ey dil,
Hər dərdi-dilin var isə indi sölə, ey dil,
Çox vaxtdı düşmüdü işin müşkülə, ey dil,
Gör xalıqi-sübhani necə eylədi asan?!

Bənzər şəbi-qədrə desəm ər bu şəbi-firuz,
Doğdu bu siyah şamdə bir mahi-diləfruz,
Ya rəbb, ələ bu şəbi-firuzimi sən ruz,
Çekmə dəxi, ey zar könül, ahi-cigərsuz,
Etmə bu şəbi-vəslədə əndişeyi-hicran.

Qıl sübhə dəkin arizi-mahinə nəzarə,
Yatma belə məhtabdə, qıl dərdinə çare,
Qıl şükrü-xuda, eyləgilən ömri-dübarə,
Ayrılmış idin yarən, əmma yenə yarə
Lütf ilə yetirdi səni ol xalıqi-sultan.

Gör bəxtimi, açıldı səhər, getdi fəraqət,
Guya ki, tülü' etdi mənə sübhi-qiyamət,
Həngami-fəraq olduvü əyyami-məlamət,
Hardan bu səfər düşdü arayə bu mərarət,
Təlx eyledi övqatımı bu gerdisi dövran.

Ey bəxt, yetir Acizi-nalani muradə,
Gəl qoyma onu könlü şikəstə bu aradə,
Könlüm eləyibdir səri-kuyinə iradə,
Bəlkə bir işiqliq ola bu bəxti-qaradə,
Bipərdə mənə göstərə üz ol məhi-taban³¹⁶.

Acizin mürəbbatından birisini burada yazmağa iktifa etdik:

Ey fələk, günündən artıq
Bu gözəlin camalı var.
Sənin bircə yeni ayın,
Bunun iki hilalı var.

Di gəl haqdan keçmə, fələk,
Əgər gələ yüz min mələk,
Gör hansının bu gözəl tək –
Ağ üzdə xəttü xalı var?!

İstərsən eylə imtahan,
De çıxsin xurşidi-taban,
Yar arizin etsin ə'yan,
Gör hansının zəvalı var.

Mən Acizəm, dərdin alım,
Sənə bəyandır əhvalım,
Bu dönüb baxmağın, zalim,
Bir ev yixan xəyalı var³¹⁷.

Aciz öz əsrində Azərbaycanın məşhur şairlərindən birisi hesab olunmuş. Onun bir çox mətin və abdar şeir və qəzəlləri vardır ki, mənədan xalı deyil. Vəli mürəbbat qismi əsərlərində çəndən rəvanlıq və məlahət yoxdur. Xüsusən, Vaqifin kəlamı ilə onları yanaşı qoyduqda onların fərqi görünür. Timsal üçün Vaqif ilə Acizin qafiyələrindən bir-iki bənd götürüb tutıldıraq.

Aciz vəsf qıldıqı gözəlin hüsn-cəmalını günə və aya oxşadıb, fələyətə'nə vurub deyir:

Ey fələk, günündən artıq
Bu gözelin camalı var.
Sənin bircə yeni ayın,
Bunun iki hilalı var.

Di gəl haqdan keçmə, fələk,
Əgər gələ yüz min mələk,
Gör hansının bu gözəl tək,
Ağ üzdə xəttü xalı var.

Acizin gözəli belə sadə dil ilə tə’rif etməsi nə qədər xoşsa da, çöl aşıqlarının sözlərinə bənzəyir və bə’zi misraların vəzni düz gəlmir. Amma Vaqifin kəlamında bu qüsür görünmür. Vaqifin sözlərində sadəlikdən maəda başqa bir lətafət də vardır və ona səbəb kəlamin həqiqi hissiyyatdan nəş’ət etməsidir ki, oxuyanlara da sırayət eləyir.

Vaqif sevdiyi gözəli bir kəlamında belə tə’rif eləyir:

Ey cananım, sən bəzənib gələndə,
Ay və gün qarşına pişvazə gedər.
Kəbeyi-kuyinə gündə min kərə
Mələklər yiğilib nəməzə gedər.

Ağ günə təşbihdir sənin cəmalın,
Eşqindən salmışam aləmə bir ün,
Səni sevən cavan olur günbəgün,
Qarimaz, qocalmaz, tər-tazə gedər.

Vaqifin axırkı sözləri mənən Şeyx Sə’dinin kəlamına bənzəyir:

Bəxte-cəvan darəd an ke ba to qərinəst,
Pir nəgərdəd ke dər beheşte-bərinəst³¹⁸.

Nə qədər Sə’dinin bu şe’ri həm ləfzən və həm mənən farslara xoş gə-lirsə, bir o qədər də Vaqifin:

Səni sevən cavan olur günbəgün,
Qarimaz, qocalmaz, tər-tazə gedər.

– sözləri əsil Azərbaycan oğlunun xoşuna gəlməyinə şübhə yoxdur.

AŞIQ ƏLİ KƏLİBƏRİ QARACADAĞLI

Aşiq Əlinin bir neçə kəlamından – ki, Mirzə Yusif Qarabağının tərtib etdiyi məcmuədə dərc olunmuşdur, – belə mə'lum olur ki, onun çəndan elmə və savadı yox imiş və ona şair deyilməyib aşiq deyilməyi bu qövlümüzə şahiddir. Aşiq Əli Molla Pənah Vaqifin müasiri olduğu Vaqifin mədhində yazdığı kəlamdan anlaşıldı.

Mürəbbatlarının bə'zində lətafət var isə də, qüsür və rəkakətindən xali deyil. Məsələn, mürəbbatından birisini bu sayaq başlayır:

Nə saətdə gəldim dünya evinə,
Şum sitarə, bəxti bağlı olmuşam.
Taleim bəd, günüm qara, cəfakesh,
Hicran evli, dərd otaqlı olmuşam.

Burada “şum sitarə”, “bəxti bağlı”, “hicran evli”, “dərd otaqlı” kimi qafiyələrin nə vəznində və nə üslubunda bir yaraşıqlıq və sazişlik var və nə də sözlerin mə’nasında bir lətafət və zərafət...³¹⁹

Bunlar əslən şair sözlərinə bənzəmir, bəlkə Qurdoğlu sözlərinə oxşayır. Bu kəlamın az-çox yenə axırkı bəndi xoşayənddir:

Əliyəm, çox çəkdim dərdü bəladən,
Qəm əl götürmədi mən mübtələdən,
Aləmi-ərvahdə qalü bəladən
Xun cigerli Qaradağlı olmuşam.

Aşiq Əlinin qəzəllərindən ən mərğubu aşağıda yazılın qəzəli-müstə-zaddır:

Ey sərv-i-səhi, sən goləli seyr ilə bağə,
Baş çəkmədi ər-ər,
Çox alinəsəblər özünü saldı ayağə,
Qul oldu sənubər.
Bir xalm üçün zülfünə çoxlar dolaşıbdır,
Ancaq məni bilmə.
Bir danə üçün çox quş özün saldı duzağə,
Dam oldu müsəxxər.
Sünbüл özünü zülfünə bənzətdi, nigarım,
Gördü ki, xətadir.
Dağlarda tapar yüzü qarabaşı aşağı,
Qayğılı, mükəddər.
Sən tək pərinin mənzili viranə gərəkdir
Ya çəşmələr üstü,

Könlüm kimi viranə, gözüm kimi bulağə
Gəl, ey pəripeyker!
Dünyada əgər Əli özü ağlıya getsə,
Zülfün həvəsindən,
Rəhmət yağısı torpağının üstünə yağə,
Qəbri ola ənver.

Bundan əlavə Molla Pənah Vaqifin mədhində yazdığı qafiyələrdir ki,
bu sayaq başlanır:

Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin səminə gəlmış...

Molla Pənah Vaqifin tərcüməyi-halına müraciət etməli.

SABIT ŞƏQAQİ

Bu şairin dəxi Aciz, Qövsi, Nişat və qeyriləri kimi ismi və əsl-nəsəbi mə'lum deyil. "Sabit" şairin təxəllüsüdür. Anadan təvəllüd etdiyi məhəllin ismi də yeqin ki, Şəqaqdır ki, onunla müləqqəb olmuş – Şəqaqi adlanır. Çox ehtimal var ki, onun adı Mehdi olsun. Çünkü aşağıda yazılan bir qafiyəsində Sabit əvəzinə Mehdi yazılmışdır³²⁰. Onun əsərlərindən Mirzə Yusif Qarabağının məcmuəsinə daxil olanancaq bir qəzəl ilə bir mürəbbatıdır ki, hər ikisi burada dərc olunur.

Qəzəli-Sabit:

Ənbərin rayiheyi-türreyi-canan gətirir.
Lütf ilə badi-səba dərdimə dərman gətirir.

Deyirəm qasidə: get nameyi-canani gətir,
O gedir sürət ilə qətlimə fərman gətirir.

Mən dedim nikhəti-zülfün gətir, ey badi-səba,
O gedir başıma sövdayı-pərişan gətirir.

Zülf düşgəc yüzünə didələrim eşk tökər,
Gün üzün əbr haçan bağłasa, baran gətirir.

Baxıb ol şiveyi-roftarə, töküb qanlı yaşım,
Mən bilirdim ki, bu göz başıma çox qan gətirir.

Küfri-zülfün ürəfa rəxneyi-iman dedilər,
Bu necə küfrdü kim, hər görən iman gətirir?!

Mərdümi-didələrim hicr günü Nuhasa,
O qədər eşk tökər, axırı tufan gətirir.

Sabita, şükr elə, hər izzət üçün zillət var,
Demədin vəsl süruri qəmi-hicran gətirir?!

Qafiyə:

Bürçi-nəhsə düşdü kövkəbi-bəxtim,
Fəlek zülmü mənə nümayan oldu.
Zövrəqi-taleym bəhri-ələmdə
Təlatümi-qəmdən binişan oldu.

Soldu gül, pozuldu gülşəni-aləm,
Şeyda bülbül nə'rə çekər dəmadəm,
Fanusi-ifayə çünki düşdü şəm'
Pərvənə gör necə sərgərdan oldu.

Pəri,.fələk dad əlindən, dad,
Bir dəm eşq əhlini eyləmədin şad.
Bir Şirindən ötrü misali-Fərhad
Mehdi Bisütunda kuhkən oldu.

RAFEİ

Bu şairin dəxi ismü nəsəbi və məhellü məkanı mə'lum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır³²¹. Vaqifin müasirlərindəndir. Mürəbbatından birisi zeyldə yazılır:

Sən necə həmdəmsən ey badi-səba,
Nə müddətdir xəbərin yox halimdən?
Nuh kimi qərq oldum qəm girdabına,
Dərdməndəm, nolur tutsan əlimdən?

Əfsunçu kar etməz zülfün marına,
Cismim düşdü ənbər telin tarına,
Pərvanə tək yandım eşqin narına,
Bülbül təki ol üzmişəm gülümdən.

Məndə xəyal vüsəlinə yetməkdir,
Sənin meylin qeyri həmdəm tutmaqdır,
Mən bülbüləm, işim fəran etməkdir,
Gəl yanımı, qaçma dərdi-dilimdən.

Yusifi Misirdə zindan öldürdü,
Züleyxanı dərdi-pünhan öldürdü,
Rafeini dərdi-hicran öldürdü,
Özün yetir, qurtarılan ölüməndən³²².

Söz yoxdur ki, Rafeinin qəsdi bu şeirləri düzəmkədən Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə nəzirə yazmaq imiş və lakin onların kəlamları ilə Rafeinin şeirləri arasında təfavüt yerdən göyəcəndir:

Daneye-felfel siyaho xale-məhruyan siyah,
Hər do del suzənd, əmma in kocavo an koca³²³.

ƏBDÜRRƏHMAN AĞA DILBAZ OĞLU “ŞAIR” TƏXƏLLÜS

Molla Pənah əsrinin möhtərəm şairlərindən birisi də Mərhum Əbdürəhman ağa Dilbaz oğlu “Şair” təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir.

Bə’zi müfsidlərin – ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş, – şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, güya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına sə’y və kuşış edir və Cavad xan ilə həmsirdir, onların məbeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügülər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyaset edib gözlərini çıxardırı.

Bilmək gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat və xövf etməz imiş və öz eli içində nüfuzlu və möhtərəm və sözü ötgün sayılırmış. Tamami hünər və sə’yini öz elinin və vətəndaşlarının xeyir və səlahi yolunda sərf edərmiş. Vəli mərhumun bədxahı və düşmənləri də çox imiş. Öz işi və səlahını unudub camaat dərdinə yanmaqdan axırı düşmənlərin hiylə və şərarəti ucundan çeşmi-cahanbinindən məhrum qalır.

Bəli, belə qədir və qiyməti bilinməyən millət bahadırlarının haqqında deyirlər ki: “El üçün ağlayan gözsüz qalar!”

Şairi-mərhum gözləri çıxarırlandan sonra bu növhəni inşad etmişdir:

Mən qəribəm vətənimdə, qazılar,
İtirmişəm ağır ellər, ağlaram.
Könül həsrət qaldı, can intizarında,
Gözlərəm sübhü şam yollar, ağlaram.

Həşrə qaldı canda el intizarı,
Görərməla*, ya rəb, didar didarı?
Fikr edərəm hər dəm ol aşna, yarı,
Gözlərimdən axar sellər, ağlaram.

Eldən ayrı düşdüm, güzarişim yox,
Sığındım mövlaya, qeyri işim yox,
Munisim, qəmxarım, bir yoldaşım yox,
Sərimdə qovğalar, qallar, ağlaram.

* Görərmi ola - red.

Könlümüzdən gedib eşqü həvəslər,
Yığılsın bir yere könlü şikəstlər,
Qohumdan, qardaşdan yad olan kəslər,
Dolanır bağrimda millər, ağlaram.

Şair, həqdən gərək insana dövlət,
Getməyə üstündən sayeyi-rifət,
Xudadan ger bize olmasa şəfqət,
Aylar ilə gülsəm, illər ağlaram.

Mərhüm Əbdürəhman ağanın əsərlərindən ən əhəmiyyətliyi Gəncə xanı Cavad zan Ziyadogluun rus qoşunu ilə 1804-cü səneyi-miladidə etdiyi cəngin və xani-mərhumun göstərdiyi rəşadət və hünərin və filcüm-lə, onun sərgüzəştinin barəsində yazdığı mütəmməsdir ki, məəttəəssüf, cümləsini burada zikr etmək, bə'zi səbəblərə görə, mümkün olmadı.

Mütəmməs - Əbdürəhman ağa Şair dər həqiqi - Cavad xan Ziyadxanov:

Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardan,
Ta əbəd ruzi-əzəl bədmehrü bədgirdardan,
Çərxi zalim, dəhri-dun, sahibxəta, biardən –
Kim, Yezidin izzətin gör şahi-diləfkardən,
Gör Cavad xan macərasın möhnəti-məkkardən.

Böylədir dövran, əzəl insanə al eylər cahan,
Bir zaman xürrəm qlır, bir dəm mələl eylər cahan,
Şah ola, ister gəda, aşuftəhal eylər cahan,
Aqibət bir gün gedər himmət, halal eylər cahan,
Naxudanı qərq edər ol kəştiyi-pürbarden.

Hər zaman dövran salıbdır canı canandan cüda,
Adəmi Həvvadan ayrı, bağı-rizvandan cüda,
Xatəmi saldı fələk cahi-Süleymandan cüda,
Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda,
Əskik olmaz zari-bülbüл, söhbəti-gül xardən.

Səhnəmə şərh edən yox ol Cavad xan vəsfini,
Mədəni-cüdu səxavət, ədli-divan vəsfini,
Bilmış Əflatun səharin əhli-meydan vəsfini,
Hikməti-Loğmandan artıq dərdə dərman vəsfini,
Bir müxəmməs nəzm ilə inşa qlım əş'ardən.

Gəncə şəhrində Cavad xan kim, nə əyyam var idi,
Sahibi-lütfü ədalət, sadıqül-iqrar idi,
Hər işin fe'lində mahir, aqılı huşyar idi,
Müxtəsər, aləmara pürimtəhan sərdar idi,
Gör nələr çəkdi qəzadən, dövri-bədətvardən.

Düşdü davası əzəldən ol Şəki, Şirvan ilə,
İbrahim xan ittifaq oldu ol Ümmə xan ilə,
Gəldi ləşkər üstünə ol cümlə Dağıstan ilə,
Onlar ilə qıldı dava sərbəsər meydan ilə,
Çəkmədi hərgiz zərər bir fitneyi-əgyardən.

Bir də ondan sonra gəldi valiyi-Baqratyan*,
Yığdı Gürcüstan tamamən ləşkərin tavadiyan,
Neçə illər qıldı dava, çəkmədi ondan ziyan,
Vali köcdü çün fənadan, etdi tərk axır cahan,
Gör nə sadir oldu Gurgin xan** kimi əgyardən?!

Padşahi-rusun axır ərz edib əhzarına,
Baxdı ol Gurgin xanın dəftərү tumarına,
Əmr qıldı bir “şpedxor”*** nam olan sərdarına:
Gəncənin al qəl’əsin, fərman buyur əğyarına,
Üstünə gəldi hezaran saldat xunxardən.

Ol Cavad xan vəsfini necə qələm şərh eyləsin?
Şərhə siğmaz, vəsf-i-halın necə dillər söyləsin?
Bir belə sərdarü qazi kim görübdür böyləsin?
Düşdü davasın onun kari-qəzadan, neyləsin,
Padşahi-rusi-sahib tac ilən tumardən?

Çəkdi bir il ol Cavad xan eylədi cəngü cidal
Gah sülh etdi arada, gah qıldı rəngi-al,
Gördü kim, olmadı axır, artdı fitnə, qılıq qal,
Gəlmədi imdadə, hərçənd eylədi yüz ərzi-hal,
Fətəli şah, sahibi-İran olan xunkardən.

Yığdı ləşkər, girdi meydanə, ədavət qıldılar,
Qırdılar ədayı ol dəmdə fəraigət qıldılar,
Xub döyüdü Gəncə xəlqi, bir rəşadət qıldılar,
Həqq yolunda bə’zi kəs ol dəm şəhadət qıldılar,
Döndü geri, girdilər ol qələyə naçardən.

* Gürcü şahlarının əsil və nəsəbi “Bağrat” adlı məşhur və cəsur bir Kaxet knya-zından olmağa görə, onlara “baqratid” və yaxud “baqratyan” deyilir. Burada zikr olunan vali Gürcüstan padşahı İraklıyi-dövvümdən ibarətdir ki, Cavad xan ilə onun mabeynində qədimdən ədavət var imiş.

** Gurgin xan (Qeorgiy) - İraklı şahın oğludur ki, atasının vəfatından sonra onun yerində canışın olub, bir neçə müddət padşahlıq elədi və axırda 1801-ci sənədə rus təbəiyyətini qəbul etdi.

*** İnspektor Sisianovdan ibarətdir

Ərmənistan gördü rusi döndü bir dəm hər nə var,
Şəmsəddinli xəlqi əzəldən çıxıb getdi kənar,
Neyləsin, tənha qalib ol dəm Cavad xan dilfikar,
Qələni qıldı mühəyyə onda möhkəm, üstü var,
Keçdi ol dəm zövqi-dünya, mülki gəncü vardən.

Ta bir ay qırx gün keçincə onda möhkəm durdular,
Sübhü şam dava qılıb kəffara tiği urdular,
Ləşkərani-rusi hər dəm bişümaran qırıldılar,
Döndü Şəmkir xəlqi onda rusa iqrar virdilar,
Ey dəriğa, çərx saldı qəl'əsin pürkardən.

Bir gecə yol buldular, rusilər aşdı qəl'ədən,
Su yerinə ol zaman qanlar axırdı qəl'ədən,
Ol Uğurlu xan ilə xanlar ki, qaçdı qəl'ədən,
Xan görüb onlar salamat çıxdı, keçdi qəl'ədən,
Bildi ayrı düşdigin fərzəndi-xoş dildardən.

Keçdi onlar qəl'ədən, sağı səlamət getdilər,
Çəkdilər hərçənd yüz kövrü məlamət, getdilər,
Çıxdular rusun içindən bir əlamət getdilər,
Üz tutub İran deyү şahi-vilayət getdilər,
İstədi həqdən mədəd, ol Heydəri-Kərrardən.

Qaldı tənha ol Cavad xan, gör necə ad eylədi,
Urdu tiğin sərbəsər kəffarə, bidad eylədi,
İki bürcin soldatın çox qırdı, bərbad eylədi,
Əqli-beytin möhnətin ol dəmdə kim, yad eylədi;
Ya İlahi, saxla sən, çox intizarəm yardən.

Sinəsindən urdilar, olmuşdi ol dəm biqərar,
Bir yanar əl kimsəni ol dəmdə qıldı xaksar,
Yerbəyer həmlə edib, tiğ urdular məcruhü zar,
Yadına düşdi o dəm şahı-Hüseyni-dilfikar,
İstədi feyzi-şəhadət hakimi-Cəbbardən.

Kimləri dövranda beş gün bərqrar etmiş fələk,
Kərbəla dəştində şahı dilfikar etmiş fələk,
Ol Cavad xanı ki, sahib-intizar etmiş fələk,
Ol Hüseynqulu ağanı xaksar etmiş fələk,
Aynə tək jəng olub gül çöhrəsi xunbardən.

Bunların bildi mələklər həqq ilən ixləsini,
Ərş üzündə ah-vay ilə tutarlar yasını,
İstədi gərdün necə bu çərxi bipərvəsimi,
Görməyiən görsün buni ol Kərbəla qovqasını,
Bu müsibət məhşər oldu Kərbəla asardən.

Ol Hüseyinqulu ağa kim, gəldi xanın yanına,
Layiq idi hər hünerlər şövkətinə, şanına,
İstədi qanın qata ol dəmdə xanın qanına,
Qoymadı xan, göndərib bir qeyri bürç meydanına,
Yə'ni onun vəhşətin mən görməyim didardən.

Qəl'əsin sandı Cavad xan ol zaman viranədən,
Çox çalışdı ta ölüncə dərdinə dərmanədən,
Feyzi-həqdən ta yetincə rəhmeti-qüfranədən,
Çıxdı ruhu ol bədəndən, rövzeyi-rizvanədən,
Ey xoşa, buldu şəhadət vahidül-qəhhardən.

Həm Hüseyinqulu ağa buldu şəhadət novcəvan,
Xəlq ara bu cümlə möhnətdən yaman oldu, yaman,
Anası ahlar çəkib, saxsey deyib eylər feğan,
Üz tutub ol bargahə əlvida eyler aman:
Binəva düşdüm cüda fərzəndi-gülruxsardən.

Gəncəli xalqı şəhadət qıldı həqqqa canfəda,
Kimi məzəlum, kimi azadə qalıb əndərbəla,
Hər biri bir növ' ilə yüz dərdə oldu mübtəla,
Yadına gəlməz mögər məzlumi-dəştı-Kərbəla,
Ey utanmaz çərxi-zalim, Əhmədi-Muxtardən?

Min iki yüz daxi on səkkizdə tarixi-zaman –
Kim, şəhid oldu Cavad xan, çıxdı əzdari-cahan,
Çox pərişan oldu halı Gəncənin həddən yaman,
Gəl yetiş imdadə, ya həq, Mehdiyi-sahibzəman,
İnciməzmi xatırın bu dərdü ahü zardən?!

Bu müxəmməsin bir neçə bəndləri dəxi vardır ki, fövqdə zikr olunduğu üzrə onların burada yazılması münasib görülmədi. Cavad xanın və oğlu Hüseyinqulu ağanın şəhadəti vaqe olubdur hicrətin 1218-ci tarixində ki, miladın 1804-cü ilinə mütabiqdir.

Mərhüm Cavad xan ziyadə qeyur və cəsur və sahibi-əql və tədbir bir hakim olduğu təvarixdə yazılmışdır. Şəhadəti zamanı sinni əlliyə kimi varımış.

Mə'lum ola ki, rus qoşunu əvvəlinci dəfə İran sərhəddinə qədəmgüzər olduqda Cavad xan dava və şavasız onun Gəncəyə daxil olmasına yol verib və rus dövlətinə öz təbəiyyət və ixləsini izhar edibdir.

Kovalenski – ki, rus dövləti tərəfindən Gürcüstanın ümuri-xariciyyəsinə nazir tə'yin olunmuşdu, – yazır ki, hamidan əvvəl onun yanına elçi göndərib, onu təbrik edən və rus imperatoruna ixləs və sədaqətini izhar qılan Cavad xan olubdur.

Əgərçi Abbas Mirzə öz qoşunu ilə Gəncə sərhəddinə yavuqlaşanda Cavad xan onun tərəfinə bir növ meyl edibdir, vəli Kovalenskinin yazmağına görə, bu meyl və rəğbət zahiri bir politika imiş. Batinən və qəlbən onun meyli rus dövlətinə imiş və Gürcüstan ilə xanın mabeynində vüqua gələn bə'zi inqilab və şurişləri, xüsusən, Şəmsəddin məsələsini qət və həll etmək üçün xani-mərhum İran dövlətinə rücu etməyib rus dövlətinin vasitəsilə dəstaviz edirmiş. Və lakin knyaz Sisianov Qafqaza rəis və inspektor tə'yin olunub gələn günündən Zaqqafqaziyada hökumət edən xanlar ilə, xüsusən, mərhum Cavad xan ilə artıq dərəcədə dürüştülük və sərtlik ilə başlayıbdır rəftar və müamilə etməyə. Qafqaz arxoqrafiçeski komissiyası cəm və tərtib etdiyi aktlardan – ki, bir neçəsini bəndeyi-həqir türk lisani-na tərcümə edibdir, – mə'lum olur ki, Cavad xanın rus qoşunu ilə əslən və qətən dava etmək fikri yox imiş. Onu davaya məcbur qılan knyaz Sisia-novun ağır təklifləri, xüşünət və dürüştüyü və bə'zi ittifaqlarda nalayıq fəhşləri olubdur*.

* Bax: “Акты Кавказской Археографической Комиссии”³²⁴.

MUSTAFA AĞA “ARİF” TƏXƏLLÜS

Mustafa ağa təvəllüd edibdir Qazax mahalının Şıxlı adlanan qəryəsin-də hicrətin 1188-ci³²⁵ ilində. Bir rəvayətə görə, Ağakazım ağa Salikin – ki, xoştəb’ bir şairmiş və tərcümeyi-halı aşağıda zikr olunacaqdır, – böyük qardaşımiş. Amma bir qövl də budur ki, Mustafa ağa Salikin əmizadəsidir. Qazi Səidəddin əfəndinin deməyinə görə, səhih əvvəlki qövldür.

Mərhum Mustafa ağa fars, türk və hətta rus lisانlarını yaxşı bilirmiş, özü də ziyanə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxsmiş. Vəli bu bıçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düşər olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiya-yə göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakın olurmuş*.

Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-mə'lufunun fəraigəna, dost və əqrəbanın hicranına və düşmənlərin tə'n və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir. Odur ki, Salik onun şə'nində demişdir:

Biri Arif, kona kövr etdi dövran –
Ki, qürbətdə şəhidü mübtəladır.

Arif Rusiyada məhbusvar zindəganlıq edən vaxtı öz hali-dilini bir nə-çə şeirlər vasitəsilə yazışdırıb bəyan etmişdir ki, zeyldə dərc olunur:

Fikr elərəm, bir-bir düşər yadına,
Yarı həmdəm, dost, yaranlar, ağlaram.
Dolar gözlərim eşki-al ilə³²⁶,
Gözlərimdən axar qanlar, ağlaram!

Saldı məni felək işə bisəbəb,
Sən eylə bir əlac, ya qadir çələb,
Anıb yarı həmdəmləri ruzü şəb,
Gah aşikar, gah nihanlar ağlaram!

* Bir rəvayət də Mustafa ağanın mənfiyyül-vətən olmaq babında budur ki, Rusiya dövləti bu tərəfləri zəbt edəndən sonra şayəd əhali ona tabe olmayıb, döñüklük başlar deyə bətəriqi-əmanət hər mahalın rəis və pişvasını Rusyanın daxili yerlərinə sürgün edərmiş. O zümrədən Mustafa ağa Arifi də göndəribmiş.

Namə yazdım yarə badi-səbadən,
Dərdi-dilim izhar etdim həvadən,
Düşmüsəm avarə eldən-obadən,
İtirmişəm xanimanlar, ağlaram!

Vədə keçdi, günlərimi sanaram,
Aylar, illər hesabına qanaram,
Hər zaman yadımı düşər, yanaram,
O dövranlar, o zamanlar, ağlaram!

Görüm dönsün belə dövran, zamanlar,
Tərk eləyib bağlarını bağbanlar,
Xəzan deyib, solub gülü reyhanlar,
Saralıbdır gülüstanlar, ağlaram!

Seyr eləyib gezib getdiyim yerlər,
Ovlağından keçib ötdiyüm yerlər,
Tərlan ilə şikar etdiyim yerlər,
Yadə düşər o məkanlar, ağlaram!

Sərçəsməli, nilufərli bulaqlar,
Süssənli, sünbülli, laləli dağlar,
Dumanlı, çiçkinli, qarlı yaylaqlar,
Hamı bizim o meydanlar, ağlaram!

Ellərimiz vardi bəyli-paşalı,
Dağlarımız vardi əlvan meşəli,
Süssənli, sünbülli, ter bənəfşəli,
Qaldı bağlar, xiyabanlar, ağlaram!

Bilməm noldu bizim Qazax, Şəmsəddin,
Gəlmədi onlardan bir xəbər yəqin,
Qəzayi-ilahi bu imiş həmin,
Getdi əldən o dövranlar, ağlaram!

Dad eylərəm, yetən yoxdur fəryada,
Dərdim olur gündən-günə ziyada,
Ağlaram hər zaman düşəndə yada –
Bizim Qazax-Qaramanlar, ağlaram*.

* Bə'zi rəvayətə görə, Qazax mahalında əvvəlcə yurd və bina salan iki qardaş olublar. Onlardan birinin adı Qazax, o birisinin adı Qaraman, yaxud Qəhrəman imiş. O cəhətə Qazax mahalına Qazax Qaraman deyirlər. Mahalın qərb səmtini tutan Qazax, şərqi-cənubunu tutan Qaraman olubdur.

Qaldı paydar Borçalının bəyləri,
Meydan günü bir-birindən yegləri,
Mehman qarşısına mərd gəlməkləri,
Yadıma düşəndə onlar, ağlaram!

Hani Qazax? Mehribanlıq gedibdir,
Ağlıq, sultanlıq, xanlıq gedibdir,
Nücəbadan alışanlıq gedibdir,
İtibdir şövkətü şanlar, ağlaram!

Alovlanır, yanır bağrim, sökülür,
Axar gözlərimdən qanlar töküür,
Düşəndə yadıma qəddim bükülür –
Boyu sərvi-xuramanlar, ağlaram!

Diyari-qürbətdə gözlərim giryam,
Xatirim şikəstə, könlüm pərişan,
Gələr xəyalıma düşər nagəhan –
O gördüyüm novcavanlar, ağlaram!

Bülbülümü qaçırmışam əlimdən,
Ayrılmışam gülşənimdən, gülümdən,
Cüda düşüb ulusumdan, elimdən,
İtirmişəm dudmanlar, ağlaram!

Qərq olur kəştilər əşkim selində,
Yaşılbaşlar oynar çeşmim gölündə,
Əsir oldum bəni-əsfər əlində,
Ağlaram, ey müsləmanlar, ağlaram!

Hər kimdə ki, namus olur, ar olur,
Əhdü iqrarında bərqərar olur,
Yaxşı yoldaş yaman gündə var olur,
Yaman yoldaş ötər yanlar, ağlaram!

Bu dəmlərdə getmək əgər olmasa,
Vətən sarı əzmi-səfər olmasa,
Arifə bir yaxşı xəbər olmasa,
Gör eylərəm nə tufanlar, ağlaram!

Könlüm qalib əqli-tufan içində,
Dolanır sərgərdan heyran içində,
Qorxuram ki, ölüm küfran içində,
Bada gedə din-imanlar, ağlaram!

Bu şeirlər dəruni-qəlbdən çıxan atəşli və suzişli nalə və fəryadlardır ki, onları mütaliə edənlərin də bilaixtiyar gözlərindən qanlı yaş töküür, şair ilə bahəm ağlayırlar. Vətənə məhəbbəti ucundan vətəndən ayrı düşən və əcnəbi ölkələrdə əsir və müztərr qalan biçarə Arif əvvəlcə öz dost və yaranlarını və mehriban həmdəmlərini yada salıb, didələrin əşki-al ilə doldurur və başqa bir qasid bulmayıb badi-səbadan onlara dərdi-dilini və məxfi sirlərini izhar qılıb göndərir.

Şair qürbətdə aylarını və günlərini sanayıb hesab edir ki, onun xilas zamanı nə vaxtı yetişəcəkdir. Sonradan şair dost və aşinaları ilə xoş keçirdiyi zaman və məkanları, yəni tərlan ilə şikar etdiyi ovlaqları, sərin və nilufərli bulaqları, süsənli və çiçəkli yaylaqları, dumanlı və çiçkinli dağları, vüsətli və səfali meydanları göz yaşı ilə xatırınə gətirib deyir: Axır bizim də bəyli-paşalı ellərimiz, gözəl məşələrimiz, sünbüllü və tər bənəfşəli çəmənlərimiz, bülbüllü və güllü bağlarımız və xiyabanlarımız var idi. İndi onlar necə oldu? Ya qismət, bir də şair o gözəl məkanları görüb ziyyərat edəcəkdirmi və onların basəfa və ruhəfza havası ilə ürəyini təzələndirəcəkdirmi?

Sonradan şair öz-özünə sual verib deyir: Ya rəb, mənim dadıma və hərạyıma yetişən olacaqdır mı? Nə iş vaqe oldu ki, Qazax, Şəmsəddinlidən bir xəbər və əsər gəlmədi? Yoxsa təqdiri-rəbbani belə imiş ki, mən biçarə gərək bəni-əsfər əlində qürbətdə canımı can yaradana təslim edəm?! Arif öz ölümündən xövf və hərasət etmir. Onun əndişə və xövfü din və imanın əcnəbilər içində bada getməsindəndir. Və bu fikir və əndişədə olduqda hali-dili və ənduhi-binəhayəsini elə bir cigərsuz şeirlər ilə izhar edir ki, oxuların da cigərinə od salıb yandırır:

Alovlanır, yanır bağım, söküür,
Aخار gözlərimdən qanlar töküür,
Düşəndə yadıma qəddim bükülür –
Boyu sərvi-xuramanlar, ağlaram!

Mustafa ağanın təb'i də əmizadəsi və ya qardaşı Salikin təb'i kimi rəvan və salim olduğu bir çox əş'arından görünür. Yazdığı şeirlərin əksəri açıq və sadə türk dilindədir. Məsələn, Salikə Rusiyadan yazdığı bir naməyə diqqət yetirməli:

Can zarü tə'nim nizar* sənsiz,
Ömrüm başa yetdi, yar, sənsiz.

* Nizar – zəif və lağır deməkdir

Fəryad ki, dövri-namüvafiq
Qoydu məni, ey nigar, sənsiz!

Dil qonçası qan olub, açılmaz,
Yüz min gər ola bahar, sənsiz.

Rəngim güli-zəfəranə dönmüş,
Dil qəmdən olub fikar, sənsiz.

Yox məndə qərarü tabü taqət,
Tab etmək olurmu, yar, sənsiz?!

Ey gül, gecə-gündüz Arif ağlar,
Bülbül kimi zar-zar sənsiz.

Mə'lum ola ki, Mustafa ağa bu şeirləri Kazım ağanın zeyldə dərc olunan məktublarına cavab yazmışdır.

Salikin Arifə yazdığı məktublar:

I

Dərdim ki, olub ziyadə sənsiz,
Canım üzülür məbadə sənsiz.

Şaha, gələ gör ki, ferz könlüm
Cəngində olub piyadə sənsiz.

Canım çıxar oldu həsrətindən,
Ömrüm gedər oldu badə sənsiz.

Saqı, yetə gör ki, bəzmi-qəmdə
Qan oldu qədəhdə badə sənsiz.

Çəkmiş həvəsin şikəstə Salik,
Nə qövmə baxar, nə yadə sənsiz.

II

Gəlməz ələmim hesabə sənsiz,
Sığmaz süxənim kitabıbə sənsiz.

Mürğı-könülüüm çıxıb tə'nimdən,
Qiılmış vətənin xərabə sənsiz.

Hicranın odunda, ey dilaram,
Dönmüş cigərim kəbabə sənsiz.

Xəlqə görünür vücidim, əmma
Bənzer bədənim sərabə* sənsiz.

Seylabi-bəladə səng könlüm,
Gəl gör ki, dönüb hübəbə sənsiz.

Kəsmiş təməin şikəstə Salik,
Nə ianə baxar, nə abə sənsiz.

Bu məktubların hər ikisi həqiqi hiss ilə yazılmış suzişli və müəssir kəlamlardır ki, oxuyanlara hüzn və pərişanlıq yetirir. Yenə mərhum Arif Rusiyadan oğlu Əliağaya təhsili-ülüm babında yazmışdır:

Olma tarik dərsdən, ey nuri-cananim Əli!
Pəndimi eylə qəbul, ey xanü xaqanım Əli!

Var ümidim etməyə zaye' əfəndi sə'yini,
Qoymaya dərsində bir kəm-kəsr Osmanım**, Əli!

Mən səninçün eylərəm xeyir-dualər ruzü şəb,
Saxlasın hifzü himayətində sübhənim Əli!

Payimal etsin ədüvvü hasidin lütfi-ilah***
Hər zaman qəmxarın olsun şiri-yəzdanım Əli!

Gərçi, ey dil, mən Əbübəkrü Ömər, Osmaniyməm,
Həqq imamımdır mənim ol şiri-mərdənim Əli!

Könlümün şəhrin fəraqü həsrətin qılımış xərab,
Bir üzün görsəm olur abad viranım, Əli!

Olsun, Arif, həşrdə əvvəl şəf'in Mustafa,
Sonra Bubəkrü Ömər, Osmanü aslanım Əli!

* Sərab – isti günlərdə bərrü biyabanlarda gündüz su kimi görünən buxar. Burada vücudun nəhif olmasına işarədir.

** Molla Vəli Vidadiinin oğlu mərhum Osman əfəndiyə işaretdir ki, onun alim və fazıl bir şəxs olduğu yuxarıda zikr olundu.

*** Bu beytin əvvəlinci misrasında “lütfi-ilah” əvəzində “qəhri-xuda” yazılsa, daha da münasib və məzmunu düzgün olardı.

KAZIM AĞA “SALİK” TƏXƏLLÜS

Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb’ və nəşr olmadıqdır. Bu kəmətinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın həlina şamildir.

Cox mə’rifət və kamal sahiblərinin ism və əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195 (1781)-ci tarixdə. Tə’lim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir.

Anası Dilbaz nücəbalarındandır. Salikin babalarına Şıxzadə deyirlərmiş ki, sabiqdə Qazaxlı qəryəsində sakın olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini bina etdiribdir və şair – necə ki, fövqdə zikr olundu, – haman qəryədə vücudə gəlibdir.

Bu halda Şıxlinskilərin bir parası Qazaxlıda və bə’ziləri Şıxlı kəndində sakındırlar. Öz əsil və nəsəbi barəsində şair Tuba adında bir sevgilisinin mədhində yazdığı şeirdə deyibdir:

Zəhi Tuba ki, xurşidə xəcalət göstərir hərgah
Niqabın salsa ruyindən, başından həm sərəndazi.

Nə mətləb istər idim, hasil olurdu o dilbərdən,
Xudavənda, kəm etmə el içindən ol mühümsəzi.

Adım Kazım, vəli “Salik” ləqəb şe’rdə məşhurəm –
Ki, övtanım kənari-Kür, şikargahım Qarayazı.

Binayı-bixi-nəxli-əslimiz Şəmkirdir əmma,
Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi.

Şeyxzadə deyərlər bizlərə, gəlmış Qazaxlıdan,
Şıxlı qəryəmizdir, həm bizi ol qəryə e’zazi.

Vəli min iki yüz qırıq dörde gəldi tarixi-hicri³²⁷ –
Ki, üç yüzdən keçibdir nəslimiz, odur çoxu azi.

Sənə, Salik, nə xidmət hasıl oldusa o dilbərdən,
Yəqinimdir ki, hərgiz etmədin təxirü iğmazı.

Kazım ağa ziyadə qabil, fəhmi iti və zehni güşadə bir vücud imiş ki, hər şeyin əsil və mahiyyətini bilmək onun cibilli xasiyyətindən imiş. Şairin öz vaxtına görə yaxşı elmi var imiş. Türk dilini bildiyi kimi, fars dilini də mükemmel bilirmiş və o dildə abdar şeir və qəzəlləri mövcuddur.

Türk dilində yazdığı əsərlərin cümləsi nəzm ilədir. Şeiri və qəzəlləri mövzundur. Salik dünyada altmış bir sənə ömr edibdir. Tarixi-vəfatı qəbir daşı üstündə yazılıbdır; 1258 (1842)-ci sənədə dari-bəqaya rehlət edibdir.

Rus şairələrindən Puşkin və Lermantovun³²⁸ müəssiri imiş.

Əhibbalarından knyaz Palandova – ki, o vaxtı Qazax mahalının haki-mi imiş, – yazdığını bir kəlamında şüərayı-Azerbaycandan bə'zilərini belə tə'rif və tövsiyə qılmışdır:

Sənə daim işim xeyir-duadır,
Əgerçi saxlayan xəlqi xudadır.

Dəmadəm bülbüli-təbim sədəsi
Səhərgahan sənə mədhü sənadır.

Oxu şe'rimi, ey Məxdumzadə,
Bilirsən ancaq ixlasım sanadır.

Xudavəndə, Palandovun səxasın
Füzun et kim, mənim dəstim onadır.

Ədalət, həm hidayət ver ona, çün –
Ki, məlcəi-məsakinü gədadır.

Qamu aləm bulub ondan məramın,
Nə tənha şəfqəti ancaq manadır.

Kəmalü rif'əti-Şirvan mə'lum,
Maarif mə'dəni xaki-Qubadır.

Neçə əhli-bəlağot var onda,
Biri Ağabəyü Mirzə Babadır³²⁹.

Biri “Qüdsi” ləqəb Abbasqulu bəy,
Diyari-nəzmü şe'rə padişadır.

Qazax içrə olub şairlər, əmma
Əsamı onların biintəhadır.

Biri Vaqif ki, məşhuri-xəlayiq,
Gözəl mədhində mə'lumi-şümadır.

Biri xəstə Vidadi, təb'i mövzun –
Ki, bəhri-nəzmü şe'ri cabəcadır.

İlahi, ol iki məğmun pirin
Günahi dərdinə səndən dəvadır.

Biri “Şair” ləqəb məzlam şair,
Xədimi-padişahi-Kərbəladır.

Biri Arif, kona kövr etdi dövran –
Ki, qürbətdə şəhidü mübtəladır.

Xudavenda, qulundur Əbdürəhman,
Tərəhhüm qıl biri çün Mustafadır.

Məhali-Borçalıdan şair olmaz,
Çıxan bir Şəmsəddinlidən Cəladır.

Bunun tek Qələlidən gəldi Rizvan,
Kəlamü nüsxəsi behcətnümadır.

Biri Sadiq, biri Kazım, xülasə;
Oların ismi ismi-övliyadır*.

İki dostun arasında ədavət
Bürüz etmək nə rəsmi-aşınadır?

Əbubəkrü Ömər, Osman came,
Dəxi püstü pənahım Mürtəzadır.

Qəzəl söyle ki, olsun yadigarın,
Qəzəl şərh et ki, bu dünya fənadır.

Gəl əl çək, Salika, hərcayı sözdən,
Deyərlər ki, sənə bəybihəyadır.

Sənə layiq deyil bihudə sözler,
Sənin təb'in ki, bundan masəvadir.

Kazım ağanın bu kəlamı onun gözəl kəlamlarından birisi olub, məzmunca dəxi bunun bir çox sair əsərlərinə tərcihи vardır. Şair öz əsrinin üdəba və şüərasını kəmali-ehtiram ilə yad edib, hər birisini özünəməxsus

* Tiflis şəhərində Qalalı məhəlləsindən zühur edən şüəranın – ki, ibarət ola Rizvan, Sadiq və Kazımdan, – asar və əş'arından, hərçənd cüstücu etdiksə də, bir nişan tapa bilmədik.

zikr qılır, mərhum Abbasqulu ağa Bakıxanovu diyari-nəzm və şeirə padşah bilir:

Biri “Qüdsi” ləqqəb Abbasqulu bəy,
Diyari-nəzmü şe'rə padişadır.

Kəlamın axırında, səbəb nə olubsa, Kazım ağa tövsəni-təb'inin başından cilovu çıxarıb, bir neçə namünasib sözlər söyləyibdir ki, onların məcmuəmizə sığınacağı yoxdur. Şair özü də filfövr peşman olub deyir:

Gel əl çək, Salika, hərcayı sözdən,
Deyərlər ki, sənə bəybihəyadır.

Sənə layiq deyil bihudə sözlər,
Sənin təb'in ki, bundan masəvadır.

Knyaz Palandov, Salikin yazmağına görə, bir mürüvvətli və adil divanbəyi imiş ki, onun aqilanə tədbir və binagüzarlığı ilə xeyli bəd və bi-hesab işlər qət olunub, camaat əmnü asayış üzrə dolanarmış. Necə ki, şair onun haqqında deyibdir:

Beborid paye-dozdi dər vadiyi-şərarət,
Xun miçekənd dəmadəm əz xəncəre-ədalət³³⁰.

Salikin başqa bir kəlamından belə anlaşılır ki, o vaxtlarda oğurluq, yol kəsmeklik və çapovul həddən aşibmiş. Qazax mahalında doğruluq və düzlük bilmərrə yox imiş və oğruların ədədi o qədər çox imiş ki, ölüünün kəfənini soyarlarmış. Necə ki, şairin sözü buna dəlalət edir:

Ze besyare-dozdiyee-kəce-rahzən
Ke, bordənd nagəh ze morde kəfən³³¹.

Bu şuluqluq vaxtları Qasım bəy Zakir Qarabağının oğrulardan şikayət etdiyi zamana təsadüf edir. Belə ki, Zakir də oğrulardan şikayət edib deyir:

Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah hərə qaçar bir yana...

Salikin hər qisim kəlamları vardır. Cümləsi təbii hissiyyatdan doğub zühura gələn kəlamlardır. Onlardan öz vətənimizin, millətimizin və lisanımızın gözəl və canbəsləyən rayihəsi hiss olunur.

Salikin mürəbbət növündə yazılmış şeirləri lətafət və sadəlikdə Vaqifin və Vidadinin qafiyələrindən əskik deyil. Gözel vəsfində olan qafiyələrindən bir neçəsi burada nümunə üçün yazılır:

Ey şahin cilvəlim, şunqar şivəlim,
Durna tək tellərin cığalanıbdır.
Xəstə könlüm onu görəndən bəri,
Çixib asımana, havalanıbdır.

Ey ləbləri nabat, dəhani püstə,
Çəker həsrətini bu dili-xəstə,
Xal deyil görünən ağ sinən üstə,
Bir Qur'an hərfidir, qaralanıbdır.

Demə ki, sevdiyim səni nihadır,
Sənə aşiqliyim xelqə ayandır,
Deyibsən: busəmin qiyməti candır,
Almaq üçün bir az bahalanıbdır.

Çox da məndən kənar gəzmə, ay pəri,
Sənsən könlüm zövqi, dilim əzbəri,
Guşeyi-kuyunu bulandan bəri,
Dərdi-bidərmanım dəvalanıbdır.

Məclislər zivəri gördüyüün Salik,
Xaqani, Ənvəri³³² gördüyüün Salik,
Şairlər sərvəri gördüyüün Salik –
Gəl gör sənsiz necə gədalanibdır.

Tuba vəsfində:

Ey Tuba, baxışın yıldızı aləmi,
Xumar gözün yenə qiyamət eylər.
Kəbəyi-kuyunu görən kimsənə,
Haşa ki, qibləye ziyanət eylər.

Qırqı başlı, topğun, tərlan cilvəli,
Görməmişəm sən tək nazü qəmzəli,
Sərasər yaxası qızıl düyməli,
Baxdıqça üzünə fəxarət eylər.

Zahid baxsa zülfə-pərişanına,
Tərk edər məscidi, gələr yanına,
Sidqi-dildən canın qatar canına,
Huriyyü qılmana məlamət eylər.

Hər kimsə ki, sənə baxarsa gendən,
Bil ki, öyrənibdir o hali məndən,
Özgə təvəqqeyim yox əsla səndən,
Xəstə Salik sənə zarafət eylər.

Bu qafiyələrdə şair gözəl istiarat və təşbihat ilə – ki, məhz türk lisanına məxsusdur, – öz sevgilisi Tubayi-dilfəribi mədh edib, axiri-kəlamda ona güstahlıq ilə deyir ki, sözlərimdən incimə. Özgə təvəqqə və iltiması yoxdur,ancaq xəstə Salik səninlə zarafat eləyir.

Tubani bu qisim istirət ilə şair vəsf qılır: “topğun, tərlan cilvəli”, “durna telli”, “qırğı başlı”, “nazü qəmzəli”, “yaxası qızıl düyməli”. Söz yoxdur ki, bu sıfətlər ilə müttəsif olan dilbər “baxdıqca özünə fəxarət ey-lər”.

Pərizad mədhində demişdir:

Ey pərizad, nədir yenə qaşların
Əyilib ucları, yayə dönübdür?!
Ay qabağın şö'lə verir gün kimi,
Yanaqların bədr ayə dönübdür?!

Kəmər kimi sarmaşaydım belinə,
Həna kimi üz sürteydim əlinə,
Məger nabat töküldür diliñə,
Dodaqların tər halvayə dönübdür?!

Sallananda sanasan ki, xan gəlir,
Aynə əndamlı alışan gəlir,
Danışanda mürdə cismə can gəlir,
Məger nitqin Məsihayə dönübdür?!

Göydə ayı hər dəm nöqsana saldın,
Sərgerdanlıq çərxi-dövrana saldın,
Yusif kimi məni zindana saldın,
Məh camalın Züleyxayə dönübdür.

Sənsən axır şuxu şəngi Salikin,
Sənsiz qırılıbdır həngi Salikin,
O gördüğün güləzər rəngi Salikin
Saralıban kəhrəbayə dönübdür.

Cığatay dilində yazdığı kəlamları çoxdur. Onlardan nümunə olaraq bir qəzəli atidə zikr olunur:

Quyaş yüzü nigarin tələtiğə mübtəlaydurmin,
Dəxi bir mahi-novqaşlu qəmindən incəlaydurmin.

Dü püstanı iki limudurur əmma əlim yetmas,
Dutub şol nəxli-əndamin tibindən silkalaydurmin.

Bəlayi-fırqətində köb cəfəvü xəstəlik buldum,
Də'vayı-vəslini bulğac bir az şimdi qolaydurmin.

Sana gər yaşı təb'lə dersəm, ey Salik, yeridür kim,
Bürünənsin niçün derdin ana aşiq olaydurmin.

Aşağıda yazılın müxəmməs dəxi Salikin mövzun kəlamlarından biri-sidir:

Məlahət gülşənində bir güli-həmrəyə həsbəndəm,
Fəsahət kişvərində bülbüli-şeydanə həsbəndəm,
lətafət mədənində gövhəri-yektayə həsbəndəm,
Səbahət aləmində bir mələksimayə həsbəndəm.

Budur, xislətdə bir şuxi-qədi-rə'nayə həsbəndəm.

Alıbdır əqlimi məndən, edib Məcnunu divanə.
Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə.
Tərəhhüm eyləməz zalim məni-büsəbrü samanə,
Ləbi-lə'lin həvasindən dönübdür bağımız qanə,
Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm.

Tərəhhüm et, məni qılma cahan mülkündə avarə,
Məni Məcnun edən sənsən, kim etsin dərdimə çarə?
Ləbi-nuşin dəvasindən teləttüf eyle bimarə,
Xədəngi-tiri-müjganın edibdir sinəmi parə,
Büluri-safü simin-gərdəni-minayə həsbəndəm.

Qaşın qövsi-qüzehdir, ya hilali-eydi əzhadır,
Dü zülfün türreyi-leyla və ya zülfî-çəlipadir?
Üzün gündür və ya atəş vəya nuri-təcəlladır?
Ləbin yaqtı-biqiyət və ya lə'li-Məsihadır?
Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm.

Olubdur mürji-dil məhbəs daim zülf damunda,
Edər lə'lin təmənnasın həmisişə şövqi-canında,
Əgər küstaxlıq etsəm zarafatlıq məqamında,
Hərəc yoxdur mərizə, həq buyurmuş öz kelamında,
Mərizi-eşqəm əvvəldən, ruxi-zibaya həsbəndəm.

Sərasər cüstücü etsən əgər şövq ilə dünyani,
Tapılmaz mən kimi aşiq sənə, ey Yusifi-sani,
Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdəni,
Olur ya mətləbim hasil və ya ömrüm olur fani,
Riza ver ya ki, cəng eylə ki, mən davayə həsbəndəm.

Qələm divanəyə yoxdur, mənəm məcnuni-bipərva,
Edib əşkim məni aləmdə həm bibakü həm rüsva,
Alibdir dinü imani, edibdir ömrümü yəğma,
Bu yolda Salikəm, billah, vurubdur başıma sövda,
Nə bakım var bu aləmdə ki, mən ütbayə həsbəndəm.

Salik qardaşı Mustafa ağa Arifə onun Rusiyada olduğu zamanı yazmışdır:

Agəh et, ey bad, məndən ol vəfali həmdəmi,
Söylə, gəl gör əşkdən ruyimdə bəhri-ə'zəmi,
Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmi nəmi,
Vaxtdır, ey Nuhi-dövrən, gəl ki, gəlmışdır dəmi,
Yoxsa bu tufanə sənsiz çarəsaz olmaz gəmi.

Həni Rüstəm Zal, yə'ni-pişvayı-pəhlivan?
Həni ol divi-səfidi vurduğu gürzi-giran?
Həni ol Əfrasiyab, İsfəndiyar qəhrəman?
Cümləsin qülləbine çəkmiş fəzayı-asiman,
Ləng qılımış sənglax çərx Rəxşis³³³-Rüstəmi.

Aləmi təsxirə salmış fitnəvü ali-fələk,
Aləmə mə'lumdur kim, böylədir hali-fələk,
Aqilü nadan olubdur cümlə pamalı-fələk,
Sərvqədlər qəddini oymışdır ol zal fələk,
Gör necə zal fələk təsxirə salmış aləmi?!

Düşmənidir bu zamanda hər kişi öz canının,
Fərqi yoxdur bir-birindən aqilü nadanının,
Vay, yüz min vay əlindən ədlsiz dövranının,
Dərd üçün heç bir təbibin cudu yox dərmanımın,
Bu zəmanət zəxminin yox bir müvafiq mərhəmi.

Demə bu zəxmin, təbibə, bunda yoxdur çarəsi,
Mərhəmi-vəslət diler bu tiyi-hicran yaresi,
Qərqi-xun eylər cahanı çeşmimin fəvvərəsi,
Olmuşam dəşt-i-fənadə Arifin avarəsi,
Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi.

1246-cı (1830) sənədə İran məmləkətinə vəba naxoşluğu düşmək
babında yazdığı müxəmməsdən belə mə'lum olur ki, haman ildə vəbadan
külli adamlar tələf olubmuş və təbiblərin cümləsi bu bəlanın əlaci-dəfində
aciz və mə'yus qalib onların müalicəsi və üsuli-tədavisi dəxi də mərəzi
şiddətləndirilmiş.

Salik bu dəhşətli mərəzin vüquunu ol əsr və məkanın əhalisinin haqq yolundan çıxıb küfr və zəlalətə düşməyindən və bu cəhətə qəzəbi-ilahiyə giriftar olmağından görüb demişdir:

Min iki yüz çehlü şəsdə düşdü İranə vəba,
Eylədi viranə hər bir şəhri bahökmə-qəza,
Etdilər cümlə etibbalər əlacında dəva,
Bulmadı bimarı bu dərdin dəvalərdən şəfa,
Sən özün saxla bizi böylə bəladən, ya xuda!

Bu zəmanət bəyləri cün zülmə mail oldular,
Həm qənilər qapısından məni-sail oldular,
Oldular əşrərə bais, xeyrə hail oldular,
Yıxdılar iman evin, həm əqli zail oldular,
Aldılar verdikləri əşyalar üstündən vəba.

İçdilər andü qəsəm hər ləhzədə məhz dürüg,
Verdilər hər bəzimdə şəm'i-dürügə min füruğ,
Satdılər qatiq yerinə dik içində abi-dug,
Etdilər gərdənkeşanlıq misli-Övc ibni Ənuq³³⁴,
Padşahlıq iddia etdi dəxi hər bir gəda.

Nəfsi-əmmərə üləma qəlbini etmiş xərab,
Mədrəsə içrə müdərris eyləmiş tərki-kitab,
Az qalıbdır parsalar eyləye meyli-şərab,
Şahidü şeyxin duası hərgiz olmaz müstəcab,
Müxtəsər bu ki, düşüb yönmi-icabətdən dua.

Bitəharət gəzdilər; həm tutmayıb sövmü səlat,
Tariki-qurbanü fitrə oldular, həccü zəkat,
İçdilər daim şərabi, sandılar abi-həyat,
Bilməmiş kim, təlx eylər kamını zəhri-məmat,
Hifz qıl mö'minləri ol təlxədən, ya rəbbəna!

Yar-yoldaş bir-birinə kəşfi-əsrar oldular,
Hər nə kim, əvvəl dedilər sonra inkar oldular,
İxtiyar sahibləri həm mərdüməzar oldular,
Xabi-qəflətdən sanasan şimdi bidar oldular,
Yıxdılar rəiyiyət evin almaq ilə irtişa.

Salik dəxi öz müasirləri kimi bir qəzəlində gərdişi-zəmanədən şikayət edib deyir:

Fəryad ki, dövrənin əyyamı xərab olmuş,
Əfsus ki. əyyamin əncamı əzab olmuş.

Sultani-cahan cümle miskin gədalananmış,
Dəryayi-firavanə gəl bax ki, sərab olmuş.

Pilan şütlərənmiş, üstürlər olub əstər,
Şiran şəgalənmiş, şahin qürab olmuş.

Saqılər olub pamal, müträblər olub xamuş,
Xuni-dili-meyxaran bəzmi içrə şorab olmuş.

Müftilər olub məğbun, qazılər olubbihökm,
Bilcümlə müdərrislər tariki-kitab olmuş.

Mərdani-nikukaran olmuş həmə bədiqbal,
Əhli-kərami-kamil məhrumi-səvab olmuş.

Alimlər olub cahil, cahillər olub alim,
Salik dəxi cahillər cəmində hesab olmuş.

Zeyldə “Fikr qıl” sərlövhəsilə mərqum qəzəl Saliki-mərhumun dərin
məzmunlu əş’arındandır:

FİKR QIL

Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,
Gunə-gunə tər şükufə, laləzarnın fikr qıl!

Asimanə qıl tamasha, mehrü məh seyrinə bax,
Munca kuhun Bisütuni-bərqərarın fikr qıl!

Gah qıraqında qərar et, mövc edən dəryanı gör,
Gah dərya içrə əyləş, həmkənarın fikr qıl!

Əbrü badü bərfü baranın qamusun qıl xəyal,
Bu kəməli qıl təfəkkür, fəsli-çarın fikr qıl!

Gah dərdü qəm verir könlə, gəhi zövqü sürur,
Gündə yüz gunə dolanan ruzigarın fikr qıl!

Dövlətü mal ilə nadan dəstini qılımış fəraq,
Təngdəst etmiş cahanda huşyarın, fikr qıl!

Demə kim, quşlar həvadə pər ilə pərvaz edər,
Yerdə xoş rəftar edən bipay marın fikr qıl!

Kimsə baş açmaz xudanın etdiyi əf aldən,
Sirrinə yetməz fərasət, ruyi-karın fikr qıl!

Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə,
Leyk anı bilməyə qəlbin qubarın fikr qıl!

Fikr qılma kim, görün dünyada ol ayinəni,
Hiç kəs görməz bu gün, bəs, ruzi-yarın fikr qıl!

Öylə pünhandır ki, pünhanlıqda olmuşdur ə'yan,
Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl!

Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər,
Əmrinə eylə itaət, zicrü narın fikr qıl!

Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr,
Etibar etmə cahana, etibarən fikr ql!

Bəli, əgərçi bizim bu tərəqqi əsrində çox şeylərin və əlamətlərin ülüm-mütənəvvəə sayesində künhü mahiyyəti açılıb bilinməkdədir və gün-gündən növbənöv ixtiraat və keşfiyyat olunmaqdadır və lakin dünyada çox sirrlər və hikmətlər vardır ki, əqli-bəşər onları dərk etməkdə aciz və qasirdir.

Kazım ağa Salikin istekli və həqiqi dostu Salahlı qəryəsindən Sədəfoğlu Süleyman koxa imiş ki, o da xoşxülp, əhli-zövq səfa bir vücud imiş. Şair xoş günlərini, eyş-işrətini və zövq-səfasını onunla sürərmiş. Bu xüsusda Salikin yazdığı kəlamlar şayani-diqqətdir ki, zeyldə tamamən dərc olunur:

İlla bel, kürək ki, ayrı olmayaq,
Bir də oruc tutub, namaz qılmayaq,
Ac və susuz saralıban solmayaq,
Badeyi-gülgündan içək bir çerek,
Öylə kef sürek.

Öylə kef sürək ki, zail olmayaq,
Tubadən qeyriyə mail olmayaq,
Qazinin sözünə qail olmayaq,
Saqiyi-sadəyə xidmət göstərək,
Na ister verək.

Nə ki, istər verək ol sadəruya,
Bəlkə bızdən gələ bir göftükuya,
Biz də bir az düşək bu hayhuya,
Biqafıldən nagah qapıdan gırək,
Nə söylər görək.

Nə ki, söylər görek Tubayı-sərxoş,
Hər dem onun ilə olaq həməgüş,
Müdam məclisində olaq badənuş,
Tökün, töküsdürün, bol olsun xörek,
Soğan, duz, çörək.

Soğan, duz, çörəklə içək şərabı,
Qazi xəbər alsa verək cavabı,
Yaxşı olur yemək toyuq kababı,
Əgər onda toyuq tapsaq bir mərək,
Tamam öldürək.

Təmamən öldürək toyuğu, qazı,
Tərk eləyək həm orucu, namazı,
Salik, işə salaq samturu, sazı,
Yixılmış dünyaya nə vuraq dirək?
Çalaq dünbərək.

Yenə məzkur Süleyman koxaya eyş-işrət və zövq-səfa sürməyə tər-
ğib və təşviq babında yazmışdır:

Gəl, ey Sədəfoglu Süleyman koxa,
Meyxanə qapısın edək güşadə,
İçək ziyadə.
Sərməst olub sərxoş gəzək sübhü şam,
Dursun yanımızda saqiyi-sadə,
Əlində badə.

Əlində badə kim, dursun həmişə,
Tövbə nədir bızdə? Səng ilə şisə,
Gel, çox da düşməyək fikrү təşvişə,
Dərdü qəmi gətirməyək heç yadə,
Bu puç dünyadə.

Bu puç dünyasının ki, çoxdu möhnəti,
Unutmayaq hərgiz sazü söhbəti,
Sənin ölmüşünə, bunun lozzəti –
Əgər yüz il getsən olmaz üqbadə,
Ey Sədəfzadə!

Ey Sədəfzadə, sənsən cəvahir,
Qədir-qiyəmtindir aləmdə zahir,
İkimiz də olaq bu işdə mahir,
Söylənsin adamız eldə, obada,
Yetək muradə.

Yetək murada biz, tapaq Tubunu,
Tapmariq cənnətde ondan xubunu,
Bu dünyamın ha belə məhbubunu,
O dünyada biz tapmayaq məbada,
Qalaq cəfada.

Qalaq cəfadavü olaq peşiman,
Qaçaq düşə bizdən huriyü qılman
Nə biz kafır olaq, nə də müsəlman,
Məlül-müşkül qalaq, miskin fənadə,
Kim yetə dadə.

Kim yetə dadə, pəs həqdən səvayı,
Ya rəb, özün saxla mən binəvayı,
Salikəm, söylərəm hərzə-hərcayı,
Kimsə bilməz nədir məndə iradə,
Elə ifadə.

Salikin bu müstəzad kəlamları həqiqi hissiyyat ilə təb'i-səlimdən təvəllüd etmiş nadir və bimisl əsərlərdir ki, bu cür kəlamlar bir kəsin qələmindən hənuz vücuda gəlməyibdir. Hər iki kəlamda şair dusti-səmimisi Süleyman koxaya xitab edib, onu kef çəkməyə və eyş-işrət sürməyə də'vət eləyir.

Necə ki, yuxarıda zikr olundu, Süleyman koxa öz əsrinin qanacaqlı, xoşxasiyyət və məclisara adamlarından sayılırmış. Ziyadə çörəkli-duzlu, yeyib-içən və kef sürən bir vücud olduğundan Salik ilə onun xasiyyətləri müvafiq gəlir imiş və aralarında həqiqi bir ülfət və məvəddət var imiş. Əksər övgüt günlərini bir yerde – zövqü səfadə keçirərlərmiş.

Əvvəlinci kəlamda şair dostu Süleyman koxanı köhnə gülşənin güllərini dərməyə, yə'ni Süleyman peyğəmbərdən qalan qoca dünyaya bel bağlamayıb, eyş-işrət sürməyə təklif edib deyir: Biz gərəkdir elə yaxın olaq ki, aralıqda mənim-sənin olmaya. Ancaq bizi bel və kürək ayırmaga müqtədir ola ki, onlar ilə qəbir qazılır. Quru zöhdü taat ilə özümüzü taqətdən salmayaq və oruc tutuban ac və susuz saralıb solmayaq. Badeyi-gülgündən nuş edib kefimizi kök saxlayaqq. Amma bir o qədər içməyək ki, bihis və məsti-layəqəl olaq və Tubayı-xubrunu unudub tərki-ədəblik göstərək. Belə məst olmaq bizə yaramaz!

Biz gərəkdir ancaq qazinin biməzmun sözlərinə qulaq asmayıb, saqiyi-sadəruya xidmət göstərək və Tubayı-sərxoş ilə həmağış olub məclisində damağımızı saz edək, töküb-töküsdürok, hər nə var xöreyi bol edək və o xörək də ibarət olsun soğandan və duz-çörəkdən və toyuq kababından. Bu nəhv məclisi-eyş saz edib və oruc-namazı tərk qılıb, onların əvəzinə samturu və sazı işə salaq və yıxılmış dünyaya dirək vurub dünbərək çalaq.

İkinci kəlamda bu məzmunda Salik yenə həmpiyaləsi Süleyman koxaya üz tutub meyxanə qapısın güşad etməyə onu təklif eləyir. Şikəsti-əhdü peyman babında deyir ki, “Tövbə nədir bizdə? Səng ilə şışə”. Yə ni onu sindırmaq çox asandır. Bunun üçün çox da xövf və təşvişə düşmək yaramaz. Bu puç dünyada ki, onun dərd və möhnəti həddən aşıbdır, öv-qati-əzizəmizi saz və səhbətdə keçirək. Zira ki, nə qədər zöhdü ibadətə məşğul olsaq da, bunun ləzzətini üqbada bulmayacağıq. Bəs, belə olan surətdə Tubayı-xoşədanı axtarib tapaq, çünki cənnətdə ondan xubunu bulmaq müyəssər olmayıacaqdır. Beş günlük ömrü qənimət bilib, fürsəti fövt etməyək və elə bir kef eləyək ki, adımız eldə-obada həmişə söylən-sin.

Üçüncü kəlam və müstəzadında – ki, atidə dərc olunub, – şair meyi-gulgündan xərab və perişan olub və dünya ləhvü ləbindən usanıb dusticani olan Sədəfzadəni başqa bir təriqə də'vət və hidayət eləyib deyir: Ey Sədəfzadə, bu dəhri-duna etibar yoxdur, onda nə badə qalır və nə badə-xar, cümləsi fövt və helak olub gedəsidir: “kullu şeyin halikun illə vəchə-hu”³³⁵. İndi vaxtdır və lazımdır bu qəflətdən ayılmaq; xalıqi-biçuna və xudayı-rəhnumuna səmimi-qəlblə xidmət və itaət eləmək. Tuba kimi bir sərvqaməti gördükə lazımdır ondan üz çevirmək, badeyi-gülfamdan və ərəq kimi haramzadədən və saqiyi-sadərudan əl götürmək; daha yaramaz bu dəhri-pürəfsuna aldanmaq və dünyayı-dəni və şumə aludə olmaq.

İndi lazımdır eyşü işrəti tərk və saz-samturu şikəst qılıb, əşki-pürxun ilə aləmi qərq eləmək, ta ki, bizlər kimi cürm dəryasına qərq olanlara xudavəndi-rəhim və bəxşəndə lütf və mərhəmət eləsin və sahili-nicatə yetirsin. Şairin öz kəlamına rücu edək:

Gəl, ey Sədəfoğlu Süleyman koxa,
Meyl etməyək daxi meyi-gulguna,
Gənci-Qaruna³³⁶.
Əl götürək dünya ləhv-ləbindən,
Çün etibar yoxdur çərxi-gərdun,
Bu dəhri-dun.

Bu dəhri-duna çün yoxdur etibar,
Nə bir badə qalır, nə bir badəxar,
Bu xabi-qəflətdən biz olaq bidar,
Qulluq edək bir xalıqi-biçunə,
O rəhnümunə.

O rəhnümunə biz qılaq itaət,
Kəm olmayaq qullığundan bir saət,
Görəndə Tuba tek bir sərvəqamət,
Heç baxmayaq o qaməti-mövzunə,
Olsa nə gunə.

Olsa nə gunə biz keçək badədən,
Dəxi ərəq kimi o haramzadədən,
Əl götürək ol saqiyi-sadədən,
Aldanmayaq bu dəhri-pürəfsunə,
Bu bisükunə.

Bu bisükunə biz sakın olmayaq,
Çox da dünya üçün fikrə qalmayaq,
Qan ağlayaql, sazü samtur çalmayaq,
Qərq edək aləmi əşki-pürxunə,
Abi-Ceyhunə.

Abi-Ceyhunə mən qərqəm, ilahi,
Sənsən qəriblərin püştü pənahı,
Şikəstə Salikin çoxdur günahı,
Bir lütf eylə sən ol cürmi füzünə
Hali zəbunə.

Dostu Yəhya bəyə hərcayı sözlərdən əl çəkib axırət üçün tədarük mühəyyə etmək babında yazmışdır:

Yəhya, gel əl götür hərcayı sözdən,
Afitabi-ömrün bulmasın zəval,
Kəsb et bir kəmal.
Öylə sanma böylə keçər dövrənin,
Əger bədr ayışan, eylə bir xəyal,
Olursan hilal.

Olursan hilal, qəddin xəmlənir,
Yaşadıqca didələrin nəmlənir,
Əqlü fəhmin günü-gündən kəmlənir,
Gün dolanır, keçər həftə, məhü sal,
Ağarar saqqal.

Ağarar saqqalın, həm sözün ötməz,
Uşaqlar sözünü hesaba qatmaz,
Öyünd-nəsihətlər beyninə batmaz,
Düşər evin içəre hər həm qılıq qal,
Olursan aval.

Olursan aval oğul-uşağa,
Diğirlarlar səni üstdən aşağı,
Adlanıban ta döñərsən məşşəağa,
Soyerlar pustunu əyalü ətfal,
Manəndi-çaqqal.

Manəndi-çaqqal ki, oldun kollarda,
Baxa-baxa gözün qalır yollarda,
Günün keçər biyabanda, çöllərdə,
Qalırsan pərişan, pejmürdə əhval,
Misali-abdal.

Misali-abdal ki, oldun bir sail,
Söylədikcə sözün söylərsən zail,
Ondan sonra canın alır Əzrail,
Münkər-Nəkir eylər islamin sual,
Dilin olur lal.

Dilin olur lal heyvandan betər.
Fəryadına oğul, nə bir qız yetər,
Xəstə Salik onda bülbül tək ötər,
Olur cənnət quşu, açar pərə bal,
Uçar bizəval.

Mə'lum olur ki, bu Yəhya bəy mərhum Molla Vəli Vidadinin fərzəndi Məhəmməd ağanın oğludur ki, əhli-elm və sahibi-təb' olduğu ilə belə, bir az zarafatçı və hərzəgə imiş. Kazım ağa Salik ilə aralarında zarafat olmağa görə, fövqdə zikr olunan mürəbbəyi-müstəzadı həzl təriqi ilə onun şə'nində nəzm qılmışdır. Yəhya bəyin əş'arından ələ düşəni olmadı. Vəfat edibdir hicrətin 1257-ci³³⁷ tarixində. Salik onun maddeyi-tarixini bu tövr rişteyi-nəzmə çəkmışdır:

Bu məzarın sahibi Yəhya bəyi-rövşənzəmir,
Şairi-kani-süxən, hüsni-kəlami-binəzir.

Ol Vidadi xəstənin fərzəndinin fərzənididir,
Vaqif ol kim, Vaqifin həm bintinin peyvəndidir.

Çünki getdi bu cahandan, buldu rəsmi-məğfirət,
Oldu tarixi-vəfati, Salika, "nov axərət"³³⁸.

Salikin bu sözlərindən belə mə'lum olur ki, mərhum Yəhya bəy rövşənzəmir və xoştəb' bir şairmiş və özü də iki böyük şairin nəvəsi olduğunu üçün babaları Vidadi və Vaqifdən təb'i-şe'riyyəni irsən almışdır.

Yəhya bəyin vefatından bir il sonra Salik dostunun müfariqətinə və xüsusən, istəkli qızı Xeyransa xanımın vəfatına – ki, ziyadə arife və aqilə bir nazəninmiş, – tab götirməyib, özü də bu dari-dünyanı tərk qılıb dəri-üqbayə rehət buyurmuşdur. Xeyransa xanımın maddeyi-tərxinin Salik belə inşad etmişdir:

Bu türbət türbəti-bir nazənidir,
Bihəmdilləh yeri xüldi-bərindir.

Deyil tənha sarayı-mərqəd içərə,
Ənisi dəmbədəm ruhül-əməmdir.

Bu, gənci-hüsən idi, Salik, yəqin bil,
Onunçün məskəni ziri-zəməndir.

Vəfati tarixi Xeyrənnisanın –
Ki, bir “cim” bir “nun”, çar “şin” dir³³⁹.

Ömrünün axır çağında dünyayı-dunun bivəfalığından söz açıb özünə xıtabən bu şeirləri inşad qılmışdır:

Cahan, Salik, bizə çünki fənadır,
Duadır xeyrimiz, ancaq fənadır.

Nə simü zər qalib baqi, nə əmlak,
Təfaxür etməsin hər kim əhinadır.

Başın qovğasıdır tacı-mükəlləl,
Əcəl baxmaz, mürəssədir, minadır.

Binayı-axırət tut, ey bəradər,
Təmamı bunların çün bibinadır.

Ağarmış saqqalım gər sürx görsən,
Dü çeşmim qanıdır, sanma hənadır.

Bu vaxtlarda şairin sevgili həmdəmi Tuba dəxi qocalıb əfsürdə pərişənhal olur. Onların hər ikisinin zövq və səfası dərd və ələmə mübəddəl olur və şair Tubayı-şirinhərəkatın dilindən aşağıda yazılışan şeirləri inşad eləyir:

Mən Tubuyam, dövran mənə zülm etmiş,
İşvəm əskilibdir, nazım gedibdir.
Dəxi məndən kimse şadlıq ummasın,
Gördüyüն səhbətim, sazım gedibdir.

Əlimdə dairə dövran eylərdim,
Çoxların özümə heyran eylərdim,
Hər dəm gəştə çıxıb seyran eylərdim,
Qişım qayıdıbdır, yazım gedibdir.

Gündən-güne artar nə ahü zarım,
Gülməz üzüm, heç açılmaz güzərim,
Necə əyilməsin meyli-şikarım,
Əlimdən topğunum, bazım gedibdir.

Baş götürüb burdan qaça bilmənəm,
Etdiyim iqrardan keçə bilmənəm,
Dərd budur ki, dərdim aşa bilmənəm,
Yar ilə bir gizli razım gedibdir.

Saliki dünyadan kəm etmə, tari,
Söyləsin məclisdə şirin göftarı,
Bir zaman tapılmaz nəzmü əş'arı,
Deyərlər, dünyadan Kazım gedibdir.

Bu şeirlər insanın qəlbini hüzn ilə ləbaləb edir. Bir vaxtı Sədəfzadə ilə eyş-işrət sürən və dünya qeydini çəkməyən, yixilmiş dünyaya dirək vuran Salik özü yixilibdir və xak ilə yeksan olubdur. Məclisdə şirin göftarı söylənməz və nəzmü əş'arı tapılmaz...

Kazım ağanın burada zikr olunan kəlamlarından başqa yenə də gözəl əsərləri çıxdır. Onlar bir qayda üzrə tərtib olunsa, böyük bir cild divan əmələ gələr. Mərhum Kazım ağa öz əsrinin müqtədir şairi olduğunu bilib, təb'i-gövhərbarını belə tə'rif eləyir:

Çini-əş'ar içrə ancaq tək mənəm xaqani-təb'
Nüktədə sübhanvəş, həm təb'də Həssantəb³⁴⁰.

Buyi-şə'rimdən məşami-əhli-dil pürətr olub,
Gülşəni-nəzm içrə guya ki, mənəm reyhani-təb'.

Qorxma, Salik, tə'neyi-əgyarı-biinsafdən,
Zəxmdar etmiş qamusin səndəki peykani-təb'.

Yenə kəlamı barəsində demişdir:

Kəlami-behcətə'ngizin məcalisdə qanan kəslər
Deyərlər Saliki-gövhərfişanə: elmi dəryadır.

Və yenə fars dilində yazdığı bir qəzəlin axırında demişdir:

Ço ğəvvəs şəvəd Saleke-nəzmsənc,
Bər arəd qohərha ze bəhre-ğəzəl³⁴¹.

Mərhum Salikin haqqında verdiyimiz bu qədər mə'lumat və bəyanata iktifa elədik. Bundan ziyadə nümunələr göstərməyə məcmuəmizdə yer olmadı. Şairin rütbə və məqamını göstərməyə bunlar da kifayət edər.

Kazım ağanın oğlu Yusif ağa dəxi şair imiş. Bə'zi rəvayətə görə, bir neçə abdar kəlamları vardır, amma, məəttəəssüf, onlardan elə düşəni olmadı.

MİRZƏ MƏHƏMMƏD QAİB OĞLU “FƏDAİ” TƏXƏLLÜS

Kazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə “Fədai” təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeyinin də ülfət və məvəddət olduğu bir-birinə yazdıqları əş'ardan görünür.

Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağıaya yazdığı bir kağızından mə'lum olur:

Nədəndir, ey bəyim, əş'arına sizdən cavab olmaz,
Bu gündən böylə daxi şe'riniz gəlsə, hesab olmaz.

Sədayı-qafiyə, ya bir qəzel yox suyi-dilbərdən,
Necə səbr eyləsin dil, bundan artıq kim, əzab olmaz.

Keçib ol novçəvanlıq, kimsə yad etməz məni hərgiz,
Qocalıq damənim tutmuş, dəxi zövqi-şəbab olmaz.

Gərək yad eyləsin səyyadi-tazə köhnə səyyadı,
Təsəvvür etməsin tərlən kim, üstündə üqab olmaz.

Rəqibi-kəcrəvi gör yar ilə işrət qılır hər dəm,
O yerdə şəbpərə pərvaz edər kim, afitab olmaz.

Tikilmiş bir hədəfdir lövhi-sinəm tiri-müjgane,
Xədəngi-qəmzədən üzşəqlərdə ictinab olmaz.

Fədai gəlsə yarın kuyinə, didarı mən etmin,
Neçün kim, aşiqü mə'suq arasında hicab olmaz.

Salikin Mirzə Məhəmməd Qaib oğluna yazdığı bir qəzəl:

Olma, ey Mirzə Məhəmməd, zəmmi-şərimdən məlul,
Əhli-dil əhli-dilin azarını eylər qəbul.

Naləvü fəryaddır arayışı-bəzmi-cünun,
Şövkətidir şairin həm söyləmək tülü' füzul.

Gərçi istərsən ki, Misri-şə'rə sultan olasan,
Eylə bir yarı-əzizə canını, əlbəttə, qul.

Aşıqi-sadiqlik istərsən əgər, ey əhli-hal,
Adına Məcnun desinlər Qeys tək divanə ol.

Ey məcazi eşq ilən kəsbi-həqiqət eyləyən,
Çək qədəm ki, mənzili-məqsudinə getməz bu yol.

Ey ki, bəhri-eşqə düşmək ister isən, qıl həzər,
Eşq dəryasın görüb Məcnun demiş: biərzü tul.

Salika, ol yar yarı-qəmküsərin olmasa,
Vərteyi-vəhşətdə qaldın, başına bir çarə bul.

QUBA

Mərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şuru' etməzdən müqəddəm Quba şəhərinin barəsində – ki, şairin vətəni məqamındadır, – icmalən mə'lumat verməyi münasib gördük.

Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhval-lardan belə mə'lum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində – ki, miladın 1734-cü sənəsinə mütabiqdir – bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçidkə Dərbənd ilə Şabranın arasında “Gülüstani-İrəm” adında basəfa bağlılıqda istirahət üçün sakın olmuşdur.

Buranın abü havası şaha xoş gəldiyindən Mirzə Mehdi xan münси tə-vəssütü ilə əmr etmişdir ki, burada şəhər binası qoyulsun. Bu əmri icra etmək üçün neçə nəfər öz qoşunundan – ki, Ərdəbil şəhərindən var imişlər, – o məkanda qoyur. O cəhətə şəhərin əvvəlinci məhəlləsi indilikdə də “Ərdəbil məhəlləsi” adı ilə məşhurdur.

Rəvayət olunur ki, şəhərin adını Nadir şah öz çadırının başındaki qübəsinin nişanəsinə yad olaraq əmr edir “Qübbə” qoyulsun³⁴². Bir rəvayət də budur ki, Qubanın binasını Qudyal çayının sağ tərəfində ibtidə qoyan Fətəli xan Müştərinin atası mərhum Hüseynəli xan olubdur. Belə ki, şəhər bu axır vaxtlara kimi o yerin əhalisi arasında “Qudyal qala” adı ilə mə'ruf idi*.

Mərhum Müştərinin əyyami-hökumətindən Abbasqulu ağa Qüdsinin zamanına kimi bu aralıqda nə növ üləma və ürəfa vücudə gəldiyi və onlar kimlər olduğu mə'lum deyildir. Hər halda Qubada bir çox əhli-hal və ürəfa və üləma olublar və onun üçün mərhum Kazım ağa Salik Qubanı (Qübbəni) yad etdikdə demişdir:

Kəmali-rif əti-Şirvan mə'lum,
Maarif mə'dəni xaki-Qubadır.

Neçə əhli-bəlağət var onda,
Biri Ağabəyü Mirzəbabadır.

Biri “Qüdsi” ləqəb Abbasqulu bəy,
Diyarı-nəzmü şe'rə padşadır.

* Bilmək gərəkdir Qubanın adı Nadir şahdan sonra Fətəli xan və Şixəli xan zamanlarında “Gülüstani-İrəm” adlanmışdır. Məkanın əsl adı bu imiş ki, orada şəhər bina olduqda məhv olmuşdur və sonradan yenə yavaş-yavaş öz sabiqi adına daxil olmuşdur.

ABBASQULU AĞA BAKIXANOV “QÜDSİ” TƏXƏLLÜS

Mərhum Abbasqulu ağa Qafqaz şüəra və üdəbasının məşhurlarından birisi hesab olunur. Onun pədəri-bütürgvari Mirzə Məhəmməd xan sani Bakı xanlarının nəslindəndir. Vəqtin ki, dövləti-Rusiyyə tərəfindən general mayor Xatuntsevin sərkərdəliyi ilə qoşun gəlib Quba nahiyəsini 1806-cı sənədə Şixəli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzə Məhəmməd xan orada iqamət edirdi.

Məzkur nahiyənin idarəsi ona həvalə olundu və xani-mərhum xeyli müddət orada xanlıq etdi və lakin onun vəfatından sonra vilayət hökumətin rus naçalniklərinə (komendant) təslim olundu və ixtiyari-hökumət və rəyasət müsəlman xanlarının əllərindən biryolluq çıxdı.

Mirzə Məhəmməd xanın övladından neçə nəfərləri rus xidmətində olub hökumət və izzət kəsb etmişdir. Cüməsindən məşhuru və qabili mərhum Abbasqulu ağa olubdur. Bu zati-şərif ağıl və zəkavəti sayəsində az vaxtin içində bir çox ülüm və fünuna dara olub, müasirləri beynində ad və san qazanmışdı və Qafqazın hər yerində adı söylənirdi. Mərhum Salikin müasiri imiş ki, ona “diyari-nəzmü şeirdə padşahlıq” ləqəbi vermeklə onu yad etmişdir.

Abbasqulu ağa ülumi-mütənəvvəni, ərəb və fars dillərini Qubada və Dağıstanın sair mərkəzlərində təhsil etdikdən sonra Rus tərəfindən açılmış divanxanalarda qulluqlar edib, fitri zehn və fərasəti ucundan çox tez rus dilini və o dildə yazış-oxumağı öyrənmişdir və o vaxtin əkabiri nəzərində mükərrəm və möhtərəm olub polkovnik çininə nail olmuşdur. Amma axırda dünya şöhrətini puç, cahü rəyasət tələbini biməzmun görüb, xidmətdən iste'fa veribdir. İbadət və axırət sərmayesini cəm etməyə məşğul olub Həccə – beytüllaha əzimət eləmişdir və tarixi-hicrətin 1261-ci³⁴³ salında ol cənab Məkkeyi-mükərrəmə ilə Mədineyi-münəvvərə arasında “Vadiyi-Fatimə” adlı mənzildə vəfat edib, haman yerdə dəfn olunmuşdur. Rəhmətullahü əleyhi, rəhmətən vasiətən³⁴⁴.

Belə rəvayət olunur ki, Abbasqulu ağa Qüdsi Həcc ziyarətinə əzimət etdikdə məşhur Quba qazisi Hacı Molla Abdulla axundu dəxi özü ilə bərabər aparmışdı. Vəqtin ki, Qüdsi öz ziyarətini itmama yetirir, üzünü dərgahi-həqqə tutub deyir: “Pərvərdigara! Hər padşahdan mənə nişan verilibdir, səndən də bir nişan təmənna edirəm ki, axır nişanım olsun!”

Hacı Molla Abdulla axund o nişandan murad nə olduğunu soruşur. Hacı Abbasqulu ağa deyir: “O nişan bu müqəddəs məkanda ölməkdir”. Necə ki, mərhumun arzusunca iş vaqe olur.

“Gülüstani-İrəm”in axırında mərhüm Abbasqulu ağa Qafqaziyada vü-cuda gələn üləma, üdəba və şüəradan filcümlə mə'lumat verdikdən sonra öz seyrü süluku və tərcümeyi-halı ilə dəxi bizi aşına edir. Abbasqulu ağa yazır: “Mən anadan olmuşam hicrətin 1208-ci ilində ki, tarixi-məsihiyyənin 1794-cü salına mütabiqdir. Anadan olduğum yer Əmirhacıyan (Xilə) qəryəsidir ki, Bakı xanlığında vaqedir.

Təhsilə başladığım vaxt yeddi yaşında idim, fəqət on ilin müddətində e'tinaya layiq bilik və mə'lumat kəsb etməyə müqtədir ola bilmədim. Bunuñ da səbəbi o zamanlar hər yerdə mühəribə və şuriş davam etməyi idi.

Bu müddətin ərzində öyrəndiyim bir şey var isə, o da fars dilinə kifafincə aşına olduğumdur. Siyasət aləmində vücudə gələn qovğalar sakit olcağın bizim ailəmiz Qubaya köcdü. Qubaya köçən zamandan tamam on il ərəb dilinin və bə'zi elmlərin təhsilinə ömür və əmək sərf etmişəm. Maddi və qeyri-səbəblərin mane olmağına baxmayaraq, bu müddətin ərzində ülumda cüz'i bir şöhrət qazanmağa qadir oldum.

Qafqaz nahiyyəsinin hərbi sərkərdəsi general Yermolov 1235-ci hicri 1820-ci məsihi tarixində məni hüzuruna Tiflisə də'vət edib, dövləti bir xidmet mənə təklif etdi³⁴⁵. Tiflisdə sakin olarkən rus dilini öyrənməyə sə'y və həvəs etdim və bu dilin köməyi ilə Avropa mədəniyyətinə filcümlə bələd oldum.

Daima böyük adamların və sərkərdələrin yanında olduğumdan Dağıstan, Çerkəzistan, Gürcüstan, Anadolu və Azərbaycan vilayətlərini gəzib, kam alınca o yerlərə bələd və aşına oldum.

Hər vilayətə qədəm qoymaq oranın əhval, övza' və məkanına və əhalisinin tərzi-məaşına diqqət yetirdiyim kimi, ürəfa, üqəla və hükəması ilə də görüşüb yaxınlaşmağa müvəffəq oldum.

Türkiyə və İran mühəribələrində – ki, hicrətin 1248-ci və miladin 1833-cü tarixində vəqe olmuşdu, – mən knyaz Pskeviçin³⁴⁶ hüzurunda sahibmənsəblər dairəsinə daxil oldum.

Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Veli-korusiya, Lifyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mə'rifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam.

Bu səyahətimdə ağıla və ruha qəza və pərvəriş verici bir çox şeyləri görüb, onları əxz etməyə sə'y və himmət sərf etmişəm. Bəşəriyyətin övza'vü əhvalına dürüst müləfit olub özümə yeqin etdim ki, bu dünya dari-fənadır. Bir şey yoxdur ki, buna daimi və əbədi olsun. Ad və şöhrət puçdur. Dövlət və mənsəb müdam bir qərar üzrə qalmaz. Nə qədər nəcib

və məşhur bir silsilədən olursan, ol, vəqt ki, özündə layiqi-e'tina bir şey yoxdur, xalq nəzərində qədr və qiymətini itirmiş olursan. Ancaq bir şeyə e'tiqadım dürüst və inanmağım möhkəmdir, o da budur: Ülum və fünum aləmində bir mə'rifət və məharət qazanar isən, lazıminca bilik hasil edib özündən sonra gələnlərə öz elm və biliyindən bir səmər və əsər qoyar isən, ol vaxt özünü xoşbəxt hesab etməyə haqqın olar; dari-üqbaya rehlət edəndən sonra bu dünyada yenə yaşamış kimi olursan. Belə bir əqidədə olduğumdan və bu əqidəni sevdiyimdir ki, ona xidmət etməyi özümə vacib bilib bir neçə əsərləri qələmə almağa cəsarət etmişəm”³⁴⁷.

Haman əsərlərin barəsində aşağıda mə'lumat veriləcəkdir.

Mərhum Abbasqulu ağa qayətdə zirək, sahibi-əql və mə'rifət bir zati-pəsəndidəsifat imiş ki, cümlə müasirlərinin qəlbində onun məhəbbəti var imiş. Elm və biliyindən əlavə onun çox rəvan və zərif təb'işə'riyyəsi var imiş.

Türki, farsi və ərəbi dillərində bir neçə təsnifat və rəsaili mövcuddur. Hacı Abbasqulu ağanın ehtimamı ilə Qubada bir ürəfa məclisi tərtib olunmuşdu. Bu işdə ona artıq dərəcədə kömək edən dostu Hacı Molla Abdulla axund olubdur. Bu məclisə Abbasqulu ağanın dost və aşinaları cəm olub ruhani söhbətlər edərlərmiş.

Abbasqulu ağanın vəfatından sonra bir müddət məclis pozulur və şeir bazarı kəsad olur. Amma sonradan Qubada yenə ürəfa məclisi tərtib olunur və o məclisin adı – necə ki, Quba şairlərinin kəlamından görünür, – “Gülüstan” imiş.

Mərhum Abbasqulu ağa bir pakdamən, xoşxülq, xoşkirdar və haqqə-rəst şəxs olduğu üçün öz halü şə'ninə münasib “Qüdsi” ləqəbini iqtixaz etmişdir.

Əgərçi mərhum özü şeyi-isna əşəri məzhəbində imiş, amma e'tiqad cəhətinə qeyri-müasirlərinə bənzəməz imiş və xüləfayı-səlasəyə, rəfzü səbb kimi nalayıq əməllərə razı olmaz imiş.

Onun məsləki və əqidəsi kəlamlarından vazeh və aşikardır və əf'alül-ibada dair olan məsəleyi-əqidədə “lacəbrə və latəfviz bəlhiyə beynəl-əmreyni” xüsusunda³⁴⁸ mənzum olunmuş bu beytlər kəlami-bəlağətnizəmindandır:

Hər kəs əməl ze xiş nəbinəd nə moumenəst,
Van həm ke nesbətəş nə behəq dad kafərəst.
Biqovve felra becəhan çon vocud nist,
Dər exteyare-mast əməl hem moqəddərəst.
Qodsi nikust hər çə resəd əz cənabe-dust,
Dər zemnə-hər fəsad səlahi moqərrərəst³⁴⁹.

Mərhüm Qüdsinin mütəəddid əsərlərindən məşhur olanları bunlardır: “Gülüstani-İrəm”*. – fars dilində. Bu kitabın məali Dağıstan tarixinə, övzə’vü əhvalinə, onda sükunət edən müxtəlif tayfaların dolanacağına, adatı ayinlərinə və dillərinə dair mə'lumatdan ibaretdir³⁵⁰.

“Asari-Dağıstan” kitabının müəllifi mərhüm Mirzə Həsən əfəndi Əlqədəri, – necə ki, özü yazar, – “Gülüstani-İrəm”dən xeyli mə'lumat və mühüm əhvalat öz kitabı üçün əxxü istixrac edib, farsdan türkə tərcümə qılmışdır.

Necə ki, “Gülüstani-İrəm”də təhrir olunubdur, Qüdsinin başqa təsnifati bunlardır:

1. “Riyazül-qüds” – türk dilində. Bu kitabın mündəricatı əhli-beyti-rəsulullah səlləllahu taala əleyhi və səlləmin vəqayei xüsusundadır.

2. “Qanuni-Qüdsi” – sərfü nəhvi-farsi. Bu kitabdan bir nüsxə həqirdə vardır. Mərhüm müsənnif sərfü-nəhvin qəvaid və üsulunu şərh və bəyan etdikdə hər bir qayda və üsul üçün fars dilində bə'zi əbyat, rübaiyat və misralar timsal götərir. Onlardan bə'zini fars şairlərinin kəlamlarından iqtibas etmişdir və bə'zini öz təb'i-füsünsəzi ilə vücudə götəmişdir.

3. “Kəşfül-qərayib” – fars dilində. Yeni dünyanın – Amerikanın kəşfi və həvali xüsusunda.

4. “Təhzibül-əxlaq” – maarifi-əşya babında, fars dilində.

5. “Kitabi-nəsihət” – türk dilində³⁵².

6. “Eynül-mizan” – ərəb dilində. İki babdan ibarətdir.

7. “Əsrari-mələkut” – fars və ərəb dillərində elmi-nücum və hey'ət babında yazılmış əsərdir. Burada mərhüm Abbasqulu ağa elmi-nücumdan verdiyi mə'lumatı Qur'anın ayatı rəsuli-xudanın qövlü ilə tətbiq etmişdir.

8. “Ümumi-coğrafiya” – fars dilində.

9. “Müşkatül-ənvar” – fars dilində əxlaqa dair mənzum əsərdir.

10. “Mir'atül-cəmal” – farsca əş'ar.

11. “Kitabi-Əsgəriyyə”. Quba əhlindən Əsgər adlı bir cavanın keyfiyyəti-hali və güzərişi-məali xüsusunda təsnif olunmuşdur. Bu, xirdaca və baməzə, türk lisanında nəsrən və nəzmən təlif olunmuş bir hekayədir. Mərhüm Mirzə Əbülhəsən bəyə Vəzirov “Zöv'i” təxəllüsün “Qəvaidi-Zöv'iyyə”³⁵³ nam məcmüsində teb' olunmuşdur.

Bunlardan əlavə mərhüm Abbasqulu ağanın bir çox təsnifatı və hər qisim əş'ar və kəlamı vardır. Heyfa ki, onlar bu halda çətinlik ilə tapılır. Həqir bu barədə çox çalışsa da ki, onlardan mümkün olan qədəri ələ gətirsin, müyəssər olmadı. Bu xüsusda mərhüm Mirzə Həsən əfəndi

* Bu əsəri mərhüm Abbasqulu ağa özü ruscaya tərcümə edib imperaturi-Rus Nikolayi-əvvələ təqdim etmişdir və imperatorun əmri ilə teb' olunmuşdur³⁵¹.

Əlqədəri söz vermişdi, sə'd əfsus ki, ona da əcəldən macal olmadı³⁵⁴. Ancaq Mehdi bəy Hacınski³⁵⁵ vasitəsilə “Nəsihətnamə”dən bir nüsxə əlimizə yetişdi və Quba şairlərinin tərcüməyi-halı, əş'ar və asarı xüsusunda bir çox mə'lumat ol cənabın himmət və sə'yi ilə hasil olundu.

Barı əldə olanlara qane olub, onun qüvveyi-şə'rİyyəsini, dərəceyi-kəmal və mə'rifətini və filcümlə hansı bir məslək və rəvişdə olmasını bəyan etmək üçün nümunələr göstərməyi lazımdı.

“Kitabi-Əsgəriyyə”nin başında mərhum Abbasqulu ağa bu günə lisanı-bəlağətsənci ilə göftara gəlib deyir: “Pabəsteyi-səlasili-möhnət və giriftari-zindani-məhəbbət. Bəsteyi-dami-ə'ləm, pamali-ənduhü məlal, Bülbülü-gülzari-möhnət qüdsiyi-şuridəhal.

Bu rəsmi-dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafilbal etmiş kim, riyazi-vücdü-bəşəriyyədə qisim-qisim möhnət və ənduh nihalı yədi-qüdrət ilə əkilibdir və insanın sinəsi beş gün məsrur olsa da, on gün qəm və qüssə ilə malamat olur. Bainhəmə labübən aləmi-suretdə iqtizayı-təbiəti-bəşəri oldur ki, hər kimsə gərəkdir bir növ mənzur ilə cilabəxşididə və dil olub övqati-şərifini zaye’ və ömri-əzizini bihudə keçirməsin və bəzmi-həvadisdə cami-qəflətdən təb'i-talibi-huşyarə badeyi-cəhl içirməsin:

Hər dildə ki, yox nişaneyi-əşq,
Arayışı-qəm, fəsaneyi-əşq,
Əlbəttə, deyil kəmalə qabil,
Övqatı keçər, veli nə hasil?
Bibəhrə qalır bu müddəadən,
Təhsili-ləzayizi-səfədən.
Ey dil, tuta gör xəyal zövqün,
Ta dərk edəsən vüsal zövqün.
Əşq ilə cahanda biniyaz ol,
Amma rəvişində pakbaz ol!
Dəhr etsə əgər cəfa iradə,
Sindan kimi səxtdir vəfadə,
Vər başına çalsa dəsti-matəm –
Çakück kimi çərx, çəkmə sən qəm.
Ah ilə olur dəhən yolu bənd,
Ləbrizi-şərarə kurə manənd”.

Qüdsinin bu kəlami-mövzunu xoşməzmun və layiqi-təhsin kəlamlar-dan birisidir. Övqatını dünyada bixəbər və biəsər keçirənlər və qəlbləri mehr və məhəbbətdən xali qalanlar, fəraqın cəfasını və vüsalın səfasını görməyənlər, dünyadan keşməkeşinə, bərkinə və boşuna düşməyənlər, ənva'i-zəhmətlərə və əqsami-məşəqqətlərə düber olmayanlar, murad və

məqsədə vasil olmaq yolunda candan və başdan keçməyənlər, əlbəttə, bincəvhər, kəsif və qafıl kəslərdir ki. onların vücudu ilə ədəmi beynində bir təfəvüt yoxdur. Onlar, necə ki, şair deyir:

Bibəhrə qalır bu müddəadən,
Təhsili-ləzayizi-səfadən.

Könül evini eşq zövqü həvası ilə mə'mur edənlər və məhəbbət nuru ilə işıqlandıranlar, rəvişlərində pakbaz və müstəqim olanlar dəhrin cəfası müqabilində gərəkdir zindan kimi səxt dursunlar və dəsti-qəza yas və matəm çəkicini onların başına çaldıqda qəm və ə'ləm çəkməsinlər; hər bir cəhətdə öz qissə və niyyətlərində, rəviş və məsləklərində səbat və dəyanət göstərsinlər.

Qüdsinin atidə dərc olunmuş müxəmməsi dəxi yuxarıda yazdığınıız bəyanatı bir növ təsdiq eləyir ki, aşiqi-sadiq dost yolunda sabitqədəm olub, gərəkdir can və başdan keçsin.

MÜXƏMMƏSİ-QÜDSİ

Dila, əzm eylə sən bülbülsifət gülzarə, bismillah,
Muradın olsa meyl etmək fəğanü zarə, bismillah,
Gər istərsən müdam olmaq cigər sədparə, bismillah,
Qərəz, fikrin tamaşadır əgər dildara, bismillah,
Nəzər qıl le'li-canbəxşü ruxi-gülnarə, bismillah.

Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl,
Gərəkməz namü namusum, qəmi-eşq ilə rüsva qıl,
Verib dünyavü din nəqdin məta'i-vəslə sövda qıl,
Əğər yox dəstəsən sövdayə, bari get, tamaşa qıl.
Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah.

Çəkərdin arizu daim, deyərdin sövqi-yar ilə –
Ki, düşsün ittifaqı-vəslet ol siminüzər ilə,
Edim canım ona təslim zövqü etibar ilə,
Durubdur ol bütü-sərməst tiği-abdar ilə,
Sözün gər doğrudur, ey aşiqi-biçarə, bismillah.

Demişdin, ey büti-tərsanigəh, bərhəmzəni-aləm –
Ki, etməm aşiqimdən mən yaman gün iltifatım kəm,
Alıbdır səbrimi dərdü bəla, can qəsdin eylər həm,
Əğər iqrarı sabitsən, vəfa həngamidir bu dəm,
Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah.

Olubdur qərqi-xunabi-cigər çeşmi-tərin, Qüdsi,
Yanıbdır dağı-möhndən dili-qəmpərvərin, Qüdsi,
Gətir təqrirə, bir-bir yarə ərz et qəmlərin, Qüdsi,
Əger bu şivədən dildir olursa dilbərin, Qüdsi,
Şüru' eylə bir özgə vəch ilə izharə, bismillah.

Qüdsinin bu müxəmməsini Əli bəy Hüseynzadə “Füyuzat” nam jurnalının 28-ci nömrəsində şairin öz təsviri altında dərc etmişdir³⁵⁶. “Qəvaidi-Zöv’iyyə”də dəxi bu müxəmməs mətbudur.

Qəzəllərindən bir-ikisini nümunə üçün burada dərc edirik.

QƏZƏLİ-QÜDSİ

Arizu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfü kafir, gözləri xunxar gəlsin, gəlmədi.

Hər pərvənə cilveyi-hüsən eyləmiş, mən gözlədim
Dilrübələr fövcünə sərdar gəlsin, gəlmədi.

Canə gəldim bivəfələr ülfətindən, istərəm
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.

Dərdü möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,
Gözlədim ol şüx gülrxşar gəlsin, gəlmədi.

Ləhceyi-canpərvərindən şur salsın aləmə,
Əndəlibi-sahəti-gülzər gəlsin, gəlmədi.

İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin,
Kuşış etdim zinəti-göftər gəlsin, gəlmədi.

Əyzən qəzəli-Qüdsi:

Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,
Nisbət bu qaşşu bu gözə bənzər məhal olur.

“Qaf”-i-qasıñ, o “ta”-yi-telin, “lam”-i-ləbbərin,
Adəmdə əlbir eyləsə, billah, “qital” olur.

Lövhə-xəyalə hər necə tərh eyləsəm qaşın,
Gəlməz xəyalə, axırı məhz xəyal olur.

Sirri-dəhanı sordum o şəkkərdodaqdan,
Pünhan danış bu sirri – dedi – qılıü-qal olur.

Görçək o atəşin üzünü nitqim oldu lal,
Qüdsi, cərəs düşəndə oda zəngi lal olur.

Qüdsinin nəzm ilə yazılmış bir naməsi dəxi onun gözəl şeirlərindən birisidir. Haman namə burada eyni ilə dərc olunur:

Sən orda səfa ilə
Dilculər arasında.
Mən qalmışam avarə
Gürcüler arasında.

Dərdü qəmi-hicrandan
Qürbətdə pərişanəm.
Döndü cigərim qanə
Qeyğulər arasında.

Gürcüstan gözəllərini şair tə’rif edib deyir:

Bir yanə əger baxsam,
Qəm çəkmək olur bica.
Bunlar kimi məhtələt
Xoşxulər arasında.

Hər canibə əzm etsəm,
Əzbəs ki, gözəl çoxdur,
Tutisifətəm heyran
Güzgülər arasında.

Əbr içrə günəş manənd
Pərtov salır afaqə,
Ruxsərəsi hər şüxun
Giysulər arasında.

Yüz işvəvü mehr ilə
Aşıqlərə meyl etmək
Bu şəhrdə adətdir
Məhruler arasında.

Bunları görüb, Qüdsi,
Hər kimsə ki, aqildir,
Qılmaz özünü rüsva
Bədgulər arasında.

Qüdsinin bu kəlaminə nəzirə olaraq Qarabağ şeirlərindən bir neçəsi bu misilli şeirlər yazmışlar. Onlardan məşhuru Mirzə Əliəsgər “Novrəs” təxəllüslü şairin qəzəlidir ki, bu sayaq başlanır:

Könlüm elə pünhandır
Giysulər arasında,
Şanə gəzibən tapmaz
Yüz mulər arasında...

Bu mürəbbe öz mövqeində yazılıacaqdır.
Rusların ədibi və təmsilnəvisi Krılovun³⁵⁷ təmsilatından “Eşşək və bülbül” ünvanı ilə yazılmış qıssəni mərhum Abbasqulu ağa türkə bu gunə tərcümə etmişdir:

Nəqldir bülbülli görüb eşşək,
Dedi: “Qəlbimdə vardır üqdeyi-şək.

Xəlq edər sövtü ləhcəni tə’rif,
İstərom mən həm eyləyim tövsif.

Ey olan hüsni-sövtdə mə’ruf,
Eylə bu şəkk üqdəsin məkşuf.

Xəlq əqvalı ta ola mə’lum,
Sidqü kizbini mən edim məfhum.

Et bu dəm bir nəvayi-xoş avaz,
Qıl qəbul iltimasım, eyləmə naz”.

Eşşəyin iltimasın ol bülbül
Çün qəbul etdi, eylədi gülgül.

Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.

Eşidib sövtü nəğməsini tamam,
Dedi: “sə’d heyf, heyf, heyf müdam.

Gərçi aləm içindəsən məşhur,
Şöhrəti-kizbə olma sən məğrur!

Nəğmədə nəqs çox və leyk, əfsus,
Sənə tə’lim etməyibdi xorus.

Nə xoşavazdır xorusi-səba,
Qəlbi şad eyləyir qlanda nəva”.

Bülbülə sözləri edib tə’sir,
Dedi: “Xoşdur sənə həmişə nəfir.

Ləhni-sövtüm edər cahana əsər,
Sənə tə'sir etmədi, ey xər!"

Bülbül azürdə eylədi pərvaz,
Bu misal ilə çox olur pərdəz.

Ol kəsin halı matdır, heyran,
Özü aqıl, mürəccəhi nadan.

Bizə xalıq ola müünü pənah
Cahil hakim edəndə əmri-təbah.

Bu təmsili indiki həyat üzrə olan şairlərimizdən bə'ziləri tə'limi-ətfalə məxsus tərtib olunan kitabçalar üçün rusdan türkə tərcümə etmişlər³⁵⁸, vəli heç biri belə xoş səbkdə və şairanə tərcümə edə bilməyibdir. Burada Qüdsi təmsili sözbəsöz – təhtəl-ləfz tərcümə etməyibdir. Ancaq onun mə'nasını özü xoşladığı tərzdə nəzmə çəkibdir.

Krilov bülbülin gözəl nəğmələrini və zərif sövtünü tövşif edibdir. Abbasqulu ağa isə eşşeyin halətinə və onun xoruzu mədh etməsinə diqqət yetiribdir. Eşşeyin nə halət üzrə bülbülin oxuduğu əsnada durmasını şair artıq məharətlə bir beytdə bəyan edir:

Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.

Abbasqulu ağanın bu şairanə tərcüməsi hər bir qiraət kitabçasını zi-nətləndirə bilər. Vəli, ərifə, hər kəs öz yazdığını sevir; yaxşı-yamana tərcih verən yoxdur!..

Mərhum Abbasqulu ağa həcv yazan və ləğv söyləyən şairlərimizdən deyil idi. Onun yazdıqları ya həqiqi eşqdən, ya ülumi-mütənəvvədən və ya pənd və nəsayihdən ibarətdir. Vəli Təbriz bələdəsinə müsafirət edib orada bir neçə müddət məksu iqamət etdiyi zamanı Təbriz əhlinin şə'nində bir neçə qılıncdan kəskiniraq şeirlər yazmışdır ki, onlardan bə'zini burada dərc edirik:

Əya gürühi-sitəmgər, əhaliyi-Təbriz,
Vəfa yerinə cəfa sizdə bu nə adətdir?!

Nə elmə talib olan var, nə mənidən agah,
Görüm, ilahi, dağılsın, necə vilayətdir?!

Nə rahü rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütərəst süluki, bular nə millətdir?!

Nə qədər seyr elədim küçə ilə bazarı,
Adam çox az görünür, izdihami-kəsrətdir.

Vüfuri vardır üç fırqənin bu kışvərdə,
Axund ilə xərə xanbihədə nəhayətdir.

Onun əmmaməsi rəngin, bunun yükü səngin,
Xüsusən, ol birinin cübbəsi qiyamətdir.

Xəri çıxart aradan, bunlara şəbahəti yox,
O binəvanın işi rənc ilə riyazətdir.

Axund ilə xana hər tə'nə eyləsən yaraşır,
Bu müftəxorların əndişəsi şərarətdir.

Kimin ki, xülbü müzəyyəndir, istəməz zivər,
Kişi özün bəzəmək cəhəldən əlamətdir.

Yetişdi iş o yerə hər kəsin ki, saqqalı –
Hənalı, olsa uzun, hörməti ziyadətdir.

Ha böylə olsa parak, tazı tuladan yekdir,
Sürü içində siyiz sahibi-kəramətdir.

Bu şeirləri mərhum Abbasqulu ağa həştad sənə bundan irəli yazmışdır. Əgər indi “İbrahim bəyin səyahətnamə”sinə³⁵⁹ diqqət yetirilsə, yəqinlik hasil olar ki, bu müddəti-mütəmadiyyənin ərzində Təbriz ehali-sinin əhvali-ictimaiyyəsi, övza’i-məişəti və əxlaqi-rəziləsi sabiqi qərar üzrə davam etməkdədir. Bu uzun müddətlərdə cümlə millətlər ayılıb tə-rəqqi etdikdə müsəlmanlar yatmaqdan usanmadılar; yatdlar və belə fəna halala düşdülər, məğlub və mə'yus oldular...

Belə rəvayət olunur ki, Qüdsi cənabları Təbrizdə olan zamanı məhərrəməl-həram ayı imiş. Orada vəliəhdin ziyadə şükuhlu və pürzinət tək-yəsinə güzəri düşdükdə onun divarında bu şə'rini yazılmış görübdür:

Bu sərbazü əsasi-şahzadə
Olaydı kaş o dəmdə Kərbəladə.

Mərhum Qüdsi bir növ fürsət bulub, onun aşağısında bədahətən bu cavabı qeyd etmişdir:

Büsati-cəng olan saət qaçardı,
Qoyardı sərvəri-dini aradə.

Bu keyfiyyətin haqq və savab olması ravinin öhdəsinə həvalə olunur. Mərhum Hacı Abbasqulu ağanın fars dilində yazılmış bir çox abdar və dilpəsəndən eş'arı vardır ki, onlardan bə'ziləri farşların böyük şairləri yazdığı kəlama bərabərdir. Burada ancaq onun eşqi-həqiqi barəsində yazdığı məsnəvini dərc etməyə iktifa edirik.

MƏSNƏVİLYİ-ABBASQULU AĞA

Ey xoda xahəm ğəmo rənco bəla,
Ey bəlayəşra tə'no canəm fəda!

Micəhət birun dele-divaneəm,
Mikeşəd bər canebe-meyxaneəm.

Şouğ xod suzist, ma pərvaneim,
Leyk mohtace-yeki pərva neim.

Pak suz in nimsuze-xışra,
Nuşdaru bəxş sine rişra.

Eşqe-Şirin bər sərəm şuri fekənd,
Kuhkənra baz şod tişə bolənd.

Kuhkən mən nistəm, nə Vameqəm,
Mən nə bər Şirino Əzra aşeqəm.

Aşeqəm bər Leyliyi-keşkarvan,
Çon cərəs dər şurəşəndo dər fəğan.

Darəd u yek məhməle-naqə cəhan,
Comle əndər zire-barəş natəvan.

Ey cəhan heyrano sərgərdane-to
Vey tə'no canəm bəla gərdane-to.

Ey to mə'suq, eyto aşeq, ey to yar,
Ey to qazi, ey to Mənsur, ey to dar.

Mər məra dadi dele-divanei,
Xanesuzo əz xerəd biganei.

Ba məhəbbəthaye-xış amixti,
Bər dərunəm eşqe-Leyli rixti.

Eşqe-Leyli şolevər Şod dər deləm,
Baz Məcnun gəşt rə'ye-aqələm.

Pare kərdəm selsele-tədbirra,
Mən nəxahəm bəd əz in zəncirra.

Baz kon in selsele əz gərdənəm,
Xod rəvəm anca ke, xahi bordənəm.

Əz koca mən cuyəmət, ey bineşan,
Mən nədanəm dər koca dari məkan.

Gəh ze Kəbe cuyəmət, gahi ze deyr,
Gəh bəre-xod yabəmət, gəh pişə-ğeyr.

Gəh ço ənqa bineşan kaşanei,
Gəh ço şəməndər dərune-xanei,

Minədanəm əz bərayət mənzeli,
İn qədr danəm ki, saken dər deli.

Afərin bər eşq, bər əouğaye-eşq,
Baz bixod gəştəm əz soudaye-eşq.

Eşq atəş zəd məra sər ta bepa,
Mərhəba, ey eşqe-xuni, mərhəba!

Eşq bər aləm fekənde gölgəle,
Eşq Şirinra zəde dər selsele.

Eşq sazəd atəş, abo xakra,
Eşq suzəd xərməne-əflakra.

Eşq bir şahan dahəd əczo niyaz,
Mikonəd Məhmudra bənde-Əyaz.

Ney, xəta şod, mən kocavo aşeqi,
Eşq bərtər kare-hər nalayeqi.

Eşqbəzi nist kare-hiç kəs,
Minəyayəd kare-şahin əz mögəs.

Aşeqi kare-Hoseyne-təşneəst,
Ku həmi təşne bezəxme dəşneəst.

Zəxme-tiğə xəncəro tiro kəman
Bər şəhe-din mizədənd an kafəran,

U həmi miqoft ba suze-cegər,
Zende şod canəm, bezən zəxme-degər.

Mər məra, ey kaş, sə'd can müşodi,
Ta həme isare-canan müşodi.

Ey derığa, canəm əz yek biş nist,
Tohfeye-zin biş dər dərvish nist.

Minədarəd məğz an aşeq ke, pust,
Çak minətvan dər rahe-dust.

Məğz çə bud, şust çə bud, dust dust,
Aşeqanra eyne-məqsud ust, ust.

Ey qoman darid ke, quya ey qoruh
Kəz atəş mən amadəstəm bər sotuh.

Ab əgor xahəm, zəmin dərya şəvəd,
Xak dər afaq napeyda şəvəd.

Mən nə təşne, səlsəbile-kousərəm,
Abe-heyvanəst əz pa ta sərəm.

Hokməm ər bər əkse-in douran şəvəd,
Aseman saken, zəmin gərdan şəvəd.

Bər dərid, ey kaferan, in pərderə,
Həm nəhid in qalebe-əfsorderə.

İn tə'ne-lağır miyane-mast, han,
Bər keşid in pərderə xoş zin miyan.

Ney xəta şod tə'n həm əz canəst can,
Can ze tə'n başəd əgor bini o'yan.

Minədidi çon sərayəd Mouləvi,
Bolbole-bağə-cinan dər “Məsnəvi”:

“Tə'n ze cano can ze tə'n məstur nist,
Leyk kəsra dide-can dəstur nist”³⁶⁰.

Qüdsinin bu məsnəvisi ustadi-möhtərəmi olan Cəlaləddin Ruminin kəlamına bənzəyir desək, xəta etmiş olmalarıq. Məhəbbəti-ilahi və eşqi-həqiqi barəsində yazdığı biri-birindən gözel və suzişlidir:

Afərin bər eşq, bər şouğaye-eşq
Baz bixod gəştəm əz soudaye-eşq.

– deyib, şair doğrudan da bixudluq halına düşür və eşqi-həqiqini tə’rif edir, özünü xıtabən deyir: Mən hara, eşq hara!.. Eşq mənim kimi üftadə və fürumayələrin şə’nindən bərtərdir. Şahinin hünəri məgəsdən bəid olduğu kimi, aşılık hünəri də bizim kimi gədalardan uzaqdır.

Aşıq olmaqlıq məhz Kərbəla şəhidi, dodaqları ətəşdən parçalanmış İmam Hüseyin əleyhissəlamin işidir ki, ona eşq yolunda, din və həqqanıyyət uğrunda nə şədər xəncər, ox və nizə vururdularsa, yenə də o, suzicigərlə deyirdi: Vurun! Sizin zəxminizdən canım zində olur. Kaş yüz canım ola idi ki, canan yolunda onları fəda edəydim.

Mərhum Hacı Abbasqulu ağa təlif etdiyi əsərlərdən “Nəsihətnamə”yə gəldikdə, onların məalindən mərhumun fazıl, alim və həkim bir şəxs olduğu görünür.

Bu kitab 102 həkimanə nəsihətlərdən ibarətdir³⁶¹ ki, mərhum Qüdsi onları tə’lim-i-ətfal üçün tərqiim etmişdir. Ziyadə sadə və açıq dildə olan bu nəsihətləri böyükler də gərəkdir dərguş edib, onlara əməl etsinlər, ta ki, özləri üçün nicat və səadət yolunu bulsunlar.

“Kitabi-nəsihət”i mərhum Qüdsi cənab həqqə həmdü səna edib və rəsuli-əkrəmimizə səlatü səlam göndərdikdən sonra belə başlayır: “Günahkarlığa və acizliyə iqraredici bəndə Abbasqulu İkinci Mirzə Məhəmməd xanın oğlu Bakui (Allah onların hər ikisinə cənnət ilə nicat versin!) hərçənd uşaqlara tə’lim vermekdən ötrü axtardım, aralıqda bir nüsxə görəmədim ki ləfzdə və mə’nada asan olub, onların xü'lqlərinin göyçəkliyinə dəlalət eləsin.

Danişilmiş və yazılmış nüsxələrin bə’zisi ibarətdə və bə’zisi mə’nada bir növ qarışığıdır ki, çox tə’lim edənlər özləri onları anlamırlar və bir parasında dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt etmək və anla-maq müşkül görünür. Bu səbəbdən bu sözün mə’nasından ki, “Əlelmü fissuğri kənnəqsi filhəcəri” yə’ni uşaqlıqda elm öyrənmək daşda nəqş salan kimidir, qəflət vəqə olmasın, xü'lqün göyçəkliyini isteyən gərəkdir uşaqlıqda dərs versin. Çünkü sonradan pis olan xasiyyət və adətlər bərqərarlıq səbəbile təbiətdə qərar tutsa, elmü ədəb insana müşkül əsər eylər. Bəs buna görə, tarixi-islamiyyənin 1252-ci³⁶² ilində bir müxtəsər kitab – ki, ibarat və mə’nada asan və aşikardır, “Nəsihət” adı ilə adlanmış olsun, – təlif etdim. Belə ki, minnətləri bağışlayan Allahın mərhəmətinə ümid tuturam ki, onun faydası uşaqlara artıraq olsun.

Uşaqlara xıtabdır: “Mənim əzizim, sən insansan. Allah-taala insanı aləmdə hamı şeydən yaxşıraq yaradıbdir. Görmürsən ki, heyvanlar o qədər güc və böyüklük ilə insanın əlində giriftardırlar?! Bu, ancaq işlərin tərzini bilmək səbəbindəndir. Bu insan tayfasının arasında dəxi hər kəs iş

bilən və yaxşı işlidir, həmişə hörmətli olur. Bəs, yaxşı işləməyin və iş bil-məyin tərzini öyrənmək lazımdır o adamlardan ki, yaxşı-yamanı təhqiq və təcrübə ilə mə'lum ediblər, onların sözləri bizdən ötrü nəsihətdir". Bundan sonra nəsihətlərin yazmağına şuru' edir ki, cümləsinin buraya künçayışi yoxdur.

Bu müqəddimədən möhtərəm oxularımız görülər ki, mərhum Qüdsi nə qədər alim və fazıl bir şəxs imişsə də, yazısında sadəliyi və gü-sadəliyi qəliz və dolaşlıq ibarələrə tərcih verirmiş.

Böyük ədiblərin yazısı həmişə belə açıq və sadə olur. Mirzə Fətəli Axundzadənin³⁶³, Qasım bəy Zakirin, Həsən bəy Məlikzadənin³⁶⁴ asarı-qələmiyyələri bizim bu qövlümüzə şahiddir. Rus şüəra və ədiblərindən ən məşhurları – Puşkin, Nekrasov³⁶⁵, Turgenev³⁶⁶, Tolstoy³⁶⁷ və Çexov³⁶⁸ öz əsərlərini belə açıq, sadə və rəvan dildə yazıblar.

Qəliz, çətin və dolaşlıq dildə yazan ədiblərin fikirləri də dolaşlıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana fərəh əvəzinə qəm və kədər gətirir.

"Kitabi-nəsihət"dən bir neçə nəsihətlər

Əxlaq, adab və xəlayiqlə hüsnə-müamilə və müaşirət etmək babında yazır:

20. Hər kəsə ki, yetişdin, salam ver. Əgər sənə söz desə, ona ədəb və hörmət ilə cavab ver, ta hamı səni dost və əziz tutsun.

21. Elə kimsələr ilə yoldaşlıq elə ki, böyüklər onlara yaxşı desinlər. Əclaf və hərzəgu adamlardan uzaq ol, ta sən dəxi onlar kimi olmayıasan.

22. Cün bir adamı möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdə müzayiqə eləmə, tainki özgələr dəxi ehtiyac vaxtında sənə kömək eləsinlər.

23. Heç kəsin yamanlığını bir şəxsin yanında danışma, çünki o adam əgər dostdur, sənin haqqında bədgüman olar, əgər düşməndir, sənin dediyini o kəsə yetirər.

24. Yalan deməkdən özünü saxla. Cün bir kimsənə bu xasiyyəti sən-də bilsə, sənin doğru sözünə dəxi bavər etməz.

25. Bir şəxs ki, gəlib özgənin eybini sənin yanında desə, ondan uzaq ol ki, sənin də eybini özgələrə deyər.

27. Qəzəb vaxtı insanın halı pərişan olur. Özünü o halda hamı şeydən qırğına tut. Bir işi ki, eləmək istədin, qəzəbin sakit olandan sonra elə.

29. Bikarlıqdan qorx ki, hamı eyiblərdən pisdir. Bunu bilməlisən ki, heç bir şey aləmdə bikar deyil.

30. Hamı şeyi Allah-taala öz aləminin nizamından ötrü səbəblər yaradıbdır ki, birisi o birisiz qaim olmaz. Sən də onlardan birisən. Əgər bikar oturarsan, daş və palçıq səndən yaxşıraq olar, çünkü onlar tə'mirat işlərinə gərəkdir.

31. Elm və kəmalmın təhsilini hamı işlərdən əzizraq say. Ondan ötrü ki, hamı şeylər onların vasitəsilə müyəssər olar.

35. Şuxluğunu və zarafatı özünə adət eləmə. Ondan ötrü ki, nəzərlərdə xəzif görünərsən; rişxənd səbəbi ilə özgələr səndən inciyərlər. Hətta ehtimal var ki, yamanlığa dəxi qəsd eləsinlər.

36. Mübahisədə əgər bir kimseyə qalib oldun, elə etmə ki, onun nadanlığı hazırda olanlara mə'lum olsun, tainki bu səbəbdən sənin ədavətin onun üzəyində məqam tutsun və o şəxs dəxi səndən intiqam almaqdan ötrü fürsət vaxtını gözləsin.

37. Danışiq vaxtı göftüyü fürsətini özgələrə ver. Ehtimal vardır ki, hiyləgər şəxs səhv edib müddəənin həqiqətini bəyan eləsin. Əgər sən çox danışsan, xəta və nöqsan sənin tərəfində olur.

40. Çün bir müsibətə giriftar oldun, səbr elə və öz müsibətin xalqın yanında izhar eləmə ki, əgər düşməndirlər, sənin müsibətin onların tə' ninə səbəb və qüvvətlərinin artıq olmağına bais olacaqdır və əgər biganədirlər, onların nəzərində həqir olmuş olarsan və əgər dostdurlar, onların qəməgin olmağına və sənin müsibətinin təzələnməyinə bais olur.

41. Pakdamənliyi, yə'ni təmizxasiyyətliyi özünə adət elə. Hər kəsi ki, fəsad işlərə mürtəkib olar, onun dini və həyası gedər və xalq içində tez biabru və rüsvay olar.

66. Nə qədər ki, yaxşılıq ehtimalı var, özgələri yamanlığa həml eləmə. Bəlkə o yaxşı işdir, ancən sən onun məsləhətini bilmirsən.

68. O şey ki, özünə görə yaman sayırsan, özgənin haqqında rəva görmə, tainki onun cəzası özgədən sənə qayıtmamasın.

71. Heç bir kəsin zərərinə razı olma. Alış-verişdə pakhesab ol. Əmanətə xəyanət eləmə, tainki Allah-taalanın qəzəbinə gəlməyəsən və xəlaviyiqin mərdudu olmayasan.

73. Öz qonşularının və həmşəhr adamlarının yaxşılığına çalış, ta onlar da sənin ilə həmin şivədə rəftar və müraat eləsinlər, sən bir nəfərsən, onlar çoxdur. Bir nəfərin ehtiyacı çoxa olmaq aşikardır.

80. Bir kəsin ədavətinə üzəyində yer vermə ki, sənin dininin və ürəyinin rahatlığını bərhəm edər.

84. Yaman işi ki, edərsən, onun faydası səndən ötrü qalmaz, amma onun günahı və bədnamlığı sənə baqi qalar.

85. Yaxşı əməldən iki dəfə ləzzət apararsan. Birisini o işi edən vaxtda, birisini də işin səmərəsi sənə yetişən zamanda.

87. Çün hamı şey üçün aləmdə zail olmaq ehtimalı vardır, özünü heç zada elə bağlama ki, məbada bir gün o şey zaval tapsa, sənin zindəganlığın müşkül olsun.

89. Fəqirlikdən və bədbəxtlikdən şikayət eləmə ki, aləmdə səndən fəqir və biçarəraq çox vardır. Onlar əgər sənin halında olsa idilər, çox şadlıq edərdilər.

96. Bədbəxt o şəxsdir ki, bir kəsin haqqında yaxşılıq etmək fürsəti olduğunu, etmir. Bavücudi-in ki, insan üçün şükr eləmək vacibdir ki, o özü kimi bir adama vəliyyün-nemə olubdur.

Burada bu qədər yazılına iktifa etdik. Cümləsi gözəl nəsihətlərdir ki, onları dərguş edənlər bəxtiyar kimsələrdir. Mümaileyhin yazdığı nəsihətlər bir-birinə bağlıdır və yek-digərini şərhü bəyan edir. Və lakin biz burada yazdığımız insanın müxtəlif hal və xasiyyətlərinə və xəlayiqlə hüsni-müaşirətinə şamil olanlardır.

Bilmək gərəkdir, mərhum Abbasqulu ağanın qızı Tuğra xanım dəxişəirə imiş. Aşağıda yazılan şeir onun kəlamındandır:

Tuğra xanimam, aləm ara çünki əzizəm,
Abbasqulu ağa qızı, Zəhrayə³⁶⁹ kənizəm.

MİRZƏ HƏSƏN “MİRZƏ” TƏXƏLLÜS

Qüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb' şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.

Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyanətli, xoşxülp və sahibcamal bir zat imiş və təb'i-şe'rriyyəsi də var imiş.

Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimalı-şərqisində bir verst kənardə dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, “Mirzə Həsən qəbris-tanlığı” deyilir.

Mirzə Həsənin qurbətdə vəfati öz qohum-əqrəbasına və xüsusən, şüəra və ürəfa silkinə artıq dərəcədə tə'sir eləyir və hər birisi bir növ növhə ilə o mərhumun övsafi-cəmилəsini zikr eləyir. O cümlədən Mirzə Əbülhəsən “Şəhid”³⁷⁰ təxəllüs bu fərdi onun maddeyi-tarixində demişdir:

Şəhid qoſt besale-vəfatəş in mesrə:
Hezar ah əz in qamət hezar əfsus³⁷¹.

Bu maddeyi-tarixdən mə'lum olunur ki, Mirzə Həsənin vəfati hicrətin 1249-cu³⁷² sənəsində vaqe olubdur.

Mirzeyi-mərhum müasirləri arasında sahibi-kəmal və mə'rifət bir şəxs sayıldıqından xatiri artıq dərəcədə əziz tutularmış.

Aşıq Pəri və Aşıq İbn Canı ki, aşağıda tərcüməyi-hallarından bəhs olunacaqdır, onun şə'nində gözəl şeirlər yazmışlar. O cümlədən Aşıq Pərinin Mirzəyə olduğu halda yazdığı namədir ki, burada zikr olunur:

Nə yatıbsan ləhaf bəstər içində,
Bimarmışan, nədir bəs halın sənin?
Eşqin mərizinə mən də təbibəm,
Bəyan eylə mənə əhvalım sənin.

İsmi şərifiniz ada yetişsin,
Motlob alib hər muradə yetişsin,
Şahlar şahı özü dada yetişsin,
Hifzində saxlaşın zəvalın sənin.

Barilaha gülzarına qıymasın,
Xəsta düşüb bimarına qıymasın,
Şirin-şirin göftarına qıymasın,
Bağışlaşın qaşı hilalın sənin.

Bir məsəldir: bağban olan bar çəkər,
Əndəlibin meyli gülüzar çəkər,
Allahına bəndə ahü zar çəkər,
Qəm çəkmə, kamildir kəmalın sənin.

Mən Pəriyəm, eşqə zarəm, neyləyim,
Dərdli-dildən xəbərdarəm, neyləyim,
Burda ora intizarəm, neyləyim,
Şəfalansın nuri-vüsalın sənin!

Mirzə Həsən Aşıq Pərinin cavabında yazmışdır:

Bu qəm bəstərində, möhnət içində,
Daim fikrimdədir xeyalin sənin.
Dərmansız dərdimə bulunmaz çarə,
Müyəssər olmasa vüsalın sənin.

Könül adət ahü zare eyləyir,
Eşq sirri aşikarə eyləyir,
Qoyma, ruzigarım qarə eyləyir –
O zülfün, o xalın sənin.

Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəker sözlüsən,
Yoxdur yer üzündə misalın sənin.

İltifat eyləyib alıb canımı,
Odlara salıbsan din-imanımı,
Yəqin tirə edər şəbistanımı,
Münəvvər etməsə camalın sənin.

Sən Mirzənin qədrini bil, naz elə,
Səki-rəqiblərdən ehtiraz elə,
Nəcəf bəyə iltifati az elə,
Həlak elər məni bu halın sənin.

Və yenə Mirzə Həsən Aşıq Pərinin hüsnü camalını belə vəsfü tə'rif qılmışdır:

Lalə yanağında badi-səbadən
Ucu tər ciqqalı tellər oynasır.
Süzgün baxışında xumar gözlərin
Hiylələr, fitnələr, fe'llər oynasır.

Cəm olubdur hüsün, bu vəcahətin,
Yetməsin zəvalə çeşmi-afətin,
Yayınsa bir zaman sərv-i-qamətin,
Gözüm içəri qanlı sellər oynasır.

Boyun yaraşıqda qiyamət eylər,
İşvəni, qəmzəni bu babət eylər,
Ağ məmə köynəyə zərafət eylər,
Kəmər ilə nazik bellər oynasır.

Mum tek incəlmışəm incə belindən,
Sövdayə düşmüşəm siyəh telindən,
Titrədikcə zülfün səhər yelindən,
Sanasan gülşəndə güllər oynasır.

Etdikcə vəsfini Mirzə mükərrər,
Tazələnib ruhum olur müəttər,
Gülüstanda zülfün kimi müənbər
Nə susənlər, nə sünbüllər oynasır.

Vətəni-mə'lufundan diyari-qürbətə hicrət etdiyi əsnada bir dilbəri-şi-rinməqala xıtabən aşağıdakı qəzəli inşad etmişdir:

Əla ey şuxi-şirinkari-bimürvət, xudahafız,
Qəmi-əşqində bəsdir çəkdiyim zillət, xudahafız!

Nigara, dövri-ruyində rəqibim şadkam oldu,
Mənəm ancaq olan avareyi-qürbət, xudahafız!

Könüllər izdihamı, şanə cövrü qoymadı könlüm –
Edə zülfündə bir asayışi-rahət, xudahafız!

Dərində şad bulsan pasibanın xatiri yetməz
Bu gündən böylə naləmdən ona zəhmət, xudahafız!

Həsən, bu mahrulərdən vəfavü mehr az istə –
Ki, cövr etmək olur məhvəşlərə adət, xudahafız!

Məhəmməd bəy “Aşıq”³⁷³ təxəllüs Mirzənin dostu imiş və aralarında dostluq və məvəddət var imiş. Hər ikisi Aşıq Pəriyə bir növ aşiq olub,

onun mədhində şeirlər yazarlarmış. Məhəmməd bəyin bir qəzəlinə cavab olaraq atidəki şeirləri inşad etmişdir:

Yetişdi, Aşıqa, əş'ari-mövzunun bu rüsvayə,
Həmana bəxt saldı başımə guya mənim sayə.

Bu nə əyyami-piridir, yenə nə küştigiridir,
Burax bu şüglü, ey piran, mənim tək bərnayə!

Dolaşma şanə tək sən çox o giysyi-pərişanə,
İlişsə payinə bir tük, gedər başın bu sövdayə.

Bükülmüş qədd ilə ol sərv baş çəkməz kənarından,
Xədəngi-cansitan müşkül girər böylə pozuq yayə.

Gərək dərd əhli dərdin əhli-dərdə eyləsin hali,
Giriftarəm sənin tək mən də bir sərvi-dilarayə.

Məgər mə'suqun aşiq qasıını oxşatdı, ey Aşıq,
Yeni ayə və ya yayə, əgər göydən yenə ayə.

Bir ay üzlü, qara gözlü, şəkər sözlü, sözü duzlu,
Beli incə, ağız qönçə, ləbi şəhdi-müsəffayə.

Bu qəzəlin ikinci beytindən belə anlaşılır ki, Məhəmməd bəy sinndə Mirzə Həsəndən böyük imiş. Necə ki, Mirzə ona zərifanə deyir: Sövdayi-əşqi əyyami-piridə boşla və bu şüglü mənim tək bərnayə – cavana həvalə elə.

Bainhəmə Məhəmməd bəy Mirzə Həsəndən artıq yaşayıbdır.

KƏRBƏLAYI ABDULLA İBN CANI

Kərbəlayı Abdulla Şuşa şəhərində təvəllüd edibdir. Sahibi-mə'rifət və əhli-hal bir zat olduğu üçün ümumi-ə'yan və əşrafi-vilayət içrə əziz və möhtərəm tutularmış.

Əxlaqi xoş, xasiyyəti gözəl, təb'i-şə'riyyəsi rəvan və səlis İbn Canı məclislər zinəti və məhfillər yaraşığı əziz bir vücud imiş.

Cümlədən artıq onun xatirini mərhum Cəfərqulu xan “Nəva”³⁷⁴ təxəllüs və Qasim bəy Zakir müraat edərlərmiş. Bədihəguluqda mislü manəndi öz əsrində yox imiş. Güzəranını ticarət ilə keçirərmiş, amma məşğılıyyəti əksər övqat məşşəqlidə (kimyagərlikdə) keçirmiş. Vəfati Şuşa şəhərində hicrətin 1255-də³⁷⁵ 59 sinndə vəqə olubdur³⁷⁶.

Kərbəlayı Səfi “Valeh”³⁷⁷ təxəllüs ilə dost imiş və aralarında zarafat var imiş. Bir-birinə lətifə və həzl yolu ilə baməzə şeirlər yazarlarmış. Belə ki, mərhum Valehin Kərbəla ziyarətindən müraciət etdiyi əsnada ona yazmışdır:

Ey Səfi, Şah Nəcəf kuyi sənə məskən ikən,
Niyə ol rövzəni tərk etdin, əgər adam idin?!

Gün kimi olmadı yarın səri-kuyində yerin,
Sən məgər əhli-vəfa bəzminə naməhrəm idin?!

Süst rə'yin səni məhrumi-vüsal etməz idi,
Rəhi-esq içrə əgər sabitü müstəhkəm idin.

Qürbi-övladi-Əlidir səbəbi-rəhməti-həq,
Sən ki, mənidə məgər cahili-layələm idin?!

Kəhfin əshabını tərk etmədi səg bir saət,
Sən ki, insan idin, əhməq, məgər itdən kəm idin?!

Adəm olsaydın əgər şövq ilə ta şamü sehər
Yar kuyində sədaqətlə gəzən həmdəm idin.

Müstəqim olsa idi esq ilə təbin daim,
Həlqə tek dərgəhi-mövladə bəsi möhkəm idin.

Dəsti-ixlas ilə canan ətəyin tutsa idin,
Şərəfi-rütbədə sultani-qamu aləm idin.

Qənbəra, Valehi mən etmə ki, bəs biqəmdir,
Sən dəxi cahil əgər olsa idin, biqəm idin³⁷⁸.

Kərbəlayı Səfi Valeh bunun cavabında kuyi-Kərbəladan və dərgəhi-həzrət Əlidən müraciət etməsini bəyan edib Kərbəlayı Abdulla Canızadə-yə tə'n etməklə belə bu şeirləri yazmışdır.

CAVABI-VALEH

Nə səbəbdən Səfi məhrumi-dəri-Heydərdir,
Kim bilir pərdədəki zişt və ya zivərdir.

Mən əgər feyzü hünər cahiliyəm, lən mənə,
Yoxsa lə'nət sənə gəlsin, bu nə böhtan, şərdir!?

Səfinin ziddi əzazılı əzel Abdulla,
Ona baş əymədi, lə'nət oxuyur, müztərdir.

Ol əbucəhl rəsulun nəyin əksildə bilir,
Daima xübsi-nəbi dildə onun əzbərdir.

Necə kafir də ki, peyğəmbərə əbtər dedilər,
Elmi-təhqiqdə olar şimdə özü əbtərdir.

Arşına əlli güzər and içəni gör ki, mənə,
Elə söylər ki, görən der özü peyğəmbərdir.

Sənin atan ki, tanırsan onu yaxşı məndən,
Siyreti-zahire baxma, ürəyi əntərdir.

İbrahim xanın kəriməyi-nəcibəsi Gövhər ağa tə'mir etdirdiyi cameyi-şərifin tarixində inşad etmişdir:

Baniye-məmləkəte-Şiše ke, dər həsməto cah
Tə'ne zəd qobbeye-təxtəş besəra pərdeye-mah,

Yə'ni salare-fələk şoukəte-Ebrahim xan –
Ke, dərəş bər həme xanane-cəhan bud pənah.

Qouhəri daşt derəxşəndevo firuz ke, bud
Pərtove-mahe-roxəş bər səre-xorşid kolah.

Baniye-məscedo mehrab şod an qouhəre-pak,
Əhle-ferdouse-bərin comle bər in gəst qovah.

Qələme-əhle-doa zəd rəqəme-tarixəş:
“Bad peyvəste qohər dər sədəfe-lotfe-ilah”³⁷⁹.

Axırıncı fərdin ikinci misrasından əbcədi-kəbir hesabı ilə belə mə'lum olur ki, Gövhər ağayı-mərhumənin bina etdirdiyi məscidin itmamı tarixi-islamın 1248-ci³⁸⁰ sənəsinə vaqe olubdur.

Gövhər ağa nə qədər şairin xatirini əziz tutar imişsə də, axırda cüz'i bir əhvalın vüquundan mükəddər olub şairdən incimişdir.

Şair aşiq Qənbər və ya “Riyazül-aşıqin”in müəllifi Məhəmməd ağa Müctəhidzadənin yazdığını görə³⁸¹, Kərbəlayı Qəhrəman ismində başqa bir şair Gövhər ağa kimi vəcihə və zərifə bir gözəlin Xankişi bəy kimi elm və mə'rifətdən bibəhrə bir vücudə əqdi-nikah olunmasından rəncidə və mütəğəyyir olub, bu fəndləri Xankişi bəyin haqqında demişdir:

Xərmöhrəyə layiq olmayan xər,
Sə'd heyf, cahanda tapdı Gövhər.

Təqdiri-qəzayə ql tamaşa,
Axır səni verdi cəhrə başa.

Bu şeirlər Gövhər ağanın səminə yetişdikdə mərhum Kərbəlayı Abdullanı çağırıb ondan qeyz ilə təfəhhüs etmiş ki, nə üçün onun şövhərini belə bədnam edibdir. Şair aşağıda yazılan şeirlər ilə üzrү bəhanə gətirib özünü safə çıxartmışdır:

Ağa, bexodavənde-tealavo yeqane
Əsla xəbərəm nist əz in nəqlo fəsane.

Dirist ke, mən hiç nəquyəm soxən, əmma
Quyənd benaməm soxən əbnaye-zəmane.

Şəhbaz təzərvi ke, beçənqal dər arəd,
Avaz bər arəd həmə qonçeşke-səmane³⁸².

Mərhum Mirzə Həsən ona yazdığı bir məktubun cavabında Canızadə onu belə tövşif etmişdir:

Həsəna, sahebe-vəchol-həsəna, simtəna,
Dər qolestane-vəfa taze qolo yasəməna.

Raqeme-dəftəre-şahi bedəbestane-kəmal,
Məzhəre-dorre-məani benezame-soxəna.

Vəqte-təhrire-romuzate-horufate-xotut
Ənbərəfşan qələmət bər səre-moşke-xotəna.

Afetaba, qəməra, dəsteqole-taze-təra,
Taqəte-tabe-dela, munese-ruhol-bədəna.

Məskənət gəşt Şəki bişəko bişobhevo reyb,
Toi dər şəhre-Şəki mahe-zəmino zəməna.

Nameət vasele-ma, hasele-ma gəşt sorur,
Beməqalate-ləbe-tutiyə-şəkkər şəkəna.

Çe rəva Yusefe-ma dur şəvəd əz bəre-ma,
Həmçö Yə'qub şəvəm sakene-beytol-həzəna.

Çe rəva del şəvəd əz atəše-əndişə kəbab,
Mən dər in Şişə konəm gerye, şəvəm nalezəna.

Ey nesare-qədəmət qohəre-dordaneye-əşk,
Vey fadaye-to şəvət cane-cəhan dər bədəna.

Çon səre-zolfe-to soudaye-ğəmət dər səre-ma,
Hale-ma şamo səhər həst pərişanşodəna.

Ya bekəş, ya besərəm saye-fekən bər səre-rah,
Ya bequ aşeqə-sərgəşteye-əşqəm be mə'na.

Yə'ni moştaqə-toəm, hobbo səna mixahəm –
Ke, resi sən be mə'na, ya berasəm mən besəna³⁸³.

Mərhüm Cəfərqulu xanın məhbusvar Qarabağdan Tiflisə göndəril-məyi babında aşağıda yazılın müxəmməsi inşad qılılmışdır:

Ah kim, qalmadı can cismədə canan gedəli,
Oldu hər yerdə ki, canan gedəli, can gedəli,
Tutdu zülmət göz evin şəm'i-şəbistan gedəli,
Oldu viranə könül kişi vəri sultan gedəli,
Yə'ni sərdarı-cahan, sərvəri-dövran gedəli.

Gül üzün görməyəli olmadı xəndan güllər,
Şəm' odrlara yanıb, başına qoydu küllər,
Zülfə sövdası ilə dərəhmə olub sünbüller,
Necə foryadı fəğan eyləməsin bülbüllər –
Ki, olub xar ilə həmdəm güli-xəndan gedəli.

Çərx rəhm eyləmədi dideyi-giryaniṁizə,
Qoydu həsrət bizi ol şəm'i-şəbistanıṁizə,
Ataşı-hicr ilə od saldı bizim canıṁizə,
Sancılıb navəki-qəm sineyi-suzanıṁizə,
Guşeyi-çeşmdən ol kipriyi peykan gedəli.

Çıxdı çün Şişədən ol mahliqa misli-gülab,
Şişə əhlinə bu vəch ilə həram oldu şərab,
Sındı başlıarda həva şışəsi manəndi-hübəb,
Oldu aləmdə fərəh gülşəni bilmərdə xərab,
Üzü gül, kakılı sünbüll, xəti reyhan gedəli.

Çəkəli bəzmdən ol ləbləri meygun ətəyin,
Doldurub qan ilə sağər dili-pürxun ətəyin,
Əşk seylabı tutar aşiqi-məhzun ətəyin,
Nola fəryadü fəğənim tuta gərdun ətəyin –
Ki, qara oldu günüm ol məhi-taban gedəli.

Mənəm ol qumrayı-miskin ki, salib aləmə səs,
Sərv ku-ku deyərəm hüzn ilə ta qot'i-nəfəs,
Abü danəm ələmə qüssə, yerim kunci-qəfəs,
Bir zaman eyləməzəm seyri-gülüstanə həvəs
Səhni-gülzardən ol sərvi-xuraman gedəli.

Məqsədim rövzeyi-kuyində budur şamü səhər –
Ki, bula feyzi-vüsəlində ziya dideyi-tər,
Ola xaki-qədəmin sürmeyi-ərbəbi-bəsər,
Qılasan gülşəni-kuyində olan murə nəzər,
Görəsən kim, necədir həl Süleyman gedəli.

Ətyən müxəmməsi-Kərbəlayı Abdulla İbn Canı:

Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çiraq,
Məstü sərəxos gözünə qarşı yaman gözlərə ağ,
Olmasın xaki-dərin guşeyi-çeşmindən iraq,
Ləblərindən dəhənim dərdə dəva etdi soraq,
Söylədi: ağızıma innabi-ləbü sibi-buxaq.

Baxdı mərdüm üzünə, saldı nəzərdən ayı,
Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayı,
Qədrü qiyəmtədə deyil lə'l ləbin həmtayı,
Həvəsi-zülfə-siyahınla olub sövdayı –
Ki, çəkib silsileyi-kakılı-terrərə daraq.

Görünür çöhrələrin laləyə gülgün, gülə al,
Qoymadı al ilə ruyin dili-ayinədə hal,
Sürmeyi-şux gözün fitneyə saldı filhal,
Qıldı izhari-şərəf Kəbəyi-ruxsardo xal,
Vərəq üz sürtdü qədəmgahına gülgünə yanaq.

Kakılın şanələnir zinəti-duş etmək üçün,
Xoş gəlir xəlqə ləbin hərfi nüyuş etmək üçün,
Dil dilər şərbəti-göftarını nuş etmək üçün,

Xəlqdən vəsfı-bənaguşunu güş etmək üçün,
Bəhr açdırıdı sədəfdən dürü-qəltanə qulaq.

Gül xitab etsə sənə, qönçə ona eylə itab,
Qönçə kimdir ki, sənə qarşı durub verə cavab,
Baxsa hər dəm üzünə şərmənə olmazmı güləb,
Nədir ayinə görən dəmdə səni eyləyə tab,
Əksisi-ruxsarın ona olmasa mə'haba dayaq!?

Dursa ayinə müqabil üzünə, qılsa nəzər,
Ona üz vermə, nəzərdən sal onu şamü səhər,
Fazədən qoyma ola dövri-yənəğində əsər,
Vəsməvü sūrmə gözü qaşına meyl etsə əgər,
Sūrməni seyrə salıb vəsməyə qıl qaş-qabaq!

Hüsnünə aşiq-sadiq demə hər gümrahi,
Aşıq oldur yaxa çərxi dili-atəşgahı,
İmtəhan eylə şəbi-hicrdə Abdulllahı,
Şöleyi-ahına gər yanmasa çərxin mahı,
Tiğ çək, başını kəs, şəm' kimi atəşə yaq.

Əyzən kelami-İbn Canı:

Ey iki gözüm, qıl belə sahbəzə tamaşa,
Mövsümdü, güşad et iki dərvazə tamaşa,
Bu nazü nəzakətdə sərəfrazə tamaşa.

Gör necə gözəldir,
Məhbubi-əzəldir,
Leylayə bədəldir,
Məcmuyə məhəldir.
Xoşbuyə tamaşa,
Ahuya tamaşa,
Giysuyə tamaşa,
Əbruyə tamaşa.

Xəncər nəkəradır,
Hər yarəsi göyçək,
Hər tuyə tamaşa,
Xoşsövt, xoşəlhan, xoşavazə tamaşa,

Könlüm quşu, pərvaz elə, pərvazə tamaşa.

Ey bülbülü-can, çıx belə, rəftarına bir bax!
Qıl seyrü səyahət, gülü gülzarına bir bax!
Yüz can alıcı işveyi-rüxsarına bir bax!

Gör kim necə candır,
Can içrə nihandır,
Mənzuri-cahandır,

Hər qəmzəsi qandır,
Mən öldüm amandır!
Şirin dilə bir bax!
Nazik belə bir bax!
Şümsad ələ bir bax!
Mişkin telə bir bax!
Ənbər nəkəradır,
Kövsər nəkəradır,
Ruxsarəsi göyçək,
Getmə, hələ bir bax!

Heyvasınə, şəmmaməsinə, narinə bir bax!
Qoynunda nə əlvən bəzənib təzə-tamaşa.

Bir gözləri xummar, zənəxdanı əcayib,
Bir dişləri mirvaridi, rəxşanı əcayib,
Bir tə'ngdəhan, qönçeyi-xəndanı əcayib.

Gör bu nə ə'dadir,
Canım nə fedadır,
Bir hürliqadır,
Pürcövrü cəfadır
Ya nuri-xudadır,
Əxlaqı əcayib,
Durmağı əcayib,
Buxağı əcayib,
Dodağı əcayib.
Mərmər nəkəradır,
Gövhər nəkəradır,
Nəzzarəsi göyçək,
O taçı əcayib.

Ey dil, edəsən kəsb bu meydani əcayib,
Təfsili-bahar oldu, buyur yazə tamaşa.

Bu sərvqədin qaməti-rə'nası da xoşdur,
Şahbazsifət zülfü-mütərrası da xoşdur,
Durna kimi həm gərdəni-minası da xoşdur.

Ya nəcmi-dürərdir,
Ya şəmsü qəmərdir,
İksiri-nəzərdir,
Yandım, nə xəbərdir?!

Baxması da xoşdur,
Sövdəsi da xoşdur,
Zibası da xoşdur,
Əzası da xoşdur,
Əxgər nəkəradır?
Məcmər nəkəradır?
Həm arosı göyçək,
Beyzası da xoşdur.

Gəl, indi sən et bu yerişə, nazə tamaşa!

Yüz püstləbü lə'li-Bədəxşan buna peşkəş!
Yüz laləüzər afəti-dövrən buna peşkəş!
Cümlə nə qədər var isə xuban, buna peşkəş!
Bu hurū məlekdir,
Qılmanə köməkdir,
Bu simbiləkdir,
Rizvan nə deməkdir?!
Rizvan buna peşkəş!
Bostan buna peşkəş!
Reyhan buna peşkəş!
Cövhər nəkəradır?
Həm zər nəkəradır?
Xunxarəsi göyçək,
Bu can buna peşkəş!
Abdulla kimi neçə qəzəlxan buna peşkəş!
Dur, söhbəti-meyxanəyə gel, sazə tamaşa!

Kərbəlayı Abdulla Canı oğlunun burada təhrir olunan əş'arından başqa bir çox qəzəliyyat və rübaiyyati və xüsusən, bədəfal müasirlərinin ziş kirdarlarına dair həcviyiyatı və gözəl müxəmməsatı və əş'ari-müstəzadı vardır ki, onların buraya küncayışı yoxdur.

Mərhumun həcv deməkdə manəndi yox imiş. Ol səbəbdəndir ki, Zakir əleyhirrəhmə üləma zimində tə'nzim qıldıqı kəlami-abdarında Baba bəyi və Canı oğlunu təəssüflə yad edib, bu şeirləri haqlarında yazımışdır:

Yaxşı həcv eylər idi bu dəmin adəmlərini,
Sağ gər olsa idi indi ol İbn Canı.
Rışteyi-təbime yox tab verən, çərx, əfsus
Eyləyib xak ilə yeksan qədi-Babani.
Getdi həmdəmlərim, bisərə saman qaldım,
Bu ribati-kühənim yoxdu sərə samani...

MEHРИBANLI BABA BӨY

Mehribanlı Baba bəy³⁸⁴ İbn Canının müasiri olub, cümleyi-ürəfadan və xoştəb' şüəradan birisi sayılırmış. Hər iki şair Zakirin həqiqi dostlarından olub, bir növ ona fünnuni-şeirdə ustadlıq etmişlər. Vəli onların meyl və rəğbəti həcvguluğa olduğu halda, Zakirin həcv və həzl təriqi ilə söz söyleməyə artıq rəğbəti yox imiş. Əgərçi Zakirin də bir çox həcvə bənzər kələmi vardır, amma onların əksəri ədibənə yazılmış kəlamlardır ki, öz mövqeində onlardan bəhs olunacaqdır. İbn Canının və Baba bəyin və başqalarının ədəbiyyatın həcv növünə göstərdiyi meyl və həvəs, əlbəttə, bir illət və səbəbdən xali deyil.

Çox ehtimal var ki, o zamanın şairləri qəzetə və jurnalın ədəmindən naşı öz müasirlərinin əxlaqını həcv demək ilə islah edərlərmiş. Hər halda çox təəssüflər olsun ki, Baba bəy və İbn Canı kimi müqtədir şairlər dün-yadan bixəbər və Avropa ülumundan bisəmər olub gözəl təblərini həcvguluğa və latayıl söyləməyə sərf ediblər. Baba bəyin vəfati Zakirə ziyadə tə'sir edib onu perişanhal etmişdir və Zakir ustadının maddeyi-tarixini aşağıda dərc olunan cigərsuz şeirlərlə izhar qılmışdır:

Dəriğa, getdi bir-bir dərbilənlər, fərd mən qaldım,
Cahanda xatiri qəmgin, dili pürdərəd mən qaldım.

Ənisü mehribanım Mehribanda vasili-rəhmət –
Olub, dari-fənada zarü səhragərd mən qaldım.

Məta'i-can xirid etdi rəfiqan gərm ikən bazar,
Pozuldu rövnəq, ancaq qaldı ahi-sərdü mən qaldım.

Xəyalat əqli xaki-kimya tek napədid oldu,
Tutub rahi-ədəm iksirteban, gərd mən qaldım.

Görüb dəhrin vəfasız çəkdilər əl eyşi-aləmdən,
Bu viran mülkdə, sə'd heyf, tə'npərvərd mən qaldım.

Həqiqət məzilinə yetdilər mərdi-rəhi-aləm,
Mənə bu ar yetməzmi, həmin namərd mən qaldım.

Edər seyri-gülüstani-bəqa ağgünlülər hər yan,
Qara gün içrə gülbərgi-xəzan tək zərd mən qaldım.

Vəzirü şah rux tutdu piyada xaneyi-ferzə,
Səməndü fil ləng oldu, dağıldı nərd, mən qaldım.

Müsibət salının tarixi amma oldu “tarixim”³⁸⁵,
Köçüb ustad, Zakir,bihünər şagird mən qaldım.

Bu təəssüfamız şeirlərdə Zakir mərhum Baba bəyi ürəfa zümrəsinə daxil qılıb, onun xəyalat əhlindən olmasını və iksirtəblər kimi rahi-ədəm ixtiyar etməsini bəyan edib kəmali-təəssüflə bu viran mülkdə özünün tə'npərvər olmasını izhar qılır.

Ağgünlülər dəhrin vəfasızlığını görüb, eyşi-dünyadan əl çəkib Həqi-qət mənziline vasil olduqları və bəqa gülüstənində hər yani seyr etdikləri halda, şair qara gün içrə gülbərgi-xəzan tək sarala-sarala qalmışdır.

Zakir Baba bəyi mürşid və ustadi-kamil məqamında qoyub özünü bishünər şagirdlərdən hesab edir. Heyfa ki, Baba bəyin kəlamından həcvdən səva bir başqa növ ələ düşmədi ki, onu nümunə göstərək³⁸⁶.

Nəmirli Əmiraslan bəyin şə'nində – ki, fasiq və mərdümazar bir şəxs imiş, – yazdığı həcvi bu sayaq başlayır:

Ağlayın qan, Cavanşir Əmiraslan gəlir,
Merdü mərdanə olub azimi-meydan gəlir,
Taxıban şışə sizi etməyə büryan gəlir,
Mə'dəni-lafü gəzaf hərzəvü hədyan gəlir,
Mələkül-mövt kimi almaq üçün can gəlir...

KƏRBƏLAYI SƏFI “VALEH” TƏXƏLLÜS

Necə ki, fövqdə zikr olundu, Kərbəlayı Səfi “Valeh” Canioğlu Kərbəlayı Abdullanın və Baba bəyin müasiri imiş. O zamanın ürəfasından sayılan əhli-zövq və sahibi-təb’ bir vücud imiş. Məhəlli-təvəllüdü Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir.

Gülablı kəndi Şuşa uyezdində dağ ətəyində basəfa və xoş mənzərəli bir yerdə tə’mir olunubdur. Əhalisi səlamət, əhli-keyf damağ olub, gün-lərini eyşü-işretdə keçirməyə mö’tad olmuşlar. Qarabağın aşıqları, neyçi və balabançıları, xanəndə və nəvazəndələri əksəriyyən Gülablıdan çıxıb, onun abü həvası ilə pərvəriş tapmışlar.

Bu yerin ünas əhlinə gəldikdə, onlar dəxi xeyli gözəl, ismətli və cismən səlamət arvadlar olub, dayəlik peşəsi ilə iştihar bulmuşlar. Belə ki, Şuşa qalasının nücəba, xanzadə və şahzadələrinin çoxu Gülablı arvadlarının döşündən süd əmib, onların ağuşunda nəşvü nüma tapmışlar. Kim bilir, bəlkə onların südlərinin tə’sirindən Pənah xanın yapdığı Şuşa qala-sında – ki, sabiqdə qaraquşlar məskəni imiş, – bu qədər şüəra və zürəfa, bu qədər xoşəlhan xanəndə və bimisal sazəndələr hasılə gəlmışdır!?

Heyfa ki, belə gözəl bağlı-meyvəli və xoşsəfa kənd 1905-ci sənədə vüqəa gələn erməni-müsəlman davasında talan və viran olmuşdu.

Əhalisindən bir çoxu, xüsusən arvad-uşaq tələf olub, sağ və salamat qalanı yuvaları dağılmış quşlar kimi ətrafı əknafa qaçıb pənah aparmışlar. İndi Gülablı kəndi yavaş-yavaş tə’mir olunub, yenə sabiqi halına düşməkdədir.

Həmin bu Gülabla qəryəsində hicrətin XII əsrinin axırlarında – yə’ni 1180-ci³⁸⁷ və yainki 1190-ci³⁸⁸ illərdə Valeh təvəllüd etmişdir. 60-70 il-əcən ömür etmişdir. Belə ki, 1250-ci³⁸⁹ tarixdə hali-həyatda imiş. Oxuyub-yazmağı Şuşa qalasında kəsb etmişdir. Ülumi-maarifə və xüsusən, şeir deməyə artıq dərəcədə meylü həvəsi var imiş. O cəhətə vaxtının çoxunu ürəfa məclisində və şüəra dairəsində keçirərmiş.

Mərhum Valeh dindar, mö’min və müttəqi bir şəxs olduğu ilə belə xoşsəhbət, danışib-gülən və baməzə bir adam imiş. Onun ilə Baba bəyin, İbn Canının və Aşıq Qənbərin beynlərində zərafət olduğu üçün bir-biri-nə həzl təriqi ilə sözler deyirlərmiş. Belə ki, mərhum Baba bəy Valehin qocalığını həcv edib, dişlərinin töküllüb övraq olmağını və ağızı köhnə xə-rabənin ucuq damına bənzəməyini və saçılı-saqqalı ağarıb, sümük kimi düm ağ olmağını zərifanə zikr edib deyir ki, sənin başından sürü həvəs gedibdir. İndi sənin meylin axırət dünyası ilədir. Ona görə Xulxunsayını çağır gəlsin, aləmi-bəqadan vəz eləsin:

Hər kimsə axtarar tapar tayını,
Sən də çağır gəlsin Xulxunsayıni.
Söhbəti-üqba eləsin, guş qıl,
Ləzzəti-dünyanı fəramuş qıl...

Kərbəlayı Səfi onun cavabında Baba bəyə bir neçə duzlu şeirlər yəzib, onların bə'zi bəndlərində Baba bəyə bərk toxunur. Haman şeirləri belə başlayır:

Ey Baba bəy, sən bir yaxşı babasan,
Heyf ola kim, bir az ağıziyavasan.

Bundan əzəl sən ki, şair deyildin,
Fəzayi-eşqdə tair deyildin.

Məndən öyrənibsən, düşübsən tərzə,
Mənim ilə danışma, hərzə-hərzə!

Divanə, biqəmsən, gəzərsən işsiz,
Elə hər yetənə deyərsən dişsiz.

Nə qandırım sənin kimi çobana,
Adəm təşbihatdır novrəs xəzana.

Novrəs olan xəzan olur, diş düşər,
Nə qism kim, bahar ötər, qış düşər.

O dəndani-mübareki-peyğəmbər
Şahid oldu fəthi-qəl'eyi-Xeybər³⁹⁰.

Xalıqın məxluqa göstərməsidir,
Rehlet səfərinin rəhnümasıdır...

Bu şeirlərdən sonra Valeh Baba bəyin şə'nində bir neçə baməzə həcvlər söyləyir ki, onları burada zikr etmək münasib görülmədi. Necə ki, yuxarıda zikr olundu, bu qisim həzl və lətifəguluq vaxtin təqazasına görə Vaqif ilə Vidadinin arasında dəxi var imiş.

Mərhum Valeh Kərbəlayı Səfiyə göz ağrısı arız olduğunu müasiri Aşıq Qənbər eşidib, həzl təriqi ilə bu barədə bir müxəmməs müstezad tərtib edib ona göndərmişdi və o müxəmməsdə hansı dərmanlar ilə nə sayaq tədavi etməsini və hansı xörəkdən pəhriz saxlamağını və qızası nə olduğunu belə şərhü bəyan qılıbdır:

Göy daş ilə duz qoy, ona zəg bağla, qurum qat,
Ey Valəhi-məşhur!
Zərnixi, kükürdü götürüb ab ilə isdat,
Civə ilə məqdür.
Nuşadırı tənbakiyə qat, andızı qaynat,
Həm sirkeyi-əngur.
Şurabü şərab ilə piyaz, qədr də bat-bat,
Bir qədr də nil ur.
Bağla gözünün nuruna, çəkmə dəxi heyhat,
Qoyma ki, ola kur.

Tiryak iki misqal yarım suddikan* ilə
Ayran, qara ot,
Çırtdaquşu az su ilə onlara tə'n eyle,
Qətran ilə barut.
Mərgəmuşu əz narrın, ələt həm kətan ilə,
Əzvay ilə isdot,
Malin odunu rövgəni-qaratikan ilə
Mülhəq elə məzbut,
Məcmunni yığ, cəm elə, bir kasədə qaynat,
Qoyma daşa, savur!

Qəvvamə gəlib qaynasın o yeddi müdava,
Düşür yerə ol dəm.
Çəkmə dəxi göz qəmini, xövf eləmə əsla.
Dürüst elə mərhəm.
Xam bezə yaxıb, qədri də pənbə elə peyda,
Bağla onu möhkəm.
Görməz gözün azar, qiyamət ola bərpa,
Heç gəlməz ona nəm.
Görsə gözüün görməyin aləm qalı həm mat,
Olmaz belə pürnur.

Qızanı deyir: sübhə nahar ilə çox eyran,
Arpa çörəgilən,
Narın şərabın içgilən üstən iki fincan,
Yaz, nüsxəsin öyrən!
Çaşa yegilən cadü qatıq, turp ilə soğan,
Səhhət tapa bədən.
Şamə yegilən balığı-qəcvinü darağan,
Ey arifi-pürhən!
Ömrün nə qədər var isə, böylə keçir övqat,
Olma dəxi rəncur!

* Suddikan, qara ot, çırtdaquş, bat-bat, qaratikan – cümləsi təlx şirəli nəbat növündəndirlər ki, istə'malı göz ağrısına müzirdir.

Dünyada dəxi sən yemə ət, bal ilə yağı,
Pəhriz elə, pəhriz!
Ənari-şirin, armud ilə meyveyi-bağı,
Nə yaz, nə payız!
Qavun yemə, gər yandırı gözündə çıraqı,
Gecən ola gündüz.
Məcmu'i-şirin şey qila gər ömrünü baqi,
Öləsn, yemə hərgiz!
Göndərdi könül mürşidinə bir belə sövqat,
Bir nüsxeyi-məzbur.

Sən tek təbibin gözləri azarə düşərmi
Yazdan bir ay ötmüş?!
Bir göz ki, qaru* olmaya, göz qara düşərmi?
Azardı bu batmış!
Korluq sənə bu vaxtda, biçaro, düşərmi –
Sinnin ola yetmiş?
Qənbər kimi gözün aya pərgarə düşərmi?
Söz yerini tutmuş.
Öz nüsxən olub indi sənin özünə isbat,
Tut sən məni mə'zur.

Valeh həzl təriqi ilə yazılmış bu kəlamin müqabilində Aşıq Qənbərə aşağıdakı cavabı yazmışdır:

Bu təb'i-təbabətliyi bir kəs bilə haşa,
Ey Qənbəri-məcnun!
Dərmanlarını görəsə, qalır məhv müqəvvə
Logħmanu Fəlatun.
Gözdən və nəzərdən səni hifz eyləyə mövla,
Danayi-pürəfsun.
Bir sən kimi kəhhal dəxi xəlq etməyib əsla
Ol qadiri-biçun.
Qırx yeddi rəqəm göz davasın eyləyə peyda
Gözdən özü məğbun.

Allaha şükür gözlərimin yoxdur azarı,
Axmaz piçalağı.
Bir güzgü alıb bax gözünə sən, səni tarı,
Gör görce balağı.
Həcvinə görə gözləri kor olmaya bari,
Həm kardı qulağı.
Adətdi ki, sağlar kora gülməkdi mədəri,
Verməkdi qənağı.

* Qaru – bir dürlü göz ağrısıdır ki, sahibi tor görür

Sağ gözünü həcv edibsen eylədi rüsva,
Düşdü təzə qanun.

Bir gün gözümüz qarə düşəndə nə gülürsən,
Könlün nə olur şad?
İllər uzunu burnunu bəs niyə silirsən?
Olmuş sənə mö'tad.
Göz ağrısına pəhrizü qızı bilirsən,
Ey kamil ustad!
Bəs niyə qarumal* kimi hər dəm yixılsan?
Gər olmasa irşad.
Öz eybinə kor ol, dəxi çox, söyləmə bica,
Danışma bu məzmun!

Bircə dava var, saxlamışam onu nihan mən,
İndi deyirmə, qan!
Şagirdsən əgər, məndən eşit, onu da öyren,
Olsun sənə dərman.
Çox korları da sağ elə korluq ələmindən,
Qıl özüna ehsan.
Gizlincə deyim, cırtdaquşun suyun əzərsən,
Doldur iki fincan.
Tök gözlərinə, gözlərin olsun yenə bina,
Gəzmə dəxi məhzun.

Valeh o zamandan ki, olubdur sənə yoldaş,
Ol xoş qədəmindən,
Yuxmadan olub gözləri manəndeyi-xəffaş,
Gərək qaça gündən.
Bizdə yenə sağ gözdü, görər, qədr gedər yaş –
Həqqin kərəmindən.
Sənin başına çünki düşübdür elə bir daş
Dövran sitəmindən,
Görmək sənə olmaz dəxi minbə'd mühəyya.
sə'd dövr edə giryan.

Yuxarıda tərqim olunan hər iki müxəmməsi-müstəzadı tutuşturduqda Aşıq Qənbərin lətifəguluqda daha da artıq məharəti olduğu anlaşılır. Filhəqiqə müşarileyh artıq məhərətlə göz ağrısına müzürə olan əşya və əczəni tərkib tərtib qılıb nəzmə çəkmışdır və öz mürşidi olan Kərbəlayı Səfiyə məzkur davacat ilə müalicə etməyi duzlu və mövzun şeirlərlə tövsiyə edir; qızı göstərməkdə dəxi bir qüsür qoymayırlı.

* Qarumal – gözləri tor görən sığır

Valehin cavabı dəxi xoşayənd kəlamlardır. Vəli Aşıq Qənbərin şeirlərində hiss olunan lətafət və həlavət Valehinkində hiss olunmur.

Müxəmməsi-Valeh:

Şəfabəxş dəmin ol həzreti-İsadən öyrənmiş,
Həyati-cavidani ləblərin Xızradən öyrənmiş,
Gəhi xoşxəndə eylər bəzməra, minadən öyrənmiş,
Səvadi-kakilin tərəhin şəbi-yeldadən öyrənmiş,
Cəbinin pərtövəfkənlilik yədi-beyzadən öyrənmiş.

Qalıb əyyami-sabiq qəmzeyi-xunrizdən qanun,
Müdəm məcruh edər eşq əhlinin bağrin, qılар pürxun,
Dili-sədparəni əşk ilə çəsmimdən edər Ceyhun³⁹¹,
İçibdir cami-məxmuri, edər aşıqlarə əfsun,
Bu dəva çəsmi-məstin nərgisi-şəhəladən öyrənmiş.

Qaşın tərəhin görüb mehrabü mənbərlər çəkər xiclət,
Buyindən nafeyi-Çin, mişkü-ənbərlər çəkər xiclət,
Siyəh zülfün qəmimdən sünbülli-tərlər çəkər xiclət,
Görəndə qəddini sərvü sənubərlər çəker xiclət,
Bu rəftarı nihali-qamətin Tubadən öyrənmiş.

Xəyalı-camı-vəslin çıxları məst eyləyib bibak,
Qürubi-hüsնüne şəblər siyəhpuş əyləşib qəmnak,
Görəndə vəslini hər sübhi-sadiq sinə eylər çak,
Ruxundan infial eylər məhi-tabanü nöh əflak,
Üzün rəxşəndelik şəmsi-cahanaradən öyrənmiş.

Gəl, ey zahid, sən etmə Valehi-divanəni mülzəm,
Deyil təğyirə qail kim, təriqi-eşqədir möhkəm,
Haçan olmuş cahanda eşq dərdi qabili-mərhəm,
Sevəndə Leylini Məcnun, olanda dərdinə məhrəm,
Cünunluq rəsmini bu qafili-şeydadən öyrənmiş.

Əyzən müxəmməsi-Valeh dər mədhi-Rəsuli-xuda:

Ta həvayı-eşqə məmlüvvəm ki, qıllam zarlıq,
Qamətim çəngimdir, eylər rəglərim həm tarlıq,
Cismimi incitdi nalö, çəsmimi bidarlıq,
Ey şəhi-taxti-ədalət, böylə olmaz yarıqlıq,
Rəhm qıl, mə'suqə, sən qıl aşiqə qəmxarlıq.

Mahi-novdur taqı-əbruyi-lətifin məzhəri,
Babi-əlmi-dürrdür nitqi-zərifin məzhəri,
Olmayıbdır dəhrdə, olmaz hərifin məzhəri,

Ayeyi “lövlak”³⁹² olub şə’ni-şərifin məzħəri,
Olmasan, olmazdı bu aləmdə yoxdan varlıq.

Valehi-divanəyə məhşər günü səndən pənah,
Sənsən ol darülfəna, darülbəqadə padşah,
Zülfünə ənbər dedim, oldu xəta, etdim günah,
Tapmadı nərgis gözün tərhin, qaşın şəklini mah,
Mahə incəlmək qalıbdır, nərgisə bimarlıq.

Mərhum Valeh Kərbəlayi-müəlladan müraciət etdiyi əsnada Aşıq Qənbər ona bir məktub yazıb, aşağıda zikr olunan sualları etmişdir.

Kəlami-Aşıq Qənbər:

Tapdınımı səadət, Valehi-dövran,
Gözəl yeri, xoş məkanı gördünmü?
Ziyarət etdinmi Nəcəf-Əşrəfi,
Kərbəlayi-müəllani gördünmü?

Musiyi-Kazimü Məhəmməd Təqi,
Həsənəl-Əsgəri, Əliyyən-Nəqi,
Sahibəzzəmandır əsrin rövnəqi,
Ol zinəti-asimanı gördünmü?

Yenə varmı onda xeyməvü xərgah,
Təşnələb əqli-beyt, tamam biphənah,
Qan ağlayıb axıdirmı Zülcinah³⁹³,
Dolanırmı o meydani, gördünmü?

Təşnə cigər, hal pərişan, dil kəbab,
Zeynəb, həm Səkinə çağırırmı “ab”?
Edən toy hənasın qan ilə xizab
Yadigari-müctəbəni gördünmü?

Varmı əqli-beytə yavərü qəmxar,
Yoxsa o, çöllərdə “su” deyib ağlar?!
Yetimlər pənahı abidi-bimar,
Ol xəsteyi-natəvanı gördünmü?

Gördünmü Hüseynin məzəlum Əsğərin,
Abbası ələmdərin cavan Əkbərin?
Həm göyün sütunu, yerin ləngərin,
Ol zivəri-rizvanı gördünmü?

Alibdir əlimdən gərdişi dövran,
Yaş yerinə gözlərimdən axar qan,
Şühəda səfində xak ilə yeksan,
O İbrahimxəlil xanı gördünmü?

Bağlandıımı ali-Əliyə ixlas?
Olan günahına etdin iltimas?
Tarixi-vəfadə birun eż qiyas
Bu Qənbəri-binəvəni gördünmü?

Valehin cavabı:

Ey Qənbər, qulami-şahi-vilayət,
Təvafı-şiri-yəzdənə yetişdim.
Çayı-həmə yaranü əzizan xali,
Könlümdəki arzumanə* yetişdim.

İbtida ki, varid olduq Bağdadə,
Tamam əhli-zünub oldu azadə,
Musiyi-Kazimə qıldıq iradə,
Dərgahdə lütf-ehsanə yetişdim.

Üç gün məskənimiz oldu Kaziməyn,
Sürdük xaki-payə, ziyalandı eyn,
Vacib oldu tövfi-həzrəti-Hüseyn,
Arizu əlindən canə yetişdim.

Ol gün ki, yetişdik Təlli-Səlamə,
Xoş sövtələ oxundu ziyanətnamə,
Tamam zəvvər yetdi mətləbü kamə,
Xüsusən ki, mən divanə yetişdim.

Yetişdik Hüseynin bargahinə,
Səhrayı-Kərbəla padişahinə,
Həzrəti-rəsulun busəgahinə,
Xəncər vurulan məkanə yetişdim.

Gördük bir yanında Əsgəri-nalan
Qızıl qan içində, həlqində peykan,
Əkbəri-şahzadə doğranıb şan-şan,
Zülm olunan o meydənə yetişdim.

Ondan sonra getdik Əli-Abbasə,
Tamam səhni-rövzə batıbdır yasə,

* Arzuman – arzu deməkdir

Yenə şivən düşdü zükur-ünasə,
Yenə şəmə mən pərvanə yetişdim.

Övsafi-Kərbəla yetdi payanə,
Ondan üz çevirdi Şahimerdanə,
İrişdik sehrayı-Ərebistanə,
Təvafı-alı-imranə yetişdim.

Günbədi-təladan açıldı bir nur,
Şö'ləsi aləmə olundu məşhur,
Manəndi-əhqəri-mühəqqəri-mur
Bargəhi-Süleymanə yetişdim.

Düşdüm xaki-payə, eylədim sücud,
Axır sövdam idi, onda tapdım sud,
Günahım əfv etdi qadırı me'bud,
Sanasan ədəmdən canə yetişdim.

Onda Kəlbə-Əli qoydum namımı,
Şərbəti-əşqdən içdim camımı,
Nəcəfi-Əşrəfdən aldım kamımı,
Həzrəti-Sahibzəmana yetişdim.

Onda nəql eylədi bizə bir mürid,
Dini-Mehdi xana kəsmə sən ümid,
Yetmiş üçdür tarixində şəhid,
Böylə əsrari-nihanə yetişdim.

Məhəmməd Təqidir dilim əzbəri,
Əliyyən-Nəqidir, Həsən Əsgəri,
Kərbəla Valehə oldun Heydəri,
Qətrə idim, bir imanə yetişdim.

Valehi-mərhumun bu kəlamında bə'zi şeirlərin vəzni ya səqil və xərif gəlir. Məsələn, “həzrəti-Sahibzəmanə yetişdim”, “Təvafı-alıimranə yetişdim” və habelə.

Bu kəlamın axırıncı bir bəndindən mə’na çıxarmaqdə dəxi müşkülə düşdük və şairin işarə və eyhamı nə olduğunu anlaya bilmədik. Haman bənd budur:

Onda nəql eylədi bizə bir mürid,
Dini-Mehdi xana kəsmə sən ümid,
Yetmiş üçdür tarixində şəhid,
Böylə əsrari-nihanə yetişdim.

Bu şeirlərin mə’nası dolaşıq və müəmmalı olduğundan maəda vəzn və bəhrində dəxi qüsür çıxdur. Belə ki, bunlar tamami kələma xələl yetirib, onları əhəmiyyətsiz və ziyanız eləyir.

Atidə yazılan bədiəni – ki, ondanancaq bir-iki bənd nümunə üçün burada zikr olunur, – bə’zi rəvayətə görə, Valeh cavanlığı vaxtında Molla Pənah Vaqifin buyurmayı ilə təzə səbkdə özündən ixtira edərək inşa qılmışdır:

Ləbinə nazlı yarın badeyi-gülfam dedim,
Tündü təlx oldu ki, ey məst, cünun olma – dedi.
Ləzzəti-şəhdü şəkər tək ləbi-xəndandır bu,
Qiyməti gənci-gübər, lə’li-Bədəxşandır bu,
O nədir, qiyməti kəm, əsl haram, təlxməzac,
Bir qasıq acı su qəndabə qatib çalma – dedi.

Qəddinə nazlı yarın ər-ərü şümsəd dedim,
Yenə tünd oldu, mənə dəxi bizi gəlmə – dedi.
Gözlərin var, belə şivədə reftarıma bax!
Geymişəm al, yaşıł, zinətü paltarımı bax!
Müxtəsər, bir qədi-üryan ola, ondan nə səmər?
Əl-ayaqsızlara həmtə məni sən qıyma – dedi...

Valehin bu gözəl bədiələrinə nəzirə olaraq Qasım bəy Zakir dəxi də zərifanə və ədibənə bir kəlam yazmışdır ki, ondan dəxi bir neçə bəndlər müqalibə və nümunə üçün burada dərc qıldıq:

Gözləyən kimsə, gözüm haqqı, deməz ay sana,
Nəçidir ay vəcəhətdə ola tay sana?
Sən kimi görüm onun çöhreyi-tabanımı var?
Xali-hindusumu var, zülfü-pərişanımı var?
Bir sarı rənglicədir əvvəli əyri nun tək,
Elə ki, keçdi iki-üç gün olu bir parə çörek.

Bə’zi məclisdə qədin qərvü sənubər oxunur.
Tanrı bilsin ki, bu saf qamətinə şər’ oxunur.
Qamətin kimi onun seyri-xuramanımı var?
Əzmi-cövlənimə var, afəti-dövranımı var?
Bağ-bostanda əker bağban onu tək-tək,
Bundan ötrü ki, kümə məsrəf olur tirü dirək.

Müddəilər gözünə nərgisi-fəttan desələr,
Kim inanır bu söze göz görə böhtan desələr.
Nərgisinin çeşmi-xumarın kimi məstanımı var?
Tİği-bürranımı var, navəki-müjganımı var?

Yaz olur, həqdi bitər, bir şeyə olmaz o gərək,
Əqli zad kəsməz uşaqlar yiğar anı görçək.

Ağzını duş biri qönçəyə nisbet söləmiş,
Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş.
Qönçənin ağızı nədir, ləfzi-dürəşanımı var?
Lə'li-meygunumu var, gövhəri-qəltanımı var?
Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək,
Dağlır hər vərəqi bir tərəfə bad əscək.

Və sonra şair məhbubi-dilgüşasının ləbi-lə'lindən və zülfə-tərindən və zinəti-kuyindən bir-bir səhbət açıb, onlara oxşayan şeylərin cümləsini biçiz, yaramaz, qədrü qiymətsiz olduğunu şairanə təşbihat ilə sübuta yetirir və bəd məhbubəsini müəttər bir gülə bənzədib, ona tənbeh və tövsiyə edir ki, səri-kuyində aşiqi-sadiqin yerini qoymagilən bülbüli-şeyda tutsun, cünki o sənin Zakirinə bərabər ola bilməz. Şairin öz dili ilə söyləsək, daha da yaxşı olar:

Qoyma əğyari səri-kuydə mə'va tutsun,
Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.
Zakirin kimi onun sövti'-qəzəlxanımı var?
Təb'i-mövzunumu var, şe'ri-nümayanımı var?
Eşidən incir onun tərzi-nevasın, bişək,
Şivəsi cəngü cədəl, naləvü əfəganı kələk.

Kərbəlayı Səfi mərhumun əş'ari-müxtəliflərindən birisi də insanın ma'budu ana bətnində bir qotrə uyuşmuş qandan maya bağlayıb, müruri-əyyam ilə dünyaya gəlməsini və yer üzündə nəşvü nüma tapıb körpəlik, uşaqlıq, cavanlıq, kişilik və qocalıq həddlərinə yetişməsini və hər sinnü salın öz halü təbiətinə məxsus müxtəlif övza'vü əhvalını, şüglü karını və əhvali-ruhiyyəsini və sonradan ruhun cəsəddən pərvaz edib məqamı-əslisinə getməsini və qəbir içində Nəkirü Münkər sorğu-suallını və qiyamət əhvalını təfsilən rişteyi-nəzmə çəkdiyi kələmdir ki, necə ki, var, burada təb' olunur:

Çəhar ənasürdən, şəş cəhatdən,
Bir qotrə mənidən olmuşuz peyda.
Ədəm dəryasında qaldım altı ay,
Qüdrəti-qadirü xalıqül-əşya.

Rəhm içində əvvəl bünyad oldu dil,
İki nöqtə gözüm oldu müqabil,
Bir damaq, bir cigər olundu hasıl,
Doqquz gündə tamam oldu bu ə'za.

Doqquzdan qırxa dək cismim oldu qan,
İki qırxdə ruhum tutdu aşıyan,
Üç qırxdə dirilib, tərpendim hər yan,
Lərzə verdi cismim hər tərəf, hər ca.

Bir mələkə qadir eylədi təqqdir,
Üç yüz altmış damar olundu təzahir,
Dörd yüz qırx dörd sümük eylədi te'mir,
Mə'vayi-tarikdə me'mari-qəza.

Doqquz ay bətnədə mən tutdum qərar,
Doqquz gün nöh saat çəkdir intizar,
Doqquz dəqiqədə gəldim aşikar,
Bildim ki, qadirdir vahidü yekta.

Düşdüm din üstünə imanda möhkəm,
Neçə əhli-ünas oldu onda cəm,
Cismim nəməkləndi, mən oldum adəm,
Adımı qoydular Səfi hüveyda.

Bir yaşında oldum beşikdə səvar,
Ana südün əmmək eylədim şuar,
İki yaşda süddən kəsildi mədar,
Üç yaşında əkl qıldı ibtida.

Dörd yaşa yetəndə gəzdim biüsul,
Beş yaşda ənlində sünnəti-rəsul,
Altı yaşda başa əql oldu dūxul,
Yeddi də oxumaq eylədim bina.

Səkkizdə höccəmi oxudum səvad,
Doqquzda rəvanə eylədim mö'tad,
On yaşa yetəndə şamü bamdad,
Zikr oldu dilimdə övsafı-mövla.

On birdə dərsimi eylədim tamam,
Dildə ezbər oldu peyğəmbər, imam,
On iki yaşında oldum xoşkəlam,
Söylədim hər tərəf, oldum dilgüşa.

On üç yaşda oldum laleyi-həmrə,
On dörd yaşda oldum misli-mahi-pürziya,
On beş yaşda oldum bəndeyi-xuda,
Fərzü sünnətimi eylədim ə'da.

On altında oldum xoşqamətü qəd,
Səfheyi-ruxsardə mehman oldu xəd³⁹⁴.

On yeddi yaşında buldum namizedə,
Əlqisə, ixtiyar etdim kədxuda.

On səkkizdə işrət eylədim tamam,
On doqquzda gördüm hər mətləbü kam,
İyirmidə mən xoş keçdi əyyam,
Neçə övlad mənə həq gördü rəva.

Otuz yaşda oldum bir seyri-bahar,
Başda eşq əsəri həm leylü nəhar,
Qırx yaşında oldum aşiqi-didar,
Dağıldı başımdan o eşqü sövda.

Bir özgə xəyalə düşdüm ol zaman,
Gördüm ki, sövdada qılımışam ziyən,
Bivəfa dünyaya sərf etmişəm can,
Bir məta'imm yoxdur əz-bəhri-üqba.

Ondan sonra zikr elədim ruzü şəb,
Şirin cana verdim çox rəncü təəb,
Mö'minlər arasında oldum müntəxəb,
Ülüqi-dəhrdən pakü müərra.

Əlli yaşda san bir gədikdən* aşdım,
Altmış yaşda əhlü əyaldan qaçdım,
Yetmiş yaşa çatdım, taqətdən düşdüm,
Oldum bir suyu solmuş asiya.

Səksən yaşa yetdim, qalmadı imdad,
Doxsan yaşda tutdu əlimdən irşad,
Yüz yaşa yetəndə gəldi bir cəllad
Dedi: haza, yövmül-axərid-dünya³⁹⁵.

Çəkdi çəngəlini, saldı əzayə,
Təmamən cəsədim düşdü lərzəyə,
Aldı mürğı-ruhum, çəkdi səmayə,
Cismim qəfəs kimi qaldı müqəvvə.

El yiğilib ağladılar bir zaman,
Məni bir taxt üstə qoydular haman,
Mürdəşular mənə verməzlər aman,
Roxti-vücudumu qıldılar yəğma.

* Gədik – dağ beli, yal mə’nasındadır

Verdilər qüslümü, pak oldu bədən,
Tə'ni-üryanıma tutdular kəfən,
Qıldılar namazım növrəsü kühən,
Məni qəbr içində qoydular tənha.

Məni ki, qəbr içində qoydular əfrad,
Hər kəs öz məqamın eylədilər yad,
Dünya cifasından əlimdə bir zad,
Əmalımdan qeyri qalmadı əsla.

Münkər-Nəkir məndən aldılar xəbər,
Çəkdilər üstümə həm tiğü təbər,
Nitqim batdı, dilim tutmadı əzbər,
Mənə qəbr içində verdilər cəza.

Çağırıdım: Ya Əli, həllali-müşkil,
Ürək qüvvət tapdı, güşad oldu dil,
Cavabım suala oldu müqabil,
Müraciət etdi mərsuli-xuda.

Neçə min il tutdum qəbr içərə qərar,
Qiymət qopmağa çekdim intzar,
Bir gün əmr eylədi vahidül-qəhhər:
Ruzi-qiyamətdir, yövəmül-intəha.

Əmr oldu İsrafilə, çaldı sur,
Xəbərdar eylədi: ey əhli-qübür,
Qum, biiznillahi vədən-nüşur³⁹⁶,
Tamamən əmvatı eylədi əhiya.

Məqrıbdən məşriqə üz tutduq Şamə,
Hər kəsin ə'malı əlində namə,
Adıl divan orda yetdi təmamə,
Onda fərq olmadı sultandan gəda.

Bir həşr-nəşr qopdu onda, ey xuda,
Gün təpədən yaxdı, yer döndü oda,
Oğul atadan, qız anadan cüda,
Tamam məhşər əhli dedi: va nəfsa.

Tamam məhşər əhli səf-səf durdular,
Həq buyurdu onda mizan qurdular,
Cəhənnəmin atəşini gördülər,
Düşdü bu aləmə şurişü qövğə.

Va ümmətə – dedi həzrəti-rəsul,
Onun iltimasın həqq etdi qəbul,

Cün keçdik sıratı, olmadıq məlul,
Cümlə xətalərdən biz olduq rəha.

Həqdir, ə'malımız deyildi saleh,
İslam barəsində işlədi taleh,
Bir neçə həmdəmlə, şikəstə Valeh,
Məskənimiz oldu cənnətəl-mə'va.

Kərbəlayı Səfinin bu "Vücudnamə"si bizim zindəganlığımızın cümələ övzə'vü keyfiyyətini və nə növ icra etməsini və adabü ayinini bəyan edir.

Bu kəlamdan mə'lum olur ki, uşaq ana bətnindən yerə düşən kimi onu duzlayırlar və iki yaşına kimi o, ana südü ilə müdara eləyir. Ancaq üçüncü sənə vasil olduqda qeyri şeylərin əklində mübaşirət edir. Beş yaşında ona xütnə olunur. Yeddi yaşa yetdikdə uşağı məktəbə qoyurlar və bir ilin müd-dətində ancaq oxuduğunu hürufi-müsəvvətə və hərəkələr vasitəsi ilə hecə edə bilir. Doqquz-on yaşında hecadan rəvana keçir və on yaşına daxil olduqda gecə və gündüz ənbiya və övliyaların zikri ilə məşğul olur. On birində dərsini və tə'limini tamam eləyir.

On beş sinnində həddi-kəmala yetib, fərzü sünnetini başlayır ə'da etməyə. On yeddi və on səkkizdə namizəd olub arvad alır və iyirmi yaşındada övlad sahibi olur.

Necə ki, oğlan uşağı cavən sinnində evlənib əhlü əyal sahibi olur, habelə qız uşağı dəxi də səbi ikən vaxtsız və mövsümsüz ərə verilib, cavənlıq mövsümünə daxil və həddi-kəmala vasil olmamış analıq halına düşür və saplağından vaxtsız üzülmüş çıçək kimi hənuz açılmamış soluxur və tezçə qocalıq qüvvət və təravətdən düşür. Müddəti-tə'lim dəxi çox çəkmir. Yeddi sinnindən oxumağa iqdam edib, on birində elmini tamam edir. Bu müddətin ərzində uşaq ancaq bacarıq ki, Qur'anı oxusun, peyğəmbərlərin və imamların adlarını əzberleyib təkalifi-şər'iyyəsini filcümlə öyrənsin. Bununla onun elmi qurtarır. Bu sayaq bizim məktəblərdə tə'lim olunurdu.

Altmış, yetmiş və yüz il bundan müqəddəm həmçinin bu qərar üzrə onlarda dərs və adab öyrənilirdi; bu yavuq vaxtlara kimi. Ancaq bu axır vaxtlarda təzə üsul ilə yeni qayda üzrə təsis olunmuş məktəblərdə bizim balalara tə'lim verilir.

Yuxarıda yazılın əş'ardan başqa Valehi-mərhumun daha da çox əsərləri vardır. Bunlardan artıq əhəmiyyətli keçmiş səlatinin əhvalına və Qarabağ xanlığının tarixinə dair yazdığı mənzumatdır ki, məətəəssüf, ələ gətirə bilmədik. Onun övladından Aşıq Abbasqulu bizə söz vermişdi ki, Kərbəlayı Səfinin tamami əş'arü asarını bize göndərsin, vəli əhdinə vəfa etmədi.

AĞABAĞIR

Yusif Qarabağının məcmuəsində Ağabağır ismində bir şairin əsərlərindən nümunə olaraq bir müəşşər-tərcibənd dərc olunmuşdur. Bu kəlamda bahar fəslinin əlamətlərini şair tədriclə zikr edib, guldən, bülbüldən və yasəmən, sünbüldən söz açıb, axırda təəssüflə fəryad edib deyir ki, heyif deyilmi ki, belə gözəl çağda baş qala torpaqda:

Bir belə mövsümdə, bahar çağdə
Heyf deyil baş qala torpaqdə?!

Yə’ni insanın ömrü qəflətdə və zillətdə keçir. Şair Adəm övladına xitabən deyir:

Keçir günün eyş ilə işrətdə sən,
Zövqü səfa eylə bu vəhdətdə sən!
Na qədr ki, bu ömri-dövlətdəsən,
Çərxə vəfa bağlama, əlbəttə, sən!
Seyran elə bağı-nəzakətdə sən,
Barvər ol nəxli-şərafətdə sən!
Təlx etme övgatını möhnətdə sən,
Eylə məqam övci-səadətdə sən!
Uyma, könül, bu xabi-qəflətdə sən,
Aç gözünü bir nəzər afaqdə!

Bundan sonra şair ulduzlardan, sabit səyyarələrdən – Mərrix və Ütariddən, Müştəri və Zöhrədən³⁹⁷ söz açıb və bunun dalısında bürcləri bir-bir zikr eləyib, ərşdən, şəmsdən, qövsi-qüzehdən və tiri-şəhabın ləməsindən söyləyib, hər məxluqda qüdrəti-xalıqın əlamətlərini və nişanələrini göstərir. Şairin kəlamında mə’rifət əsəri və zövqsövq hissələri müşahidə olunursa da, kəlamın özündə lətfat və çəndan rəvanlıq və mövzunluq görünmür.

Ağabağırin dəxi əslü nəsəbi və məhəllü məkanı mə’lum deyil³⁹⁸.

AŞIQ PƏRİ

Aşıq Pəri öz müasirləri beynində ən istəkli, əzizə və möhtərəmə bir övrət imiş. Onun vətəni-əslisi Qarabağ xanlığına mütəəlliq Cəbrayıl uyezdində Dızaq mahalında Maralyan qəryəsidir. Zəmani-təvəllüdü və tarixi-vəfati mə'lum deyil. Mirzə Həsənin, Kərbəlayı Abdulla Canızadənin, Məhəmməd bəy “Aşıq” təxəllüsün, Cəfərqulu xan “Nəva” təxəllüsün müəsiri imiş. İbtidayı-tə'limini öz qəryəsində alıbdır və əyyami-tüfiliyyətdən şeir və qəzəl söyləməyə meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən şeirlər deyərmış.

Zəmani ki, onun namü şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pəri Maralyandan göcüb Şuşa şəhərinə gəlir və burada onun hörməti və izzəti şüəra və əyani-dövlət arasında daha da çoxalır, hər bir əhli-təb' onun şə'nində gözəl şeirlər yazıb izhari-məhəbbət edərlərmiş; bir halda ki, şairə özü də əhli-hal, sahibcəmal, xoşməqal, işvəli bir nazənin imiş. Onun hüsnü-cəmalını tə'rif edən şairlərdən birisi də Əsəd bəy Vəzirov³⁹⁹ imiş ki, haqqında bu şeirləri yazmışdır:

O gündən ki, didarımı görmüşəm,
Həsrətindən yanar cismü can, Pəri!
Dolanıb başına səri-zülfündə
Könül mürğü tutub aşيان, Pəri!

İştiyaqın çekər neçə kimsənə,
Amma heç birisi bənzəməz mənə.
Canü dildən mübtəlayam mən sənə,
İnanmirsan, eylə imtahan, Pəri!

Arizindir günəş, camalındır ay,
Heç nazənin ola bilməz sənə tay!
Qəmzen qatıl, kipriyin ox, qaşın yay,
Qamətindir sərv-i-xuraman, Pəri!

Nə qədər var idi canda ixtiyar,
Bir xatırə səndən dolandım kənar,
Axır gizlin dərdim qıldım aşikar,
Qoy bilsə də, bilsin Mirzəcan, Pəri!

Gəl gör fəraigində mən natəvanam,
Əfsürdəxatırom, şikəstəcanam,
Əsəd deyər sənə bəndə fərmanam,
Sənsən mənə sultan, Pəri, xan, Pəri!

Mirzə Həsən “Mirzə” təxəllüs, – necə ki, sabiqdə zikr olundu, – Aşıq Pərinin gözəlliyyini bu günə tə’rif etmişdir:

Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer üzündə misalin sənin.

Və yenə onun vəsfində Mirzə yazmışdır:

Etdikcə vəsfini Mirzə mükərrər,
Tazələnib ruhum olur müətter,
Gülüstanda zülfün kimi müənbər
Nə susənlər, nə sünbüllər oynasıır.

Bu şairlərdən qeyri Aşıq Pərinin hüsnü cəmalını və əqlü kəmalını vəsf qılanlar çoxdur. Onlardan məşhuru Məhəmməd bəy “Aşıq” təxəllüsdür. Atidə onun şərhi-halı zikr olunacaqdır.

Aşıq Pərinin mütəəddid şeirləri pərişan övraqda yazılmış və bizim düşənlərində çox səhv və qələtlər vardır ki, onları təshih etmək dəxi bir növ müşküldür. Xüsusən, onun bağlamaları və bə’zi mürəbbəati ki, Molla Pənah Vaqifə nəzirə olaraq yazılıbdır və bir bisavad mullanın vasitəsilə bize göndərilibdir, elə imlasız və dolaşıq xətt ilə təhrir olunubdur ki, onları məzkur mullanın özündən başqa bir kəs düz oxuyub mə’na çıxarda bilməz. Ona binaən buradaancaq onun müasirlərindən bə’zilərinə yazdığı məktubatı zikr etməklə iktifa elədik.

Mirzə Həsən “Mirzə” təxəllüsə cavabi-namə olaraq yazmışdır:

Katiblərin şahı dəftər içində
Qeləm ilə nazik əller oynasıır.
Fitnəli, fe’llisən, nazlı, qəmzəli,
Dehanında şirin dillər oynasıır.

Eşqin əlindən gedərəm mən dada,
Dərdim olur günü-gündən ziyada,
Şiveyi-rəftarın düşəndə yada
Bağrimin başında millər oynasıır.

Dad eylərəm: haray naşı əlindən,
Yandı cigər eşq atəsi əlindən,
Mən nə deyim gözüm yaşı əlindən,
Üzüşür sonalar, göllər oynasıır.

Adam var dolanır məkrin içində,
Adam var dolanır zikrin içində,
Sənin kəmalın da fikrin içində
Əcayıb, qərayib hallar oynasıır.

Pəriyəm, xəlqara olmuşam bacı,
Kimsənin kimsəyə nə ehtiyacı,
Bəlxü Buxaranın, Hindin xəracı
Zənəxdanda siyah xallar oynasıır.

MƏHƏMMƏD BƏY CAVANŞİR “AŞIQ” TƏXƏLLÜS

Məhəmməd bəy vələdi-Behbud bəy Zəngilani “Aşıq” təxəllüs Aşıq Pərinin aşıqlarından birisidir. Ziyadə qeyrətli, vəfadər və sahibi-kəmal bir vücud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bə'zi şurışlər o mahalda vüqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfərdər olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq etməmiş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir.

Hər qisim əş'ari var isə də, mürəttəb divanı yoxdur. Əşarindan nümunə üçün bə'ziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl:

Yenə asudə ikən uğradım bir şux zibayə,
Üzü gül, arizi mül, zülfü sünbü'l, çəşmi şəhlayə.

Üzü sahir, özü zahir, gözü can almağa mahir,
Görən bir baxışın verməz onun dünyavü üqbayə.

Dəhanın var-yox sırrını bilmək xeyli müşküldür,
Əcəb mahirdir ol eyyar hər elmi-müəmmayə.

Baxanlar qamətindən rəmzlər anlar qiyamətdən,
Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə.

Yer üzrə durmadı, getdi, səmavatı məqam etdi,
Ləbi e'caz rəmzin göstərən dəmdə Məsihayə.

Götürsə gün cəmalından bulud kimi qara zülfün,
Sərasımə Züleyxa tek çıxar Yusif təmaşayə.

Dodağından soruşdum ağızının mən var-yox sırrın,
Bu nazik nöqtəni sorma, düşər qan, – dedi – ortayə,

Alır feyzi-nəzər bəhrini Aşıq tutsa damanın,
Tapar sərriştəsin, yetsə əli zülfə-çəlipayə.

Bu qəzəlin cavabını Mirzə Həsən yazmışdı ki, onun tərcüməyi-hali təhində dərc olunubdur. Aşıq Pəriyə aşinalıq tərhində yazdığı bir müxəmməs:

Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,
Tə'n edər mehri-rüxün göydə məhi-tabanə,
Gərçə bihəd görürəm lütfünü hər insanə,
Piri-biqайдədir, uyma Məlik Aslanə*,
Olgilən yar yenə mən təki bir oğlanə.

Həm sənin qədrini Fərhad ilə Şirin bilməz,
Mirzəcan bilsə də yüzdən o da birin bilməz,
Mirzə Məmməd dəxi o fəthəvü zirin bilməz,
Kim ki, mə'suq ola, o, zülfə-əsirin bilməz,
Rəng ilə salmagilən sən buları böhtanə.

Mən sənə hər nə desəm mehrü məhəbbət sözüdür,
Sən mənə yazdığın əfsanəvü möhnət sözüdür,
Gər desəm həmdəm olaq, bil ki, məvəddət sözüdür,
Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür,
Tövsəni-əqlini fikr ilə gətir cövlənə.

Sən təki şüx munasibdi ki, məstanə gələ,
Əldə sazü məzəvü sağərү peymanə gələ,
Aşıqi-məst görüb din ilə imanə gələ –
Kim, gərək doqquz ola başı bu meydana gələ,
Özünə qürrəlenib girmə bizim meydana!

Sənə şayəstə odur kim, tapasan əhli-vəfa,
Canü dildən edəsən eşq təriqini rifa,
Olasan yar ona, etməyəsən cövrü cəfa,
Dövri-fanidə sürüb bir neçə gün zövqü səfa,
Əhli-haldan özünü tutmayasan biganə.

Yenə Aşıq Pəriyə yazmışdır:

Təxəllüs nə lazıim, ey Aşıq Pəri,
Bir kəs ki, mehrdən xəbərdar ola?
Könüldən könülə yollar görünür,
Əlavə, nə hacət, aşikar ola?

Xoş yaradıb səni ustadi-əzel,
Hüsnü vəcəhətdə yekta, bibədəl,
Dızaq mahalında sənin tək gözəl –
Həqdən istəmişəm bərqərar ola.

* Məlik Aslan – məşhur Tuğlu Məlik Aslan bəyidən ibarətdir ki, əhli-hal bir vücut imiş

Əhli-halı görmək istər əhli-hal,
Müzayiqə etmə, gər olsa macal.
Sənin tək dərdmənd olmayan mahal,
Görüm ki, dağalıb tarümar ola.

Belə işin nə lezzəti, nə dadi,
Xublar bilə görək aşnanı-yadı,
Çəkəsən ağuşa bala Fərhadı,
Şirin didarına intizar ola.

Ağlinı cəm eylə, olma sərsəri,
Səndə yoxdur eşqbazlıq əsəri,
Fəhmü fərasətdə yüz sən tək Pəri
Gərəkdir Məmmədə xidmətkar ola.

Aşıq Pərinin Məhəmməd bəyə cavabı:

Şayəstədir, ey mürşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair odur ustادından dərs ala,
Ziddü cinsi rədifi-pərgar ola.

Cəvabi-xəttindən olmuşam xoşhal,
Ərz edərem qulluğunda vəsf-i-hal,
Şan ilə şövkətin olsun bizəval,
Gərək xidmətində xidmətkar ola.

Mailəm hüsnünün xoşca rənginə,
Yetə bilməz təcnisinin dənginə,
Səni sallam müəşşərin çənginə,
Arif bu yerlərdən xəbərdar ola.

Pəri idim eşq içində aşikar,
Aralıqda yaxşı olur səbəbkar,
Bu cəng meydanında eylərəm şikar,
Əgər Məhəmməd tək sə'd həzar ola.

Məhəmməd bəyin Aşıq Pəriyə cavabı:

Ustadi-əzəldən dərsim almışam,
Mailəm hər yerdə qövgayə, Pəri!
Ziddü cinsi-rədif sözün danışma,
Mən desəm, düşərsən ah-vayə, Pəri!

Əlindəki badə olsun, saz olsun,
Hərəkətin işvə olsun, naz olsun,
Yekə yerdən danışmağın az olsun,
Düşərsən bir dərin dəryayə, Pəri!

Müəşşərin hər bəndində naçarsan,
Mən açmaram, yenə özün açarsan,
Bu işindən yeqinimdir qaçarsan,
Axırda Məlikə, Mirzayə*, Pəri!

Qafiyə gərəkdir ola dilpəsənd,
Nə ki, belə məğşuş ola dərdmənd.
Bilmirəm ki, sənə eləyim rişxənd,
Yoxsa onu yazan mollayə, Pəri!

Ləblərin müsəffası Aşıqi,
Dəhanının müəmması Aşıqi,
Siyəh zülfün təmənnası Aşıqi
Salıbdır bir uzun sövdayə, Pəri!

Vəsf-i-dilbər babında Molla Pənah Vaqif səbkində yazdığı mürəbbə-
atdır:

Səni tarı, məndən olma mükəddər,
İncimə, bu dılın viranı sənsən!
Neylərəm dünyani, əzizim, sənsiz,
Bilirəm dərdimin dərmanı sənsən!

Gözəldir camalın, hüsnündür cəmil,
Ölmədim hicrində, qalmışam xəcil,
Başın üçün, ey gül, dolanım yüz il,
Könlümün mülkünün sultani sənsən.

Vamiqin Əzrayə var idi meyli,
Onunçun axardı gözündən seyli,
Yuəsifin Züleyxa, Məcnunun Leyli,
Mənim də canımın cananı sənsən.

Hər nə ki, ərz etdim, ona yetmədin,
Şad eləyib bizi gelib-getmədin,
Könlüm alıb bir yol qəbul etmədin,
Bu qədər çəkdiyim amanı sənsən.

* Məlik və Mirzə – Məlik Aslan bəydən və Mirzəcan bəydən ibarətdir

Pünhanı baxışın alıbdır canı,
Cadu qəmzələrin verməz amanı,
Tarı hifz eləsin nuki-müjgani,
Aşıqin qatili-pünhanı sənsən!

Yenə Aşıqin vəsfî-dilbər barəsində yazdığı kəlam:

Səndən ayrı işim mənim, ay dilbər,
Gecə-gündüz ahü fəğan olubdur.
Təğafül rəhmindən zülmü sitəmin
Bizim barəmizdə ehsan olubdur.

Ləhzə-ləhzə halın sordğun könlüm,
Gündə min təsəlli verdiyin könlüm,
Daim şadü xürrəm gördüyüün könlüm
İndi dərd əlindən viran olubdur.

Haçan almamışdin ağlımı sərdən,
Oxurdum müşhəfű-hüsün əzbərdən,
O gündən ki, saldın gözdən, nəzərdən,
Mənim halım çox-çox yaman olubdur.

Heç yada salmazsan mən dılfikarı,
Səni bimürüvvət yaradıb tarı,
Dehanın şövqündən Aşıqi-zarı
Öldürən bir dağı-pünhan olubdur.

Cəfərqulu xan “Nəva” təxəllüsün Məhəmməd bəyə ənam etdiyi qızılquş barəsində tərtib etdiyi qafiyələr:

Başın üçün, sizin bazi-ənami
On beş gündə alıb iki şikari.
Birisini yüz ovla üç qanad uçmuş,
Birisini bir yelpək kəbki-yəs'ari.

Olmaz belə şəfqət, belə mərhəmət,
Canü dildən gərek ha çekək minnət,
Sərkari-alidə tapıb tərbiyət,
Onunçün bu qədər çoxdu vüqarı.

Səhər gəmişərəm, axşam tutaram,
Vaxt olur ki, meşələrdə yataram,
Börkümü götürüb önnük* ataram,
Yad elərəm tez-tez pərvərdigarı.

* Önnük – tərlan və qızılquşu ələ çağırmaq üçün saxlanılan et parçası və ya ölmüş toyuq və ya şikar

Belə xana nüzul olmaz belə qəm,
Çare olmaz buna, neyləsə aləm.
Uçmadığı, almadığı cəhənnəm,
Çağıranda ələ gələydi barı.

Burada yazılın qafiyələrdən başqa Məhəmməd bəy Aşıqin bir çox qəzəliyyatı və mərhum Qasim bəy Zakir ilə deyişmələri vardır ki, onları bə'zi səbəblərə görə, zikr etməyi münasib görmədik; ancaq ömrünün axır çağında tərcibənd təriqində yazdığı “Tövbənamə”ni yazımaqla iktifa etdik:

TÖVBƏNAMƏ

Ey xuda, sənə o'yandır ki, vəfadaram mən,
Tutduğum işləri yad eyləyib ağlaram mən.
Leyk bu nəfsin əlindən həməvəqt zaram mən,
Əliboş, üzüqara, bəndeyi-biaram mən.
Hər nə tənbəh edəsən, ona səzavaram mən,
Galmışəm dərgəhinə, labüdü naçaram mən.
Rəhm qıl, bari-xudaya ki, günahkaram mən,
Asiyü bədəməlü-rusiyəhü xaram mən.

Görçi dünyaya gəlib gəzdimü getdim biçiz,
Vermədim xeyrү şərə zərrəcə təşxisü temiz⁴⁰⁰.
Artdı hırsım mərəzi, etmədim əsla pərhiz,
Dəxi bundan sora yoxdur mənə bir rahi-güriz.
Nə əməl riştəsi var əldə, nə bir dəstaviz,
Eylədim xəlq ilə nahaq yerə pərxaşü sitiz.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Hər nə iş tutdum isə, cümlə bədü bədhərəkat,
Etmədim şükr-i-həyat, eyləmədim fikri-məmat,
Bu dəni dəhrdə bihudə keçirdim övqat,
Şimdi rehlət dəmidir, qalmışam avarəvü mat,
Şərmsari-günəhəm, ah, əlim bisövqat,
Yetməyim məqsədə bu vəch ilə heyhat, heyhat!
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Ya rəb, indi mən öz əhvalıma heyranam çox,
Qəzəbü qəhrin edib fikir, hərasanam çox,
Bilib etdiklərim əf'alə peşimanam çox,
Bilməyib səhvü qələt işlərə giryanam çox.

Kərəmə lütfünü çox izz ilə cuyanam, çox,
Qüssədən şamü şəhər zarü pərişanam çox,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Tövbə, ya rəbb, bu qədər bəd əməlimdən tövbə!
Mə'siyət rahinə həm get və gəlimdən tövbə!
Hər xılf olmuş isə simmiş əlimdən, tövbə!
Dəxi bundan sora məkrü dəğəlimdən tövbə!
Eylərəm sidq ilə mən piş əz-ölümən tövbə!
Hər xəta çıxmış isə bir də dilimdən, tövbə!
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Bilməz idim ki, bu aləmdə olur zar olmaq,
Nə ölüm var, nə qocalıq, nə də bimar olmaq.
Adətim hər xəmi-gisuyə nigunsar olmaq,
Mayili-lə'li-ləbu aşiqi-ruxsar olmaq,
Valehi-xalü xətə heyrəti-didar olmaq,
Yar əğyar olub, əğyarım ilə yar olmaq,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Bəli, məsdud olub şimdə mənə rahi-xilas,
Çünki lazıim düşüb üsyana şəriətdə qisas.
Qüdrətü hikməti-həqdən görünür böylə xəvas –
Kim, görə ruzi-cəza hər kişi fe'linə xilas,
Sən özün dadə yet ol gündə ki, nə amü, nə xas,
Nə kərəm əhli yetər dadə, nə əhli-ixlas.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Nəfsi-əmmareyi-sörkeş gətirib əqlimə zur,
Cism ilə canı tutub mərtəbeyi-kibrü qürur.
Əməlim ləgv, işim məzləmə, şüglüm şorü şur,
Gəlmışəm dərgahə bainhəmeyi-eybü qüsür,
Dəxi, ya rəb, dərindən məni sən eyləmə dur.
Qoymadı hirs, tamah gəldi dəxi didədə nur,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Müxtəsər, hər nə əməl eylədim oldum nadim,
Hirs qıldı məni hər nakəsi-duna xadim.
Nəfs ucundan nə bəla çəkdi dili-pürbadim,
Şimdi nə bir əməlim əldə, nə var bir zadim,

Tapmadım bir kərəm əhli ki, edə imdadım,
Sən özün dadimə yet, bari eşit fəryadım.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəmələ rusiyəhü xaram mən.

Nə dilim var ki, səni cür'ət edib yad qılım,
Nə üzüm var sənə sarı tutuban dad qılım.
Nə sözüm var özümü ol söz ilə şad qılım,
Dili-bərbadı nə ümmid ilə abad qılım?
Nə edim canımı bu vərtədən azad qılım,
Çarə oldur ki, yenə bu sözü övrad qılım,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəmələ rusiyəhü xaram mən.

Bir neçə il özümü eşqə müqqəyyəd qıldım,
Gahi Aşıq adımı, gah Məhəmməd qıldım,
Məşqi-əbruyi-xetü xal ilə mürtəd qıldım,
Şiveyi-mehrү məhəbbətlə böyük sə'd qıldım,
Rövşəni-eşqdə Məcnunə dəxi rəd qıldım,
Hər nə iş tutdum isə, cümləsini bəd qıldım.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəmələ rusiyəhü xaram mən.

Mərhüm Məhəmməd bəyin bu “Tövbənamə”si onun bərguzidə əsərlərindən birisidir. Şair ömrünün tükənəcəyində – rehlət dəmində dərgahı-ilahiyə üz çevirib, kəmali-əczü inkisar ilə tövbə və istiğfar eləyir və etdiyi günah əməlləri bir-bir tedad qılıb zarü pərişan halda rəhmi çox olan həqqdən məğfirət diləyir.

Bəli! Əyyami-cavanlıqda az adam tapılır ki, həyatın qədrini bilib, onu bishudə sərf eləməsin və şairin zəbunu pərişan halını pirlik mövsümündə öz vücudunda hiss eləməsin, hirs, tamah, hübbi-cahü mərtəbə, hübbi-malü miknət, ləhvü ləbə, büğzü ə davət, məniyyət, sərkeşlik, büxlü həsəd və zülmü sitəmə adət və sair övsafi-zəmimə və əxlaqi-rəzilə ki, cümləsi avamlıq və cəhalət nəticələridir, cismü ruhumuzu bir növ zəbtü təsərrüf edibdir ki, həqqü həqqaniyyətdən, insafı mürüvvətdən və əsl bəşəriyyət və insaniyyət nə olduğundan bilkülliyyə qafıl və bixəbərlik.

Ancaq axır nəfəsimizdə qəflətdən gözümüzü açıb, ölümü önməzdə görüb xövfü əndişəyə düşürük və şairin dili ilə bu günə tövbə və istiğfar eləyirik. Əgərçi axırkı peşmanlıq fayda verməz, vəli tövbə və inabədən başqa bir çarəmiz yoxdur.

CƏFƏRQULU XAN “NƏVA” TƏXƏLLÜS

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmməd-həsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatırını əziz tutarmış və özünə onu vəliəhd tə'yin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində – ki, tarixi-məsihiyyənin 1806-ci sənəsinə mütabiqdir, – Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim tə'yin olundu.

Mə'lum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatında aşkarən varişlik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmanı ki, imperatorun fövqdə zikr olunan fərmani yetişdi, Cəfərqulu xan mə'yus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir kündürət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirler işledisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub “göz-dustağı” halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

Cəfərqulu xan babası İbrahim xan kimi dilir, rəşid, qəviheykəl və pürhünər bir zat imiş. Əhli-zövqü şövq olduğu üçün vaxtını işrətdə keçi-rərmiş, tar-tənburu, çəng-çağanı, mütrib və müğənnini dost tutarmış. Qapısında İran padşahları kimi pəhlivan və nər güleşdirmək, qoç döyüşdurmək, kəndirbaz oynatmaq, hoqqabaz saxlamaq adəti və xoşagələn işlərdən hesab olunarmış. Vəli o sıfətləri ki, “Riyazül-aşıqin” sahibi möhtərəm Məhəmməd ağa Müctəhidzadə xani-mərhumun haqqında ya-zıblar, dürüst deyil. Belə ki, Müctəhidzadə cənabları yazır: “Bu mənbeicüdü səxa və mə'dəni-feyzü əta ki, xani-nəvali və süfreyi-ehsani əgdü işa və sübhü məsa məcmə'i-füqəra və mövqeyi-məsagin və züəfadır, təlli-xakistəri mətbəxi-cudindən atılan xakistər və əncümü əxtər onun ad qazanan olan qüduri-rasyatının zirindən çıxan şərarə və əxkərdir. Naminami və ismi-giramisi cənnətməkan və xüldəsiyan Cəfərqulu xani-mərhum ki, Məhəmmədhəsən ağa Cavanşirin şibliidir”... i.a.⁴⁰¹

Bu müqəddimə xilafi-haqqı savab və bir növ biməzmun ibarələrdir ki, bunları yazmaqdan müəllifin əsl muradı nə olduğunu anlaya bilmədik. Bu qədər tə'rif və tövüsifə nə hacət?! Bu qədər mübaliğə və ifrat nə lazım?! Bu boş ibarələr ancaq kəlamı etibardan salır. Hər şəxsi öz sıfəti ilə yazmaq, bildirmək yaxşı deyilmi?!

Xani-məzkuru görüb-eşidənlərin rəvayətinə görə, onun süfreyi-ehsanı məcmə'i-füqəra və mövqeyi-məsakinü züəfa olmayıb, bəlkə lotupotu yiğincığı, oyunbaz, quşbaz və şəbədəsazi-məhəlli olubdur. Onun “mənbəi-cudü səxa və mə'dəni-feyzü əta” olduğuna dəxi şübhə çoxdur. Necə ki, onun şə'nində mərhum Qasim bəy Zakir Mirzə Fətəli Axundzadəyə yazmışdı, onun vücudu yuxarıda yazılın sıfətlərdən ari və bəri imiş. Budur Zakirin yazdığı şeirlər:

Çoxların qılıbsan çörəyə möhtac,
Axtarır, tapılmaz dərdinə əlac;
Fir'onü Hamanü Zöhhakü Həccac⁴⁰²
Ola bilməz ola sitəmkar səndən.

Bəd'ətin yandırıb qövmü əshabi,
Müşküldü götirek bu zülmə tabi,
Düşüb Cəbrayıllı, Maralyan, Babi,
Horadız, Qoyucaq* dərbədər səndən.

Zülmü sitəminlə aləm dolubdur,
Əhli-beytin rəngi-ruyi solubdur,
Neçə rövşən xanimanlar olubdur
Şəbi-yelda kimi tırəter səndən...

Çox ehtimal var ki, Zakir dəxi xani-mərhumu təzmim etməkdə mübaliğə etmiş olsun və bir növ qərəzi-şəxsi ucundan həddi-e'tidaldan çıxsın, amma bilmərrə bu sözlərin doğru tərefini də inkar etmək olmaz, bir halda ki, əvvəl vaxtlarda Zakir Cəfərqulu xana yavuq imiş və onun əxlaqü ətvarına dürüst bələd imiş.

Cəfərqulu xan həştad ildən artıq yaşayıbdır və hicrətin min iki yüz həştadıncı⁴⁰³ illərində vəfat edibdir. Təb'i-şə'rriyyəsi dəxi var imiş. Fars və türk lisanında bir neçə əsərləri vardır.

Tamahkar və halvaxor bir mollanın barəsində bu şeirləri yazmışdır:

Ey oşore-kəcgərdəna danəm çə xahi kərdəna,
Gərdənderəzi mikoni əz bəhre-həlvaxordəna.

Çon sobh xizi, quş kon çon morde bini cuş kon,
Xurcinra bər duş kon əz bəhre-həlvaxordəna.

Bər xane-rəbbol-nasra əz sər məbər vəsvasra,
Por kon çənaqo tasra əz bəhre-həlvaxordəna⁴⁰⁴.

* Maralyan, Horadız, Qoyucaq – Qarabağda Cəbrayıllı mahalında xani-məzkura mütəəlliq kəndlərin adlarıdır

Bə'ziləri bu şeirləri Cəfərqulu xana isnad verirlərsə də, biz yəqinən təsdiq edə bilmərik. Xanın Aşıq Pəri ilə dəxi bir necə mükəlimələri və məktubati-mənzumələri vardır və lakin onların çəndan əhəmiyyəti yoxdur ki, burada yazılışın.

Kəlamından məşhuru Şuşa qazisi Mirzə Əbdülfəsəmin haqqında yazdığı qəsidədir ki, eynilə burada dərc olunur:

Matəmi böylə tutarmış məgər adəm, qazi,
Edə lə'nət ona bəs sahibi-matəm, qazi.

Sən necə zamin olurdun, kişi, dava olmaz,
Bu sözü rus yanında dediniz həm, qazi.

Siz məgər halını öz əhlinizin bilməzsiz,
Zərrəcə bəd əməlindən eləməz qəm, qazi.

Özgə davada olan kəslər alır simü zəri,
Qırdırır işşəlini müftü müsəlləm qazi.

Zahirən qələlinin qətlə gedərdi nisfi,
Olmasayı aralıqda yenə Rüstəm, qazi.

Daima vəz eləyir xalqa ki, ehsan eləyin,
Özü heç dışqarı verməz ola gər nəm qazi.

Daş daş üstə belə Şişədə durmaz hərgiz,
Bə'zi işlərdə əğər olmasa ə'ləm qazi.

Adını molla qoyan xalqa deməz rast yolu?
Onların dərdi edibdir qədimi xəm, qazi.

Unudurlar hamısı tarı, peyəmbər əmrin,
Gər aralıqda ola söhbəti-dirhəm, qazi.

Bir para vaxt danışmaq bizə lazımdır, leyk
Bir para vaxtda yekdir ola əbkəm qazi.

Demişəm mən sənə heç vəqt inanma xalqa,
Bə'zi övqat eşit pəndimi kəm-kəm, qazi.

Bundan artıq nə yazım dərdi-dili, mövlana,
Deyərəm baqi sözümü səni görsəm, qazi.

Cəfərqulu xanın qaziyə xitabən yazdığını bu kəlamına səbəb mahi-məhərrəmdə qalalıların arasında dəstəbaşı olmaqlıq və yainki cüz'i bir şeyin

üstündə vüqua gələn dava və çırışma olubdur ki, neçə adamlar nahaq yerə qətlə yetişibdir. Yəqin ki, qaziyi-şəhr divan əmələcatına söz verib zamin olubdur ki, dava-şava düşməz, vəli öz əhlinin öhdəsindən gələ bilməyib, rəfi-mücadilə və mübahisədə aciz qalıbdır və yankı kəsrəti-təmədən tərəfgirlik edib, mücadiləyə bir növ özü səbəb olubdur. Necə ki, xanın kəlamı buna şəhadət verir:

Sən necə zamin olurdun, kişi, dava olmaz,
Bu sözü rus yanında dediniz həm, qazi.

Siz məgər halını öz əhlinizin bilməzsiz,
Zərrəcə bəd əməlindən eləməz qəm, qazi.

Özgə davada olan kəslər alır simü zəri,
Qırdırır şışelini müftü müsəlləm qazi.

Cəfərqulu xanın bu kəlamı müasiri olan Qasim bəy Zakirə – ki, Qarabağın ən müqddətir şairi hesab olunur və onun haqqında atidə zikr olunacaqdır, – tə'sir eləyir və övsafi-qazini ol mərhum dəxi də mükəmməl vəchdə və istehza səbkində nəzmə çəkir.

Kəlamı-Zakir:

Eləyibdir nə günəh heç nə bilməm qazi.
Xəlq arasında olubdur belə mülzəm qazi.

Yaradıbdir onu ol xalıqi-əşya bieyb,
Darı-dünyada bu surət tapılır kəm qazi.

Qazi hər yerdə olur biməzəvü bədhərəkat,
Şükri llah ki, bu həm baməzədir, ham qazi.

Qələmi tiği-düsərdir, özü mərdi-rəhi-din,
Daima Şeyxi⁴⁰⁵ ilə cəngə müsəmməm qazi.

Səri-ə'dadə firıldar çomağı bərqasa,
Necə ki, mərəkədə şəşpəri-Rüstəm qazi.

Nari-qəhri əridir mum kimi fuladi,
Küreyi-nəfsi-dərunə verə ger dəm qazi.

Kimdi yanında onun Əliqulu, Əbdürəhim⁴⁰⁶,
Kuhi-Əlbürsü yixar çün toxunan dəm qazi.

Dəhrdə Şişə olur səngi-cəfadən eymən,
Ola bir şəhrdə bu tərzlə möhkəm qazi.

Mə'dəni-cudü kərəm, caygəhi-əmnü əman,
Əldə Nuşirəvan, bəzldə Hatəm qazi.

Füqəra dövri-sərayində bəsani-halə*,
Nəqdi-chəsani Qarabağə çü şəbnəm qazi.

Qələt etdim, bu sözün yoxdu vüqun hərgiz,
Qorxuram cəmdəyimə tūf deyə aləm, qazi.

Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dışraya verməz yenə bir nəm qazi.

Qazi oldur ki, qala əqli-vilayət qəminə,
Nə ki, aləm həmə qəmgin ola, xürrəm qazi.

Onda mən gördüyüümü görmüşəm, indən beylə –
Etmezəm taət ona gər ola qibləm qazi.

Haradan göldi bular, eylədilər xəlqi xərab,
Biri der müctəhidəm, biri müsəlləm qazi.

Atlanıb biri çapar Təkləyə day, danə üçün,
Biri də şamü səhər talibi-dirhəm qazi.

Yay gedər Fingiyə zövq etməyə, qış Qaynağə**,
Bir deməz hic gəlir mahi-məhərrəm qazi.

Qazi lazımdı deyə məhkəmədə şər'i-nəbi,
Nə ki göst edə cahanı, minib ədhəm qazi.

Təbrizin ağrı ucuz, miri-vilayət qafil,
Hər əlis-bey deyəni qıldı müəmməm qazi.

Dəxi divani-rəiyyət belə getsə, qalmaz,
Bu Qarabığı edər cümlə mükərrəm qazi.

Xışü əqvamına mu qədri tərəhhüm qılmaz,
Dəmbədəm xalqa oxur sileyi-ərhəm qazi.

Sabiqən böylə deyildi, olub indi birəhm,
Həzrəti-xanə olandan bəri məhrəm qazi.

Çox adam var idi nəzm ilə e'da eyləməli,
Xahişi-xanə görə düşdü müqəddəm qazi.

* Halə – bə'zi vaxtı ay ətrafında zühur olan nurani dairəyə deyilir

** Fingi və Qaynaq – yer adlarıdır

Çünki divanəyə yoxdur qələm, ümmidim var
Əfv edər cürmümü, gər üzünə söysəm qazi.

Dastani-Əmiraslanı bu gündən böylə –
Başlaram, fikrim əgər olsa fərahəm, qazi!

Hər iki kəlamdan mə'lum olunur ki, ruhanilərimizin qüsür və nöqsanı hər bir əsrü zamanda əhli-mə'rifətlərimizin nifrət və tənqidlərinə bais olub, onları təzmim və təsyib qılıbdar. Xüsusən, məsnədi-qəzavətdə əyləşən alicənabların hirsü tamahı, dünyagır və biəməl olmaqları cümlədən artıq üdəba və şüəra zümrəsinə tə'sir edibdir. Necə ki, Cəfərqulu xan burur:

Daima vəz eləyir xalqa ki, ehsan eləyin,
Özü heç dişqarı verməz ola gor nəm qazi.

Zakirin bu mətləbə dair yazdığı şeir bundan da gözəl və pürməzmundur:

Şişənin simü zərin doldurasan xanəsinə,
Şişəvəş dişraya verməz yenə bir nəm qazi.

Bu kəlamda cinas vardır. Əvvəlki misrada “Şişə” Şuşa qalasından ibarətdir ki, sabiqdə Qarabağ xanlarının paytaxtı hesab olunurdu. İlkinci misrada yazılın “şişə” məhz şişənin özündən – sürahidən ibarətdir ki, onun içində hər nə töksən yenə dişqariya nəm verməz.

Cənab qazi dəxi nə qədər öz xanəsinə Şişə xalqının simü zərini və səir əmvalını doldurur isə, yenə də doydum deməyib, xaricə və ətrafında olan füqəra və məsakinə zərrəcə rəhm eləmir və bir möhtacın ehtiyac və zərurətini rəva qılınır. Necə ki, bu barədə mərhum Qasım bəy başqa bir kəlamında buyurmuş:

Molla nə molla, əsiri-şikəmi-əndər piç,
Qazi nə qazi ki, sir olmaz içə ümmanni.

Bəli! Dəryalar kamına çəkib sir olmayan və heç bir şeydən gözləri doymayan ruhanilərdən milləti soymaqdan qeyri daha bir təmənna və çəşmdaşlıq ola bilmez!..

Necə ki, yuxarıda zikr olundu, sabiqdə Zakirin xatiri Cəfərqulu xanın yanında əzizmiş və aralarında zərafət varmiş. Bir dəfə Zakir xanın hüzuruna gedir və nə tövr olursa, onun başmaqları xanın sarayında oğurlanır. Şair mə'yusanə evinə qayıdır bu həcvləri xidmətkarlar böyüyü Bəylər bəyə yazır:

Bəylər, nə layiqdi xan qulluğuna
Bir kəs atlı gedə, piyadə galə?
İldə bir yol düşür mənim güzarım,
Vay onun halına ziyadə gələ.

Böyüün dərində lazımdı dərman,
Axşama dək ola bəndeyi-fərman,
Təmənnasız gələn olur peşiman,
Gələ gör bir adəm murada gələ!

Oğruluğa əcəb olubsuz mö'tad,
Həmrəhi-birahın dad əlindən, dad!
Gedəndə şad gedər, gələndə naşad,
Hər kimsə ki, sizin bərbada gələ.

Gelməyən adama deyirsiz: gəlin!
Müşküldür qayıtmaq ayağı yalın,
Mən yenə qıvrığam, Adığözəlin⁴⁰⁷
Gərək dalışınca erradə gələ.

Məsəli-məşhurdur: "Quş dənə gedər",
Sizdə bir nəf' yox səvayı-zərər,
Gelməz o qapıya heç kimsə məgər
Horadiz, Qoyucaq fəryadə gələ.

Bundan sonra girən xanın evinə
Gərək başmaqların soxa cibinə,
Ya keçirə saf otağın dibinə,
Nə isə, mühəyya, amadə gələ.

Lazımdır tərəddüb xeyirdə, şərdə,
Ədalət üzünə çəkibsiz pərdə,
Bir təziyə olsa, xudanəkərdə,
Gümanım yoxdur ki, molla da gələ.

Bir adam tə'yin et asitanaya,
Yaxşını-yamanı gerçək tanıya,
Nə eşiyə, nə də qəhvəxanaya
Qoyma hər yetən ... gələ.

Onun bu cavabında Cəfərqulu xan Zakirə yazmışdır:

Qasım bəy, adətdir, xan qulluğuna
Bir kəs atlı gəlsə, piyada gedər,
Mən deyiləm, aləmdə var, eldə var,
Belə cüz'i işlər arada gedər.

Burada bir başmaq olub zərərin,
qələm alıb yazdır zəmmən bu dərin,
Zalım, yoxdur məgər sənin xəbərin,
O dərdən kim, aləm fəsada gedər*?

İndi belə görmə Adığözeli,
Səndən qıvraq idi onun əzəli.
Hər zaman ki, durub yola düzeli,
Yenə bədov atdan ziyyada gedər.

Gədə, saf azıbdır əməlin sənin,
Mədənisən təqəllübün, fittənin.
Sən neçün bilməzsən, bağlı gələnin
Ayağı açılıb piyada gedər?!

Oğlan, lap çıxıbsan sən əndazədən,
Neylər, hələ gedəcəksən yazədən,
Köhnə oğurlandı, tikər tazədən,
Bir adam yollarım ustadə, gedər.

Necə ki, sabiqdə bu barədə mə'lumat verildi, Mehdiqulu xan ilə Cəfərqulu xanın mabeynində bügzü ədavət var imiş.

Cəfərqulu xanın Mirzə Fətəli Axundzadə ilə dəxi ülfət və aşinalığı var imiş və aralarında zərifanə irsalü mərsulları olubdur. Bunlardan bir namə ki, Axundzadə xani-müşarileyə yazıb, Adolf Berjenin Leypsiq məcmuəsinə daxil olubdur. Haman namə belə başlanır:

Hacıqulu səndən, ey tacı-sərim,
Ziyadə-ziyadə xürrəm olubdur.
Söz veribdir sizə Kruzenştern⁴⁰⁸,
Poçotniklik işi möhkəm olubdur.

Bu məktubu eyni ilə Mirzə Fətəli Axundzadənin tərcüməyi-hali bəmdə dərc etməyi münasib gördük⁴⁰⁹.

Fars dilində yazılmış əsərlərdən bir məktub Mirzə Haqverdi “Səfa”⁴¹⁰ təxəllişə və mahi-məhərrəmin yetişməsi münasibəti ilə inşad etdiyi təcibəndən bir bənd “Riyazül-aşiqin”dən iqtibasən burada dərc olunur.

Cəvabi-Mirzə Haqverdi Səfa:

* Aləm fəsada gedən dər – yəqin ki, Mehdiqulu xanın dərinə işaretdir

Suye-yarane-vəfa bişə səlami darəm,
Qəllü dəllə əcəb torfe kəlami darəm,

Rox nemipüşəm əz in ərz konəm ferzol-eyn
Çon ke, dər pişə-şoma şohrətə-tami darəm.

Gərçə matimo piyade ze çenin gərdeşə-çərx,
Əsb dozd bordeve dər dəst locamı darəm.

Nist dər Şişeye-ma fərq həlali ze həram,
Gər qəbuləş bekoni, Rəxşə-xoramı darəm.

Şəhərəzədə mən həmə şuxisto nə sedq, səfa,
Bər mətərsid ke, əz kəlməye-la midarəm.

Ey Nəva, gər nəkonı razi bedan qazira,
Ba to ta ruze-cəza bəhse-modamı darəm⁴¹¹.

* * *

Mahe-məhərrəm amado por şod deləm ze ah,
Dude-deləm gereft roxe-çərxo mehro mah.

Çon əbre-noubəhar fələkra əhate kərd,
Çəndan ke, dər fələk bəməlek minədarəd rah.

Cəbrail əz tərəddode-əflak baz mand,
Qofta biheyrəti ke, xodara, tora pənah.

Aya çə şod ke, çake-kəriban nəmud sobh,
Puşide şəb lebase-əzara be bər siyah.

Aməd neda ze hatefe-ğeybi ke, ya əmin,
Bengər bedəşte Kərbəla, suye-qətləgah.

Emruz ruze-qətle-Hoseyne-ibn Mortəzast,
Emruz ruze-matəmə-məcmue-ənbiyast⁴¹².

Mərhüm xanın yuxarıda dərc olunan nümuneyi-asarından, – xah türki olsun və xah farsı, – onun xoştəb’ bir şair olduğu görünür.

QASIM BƏY “ZAKİR” TƏXƏLLÜS

Qasim bəy Zakir Qarabağın mümtaz nüçəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağıdadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.

Qasim bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində – ki, tarixi-məsahiyənin 1784-cü sənəsinə mütabiqdir, – Şuşa şəhərində. Tə’lim və tərbiyəsi haman şəhərdə olubdur. Öz əsr və zamanının övsafı əhvalına görə çəndən elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.

Məhəlli-süknası yay fəslində tanyaq və ya Şuşa qalası olarmış. İlin sair fəsillərini özünə mütəlliq Xızırıstan⁴¹³ qəryəsində keçirəmiş. Qasim bəyi görənlərin, o cümlədən mən fəqirin atası mərhum Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli, uca qamətli, zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngə mail gözləri var imiş. Simasından, hərəket və süknasından asarı-nəcabət və rəşadət görünərmış. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çıxlarını özünə mail edərmiş və o danışanda qulaq asmamaq olmamış. Bir az tündməzəc olduğu üçün tərpənişində dəxi çapüklük görünərmış. İnsaf və mürüvvədən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığlı tez sönüb tövbə və istigfar edərmiş. Adəti halında ziyadə xoşxülq, həlim, rəhimli və mürüvvətli bir adam imiş, sahibi-əqlü tədbir. Buna şahid şairin öz kəlamı da ola bilər:

Tanır məni məcmuyi-otuz iki Cavanşir,
Bir mərdi-xoşəxlaqəmə həm sahibi-tədbir.

Rövşəndi qamu aləmə zatımda xudavənd
Xəlq eyləməyib mu qədəri hiyləvü təzvir.

Eyməndilər əzbəs ki, olub ram, rəm etməz
Gördükdə məni badiyədə ahuyü nəxcir⁴¹⁴.

Əl vurmazam əsla sıpəri-dəfi-bəlayə,
Yağdırısa kamandar fələk qəsdimə sə'd tir.

Və lakin belə gözəl xülqü və xoş rəftəri və təbiətində olan müləyimət və təvazö və həmçinin onun əqli-səlimi və hüsni-tədbiri onu xəta və bə-ladan eymən saxlaya bilmədi.

Şair bir işdə müttəhəm olub – ki, təfsili aşağıda zikr olunacaqdır, – çox böyük bəlalara və cəfalara giriftar oldu və əgər bə'zi alınəsəb və alihimmət və qədirşunas möhtərəm şəxslər Zakirə lazımı kömək göstərməsə idilər, yəqin ki, şair dəxi də ziyyadə fəna hala düçər olub, Qazax şairi Mustafa ağa Arif kimi cani-əzizini Rusiyanın soyuq və qarlı çöllərində puç və zay edəcək idi.

Əhvalat bu üzrədir ki, Qasım bəyin qardaşı oğlanlarından bir nəfəri – Behbud bəy ismində qaçaqlığa və quldurluğa qurşanıb, Qarabağ vilayətində bir çox şuluqluq və binizamlıq və fəsad törədir. Bir neçə həsud və bədxahların təhrik və iğvəsi ilə ol vaxtin divanbəyisi Qasım bəydən müştəbeh olub, ondan şaki və mütalibəçi olur və Behbud bəyin qətl və qarətində Zakirin uşaqları da müttəhəm olunur⁴¹⁵.

Ol vaxtin divanbəyisi knyaz Tərxanov⁴¹⁶ xeyli kuşış və tədbirdən sonra Behbudu həlak etdirir; evini və malını dağıdırıb tar-mar elədir və Mustafa bəyi – ki, Behbud bəyin qardaşı idi, – bir neçə adamlar ilə əsir edib Şuşa qalasına göndərir (sonradan haman Mustafa bəyi Tərxanov iş-qola qoyub, ona tə'lim və tərbiye verdiribdir).

O neçə adamlar ki, müttəhəm olunmuşdular, onların içində mərhum Qasım bəy dəxi var imiş. O pişnəhad etdiyi sübut və dəlayilə ümənayı-dövlət mülətəfit olmayıb və onun haqqında bədgüman olub, özünü və oğlu Nəcəfqulu bəyi və qardaşı oğlu İskəndər bəyi Sibiryaya göndərməyə qət'i suretdə hökm verir, əyalü ətfalını Şuşa məhbəsxanasında dustaq, malü əmvalını tarac etdirir, Xızırıstan kəndini dağıdırıb zir-zəbər qılırlar.

Bu zülmü şərarət və xilafı-qanun işlər Zakirə həddən ziyyadə tə'sir edib, onu pərişan və digərgün eləyir. Bir tərəfdən illər ilə cəm qıldıqı mal və dövlətinin tarümar olmağı, digər tərəfdən əbəs yerə hörmət və abrunun getməsi, düşmənin tə'nü şəmatəti yazıq kişinin yüz illiyini geri salır.

Bu böyük müsibət Zakirə üz veribdir məhərrəm ayında hicrətin 1272-ci⁴¹⁷ tarixində. Ol vaxt şair müsinn halında imiş, ömründən altmış yeddi il keçir imiş, Cənab Nəvvab öz “Təzkirə”sində və cənab Məhəmməd ağa Müctəhidzadə “Riyazül-əşiqin”də sinnü salı tə'yində bir növ səhv etmişlər⁴¹⁸. Hər halda Zakir altmış beş sinnində vəfat etməyibdir və tarixi-vəfati 1271-ci⁴¹⁹ sənədə olmayıbdır, ondan çox sonra vaqe olubdur⁴²⁰. Buna şahid Zakirin öz kəlamıdır. Başına gələn müsibəti gözəl bir tərkibbənddə bu minval nəzmə çəkib zalimlərdən şikayət eləyir:

Bu mahi-məhərrəmdə dü si həft mana sal,
Müddətdi ki, pərqu kimi əbyəzdi pərə bal.

Şahiddi xudavəndi-tələlavü təbarək,
Tərpətməmişəm mən sükəni-nahəqə saqqal.

Haşa yetirəm bir kəsə asibü məzərrət,
Gər eyləməsin bu sözümə bavər, o jurnal!

Ta gördüm o bədbəxt* olub hemrə'yi-gümrah,
Halatı müfəssəl yazıban eylədim irsal.

Labüb qalıb ondan sora döne-dönə etdim
Tərgib onun dəfinə bu zalımı filhal.

Guş eyləməyib pəndi-xirədməndi o nakəs,
Axır qoşulub bir-birinə bir neçə cübhal.

Hər kimə düçər oldu, tutub basdivü kəsdi,
Verdi özünü künçə tamam murovi-mahal.

Beş-altı kəm-alat cavan ilə olurmu
Hifz edə vilayati məni-piri-bədiqbal!?

Düşmən sıpəhi tək bir obanın yoxu varın,
Bir həftə qalıb eylədi möcmiuunu pamal.

Ərradəyə yiğdirdi qamu əhlü-əyalı,
Səqfi-fələyə çıxdı o gün naleyi-ətfal.

Həccacü Ömrə-sə'd deyildi belə birəhm,
Ol ... bicliyinə hiç yox işgal.

Bəd kar həramtuşədən əsla iraq olmaz,
Bic olmayanın zülmü olur, bu sayaq olmaz!

Şairin sözlərindən belə anlaşılır ki, biçarə öz bədbəxt bəradərzadəsini – yə’ni Behbud bəyi düzlüyü irşad edib, nə qədər ona öyünd və nəsihət vəribəsə də ki, pis yoldan daşınşın, mərdüməzarlıq etməsin və xalqa zülmü və sitəmi rəva görməsin, amma mərhumun nəsihəti xudsər və bişərm Behbuda əsər etməyibdir və axırda Zakir naəlac qalıb, əhvalatı müfəssələn yazıb lazımlı olan yerə göndəribdir.

Və lakin divan əmələsi Behbudun qorxusundan murovi-mahal ilə qaçıb özlərini künçə verirlərmiş. Bu tamahı çox, hünər və cür’əti yox olan divan qulluqçularının barəsində haman tərkibəndində belə yazıbdır:

Gün kimi tutub aləmi bu şöhrəti-bica,
Divan əmələcatına yox əldidə həmtə.

* Bədbəxt - Bebud bəyə işaretdir

Vallah, yalandır, dəxi billah, yalandır,
Şol söylənən əhval quru ismdir əmma.

Keyfiyyəti-mə'lumdən ötrü mən özüm də
Bir neçə bilədi elədim seyrü təməşa.

Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət
Verməz bir içim su sənə ta almaya dərya.

Simü zər ilə doldurasan ta gərək ovcun,
Ondan sora zahir qıla şayəd yədi-beyza.

Suzü təbişi-narı-səqər gərçi yamandır,
Əhli-qələmin gəl-gedinə bənzəyə haşa!

Yeksər həmə təmmavü bədətvarü dilazar,
Bunlar kimi məxluq cahan içrə yox əsla,

Hər kimsə ki, düşdü tora, müşküldü xilası,
Çəkməzlər əl ondan, şirəsin sormayalar ta.

Hər nəfsə nüzuli-mələkül-mövt nə hacət,
Bəs ariz üçün vədeyi-fərda, pəsi-fərda.

Düşməz buların səmtinə ta ruzi-qiyamət
Təklə Hacı Qurbani görən kəs dəxi qəta.

Tutmuşdu Qarabağı zərü simü dəvəbi,
Tapmaز minə bir yabı gedə qonşuya hala.

Divan demə, hərgiz buna kim, afəti-candır,
Mən söyləmədim, nola ki, məşhuri-cahəndir.

Tərkibbəndin bu bəndində Zakir divan əmələcətinin qüsürunu şairə-nə zikr edib, onların əvamün-nasə etdiyi zülm və sitəmi göstərir. Burada cayı-təəssüf və heyrət budur ki, altmış-yetmiş sənə bundan irəli divan xidmətçiləri xəlayiq ilə nə növ rəftar edirmişlərsə, indi o gunə rəftar etməkdədirler. Bu müddəti-mütəmadiyədə – ki, az qalıbdır tamam bir əsr etsin, – onların əxlaq və adabında bir təbəddülət, bir tərəqqi əsəri müayı-nə olunmur.

Zahirdə ədalət və sədaqət mə'murları və zakon tərəfdarları adlanır-dıllarsa da, əsl həqiqətdə əhli-zələmədirler. Şügl və sən'ətləri şərarət və fəsad töretməkdir, xilafı-qanun və ədalet işlər etməkdir. Hər qism fənn və fürçələri xalqın malını yemək və özünü avamlıqda saxlamaq dairəsin-

də işlənir. Dəryalarca verməsən, bir içim su almaq sənə müyəssər olmaz; qızıl və gümüş ilə ciblərini doldurmasan, işin yeriməz və muradına çatmazsan. Onların tamahı həzrət Əli-Zülfüqarından kəskinraqdır. Bədbəxt o kimsənədir ki, onların toruna düşə. Onun tamam şirəsini çəkməmiş, onu xilas etməzlər. Təkləli Hacı Qurbanın gününə salmayınca yaxasından əl çəkməzlər. Necə ki, bir vaxt onun mal və dövləti bütün Qarabağı tutmuşdu, amma indi divan toruna düşəndən bəri bir yabı da tapmir ki, minib qonşuy getsin.

Hər şeydən bədtəri və ürək sixintisi verəni əhli-qələmin get-gəli fərda pəsfərdasıdır. Ərizəsi üçün bu get-gəl nüzuli-mələkül-mövtədən bədtərdir. Odur ki, şair dəruni-qəlbdən onların haqqında deyibdir:

Divan demə, hərgiz buna kim, afəti-candır,
Mən söyləmədim, nola ki, məşhuri-cahandır.

Divan əmələcatının hücumundan sonra Zakir keçir o şəxslərin zəmmiñə ki, onun bu bəlalara düşər olmasına öz səltənətləri ilə filcümlə bais olublar və onlardan, xüsusən, birisinin ki, fəsadçılar babasıdır və şair ilə onun şəxsi ədavəti var imiş, belə nəzmə çəkir:

Bir kəs yüz ola arifü danavü xirədmənd,
Hər ləhzədə təsnif qila qafiyeyi-çənd.

Çün dövr qarışdırı, dəxi yadına düşməz
Ətfalü əyalinin adı, fikr edə hərçənd.

Bir neçə zamandır ki, məni dami-bəłası
Ol zalimi-birəhmin edib Bakidə pabənd.

Seyr eylədim əlminnətü-lillah neçə şəhri,
Qalıbdı həmin Tabasaran, Ağqoşa*, Dərbənd.

Heyhat, ədavətdə deyəm bir kəsə böhtan,
Yox məndə kəlambaz süxən, tariyə sövgənd.

Bu ... xəlqi-cahan içrə tapılmaz,
Cəhlü həsədü büxldə nə mislü nə manənd.

Bişübhəvü şək töxmi-dəlü divdürür bu,
Haşa ki, doğa növ'i-bəşərdən belə fərzənd.

* Tabasaran və Ağqoşa – Şimali Qafqazda yer adlarıdır

Göndərmək ilə iki uşağı, səni tarı,
Qüttai-təriqə bu nə ibrətdi, bu nə pənd?!

Xətm oldu bizo, düzdi-vilayət kefə baxsın,
İymirli, Dirağırdə, Səfikürdi, Şixavənd.

Həqqə, əvəzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın* yerinə dağıldı bizim kənd.

Məşhur məsəldir ki, düşər qarə gəzən kəs,
Ev yixanın evin yixar, əlbəttə, xudavənd.

Çox zarü təzərrö' eləmə, eybdi, Zakir,
Təqdiri-qəzayə gərək adəm ola şakir!

Hər şeydən artıq şairin halını mütəğəyyir edən, onu qeyzü cuşa gəti-rən, onun nazik təb'inə təhrik verən düşmənlerin bəşəştəti və əğniyanın şəmatəti olur. Cümlənin günahı, qüttai-təriqin törətdiyi fəsad və şərarət şairin övladına isnad, əqrəbasına xətm olunur. Bundan sonra daha əhli-zələmə keyfə baxsın, yolkəsənlər şad olsunlar:

Həqqə, əvəzi-çaqqala baqqalı boğarlar,
Doyranbasanın yerinə dağıldı bizim kənd.

Oğrular safə çıxdı, doğrular fəlakətə düşçər oldu. Atalar sözünün mis-daqınca: Oğru elə bağırdı, doğru bucağa girdi”.

Bu hüzngötirici hal və keyfiyyət indi də bizim bu nizamsız və əsassız zəmanəmizdə kəsrət il ittifaq düşməkdədir.

Zakir müttəqi və müt'ədəyyin bir şəxs olduğu üçün özünə xitabən de-yir:

Çox zarü təzərrö' eləmə, eybdi, Zakir,
Təqdiri-qəzayə gərək adəm ola şakir!

Ol vaxtin hakimi Tarxan-Mouravov haqqında ki, onun hökmü bina-güzarlığı ilə şairin kənd-kəsəyi və mal-dövləti tarac və özü və əhlü-əyalı ilə əsir və məhbus olunmuşdu, – Zakir fars dilində suzişli və xeyli möv-zun bir tərkibbənd inşad qılmışdı. Bu tərkibbəndin bir yerində şair Qarabağ əhlinə dəxi filcümlə bir niş vurubdur və əhli-vətənin bivəfa və

* İymirli, Dirağırdı (Diylağırd), Səfikürd, Şixavənd və Doyranbasan Qarabağda Şuşa uyezdində kənd adlarıdır. Bunların əhalisi sabiqdə oğurluqla istihar bulmuş nadinc bir məxluq imişlər. İndi bir növ halal kəsbə məşğul olmaqla güzəran edirlər. Amma yenə də içlərinin oğrusu və əyrisi tükənməyibdir.

bietibar olmaqlarını göstəribdir. Öz əhli-vilayətindən şair həmişə şaki olub, dostu Mirzə Mehdiyə göndərdiyi bir namədə bu sayaq yazır:

Bizim kimi bir-birinin bədxahi
Tapılmaz, gəzəsən aləmi dahi.
Onun üçün qəzəb edib ilahi,
Xainik aşnaya, yada, əzizim!

Tarxanovun şə'nində yazdığı kəlamin bir bəndində Zakir əvvəlcə ona və zatına lən oxuyub, sonra qarabağlılara keçir:

Bedin zəşt əxlaqo tof!
Bedin rəsme-aino rəftar tof!
Bozorgi ke, başəd setəmpışe lən,
Əmiri ke, başəd cəfagər tof!
Əgər həmçənanəst Tərxaniyan,
Bər an qoume-nacenso mordar tof!
Zəhi pure-ərşəd ke, bər valideyn
Konəd kəsb xərvər-xərvər tof.
Bezat, beoulade-an naxeləf
Konənd aqəlan ləno hoşyar tof.
Əgər rast quyəm, bər u eyb nist,
Bəəhle-Qərabağe-biar tof!
Bezaher əniso bebaten xəbis,
Həme bəd del aşena yar, tof!
Ze əommaz in raz bayəd nəhoft,
Betərsom resanənd əxbər, tof!
Kəsi ke, nəhəd dəste-xod bər zəmin
Ze vey sər zənəd fetnehaye-çenin⁴²¹.

Əgərçi Mouravov-Tarxanovun hökmü və qətnaməsi mucibincə Qasım bəy Zakir və onun oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İskəndər bəy gərək Sibiryaya gedə idilər, vəli bə'zi sahibmənsəblərin və Gürcüstan nücəbalarının vasitəsi ilə, xüsusən sərdarın mütərcimi mərhum Mirzə Fətəli Axundzadəun köməkliyi ilə Zakir Sibiryaya göndərilmədi. Ancaq o, Bakıda üç-dörd ay gözdustağı halında qalıb sonradan vətəninə müraciət etdi.

Nəcəfqulu bəy və İskəndər bəy dəxi Sibiryada çox müddət qalmadılar. Onlar da bir az vaxtdan sonra vətənlərinə qayıtdılar. Əxşasi ki, Qasım bəyin vətəndən sürgün olunmasına səbəb olmuşdular, onun həcvinə layiq olub, qiyamətə kimi töhmət altında qaldılar:

Ço şaer berəncəd bequyəd heca,
Bemanəd heca ta qiyamət beca⁴²².

O həcvlərin bə'ziləri haqq isə də, burada zikr oluna bilməz, əzbəs ki, onlarda namərgub sözlər dəxi istə'mal olunubdur. Amma bir neçəsi keyfiyyəti-halı bəyan etmək üçün öz məqamında zikr olunacaqdır. Zakirin hər qisim əş'arü kəlamı mövcuddur – qəzəliyyat, mürəbbat, müxəmməsat, şe'r-i-müstəzad, tərkibbənd, tərcibbənd və sairə. Fars dilini dəxi mükəmməl surətdə bilmiş və bu dildə bir çox abdar şeir və qəzəlləri vardır.

Türk qəzəlləri var ki, Füzulinin qəzəllərinə bərabərdir. Müxəmməs və qafiyələri Vaqifinkindən əskik deyil. Amma asarü əş'arının cümləsin-dən artıq əhəmiyyətlisi və möişətimizə münasibətlisi Mirzə Fətəli Axundzadəyə, Qutqaşınlı general İsmayılov bəyə⁴²³, qubernator Mixail Petroviç Kolyubakina⁴²⁴, Rəhim bəy Uğurlubəyova⁴²⁵, Cəfərqulu xana, Baharlı Mirzə İsmayıla⁴²⁶, Zəngilanlı Məhəmməd bəy Aşıqə, Mirzə Mehdiyə və qeyri müəsiri olan dost-aşnalarına yazdığı məktublardır ki, cümləsi nəzm ilə açıq və sadə dildə yazılmışdır. Bu məktubatda dürlü məsəllər, zərif kinəyələr və müəmmələ kəlmələr vardır ki, azdan çox və nazikdən yoğun mə'nalar anlamاق gərəkdir.

Şair Bakıda əsirvar zindəganlıq edən vaxtı öz hali-dilini və başına gələn qəzavü qədəri Kolyubakinə yazıb, bicürmü günah iki nəfər zalim, bimürüvvətin hiylə və şərafəti ilə vətəndən dərbədər düşməsini bəyan edir.

Bilmək gərəkdir ki, ol vaxtları Kolyubakinin Bakıya qubernator olmaq sədası dəxi söylənilirdi. Və bu xəbər şairi bir növ xatircəm və təskinül-qəlb etmişdi. Budur Kolyubakinə yazdığı namə:

Səndən sora, ey tacı-sər, başıma
Gərdişi-zəmanə nələr gətirdi!
İki bimürüvvət ittifaq edib,
Vilayətə yüz şurū şə'r' gətirdi.

Qaçaqlıq binası edən tək Behbud,
Pişnəhad eylədim öz ərzəmi zud,
Tərəfgirlilik oldu axırda, nə sud,
Mənim doğruluğum zərər gətirdi.

Yüz ilin ocağın bicürmü günah
Eylədilər viran, vallahü billah!
Bu taleyi-zəbun, bu bəxti-siyah
Daim mənə xövfü xətər gətirdi.

Həştadə yetişdi sinnü salımız,
Bu dövlətdə ağarmışdı yalımız;
Getdi dövlətimiz, mülkü malımız,
Nəxli-təmənnamız kədər gətirdi.

Nücəba hörmətin gözlər nücəba,
Nasəza yaraşmaz böyüyə əsla;
Pədərindən deyil yəqin bil, amma
Hər kimse ki, nami-pədər gətirdi.

Ədalət var idi bundan əzələ,
Yaman yero yetib iş gələ-gələ;
Dirəxti-bəxtimiz, əfsus ki, belə
Vare-varə acı səmər gətirdi.

O kəslər ki, eyləmişdi xəyanət,
Əyleşib evində rahət, fəraqət;
Mənim uşaqlarım bivəchü cəhət
Gözlərindən xuni-cigər gətirdi.

Bundan əqdəm kimin olsa üsyamı,
Derlərdi vayenin sud kəssin anı;
Bilmirəm necoldu, o zakon hani?
Naçalnik zakuni-digər gətirdi.

Məzərrəti əfzun ədaləti yox,
Görünməyib əsla belə ...
Öz gəlməyinə məmnun idik çox,
Dalışınca keçəl Nəzər gətirdi.

Tutubdu aləmi zülmi-bihesab,
Müşküldür gətirmək bu möhnətə tab;
Köynük, Bilecəyi* etmişdi xərab,
Bizim kəndə ondan betər gətirdi.

Aşura günü tek bir səhər çağı,
Yığdı ərabəyə övrət-uşağı,
Şamə rəvan etdi bimürvət yağı,
Görən yaxa yırtıb, həzər gətirdi.

Əcəb əyyam imiş əyyami-sələf,
Gərək o günlərdə olaydıq tələf;
Çeyirtgə bir tərəf, dolu bir tərəf,
Şum qədəmi gəldi, şərər gətirdi.

İki namərd uyub biri-birinə,
Yetmək olmaz heç birinin sərrinə;
Lə'nət gəlsin ... pirinə,
Bəd binanı ... gətirdi.

* Köynük, Bilecək – yer adıdır

Adamda insafı mürüvvət gərek,
Quyruğun kəsməklə tula olmaz köpək;
İlan eti yeyib yerikdə bişək,
O madər ki, belə pəsər gətirdi.

Neçə gün söyləndi bu yerdə əhval,
Qubernator olur ol nikuxisal;
Malımız, mülkümüz müjdədir əlhal,
Hər kim gəlib doğru xəbər gətirdi.

Ey sahibi-şövkət, ey mə'dəni-şan,
Dadxahəm sizə, aman, əlamən!
Bu zülmü insana eyləməz insan,
Məgər ki, qəzavü qədər gətirdi.

Həmin bu məzmunda mərhum Zakir çərxi-kəcrəftardan şikvə və nalə qılıb, piranəsərlikdə vətəndən dərbədər düşməsini, şan və rütbəsinin puç olmasını, mal və dövlətinin badi-fənaya getməsini, oğrulara və quldurlara tay-tuş olmasını ürəkyandırıcı dil ilə dostu Mirzə Fətəli Axundzadəyə yazar. Bu məktub qarelərə dəxi də ziyanətə'sir edir:

Piranəsərlikdə çərxi-kəcrəftar
Eylədi vətəndən dərbədər məni;
Neyləmişəm. bilməm, dövri-zalimə,
İnidir düşəndə* bu qədər məni.

Qarabağ mülkündə mən bəxtisiyah
Bir ağ gün görmədim, Allaha pənah;
Saldı bəlalərə bicürmü günah
Bir neçə müfsidü töxmixər məni.

Mən bir piri-tənha, zülm bihesab,
Müşküldür gətirmək bu möhnətə tab
Yaman deyə-deyə eylədi xərab
Hamidan ziyadə üç nəfər məni**.

* Bu sözü iki cüre oxumaq olur, bir “düşəndə” – yə’ni gahda bir, gah-gah və bir də “dösündə” – yə’ni sinəsində məni bu qədər incidir.

** Bu üç nəfərin biri Mirzə Adığözəl oğlu Hüseyin bəydən və digəri Nəmirli Əmiraslan bəydən ibarətdir. Üçüncüüsü, çox ehtimal var ki, Cəfərqulu xana işarə ol-sun. Şair xanın adını açıq yazmayıb “Yekəpər” ismi ilə bir neçə məqamlarda onu müttəsəf qılmışdır. Əzbəs ki, Cəfərqulu xan böyük cüssəli və qəviheykəl bir vücad imiş.

Biri fasiq, facir, hədsiz zinakar,
Biri əyri-üyrü, xeyli nahəmvar,
Biri danişanda baş-ayaq atar,
Bir neçə it tutdu bixəbər məni.

Adəm idim, əbəs yere zay oldum,
Vilayət içinde men rüsvay oldum,
Oğrulara, quldurlara tay oldum,
Sanırdı xəlayiq peyğəmbər məni.

Dövlətlidən dövlət, kordan məzərrət,
Harda bihəya var, zatına lə'nət!
Süxənçin sözilə etdi aqibət
Pəsərimdən cüda bipədər məni.

Dövləti-alıdə ağarıb saqqal,
Bir xilafım yoxdu, bu mən, o jurnal;
Bir zaman gördüm ki, yazıbdı filhal
Qüttaütteriqə bərabər məni.

Yetmişində zurna çalmaq öyrənən
Gərək axırətdə çala ...;
Az qalib həştadi tamam edim mən,
Sən indi yazırsan əqli-şer' məni.

Yetmək olmaz hərcayının sirrinə,
Yalanı yeridir doğru yerinə;
Lə'nət oxur şərirlərin pırınə
Diyari-qürbətdə kim görər məni.

Hər kimin vilayətdə simü zəri var,
Yüz adam öldüro, həbsdən çıxar;
Yegənsiz^{*} danışmaq nə yanə çatar,
Bihörəmət eylədi simü zər məni.

Dərbilməzə dərdi-dili açınca,
Ruzigarın cəfasından qaçınca,
Namərd körpüsündən rahət keçincə –
Raziyam apara o sellər məni.

Kişi yoxdu, baxma çula-çuxaya,
Adam gərək dağa-daşa toxuya;
Getmə-getmə – deyib qoydu yuxuya
Axırda itirdi Yekəper məni.

* Yegən – pul mə'nasındadır

Dalınca deyiləm bir şüglü karın,
Bilmənəm dövrünü leylü nəharin;
Həvəsi-vüsalın, zövqi-didarın
Qoymaz yuxu yatam ta səhər məni.

Rəhi-müsibətdə keçmişəm candan,
Müxənnəsdir qorxan bir qaşıq qandan;
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!

Olmuşam Bakıda sakin, fəraigət,
Zövqi-təməsası misali-cənnət;
Ziyadə dərdisər, dəxi nə hacət,
Fəramuş eyləmə, müxtəsər, məni.

Bu məktubda şair öz təbii istiqamət və dəyanətindən söz açıb, hər qism dərd və bəlalara tab gətirməyini bəyan edir. Əgərçi şairin simü zəri yoxdur ki, onların köməyi ilə özünü safə çıxartsın, vəli o, təb'ən ənidir və heç bir vəch ilə özünə qəbul etməz ki, əksilib, dərdbilməzlərə dərdilini söyləsin.

Şair sinəsini ruzigari-cəfakarın oxlarına sıpər edib, naməndlərdən yetən köməyə əsla e'tina etməz:

Namərd körpüsündən rahət keçincə –
Razıyam apara o sellər məni.

Çul və çuxaya bəzənin zinət və sığal verənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mərdanə dava eləsin.

Şairə ariz olan bəla onu məğmun və pərişan etmir. Şair rahi-müsibət-də candan və başdan keçibdir. Bir qaşıq qandan qorxan, şairin əqidəsincə, adam deyil və paşadan, xandan dəxi onun bakı və ehtiyatı yoxdur.

O adamlar ki, düşmənçilik üzündən onu bəlalara və əziyyətlərə giriftar ediblər, belə güman etməsinlər ki, onu məğlub qılıbdar. Xeyr! Bu, böyük səhvdir!

Şair necə ki, ölməyibdir öz ali məqamında durub büxlü həsədlə iştihar bulan dənitəblər – ki, əqrəb misal yer üzündə qeyrilərə niş vurmaq üçün sürünlər, yuxarıdan aşağı həqarət nəzərilə baxır. O dənitəb'lər şairin müqabilində qorxaq tülüklə və çapqal misalında bir məxluqdurlar, şair isə xövfü hərasdan uzaq və kənar “şiri-nər” kimi bir vücuddur:

Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!

Ancaq şairi məhzünü məlül edən dusti-həqiqisinin, yə’ni mərhum Mirzə Fətəli fəraqıdır ki, ona dair yazmışdır:

Həvəsi-vüsalın, zövqi-didarın
Qoymaz yuxu yatam ta səhər məni.

Dusti-canı və rəfiqi-mehribanı olan Mirzəyə göndərdiyi namələrə bir müddət cavab almayıb və uşaqlarının Sibiryaya getməyindən dilgir və mə'yus olub, atidə zikr olunan naməni ona göndərir.

Gözüm yolda qaldı, könül intizar,
Gəlmədi cavabı-namələr səndən.
Bir aydan artıqdır gedib uşaqlar,
Yetişmədi bizi bir xəbər səndən.

Aşına, müsahib, yarü həmsayə
Lazımdır yetişə qövrə, hərəyə;
Kitabətin dəyər mali-dünyayə,
Nə hacət istəmək simü zər səndən?

Tək yaradıb səni vahidü yekta,
Əxlaqına, ətvarına mərhəba!
Neyləmişən Molla Səfi, Bəybaba⁴²⁷ –
Məmnundu, əzizim, bu qədər səndən?

O vilanın yoxdu bu yer tək pisi,
Təqəllübü, hərzəkari, xəbisi;
Yaxşı gördüm tamam əhli-Tiflisi,
Raziyam nəhayət bişər səndən.

Olan dəmdə mənə mənzil Şadno,
Hər tərəf eylər idim təküdö;
İvana bəy, Kolyubakin, İliko*
Çalışırı, əlhəq, bərabər səndən.

Həsən bəyə** söylə əmri-mə'lumi,
Qəziyyə mə'lumdur deyəndə Rumi,
Sərəfrəz eylərsən yüz bəxtişumi,
Zahir olsa əgər bu hünər səndən.

* İvana bəy, Kolyubakin, İliko – Qasım bəyin tanışları gürcü nücəbası imiş ki, onun özünün və övladının təmizə çıxmazı və xilası yolunda sə'yü təlaş edirlərmiş.

** Həsən bəy – məşhur general Həsən bəy Ağalarovdur ki, o da Zakirin qurtarmağı üçün çox çalışmışdır.

Tutub damənini sən tək əmirin,
Təvəqqein eylər iki əsirin*,
Qarabağ mülkündə bir mərdi-pirin
Təmənnəsi budur, tacı-sər, səndən!

Qoyma ki, qurbanlı gedələr zayə,
Saya salmaq təqazadır hümayə;
Laçın balası gəmiş sonaya,
Seyd etmək olardan, balı pər səndən.

Salıbdır bəlayə dənəbəgan ali**,
Dağılib əmlaki, dövlətli malı;
Sakit eyləməyə bu qılıq qalı –
İstər o xoştəb'ü sükənər səndən.

Tutuşub mənimlə çərxi-bədəfal,
Yerə girsin görüm ha belə iqbal!
Bizim üstümüze, ey nikuxisal,
Eşitdim incinib Yekəpər*** səndən.

Baş verən zamanda bu əmri-əbəs,
Gərək ona sən deyəydin: “Ey tərəs,
Sən bir ağacsan ki, ömründə heç kəs
Nə saya görübdür, nə səmer səndən”.

Çoxların qılıbsan çörəyə möhtac,
Axtarır, tapılmaz dərdinə əlac
Fir'onü Hamanü Zöhhakü Həccac
Ola bilməz ola sitəmkar səndən.

Bəd'ətin yandırıb qövmü əshabi,
Müsküldü gətirmək bu zülmə tabi.
Düşüb Cəbrəlli, Maralyan, Babi,
Horadiz, Qoyucaq dərbədər səndən.

Zülmü sitəminlə aləm dolubdur,
Əhli-beytin rəngi-ruyi solubdur,
Neçə rövşən xanimanlar olubdur –
Şəbi-yelda kimi tirətər səndən.

* Bu iki əsirdən birisi Zakirin oğlu Nəcəfqulu bəy və o birisi bəradərzadəsi İskəndər bəydir.

** “Dənəbəgan ali” kəlməsini lazımdır “bəndəgan ali” məzmununda anlamaq. Bu sayaq Cəfərqulu xan öz nökerlərin və müqərriblərin öyrətməşdi ki, sözləri tərsinə söyləsinlər, tainki lazımlı olan məqamda hüzzar onların danışmaqlarını anlamsınlar.

*** Yekəpər – necə ki, sabiqdə zikr olundu, – Cəfərqulu xana işaretdir.

Böyük oğlun gəzər payi-piyadə,
Şol biri də təlef oldu aradə;
Xah kədxuda, xah büzürgzadə,
O kimdi çəkməyə yüz hazırlər səndən?

Sikkə olmaz övladının cibində,
Rizqləri yırtıq çuval dibində;
Can verdi madərin özgə evində,
Nə düxtər yarıyıb, nə pəsər səndən.

Ömri-təvillinə budur ki, dəlil,
İstəməz üzünü görə Əzraiil;
Bundan sonra hələ yaşarsan yüz il,
Vəchi budur, əcəl yan gəzər səndən.

Üləməyə dərsən fəhsü latayıl,
Təriqi-islamə deyilsən qail;
Bu hal ilə yenə çox eqli zail –
Gəlib eşiyinə zad istər səndən...

Təsəllütün yetsə şeyxülislamə,
Anı bızdən betər salırsan damə;
Əbəs yerə düşmə xəyalı-xamə,
Nifrət eylər, billah, kim görər, səndən.

Mən səni tanırdım, işlərin qandır,
Yüz deyələr, elə haman-hamandır,
Elə bilsin padşahi-zamandır –
Hər kim iraq olur, müxtəsər, səndən.

Təğəllübdə, təfənnündə ustadsan,
Doğru sözün yoxdu, kizbə mö'tadsan;
Qatili-imamsan, İbni-Ziyadsan⁴²⁸,
Lazımdır eyləmək əlhəzər səndən.

Vəsf-i-sifatından danışdım xeyli,
Eşitsin hər kimin var işə meyli;
Elə yalqız Zakir deyil gileyli,
Azürdədir aləm sərasər səndən.

Əgərçi sabiqdə şairin Cəfərqulu xan ilə ülfət və mürafiqəti var imiş
və yek-digərinə bir neçə zərifanə məktubat yazıblar ki, onların barəsində
aşağıda filcümlə mə'lumat veriləcəkdir, vəli sonradan səbəb nə olubsa
bunların mabeynində soyuqluq bəhmə gəlibdir və yuxarıda zikr olunan
kəlamdan mə'lum olunur ki, Cəfərqulu xan Zakirin haqqında böyük pis-

lik və bədguluq edibdir və hətta Mirzə Fətəli Axundzadə Zakirin xilasına və safə çıxmağına divan hüzurunda çalışdığı zamanda xani-məzkur ona mümaniət göstərib və bir növ Mirzeyi-mərhumdan rəncidə olubdur. Nəcə ki, bu hala şairin öz sözləri şəhadət verir:

Tutuşub mənimlə çərxi-bədəfal,
Yerə girsin, görüm ha belə iqbal!
Bizim üstümüə, ey nikusidal,
Eşitdim incinib Yekəpər səndən.

Qasım bəyə üz verən qəzada və pürxətə əmrədə köməkçi olanların birisi də qutqaşınlı Nəsrulla Sultanın xələfi-ərcüməndi general İsmayııl bəy imiş. Şairin ona yazdığını bir neçə məktubati-mənzuməsindən mə'lum olunur ki, ona artıq bəndəciliyi və ixləsi var imiş.

Zakir öz əhli-vilayətindən şikayət edib, onların bihimmət, birəhm və bir-birinə yağı olmaqlarını zikr qılıb, İsmayııl bəyi “Qutqaşın tərləni” və “Şəki şahbəzi” əlqabı ilə sıfətləndirir və ondan bu sayaq kömək və mədəd diləyir:

Bu əhəldən mehribanlıq görmədim,
Məger bize ola o yandan mədəd.
Qutqaşın tərləni, Şəki şahbəzi,
Sakini-bilədi-Şirvandan mədəd.

Qarabağ əşxası yeksər yağıdır,
Əvvəldən axıra zülm ortağıdır;
Bir gecədə canavarlar dağıdır,
Olmasa gəlləyə çobandan mədəd.

Nücebalar qədrin bilir nüceba,
Əxlaqına, ətvarına mərhəba!
Daş-daş üstə durmaz aləmdə əsla,
Dəyməsə insana insandan mədəd.

Qəzayı-möhənətdə qalmışam möhtac,
Uşaqlarım olub vətəndən ixrac;
Təbibi-hazırı, eylə bir əlac,
Yoxdur mənə özgə dərmandan mədəd.

Yığılsa bir yerə yüz alınəsəb,
Danışığın mə'nat, sözün müntəxəb;
Aləm bilir bivasitə, bisəbəb
Müşküldür arizə divandan mədəd.

Həzrəti İsmayıл olsun dəlilin,
Yetiş imdadına piri-əlilin!
Necə fərzəndinə ol dəm Xəlilin –
Cəbrail gətirdi qurbanın mədəd.

Əsasi-qiyamət olanda bərpa,
Kimdir qövrə yetən ondan masəva;
Sərdəftəri-rəsul, xətmi-ənbiya
Tənzili-ayeyi-Qur'andan mədəd.

Çərxi-fələk salmış məni bu halə,
Malü mülküm tamam getdi zəvalə,
Qaidədir şərməndeyi-əyalə –
Yetişir sahibi-ehsandan mədəd.

Gəlməyibdir mütləq ruyi-zəminə
Tab edən mənim tək qəza qəmino;
Zövrəqi-əltəfən dili-həzinə,
Gümanım var, verə tufandan mədəd.

Namərd əteyindən tutasan yüz il,
Etibarım yoxdur həll ola müşkil;
Olsa, olacaqdır derdinə, ey dil,
Xələfi-Nəsrullah Sultandan mədəd.

Zakirəm həmişə sən tək sərvərə,
Xoş göstərsin səni xalıq nəzərə
Eyb etməz alışan üməralərə –
İstəmək duayı-pirandan mədəd.

Başqa bir məktubunda Qasım bəy yenə Qutqaşınlı İsmayıл bəyi tə'rif və tövüsif qılıb, başına gələn qəzavü qədəri təhrir edir, vəli öz halından şikayət etmir.

Şair özünü aşiqlər sinfinə daxil qılıb, qıylı qala düşməsini təbii və adı işlər cümləsinə nisbət edir, zira ki, insanın başına qisim-qisim bələlər gəlməsə və o, cürbəcür bələlərə və müsibətlərə mübtəla olmasa, ənva'i-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkicilər altında döyülməsə, qəllü qəşdən hərgiz pak ola bilməz və dərəceyi-kəmala irişməz.

Şairin könlü pərvaz edib biladi-Misri və Nil çayının kənarlarını seyrü tamaşa etmək istəyir, taki çox səfərlərdən və təcrübələrdən sonra lazımi ittilaat və kəmalat əxz edə bilsin:

Kəmala yetmək olmaz bisəyahət, haliya könlüm –
Təmaşayı-biladi-Misrү seyri-rudi-Nil istər.

Şair özünü ənbiya zümrəsinə daxil edib, ruzigarın cəfasından azürdə-dil olmağı eyni-səfahət və həmaqət hesab edir, çünkü ruzigardan yetişən cəfalar pis olsa idi, onları ənduhpərvər və bəlakeş İdris, İbrahimxəlil və Əyyubi-səbur özləri üçün eyni-səlah və rahatlıq bilməzdilər, şaki olardılar.

Şair özünü həzrət Yaquba varis bilib, o dəxi fərzəndi-əzizinin qürbətdən gələn buyi-fərəhafzası ilə xatirini şad və könlünü qəmdən azad eləyir:

Cəfayi-dəhrdən azürdəlik eyni-həmaqətdir,
Bələni xoş tutar İdrisi Əyyubü Xəlil istər.

Mənəm varis bu gün Yə'qubə, fərzəndi-əzizimdən –
Gələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər.

Bu sözlərdən sonra şair yenə Qarabağın şərir biqərəzlərinə rücu edib, təqazayı-təbiətlərindən naşı zülmü fəsadı zikr qılıb və şeytənətlərinin ucundan vətoni-mə'lufundan xaric olmayı suzişli sözlərlə bəyan edir. Yenə şairin könlü əziz vətəninin gülüstənində seyr eləməyi arzu edir. Vəli onun əl-ayağı qürbət vilayətdə dar qəfəs içində bağlıdır və qəfəs qeydin-dən azad olmağa dəlil istəyir:

Edər yadi-gülüstani-vətən qürbətdə dil mürkü,
Qəfəs qeydindən azad olmağa daim dəlil istər.

Vəli şair təvəkkül əhlidir. Hər yetən namərdə şərhi-hal etməyi özü-nə ar bilir. Uzun illər boyu girdabi-bəla və müsibətdə zarü zəbun qalsa da, əlini xakü xaşakə uzadası deyil və dənitəblərə hərgiz pənah aparmaz. Həngami-zərurətdə də olsa, şair nanəcib və namərd kimsələrə əl uzadıb kömək dileməyi özü üçün böyük qəbahət bilib, birkərəlik olüb qurtarmağı ona tərcih verir. Necə ki, bu barədə özgə bir kəlamında demişdir:

Namərd ətəyindən kişi həngami-zərurət –
Tutmaqdən isə yaxşıdır ölmək, a filani!

Namənin axırında Zakir zarafatyana İsləmayıl bəydən təvəqqə edir ki, Mirzə Fətəliyə yazsın ki, ona – yə'ni Zakirə bir döpü pərvərdə zəncəbil və özü də bir sarı kürki-Ərdəbil göndərsin, çünkü Bakının sazaqlı küləyinin əlacı isti Ərdəbil kürküdür. Məzkur naməni eynilə aşağıda yazırıq:

Səni aləmdə, ey arami-can, hər kim zəlil istər, –
Anı zillətdə bu qəmdar könlüm ayü il istər.

Şərabi-cami-bəzmi-iltifatın nuş edən hərgiz
Nə kövsər arizu eylər, nə abi-səlsəbil istər.

Məni qövğayı-şəhri-bəhri-Baki təlxam etməz,
Nədən kim, aşiqi-şeyda olanlar qalü qil istər.

Kəmalə yetmək olmaz bisəyahət, haliya könlüm –
Təmaşayı-bilədi-Misrү seyri-rudi-Nil istər.

Mənə derlər ki, sən “peyğəmbərəm” – derdin, nə işdir bu?
Deməzlər mərdi-mö’min möhnətə əcri-cəzil istər.

Cəfayi-dəhrdən azürdəlik-həmaqətdir,
Bələni xoş tutar İdrisü Əyyübü Xəlil istər.

Mənəm varis bu gün Yə’qubə, fərzəndi-əzizimdən –
Gəlir buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər.

Məni-piri-süxəndanın nədir cürmü, xudavənda, –
Üqubətdə o bişərmü cəfəkarü mühil* istər?

Tapılmaz böylə bir bədhal zalim hiç millətdə,
Yığılsa bir yerə Əndi, Kumik, Axtı, Rutil istər**.

Məsəldir ki, xəta bir böylə adəmdən iraq olmaz,
Bu bir əmri-müşəxxəsdir, nə vəhyi-Cəbrəil istər.

Qarabağ içərə ağ gün görmədim mən, tirəbəxt oldum,
Onunçün xatirim ol qövmi-birəhmi qətil istər.

Şəriri-biqərəz olmaq təqazayı-təbiətdir,
İnanma bir kəsi xoşnud aləmdə bəxil istər.

Bizim mərdümləri, zinhar, pənd əfsari bənd etməz,
Oların, Naqeyi-Kalmık kimi, burnu qəzil*** istər.

Edər yadi-gülüştəni-vətən qürbətdə dil mürkü,
Qəfəs qeydindən azad olmağa daim dəlil istər.

Nəhayət, şərhi-hal etmək yetən namərdə müşküldür,
Sənin tək bir əmiri-pakzadü baədil istər.

* Tərxan – Mouravova işaretidir

** Əndi, Kumik, Axtı, Rutil – Dağıstanda olan mahallərin və kəndlərin adlarıdır

*** Qəzil – qıldıdan hörəlmüş ipə deyirlər

Təvəkkül əhliyəm mütləq, yapışmam xarü xaşakə,
Füsurdə cismim salha qərq abi-sil istər.

Səxavət, ya vəsatət zat iləndir mərdi-biəsə
Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər.

Nihadi-məqsədi sərsəbz olub əflakə yetməzmi,
O kəslər ki, rizayi-xatiri-piri-əlli istər?

Süxən meydani, qibləm, təng idi, söz müxtəsər keçdi,
Sənin övsafını nəzm etməyə bəhri-təvil istər.

Yetən tək şəhrə hacı bəndəyə bir təxt bəxş etdi,
Bilir ki, bəzdəsti olsa, hər yerdə tüfil* istər.

O yerdən azimi-Tiflis çıxdur, yaz ki, Mirzayə,
Filani bir döpü pərvərdə sizdən zəncəbil istər.

Əgərçi var Dağıstani kürkü Zakirin, əmma
Cənabında dəxi bir sarı kürki-Ərdəbil istər.

Deyildi sabiqən əhli-təvəqqə, şimdi Bakudə
Əlaci-kəsreti-sərma üçün çizi-qəlil istər.

Dağılmış xanimanı, incimin əxzü süalindan,
Tikəndə quş yuva çör-çöp yiğibən, zir-zibil istər.

Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Öz əsrinin aynası olubdur və məişəti-milliyyəsini – necə ki, var imiş, – eyni ilə yazıb, bizim üçün böyük bir yadigar qoyubdur. Öz əsrində şayani-dıqqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aparmamış olsun.

O vaxtin adamlarının adabü əxlaqını və dolanacaqlarının övza' vü əsasını mahir nəqqəş kimi özlərinə məxsus rənglərlə çəkib bizə göstərir. Məişətin hər bir sinif və təbəqatına ətraflı nəzər yetirib, sairlərin gözlərinə görsənməyən şeyləri görüb, təftiş və tənqid edibdir.

Dusti-həqiqisi Mirzə Fətəli Axundzadəyə vilayətin şuluqluğundan, öğrencilerin vüfurundan, yolkəsənlərin əndazədən çıxıb tügyan etməklərin-dən, hakimi-vilayətin və divan qulluqçularının onlar ilə yekdil və yekcə-hət olmaqlarından, hacı və məşhədilərin bəd əməllərindən, ailələrdə həyavü hicabın götürülməyindən və filcümlə, müasirlərinin əxlaqi-zəmi-mələrindən və cirkin işlərindən və bununla bahəm ata-babadan qalan gözəl adət və ayınlərin məhvü nabud olmağından şikayət edib deyir:

* Tüfil – tərlan və qızılquş üstündə oturmaq üçün qayrılan kürsü

Çəkilib köksümə dağlar, dügünlər,
Kafire olmasın nəsib bu günlər!
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.

Demək olar ki, Zakirin əsrindən biz yaşadığımız zamana kimi müsəlmanların məişətində çəndan təfavüt vüqua gəlməyibdir. İndi də sabiqi adət üzrə ömür keçirməkdədirler. Zahirdə guya bir az tərəqqi əsəri görünür, amma həqiqəti-hala diqqət yetirdikdə yəqinlik hasil olur ki, müsəlmanlar mə'nəvi və həqiqi tərəqqidən yenə də çox uzaqdırular. Hətta təqəllübədə, xəyanətkarlıqda, büxlü həsəddə və biri-birinin canına və malına düşmən olmaqdə irəlikindən bir az da artıçıq qabağa gediblər.

Şairin yetmiş sənə bundan əqdəm yazdığı fəna hal indi də müşahidə olunmaqdadır:

Həddən aşıb büxlü həsəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət;
Alimdə eməl yox, bəydə ədalət,
İşlərimiz olub saf gərdən-bucaq.

O ki, qaldı insana zinət verən gözəl sıfətlərə – ki, ibarət olsun sədəqət və istiqamətdən, dəyanət və qeyrətdən, ittihad və ittifaqdan, ədl və mürüvvətdən, cür'ət və həmiyyətdən – bu qisim sıfətlərdən din qardaşlarımıza daha da ziyadə kənar düşüblər və nə vaxtı millətimiz nicat və səadət yolunu arayıb tapacaqlar, Allah bilir.

Bu tərəqqi əsrində bizim belə geridə qalmağımız və qəflətdə yaşamağımız tezliklə məhvü nabud olmağımıza şəhadət verir.

Axundzadəyə yazdığı naməni Zakir bu sayaq başlayır:

Xəbər alsan bu vilanın əhvalin,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi bundan əqdəm görübən sən də,
Hani o qaidə, o qanun, səyaq?

Qüttaüqtəriqin vüfuru vardır,
Yaylaqda, aranda qatar-qatardır;
Yenə vurhavurdur, apar-apardır,
Bizim başımızda çatdadı çanaq.

Bu şeirlərdən sonra şair Qarabağda oğurluğa və quldurluğa məşğul el-obanın adlarını bir-bir sadalayıb, “Zərgər Drağard” adamlarının haqqında deyir:

Zərgər Drağarda aləm-aşikar –
Bir ucdnən oğurlar, bir ucdnən satar;
Vay odur sahibi at başı tutar,
Yüz yerdən töküülür üstünə çomaq.

Sonra Qarabaldır və Ərəblər xalqına və Ərəs qirağında olan kəndlərin əhalisinə və bilümmü vilayətdə müşahidə olunan qaydasızlıqla keçib yazır:

Qarabaldır xalqı, xüsus Ərəblər,
Qarınca dəməyə necə dən çəkər,
İşdədir sübhədək, ta ki, gecələr,
Döyürlər, kim gəlib eyləsə soraq.

Belə vilayəti dağıtsın tarı,
Ziyadə məğşuşdu Ərəs kənarı;
Xurda, Parababi, Qarğabazarı,
Maralyan, Horadiz, Nüzyar, Qoyucaq.

Hər obadan çıxar otuz ya əlli.
Özü cələkəsən, adları bəlli;
Yenə şorta-şortdu Adigözəlli,
Min evdən artıqdır yiğintı kazak.

Əgər xəbər alsan Molla Səfini,
Oğru, dürüst qarışdırıb kefini;
O, qələdə biçər ölü kəfəni,
Çöldə üç atlını soyublar çılpaq.

Qarabağda nə day qaldı, nə dana,
Bu gün-sabah qaçar hərə bir yana
Tənbih etmək ilə Xinziristana,
Xub saldı nizamə ölkəni qoçaq.

Ədalətdə yoxdur bir kəsrü kəmi,
Mundan sonra vilayətin nə qəmi;
Əlbət, dağdırılmış külli-aləmi
Ağzından süd iysi gələn iki uşaq.

Birindən şikayət edəsən əgər,
Danışmağa qoymaz, sözünü kəsər,
Qardaş malı kimi ortadan bölər,
Murovlar* olublar oğruya ortaqq.

* Murov – Zakirin əsrində dövlət tərəfindən tə'yin olunmuş mahal böyüklerinə deyirlərmiş ki, rusca “uçastkovı zasedatel” adlanırmış

Görsən tanımasan Yarımsaqqalı*,
Çıxıb əndazədən dövlətü malı;
Xandəmirov⁴²⁹ çaldı, çapdı mahalı,
O ki, tutub özün keçəl qurumsaq.

Gədə-güdə olub sahibməsləhət,
Gündüz axşamadək danışır xəlvət,
İslərimiz belə keçə bir müddət,
Qədimilər olur tamam şıl, axsaq.

Gündə bir gətirir zakoni-tazə,
Fikri budu xəlqi verə güdəzə;
Bizdən də məhrəmdir biri knyazə,
Nə məhrəm, füzülü heyvərə, yanşaq.

Həddən aşib büxlü həssəd, şərarət,
Yoldaş yoldaşına eylər xəyanət;
Alimdə əməl yox, bəydə ədalət,
İslərimiz olub saf gərdən-bucaq.

Üləmalər üz döndərib xudadan,
Usanmaz bir ləhzə cövrü cəfədan,
Başı əmmaməli seyid-molladan –
Taətdə övladır o qatmaqurşaq.

Həq bilir ki, beli şallı hacılar
Zəhrimar tek xəlqin ağzin acılar;
Düşəndə gözləməz ...
Bu əhəldən sinədağəm, sinədağ!

Adın qoyub Kərbəlayı, Məşədi,
Neylim, peşəleri yaman peşədi;
Çoxun gördüm ...
Belə millət olmaz, qoyun oturaq!

Gərək bu aləmdən eyləmək həzər,
Öz yerində deyil çünki xeyrү şər',
Bihörət olubdur pədərə pəsər,
Yüzdə biri yaxşı olur ittifaq.

Kəmali-cür'ət ilə demək olar ki, millətimizin əxlaqü ətvarında dəxi
bu müddəti-mütəmadi ərzində artıq bir tərəqqi və islahat vüqua gəlmə-

* Yarımsaqqal – Şuşa şəhərinin polisa rəisi Əmircanovdan ibarətdir ki, saqqalının ortasını qırxdırmış

yibdir. Xah nücebalarımız, xah ruhani sınıfı və xah mötəbər hacılarımız və məşhədilərimiz haman Zakir dövrünün adamlarıdır. Zahirdə geyimləri və libasları modaya müvafiq dəyişilibsə də, kəmalü mə'rifətdə, azacıq da olsa tərəqqi etməyiblər. Necə ki, bu barədə şair deyibdir:

Geldim ki, görüm bu necə xandır,
Gördüm ki, elə haman hamandır.

Namənin axırında Zakir şəmmə'i öz halından yazıb, Mirzeyi-mərhumdan təvəqqə eləyir ki, onun uşaqlarının xilası barəsində bə'zi möhtərəm şəxslərin vasitəçi eləsin və onu unutmasın və sonra Mirzənin fəraigində çəkdiyi möhnəti izhar qılmaqla oxucuları dəxi də artıq mütəəssir, məhzun qılır:

Cəmşid bəyə yetir səlami-əfzun,
Knyaz Behbudova ərz etsin əknun;
Nə revadır bisilisit, bizakun
Viran ola nahəq yerə bir ocaq.

İki nəfər sadə cəvanü novrəs,
Heç birindən yoxdur rəncidə bir kəs,
Bir yanı Kolbasan, bir yanı Ərəs,
Kim görüb onları həmkari-qaçaq?

Böyüklük əmirə xoş səadətdir
Və lakin rəvişi ədl-ədalətdir;
Yıxılana, qaidədir, adətdir,
Dayaq olan kəsə həqq olur dayaq.

Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yarıdq, nə də ki, qışda;
Ya rəb, neyləmişik bu dağlımışda
Həram oldu bizi bir qarış torpaq?!

Çəkilib köksümə dağlar, dügünlər,
Kafirə olmasın nəsib bu günlər!
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.

Məqsudimiz hasil olmadı bizim,
Yeksəndi hicrində gecə-gündüzümüz;
Bu bədbəxtin halətindən, əzizim,
Barı o viladə olgil göz-qulaq.

Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edim əhal,
Bir parasın yazdım, elədim irsal,
Bu şərt ilə: nə diş bilsin, nə dodaq.

Ziyarət eləyib şeyxülislami,
Zakiri-həzindən yetir səlami;
Hacı Yusif, Molla Əhməd təmamı,
Haçan ola bir də deyək, danışaq.

Belə açıq və sadə dildə heç bir şair öz vilayətinin övza'vü əhvalını və müasirlərinin dolanacağını bu sayaq doğruluqla aydın və aşkar yazmayıbdır.

Bu kəlam nəzmlənmiş nəsrdir. Bunda olan rədif və qafiyələr elm zoru ilə və savad gücү ilə icad olunmayıbdır. Bunlar camaatımızın ağızında müdəm işlənən sözlərdir. Şair özü də el içində nəşvü nüma tapmış eloğlu olduğu üçün asanlıqla o sözləri öz məxsusi malı kimi sərf edir. Hansı bir şeirdə belə bir sadə misra və qafiyələrə rast gəlmək olar: “Bizim başımızda çatdadı çanaq”, “qoyun oturaq”, “Qurdu badalaq”, “Hamidan qıvraq”, “bir qarış torpaq”, “dayaq olan kəsə həqq olar dayaq”, “bir qədim ocaq”, “olgıl göz-qulaq”, “nə diş bilsin, nə dodaq”, “deyək, danışaq” və habelə.

Bu sözlerin təmamı zərbül-misal məqamında müttəsil dilimizdə cari olan sözlərdir. Necə ki, milletimiz diridir, bu sadə sözlər onun dilində işlənəcəkdir və nə qədər ki, bu sözlər istə'maldan düşməyəcəkdir, yəni əcnəbi lisanlardan əzx olunmuş qəliz ibarələrin hücumu altında boğulub tərk olmayacaqdır, millətimiz dəxi ölməyib, diri və salamat qalacaqdır. Necə ki, bir millətin danışdığı dil itib-batmayıbdır, o millət özü dəxi itib-batmayacaqdır və həyat üzrə baqi qalacaqdır. Elə ki, dil unudulub istə'maldan düşdü, dilin sahibi dəxi çox yaşamayacaqdır və onun fövt olmasına şəkk qalmayacaqdır. Bu barədə rusların mürəbbisi və ədibi Uşinski⁴³⁰ “Ana dili” sərlövhəsilə yazdığı məqaləsində deyir: “Madam ki, bir millətin özünə məxsus ana dilisi xarici dillərin təqəllüb və təsəllütündən salamat qalıbdır, o millət özü də salamatdır. Əgər onun cəm'i maddi və mə'nəvi dövlətini əlindən alasan, vəli ana dilinə toxunmayasan, o millət fövt olmaz və az müddətin zərfində yenə özünə mal və dövlət cəm edər. Və biləks heç bir mal və dövlət ilə bir milləti əhya etmək olmaz, zəmanı ki, onun ana dilisi və milli lisani olmayı”.

Mərhum Zakirin öz milli dilinin şivəsi və ruhunu nə dərəcədə bilməyi onun nəzəm ilə tərtib qıldıqı bir çox nağıl və hekayələrindən görünür. Onlardan bir neçəsini “Balalara hədiyyə” nam adlı kitabçamızda dərc etdirmişik. Tanış olmaq istəyənlər o kitaba rücu etsinlər.

Mirzə Fətəli Axundzadəyə yazdığı başqa bir naməsində Zakir yenə Qarabağın əhvalından filcümlə mə'lumat verib, Hər bir sinfin şüglü karını və ə'mali-şəniəsini Mirzəyə kəşf qılır. Bu namə daha da ziyadə şairanə yazılmışdır. Namənin ibtidasında şair öz könlünə üz tutub bir növ qəflətdən bidar etmək qəsdilə baharın yetişməyini xəbər verir və ona xitabən deyir: "Ey könül, dünyanın qəmi sənə ha qalmayıbdır?! Beş günlük ömrürün var, ye, iç; eyş-işrətlə vaxtını keçirib, zövq-səfaya məşğul ol! Gərdişi-dövranın möhnət və cəfasını ancaq gərdişi-şərab apara bilər. Əgər özün sufilik biruz edib, şəraba meyl etməsən də, bari qeyrilərin eyş-nuşuna tamaşa qıl və bahar fəslinin ruhpərvər havası ilə qəlbini təzələndir. Bax gör qadirü rəhman sənin könlünü açmaqdan ötrü nə türfə şeylər yaradıbdır, nə gözəl ne'mətlər əta buyurubdur.

Sonra şair keçmiş əsrlərdə olan böyük padşahları, bimurad aşiqləri və namdar pəhlivanları bir-bir yad edib deyir ki, onlara qalmayan dünya sənəmi qalacaqdır? Bəs, vaxtı fövt edib möhnətdə keçirmək yaramaz!

Bu tənbih və tövsiyədən sonra şair Mirzə Fətəlinin özünə rücu edib zərifanə deyir ki, sən mənim kimi deyilsən. Tiflisin içinde olursan; məskənin də yol üstündədir; gəlib-gedənə tamaşa edib, kef və ləzzət aparırsan. Xüssən, bazar günləri Hallavarın⁴³¹ gözəlləri bəzənib, dəstə-dəstə kəlisaya cəm olurlar. Onlara baxdıqca sənin ruhun təzələnir. Şair ona məsləhət görür ki, axunddan* xəlvət, mümkün olsa, düşəndə bir Balaəhmədi də yanına alıb, gedib mələksimaya baxsın. Belə zarafatdan sonra şair keçir öz vilayətinin övza'vü əhvalını şərh qılmağa. Onun öz kəlamına rücu edək:

Nə xabi-qəflətdir, divanə könül,
Aç gözünü, sün'i-xudayə bir bax!
Sənə ki, qalmayıb qəmi aləmin,
Seyri-bağı-zövqü səfayə bir bax!

Qıl tamaşə novərusi-baharə,
Qənimətdi beş gün ömri-dübarə;
Səhni-çəmənlərdə qümri, həzarə
Nə xoş verib səda-sədayə, bir bax!

Gərdişi-dövranın, ey xanəxərab,
Aparır möhnətin gərdişi-şərab;
İçməsen də içmə özün meyi-nab,
Eyşü nuşı-bayü gədayə bir bax!

* A x u n d – yəqin ki, burada şeyxülislama işarədir

Yasəmənin ətri çöküb jaløyə,
Gəlir gülüstəndən buyi-qaliyə;
Gahi bənəfşoyə, gahi laləyə,
Gahi də nərgisi-şəhlayə bir bax!

Sərvü sənubərin afəti-xəzan
Soyub libasını qoymuşdu üryan;
Gəlib tərəhhümə sərvəri-rehman,
Verdiyi xələti-zibayə bir bax!

Əgərçi xəstəsən, dur bir ayağə,
Ahəstə-ahəstə güzər qlı bağə;
Qəh-qəhi-minayə, rəqsı-üşşaqə,
Cəh-cəhi-bülbüli-şeydayə bir bax!

Seyrə çıxıb dəstə-dəstə gözəllər,
Çiçək dərib tər buxağə düzərlər,
Qaqqıldaşa-qaqqıldaşa gülərlər,
Canlar alan sövtü sədayə bir bax!

Şəqayıq, qərənfil, süsən, nəstərən
Zəbani-hal ilə oxur müstəhsən;
Həvayı-kuhsar, səfayı-çəmən
Tə'n edər cənnətül-mə'vayə, bir bax!

Necə oldu Cəmşid, Firdun, Kavus,
Söhrabi-namvər, Fəramərzü Tus,
Əsasi-İskəndər, gənci-Dəqyanus⁴³²
Tamam getdi badi-fənayə, bir bax!

Bu dari-dünyanın yox etimadı,
Sənin də rehlətin bugün-fərdədi;
Sal yadına nəqli-Şirin-Fərhədi,
Sərgüzəsti-Məcnun-Leylayə bir bax!

Mənim tək deyilsən, əzizim, sənin
Kür kənarı, yol üstüdür məskənin;
Ləzzətini apar gəlib-gedənin,
Nazənini-fərdi-əlayə bir bax!

Hallavarın bu səmtinin gözəli,
Bazar günü kəlisaya çox göli;
Laçın tumağəli, tərlan cilvəli,
Səri tər ciğalı sonayə bir bax!

Duyuq düşsə əğər verməzlər rüxsət,
Unutma, gah-gah düşəndə fürsət
Molla Əhmədi də axunddan xəlvət
Al yanına, mələksimayə bir bax!

Fisqü fücur həddən aşib Şişədə,
Erkəyi, dişisi yaman peşədə;
Mənəm qalan həmin bu əndişədə,
Zəmanət döñübdür, qovqayə bir bax!

Sürəhi solunda, badə sağında,
Məzə qabağında, mey dodağında,
Çəsmə kənarında, çay qirağında
Əmmameyi-seyyid, mollayə bir bax!

Vaiz bizə oxur şərhi-Mustafa,
Həramə mürtəkib olmayın əsla!
Özü lüm-lüm udar batındə, əmma
Zahirdə dediyi mə'nayə bir bax!

Kimdi baxan peyğəmbərə, imamə,
Bu dağılmış düşən deyil nizamə.
Orucluqda şürbə-meyi-gülfəmə,
Mahi-məhərrəmdə zinayə bir bax!

Səhra mərdümini şəhr əhli görcək
Yalvarıb, yapışib oturdar çömlök;
Beş arasında sürüsdürür üç çərək,
Tacirə seyr eylə, sövdayə bir bax!

Baqqal qoyar tərəziyə imanın,
Əsəl qiymətinə satar ayranın,
Qudurmuş it kimi dolar dörd yanın,
Deyən yoxdur Ali-Əbayə bir bax!

Pinəçilər bafta taxar boynuna,
İmperial tökər vərəq oynuna,
Qovurmaçı saat qoyub qoynuna,
İddiayı-ə'la, ədnayə bir bax!

Həramilər kimi yol üstdə yatar,
Tamojnaya çakər olub, mal tutar,
Dünbək çalar, şərab içər, baş atar,
Qövli-bəyzadəyə, tərsayə bir bax!

Dolanır bazarı dargā, kvartal,
Döyülür sıfətlər, yolunur saqqal;
Gecə get cibinə beş-on manat sal,
Gündüz gəlib nırxa, bahayə bir bax!

Həddən aşib bu viladə şərarət,
Hər kim bir iş görə, puluna minnət;
Mu qədəri yoxdur ədlü ədalət
Və lakin şöhrəti-bicaya bir bax!

Böyüklerin işi deyil deməli,
Dənidən betərdir fe'li, əməli;
Böylə görməmişdik bundan əzəli,
İndi karü bari-rüsvaya bir bax!

Xanzadələr şışə taxır rəyəti,
Özlərinin deyil malü dövləti,
Orda təpər, harda düşsə fürsəti,
Mujikə seyr elə, ağaya bir bax!

Palajenya nəqli ta olub möhkəm,
Gərek bəy azalda zülmün dəmadəm;
Dəxi də artırır bu əhli-biqəm,
Yanında çalınan zurnaya bir bax!

Piranəsərlikdə mən oldum rüsva,
Düzəlmədi işlər, cana yetdim ta;
Gör nə oyun tutdu, əzizim Mirza,
Zakirə, təqdiri-qəzaya bir bax!

1848-ci sənədə çıxan zakonun⁴³³ hökmüncə xanzadə və bəyzadələrin ixtiyarı azalır və rəiyyət tayfasına bə'zi ixtiyarat və əmniyyət vədə olunur. Vəli qanun və qaydaya adət etməmiş xanzadələr çəndan təzə zakona mültəfit olmayıb, irəlikindən də ziyadə bacardıqları zülmü rəiyyətlərin haqqında əsirgəməzlərmiş.

Burada Zakir xanzadələrin avamlığını və vəhşiyənə hərəkətlərini təyib və təzmim edib deyir: Bu əhli-biqəmin halına heç bir şey təfavüt etməz; yanlarında çalınan zurnaya bax ki, onları bidar və huşyar qlırmaz.

Əgərçi burada şair xanların və bəylərin avamlığını, zülm və istibdad tərəfdarı olmaqlarını zəmm eləyir, vəli bu palajenyanın (qərardadın hökmü – ki, xanzadə və bəyzadələr ilə rəiyyət tayfasının arasında gərəkdir bir növ müsavat olsun, – onun özünü də müzterib və pərişanhal eləyir və buna səbəb şairin özünün nücəba və xanzadə silkinə daxil və mənsub olmasıdır.

Həmin bu məzmunda ikinci dəfə olaraq təzə bir zakonun e'lan olunması Zakiri daha da artıq məğmun və digərgün edib, aşağıda təhrir olunan nälə və şikvələrin inşadına səbəb olur:

Çıxmadi, qurtulaq dərdü bəladan,
Gündə bir zakuni görən canımız.
Hər ayın başında bir yol dəyşilən
Adətü qanuni görən canımız.

Təfavüt qalmadı gədayə, bəyə,
Barkeşlər indi keçib yedəyə*,
Qənaət eyləsin beze, qədəyə
Cameyi-gülgünü görən canımız.

Bundan isə yekdir diyari-qürbət,
Al başını, dur get, əlbət, sə'd əlbət;
Yalavac əyaldan çəksin xəcalət
Bəzəkli xatuni görən canımız.

Yazü qış həmişə sevgili canan
Geyərdi əyninə libasi-əlvan;
Olmasınını indi sərv tək üryan
Qaməti-mövzumi görən canımız?!

Fətulə-fətulə səfheyi-rudə,
Gəh tərfi-zənəxdə, gahi əbrudə,
Pərişan olmazmı qubaraludə
Müətter gisuni görən canımız?!

Mübarəkdir bu dünyanın nizamı,
Nəhayət, müşküldür öyrətmək xamı;
Yad edib ağlayın keçən əyyami,
Möhnəti-əfzuni görən canımız!

Ac qaldıqca rəxtixabi satacaq,
Gələ-gələ quru yerdə yatacaq;
Uzaqdan sikkəyə gullə atacaq
Min tümən altını görən canımız.

Saldıq başımıza nə növ'i daşı,
Harda biz görmüşük belə pərxaşı?
Rəiyyətlə boyunduruq yoldaşı –
Çakəri-dilxuni görən canımız.

* Barkeşlər – yə'nı yük heyvanları indi yedəyə keçiblər. Rəiyyət tayfasının layiqi-hörmət və e'tina olmasına işarədir.

Nə gündə yaradıb xudavənd bizi,
Bir yana apara bilmədik izi.
Gahi Avanesi, gahi Sərkisi,
Gahi də Semyonu görən canımız.

Bəy ikən adımız oldu mülkədar,
Daxi bundan belə bizimün nə var?
Mülkəddər olmazmı sahib ixtiyar –
Əvəki, Ərtuni görən canımız.

Satarıq, sovariq olub qalanı,
Həq bilir sözümüz yoxdu yalani,
Salsın alta indi öküz palanı
Balışi-pərquni görən canımız.

Sərxeyl ikən yeksər qaldıq ayaqda,
İşlərimiz keçir yaman sayaqda,
Nə tirəbəxt oldu bu Qarabağda
Taleyi-meymuni görən canımız.

Tağar-tağar arpa, bugda əkilən,
Biçilib, döyülib dama tökülən;
Qan axıt gözündən, ipək çəkilən –
Xali tərazunu görən canımız.

Bu tövr ilə getmək müşküldür yola,
Nə sağa mümkündür qaçmaq, nə sola;
Gərək indən belə digərgün ola
Kari-digərgünü görən canımız.

Aparılır qaravula, keşiyə,
Qəht olub bir deşik, girək deşiyə
Buriya döşəsin evə, eşiyyə,
Qalını, bahuni görən canımız.

Bu zülmü insana eyləməz insan,
Saf cana yetişdik, aman, əlamən!
Bir neçə laməzhəb, adı müsəlman
Mürtədü məl'uni görən canımız.

Gəldi, getdi, heyif, əmiri-nəcib,
Feyzi-nozərindən olduq binəsib;
Necə qəbul cılrlar naəhl təbib
Həziq Ərəstuni görən canımız.

Lazımdır ki, edək belə qonağa
Ellik ilə malü mülki sadağa;
Özgə əmir ilə tutmaz əlaqə
Ta doyunca muni görən canımız.

Ədalətli, mürüvvətli canışın,
Təkyəmiz onadır külliühüm həmin;
Sənaxandır ona ta ruzi-pəsin,
Xəlqə rohnümuni görən canımız.

Məlcə'i-füqəra, mö'mini-zəlil,
Hamiyi-züəfa, mürşidi-delil,
Kərəmi abi-Kür, ətasi Edil,
Səxası Ceyhuni görən canımız!

Qasım bəyin bərgüzidə əsərlərindən birisi də mollaların şə'nində və üsuli, şeyxi-məzhəblərin əqaidinə dair yazdığı həcvəsa kəlamıdır ki, onun mislini bu vaxta kimi Azərbaycan şüərasının asarü əş'arında görməmişik. Bu kəlamda Zakirin ən müqtədir və rəvantəb' bir şair olması yəqin olunur.

Ondan sonra gələn şairlərdən bir çoxu bu kəlama nəzirələr yazıblarsa da, heç birisi belə fəsahət və bəlağətdə mətləbi yetirə bilməyibdir. Onunla oxucuları aşına etməyi özümüzə borc bilib, burada onu dərc edirik.

Suşa qalasının ruhaniləri və xüsusən, şeyxi və üsuli-məzhəb mollaların əqaid və ətvari babında yazılmış həcvəsa kəlamdır ki, Qasım bəy Zakirin təb'i-səlimindən nəş'ət etmişdir:

Neçələr silsileyi-təb'imə təhrik verir,
Rışteyi-nəzmə çəkəm yə'ni düri-qəltani.

Budu xahişləri kim, baxmayıb ağrı bozuna,
Eləyim həcv tamam bayü gədavü xani.

Neyləyim, ölkə bulaşib nəcisə bir günə,
Pak qılmaz onu gər bağlayasan ümməni.

Verməsən vüs'ət əgər nəzmə, olur namərğub,
Elösəm cümləsini şərh, düşər tulani.

Çarə odur ki, yenə hər biridən bir şəmmə
Söyləyib, ta ki, qılam həcv Əmirəsləni.

Çünki ol fasiqü facir kimi həcvə layiq –
Tapmaq olmaz, gəzəsən Gəncə, Şəki, Şirvani.

Qalsın, axırda onunla olunur xətmi-kəlam,
Fəsli-əvvəl danışaq məzləmeyi-mollani.

Ah, bu müftəxorun dad əlindən, sə'd dad –
Ki, salıbdır necə gör məmləkətə qövgəni!

Hərcü mərc cəldilər məzhəbi-isna-əşəri.
Ettilər zirü zəbor bargohi-im'ani.

Hər əlifba oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhani.

Alimü fazılü ustad, müridü mürşid,
Nə qədər ki, görəsən dövrdə sərgərdani.

Həmə qövgələri bəhri-dirəmə əqmışədir,
Həmə təqvaləri şalı-əməli-Kirmani.

Vermərəm mən oların taəti-bibəhrəsinə –
Tarı şahiddir özü, mə'siyəti-düzdəni.

Yenə filcümlə üsul ilə üsuli danışır,
O ki, şeyxi lap elə dibdən urur baltani.

Etməyib şərmü həya göz görə Əbdüllahə
Eylər isbat sərasər sifəti-yəzdəni.

Bişü kəm xalıqü məxluqdə bir fərq gərek,
Eləsən nik nəzər, bunda təfəvüt hanı?

Bir quru ismdən özgə dəxi həqqə nə qalır,
Lə'nət olsun sənə, ey münkiri-həq ruhani!

Bəs deyilmi olalar, vasiteyi-külli-vücud,
Bəs deyil məzhəri-feyzü kərəmi-rəbbəni?

Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat,
Bəs deyilmi səbəbi-fəthi-dəri rizvani?

İki tarı yenə mümkünü sülük eyləyələr,
Gərek on dörd yera bunlar bölgələr dünyani.

Qasimi-rizq demək gər bu isə, şamü səhər
Şiri-yəzdan götürüb dəstinə paylar nani.

Bu dənirütbə nə layiq o şəhi-kövneynə,
Haşa-lillah götürə mənsəbi-fərraşanı.

Yoxsa qəsdin budu ki, ruzirəsan onlardır,
Sən'əti-sanei müşküldü tapa insani.

Yoxdu bir ruzirəsan bari-xudadan qeyri,
Odu murü mələxə rizq verən asani.

Mahiyi-bəhrə qılır qətreyi-barani qəza,
Seyd edir bipərə balə möəsi-pərrani.

Müşrikü mürtədü mərdud, nəsaravü yəhud,
Vəqfdır cümləyə xani-kərəmə ehsani.

Doğrudur, raziqü mühyiyyü mümitdən qeyri
Hər sifət kim, deyələr var sifəti-imkani.

Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah,
Bir xəyal eylə ki, kimdir dediyin böhtani.

Gedəcək duzəxə, bişübə, o mövla həqqi,
Xalıqi-mövtü həyat kim bilə ol mövlani.

Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril
Batinindən gətirir zahirinə Qur'ani.

Belə gər olsa, cəmin-şüəra mürsəldir –
Ki, yazib hər biri bir cild, iki cild insəni.

Onların da yenə vardır neçə ülül-əzmi –
Hafızü Sə'diyü Cami dəxi həm Xaqani.

Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,
Ümmətim Tanyaqü Külliqışlaqü Xızristanı.

Tutuban rahi-digər xarici olmaq yekdir, –
Bu isə tövrü təriqü rəhi-müslimani.

Bilməzəm hiç nə vəch ilə bu laməzəhəblər
Bəhs edirlər ki, mükəlləf qamu əşyani.

Əqlidir rəhbəri-nikü bədü həqqü batıl,
Şeyə ki, verməyib anı, necə tapsın anı?

Tifl ta baliğ olunca ona yoxdur təklif,
Nə dəlil ilə mükəlləf biləsən heyvani?!

Tanımaz ana-bacı, bir-birinə cift olur,
Nə nikahi, nə təlaqi, nə də siğəxani.

Gəllədən gər xəbor alsan ki, de rəbbin kimdir?
Göstərər ciddü yəqin ilə sənə çubani...

Küfrdür qabili-təsbibi-təala bilmək –
Füzleyi-xəlqi yeyən sağsağani, qarğani.

Aşıqin taəti mə'suqə səzavər gərək,
Bixirədlər nə bilir rəsmü rəhi-formanı?

Zihəyata, tutalım, cəhl ilə isbat etdin,
Var oların da dedin hissü şüurü cani.

Elə insaf, nəbatat, cəmadat, gözüm,
Kim inanır ki, tapa mə'rifəti-yəzdəni?

Bu nə qövğə, bu nə kavuş, məgər görməmisən
Oxunan vəqtən sən sureyi – “Ərrəhmani”?

Cümləsin bari-xuda növ'i-bəşərdən ötrü
Xəlq edib, hər biri bir dərdin ola dərmani.

İns ilə cinnədi təklifi-xudavəndi-cəlil,
Üləma böylə ki, təfsir edər Qur'ani.

Şeyxi şəyyaddı hərçənd, üsulidə dəxi
Yoxdu bir su qədəri mə'rifəti-insəni.

Cümle bədkarü dilazarü mühilü kəzzab,
Cümle bidinü sükənənini şərət kani.

Əllərində hamının səbhəyi-səddənələri,
Dillərində hamının şamü səhər yalani.

Birisi bəhəməciz biri ilə başlar cəng,
Hakimi-şərə çəkər, şahid olur qalanı.

Bilə, ya bilməyə bir yaxşı ziyafət eylə,
Sal səmavarə odu, dövrə gətir fincanı!

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,
Necə kim, Əli bəyin çıxdı göyo əfəgnəni*.

* Bu şeirlər Əli bəy ilə məşhur hiyləsaz Kərbəlayı Allahverdinin arasında vüqua gələn müraciəyə dairdir. Əli bəy Kərbəlayı Allahverdiyə 22 təmənin vəchində verdiyi sənədi Kərbəlayı Allahverdi həkki-islah edib, 22 sıfrayı çöndərib 1200 edibdir və bir para bidin şahidlərin köməyi ilə hakimi-şərin tərəfdarlığı ilə 22 təmənin əvəzində Əli bəydən 1200 təmən alıbdır.

Cəfəri-kar ki, eşitməz, çalalar zurna səsin –
Der imiş mən hamidan yaxşı eşitdim ani.

Yeddi gündən sora bir şəxs Dizəqdan yetişib,
Qaziyi-şəhr yazıbdır biri də filani.

Eşidiblər ki, olur şahidi-şıə məqbul,
Bağlayıb uzun Hüseyneli dəri-dükkani.

Həzrəti-qazi və yanındakı Ağanovruz
Eyləyib hər biri bir tərz münasibxani.

Biri bəqqalı-bədəf' alü kəlambazü füzul,
Biri əhli-zələmə zadeyi-Şəkkərbani*.

Belə şahidlər ilə bir kəsə din olsa sübut,
Kişi neylər dəxi rəncü təəbi-kimyani?

Hər kimin var isə həmmamı, edər borcun ə'da,
Bari bizlər kimiyə atmayalar böhtəni.

Tümən oğlu Nuru** netsin ona, ya özgə vəkil,
Əhli-Təbriz təfənündə ötüb şeytani.

Yox məzəmmət yeri bu bəbdə hərgiz Əlidə,
Rindi-şəhr ola özü, əсли ola Məmqani***,

Hər nə oldusa ona, qazidən oldu, əlhəq,
Var idi çünki onunla kədəri-pünhanı.

Pəmbeyi-eyşini verdi yelə ol bədbəxtin,
Saldı bir dərdə ki, heç nüsxədə yox dərmanı.

Yazdı biməksü təvəqqüf iki saətdə həmin
Surəti-şer'i həzarü dü sə'd tumani.

Şərtdi şer' hüzurunda rəhü rəsmi-ədəb,
Nə ki, sərkub oluna bir tərəfin əqrani.

Molla, nə molla, əsiri-şikəmi-əndər piç,
Qazi, nə qazi ki, sir olmaz içə ümməni.

* Şəkkərbani – şairin əsrində pis yola qurşanan bir arvadın adıdır

** Nuru Tümən oğlu Əli bəyə vəkil imiş. Veli Kərbəlayı Allahverdi onu da aldadıbdır və o, işi uduzubdur.

*** Kərbəlayı Allahverdi Təbrizdə anadan olmuşsa da, əslən Məməqanlı imiş.

Filhəqiqə, mən onun müxlisi-dirinəsiyəm,
Leyk doğru deməyin şərdə yox üsyani.

Doğruluq qalmayıb əsla bu fəna aləmdə,
Sərnigun ola, görüm böylə yaman dövrəni.

İşter idim dəxi də nəzmə verim tul, vəli
Dil dedi: – Ömr keçib, qət elə bu hədyani.

Əmiraslanə gərək dəftəri-digər yazıla,
Çünki ol bədəməlin qeyr gərək dastanı.

Yaxşı həcv eylər idi bu dəmin adəmlərini,
Sağ gər olsa idi indi ol İbnı-Canı*.

Rışteyi-təb'İMƏ yox tab verən, çərx əfsus
Eləyib xak ilə yeksan qədi-Babani**.

Getdi həmdərdərim, bisərü saman qaldım,
Bu ribati-kühənin yoxdu sərү samani.

Dəmi-rehlətdi, könül, bari iqamət açma,
Mizban xar tutar dir köçən mehmani.

Keçdi hədyan ilə övqat, bağışla, ya rəb,
Behəqi-ali-Əli cürmi-məni-pirani.

Nəqidir maliki-rizvan üzünə açmaya dər,
Ola hər kimsənənin əldə onun fərmanı.

Zakiri-rusiyəhəm, gərçi günahım çıxdur,
Var destimdə vəli Ali-Nəbi damanı.

Kəlamin axırında Qasim bəy haqq və doğruluğun bu puç dünyada
məhvü nabud olmasını kəmali-təəssüflə izhar edib, belə yaman dövrənin
sərnigun olmasını arzu edir və etməmək də olmaz.

Bir yerdə ki, “bir içim çay ilə yüz şahidi-bidin” təpilsin və səbhəyi-
səddanə əldə ola-ola dillərdə yalan söylənsin və hakimi-şər dəryalarca
kamına çəkib yenə sir olmasın, daha belə bir vilayətdə doğruluq qala
bilərmi və belə dövrənin abad olmasını arzu etmək rəvadır mı?

* İbn Canı – Kərbəlayı Abdulla Canı oğludur ki, onun barəsində yuxarıda ya-
zılmışdır

** Qədi-Babani – yəni mərhum Mehribanlı Baba bəy ki, onun haqqında da
filcümlə məlumat verilmişdir

Şair özü dəxi dünya zindəganlığından bizar olub, onda artıq yaşamağı istəmir, rehlət zamanı yaxınlaşmağını dərk edib axırət mənzilinə köçmə-yə hazırlaşır.

Bir tərəfdən dəxi şairi dünyadan soyudan mehriban rəfiqlərinin təmamən getməsi olubdur; “rişteyi-təb’inə təhri verən” yoxdur; ruzigari-qəddar İbn Canını fövt edibdir və çərx də “qəddi-Babani xak ilə yeksan qılıbdır”; “bu ribati-kühənin yoxdu sərə samani”. Digər tərəfdən də sahibxanə dir köçən qonağı dost tutmaz. Ona binaən lazımdır dünyadan bir az üzüsü getmək.

Bu hal ona şəhadət verir ki, Zakir dünyada xeyli vaxt ömür sürübüdür. Necə ki, özü iki-üç yerdə öz sinnü salına işarə edibdir. Şair həştad sənə-yə kimi yaşayıbdır⁴³⁴.

Kolyubakinə yazdığı kağızda deyir:

Həştada yetişdi sinnü salımız,
Bu dövlətdə ağarmışdı yalımız;
Getdi dövlətimiz, mülkü malımız,
Nəxli-təmənnamız kədər götirdi.

Mərhüm Mirzə Fətəliyə yazdığı kağızda yenə öz sinnindən söz açıb deyir:

Az qalib həştadı tamam edəm mən,
Sən indi yazırsan əhli-şər' məni.

Və bunlardan əlavə şairin bir neçə məqamlarda qocalıqdan şikayət etməsi onun xeyli əlil və düşgün olmasına dəlalət edir, məsələn, bir yerdə yazar:

Ağzımda ucuq qəbrə dönüb otuz iki diş,
Üç-dördü qalıbdır.
Bir-birini tutmaz dəxi onlar görə bir iş,
Kökdən boşalıbdır...

Və yenə bu şikayətnaməsinin axırında yazar:

Saqqal dönüb ağ sümüyə, söyləmə, Zakir,
Qəflətdən ayıl sən!
Sövdayı-qiyamətdə gərək ər ola mahir,
Dur, düş yola, tərpən!
Köcmək dəmidir, yatma, kişi, çapükü şakir
Taot yolun öyrən!
Bahörmət ikən çarə odur mərgi arayım,
Şayəd ola qismət?!

Yenə qocalıqdan şikayət edib, bir şe'rinin axırında yazır:

İltimasım budu kim oldu, xilas eylə məni,
Oğul-uşaq əlinə vermə saqqalımlı, qocalıq!

Hər halda altmış sinnində olan şəxsən bu qisim şikayət sadir olması təbii deyil...

Şair səyahət qəsdilə Tərtərbasana – ki, Cavanşir mahalından ibarətdir, – azim olur ki, o yerləri seyr edib, könlü açılsın və şayəd Bərdə şəhərinin keçmişdəki şenlik və abadanlığından bir əsər bulsun və bir müddət şurişi-zəmanədən fariğ və asudə olsun. Tərtərbasana nə təmənna ilə azim olduğunu Zakir bu sayaq nəzmə çəkir:

O viladə mehribanlıq görmədim,
Gəlmışəm indi də Mehriban* gəzəm;
Seyr eləyim tamam Tərtərbasani,
Varmı aşiqinə can qıyan gəzəm.

Tülək tərlan ovlağıydı bu yerlər,
Bərdə torpağına eyləyim güzər;
Görüm qalıbdırımu Şirindən əsər,
Baxam hər tərəfə nigaran gəzəm.

Xosrovi-Pərvizin şə'nü sövkətin,
Fərhadın ələmü qəmi möhnətin,
Şapurun⁴³⁵ çəkdiyi nəqşü surətin
Arayıb, axtarış bir zaman gəzəm.

Dolanıb sərasər çarsu bazarı,
Gətirəm nəzərə səmti-minarı,
Görsəm, xəbər alım bülbüli-zarı,
Necoldu ol gülü gülüstan, gəzəm.

Deyim hanı munda gəzen gözəllər?
Teyhulu meşələr, sonali göllər?
Çayın kənarında tikilən əllər?
Yoxdu heç birindən bir nişan gəzəm.

Ol baş-başa verən sərvi-rə'nalər,
Hər guşədən gelən sövtü sədalər,
Zərin piyalələr, meyi-səhbalər,
Gərdişi-badəyi-ərgəvan gəzəm.

* “O viladə” deməklə yəqin ki, şair Şuşa uyezdinə işarə edir; “Mehriban gəzəm” – şairin dostu Baba bəyin vətəni və vəfat etdiyi “Mehriban” kəndinə işarədir ki, Cavanşir mahalındadır.

Bu minval ilə şikəstə Zakir bülbülü-zardan əhval cəm edib deyir: Bu diyarın adət və qanununu mən təvarixdə oxumuşam. Onları xeyli müstəh-sən surətdə təhrir qılıblar. Bayram gecələrini sübhə kimi bu şəhərin əhalisi çirağan edib, eyşü işrətdə keçirirlərmiş. Bəyzadə və əmirzadələr boyunu qəlladəli səgi-şikar ilə övqatını seydgahlarda sürərlərmiş. Böyük-lər astanasında pəhlivanlar və qızmış nərlər küsti tutarlarmış. Bir yandan cəvahirfuruşlar, bir tərəfdən zərgərlər gözəl nazəninlərə bəzək və zinət əsbabı mühəyyə edərlərmiş. Karvansaralarda qələndərlər qəsidə oxuyub, tacirlər və səyyahlar və hər qisim qəribü qürəba sübhə kimi şirin nağıl və hekayətlər söylərmiş. İndi onlardan bir əser və bir nişanə varmı? Şairin öz kəlamına rücu edək:

Aşıqə söylərmi qasid ənqərib,
Qəm yemə, dirlüba sənədir nəsib?
Zimistan qeydindən çıxan əndəlib
Axtarırmı təzə aşiyən, gəzəm?

Cəvahirfuruşlar satırımı gövhər?
Xublar yaraşığı görürmü zərgər?
Karvansaralarda tacir, qələndər,
Necə keçər şami-qəriban, gəzəm.

Gecə-gündüz daim bangı-cərəsdən,
Qulaq tutulurmu sədavü səsdən
Bakıdan, Dərbənddən, Krim, Çerkəsdən
Gelirmi məta'i-bipayan, gəzəm.

Sayeyi-sərvədə məcmə'i-xuban
Yenə əyləşirmi xoşdilü xəndən?
Yoxsa ki, onlara saqiyi-dövran
İçiribdir mey yerinə qan, gəzəm?

Nazəninlər ta tului-afitab
Oturub gecələr çekirmi gülab?
Çəşmi-əşiq kimi fəvvərədən ab
Tökülmüş hovza nümayan, gəzəm?

Sonra şair yenə bülbüldən soruşur ki, müzəyyən məhəllələr və mü-nəqqəş otaqlar yenə irəlili halında dururmı və yenə otların içində xanən-də və nəvazəndələr gözəl nəğmələr oxuyurlarmı? Tövlələrdə köhlən atlar kişnəsirmi? Hamamlar yenə əzəlki kimi rövnəqlidirmi və onlara kül-li ağçalar sərf olunurmu? Bağlarda və bağçalarda seyr edənlər və nazənin cananlar yenə qaqqıldışa-qaqqıldışa gəzirlərmi?

Amma çox əfsus ki, şair burada zikr qıldıığı şənlikdən, tərəqqi və tə-məddündən bir əsər görməyib, mə'yus və pərişan olur və bülbüli-biçarə ona belə xəbər yetirir:

Bülbüli-biçarə verdi xəbəri,
Dedi ki, qalmayıb şənlik əsəri,
Mən Zakirəm, onu görəndən bəri
Gərək Məcnun olub, biyaban gəzəm.

Şair özü guya bülbüli-əfsürdədilin belə hüznəvər xəbərini pişəzvəqt dərk edib deyir: Bu puç dünyaya etibar yoxdur; bunun bir səfası müqabılındə yüz cəfası var. Ona binaən yeqindir ki, keçmiş şövkətü cəlaldan, sərvətü maldan və namdar şəxslərdən bir əsər yoxdur. Tamamını “qara yel” öz kamına çəkibdir. İndi əlac ona qalibdir ki, mən də özümü qibleyi-hacət olan imamzadəyə yixib, onun mübarək səhnində döşənən tə'nlərə huşu diqqətlə nəzər edib, öz sağlığımdan peşman olam:

Qibleyi hacətə yixib özümü,
İmamzadəyə sürtüb üzümü,
Xak olan tə'nlərə dikib gözümü,
Olam sağlığıma peşiman, gəzəm.

Hərgiz bu cahanə yoxdur etibar,
Səfası bir isə, yüz cəfası var.
Baş götürüb gedim diyarbödiyər,
Eləyim aləmi imtahan, gəzəm.

Hər kəs Zakirin bu kələməni başdan-ayağa diqqəti-tamam ilə oxuyub, onda şair yad etdiyi məqamları seyrü təfərrüt qılsa və əzəlki hal ilə indiki övza' vü əhvalı tətbiq etsə, bilaşübə, onun də ürəyi qan ilə tutulub, göz-lərindən bilaixtiyar yaş töküller. Odur ki, biçarə bülbülin verdiyi xəbər şairin keyfini pozub, halını pərişan eləyir və Məcnunsifət onu kuhü biyabana salır:

Mən Zakirəm, onu görəndən bəri
Gərək Məcnun olub biyaban gəzəm.

Necə ki, yuxarıda zikr olundu, sabiqdə Cəfərqulu xan ilə Zakirin ma-beynində ülfət və zarafat var imiş. Onun xana yazdığı namələrdən bir neçəsi başdan-ayağa lətifəli və zərifənə yazılmış şeirlərdir. Xanın Cəbrayıla getməyi barəsində şair istehza təriqi ilə yazışız izhar edir ki, iki gündən zi-yadə orada qalmasın; əvvəla, özünə xan deyən kəs gərəkdir xalqı incit-

məsin və saniyən, o yerin adamlarında nə mə'rifət var ki, xan onların söhbətindən və ülfətindən bir feyz kəsb edə bilsin:

O babili Vəli Məmməd deyil mütləq sənin bəbin,
Nə layiq şahbazın həmnişini bir qürab olsun.
Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sərsər tək,
Əli-allahidən⁴³⁶ daim gərəkdir ictinab olsun.

Şairin əqidəsincə adamın malı və dövləti olmasa da, yola gedər, ta ki, həmnişini və yoldaşı əhli-zövqü kəmal olsun. Şuşa şəhərində şair hər qisim əziyyət və cəfanı ancaq müsahib dərdindən qəbul edir:

Bu şəhri-Şişədə gör bizi şışə taxsalar xoşdur –
Ki, həmsöhbət bizə ol növ'i-qövmi-bihesab olsun.

Nə hasil-əhli-səhra söhbətindən, abi-əngurun
Gərəkdir neçə müddət şışədə qalsın, şərab olsun.

Yenə Zakir başqa bir naməsində məsləhət üzü ilə Cəfərqulu xana yazır:

Özün bil, xani-valaşan, sözüm budur sənə əvvəl,
Sənin həmsöhbətin daim gərəkdir xoşdamaq olsun.

Əbusiqəmtərir, karü kurü lar yoldaşından
Gərək adəm həzar etsin, gərək çox-çox iraq olsun.

Xanın təb'i-şə'riyyəsinə rişxənd edib deyir:

İyirmi gündə bir şə'ri deyincə “ya Əli” dersən,
Gərək şair bizim Zakir kimi hazırlavab olsun.

Yenə həzl təriqincə şair Cəfərqulu xana yazdığı bir kağızında xanın əxlaqü ətvarını və əhli-əyalı ilə və qohum-əqrəbası ilə nə növ rəftar etməsini filcümlə bəyan etmişdir. Haman kağızı xan Şuşa qalasında qaçaq olduğu əsnada yazıçıdır ki, belə başlanır:

Vücudi-lətifin, ey tacı-sərim,
Eşitdim Qələdə bərhəm olubdur;
İztirabə düşüb bu macəradən,
Tamam əhli-Şişə, pürqəm olubdur.

Bu namənin axırından belə anlaşılır ki, xani-mərhum neçə vaxt imiş ki, öz əhli-əyalını və qohum-əqrəbasını nəzərdən salıb, onlara iltifat etməz imiş. Amma indi mərəzin şiddətindənmi və ya başqa bir illətin vü-

quundanmı tərəhhümə gəlib, onları başına cəm edib, haqlarında mehribanlıq göstərir:

Qış günü Doyranda qalan əhli-beyt,
Yay Əylisə məskən salan əhli-beyt.
Didarına müştəq olan əhli-beyt
Üzün görüb şadü xürrəm olubdur.

Təəccüb eylərəm, Allahü əkbər,
Boyaqcının küpü azibdir mögər?
Yüz ildi nəzərdən saldığın Yetər⁴³⁷
Tazədən sizinlə həmdəm olubdur.

Qövmü qardaş düzülübür yanına,
Duagudur dövlətinə, şanına;
Neyləsin, qarışib qanı qanına,
Fəqirlər sileyi-ərhəm olubdur.

Otaqda qatiban qurunu yaşa,
Yeyərlər, içərlər verib baş-başa;
Biz görən tək deyil Abdulla paşa⁴³⁸,
Cür'ət bahəm edib, ötkəm olubdur.

Düşmüdü nəzərdən müddət binəva,
Çıxmalı deyildi üzə mütləqa;
Neçə gündü saçı, saqqalı guya –
Küləhi-Buxara tək püf-nəm olubdur.

Öz xələfin gərk gözləyə kişi,
Sağlığında ola alış-verışı;
Hidayət ağanının⁴³⁹ düzəlib işi,
Vəliəhdliyi möhkəm olubdur.

Xan varisi lazımədir ola xan,
İşləyə bəratı hər tərəf, hər yan;
Gurgınə dönmüşdü biçarə oğlan,
Zahirən ki, indi Rüstəm olubdur.

Mehrü məhəbbətin keçsə bu minval,
Çıxar aralıqda olan qılıq qal;
Basqın qosun kimi dağılan ətfal –
Yığılıb üstünə, sərcəm olubdur.

Bu minval yenə bir neçə baməzə qafiyələr yazıb, axəri-kəlamda deyir:

Yarımayıb bir kəs ömründə səndən,
Mükəddər qayıdib qapına gələn.
Əsirgəmə feyzin, ey qibleyi-mən, –
Düşəndə Zakirə kəm-kəm olubdur.

Yuxarıda isimləri zikr olunan möhtərəm şəxslərdən əlavə, mərhum Zakirin sair dost və aşinalarına bir çox əhəmiyyətli məktubati-mənzuməsi vardır ki, cümləsinin buraya küçəyi yoxdur. O məktublardan məşhuru Baharla Mirzə İsmayıla, Zəngilanlı Məhəmməd bəy Behbud bəy oğluna, Sarıcalı Mirzə Mehdiyə, Quyular Əli bəyə, Böyük bəyə yazdığı namələrdir və bunlardan maəda mərhum Baba bəyə yazdığı “Car müqəddiməsi”dir və “Təbiblərin həcvi”dir. Bu iki axırkı əsərlərin barəsində müxtəsərən mə'lumat verməyi faydadan xalı görmədik.

Baba bəyə yazdığı “Car müqəddiməsi”ndən belə anlaşılır ki, Dağıstannda şuriş olan zamanı – ki, qazi Məhəmməd əfəndi ilə Həmzə bəyin təhrik və iğvası ilə başlanılmışdı, – Car mahalında ləzgilər arasında dönüklük və üsyan bürüz etmişdi. Onların müqabilinə rus qoşunundan maəda Şəki, Gəncə və Qarabağ xanlıqlarından dəxi atlı qoşun mühəyyə olunub göndərilmişdi. Qarabağdan gedən nücəba sinfində Qasim bəy dəxi var imiş. Bunların sərkərdəsi Miklaçevski⁴⁴⁰ imiş ki, o davada çox hünər göstəribdir. Şair özü də bir gün davaya çıxıb ləzgi tutub:

Mən özüm də bir gün çıxdım kövlana,
Görəyibsən, yolum düşdü bu yana;
Bir tüsəngli ləzgi mərd-mərdana
Tutulub əlimdə giriftar oldu.

O yerin meyvəcat və məhsulatını şair tə’rif edib deyir:

Yer-yemiş babında misali-cənnət,
Eşidibsən gəndən özün də, əlbət.
Alma, şabalıtı yeyənə minnət,
Hər çadira gırson bir tağar oldu.

Dımq qoyun əti manəndi-şəkər,
Basdırma, qovurma hər şamü səhər;
Bala barmaq batırmayırla gəndlər,
İnək ayranından bimiqdar oldu.

Sərasər əhvalı şərh etdim sizə,
Qənimətü yağma çıxıbdır dizo;
Tarinin bir lütfü budur ki, bizə,
Nə bir yağış yağdı, nə də qar oldu.

Bu “Müqəddimə”də lətifeli şeir Qarabağ atlılarının bir parasının haqqında yazdığı sözlərdir ki, qoçaqlar döyüş və davaya çəndan həris olmayıb və ad-san qazanmaq fikrinə düşməyib, əsnayı-cəngdə ancaq öz canalarının qeydinə qalıqlar:

O ki, bizim atlılardan bir para
Vermişdi özünü püsti-divara,
Nə dəgdəgə çekdi, nə düşdü dara,
Bir az yoldaşından intizar oldu.

Bu məktub və bundan başqa bir çoxları Adolf Berjenin məcmuəsinə daxil olmayıbdır.

Qasım bəyin əsrində universitetdə təhsil edən və darülfünunun tibb şö'bəsində mə'lumat kəsb edən təbiblər olmadığından, İrandan gələn və öz vətənimizdə nəşvü nüma tapan Əzrail ortaqları çox imiş. Şair bunların həcvində dostlarından birisinə yazar:

Mənə buyurmuşdun Qəleyə gəlsin,
Yenə cuşə galib bəhri-iltifat.
Sənin mərhəmətin, mənim ixlasım
Mehri-münəvvər tək aləmə isbat.

Qalmışam aranda müddəti-mürur,
Təbiətə səfra eyləyibdir zur;
İstər idim olam azimü-hüzur,
Naxoşam, hərəkət eyləyib ixlət.

Bağır oğlu Məmməd, Məşədi Hacı,
Əliqulu, Müqim⁴⁴¹ sərimin tacı,
Hər mərizə eyləsələr əlacı,
Ehtiyatın görün, tez olur məmat.

Tiryək yedirirlər hər kim olsa diqq,
Heyzədən aldırar xuni-basəliq.
Yenə bu hal ilə o qövmi-zindiq –
Özlərin sanıllar Ərəstu, Bokrat⁴⁴².

Falice verirlər qürsi-təbaşir,
Müstəsqaya abi-kasni-maşəir;
Mərizin mərəzi yə'ni çəkə dir,
Sahibin çaparlar üç qatü dörd qat.

Nüsxeyi-tibbdə “şəş” oxur “şış”i,
Məlamətdən yoxdur qəmū təşvişi;
Təşxisi-mərəzdə həmin danişi
Budur ki, canı var, tərləsə mir’at.

Təbiəti-harrə xalis əngəbin,
Qabızə süfufü yəhudə darçın,
Bəlgəmi-mizacə tükmi-xiyarın –
Münasib bılırlər daimül-övqat.

Mərizin üstünə yetişən məhəl,
Derviş Kəlbi hazır olur əlbəəl,
Qədəmlərin guya katibi-əcəl
Yazıbdır baisi-mövtü münacat.

Fisqləri zahir manəndi-günəş,
Həq bilir sözümüzə yoxdu qəllü qəş;
Yolları hər yerə düşsə, sayəvəş –
Yanlarında gedər “əyyühəssəlat”.

Gah görürsən bir-birilə tapışır,
Gah atlanıb hər tərəfə çapışır
Lə'nü tə'n bunlar ilə yapışır,
Necə Ali-Məhəmmədə səlavat.

Qələnin adamı yetdi yarıya,
Necə ki, qoyuna ac qurd dariya;
Az çekər ki, məzar dəyer yarıya,
Bu növ ilə eyləsələr hərəkat.

Vilayətə salıbdılar şurü şeyn,
Şərbət tək içirlər dəmül-əxeveyn;
Bunların yanında qatili-Hüseyn
Zimmədən bəridir ruzi-ərəsat.

Bir kimsəyə ariz ola sədəmə,
Baxmazlar fəqire, yoxsula, kəmə,
Qədəm götürməzlər həqqül-qədəmə,
Ya on tūmən pul gərəkdir, ya bir at.

İmalədə yədi-beyzaləri var,
Həqq üçün bir ondan başları çıxar;
Mərəzi-digərdə, inanma, zinhar,
Vüqufları ola, heyhat, heyhat!..

Otuz il layəqəl gedib qoyuna,
Bilfel çobandi, baxsan boyuna;
Dağılmışda xub düşmüşük oyuna,
Yetən olmadımı əhli-kəramət.

Sən gör necə xərab olub zəmanə,
Çəmənli Cəfər də mərdü mərdanə,
O da təbib olub girib meydanə,
Çölün çəngəlindən yığıbdı qat-qat.

O ki, İsmailin saf azıb vazı,
Gahi yerdə qilar ölü namazı,
Gah tapıb özü tek bir annamazı
İşə qoyar xah türkү, xah tat.

Gərək bu cahandan eyləmək həzər,
Öz yerində deyil çünki xeyrү şər'.
Nə təbib, nə alim, Zakir, müxtəsər,
Axtarasan yoxdu bir nikşifat.

Təsəllütü yoxdur “Töhfə”yə⁴⁴³ əsla,
Bilməz nədir “Qarabadın”⁴⁴⁴ mütləqə;
Ağızdan-ağıza öyrənib əmma
“Tibbi-Yusifi”dən bir neçə əbyat.

Zakirin əsrindən bu haladək az qalıbdır yüz sənə tamam olsun, amma, mətətəessüf, yenə də bizim biçarə “qara camaat” və avam xalq bu qisim tamahkar və avam təbiblərin çəngindən xilas olmayıblar. Bunlar əksər övqat mərəzi bilməkdə, yatalağı zatül-cənbədən təmyiz etməkdə aciz qalıb, bir mərəzin əlac və dərmanını başqasının haqqında iste'mal edirlər və yatalağı müsri mərəzlərdən hesab etməyib, mərizin qab-qacağını, rəxtixabını və yatacaq mənzilini ayırmırlar. Ol səbəbdən mərəz saqlara da sırayət edir.

Bu qisim avam və zülmkar təbiblərin haqqında həqir sabiqdə Bakıda nəşr olunan “Irşad” ruznaməsinin 1906-ci sənəsində çıxan 108-ci nömrəsində “Əcəlsiz önlənlərimiz” sərlövhəsi ilə uzun bir məqalə yazılmışdır. Haman məqalədə mərhum Zakirin burada dərc olunan əbyatından bir neçəni yazıb, şərhi babında bunu da əlavə etmişdir ki, bizim mayeyi-həyatımız olan dəhat əhli indi də sahibsiz və qeydkeşsiz cəhalət aləmində mütəhəyyir və sərgərdən qalmaqdadırlar, sadəlikləri və avamlıqları ucundan hər qisim bələlərə düşər olmaqdadırlar.

Cümlə elm və mə'rifət kəsb etmişlərimizə borcdur ki, onların qeydi-nə qalıb, cəhl qaranlığından onları xilas etsinlər; nicatü səadətə çıxmaqlarına yol göstərsinlər. Vəli çox əfsus ki, darülfünunlarda təbabət elmini kəsb etmiş olan müsəlman təbiblərindən çox azı tapılar ki, kəndə getməyi özünə qəbul eləsin. Əksəri şəhərlərdə qulluq edirlər; o yerlərdə ki, onlar-sız da təcrübəli və həziq təbiblər az deyil.

Qara camaatımız yenə irəliki kimi bilkülliyyə elmsiz və təcrübəsiz tat ilə türk əlindən – ki, əlhəqq əcəl saqıləridirlər, – badə nuş etməkdədirlər. Camaat pulu ilə ali məktəblərdə elm və bilik təhsil edənlərimizin müqəddəs borclarıdır ki, avam xalqın imdadına yetişsinlər və əcəlsiz fövt olmaqlarına mane olsunlar.

Bundan əlavə, gərekdir əhli-qələmimiz təbabətə dair kitabçalar rusdan tərcümə edib və risalələr tərtib qılıb, tavanlı şəxslərin həmiyyəti ilə çap etdirsinlər və məccanən xalq içində intişar eləsinlər. Bizim zənnimizə görə, biməzmun komediyalar ve mösiştimizə əsla münasibəti olmayan kitabçalar yazmaqdan belə risalələr artıq faydalıdır. Belə kəndlərdə və müsəlman mərkəzlərində əczaxanalar və xəstəxanalar açmaq da himmet və mə'rifət sahiblərinin baş vəzifələrindəndir.

Zakirin şüglü və sən'ati mülkədarlıq və maldarlıq olduğuna görə, öv-qatını özünə mütəəlliq Xızırstan kəndində əkinçilər və köçərilər ilə bir yerdə keçirəmiş. Onlar ilə yaz və qış müəşirət və müamilət edib, bir havada, bir övza'i-mühit içrə dolanıb, özü dəxi bir növ tərəkəmələnmiş imiş. Onların ehtiyacını öz ehtiyacı və onların şadlığını öz şadlığı, onların qara gününü öz qara günü hesab edərmiş. Bu axır vaxta kimi bizim çöl bəylərinin əksəri bu növ güzəran edirlərdi. İndi bəylər və mülkədarlar başqa sayaqda başlayıblar dolanmayı. Öz halal kəsblərini və gözəl şügül-lərini darğalara və nökərlərə vaguzar edib və kəndlərini buraxıb şəhərə köçüblər; günlərini bazarlarda, meydanlarda, qəhvəxanalarda və klublarda boş və bikar keçirməkdədirlər.

Bəs, Zakir çox müddət milləti arasında yaşadığı üçün onun dilini dəxi mükəmməl surətdə bilirmiş və hər nə ki, hissiyyat və xəyalatından vücu-da gəlibdir, təmamisini öz camaatının mösişindən götürübdir. Məsələn, şair ömrünün sinnə dolmuş çağında qocalığından şikayət edib, gözəl gün-lərinin bihudə sərf olmasından və daim şər'ü şur ilə keçməsindən təəssüf və nalə edib deyir:

Əfsus, günüm keçdi şər'ü şur ilə daim,
Gəldi dəmi-rehlət.
Tutmuş hələ dünyani könül hirs ilə qaim,
Tədbirinə lə'nət!
Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim,
Qaldım məni-həsrət.
Çöldə Əli bəy, Təhdilidir Qələdə tayim,
Onlar da kəmülfət.
Çoxdur ədədi fövt olanın, hansını sayım?
Məcmuuna rəhmət.

Şairin xoş əxlaq və mülayim dostları bəqa gülşənində seyr etdikləri halda, özü dünyayı-dunu hirsü tamah ilə bərk tutubdur, ondan əsla əl gö-türmək istəmir. Dünyaya bu qədər aludə olmayı və onun yaxasından iki əl ilə yapışmağı şair böyük bir qüsür və nəfsin dəğdəğəsindən zühura gə-lən alçaq bir sıfət bilib, onun tədbirinə lə'nət oxuyur.

Şair çox qocalıbdır. Ağzında otuz iki dişdən ancaq üç-dördü qalıbdır, onlar da laxlayır və bir-birini tutmaz ki, bir şey çeynəyib uda bilsin. Hətta öz arvadı da ona məhəlgüzar olmur:

Müddətdi düşüb diki-dərunum saf əməldən,
Əfsürdəçirəğəm.
Bir loğmadan əfzun yeməzəm xövfü xələldən,
Bu barədə dağəm.
Bireğbət olub xahişim ət'ami-gözəldən,
Guya ki, naçağəm.
Fərq etməz idim bir zaman ayrıram əsəldən,
İndi bu sayağəm.
Vay oldu ki, bir gün tükənə qənd ilə çayım,
Alır məni xiffət.

Çün qocaların, xüsusən, Zakirin əsrində zindəganlıq edən laqeyd və tənpərvər ağaların və mülkədarların ümdə fikir və xəyalları yemək və iç-mək olub, ol səbəbə şair münasibi-hal deyir:

Batmış şikəmin adlı bizi heyvərə fikri,
Doymalı deyil bu.
Qış aş, plov dəğdəğəsi, yaz kərə fikri
Bağrimız edər su.
Köç vaxtı ulaq kəmliyi, dağlı dərə fikri,
Olmaž belə qiyqu.
Ta çənd otaq dərdisəri, pəncərə fikri,
Əndişeyi-bahu.
Yegdir ki, ləhəd küncü ola köşkü sərayım,
Sərmənzili-xəlvət.

Çöl bəylərinin və ümməmən kənd əhlinin işləri artıcaq çətinə düşür qış fəsli bərk geləndə. Çovqunlu və qarlı ruzigar əsəndə bir yandan azuqə azalır, bir yandan ot-ələf tükənib çarpa ariq düşür, bir yandan da odun tə-pilmir. Hər adam örökən və çatı götürüb, odun dalısınca kola-kosa tərəf yü-yürürələr. Bir növ şuriş və vəlvələ düşür ki, guya qiyamət bərpa olubdur.

Çöl xalqının belə pərişan halını şair ziyanət məhəret ilə nəzmə çəkir, sanki onlar göz öündə durublar. Şairin öz kəlamına rücu edək:

Çöl xəlqinə bir il gələ gər qış gələ qatı,
 Lağər düşə çarpa,
 Yeksər qarışar bir-birinə türk ilə tatı,
 Aşuradı guya.
 Hər kəs götürür dəstinə bir örkcənү çatı,
 Hiyzüm qila peyda.
 Gözlər ki, bitib ot, kökələ camışü atı,
 Arxayın olub ta.
 Gəh-gəh deyə, ey ilxiçi, qırxıldımı dayım?
 Nə eyş, nə rahət?

Qasim bəyin başqa qisim oş'arı asarına gələndə kəmali-cür'ət ilə de-mək olar ki, bunların dəxi təmamisi eybü nöqsandan xali, ziyadə mövzun və həqiqi hissyyatdan nəş'ət etmiş kəlamlardır. Onlardan nümunə olaraq bir neçəsi burada dərc olunur.

MÜXƏMMƏSİ-ZAKİR

Görün bu çərxi-dunpərvər na babət ruzigar eylər,
 Çəkib ağuşuna hər nakəsi kamil əyar eylər,
 Xilaf əhlin sərəfraz, əhli-sidqi xaksar eylər,
 Mənim könlüm rəqibin tə'nəsindən çox qüber eylər,
 Açıb dərdi-dili-pünhani xəlqə aşikar eylər.

Açıb ibret gözilə bir nəzər qılsan bu dövrənə,
 Hükumi-mə'siyət rəxnə salıbdır mülki-imanə,
 Olub ifritəpərvərlik dəxi yağı Süleymanə,
 Pərilər taət eylər sidq ilə quli-biyabanə,
 Görən fərzanəvü aqıl necə səbrü qərar eylər.

Olubdur xəlq zalım, qəlb xain, qəflət əyyami,
 Edirlər fisq zahir, kimse çəkməz xövfi-bədnami,
 Deyərlər qaziyə böhtan, bəzərlər şeyxüislami,
 Soran yoxdur münəccimdən: nədir bu əmrin əncamı –
 Ki, hər mahi-məhərrəmdə bular bir səngsar eylər?

Oturmuş makian indi xorusun xanədanında,
 Şükuhi-səltənət etmiş dəxi xan xanimanında,
 Qorəz, bir xarı ü xəscə sayə yoxdur asitanında,
 Qəza bu növ ilə şahbazı axır aşiyənində –
 Salıb dami-bəlayə, aşiyənin tar-mar eylər.

İlahi, görməsin gözlər bu əhvali ki, mən gördüm!
 Süleyman barigahın payimalı-Əhriman gördüm,
 Mə'valilər müsəllasın kiniştı-bərhimən gördüm,

Nişiməngahi-tərlanda, xudavənda, dünən gördüm –
Yığılmış bir neçə zağü zəğən hər yan şikar eylər.

Dönüb vezи-zəmanə, fərq edən yox ziştü zibani,
Seçən yoxdur müselmandan yəhudi kəbrü tərsani.
Zühur et, ey şəriət təxtinin şayəstə sultani,
Götür bürğə cəmalindən, münəvvər eylə dünyani,
Qalib zülmətdə aləm, göz yolunda intizar eylər.

Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın,
Çəməndə dağıdır bərqi-həvadis səbzə yiğnağın,
Edib viranə takın bağ içində zərnışan tağın,
Gülün fərş eyləyib badi-xəzan səhrayə övrağın,
Görüb biçarə bülbüll arizuyi-novbəhar eylər.

Tərəhhüm görmədüm munda mən ol bimehr canandan,
Dəyəndə sinəmə yüz min xədəngü tir müjjandan,
Pərvəşlər mögər sormaz xəbər hali-pərişandan,
Görünməz xiymeyi-Leyli, köcüb getmiş biyabandan,
Qalib Məcnuni-sərgəstə, qan ağlar, ahü zar eylər.

Təriqi-eşqdə mən olmuşam Fərhadə həmpəhlü,
Deyil vaqif mənim halımdan ol Şirin-rəhi-bədxu,
Rəqibi-bimürüvvətdən, bilir haq, çəkməzəm qayğu,
Deyirlər əhli-eşqə cövr olur, əğyardəndir bu,
Yalandır, aşiqə hər zülm olursa, bil ki, yar eylər.

Təğafüll bilməzəm mən xubrulərdə nə adətdir –
Ki, çəkməzlər qəmi-üşşağı bir dəm, bu nə söhbətdir?
Qərəz, bir guşeyi-çəşm ilə baxmaq eyni-dövlətdir,
Bələli başlar üzrə sayə salmaq çox səadətdir,
Məhəbbət görsə aşiq, yar yolunda can nisar eylər.

Həzər qılsın görən kəslər, bu nə məğşus dövrəndir,
Bu dövranda onunçun kim, gədavü şah yeksandır,
Əgər künci-fəraqət istəsən, bir gənci-pünhandır,
Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır,
Əlaci-dərdimi axır mənim ol həştü çar eylər.

Qasım bəyin bu kəlamı Molla Pənah Vaqifin “Mən cahan mülkündə mütləq doğru halət görəmdim” şe'riliə başlanın müxəmməsimə mənən çox oxşayır. Hər iki şair ruzigari-kəcəroftaların və dövrəni-dünpərvərin qəddara-nə gərdişindən ahü nalə edib, öz əsrlərinin keyfiyyəti-halını bəyan qılırlar. Hər iki şair batılın haqqı, eyrinin doğruya, mə'siyət və şərərətin zöhdü təqvyayə, zülməti-cəhaletin nuri-hidayətə, büxl və həsədin mürüvvət və ədalətə, çirkinliyin hüsn və lətafətə qalib gəlməsini müşahidə və müayinə

edib, alitəbləri dənilər və şeyyadlar pəncəsində dəstgir möglub və pərişanhal görürələr. Sahibi-şəriətə və hadiyi-hidayətə üz çöndərib, ondan kömək diləyirlər.

Vaqif deyir:

Ya imam-əl-ins vel-cinnü şəhənşahi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-məl'ün eyləyə imanə zur,
Şöleyi-hüsnnülə bəxş et tazədən dünyayə nur –
Kim, şəriət məşəlində istiqamət görmədim.

Zakir deyir:

Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü zibani,
Seçən yoxdur müsəlmandan yəhudi kəbrü tərsanı.
Zühur et, ey şəriət təxtinin şayəstə sultani,
Götür bürqə cəmalından, münəvvər eylə dünyani,
Qalib zülmətdə aləm, göz yolunda intizar eylər.

Vaqifin şikayəti məhz Adəm atanın ciy süd ilə pərvəriş tapmış övladındandır. Zəmanə onları bietibar və bimürüvvəm edibdir. Xeyir əvəzinə şər”, yaxşılıq əvəzinə pislik, düzlük yerinə əyrilik etməyi özlərinə şuar ediblər. Vaqif dünyayı-dundan sair məxluqa yetişən afət və bələdan bir növ im’ani-nəzər qılıbdır. Amma Zakir öz fəna hali ilə məən gülüstənən solmuş bağ və bağçasına və səhra-çəmənin pozğun halına və pərişan övza’ına diqqət yetirib, öz hüzn və ələminə onları da şərik edir. Necə ki, şair hali-dilini xeyrү sürura təbdil etmək üçün “şəriət təxtinin şayəstə sultani”ni arzu edir, habelə də gülüstən və çəmən qəzəlnəvəsi bülbüllün dilindən baharı-aləmaranın tez yetişməsini ilhahü təmənna eləyir. Əzbəs ki, səmumi-sərsəri-dövran bağı səhranın nizamü növrağını pozubdur.

Səmumi-sərsəri-dövran pozubdur bağ növrağın,
Çəməndə dağdırıb bərqi-həvadis səbzə yiğnağın,
Edib viranə takın bağ içində zərnışan tağın,
Gülün fərş eyləyib badi-xəzan səhrayə övrağın,
Görüb biçarə bülbüll arizuyi-novbahar eylər.

Yenə müxəmməsi-Zakir:

Nə xoşdur dövri-ruyində müsəlsəl ol qara zülfün,
Sərasər hər biri üşşaqə bir dami-bəla zülfün,
İki şəhmarə bənzər gənci-hüsnnündə düta zülfün,
Bulanır hər tərəf, qovalar məni əfinüma zülfün,
Nədəndir, bilməzəm, əfsunə gəlməz mütləqa zülfün.

Tutubdur səhni-duşində arasın həm solü sağın,
Enib payındə övsafin edər təqrir yaylağın,
Pərişan etmisən cəmiyyətin düzəmək bu yiğnağın,
Əcəbdirmi çəkəndə rövşən eylər çeşmin üssəqin,
Dəmadəm xaki-payından götürmiş tutiya zülfün.

Sürahi gərdənin, əmma miyanın özgə babətdir,
Qiyamətdir qədin, əmma bəsi biistiqamətdir,
Həzər qıl bədnəzərdən, gəzmə bipərvə, əmanətdir,
Soruşdum şanədən: zülfə pərişanlıq nə adətdir?
Dedi ki, xoş bilir məndən işin badi-səba zülfün.

Uca şanlılara, ey dil, yaraşır kəmtərin olmaq,
Səadətdir həmişə sahibi-caha qərin olmaq,
Deyil, söyləşmək ilə mümkün əsla nazənin olmaq,
Bilib üftadəlikdəndir cahanda sərnişin olmaq,
Budur vəchi düşər pabusuna misli-gəda zülfün.

Nəsimi-sübhdən rüxsari-al üzrə siyəh tellər
Sanasan pər açıb, zağü zəğən gülşəndə seyr eylər,
Özü pür-piç, ucları dumi-əqrəb kimi çənbər,
Uzandıqca uzanır ömrü, yoxsa, ey pəripeyker,
İçib lə'li-ləbindən Xızrvəş maül-bəqa zülfün?

Dolanam başına şamü səhər manəndi-pərvanə,
Deməzsən bir görün necə keçir əhvali-divanə,
Bu qədr kövrü zülm insan edermi, zalim, insanə?
Nə müddətdir düşübür dəlvə-dil çahi-zənəxdanə,
Nola çəngal ilə bir dəm çəkə müşgulgüşa zülfün.

Kəmali-hüsndür gisuyi-mişkin səfheyi-rudə,
Ziyası əncümün əfzun olur şami-qaranqudə,
Su içrə bir siyəhgün mare bənzər əksi güzgüdə,
Cəfasından deyil hindü həbəş bir ləhzə asudə,
Xətasından deyil eymən dəxi Çinü Xəta zülfün.

Cahan içrə sənin tək dilbəri-xoşxəttü xal olmaz,
Səmənbü, mahru, şəkkəşikən, şirinməqal olmaz,
Süxəncin olmayan aləmdə, mütləq, payimal olmaz,
Arasında belin muça kəmərlə qılıq qal olmaz,
Miyanzənlilik təriqin ortaya ta salmaya zülfün.

Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun,
Düşəndə rişteyi-nəzmə çəkərdim bəs düri-məknun,
Künün sövdayı-esqi bir möhin etmiş məni Məcnun,
Dəxi məndən təvəqqə etməsin əş'ari-xoşməzmun,
Edər əhvalımı dərhəm qəmi sübhü məsa zülfün.

Müəşşərat növ'i kəlamından birisinin iki əvvəlinci və bir axırıncı bəndlərini burada yazmaqla iktifa edirik. Ortadakı iki bəndləri bə'zi səbəblərə görə buraxırıq. Şair özü də əndazədən çıxmağa müqirr olub deyir: Dilbərin seyrə sıxmaq babında:

Küstaxlıq oldu, mənə düşməzdi bu əsla,
Endim çox aşağı...

Zakirin müəşşəri-müstəzad kəlamı:

Əzm etdi səhər naz ilən ol sərvə-dilara
Seyr etməyə bağə,
Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyyə
Yeksər bu sorağə.
Şəbnəm birlə yüz göz açıb hər çiçək əmdə
Keçdi solu sağə.
Ruxsarına əvvəlcə edim deyü təmaşa
Gül çıxdı budağə.
Payinə nisar etmək üçün laleyi-həmra
Dürr tökdü tabağə.
Sərməst gözün görgəc özün nərgisi-şəhla
Bənzətdi naçağə.
Pişvazına şümşadı sənubər, dəxi tuba
Dik durdu ayağə.
Tutdular o şahi-şərəfin cümlə sərapa
Yolunu çıraqə.
Hər birisi bir töhfə ilə yekserü yekca
Daşlandı qabağə.
Kimdir ki, nisar eyləməyə varını aya,
Ha böylə qonağə?!

Xacə, belə sövda, belə bazar ələ düşməz,
Fərş eylə dükanı.
Bu sayiqi-sadə, meyi-gülnar ələ düşməz
Novruz zamanı.
Həm mütribü ney, çəngü dəf'ü tar ələ düşməz,
Sür eyşi-cəvanı.
Çün dövr müxalifdi digər yar ələ düşməz,
Çaldır aşurani.
Ver şüglünü Şəhnazə ki, zinhar ələ düşməz,
Çək övcə sədəni –
Dügahü Segah, iç meyi, təkrar ələ düşməz
Gərm eylə həvanı.
Ahəngi-səfabəxşü xoşətvar ələ düşməz,
Çün əhli-İranı –

Axtarmaq ilə mövsümi-gülzar ələ düşməz
Azərbaycanı.
Hicazə, Nişaburə onu eyləmə həmtə,
Həm mülki-İraqə.

Zakir, tələbi-rif'ət ilə olma cigərxun,
Ver halına təğyir.
Hər vəqt qəmi-dəhr səni etsə digərgün,
Aşüftəvü dildir,
İç saqiyi-gülçöhrə əlindən meyi-gülgün,
Heç eyləmə təqsir.
Bir vasitədir dəf'i-qəmi-dehrə bu ma'cun,
Lazımdımı təqrir?
Ol vəchdən eylərlər ona rəğbəti-əfzun,
Həm növrəsü, həm pir –
Kim, birdir onun bəzmi ara müflisü Qarun,
Nə fərq, nə tövfir.
Gördüm yazılıbdır qədəh üstündə bu məzmun –
Kim, badədir iksir.
Feyzindən olur zar gəda, sahibi-milyon,
Həm şahi-cahangir.
Gər cəm oluban eyləyə Loğmanü Fəlatun –
Yüz fikr ilə tədbir,
Bir çarə meyi-nabdən özgə dəxi qət'a –
Yox dərdi-fəraqə.

Bu müəşşəri-müstəzadında Zakir muğamatların bir çoxunu cinas səb-kində zikr qılıbdır. Bu qisim şeir deməkdə onun artıq məharəti var imiş. Onun təcnislərindən bir neçəsi aşağıda yazılıcaqdır.

Qəzəliyyata geldikdə, demek olar ki, Qövsidən sonra Zaqqafqaziya şüərəsi arasında Zakirdən gözəl və xoşməzmun qəzəl yazanı olmayıbdır. Qəzəl yazımaqda mərhumin yədi-beyzası var imiş. Onlardan bir neçəsinə oxucuların nəzəri-mərhəmətlərinə təqdim edirik ki, özləri mütaliə buyurub və qeyrilərin bu növ kəlamları ilə tutuşdurub, təşxis və təmyiz etsinlər.

Qəzəli-Zakir:

Hüsni-nigar əhli-nəzər afitabidir,
Qoymaz, nə sud, görməyə, gisu səhabidir.

Təbxi-qəza üçün müjəmi yandırın – dedim,
Təbbaxi-yar tulladı kim, çubi-abıdır.

Badi-səhərlə nikhəti-zülf üstə şanənin –
Ömri-dirazdır arada inqilabidir.

Pamal olursan, etmə sərazir, çox dedim,
Tutmadı zülf pəndimi, çəksin əzabıdır.

Qəmzən xədenginə çəkib üşşaq bağrını,
Guya hələl mürci-şikarı kəbabıdır.

Ləb şəhdi-əngəbin, xəti-novdur sipahi-mur,
Qəd sərvi-bağ, kakılı-mışkin qürabıdır.

Püstani-yardır görünən çaki-sinədən,
Ya cənnət içrə çeşmeyi-Kövsər hübabıdır?

Dün sübh şanə səxt dəyib tari-zülfünə,
Dildə hənuz şol əsərin piç-tabıdır.

Buyi-vəfa verir, necə mən ondan əl çəkim?
Gülgün sıriş bərgi-məhəbbət gülabıdır.

Gər qətli-am istəsə müjgani-çeşmi-məst,
Qövsi-qüzəh qaşın ona tiri-şəhabıdır.

Gül dəftərin töküdü səba, zahirən bu gün
Biçarə bülbü'lün yenə baqi hesabıdır.

Övraqi-lə'lin açmağa etdim həvəs, dedi:
Bilməzsən onu, elmi-müəmma kitabıdır.

Saqı, şərabi-nabımı get qeyrə ərz qıl!
Zakir o şüx nərgisi-məstin xərabıdır.

Qəzəli-Zakir:

Dün hökm qıldı qətlimə ol şəh itab ilə,
Şad eylədi gədasını bu xoş cəvab ilə.

Olsun qara günü görəlim qanlı qəmzənin,
Öldürmədi məni, yenə qoydu əzab ilə.

Zülfə siyahlar qəmini şam ta səhər –
Ömri-dirazdır çəkirəm piçü tab ilə.

Gündüz üzün qəmi, gecə zülfün keşakeşi,
Asayışım nə xurd ilə hasıl, nə xab ilə.

Öldürməsən, nə sud mənə bərqi-tığdən,
Mümkin deyil ki, sir ola təşnə sirab ilə.

Ol gül üzardə ərəqin xoş səfası var,
Türfə budur ki, saziş edər atəş ab ilə.

Zakir o şux nərgisi-məstин xərabıdır,
Ha böylə sərəxos olmaq olurmu şərab ilə?

* * *

Cahan içrə mənim bir səngdil, bimehr mahüm var,
Bütü-peymanşikən, bir şuxçəşmi-kəcnigahım var.

Yolunda dürrlər sərf eləyibdir mərdümi-çəşmim,
Olurmu göz-gözə danmaq, iki adil küvahım var.

Nigarım zülf tək qoymaz düşəm pabusuna bir dəm,
Pərişan halım ondandır, əcəb bəxti-siyahım var!

Mənə mehrabu mənbər vəsfini təkrar edən vaiz
Utanmazmı, baxıb görsə bu surət qibləgahım var?

Könül şəhrin çapıb yəğmaladı qəm ləşkəri, Zakir,
Neçün imdad qılmaz, bəs deyirdin padşahım var?

* * *

Dün eylədim nəzarə bəsi lalə dağına,
Gəlməz o dağ dağı-dərunum ayağına.

Gəlmişdi bəhsə teyyi-mərahil edib günəş,
Qoydu rüxün yetən kimi ceynин bucağına.

Bir pakzadi-nadirəsən, almayıb hənuz
Sən kimi tifli madəri-giti qucağına.

Ver guşmal möhrə ki, çox xudnümalənir,
Əzbəs ki, bir pul adı dəyibdir qulağına.

Əzmi-çəmən qılıb bu gün ol sərv, qorxuram
Bərgi-hənavü gül dolaşa əl-ayağına.

Ömri-dirazdır çəkirəm zülf rəncəsin,
Bir tari-muyi keçmədi könlüm darağına.

Əksi-ləbin səadətini bulmasayı mey,
Meyl eyləməzdi hiç kəs ol qan çanağına.

Versin, nə növ hadisə üz versə Zakirə,
Müşküldü səbr yarı-əzizin fəraigəna.

* * *

Can cilvələnir qaməti-mövzunu görəndə,
Dil tazələnir arizi-dilcunu görəndə.

Zənciri-cünunə birə yüz rəğbətim artar,
Ruxsarı üzə zülfı-pürəfsunu görəndə.

Pürpiç oluram hər dəm oda düşmüş ilan tək
Ol arizi-gülnardə gisunu görəndə.

Dağıldı xiridari-qəmi-eşqin olanlar,
Bu mərdümi-çeşmim tökən altunu görəndə.

Gəlmışdım edəm mərdümi-çeşminlə müdara,
Bildim ki, düzəlməz bu iş əbrunu görəndə.

Xunxarəliyi eyb deyil nərgisi-məstin,
Hər kim ola, qaynar qanı gülgunu görəndə.

Ey əhli-hünər, cəm deyil Zakir həvası,
Eyb eyləmə şe'rindəki məzmunu görəndə.

* * *

Fəslili-bahar geldi, könül, künci-bağ tut.
Möhnet bizi ayaqladı, bir dəm əyağ tut.

Təsbih tarını neçə gün alma dəstinə,
Dəsti-lətfi-saqiyi-simin sağ tut.

Tök cami-zərnigarə şəfəqgun badəni,
Yə'ni fəraq şamina rövşən çıraq tut.

Zar eyləmişdi xalqı fəğanü nəvalərin,
Bir gəz özün də nayü nəvayə qulaq tut.

Öz adətincə hər kəsə versən şərabi-nab,
Növbət mənə yetəndə, əzizim, çanağ tut.

Çək yanına təmamiyi-təqvvavü taəti,
Şəbanın axırınəcən bizdən qıraq tut.

Zakir, köç eylə, mənzili-məqsudə vasil ol,
Dünyani bir ribat, özünü bir qonaq tut.

Zakirin vəsf-i-dilbər və mədhi-gözəl babında yazdığı mürəbbəat və qafiyələr Molla Pənah Vaqifin əş'arı kimi açıq və sadə dildə yazılmış,

təbii hissiyyatdan və dəruni zövqdən vücudə gəlmış kəlamlardır. Onlar-
dan bir neçəsi nümunə üçün aşağıda yazılır.

Qarabağ hakimi Mehdiqulu xanın kəriməyi-alıyəsi Xurşidbanu Bəyimin
naxoşluğu halında yazdığı kəlam:

Ey bürci-səltənət mahi-ənvəri,
Düşməyesən görüm ziyadən səni!
Gecə-gündüz həqdən budur dileyim
Hifz eləsin yaman bəladən səni!

Sipehri-bərinin hilalı sənsən,
Şərafətdə məlek misali sənsən,
Gülşəni-Xəlilin nihalı sənsən,
Barvər istərəm xudadən səni.

Məsihi çıxardan övci-əlayə,
Salan üftadələr başına sayə,
Yetmişdə İshaqi verən Sarayə,
Qurtarsın bu rəncü inadən səni.

Bəstəri-möhəntdə bixürdü bixab,
Kimdir, aya, razı çekəsən əzab,
Ol saqayı-Kövsər eyləsin sirab,
Əzizim, daruyi-şəfadan səni.

Çubi-Çini nədir, qibləsən, nəsən,
Təəccüb eylərəm bu əhvalə mən;
Dəstgirin olsan Hüseynü Həsən,
Fəraigət olasan cəfadən səni.

Səqfi-sərayını, ey güli-novrəs,
Həddi nədir edə nişmən məgəs?
Tərcih vera gərək aqil olan kəs
İsmətdə yüz huriqliqadən səni.

Tikilən evlərə atandır səbəb,
Payəndazın olsa canlar nə əcəb!
Cami-bəzmi-eyşin daim ləbaleb,
Qalmayasan zövqü-səfadən səni!

Bu nə keyfiyyətdir, bu nə macəra,
Rə'yincə dolanmaz təqdiri-qəza?
Pədəri-mərhumun hər sübhü məsa
Günilərdi badi-səbadan səni.

Şikəstə Zakirə veribsiz əmək,
Əmək bilməyəni kor etsin nəmək!
Necə ki, baqıdir həyatı, gərək
Unutmaya xeyir-duadən səni.

Bu kəlamdan anlaşılır ki, şairin Xurşidbanuya artıq ixləs və iradəti var imiş ki, belə xoşməzmun və gözəl şeirlər ilə ol səltənət bürcünün mahi-münəvvərini tə'rif və tövşif qılıbdır. Xurşidbanu bəyim isə həqiqətdə nəcabət və hüsmi-məlahətdən maəda elmə və kəməli ilə dəxi öz zamanının bərgüzidəsi olub, hər qisim tə'rifü təhsinə layiq bir vücud idi və özünün də təb'i-şə'riyyəsi var idi. Bir çox gözəl qəzəlləri vardır ki, öz mövqeyində onlardan bəhs olunacaqdır.

Zəmanət Zakirin yarını pərişan və digərgün etməyi barəsində:

Dün düdü gülzarım yarın kuyina,
Dərdü qəm çevrəsin alıbdi gördüm.
Soruşdum əhvalın, cavab vermadı,
Gözləri yaşı ilə dolubdu gördüm.

Ahü zar çəkməkdən yox olub vari,
Ayinəsin tutmuş möhnət qubarı;
Əyyami-xəzana dönüb baharı,
Saralıb gül rəngi, solubdu gördüm.

Kamana dönübü qaməti-mövzun,
Əhvalını fələk edib digərgün;
Gecə-gündüz ağlamaqdan əski-xun
Almas kiprikləri yolubdu gördüm.

Hani ol mən görən əhmər yanaqlar,
Müsəlsəl giysular, nərmən buxaqlar?
Təravətdən düşüb qönçə dodaqlar,
Deyib-danışmaqdan qalibdi gördüm.

Zakir, xarab olsun belə zəmanət,
Həmişə yaxşılıq verir yamanə;
Yar ilə qol-boyun gəzdiyim xanə –
Dağılıbdi, bərbad olubdu, gördüm.

Yarın fəraqü həsrətində yazdığı qafiyələr:

Qadir Allah bir də səbəb salaydı,
Beyaz cəbinində tağı görəydim.
Sürtəydim üzümü gulgəz yanağə,
Siyah zülfü, tər buxağı görəydim.

Səs-səsə verəydi həzarə bülbül,
Düşəydi payınə bənəfşə, sünbüл;
Xuraman-xuraman, əllərində gül
Gəzəyidik hər tərəf, bağlı görəydim.

Bu dövran dolanıb, zəmanə döñə,
Tarının kərəmi olaydı mənə;
Oturub səninlə dizbədiz yeno –
Deyib, gülüb, danışmağı görəydim.

Dərdü qəm çəkməkdən qan olub cigər,
Gətirən yox nazlı yerdən bir xəbər;
O qədərə ölməyəydim, müxtəsər,
Yenə o gördüyüüm çağı görəydim.

Zakirəm, çəkərəm cövrü cəfəni,
Yadlar ilə sürər zövqü səfəni;
Nə gərək sevəydim ol bivəfəni,
Nə də belə hicran dağı görəydim.

Vəsf-i-dilbər babında yazılmış qafiyələr:

A ləbləri badə, ağızı piyalə,
Bir söz desəm olma bidəmağ, sana!
Dolanım başına, daha yaraşmaz
Yadlar ilə deyib-danışmaq sana.

Əcəbbihəyadır çörxi-kəcəroftar,
Hər ayda bir hilal eylər aşikar;
Şəksiz sənin ilə ədavəti var,
Onunçün göstərir qaş-qabaq sana.

Mədənisən fe'lin, nazü qəmzənin,
Bərabərin yoxdur aləmdə sənin.
Təhrik eyləməsə səba, qonçənin –
Ağızı nədir aça dil-dodaq sana?!

Cəvahir qolbaqlar bəyaz biləyi –
Gahi qucar, gahi eylər hənəyi;
Behiştin hurisi, göyün məloyi –
Yetişməz, yüz çala əl-ayaq, sana.

Zakirəm, eylədin əqlimi zail,
Olmaز belə surət, belə şəmayıl;
Elə mən deyiləm hüsnünə mail,
Göz dikibdir tamam Qarabağ sana.

Təcnisi-Zakir:

Ömürlər sərf edib, canlar üzməmiş
Həmdəm olmaz, ey dil, oturan sana.
Mənzili-məqsudə yetmək isteyən
Həzrəti-Musa tək o Turan sana.

Cigər yandi həraretdən yax arac,
Şirin canım qəm oduna yaxar ac;
Zülfün alır Hindü Çindən ya xərac,
Bəndeyi-fərmandır o Turan sana.

Sən ağasan, mənəm sənin öz gədən,
Dil mürgünə verə bilməz özgə dən;
Deli könül, umub-küsmə özgədən,
Aləm bılır odur ot uran sana.

Uca dağlar dərdim ilə yar olmaz,
Bir sinəyə ox dəyməsə, yarılmaz;
Əbəs yera cəfa çəkmə, yar olmaz –
Rəqib ilə durub-oturan sana.

Görməmişəm zülfün kimi tərləni,
Xəste cismim şəfa tapar tərləni,
Zakir, qəsdin tutmaq isə tərləni,
Çəkilib bir künce otur, an sana.

Zakirin bu qisim təcnisləri az deyil. Bizancaq birini yazımağa iktifa etdi. Təcnislərdə mə'na ləfzən gözəl mədhində tərtib olunmuş qafəyədir-lər və lakin bə'zi ləfzlərin tələffüzündə bir-birine şəbahəti və oxşayışı çox isə də, mə'naları ayridir və bir parası çox çətinlik ilə fəhm olunur. Bu cür kəlamlar şairin vətən dilini yaxşı bilməyinə şəhadət verir. Farsların Sə'disi və rusların Puşkinin öz ana dillərinin ustadı və xaliqu mənzələsində olduğu kimi, Zakir də Azərbaycan türklərinin ustadi-lisanı olmağa haqlıdır. Dilimizin hər qisim üslub və şivəsinə və tərzi-mükələməsinə bələd və aşına olduğu mütəəddid əsərlərindən görünür.

Əgərçi Zakirin nəşr ilə yazdığı bir əsər də olsa, biz təsadüf etmədik, vəli bə'zi şəxslerin rəvayətinə görə, Mirzə Fətəli Axundzadə tərtib qıldı “Hacı Qara” komediyası Qasım bəyin nəticəyi-xəyalatıdır ki, nəşr ilə yazüb mirzeyi-mərhuma təqdim edibdir. O dəxi məzkur vaqəəni “Sərgüzəsti-mərdi-xəsis” ünvanı ilə indiki dona salıbdır. Bu qövlün haqq və batıl olmasının ravinin öhdəsinə həvalə edirik⁴⁴⁵. Amma şair özü də nəsrə mahir olmasını bir kəlamında yad edir:

Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun,
Düşəndə rişteyi-nəzəmə çəkərdim bəs dürü-məknun,
Künün sövdayı-eşqi bir sayaq etmiş məni möğmun,
Dəxi məndən təvəqqə etməyin əş'ari-xoşməzmən,
Edər əhvalımı dərhəm qəmi sübhü məsa zülfün.

Başqa bir şe'rində Zakir öz təbiəti-şə'riyyəsinin vəsfində mə'suqəsi-nə xıtabən deyir:

Qoyma əğyarı səri-kuydə mə'va tutsun,
Aşıqi-sadiqini bülbülü-şeyda tutsun.
Zakirin kimi onun sövti'-qəzəlxanımı var?
Təb'i-mövzunumu var, şe'ri-nümayanımı var?
Eşidən incir onun tərzi-nəvasın görcək,
Şivəsi cəngü cədəl, naləvü əfəganı kələk.

Bununla belə Zakir sair şüəra kimi özünü çox öyüb tə'rif edən və təbiəti-şə'riyyəsi ilə iftixar edən şairlərdən deyil və biləks özünün üftadə və şikəstənəfs və əhli-təvazö olduğunu bir çox arasında zikr qılır və əksəriyyətən qəzəllərinin axırını “şikəstə Zakir” deməklə xətm edir:

Qəmū möhnət yükün aləmdə yoxdur çəkməyən, əmma –
Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş.

Matəmi-seyidüs-şühəda və əhvalati-cansuzi-Kərbəla Zakirə, müttəqi və övladı-rəsul olduğu üçün, ziyanət tə'sir edərmış. Bu cəhətə ol mərhum bir neçə növhələr bu qıssəyə dair inşad qılıbdır. Onlardan birisini – ki, imam Hüseyn əleyhissəlamın həmşireyi-möhtərəməsi Zeynəbi-ələm-pərvərin hali-pərişanına şamildir, – burada yazmağı lazımdır.

Növheyi-Zakir:

Bu nə mahdir ki, həddən keçib iztirabi-Zeynəb?
Fələk üzrə mahü mehri elədi kəbab Zeynəb.

Yox ümidi-sübə hərgiz üsərayı-qeydi-şamə,
Nə yaman qırani-nəhsə düşüb afitabi-Zeynəb?

Dedim əndəlibi-zarə ki, nə ahü-zardır bu?
Dedi: bu fəğanə bais ələmi-cənabi-Zeynəb.

Dəxi lalədən soruşdum: niyə dağidar olubsan?
Dedi: yandırıbdı bağrim o evi xərab Zeynəb.

Gülü, sünbülü çəməndə bu gün əşkbar gördüm,
Oları edib pərişan yeqin inqilabi-Zeynəb.

Bu bələli çöldə qönçə necə bürqəvar olsun –
Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb.

Özün etsə qərqeyi-xun, nə əcəb, o qətlgahda
Bədəni-Hüseyni göz-göz görə çün cənab Zeynəb.

Deyil özgə ğazə hacət bunun əllərin haman dəm
Dəmi-Qasim ilə eylər necə gör xızab Zeynəb.

Götür zivəri aradan ki, fəğani-şanə qoymaz
Səri-zülfü-novərusə vere piçü-tab Zeynəb.

Yetişibdi bir məqamə işi sərbürəhnə Şamə
Gedər, üz tutub məgəsdən eləyən hicab Zeynəb.

Nə rəvadı küçə-küçə gəzə rugüşadə, ey çərx,
O öz əksi-qamətindən edən ictinab Zeynəb?!

Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer,
Neçə gündü Kərbəlada nə xurü, nə xab Zeynəb.

Qəmu şıənin günahın sən özün bağışla, ya rəb,
Bedili-qəmini-Gülsüm, beruxi-pürəbi-Zeynəb.

Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən
Behəqi-fəğani-Zəhra, behəqi-əzabi-Zeynəb.

Bu vaxta kimi nə qədər ki, dəşt-i-Ninəvada vüqua gələn faciə barə-sində və xüsusən əhli-beyti-seyyidüşühəda haqqında növhələr deyilib-sə, heç bir şairə bu zəriflikdə, bu dərəcədə nazik istiarə və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır. Əndəlibi-zarn ahü nalesini, lalənin dağdar olmasını, gülün və sünbülün çəməndə pərişan və əşkbar olmasına, qönçənin boynubükülü və ağızymulu qalmasını şair bir-bir sual edib, illət və baisini xəbər alıqdə hər birisi zəbani-hal ilə cavab verirlər ki, onları bu fəğana gətirən, belə dağdar qılan, pərişan hala salan Şamü-şüma əsirvar, biniqab gedən cənab Zeynəbin qəm və ələmi olmuşdur.

Sonradan şair çərxi-cəfəpişiyə xıtəb edib deyir: Nə rəvadir səndə, ey çərx, öz qamətinin əksindən hicab edən Zeynəb rugüşadə küçələrdə gəzsin? Zəmin və asimanə üz tutub deyir:

Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer,
Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb.

Mərhum Qasim bəy Zakirin əsərlərindən və sərgüzəştindən bu qədər yazdığımıza burada iktifa edirik. Bununla belə çox arzu edirik o mərhumun dostu Axundzadə Mirzə Fətəliyə yazdığı divani-əş'arı çap oluna idi, haman səbkü qayda üzrə ki, şair onu tərtib qılıbdır. Məzkur divanda çox türfə qəzəllər və gözəl əsərlər vardır ki, cümləsini burada dərc etməyə imkan yoxdur. Zakirin divani-əş'arı ədəbiyyat xəzinəmizin ziqiyət bir daşı mənzələsində ola bilər.

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şuru' etməkdən müqəddəm onun məsqətürəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinin dolanacağına dair filcüm-lə mə'lumat verməyi burada lazımlı gördük.

Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində tə'mir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qəryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə mə'mura və abadanlığa üz qoyur.

Şəki xanlığı baş tutubdur Nadir şahın Zaqqafqaziyyaya ləşkərəşliyi zamanında – miladın 1734-1740-cı sənələrində. Şəki xanlarının zəmanı-hökuməti yüz sənəyə kimi çəkibdir. Tarixi-məsihiyyənin 1819-cu sənəsində Fətəli xanın əyyami-hökumətində Şəki xanlığı bilkülliyyə Rus dövlətinin tahtı-idarəsinə keçmişdir. Xanların əvəzinə onda rus çinovnikləri başlayır hökmranlıq etməyə.

1846-cı sənədə Nuxa şəhəri və Şəki mahalı əvvəlcə Şamaxı quberniyasının, sonradan Bakı və axırda Gəncə quberniyasının uyezdlərindən birisi hesab olunur. Bu halda Şəki mahalı Gəncə quberniyasının uyezdidir.

Arxeoqrafiçeski komissiyanın tərtib qıldığı aktlardan belə mə'lum olunur ki, Kovalenskinin Gürcüstana nazir tə'yin olunduğu vaxtda Şəki hakimi Məhəmmədhəsən xan imiş. Əgərçi Kovalenski onu müfəttin, hiyləgər və qəzəbnak xanlardan birisi hesab edir, vəli "Asarı-Dağıştan"da təhrir olunduğu binaən, xanın işbilən və aqibəti gözləyən müdəbbir bir vücud olduğu görünür⁴⁴⁶. Ağaməhəmməd şah onun əmlakını qəsb edib, gözlərini də çıxartmış idi. Ağaməhəmməd şahın qətlindən sonra yenə öz əmlakına sahiblənmiş idi. Gürcüstan ilə kor xanın əlaqəsi ancaq ticarət işlərində imiş. Zahirdə özünü Gürcüstana dost göstərəmiş isə də, bəttində onun dostluğuna və dəyanetinə etibar etməz imiş. Gürcüstan padşahlarını sevməz imiş. Məhəmmədhəsən xanın hərəmlərinin içində Tiflis knyazlarının birisinin qızı var imiş. O qızın atası bə'zi vaxtlar qızını görmək niyyəti ilə Nuxaya gəlib, orada vaqe olan siyasi işlərə dair bə'zi mə'lumat cəm edib apararmış.

Sabiqdə Şəki əhli öz xanlarına tabe və çox zirək tayfa imiş. Belə cəld və qoçaq camaatın vasitə və köməyi ilə Şəki xanı çox işlər görə bilərmiş. Çifayda, Məhəmmədhəsən xan gözsüz olduğuna görə, ancaq öz başını hər

tərəfdən hücum edən düşmənlərdən qorurmuş. Xani-mərhum vəfat edibdir miladın 1804-cü ilində.

Şəhərin içində şayani-diqqət tikililərdən Nuxa xanlarının sarayıdır ki, 1765-ci sənədə İran padşahlarının qəsri səbkində tə'mir olunubdur⁴⁴⁷ və bundan əlavə şəhərin yuxarı səmtində çəkilmiş hasardır ki, bunun içində əlan rus qoşunu sakın olmaq üçün kazarmalar tikilibdir. Hasar bir şəkildə tə'mir olunubdur ki, ona diqqət olunsa, “Məhəmməd” kəlməsi oxunar.

Şəhərin abü havası mötədil və səlamətdir. Çahar fəsli çox düz və hər fəsil öz iqtizasına müvafiq gəlib keçir. Şəhərin içində hər tərəfə sular və çeşmələr axır; hər evin özüne məxsus məhəlləsi və bağçası olduğundan şəhər yaşıl yarpaqlar ilə əhatə olunubdur.

Ətrafda olan dağ ətəyindən Nuxaya tamaşa etdikdə gözün qabağında gözəl bir mənzərə açılır, ruh təzələnir. Uca və böyük ağacların arasından minarələr dəxi göy tərəfinə sərkeşlik edib, guya zəbani-hal ilə onlara deyir: Nə qədər siz uca olsanız da, bizim rütbəmiz və hörmətimiz sizin-kindən əladır; bizim başımızdan “Allahü əkbər” sədasi, sizin üstünüzdən qarğı və dolaşalar qaqıltısı eşidilir.

Şəki mahalında qədimdən barama qurdum saxlamaq adəti olmağa görə, burada Zaqafqaziyənin sair yerlərindən artıq barama becərilir və Nuxa tacirlərinin ümdə alış-veriş barəmə və ipək ilədir. Bu halda Nuxada işləyən ipək zavodlarının ədədi ildən-ilə artmaqdadır. Zavodların artmağı bir tərəfdən şəhərin fəqir-füqərasına məaş verirsə də, digər tərəfdən havanı pozğun və xarab edir və fəhlələrin bədənlərinə böyük zərər toxuyur. Biçarələr dar və rütubətli zavodlarda səhərdən axşamadək işləməkdən və mütəəffin hava ilə nəfəs almaqdan vaxtsız-vədəsiz solub, qisim-qisim mərəzlərə mübtəla olurlar.

Nuxa əhli sabiqdə nə qədər elmü mə'rifət və kəsbi-kəmal və sərvət cəhətinə geridə imişlərsə də, bu axır vaxtlarda qəflətdən ayılıb kəmali-ciddiyyət və sürət ilə irəli getməkdəirlər. Ülum və maarif təhsilinə canü dildən qurşanıblar.

Nuxa şəhərində hicrətin 1227-ci sənəsində – ki, miladın 1812-ci ili mütabiqdir, – bizim böyük və möhtərəm ədibimiz və əvvəlinci darama-yazanımız və müqtədir mütəfəkkirimiz Mirzə Fətəli Axundzadə təvəllüd edibdir.

Mirzə Fətəlinin özü fars dilində yazdığı tərcüməyi-halı 1887-ci sənədə “Kəşkül” qəzetinin 43, 44, 45-ci nömrələrində dərc olunubdur. İşbu təfsilatı ən möhkəm və doğru bir mənbə hesab edib, burada onu eyni ilə türkə tərcümə edirik.

Tərcümeyi-halını Mirzə Fətəli bu sayaq başlayır: “Mənim atam Mirzə Məhəmmədtağı Hacı Əhmədin oğludur. Onun babaları fars tayfasındandır. Atam cavanlığında Təbriz həvalisində Xamnə qəsəbəsinin kəndxudası olubdur. Bu mənsəbdən mə’zul olandan sonra 1811-ci sənədə ticarət əzmi ilə Şəki vilayətinə gəlib, Nuxa şəhərində sakın olubdur və burada məşhur Axund Hacı Ələsgərin qardaşı qızını nikah edibdir. Bu mənkuhədən mən tarixi-məsihiyyənin 1812-ci sənəsində vücuda gəlmışəm.

Bu tarixdən iki il keçmiş Şəki vilayətinin hakimi Cəfərqulu xan vəfat edir. Bu səbəbə görə, İran qəribləri – ki, Cəfərqulu xanın himayəti altında zindəganlıq edirlərmiş, – onun vəfatından sonra öz vətənlərinə qayıtməq qəsdinə düşürlər. Mənim atam da onun silkində arvadı və oğlu ilə Xamnə qəsəbəsinə müraciət edir. Dörd sənə burada qalandan sonra mənim anam atamın o biri arvadı ilə – ki, Xamnə əhlindən idi, – yola getmir və ərindən xahiş edir ki, onu mənimlə bir yerdə əmisi Axund Hacı Ələsgərin yanına göndərsin.

O əsnada Axund Hacı Ələsgər də Ərdəbildə Şəkinin sabiq hakimi Səlim xanın müsahibətində zindəganlıq edirmiş. Atam anamın xahişini qəbul edib, onu mənimlə əmisinin yanına göndərdi. Bu tarixdən mən atamdan ayrılib bir də onu görmədim; anamın əmisinin yanında oldum – Horand qəryəsində ki, Qaradağ kəndlərindən birisidir.

Bir ildən sonra Axund Hacı Ələsgər tə’lim və tərbiyəmə şuru^{*} edib, əvvəl Qur’ani mənə oxutdurdu. Qur’ani tamam edəndən sonra yavaş-yavaş fars və ərəb kitablarından başladı mənə dərs verməyi.

Axund Hacı Ələsgər mümtaz bir fazıl idi və cəm'i ümumi-islamiyyədən, – xahi farsi olsun, – xahi ərəbi, – kamil ittilə¹ var idi. Mərhum məni oğulluğa qəbul elədi və xalq arasında “Hacı Ələsgər oğlu” adı ilə məşhur oldum.

İki ildən sonra Horand qəryəsindən Ənkut qışlağına köçüb Vəlibəyli obasının içində sakın olduq. Bu vaxtlarda Mustafa xan Şirvani El-Ənkut qışlağında Şəkərli adlanan bir mahalda sakın olurdu. Bu gözəl xasiyyətli və nəcib xandan mənim ikinci atam^{*} – yə’ni Axund Hacı Ələsgər xeyli himayətlər və vəsfən ziyadə yaxşılıqlar gördü.

Bu əsnada – ki, tarixi-məsihiyyənin 1825-ci ili idi, – Axund Hacı Ələsgərin böyük qardaşı Məhəmmədhüseyn Şəki vilayətindən Ənkut mahalına gəlib, qardaşını, məni və anamı vətəni-ma'lufa apardı.

* Mərhum Mirzə hər yerdə Axund Hacı Ələsgəri “ikinci ata” ləqəbi ilə zikr edir.

Axund Hacı Ələsgər əvvəl ili Gəncə şəhərində məskənət elədi. Bir ildən sonra İran dövləti ilə rusların davası başlandı. O müsibətlər – ki, bu mühəribədən Axund Hacı Ələsgərə və onun əyalına üz verdi və o bələlər ki, ona düçər oldular və cəm'i əmvalü əcnasdən əlləri boş qaldı, – Gəncə qalasında tarac oldu və özləri müflis halına düşdülər, – onların cümləsini yazmağa yer yoxdur; kitab və dəftərə sığınmaz.

Əlqissə, İran qoşunu şikəst tapandan sonra Axund Hacı Ələsgər öz əyalı ilə Nuxa şəhərinə gəlib burada aram oldu və burada mənim tə'lim və tərbiyəmə kəmali-ehtimam ilə əmək sərf elədi; fars və ərəb dillərini özü mənə öyrətdi. Hətta məni Dağıstan ləzgilərinin tələbələri kimi fars və ərəb dillərində mükalimə etməye mö'tad qıldı.

1832-ci ilin əvvəllərində Axund Hacı Ələsgərin Həcc səfəri lazım oldu. Özü ilə məni Gəncəyə gətirib Axund Molla Hüseyn adlı alim bir şəxsin yanında qoydu və ona tapşırdı ki, mənə məntiq və fiqh kitablarından dərs versin; özü azimi-Məkkə oldu.

Bu vaxta kimi mən fars və ərəb dillərini oxumaqdan başqa bir şey bilməzdim və dünyadan bixəbər idim və ikinci atamın muradı bu idi ki, mən ülumi-ədəbiyyəni təhsil edib ruhanılər silkinə daxil olam və mollalıq ilə başımı dolandıram. Amma başqa bir qəziyyə üz verdi və bu, niyyətimin fəsxinə bais oldu.

Əlqissə, ikinci atam Axund Hacı Ələsgər Həccdən qayıdan sonra mən də Nuxaya gəldim və burada bir neçə vaxt ərəb dilində yazılmış kitabların, o cümlədən Şeyx Bəhai əleyhirrəhmənin “Xülasətül-hesab” adında yazılmış kitabının mütaliəsinə məşğul oldum. Bu əsnada Nuxa şəhərində rus məktəbi açıldı. İkinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada tə'lim alıb çıxdım. Çünkü yaşım artıq idi və bir ildən ziyadə burada oxumağa qadir deyil idim.

Bir ildən sonra 1834-cü tarixdə ikinci atam özü ilə bahəm məni götürüb Tiflisə apardı və burada sərdar Baron Rozen⁴⁴⁸ ərizə verib təvəqqə elədi ki, məni öz dəftərxanasında Şərq dillərinin mütərcimi mənsəbinə qəbul eləsin və rus yazıçılarından bir nəfəri mənim üçün köməkçi tə'yin etsin, ta ki, rus dilində biliyim artsın, qüvvət tapsın.

Bilmirəm hansı bir dil ilə bu sərdarın, yə'nı Baron Rozenin yaxşılıqlarını zikr edib şükrğuzarını yerinə yetirim. Məlek xisallı bu əmir ikinci atamın iltimasını fourən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqında zahir qıldı ki, təmamisini vəsf etməkdə acizəm.

Ol vaxtdan bu günə kimi mən Qafqaziya sərdarlarının nəzdində əlsineyi-Şərqiyyə mütərcimi olub, hər birindən ənva'i-iltifat və mərhə-

mətlər görmüşəm. Xüsusən, mütəvəffa general feldmarşal knyaz Vorontsovdan⁴⁴⁹ razı və şakirəm ki, Baron Rozendən sonra mənim ikinci vəliyyün-neməm olubdur və bu əmiri-kardan və rövşənzəmirin iltifatının vasitəsilə məndə müsənniflik qabiliyyəti bürüz edibdir.

Altı komediya – yə’ni təmsil türk-Azərbaycan dilində təlif edib Hüzuri-alılərinə təqdim etmişəm. Cümləsi məqbul və təhsin olunub; əvvəzində bir çox ənamlara nail olmuşam. Təmsilatımı Tiflis teatrında – ki, onun da bənisi knyaz Vorontsov olubdur, – səhneyi-tamaşaaya qoydular⁴⁵⁰. Hüzzarı-məclisdən çox tə’riflər və afərinlər eşitdim. Ondan sonra “Yusif şahın hekayəti”*ni yenə türk dilində yazdım. Bu yeddi təsniflərim rus dilinə tərcümə olunub çapa verildi və onların haqqında Berlin və Peterburq jurnallarında xeyli tə’rifnamələr yazılıbdır⁴⁵¹.

1857-ci tarixi-məsihiyyədə islam əlibasının təgyiri babında bir kitabça fars dilində yazmışam. Məzkur əlibanın təgyiri vacib və mühüm əmrlərdən olmağını xeyli mətin dəlillər vasitəsilə sübuta yetirmişəm.

1863-cü tarixdə Qafqaz canışını imperatorzadeyi-əfxəm veliki knyaz Mixail Nikolayeviçin⁴⁵² icazəsi ilə bu xəyalımı e’lan etmək üçün İstanbula azim oldum. Cəm’i səfər xərcimi veliki knyaz öz xəzinəsindən mərhəmət elədi və vəziri Krunzenstern İstanbulda olan rus səfirlərə bir kağız yazdı ki, mənim mətləbimin əncama yetməyi üçün Osmanlı dövlətinin övliyavü ərkanından təvəqqə eləsin, ta ki, lazimeyi-təqviyət və müavinəti müzayiqə etməsinlər.

Əlibanın təgyiri babında tərtib qıldığım kitabçanı rus elçisinin draqomani müərrifliyi ilə sədri-əzəm Fuad paşanın⁴⁵³ hüzuruna pişnəhad etdim və yazdığını təmsilatı və “Yusif şahın hekayəti”ni də nişan verdim. Kitabçamı sədri-əzəm həzrətlərinin əmri ilə Osmaniyyənin Cəmiyyəti-əlmışyəsində müləhizə edib hər bir xüssusda məqbul və müstəhsən gördülər və lakin icrasına icazə vermədilər. Bu səbəbə ki, kitabçada qərarı-sabiqi üzrə hüruflar bir-birinə culaşır və kəlmələrin tərtibində çətinlik müşahidə olunur.

Bu irada cavabım bu oldu ki, belə olan surətdə lazımdır islam əlibasını bilkülliyyə tərk edib, avropalıların üsuli-xəttini götürmək və yazını soldan-sağ'a yazıb oxumaq və nöqtələri bilmərrə saqıt etmək və hürufların şəklini latin hüruflarından intixab edib, təzə bir əlibə tərtib eləmək və

* “Yusif şahın hekayəti”ni – ki, “Алданыш көвакиб” adlı ilə məşhurdur, – ikinci dəfə olaraq türk dilindən rusa biz tərcümə edib “Вестник Кавказа” adlı jurnalın 5-ci nömrəsində 1901-ci sənədə çap etdirmişik. Bu hekayənin əvvəlki tərcüməsindən bizim xəbərimiz yoxdur və mütərcimi kim olubsa, o da bizə məlum deyil⁴⁵⁴.

hürufi-müsəvvətəni hürufi-samitənin yanınca yazmaq. Xülasə, sillabi əlifbəni alfabeti əlifbaya mübəddəl etmək.

Həqirin bu rə'yini də İstanbul üləma və vüzərəsi öz fəhmü qanacaqlarına müvafiq görmədilər və qəbul etmədilər və orada ona İran vəziri-muxtarı Mirzə Hüseyin xanının⁴⁵⁵ mənim barəmdə olan qədimi ədavəti bürüz edib İstanbul vəzirlerinin ədəmi-müvafiqətinə səbəb oldu. Xülasə, məramü arzuma çatmayıb İstanbuldan geri qayıtdım. Əgerçi Osmaniyyə dövlətində müsəlman əlifbasının təğyiri babında etdiyim fikir və xəyal nəticə vermədi və qəbula keçmədi, amma bu zəhmətin əvəzində bəndəyə “Məcidiyyə” nişanı fərmani-təhsin ilə ənam olundu. Mirzə Hüseyin xandan İstanbulda xeyli mərarət və kündürətlər çəkdim ki, onların hamisini zikr etsəm, başağrısı olar. Müşarileyh sabiqdə Tiflis şəhərində öz dövlətinin konsulu idi və mə'lum oldu ki, batında mənimlə böyük ədavəti var imiş. Vəli onun ədavətindən mən qafil imişəm və onu özümə dost hesab edib evində mənzil etdim. Axırda ədavətini bürüz edib, məni cəm'i Osmaniyyə vəzirlerinin nəzərində islam dininin və müsəlman dövlətlərinin bədxahı nişan verdi.

Necə ki, mə'lum oldu, onun ədavətinin səbəbi bu imiş ki, guya mən öz təmsilatimdə iranlıların əxlaqi-zəmimələrini həcv qılmışam və halanki dramaya dair əsərləri şərti və xüsusən, komediyanın təqazası xəlayiqli eyiblərini və əxlaqi-zəmimələrini eyni ilə göstərməkdir.

Çün müşarileyh drama fənnini, onun şərtlərini anlamır və ülumi-dünyəviyyədən bilkülliyyə bibəhrədir və hiyləvü təzvirdən və büxlü həsəddən və hirsü tamahdan başqa bir şeyə qabiliyyəti yoxdur, ona bina-ən belə qiyas eləyir ki, mənim bu hərəkətim iranlılara nisbət bütgü ədavətimdən naşidir. Onun belə ədavəti zahir olandan sonra evindən çıxıb, özgə bir yerdə mənzil etdim.

Tiflisə qayıdan dan sonra əlifbamızın qüsürü və təğyiri barəsində təzədən yenə bir kitabça yazışb Tehrana göndərdim. Bu kitabçada hürufi-müqəttəəni hürufi-müttəsiləyə tərcih etdəm sədə, yenə üləmanın qorxusundan rəsmi-xətti sabiqi qərar üzrə sağıdan-sola yazmağı nişan verdim. Tehranda da həmçinin mənim bu fikrü təsəvvürümə mültefit olmadılar və bu məsələ əlan tərəqqipərvərlər ilə mühafizəkarlar arasında İstanbulda mayeyi-mübahisə olub bir məqamda qərar tutmayıbdr. Diger öz dövləti-min ərkanü böyüklərinin icazəsi ilə Osmanlı dövlətinin sədri-ə'zəmi olan Əli paşaya əlifba məsələsinə dair bir kitabça yazışb Tiflisdən göndərdim. Bu kitabçaya əlavə olaraq Osmanlı danişməndlərindən Süavi əfəndinin əlifbamız barəsində yazdığı tənqid (kritikanı) dəxi qoşdum⁴⁵⁶. Vəli bu kitabça da bisəmər qaldı.

Əlifbanın tədbili xüsusunda bu qədər sə'y və təlaşının nəticəsiz qaldığını və bu əhvalın güzərini fars dilində yazılmış bir mənzumədə bəyan etmişəm*.

Bu macəradan sonra Rzaqulu xan “Hidayət” təxəllüsün “Rövzətüs-səfa”ya mülhəqat tərzində yazdığı tarixə müxtəsər bir tənqid (kritika) yəzib Tehrana göndərmişəm və bundan bir sənə keçmiş “Suruş” təxəllüslü Tehran şairinin ki, “Məliküşşüərə” ləqəbi ilə şöhrətlənmiş idi, yazdığı bir qəsidiyə tənqid yazıb öz aşinalarına Tehrana göndərmişəm.

Əlan – ki, tarixi-miladiyyənin 1878-ci ilidir, – ömrüm altmışdan keçibdir. Rus dövlətinin mərhəmətindən irəliki xidmətimdə qalıb, onun lütfü himayəsində bəhrəməndəm”⁴⁵⁷.

Mərhum Mirzə Fətəlinin öz yazdığı seyr-sülukundan maəda bir para mə'lumat onun oğlu mərhum Rəşid bəy cəm edib bizə göndərmişdi ki, məqamı gəldikcə onlardan bəhs olunacaqdır.

Necə ki, öz yazdığı tərcümeyi-halından görünür, Mirzə uşaqlıqdan yetim qalır. Bu yetimlikdə böyük əlamət var. Tarixdən xəbərdarlığı olan-lara mə'lumdur neçə-neçə böyük şəxslər – ki, ibarət olsun hükəmə və üləmədan, məşhur reformatorlardan, din və şəriət sahiblərindən, – uşaqlıqdan yetim qalıblar. Vəli heç bir yetimi Allah-taala sahibsiz və hamisiz qoymayıbdır. Mirzə Fətəli də körpə vaxtından yetim qalıbsa da, artıq üsərət və zəhmət çəkməyiibdir.

Axund Hacı Mirzə Ələsgər atalıq və analıq vəzifəsini öhdəsinə götürüb, nəvəsi mənzələsində olan balaca Fətəliyə lütf və nəvazişlərini əsir-gəməyibdir və öz istəkli övladı kimi onun tə'lim və tərbiyəsinə məşğul olubdur. Balaca Fətəli dəxi onu atası kimi istərmış və ömrünün axırına kimi zikri-xeyir ilə yad edəmiş.

Mirzeyi-mərhum Gəncədə Axund Molla Hüseyin Gəncəvidən tə'lim almağı filcümlə yad edirəm də və mollalığa hazırlaşlığı əsnada onun fikirlərinin dəyişirilməsini və başqa bir qəziyyənin üz verməsinə ötəri işaret edirəm də, amma həqiqəti-halı bəyan etmir.

Mərhum Rəşid bəyin bizə verdiyi mə'lumatdan belə zahir olunur ki, möhtərəm atası Gəncədə olan zamanı məşhur Mirzə Şəfi ilə görüşüb tanış olur. Səhīh rəvayətə görə, Mirzə Şəfi İrandan gəlib Gəncədə müvəqqəti olarmış⁴⁵⁸, özü də alım və fəlməfəməslək bir vücud imiş ki, hər bir şeydən xəbərdarlığı var imiş. Əfqanlı Şeyx Cəmaləddinin və Mirzə Mülküm xanın⁴⁵⁹ və İranın bir neçə təzə fikirli adamları ilə ülfət və əlaqəsi var imiş. Bununla belə gözəl və mövzun təb'i var imiş.

* Bu mənzumə aşağıda yazılaçaqdır

Mirzə Şəfinin bir çox əş'ari-nəfisəsi və asarı-fəlsəfiyyəsi Avropada və xüsusən Almaniyada iştihar bulmuşdu. Almaniyada Mirzə Şəfinin məcmuəsi Bodenstedt* adlı alim bir şəxsin ehtimamı ilə nemsə diliñə tərcümə olunubdur.

Bəli, Mirzə Şəfi cavan Fətəlinin ağlını, fitri zəkavət və fərasətini müşahidə edib və gözlərindən yağan anlaq və mə'rifət nurunu dərk edib, gələcəkdə ondan böyük xidmətlər vüqua gilməsini Mirzəyə bəşarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzə Şəfi cavan Fətəlinin fikir və xəyalatını başqa bir səmtə çevirir. Bundan sonra cavan Fətəli ruhani olmaq fikrindən bilmərrə daşınır, Avropa mədəniyyəti ilə aşına olmaq niyyətinə düşür və dövləti xidmətlərdən birisinə daxil olmağa meyl edir. Bu əsnada mərhüm Axund Hacı Mirzə Ələsgər Həccədən müraciət edir və – necə ki, zikr olundu, – öz nəvəsinin əvvəlcə rus dili öyrənməyinə və sonra qulluğa girməyinə səbəb olur. Bu qulluqda (Qafqaz canişinlərinin mütərcimliyi mənsəbində) Mirzə Fətəli ömrünün axırına kimi qalıb, sədaqət və ixlasla öz vəzifəsini əda eləyir və hüsni-xidmətləri əvəzində neçə-neçə nişanlar və polkovnik čini alır.

Qulluq işlərində fariq olduqdə asudə vaxtlarını Mirzə rus kitablarının mütaliəsinə sərf qılıb, bir çox mə'lumatlar kəsb edir. Onun artıq sevdiyi fəlsəfəyə dair, siyasi və iqtisadi elmlərinə məxsus kitablar imiş.

* Bilmək gərəkdir ki, Bodenstedt nemsə edib və şairlərinin məşhurlarından birisi hesab olunur. Bu axır vaxtlara kimi sağ imiş. Bodenstedt 1840-cı səneyi-miladidə Moskva şəhərinə gəlib, orada knyaz Qalitsinlərdən birisinin mürəbbisi olur. 1844-cü sənədə Qafqaz canişini general Neydqardtin təklifi ilə Tiflisə gəlib, indiki şəhər müəllimləri hazırladıran məktəbə (Aleksandrovski instituta) müdir olur. Bodenstedt bu mənsebində bir ildən ziyadə qalmayıb istə'fa verir və sonra Qafqazın çox yerlərini və Krım vilayətini seyrü səyahət edib bir çox mə'lumat və təcrübələr kəsb qılır. Gəncə şəhərində olan vaxtı Mirzə Şəfidən fars dilini öyrənir. Sonra Bodenstedt vətəninə müraciət edib, Berlin şəhərində “Qəzəliyyati-Mirzə Şəfi” ünvanında öz əş'arını çapa verir. “Qəzəliyyati-Mirzə Şəfi”də olan mühəssənat və lətfat bir dərəcədə nemsələrə xoş gelir ki, 123 dəfə peydərpey çap olunur⁴⁶⁰.

Bə'zi rəvayətə görə, “Qəzəliyyati-Mirzə Şəfi” mərhüm Mirzə Şəfinin öz kələmidir ki, onu Bodenstedt farsdan nəmsəyə artıq məharətlə rəvan dildə tərcümə edibdir. Bə'ziləri dəxi bu qövlə şərikdirlər ki, Mirzə Şəfi xud Bodenstedt özüdür ki, “Mirzə Şəfi” ləqəbini özü üçün intixab etmişdir. Amma bu qövl səhih deyil. Səhihi budur ki, Mirzə Şəfi əslən İran əhlidir. Gəncədə sakın olduğu əsnada Bodenstedtin oraya səfəri düşübdür və onunla tamış olub bir müddət məclisində iqamət edib, fars dilini ondan təhsil etmişdir. Bodenstedt öz əsərlərində Mirzə Şəfini “ustad” ləqəbi ilə yad edir⁴⁶¹.

Mirzə Fətəli vəfat edibdir Tiflis şəhərində tarixi-məsihiyyənin 1878-ci ilində may ayının 28-də ki, tarixi-hicrətin 1294-cü sənəsinə və cəmadiyül-əvvəlin 27-ci gününə təsadüf edir*. Dəfn olunubdur Tiflis qəbristanlığında.

Axundzadənin tərcümeyi-halına dair yazdığını bu qədər mə'lumata iktifa edib, onun əsərlərindən və millətə göstərdiyi hüsni-xidmətlərindən filcümlə danışmağı burada lazım görürük.

Mirzə Fətəli Axundzadə, demək olur ki, müsəlmanların əvvəlinci reformatoru olubdur. Müsəlman möşətinin köhnə və çürümüş əsaslarını pozan və islam tərəqqisinə mane olan üsulu qəvaidin təgyirü təbdili yolunda ən əvvəl sərfi-himmət edən bu zati-alı olubdur.

İyirmi sənədən ziyadə Mirzə müsəlman kitablarının mütaliəsi ilə məşğul olub, yenə onları rəvan oxumaqda özünü aciz görür⁴⁶³. Amma rus əlifbasının vasitəsilə bir az vaxtda çox şeylər öyrənir və rus həfləri ilə ya-zılmış kitabların kaffəsini asanlıq ilə oxuyur. Bu hal Mirzəni mütəhəyyir edir və onun diqqətini cəlb edir. Bu qədər məktəblər küçündə ömürlər sərf edib axırda yenə bisavad və elmdən bibəhrə qalmağımızı Mirzə əlifbamızın qüsüründən görür. Bu qüsuru rəf* və dəf etmək üçün, oxumaq və yazmaq məsələsini asanlaşdırmaq üçün özü təzə bir əlifba tərtib edir.

Bu əlifbada Mirzə nöqtələri götürüb, yazıda nişanı və asarı olmayan hürufi-müsəvvətə üçün və hərəkələr əvəzinə müəyyən nişanlar icad edir. Bununla oxumaq və yazmaq məsələsini bir növ yüngülləşdirir. Vəli avam xalqın qorxusundan və mütəəssib və fanatik ruhaniləri ürkütməməkdən ötrü Mirzə Fətəli müsəlman hərflərini bilmərrə dəyişməyib, onların ibtidasına və ya axırına bə*zi nişanlar qoşur və bu vəch ilə yazılmış kəlmələrin düzgün olunmağını qaydaya salır**.

Filhəqiqə, ərəbdən götürdüyüümüz sillabi xəttde o qədər qüsür və nöqsanat vardır ki, təhrirə sığası və təqrirə geləsi deyil. Ümum müsəlman tayfalarının tərəqqi və təali yolunda Avropa əhalisindən bu qədər dalda qalmaqlarının böyük səbəblərindən birisi də həmin mayeyi-səadətimiz və məbdeyi-tərəqqimiz olan oxumaq və yazmaq alat və əsbabının qüsür ilə dolu olmalıdır. Bir əlifbanın ki, irabü hərəkəsi və qədri-kifafınca hürufi-müsəvvətəsi və müəyyən bir şəkildə hürufatı olmasın və qədim misirlilərin heroqlifinə bənzəyib, bir kəlmənin neçə tərzdə oxunmağına yol versin, onun bu tərəqqi əsrində bəqası səlah deyil və nə qədər təbdil və

* “Kəşkül” qəzətinin verdiyi xəbərə görə, mərhum Mirzə Fətəlinin vəfati ittifaq düşübüdər haman ildə fevral ayının 28-ci yövmündə⁴⁶².

** Əlifbamızın qüsuru babında öz fikir və rə'yimizi 1898-ci ildə “Kavказ”⁴⁶⁴ qəzətinin 230, 238, 264-cü nömrələrində müfəssələn yazımişq⁴⁶⁵.

təshihinə tez çarələr bulunsa, bir o qədər də irəli düşərik və sürətlə qaba-
ğa gedərik; dünya və axırət işlərimiz qaydaya düşüb öz yolu ilə rast və
rahat gedər.

Ülümü fünnundan – ki, bu qədər bəhs edib, məclislərdə və məhfillər-
də danışırıq, qəzetə və jurnallarda yazırıq, – heç biri bizim üçün müyəssər
olmur. Hürufumuz təbdil olduqda qılıq qalsız asan vəch ilə cümləsindən
bəhrəmənd və mənfeətbərdar olarıq.

Xətti-alfabiti* – ki, Avropa millətləri arasında icrav və iste'mal olu-
nur, – dillərdə eşidilən cəm'i sövtərəfli əksiyi otuz, artığı otuz beş ədəd
hərflərin vasitəsilə ə'da edilir.

Az-çox tərbiyəli və ağılı salamat adam əcnəbi millətin xətti-alfabิตisini
ilə tərtib olunmuş əlifbasını üç-dörd saatın ərzində öyrənib oxumağa baş-
lar. Bisavad uşaq iki ayın müddətində oxuyub-yazmağa qadir olur. Bir
adam xətti-alfabiti ilə yazılmış bir səhifəni oxuya bilsə, haman xətt ilə
təb' olunmuş kitabların hamısını düz və asan oxuya bilər. Amma bizim
çox dərin oxumuş mollalarımız aşına olmadığı kitabı oxumaqda aciz qa-
lırlar. İki sətir güc ilə oxuyub duruxurlar; eşitmədikləri bir sözü düz oxu-
ya bilmirlər. Bunda təqsir, əlbəttə, mollalarımızda deyil, təqsir bu sillabi
xətt ilə tərtib olunmuş əlifbamızdadır. Burada həqiqət gün kimi aydın və
rövşəndir.

Əqli-səlim sahibi hərgiz bu doğrunu inkar edə bilməz. Amma avam-
lığın zoru, adət və ayınınin gücü bizim canımıza bir dərəcədə sırişt edib-
dir ki, həqiqəti görüb, təsdiq və qəbul etməkdə aciz olmuşuq; çətinli dərk
edib, asanı götürməyə cür'ətimiz yoxdur.

Hər halda piyada atlıya və atlı dəmir yol qatarı ilə gedənə və havada
uçana yoldaş olmayan kimi, biz müsəlman qövm və millətləri dəxi qədi-
mi heroqlif şəklində düzülmüş əlifbamız ilə mədəniyyət aləmində bu
qədər sibqət edən və hünərlər göstərən Avropa millətlərinə yoldaş deyi-
lik və ola da bilmərik.

Mərhum Mirzə bu barədə yazır: “Əgər əlefbaye-melləte-eslam əlfabi-
eti budi, nə sillabi və nevestən həm əz tərəfe-dəste-çəp betərəfe-dəste-
rast budi, çenan ke, rəsmə-xətte-əlfabetist, melləte-eslam dər aləme-
sivilize, yə’ni tərəqqiyo mədəniyyət bər melləte-Orupa bişobhe sebqət
costəndi, beellətə-in ke, dər ebteda toxme-sivilize dər xake-eslamiyan

* Fırəng dilində xətti-alfabiti o xəttə deyilir ki, kəlmələr hürufi-məqtəbə vasitə-
silə tərtib olunur. Amma xətti-sillabidə kəlmələr hürufi-müttəsilə vasitəsilə düzülür.
Xətti-alfabitidə hər bir hərf özünə məxsus şəkildə həmişəlik qalır; xətti-sillabidə bir
hərf öz məqamına görə, neçə cür şəklə düşür. Bizim hərflər kimi kəlmənin başında
bir şəkildə yazılıqdə ortasında başqa və axırında özgə şəkildə yazılır.

ağaze-ruyidən kərd. Əmma bevaseteye-səubətə-xətte-sillabiye-eslamiyan olumo məaref fi ma beyni-omume-ouzafe-in mellət tə'mim nəpəzi-roft və toxme-sivilize dər xake-eslamiyan puside, zay' gərdide və dər xake-Orupa bevaseteye-səhulətə-xətte-əlfabiteye-əhləş ruyəndə şod.

Hezar əfsus ke, ouliyaye-mellətə-eslam vocube-təgyire-əlefbaye-xodeşanra dərk nemikonənd və in mətləbe-rouşəntər əz aftabra nemifəh-mənd və saere-omuratra əz qəbile-tənzimətə-cədide və tə'mire-toroqə-cədidiyye və səfayene-boxariyye və keşidəne-cədavele-tilgərafıyye və təcdidə-əsləheye-hərbiyye və əmsale-zalik ke, nesbət betəgyire-əlefba foruatənd bər in əhle-hərkar və bər in paybəste-hər divare-morəcceh mienkarənd, zəhi bədbəxtist ke, adəm dər in mellət əz aləmə-ədəm beərseye-vocud qədəm qozarəd və həəqra befəhməd və nətəvanəd ke, behəmməllətane-nadane-xod befəhmanəd və beənduho həsrət əz donya berəvəd.

Emza: Mirza Fəthəli Axundzade”⁴⁶⁶.

Mirzeyi-mərhüm böyük təmənnalarla tərtib qıldıığı əlifbanın Rum və İranda qəbul olunmadığını, avam və kutahnəzər İran vəzirlərinin, xüsusən İstanbulda müqim İran səfiri Mirzə Hüseyin xanın büğz və ədavətini və filcümlə öz hali-dilini fars dilində yazılmış mövzun bir mənzumədə bəyan etmişdir ki, eynən və təbərrükən aşağıda dərc olunur. Bu mənzumə Firdovsiyi-Tusi əleyhirrəhmanın inşad qıldıığı “Şahnamə”si tərzində yazılmışdır⁴⁶⁷. Bu kəlamdan Mirzə Fətəlinin fünnüni-şeirdə mahir və xoştəb’ bir şair olduğu zahir olunur.

Mənzumənin ünvani bu sayaq yazılıbdır:

Mənzumeist ke, Kolinel Mirza Fəthəli Axundzade – motərceme-caneşine-Qafqaz dər vəsfe-hale-xod qofteəst dər səneye – 1284:

Beənduho həsrət məra ruzeqar
Sər aməd dər in deyre-napaydar.
Bebesiyare-tədbirha çəngzən
Həmibudəm əz fertə-hobbe-vətən.
Nəbəxşid səyəm vəli-haseli
Nədidiəm dər in əsr sahebdəli.
Bozorqane-torkano İranzəmin
Həmə xofte budənd ço xəlqe-Çin*
Cəvaniyəm rəft zəbun gəşt zur,
Cəvani nədidiəm ba zouqo şur.
Səfər gərdəm əz rahe-dərya be Rum,

* Bu halda Çin xalqı da qəflətdən ayılıbdır, vəli İranzəminin böyükləri yuxudan doymurlar və hirs tamahdan bizar olmurlar.

Əlefbae-noura dər an mərzo bum*,
 Nəmudəm bərkane-doulət təmam,
 Xəyaləm bəsi poxte budo nə xam.
 Yekayek beqoftənd se'd aferin,
 Cəhan şod beçəsməm ço xolde-bərin.
 Məra paygəhe-bıştər saxtənd,
 Beon'ame-sahan benəvaxtənd –
 Ke, naqah yek mərdəke-zərd-çehr**
 Be came-moradəm bər amixt zəhr.
 Be pişə-vəzirən ura rah bud.
 Məra doşməne-dino doulət nəmud.
 Bedin tohməte-an mərde-napakzad
 Məra pişə-hər kəs həmikərd yad.
 Bevəhşət dər əfkənd torkanra,
 Bozorqane-şurayo ərkanra,
 Əz u hic şod rənce-dehsaleəm,
 Şenid aseman əz zəmin naleəm.
 “Resəd pak yəzdan befəryade-mən
 Be möhşər setanəd əz u dade-mən”***
 Şenidəm ke, babaş dər kudəki
 Be Qəzvin bud əz saderuyan yeki.
 Benaçar bər göstəm əz xake-Rum –
 Ke, mandən dər anca məra bud şum.
 Ferestədəm an gəh be Tehran xəbər
 Əz in rəftəno amədəne-bisəmər.
 Nevestəm yeki nameyi-delpəzir
 Benəme-vəzire-olum əz əbir.
 Əlefbae-noura neşan dadəməş,
 Dəre-nou beferdous beqoşadəməş.
 Nədanəm məgər hemmətəş pəst bud.
 Nədanəm məgər ruzo şəb məst bud –
 Ke, nədad bər men cəvab in vəzir,
 Nəşod bər moradəm məra dəstgir.
 Vəzire-diger dər ləbe-softe bud,
 Dər in məsələ rə'ye-xod qofte bud –
 Ke, ma xəlqe-İran ze xordo bozorg,
 Ze kəbro ze tərsa, ze fərso ze tork,
 Həme zirekə mə'rifətpişəim,
 Ze fərte-zəkavət pərəndişəim.
 Ze doşvariye-xət nədarim bak,
 Bekuran sazed rəhnoma əz möğak****.

* Mirzənin Ruma səfəri hicrətin 1260-cı sənəsində olubdur ki, miladın 1863-cü ilinə mütabiqdir.

** Mirzə Hüseyin xana işarədir

*** In do fərd əz Ferdousiye-Tusist ke, bemonasebət ariye şodəst. – Mirzə Fəthəli

**** Məğak – çuxur və nahəmvar yer

Nəgirim nou xət əz hiç kəs. –
 Ke mara xətto zehne-ma həst bəs.
 Pəs an gəh əz in rə'y balide bud,
 Kəfe-dəst ber riş malide bud.
 Həmə səfnəsinan dər an əncəmən
 Bedu qoft: “Əhsənət, ey rəyzən.
 Behərfe-dorostəd hezar aferin,
 Behekəmtə nəqordəd tora kəs qərin.
 Delat rouşənəsto kəlamət səvab,
 Nədared Ərəstu berəddəş cəvab”.
 Dəriğa şəhənşahə-baferro huş
 Ze kerdare-kuran neşinəd xəmuş.
 Dərişa ke, fərmandehe-dadgər
 Nədid ni əlefbara sərbəsər.
 Dərişa ke, dər əhde-firuze-u
 Vəziri nədidəm ba aberu.
 Həmə portəmə, bihonəro bixerad,
 Bexubi kəsi nameşan key bərəd.
 Əgər çə dər ağaze-əhdəş be Şərq
 Vəziri derəxşid manənde-bərq,
 Vəli u vəziri ço Baris* bud –
 Ke, dər molke-rusan vəzarət nəmud.
 Ço hər kar mikərd bidəxəlcə-şah,
 Ço Baris gərdid omraş təbah.
 Həmin rəmzra fəhməd in padşah –
 Ke, ura bəqa bad çon mehro mah.
 Ke, doulət pərəstərə-mellət bovəd,
 Nə mellət, pərəstərə-doulət bovəd.
 Əya calese-məsnəde-Keyqobad,
 Bər an şəhriyariyət cavid bad!
 Şenidəsti axər ke, dər molke-rus
 Çe xubi be mellət Aleksandrus
 Be hemmət, beqeyrət, benamus kərd,
 Benamavəri dər cohan göst fərd.
 Şenidəsti axer ke, Palmerston**
 Çe kərde bəraye-Britaniyan?

* Boris Qodunov – rus e'yanından (boyarlardan) birisinin adıdır ki, üç yüz əlli ilə bundan müqəddəm Rusiyada iqtisəs zamanı bir müddət vəzirlilik edib, sonra məsnədi-səltənəti dəxi qəsb etmişdi. Ziyadə ağıllı və pürtədbir bir zat imiş. Vəli xəyanəti ucundan axırda bədbəxt və bədfərcam oldu. Heyfa ki, Mirzə Fətəli Borisə fe'lü əməlində oxşayan İran vəzirinin adını zikr etməyib mətləbi pərdəli söyləyir.

** Palmerston – İngilis dövlətinin vəziri olubdur ki, onun politikası sayəsində ingilis dövləti bir çox yerlərə malik olubdur və nüfuzunu Şərq və Qərbdə artırıbdır. Təvəllüd edibdir miladın 1784-cü sənəsində və vəfat edibdir 1875-ci tarixdə.

Şenidəsti axər to Vilhelmra*
 Krale-xerədmənde-zielmra,
 Nəyasayəd əz rənco kuşəş dəmi
 Beheştəst molkeş bedourəş həmi.
 Şenidəsti axər to Bismarkra**
 Ke, əfraqş bər fərq dan fərqra.
 Çe tədbirha sər zəd əz rə'ye-u,
 Bəraye-vətən gəşte xod cəngcə.
 Şenidəste axer ke, dər parsal
 Əribaldi*** ba zəne-məhcəmal
 Çe san cənghaye-dəliranə kərd,
 Vətenra mosəffa ze bigane kərd.
 Behər ca ke, məşğule-peykar bud,
 Zənəs dər qəfayaş vəra yar bud.
 Şenidəsti axər to Linkolnra****
 Çe san kərd canra be mellət fəda.
 Şenidəsti axər T'yerra***** ke, hal
 Ze omrəs qozəşt əst həştad sal,
 Bəraye-vətən daema dər əqməst
 Nə dərbənde-asayeşo derhəm əst.
 Çe kerde vəziranət, ey padşah,
 Be kerdare-işan to xod şo qovah.
 Vəziran nəkərdəəst bireyb hiç,
 Gəh əz dər dorude, goh əz dərde-piç.
 Pəs işan nəyərzənd yek cou bər an,
 Ze dərgahət, ey xosrove-xosrovan,
 Vəziran ba elmo hekmət bəxah,
 Nəcabət rəha kon, fəzilət bəxah.
 Ke, ta molk arayeşə-taze'i,
 Begirəd fəra xor əndazei.
 Əlefbae-noura bekar avərənd,
 Nehale-səadət bebar avərənd.

* İndiki nəmsə imperatoru Vilhelmin babasıdır. Ziyadə müdəbbir və millətpərəst bir padhaş imiş.

** Bismark – Almaniya dövləti vəziri-ə'zəmi olubdur. Təvəllüd edib miladın 1815-ci ilində; vəfat edib 1898-ci sənədə. Knyaz Bismark öz vaxtının ən müqtedir və dəqiqlikişasından hesab olunur. Onun vəzarəti zamanından Almaniya dövlətinin şə'nü hörməti uca məqama yetişdi.

*** Harrıbaldi – italiyalı bir bahadırın adıdır ki, vətənini biganələrin əlindən xilas edibdir. Təvəllüdü miladın 1807-ci, vəfati 1882-ci sənosundə vəqə olubdur.

**** Linkoln – yeni dünyanın – Amerikanın cümhuriyyət rəisi olubdur. Amerikada həbəşlərin (qara qulların) hürriyyəti yolunda bahadırənə cəng edib, onları əsirlikdən azad edibdir. Təvəllüdü miladın 1809-cu, vəfati 1895-ci sənələrində olubdur.

***** T'yer – Firəngistəninin məşhur müvərxi və sonradan bir çox böyük xidmətləri ifa edən millət hamisi və hürriyyət tərəfdarı olan böyük bir zat imiş. Təvəllüdü miladın 1797-ci və vəfati 1877-ci illərində vəqə olubdur.

Xetab bər duste-xod ke, ebaret əz Ruhol-qodsəst:

Bəsi şekve xordəm, soxən şod deraz,
Qozəştəm, nəxahəm tora did baz.
Sepordəm beəhde-to in karra,
Sərəncame-in rənco bimarra⁴⁶⁸.

Mirzə Fətəlinin bu mənzum şikvəvü naləsi Firdovsi Əleyhirrəhmənin Sultan Mahmud Qəznəvi⁴⁶⁹ haqqında yazdığı həcvə bənzəyir. Hər iki kələmin mənbəi bidadlıq və ədalətsizlikdən nəşət edən nalələrdir. Axundzadə ustadi-kamili məqamında olan Firdovsiyi-şirinkəlama peyrəvililik etməkdə artıq dərəcədə məharət bürüz etmişdir. İranzəmin vəzirlərinə elə bir qara ləkə və həcv sikkəsi vurubdur ki, qiyamətədək baqi qalacaqdır və yumaq və qazımaq ilə getməyəcəkdir.

Mirzeyi-mərhum müsəlman əlifbasının təğyiri və təshihini uğrunda çox zəhmətlər çəkib, töhmət və məzəmmətlər eşitdi; ömürlər sərf qıldı, vəli işin axırını bir yana çıxarda bilmədi və üreyi həsrətlə bu dünyadan getdi.

Əlifbanın təğyiri babında fars və türk dillərində bir neçə tutarlı məqələlər yazıb, möhkəm dəlillər ilə onun qüsuru və islam aləminin tənəzzülünə bais olmasını sübut etmişdir.

Fransa ədib və mütəfəkkirlərindən Şarl Mister Osmanlı dövlətinin sədri-əzəmi Əli paşa müsəlman əlifbasının qüsuru babında yazdığı məqaləni firəng dilindən farsa tərcümə edib Tehrana vəziri-əzəmə göndərdi. Və bundan əlavə “Fəqəreyi-əcibə” ünvanında əlifbamızın qüsürüna dair fars dilində türfə bir hekayə təhrir qılıbdır ki, oxuyanları İran tüccarının sadədilliyi və tərəfgirliyi heyrətə salır.

Mirzə Fətəli Axundzadənin bu yolda ekdiyi toxumlar indiyəcən səmər verməyibse də, cürrüyb tələf də olmayıbdır; o toxumlar yavaş-yavaş göyerib bitməkdədir. Əlifbamızın pürqüsür olmağı hər yerde anladılın, rəfinə əlac və çarə axtarılmaqdadır. Təzə əlifba tərtib etmek fikrine düşənlərin də ədədi çoxalmaqdadır. Əlan bu məsələ Osmanlı məmləkətin-də və İranda üləma, vüzəra və üdəbanın fikrү xəyalını işgal etməkdədir.

Təzə kitab yananlar, üsuli-imla tərtib qılanlar, qəzet və jurnal verənlər hər birisi bir növ imla və üsuli-təhrir ittixaz etməklə çalışır ki, qarei onun yazdığını düz oxuyub, fikrini və mətləbini anlasın. Sabiqdə müsəlman əlifbasının qüsür və təbdilinə e'tina etməyən mərhum İsmayıll bəy Qasprinski⁴⁷⁰ axır vaxtlarda üsuli-imlanı bilmərrə pozub və kəlmələri, – xah türui olsun, xah ərəb və əcəmi, – öz istədiyi tərzdə parçalayıb təzə bir səbkdə müsəlman hərfləri ilə “Tərcüman”da⁴⁷¹ məqalelər və sair əhvalat yazırıdı. Üsuli-imlada vüqua gələn və yazımızda müşahidə olunan bu inqilabin, bu reformanın banisi mərhum Mirzə Fətəli olubdur.

Əlbəttə, çox müddət çəkməz ki, bu mühüm məsələ həll olunar və müsəlmanların əlifbası dəyişdirilib və asanlaşdırıb sair mədəniyyətlər millətlərin əlifbası kimi, ülum və maarifin intişarına mükəmməl və mübərəhən bir alat olar; inşaallah-taala...

Mirzə Fətəlinin komediyalarına gəldikdə qət'i surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol⁴⁷² və firəng drama yazanlarının babası və ustadı Molyer⁴⁷³ olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundzadə olubdur. O yazdığı komediyaların mislini təzə yazıçılarımız hərə yazıb bitirə bilməyiblər. Vəli onun sayesindən bir neçə müqtədir ədiblər vücuda gəlibdir. O cümlədən Nəcəf bəy Vəzirov⁴⁷⁴ və Əbdürəhim bəy Haqverdiyev⁴⁷⁵, Nəriman bəy Nərimanov⁴⁷⁶ və Mirzə Cəlil Məmmədquluzadə⁴⁷⁷ cənablarıdır ki, hər birinin bir neçə komediyaları və dramaya məxsus əsərləri vardır ki, indiki məişətimizin bə'zi övza'vü əhvalını və əhli-zəmanənin fikrү xəyalatını və nə yolda çalışmaqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər. Bu ədiblərin və Mirzə Fətəliyə pey-rəvlik edən sair dramənəvislərin vücunda gətirdiyi əsərlər barəsində öz məqamında müfəssəl mə'lumat veriləcekdir.

Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda getirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyat dəxi lazımdır. Bunlardan əlavə fitri bir istə'dad və yaradıcı bir qüvvə, bir təb'i-füsunsaz, beistilahi-türki "Allah vergisi" lazımdır ki, bir yandan görüb-eşitdiyini götürüb yetirə bil-sin və bir tərəfdən öz fikrү xəyalatı ilə yoxdan var etsin.

Bu "Allah vergisi", yoxdan vücuda getirmək qüvvəsi mərhum Mirzə Fətəlidə kəmalinca var imiş. Bu sözlərin doğru olmağına onun komediyaları möhkəm dəlil və adil şahiddir. Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu, Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bə'zi yerlərində müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Molla İbrahimxəlili, Namazı, Zalxası, Ağa Kərim Miyancısı və qeyriləri bu halda sağ və salamat bizim içimizdə dolanıb, hər biri öz fe'lü əməllərini işlətməkdədirlər.

Mirzə Fətəlinin komediyaları yazılın zamandan bizim vaxtadək altmış-yetmiş sənə gelib keçibdir. Bu uzun müddətin ərzində – ki, yarım əsrden ziyadədir, – məişətimizdə, dürüst diqqət olunsa, artıq bir tərəqqi əsəri görünməz; ata-babadan qalma köhnə adətlər və ayinlər üzrə güzəran edib yaşamaqda varıq. Xeyir və şər' ittifaqlarda işlənən bılıhdə məsarif və məxaricə diqqət olunsa, sözümüz təsdiq olunar.

Ata-babalarımızın batıl əqidələrinə, kəsalət və bətalətlərinə varis olmuşuq. Bu axır vaxtlarda şəhərlərdə az-çox tərəqqi və təməddün əsərləri görünürsə də, əhli-dehat irəlikli qərar üzrə avamlıq halında yaşıyırlar; onların imdadına yetən yoxdur. Amma onları soyan və qarət edən çıxdur; bir tərəfdən tamahkar ruhanilər, bir yandan zülmkar polisə mə'murları və üçüncü tərəfdən yalançı millət dostları ki, ibarət olsun yarımcıq elm kəsb edənlərimizdən və quru isim ilə mə'dəni olan nücebəmizdən. Bu xüsusda Qasım bəy Zakirin tərcüməyi-halından və əsərlərindən mə'lumat verdikdə filcümlə söyləmişik. Dübarə təkrari-kəlam edib, mətləbə tul-təfsil verməyi artıq bildik.

Hər halda mərhüm Mirzə Fətəlinin komediyaları məişətimizin təəccübü bir aynasıdır ki, zahirimizi də və batinimizi də eynilə göstərir.

Müruri-əyyam ilə bu aynanın üzünə toz qonubdur. Bu tozu silib, aynanın üzünə sığal verib diqqət ile ona baxsaq, öz surətimizi onda görərik və bir-birimizi tanıyarıq. Batini aləmimizə, ə'mali-naməşruəmizə və əf'ali-şəniəmizə diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində çox da uzaq getməmişik, cüz'i dəgsiriliyimiz və təfavüttümüz olubsa, o da zahiridir. Batini tərəfimiz mənən və əxlaqən irəlikli qərar üzrə bağıdır. Odur ki, Axundzadənin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də ağlayıb göz yaşı tökürl. Gülmək görünür, amma ağlamaq görünmür; onun ağır damcıları ürəyin üstünə düşüb, onu yaralayır, dəlir...

Mirzə Fətəli komediyalarına müqəddimə olaraq ifadeyi-məram üçün komediya nə deməkdir və nə qisim təsnifatdan ibarətdir, teatr nədir və ondan təhzibi-əxlaqü adaba dair böyük mənfəətlər yetişməyini müxtəsəran bəyan edir və türk dilinin iması barəsində öz təsəvvüratını bildirib, komediya oxuyanlara və oynayanlara (artistlərə) bir para lazım olan bəyanat və düsturül-əməllər verir. Necə ki, mərhüm yazar: “İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm və o biri fərəh. Ağlamaq əlaməti-qəm olduğu kimi, gülmək də əlaməti-fərəhdır. İnsana bir müsibət üz verəndə qəmnak olur. Əger müsibət ağır isə, ağlayır və biləks ona bir şadlıq və fərəh üz verəndə gülür və könlü açılır.

İnsanın gülməyinə və ağlamağına fərəhin və müsibətlərin təqriri və təhrika dəxi səbəb ola bilər. Təqrir və təhrir surətində giryə və xəndəyə ümdə müəssir vəzi-hekayətdir.

Əksər övgüt namərgüb vəz ilə zikr olunan müsibətdən adam mütəəssir olmaz və lakin haman müsibət özgə pəsəndidə vəz ilə nəql olunduqda kəmayənbəği tə'sir bağışlar. Necə ki, naqis və kamil mərsiyəxanlarının məclislərində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik.

Əgər nəqli-müsibət və ya behcət təb'aye və əxlaqi-bəşəriyyətin kəmali-filvaqə bəyan etməklə təbiəti-müstəmiə məqbulü müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-rövşənəvan və arifi-təb'ayei-insani deyirlər və naqili-kamilinə sükənguyi-qabil...”⁴⁷⁸

Burada naqil, sükəngu və raviyi-şirinməqal ilə bizim işimiz olmayıb da, müsənnifi haqqında – yəni mərhum Mirzə Fətəli barəsində kəmali-cür’ət ilə deyə bilsər ki, onun komediyalarını oxuduqda bize yəqinlik hasil olur ki, bunların müsənnifi əlhəqq “həkimi-rövşənəvan və arifi-təb'ayei-insani”dir. Çünkü bizim komediya yazanların heç biri Mirzə Fətəli kimi nə ürəkdən güldürür və nə doğrudan ağladır. Bu bacarıq və qabiliyyət və təb'ayei-insaniyyət bələdiyyət, bu ruhşunaslıq ancaq o mərhumun təmsilatında görünür. Mərhumun dramanəvislikdə izhar qıldıqı qabiliyyət və kəmalat doğrudan da vəsfə gələsi deyil.

O təmsilatdan ələ alıb oxuduqda olduğumuz övza’vü zamanı bilaixtiyar unudub, özümüzü Mirzeyi-mərhumun yazdığı zamanda, vəsf qıldıqı övza’vü mühitdə və əlvan dəstgah içinde görülür. Əfradi-məclis guya bir-bir gözümüzün önündə növbənöv libaslarında gəlib keçirlər. Biz onların hərəkatü sükənatını, necə ki, var, müşahidə edirik; danışdıqları söhbəti eşidirik; gülənlər ilə gülüb, ağlayanlar ilə ağlayırıq.

Burada Axundzadənin yazdığı komediyalar ilə oxucularımızı aşına etməyi artıq bilirik. Zənni-acızanəmizcə əhli-savaddan az adam tapılar ki, məzκur komediyaları oxumamış olsun və bundan əlavə onlardan hər birisi dəfaat ilə səhneyi-tamaşaşa qoyulubdur. Zaqqafqaziyanın elə bir şəhəri və qəsəbəsi yoxdur ki, mərhum Axundzadənin komediyalarından bir-ikisi oynanılmamış olsun. Şayani-diqqət Axundzadənin komediyalarında səhneyi-tamaşaşa gələn ünas tayfasıdır.

Mə'lum olsun ki, Axundzadənin əsrində arvad məsələsi məhəlli-müzakirəyə qoyulmamışdı. O vaxtlarda müsəlman aləmində arvadların hüququ, hürriyyət və müsavati barəsində bir söz də danışılmazdı və danışmaq da olmazdı. Əvvəl kəsi ki, arvadları da insan dərəcəsinə qoyub, onların haqqü hüququ barəsində söz açıbdır və onları səhneyi-tamaşaşa götəribdir, o mərhum Mirzə Fətəli olubdur.

Arvadların dolanacağı, fikrү xəyallarını, kişilər ilə rəftarü əlaqələrini və onların əhvali-ruhiyələrini və sair müxtəlif sıfotlarını mərhum Mirzə artıq məhərətə təhrir qılıbdır. Demək olar ki, Mirzə Fətəli bu vaxtacan gizlində, qara pərdələr altında və zülmət içinde yaşayan ana-bacılarınımızın üzərinə bir işiq qapısı açıbdır; onların nicat və səadəti üçün yol göstəribdir. Müsəlmanlar üçün təzə bir aləm kəşf edibdir ki, onsuz diriliyimiz, tərəqqi və səadətimiz qeyri-mümkündür.

Mirzənin müsəlman arvadlarını səhneyi-tamaşaaya gətirməsi, əlbəttə, müasirlərinə xoş gəlməzdi. O cəhətə ona gizlində və aşkarda lə'nət oxuyub, olmazın sözləri haqqında deyirdilər.

Möhtərəm Əbdürrəhim bəy Haqverdiyev "Xəyalat" adı ilə yazdığı əsərində Hatəmxan ağa ilə Mirzə Fətəlinin arasında vüqua gələn nizavü davamı təhrir qılıb, Hatəmxan ağanın dilindən deyir: "Hələ bunlar hamısı dursun kənardı, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç. Bu övrət-uşaq ilə nə işin var? Mən özün hərçənd müsəlmanlıqdan kənarsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlman ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun!"⁴⁷⁹

Hatəmxan ağa nəinki öz arvad-uşağıının səhnəyə çıxmağına, hətta qeyriləri onların adlarını bilməyə də razı deyil. Belə şeylər onun qeyrət və namusuna toxunur, onu xalq içində bədnəm edir. Bunların cümləsinə yenə haman bidin, laməzhəb Mirzə səbəb olubdur.

Bu da möişətimizdə yeni bir "reforma", təzə bir dəgişirilik, təzə adət və qanun... Bu yolda dəxi Mirzənin çəkdiyi cəfalar, eşitdiyi fohşlər və na-layiq sözlər və hər qisim tə'nələr hədsiz və hesabsızdır və təqrirə gələn deyil...

Diqqət yetirməli burasıdır ki, mərhum Mirzə Fətəli komediyalarında yazdığı arvadların cümləsi qeyrət, namus, ismət və hüner sahibləridir. Bu komediyalarda bir arvad nəzərə gəlməz ki.bihəya, bacarıqsız və yasar olsun. Bə'zilərinin öz kişilərindən zirək və bacarıqlı olmaqları müşahidə olunur.

Mirzə Fətəlinin təsnif qıldıığı altı komediyalarının ancaq birində – "İbrahim Xəlil kimyagər" də arvad tayfasından bəhs olunur. Yerdə qalan beş komediyaların hamısında kişilər ilə arvadlar bərabər səhneyi-tamaşaaya gəlib, öz fikirləri, işləri və dolanacaqları ilə bizi tanış edirlər. Sözümüzü sübuta yetirmək üçün mətləbə bir az tulü təfsil vermək lazımlı gəlir.

Mirzə Fətəli komediyalarında həyat səhnəsinə gətirdiyi arvadlar bundlardır:

1. "Müsyö Jordan" təmsilində Hatəmxan ağanın arvadı Şəhrbanu xanım. Hər cəhətdən öz kişişi Hatəmxan ağadan qoçaq, cür'ətlə və bacarıqlı olduğu görünür.

Şahbaz bəy – ki, Hatəmxan ağanın qardaşı oğludur və qızı Şərəfnisa xanımın nişanlısıdır, – istəyir həkimi-nəbatat Müsyö Jordan ilə Parijə gedib, orada firəng dilini öyrənsin və mə'rifət kəsb etsin. Şəhrbanu xanım Şahbaz bəyin bu fikrindən duyuq düşüb istəyir mane olsun. Qeyz ilə

Şahbaz bəyə deyir ki, “Sən azib yolundan və izindən çıxıbsan. Heç vaxtı Parijə gedə bilməzsən. Sən istayırsən gedib orada üzüaçıq gəzən firəng arvadları ilə vaxtını keçirəsən və gülüzlü balamı gözüşaşı qoyasan?! Müş-yö Jordana bir toy tutaram ki, gəldiyi yolu da azar və Pariji də unudar”.

Hatəmxan ağa Şəhrbanu xanım ilə bacarmır və Şahbaz bəyin Parijə getməyi baş tutmur. Komediyanın axırında Xanpəri nənə deyir: “Eh, xanım! Əgər kişilərin aqlı var, niyə biz onları hər qədəmdə min yol alla-dırıq və öz bildiyimizi edirik?!”

2. “Hekayəti-xırsı-quldurbasan”da Namazın arvadı Zalxa Bayramın işini düzəltməkdə və tədbir tökməkdə artıq dərəcədə aqlı və fərasət bürüz edir. Axmaq, qorxaq və bivec Tariverdini aldadıb yoldan çıxardır və bacarmadığı işə, yə’ni quldurluğa göndərir. Zalxa bu barədə fikirləşib öz-özünə deyir: “Vallah, əgər Tariverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Divanbəyiyyə deyən yoxdur ki, niyə biçarə gədələri oğurluqdan və quldurluqdan ötrü incidir-sən? Bacarırsan, ölkəmizin qızlarına qadağan elə ki, quldur olmayan oğ-lanlardan zəhlələri getməsin. Onda mən zamin ki, qurd qoyun ilə otlaya”.

Zalxanın bu sözlərində olan doğruluğa şübhə yoxdur. Qız tayfasının sevdiyi oğlan gərkədir qoçaq və zirək olsun, aciz və qorxaq kişini ünas tayfası dost tutmaz. Xüsusən, keçmiş əsrərlərdə, bas-tut, vur-öldür əyya-mında qızın sevdiyi ancaq rəşid, qoçaq, quldurluqda adı çıxan oğlan olar-mış.

Haman bu komedyada sadə bir kəndçi qızı Pərizadın cavan və qoçaq Bayrama olan təmiz eşqi və eşqində göstərdiyi dəyanət və səbat adamı heyrətə salır.

3. “Hekayəti-mərdi-xəsis”də Hacı Qaranın arvadı Tükəzin ərindən min kərə qoçaq, ağıllı və yaxşı olmayı görünür. Tükəz öz əri Hacı Qaraya deyir: “Sən xəsis, ölməli murdarsan. Səndən ömründə bir kəs bir xeyir görmür. Uşaq aşiq yiğan kimi, sən də pulu yiğmisan. Boğazın elə qurusun ki, su da ötməsin!..” Hacının acizliyini və qorxaqlığını zikr edib deyir: “Bu yaraqların iyirmisini üstünə taxsan da, mən arvadlığım ilə yenə sən-dən qorxmaram!..”

Həmçinin bu “Mərdi-xəsis” təmsilində gözəl, ağıllı və dəyanətli Sona xanım naçalnikə zamin olub, nişanlısı Heydər bəyi həbsdən və baz-xastdan xilas edir və onu əyri yola getməkdən daşındırır.

4. “Sərgüzəsti-vəziri-xani-Sərab”da⁴⁸⁰ vəzirin hərəmləri Ziba xanım və Şö'lə xanım və qaynanası Pəri xanım sadətil vəzirin başına kələk gə-tirirlər; onun başına badya geydirib Teymur bəyi evdən çıxardırlar.

Arvadlar bir-birini günüleyir, bir-birinin üstünə şər' atır. bir-birinin ayağından çekir, amma öz sahiblərinə xəyanət göstərmirlər.

Nə Şö'lə xanımın və nə də Ziba xanımın Teymur ağa ilə gizlində heç bir əlaqəsi yoxdur. Şö'lə xanımın qız bacısı Nisə xanım hökumət və dövlət sahibi olan xana getmək istəməyib, can-dildən sevdiyi Teymur ağanı ona tərcih verir. Zülm və mürüvvətsizlik müzməhill olub, haqq və ədalət onlara qalib gəlir.

5. “Mürafə vəkillərinin hekayəti”ndə Səkinə xanım o qədər mətanəti-qəlb, cür’ət, əqlü tədbir göstərir ki, adamin ağlı heyrətdə qalır ki, nə sayaq elm və tərbiyə görməmiş bir yetim qızda bu qədər kamal, mə’rifət və dərrakə olsun.

Bir tərəfdən qardaşının müt’ədən dul qalmış arvadını Təbrizin şeytan fikirli mürafə vəkilləri əldə dəstaviz edib, ondan irs tələb edirlər, bir tərəfdən Ağahəsən tacirbaşının hiyləvü dəsisələri onu rahat qoymur, üçüncü tərəfdən onun şöhrətpərəst bibisi Zibeydə xanım istəyir onu könülsüz tacirbaşıya versin.

Hər tərəfdən bədxah, mühil və tamahkar adamlar... Səkinə xanım bu qədər hiyləsazların və tamahkarların hücumundan özünü itirməyib, vəsfə gəlməyən hünərlər zahir edir və düşmənlerinə qalib gəlir, bibisinə açıq deyir ki, “Mən Ağahəsənə getməyəcəyəm. Zira ki, o nadirüst oğlu altmış min təmən adın eşidib, onun üçün məni istəməyə talib olubdur. Yoxsa o, məni sevdiyindən ki, almaq istəmir! Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?”

Səkinə xanım Ağahəsənin özünə də deyir ki, “Mən sənə getməyəcəyəm!”

Ağahəsən deyir: “Xanım, məndən nə təqsir sadir olubdur ki, məni özündən uzaq edirsən?” Səkinə xanım cavabında deyir ki, “Heç bir təqsir sadir olmayıbdır. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm; mən səni sevmirəm. Könüle ki, güc yoxdur?”

Ağahəsən deyir: “Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurmalı!”

Səkinə xanım cavabında deyir: “Hər nə bacarırsan, elə, əlindən gələni əsirgəmə, əsirgəsən namərdən!”

Ağahəsən axırda daralıb dürüştük ilə deyir: “Yaxşı! Sənə mən oyun tutum ki, dastanlarda deyilsin. Ölənədək dadı damağından getməsin!”

Səkinə xanım deyir: “Get! səndən qorxan səndən əskikdir, əlindən gələni beş qaba çək!”

Axırda Səkinə xanım müddəilərinə qalib gəlib cümləsini mə'yus və məhkum etdirir.

Bu minval ilə oxular özləri görürler ki, Mirzə Fətəlinin təmsilatında zikr olunan arvadlar aciz və bacarıqsız adamlar deyillər, bəlkə onların əksəri kişilərdən qoçaq və hünərlidirlər.

Əlbəttə, bu qisim aqılə və cəmiliə arvadların səhneyi-tamaşaya götirilməsi səbəbsiz deyil. Mirzə Fətəli altmış sənə bundan müqəddəm öz müasirlərinə göstərir ki, sizin içinizdə belə gözəl canlar, belə namuslu və qeyretli ana-bacılarınız, etibarlı arvadlarınız vardır. Vəli siz onları vücud hesab etməyib, hər qədəmdə hüquq və ixtiyarlarını tapdalayırsınız; haqsız incidib, xarü zəlil edirsiniz və belə cahilanə hərəkətinizdə möşətinizi pozğun edib, özünüüz və nəslinizi felakətə salırsınız.

Mirzə Fətəli Axundzadənin komediyaları bunlardır:

1. “Hekayəti-Molla İbrahimxəlil kimyagər”. Keyfiyyəti dörd məclisdə bəyan olubitmama yetir. Təsnif olunubdur hicrətin 1267-ci⁴⁸¹ tarixində.

2. “Hekayəti-müsyö Jordan həkimini-nəbatat və dərvish Məstəli şah məşhur cadugər”. Təmsili-güzərişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olur. Yazılıbdır 1267-ci sənədə.

3. “Hekayəti-xırsı-quldurbasan”. Keyfiyyəti üç məclisdə bəyan olubitmama yetir. Yazılıbdır 1268-ci⁴⁸² sənədə.

4. Sərgüzəsti-vəziri-xani-Sərab”. Təmsili-güzərişi-əcib. Keyfiyyəti dörd məclisdə bəyan olubitmama yetir. Yazılıbdır hicrətin 1267-ci⁴⁸³ sənəsində.

5. “Sərgüzəsti-mərdi-xəsis – Hacı Qara”. Təmsili-güzərişi-əcib. Keyfiyyəti beş məclisdə bəyan olur. Yazılıbdır 1269-cu⁴⁸⁴ tarixdə.

6. “Mürafiə vəkəllərinin hekayəti şəhri-Təbrizdə”. Qəribə bir təmsilidir. Keyfiyyəti bəyan olur üç məclisdə. Yazılıbdır 1272-ci⁴⁸⁵ tarixdə

* * *

Ədəbiyyatın bu növü Mirzə Fətəli kimi qabil ədibin qələmindən əvvəlinci dəfə olaraq Azərbaycan türklərinin arasında vücudə gəldikdə cümləni heyrətə salır. Mirzə Fətəlinin zamanına kimi bu qisim əsərlər, yə’ni komediyalar müsəlmanlar arasında görülməmişdi.

Bu əsərləri mütləki etdikdə guya hər kəs özünü, qohum-qardaşını və dost-aşnasını və filcümlə ətrafında dolanan adamları görür, onlar ilə danışır, söhbət edir...

Əvvəlinci imtahan, o da belə kamil və gözəl surətdə, eybdən xali, qüsurdan uzaq, nəzafət və mühəssənat ilə dolu; Azərbaycan türklərinin dolanacağınnı, adatü adabının həqiqət göstərici bir aynası.

Əlhəqq bu komediyalar xəzinə malıdır. Ərbabı nəzərində bunlar üçün qiymət bulunmaz. Odur ki, bu komediyalar səhneyi-tamaşaya qoyulduqda və çapdan çıxdıqda hamının fikrү diqqətini öz tərəfinə cəlb edir.

Əcnəbi qövmü tayfalarının gözü önünde təzə bir dünya açılır. Bizim məişətimizin və dolanacağıımızın üzündən Mirzə Fətəli pərdəni çəkib, bizim varlığımızı və həyatımızı dünyaya kəşf edir. Ol səbəbdəndir ki, Mirzə Fətəlinin komediyaları hələ türk dilində çapa verilməmiş rus dilinə tərcümə olunaraq 1853-cü tarixdə – ki, hicrətin 1269-cu sənəsinə mütabiqdir, – təbdən çıxır*.

Bu komediyaların şöhrət və sədasi sürətlə hər yerə dağılır, onların barəsində rus və Avropa dillərində çıxan jurnal və qəzetlərdə gözəl məqalələr yazılır, hər yerdə onların tə'rifli olunur. Cox çəkmir ki, Axundzadənin komediyaları İran məmləkətində də şöhrət kəsb edir. Şahzadə Cəlaləddin Mirzənin sərkətibisi (sekretarı) Mirzə Cəfər onları türkdən fars dilinə tərcümə edib Tehranda çapa verir⁴⁸⁶. Heyfa ki, bu tərcümə indi nadir təpişən əsərlərdən olubdur.

Avropa üdəba və lissaniyyunu bu komediyalardan bə'zisini öz dillərinə tərcümə ediblər. 1882-ci sənədə İngiltərədə “Sərgüzəsti-vəziri-xani-Sərab” təmsili ingilis dilinə tərcüməsi ilə bir yerdə çapdan çıxır⁴⁸⁷. Bu tərcüməyə əlavə olaraq məxsus lügət və bir para qeydlər qoşulur.

1886-cı tarixdə məşhur ədib Barbie de Meynard⁴⁸⁸ Parижdə “Journal Asiatique”⁴⁸⁹ adlı cəridədə “Hekayəti-İbrahimxəlil kimyagər”i çap eləyir.

1889-cu ildə Stockholm lisaniyyun cəmiyyətinin jurnalında “Hekayəti-xırsı-quldurbasan” təb’ olunur və haman sənədə Alfans Silyer (Alfons Cillere) ismində bir şəxs fars dilində “Vəziri-xani-Sərab” ilə “Mürəfiə vəkilləri”ni çap etdirib⁴⁹⁰. Və yenə haman sənədə Vyana şəhərində professor Vurmund “Həkimi-nəbatat müsyö Jordan”ın fars dilindən tərcüməsini lügəti və bə’zi qeyd və bəyanatı ilə məən çap etdirir⁴⁹¹. Və həmçinin 1882-ci sənədə Tiflis şəhərində Nikolay Qulak⁴⁹² ismində bir şəxs ki, əlsineyi-Şərqiyəyə, xüsusən fars dilinə dara idi, Mirzə Fətəlinin komediyalarını nemsə dilinə tərcümə edir**.

Mərhum Mirzə Fətəli Axundzadə yuxarıda zikr olunan komediyalardan başqa tarixi-islamiyyənin 1273-cü sənəsində – ki, miladın 1857-ci ilinə mütabiqdir, – “Aldanmış kəvəkib” və yaxud “Hekayəti-Yusif şah”

* Mirzə Fətəlinin komediyaları “Aldanmış kəvəkib” ilə bir yerdə türk dilində ancaq altı il rus çapından sonra – 1859-cu sənədə təb’ olunur.

** Mə'lum ola ki, Qulak sabiqdə Tiflisdə əvvəlinci gimnaziyada nemsə dilinin müəllimi idi. Sonradan artıq sinnə dolmağa görə, qulluqdan çıxb, ədəbiyyatla məşğul olardı. Həkim Xəyyamın “Rübəiyyat”ını və Füzulinin “Leyli və Məcnur”unu nəzm ilə rus dilinə tərcümə edirdi. O tərcümələrdən bə’ziləri “Kəşkül” qəzetində hissə-hissə dərc olunardı.

adında qəribə bir hekayət yazıbdır⁴⁹³. Bu qəziyyənin vüquu səfəviyyə padşahlarından Şah Abbasın zəmani-səltənətinə təsadüf eləyir. Bu təec-cüblü əhvalatın İran-zəmində həqiqətdə vaqe olub, ya olmamağına söz verə bilmərik. Amma yəqinən deyə bilərik ki, bu qisim əhvalat və qəzayat orada baş verə bilər. “Aldanmış kəvəkib”də Mirzə Fətəlinin ümdə mətləbi İran vəzirlərinin səyahət və avamlığını və öz ali mənsəblərinə əsla layiq olmamaqlarını göstərmək imiş.

İnsafən bu mətləbi müsənnifi-mərhum böyük məharət ilə bəyan edibdir. “Aldanmış kəvəkib”i oxuduqda yəqinlik hasil olur ki, İran kimi böyük bir dövlətin viran olmasına, “dövləti-əliyyənin” belə zəif və nəhif hala düşməyinə “ümənayı-dövlət” və “üləmayi-giram” və “vüzərayi-zülehtiram” olubdur. Bu rə'y və qövlün haqq və doğru olmağını Şah Abbasın müqərrəb vəzirləri və ərkani-dövlət onun hüzurunda lisani-bəlağətsənci ilə sübuta yetirirlər. Onlardan hər biri öz qəbahət və səfalətlərini kəmali-ifixar ilə bəyan edir.

Qədim şövkətli və əzəmətli İranı xarab edən və pozğun hala salan vüzəra cahilənə işlərini və tədbirlərini hüsn-i-xidmət və böyük hünər mə-qamında qoyub, dövləti-əliyyəyə sədaqətlə xidmət etməklərini sübuta yetirmək istəyirlər. “Aldanmış kəvəkib”i oxuyandan sonra Mirzə Hüseyin xanın mərhum Mirzə Fətəli Axundzadəyə nisbet büruz etdiyi bügzü ədəvət hansı mənbədən cuş etməyi vazeh olur.

Axundzadənin komediya yayan müsənniflərə və həqiqi ədibə məxsusi olan qabiliyyətlərindən birisi də budur ki, mərhum öz təmsilat və hekayətlərində əhvalatı və keyfiyyəti söylənən adamların hər birini öz dili ilə danışdırır.

Əkinçidən tutmuş vəzirə və padşaha kimi hər hansı sinfin dilindən söz açırsa, elə bir sayaqla söyləyir ki, guya müsənnif haman o sinfin və dairənin özündəndir və yainki onların sözlərini eşitdikcə bir-bir sinəsinə yiğibdir. Bu qabiliyyətdən əlavə Mirzə Fətəlinin dilində artıq dərəcədə nəməkrizlik, zarafat və şirinlik var. Hər kəs onun kəlamını oxuyur isə, könlü açılır və dodağı altında öz-özünə gülür. Mirzənin təbiətindən zöv-qü xoşablıq mayası və yaranmasında zarafat və lətafət xəmirəsi olduğu üçün həmişə onun meyli zarafatçı, lətifəgu və güşadəqəlb adamlar ilə imiş. Məzəçilik və zərifanə danışb-gülmək onun təbiətinin təqazası olduğu üçün bə'zi işləri və danışqları dəxi başdan-ayağa gülünc və zarafat imiş. Onun baməzə işlərini və dilindən söylənən lətifələri və türfə sözləri cəm etsək, gözəl bir kitabça əmələ gələr.

Şah Abbasın vəzirləri padşahın hüzurunda ulduzların sədəmeyi-üzmasını dəf etmək üçün artıq vüqar və təmkin ilə danışdıqları sözlərə

diqqət yetirilsə, haman sözlərin tamamisi boş və biməzmun və mayeyi-istehza olmağına şübhə qalmaz. Belə ki, sərdar Zaman xan özünün sahibi-əqlü tədbir olmağını hüzzari-məclisi-xasseyyə bəyan etmək üçün əsla mətləbə dəxli olmayan Osmanlı qoşununun İran üstünə hücumundan söz açıb deyir: “Əgərçi bizim qoşunumuz hesab və ədədcə tayifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim geldi ki, firqeyi-naciyənin qoşununu gürühi-zallənin müqabilində tərəfə verdirdəm. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dehatın ziraətini xarab etsinlər və yolları pozsunlar.

Vəqtı ki, Bəkir paşa (Osmanlı əsgərlərinin sərkərdəsi) sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xarab olunmuşdu ki, əsla özü ilə topxana gətirməyə qadir olmayıb, ancaq atlı və piyadası ilə ənva-i-zəhmətdən sonra Təbrizə varid oldu və hər tərəfə dəstələr göndərib, zəxirə təhsilinə iqdam etdi. Əlinə bircə həbbə və bir öküz və qoyun düşmədi. Naçar üç gündən sonra üftanü xizan, ac və əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçıdı. Bu tədbir ilə mülki-İran tayifeyi-biganənin hücumundan məhfuz qaldı.

Yolları pozmaq və körpüləri yixmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir paşanın qaçmağından sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə bu tayifeyi-biganənin ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salım qaldı. Belə işlər xüsusunda astaneyi-əliyyənin qoca iti tədbir göstərməkdə aciz deyil. Amma kəvəkib ilə müxalifət etməkdə ağlım hər bir əlacdan qasir görünür”.

Sərdar Zaman xanın bu guna öz hüsni-xidmətlərini tə’rif etməyi, ağıllı və tədbirli binagüzarlıqlarını vəsf qılmağı doğrudan da adama gülünc gəlir; “əsakiri-mənsurə” “gürühi-zallə”nin hücumuna davam gətirə bilməyib qaçıır. Vətənin uğrunda, onun mühafizəsi üçün bir damcı da qan tökülmür. Bu heç... Məqami-heyrət burasıdır: öz əlləri ilə vətənin viran olmayı, əkinçilərin ziraəti, bağbanların bağyu bostanları dağılıb altı-üstə çəvrilməyi, malü mə’vaşinin pərakəndə olması; yolların xarablığı, körpülərin uçurulub dağılmağı kəmali-iftixarla şahın hüzurunda söylənir və bu sözlərdən padşahın “astaneyi-əliyyənin qoca iti”nə əsla qəzəbi tutmur. Bu çox qəribə haldır!.. Sərdarı-rövşən-zəmirin tədbir və səlahiddi ilə yolların dağınıq və körpülərin ucuq halda qalmağı bir dərəcədə səlah göründü ki, onları bu qərarda baqi saxlamağa hökm olundu, zira ki, tayifeyi-biganənin hücumundan ehtiyatda olmaq lazımdır.

Həqiqətdə həm gülməli və həm ağlamalı haldır!.. Ümuri-məmləkət belə şəxslərin ixtiyarında olduğu əsnada abadiyi-vətən və tərəqqiyi-məmləkət, əlbəttə, qeyri-mümkündür:

Xanemani ke, to başı məhrəm,
Vay bər siyrote-an əhle-hərəm⁴⁹⁴.

Həmin bu qərar üzrə “məclisi-xassın” sair üzvləri dəxi – ki, ibarət olsun vəzir Mirzə Möhsündən, müstövfi Mirzə Yəhyadan və mollabası Axund Səməddən – öz əhməqanə tədbirlər ilə və xilafi-əqlü qanun əməlləri ilə qoca və şöhrətlə İranı belə fəna hala salmaqlarını, əhaliyə həddindən ziyadə zülm etməklərini, dini-paki-Məhəmmədini pozub, başqa bir hala salmaqlarını iftixar ilə şərh qılıb həmaqət və səfahətlərini bəyan edirlər. Əgər doğrudan da işin künhünə diqqət yetirilsə, İranın viran olmasına və bundan sonra onun bir də həyat və ric’ətinə ümid qalmamasına ümdə səbəb tamahkar, şöhrətpərəst, dünyadan bixəbər, avam və cahil vüzəra ilə üləma olublar.

Mərhum Mirzə Fətəli Axundzadə öz zamanının fəridi və ürəfvü üdəba dairəsinin ruhu məqamında imiş. Cümlə əhli-qələm və sahibi-el-mü idrak ilə tanış imiş; cümlə şüəra və üdəbaya ol mərhumun hüsnitə’siri keçibdir. Necə ki, sabiqdə zikr olundu, onunla Qarabağın müqtədir şairi Qasim bəy “Zakir” təxəllüsün mabeynində dostluq və yaxınlıq var imiş və bu dostluğa ümdə səbəb hər iki ədib və şairin qələmi, türfə kələm və təbələrində olan zərafət və nəzakət olubdur.

Zakir Qarabağ mahalında vüqua gələn əhvalat və güzarişatdan və orada sakin olan nücəba, ürəfvü üləma sinfinin əf’alü ə’malından və xüsusən divan əmələsinin bəd və bihesab işlərindən, elat və dehat əhlinin dolanacağından və tərzi-məişətindən mə’lumat toplayıb, vaxtbehavxt sadə və gözəl şeirlər vasitəsilə yazıb dostuna göndərmiş.

Zakirin tərcüməyi-halını yazdıqda məzkur namələrdən nümunələr göstərmışdır; oraya rücu etməli.

Zakir xalqının dilini və dolanacağını çox yaxşı bildiyi üçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmışdır. Mirzə Fətəli isə hər şeydən artıq dost tutduğu öz millətinin sadə dili və sadə dolanacağı olduğu üçün Zakirin bu mili ruhuna və milli ədasiна artıq dərəcədə əhəmiyyət verəmiş və necə ki, yuxarıda zikr olundu, bə’zilərin rəvayətinə görə. “Hacı Qara” təmsilatının əslü binasını və Mərdi-xəsisin keyfiyyəti-halını Mirzə Fətəliyə mərhum Qasim bəy nəql edibdir və həmçinin həkimi-nəbatat Müsyö Jordanın sərgüzəştinə dair bir para təfsilati mərhum Axundzadə Zakirin dilindən yazıbdır. Vəli Mirzə

Fətəli bu hekayətləri qəribə bir dona geydirib, mislü bərabəri olmayan komediyalar vücuda gətiribdir.

Sabiqdə zikr olunduğu üzrə mərhum Mirzə Fətəli dostluqda artıq sədaqət və etibar göstərib, Qasım bəyin xilası yolunda çox çalışıb və axırda onun təmizə çıxıb vətəninə qayıtmışına səbəb olur. Bu barədə Zakir dos-tunu tə’rif edib yazar:

Aşina, müsahib, yarü həmsayə
Lazımdır yetişə qövrə, harayə;
Kitabətin dəyər mülki-dünyayə,
Nə hacət istəmək simü zər səndən.

Tək yaradıb səni vahidü yekta,
Əxlaqına, ətvarına mərhəba!
Neyləmişən Molla Səfi, Bəybaba –
Məmnundu, əzizim, bu qədər səndən?

O vilanın yoxdur bu yer tək pisi,
Təqəllübü, hərzəkarı, xəbisi;
Yaxşı gördüm tamam əhli-Tiflisi,
Raziyam, nəhayət, bişər səndən.

Mirzə Fətəlinin Qasım bəyə yazdığı namələrdən ancaq bir mənzumə ələ düşdü ki, burada dərc olunur. Bu məktubu Mirzə Fətəli dostu Zakirə yazıbdır 1271-ci⁴⁹⁵ tarixdə məhərrəm ayının ibtidasında Mehdiqulu xanın qızı Xurşidbanu bəyim Natavan haqqında. Məktubdan belə mə'lum olur ki, o vaxtları Qasım bəy xan qızına yaxın olmuş. Mirzeyi-mərhumun yazdığı qafiyələr zarafat təriqi ilədir:

Qasım bəy, eşitdim yaxın olubsan –
Xan qızına, axır nədir bu rəftar?
Edibsən xubları yüz il imtahan,
Eylərsən onlara yenə etibar?

Yeyib otağında şamü naharın,
Kəsdiribsən yasdığının kənarın,
Eşidirsən şirin-şirin göftarın,
Kişi, sənin, vallah, əcəb işin var?!

Dediyin qafiyə ona xoş gəlib,
Qaçan böxtin indi sənə tuş gəlib,
Sövdalı başına təzə huş gəlib,
Təəccüb eylərəm besyarü besyar.

Səni pərvəşlər salıb bu halə,
Döndəribler ərif qəddini dalə,
Çəkərdin onlardan həmişə nale,
Nədir yenə dildə əzbər olub yar?

Xan qızı məhvəşdir, el bilir, aləm
Məhvəşlər atəşdir, bizik əqli kəm,
Yüz il xidmət edə oda bir adəm,
Yenə düşən dəmdə ona, bil, yanar.

Xudadan istərəm versin muradın,
Yamanlığa hərgiz çəkməzəm adın,
Yolunda zəhmətin, rənci-ziyadın
Mən çəkdir, o etdi məni şərmsar.

Özgə cəfalarım dursun kənara,
Nə lazım hər birin salmaq şümarə?
Xeyr işinə onun mən o diyarə
Şadü xürrəm getdim, qayıtdım bəs xar.

O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlündə ondan bir kədər;
Novcəvandır, təkdir, izədi-davər
Eyləsin ömründə onu kamgar.

Rəvadırmı çəkə bixürdü bixab
Bəstəri-möhnətdə bu qədər əzab?
Duayı-xeyrinə eyləyin şitab
Siz də mənim kimi hər leylü nəhar.

Belə pəriruyin, heç səni tarı,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı?
Olsun ona mövlam yavərü qəmxar.

Mənim var gərçi bir az günahım,
Sən get hüzuruna, ol üzrxahım,
Söylə ki, ey şahim, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar!

Mirzə Fətəlinin bu qafiyələri sadə və rəvanlıqda Zakirin kəlamına bənzəyir. Çox ehtimal var ki, Zakirə dəxi bu şivədə açıq lisan ilə şeir yazı- mağı Mirzə Fətəli öyrətmiş olsun. İbtidayı-kəlamda Mirzə Fətəli Xurşidbanu bəyimdən bir azacıq gilayə edib, onun Mirzəyə nisbət izhar qıldıığı kəmə'tinalığına işaret edir. Bundan mə'lum olur ki, onların

mabeynində cüz'i bir soyuqluq bəhmə gəlibmiş. Vəli kəlamin axırında pakzəmir Mirzə öz xətasına müqirr olub, dostu Zakirdən təvəqqə eləyir ki, xan qızının hüzuruna gedib üzrxahlıq etsin və şikayət izhar qılmağın-dan rəncidə-xatir olmasın.

Mirzə Fətəlinin bu kağızı Xurşidbanu bəyimin bəstəri-qəmdə məri-zə olduğu zamanü hala təsadüf edir və yeqinlik hasil olur ki, Mirzeyi-məhrum bu şeirləri Qasim bəyin kəlamını oxuyandan sonra yazıbdır. Qasim bəyin kəlamından belə anlaşıllır ki, Xurşidbanu bəyimin knyz Xasaya getdikdən sonra bir müddət övladı olmayıb və övlad ümidi ilə ol mərhumə özünə müalicə etdirib ondan naxış olubdur. Bu əhvalın haqq və doğruluğu Zakirin və Mirzə Fətəlinin qafiyələrindən aşkarən görünür.

Zakir yazır:

Sipəhri-bərinin hilalı sənsən,
Şərafətdə mələk misalı sənsən,
Gülşəni-Xəlilin nihalı sənsən,
Barvər istərəm xudadən səni.
Məsihi çıxardan əṛşı-əlayə,
Salan üftadələr başını sayə,
Yetmişdə İshaqı verən Sarayə
Qurtarsın bu rəncü inadən səni.

Xan qızının müalicə etməyinə işaret:

Çubi-çini nədir, qibləsən, nəsən,
Təəccüb eylərəm bu əhvalə mən;
Dəstgirin olsun Hüseynü Həsən,
Fəraigət olasan cəfadən səni.

Axundzadə yazır:

O qafiyən mənə çox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər,
Nocəvandır, təkdir, izədi-davər
Eyləsin ömründə onu kamkar.

Belə pəriruyin, heç səni tari,
Rəvadırmı qəmdən sola üzarı?
Həm xələfdən xali ola kənarı?
Olsun ona mövləm yavərү qəmxar.

Eşitdiyimizə görə, Mirzə Fətəlinin burada zikr olunan əsərlərindən əlavə yenə də bir çox farsi və türki əş'arı vardır və lakin, məətəəssüf, on-

ları ələ gətirə bilmədik və həmçinin Rzaqulu xan “Hidayət”⁴⁹⁶ təxəllüsün tarixinə yazdığını tənqidini və Tehran şairi “Sürüş”⁴⁹⁷ təxəllüsün qəsidəsinə təhrir etdiyi iradları axtardıq, tapa bilmədik. Bu əsərləri Axundzadənin möhtərəm fərzəndi Rəşid bəy bizə və'd etmişdi, heyfa ki, ona da əcəl fürsət vermədi.

Mirzə Fətəli Axundzadənin əsərləri əlli-altmış sənə olar ki, çapdan çıxıb aramızda intişar tapıbdır. Vəli onların bizə çəndan tə'siri keçməyibdir və Mirzeyi-mərhumun qədri bilinməyibdir.

Əgər müsəlmanlar bilümum və Zaqafqaziya türkləri bilməsə o mərhumun qədrini bilsə idik, haqqında bir yaxşılıq və ehsanat edərdik; yadi-garanəsi üçün onun adına məktəblər, kütübxanalar, teatrlar açardıq, stipendiyalar tə'yin edərdik və bir çox gözəl işlərimiz ilə qədirşünaslıq vəzifəsini ifa edərdik. Hələ ki, meydanda gözəgələn bir şey yoxdur, və qeyz əzan ki, 1911-ci tarixdə mərhum Axundzadənin təvəlliündündən yüz il keçmək münasibəti ilə Bakıda, Tiflisdə və Zaqafqaziyanın sair şəhərlərində yubiley tərtib olunub, onun komediyalarından bə'ziləri səhneyi-tamaşaşa qoyulub və xatirinə bir neçələri tərəfindən mütəəssir nitqlər söylənib, bununla qədirbilməklik və haqqşunaslıq vəzifəsi ə'da olundu⁴⁹⁸.

Bu yubileydə söylənən nitqlərdə çox böyük vədələr verildisə də çox arzulardan dəm vuruldusa da, vəli heç birinə əməl olunmadı. Hətta Axundzadənin əsərlərinin – ki, əlan onlar nadir tapılır, – təzə çapına da şuru' olunmadı. Bu yubileydən nəticəyi – xeyir olaraq ancaq iki xırdaca əsər qaldı. Onlardan birisi möhtərəm Əbdürəhim bəy Haqverdiyevin yazdığı “Xəyalat”dır ki, bir məclisdə mərhum Mirzə Fətəli yüz illik yubiləsi (yövmi-alisi) münasibətilə tərtib olunmuşdur. İkincisi həqirin “Mirzə Fətəli Axundzadə” sərlövhəsilə yazdığı risaleyi-yadigarənədir ki, bu da mərhumun təvəlliündündən yüz il mürur etmək münasibətile təhrir qalınmışdır*.

Mirzə Fətəlinin qədir və qiymətini bilmədiyimiz üçün onun əsərlərinə də əhəmiyyət vermədik; onlardan hissə almadiq. Əgər Mirzənin yazdıqlarına diqqət yetirsəydiq və onlara əməl etsəydiq, əlbəttə bu qədər tənəzzül etməzdik və bu qədər dalda qalmazdıq. Başlayaq bir-bir sadalamağa:

Birinci bu ki, əgər əlibbamıza təğyir verib hürufatımıza asanlaşdırısaydıq, oxumaq və yazmaq alatü əsbabani qaydaya salsaqdıq, tə'lim və tədrisdə bu qədər çətinliyə düşər olmazdıq. Az vaxtda oxumaq və yazmaq öyrənib, çox elm və fənnlərə dara olardıq. Məktəblər küncündə cavan və gözəl ömürlər çürüyüb badi-fənayaq getməzdi. Bizim içimizdə dəxi böyük

* Mirzə Fətəlinin yövmi-alisi münasibətilə yazılmış mənzumatdan bərgüzidəsi möhtərəm Abbas ağa Qayıbov Nazirin kəlamıdır ki, aşağıda dərc olunacaqdır.

və məşhur üləma və hükəma zühur edərdi; müqtədir ədiblər və qabil yazıçılar, şairlər görsənərdi; dilimiz və yazımız qaydaya düşüb rövnəq tapardı.

İkinci, Axundzadə komediyalarında, göstərdiyi eyiblərimizə diqqət yetirib, onların dəfinə və islahına çalışsaydıq, bu qədər avam qalmazdıq, içimizdə dolacağımızda müşahidə olunan küfr və zəlalət xilafı-əql və qanun əməllər cari olmazdı. Oğruluqdan və əyrilikdən ikrəh edib daşınardıq; halal kəsb dalısınca gedib şə'nü hörmət kəsb edərdik; zindanxanalar və mehbəsxanalar müsəlmanlar ilə dolu olmazdı.

Üçüncü, arvadlarımıza tə'lim və tərbiyə verib, onlar ilə hüsnimüamilə etsəydik, hüquq və ixtiyarlarını müraat edib zülm etməsəydik, bu vaxta qədər avam halında qalmazdilar, caduya və bitiyə inanmazdilar; övladlarına gözəl tərbiyə verərdilər; ərlərinə və qardaşlarına çox işlərdə köməkçi olub, məişətimizə rövnəq və ziynət verərdilər; yaxşı işlərə bizi qeyrətləndirib, fəna işlərdən və qəbih əməllərdən çəkindirərdilər, daşındırdılar; vətənpərvərlik və millətpərəstlik və dindarlıq kimi uca və müqəddəs hissələri bizim qəlbimizdə oyadıb bəslərdilər.

Dördüncü, müsəlman məmləkətlərində, xüsusən İranzəmində ümuri-dövlətə mübəşir olan vüzəra və vükəla və sair ərkani-səltənət – ki, Mirzə Fətəlinin əsrindən indiyə kimi gəlib gediblər, – “Aldanmış kəvəkib”də zikr olunan qüsurlarından diqqət yetirib məmləkətlərinin mə’muru və səlahi üçün sərfi-himmət etsəydilər, Yusif şah öz müvəqqəti əyyami-səltənətində işlətdiyi binagüzarlıqları və tədbirləri icra etsəydilər, müsəlman məmləkətləri hərgiz belə fəna və pozğun hala düşməzdi və əcnəbi millətlərin çəngali-təsərrüfünə keçməzdi. Onlar da sair dövlətlər kimi qüvvət və miknət kəsb edib əmnü asayış üzrə yaşırdı.

Bu tedad etdiyimiz eyib və nöqsanlarımızdan maəda Mirzə Fətəli yenə də bir çox təsəvvürərimizi, köhnə adat və ayinlərimizi istehza təriqi ilə öz komediyalarında göstəribdir. Amma onlar bizim diqqətimizi cəlb etməyibdir və haman köhnə adətlər və batıl əqidələr üzrə yaşamaqdə variq. Mirzə Fətəlini, necə ki, lazımdır, biz tanımamışiq və əsərlərini diqqət ile oxuyub öyrənməmişik. O mərhum öz əsrinin həkimi-rövşənzəməri və filosofu olubdur. Onun kimi dərin fikirli, dəqiq və ruhşunas bir ədib Azərbaycan türklərinin arasında bu vaxtadək vücudə gəlməyibdir.

Axundzadə öz zamanının Tolstoyu və Musa Bigiyevi⁴⁹⁹ olubdur. Vəli onun qədri bilinməyibdir. Azadə fikirli, saf əqidəli və əqli-səlimə itaətədici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırbı təkfir edərlərmiş. Əqidəsi ucundan onun ən yaxın dostları və əqrəbəsi axırda ondan üz çöndərib iba etmişlər və vəfatında təşiyiyi-cənazəsinə və nama-

zına bir kəs gəlməyib, dörd nəfər hammal artıq əhanətlə ol mərhumun tabutunu məzaristana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər⁵⁰⁰.

İndi də Mirzə Fətəli Axundzadənin adı zikr olunanda üzlərini turşaldan saluslar az deyildir. O cümlədən, “Riyazül-aşıqin” sahibi M.Müctəhidzadə kitabının dibaçosunda vəsf qaldığı İskəndər bəy Rüstəmbəyovdur ki, bəndeyi-həqirin Mirzə Fətəli Axundzadənin təvəllüdündən yüz il mürur etmək münasibətilə tərtib etdiyi risaleyi-yadigarənəni görüb də mütəğəyyirhal olmuşdur və bizim haqqımızda nasəza sözlər söyləmişdir ki, “Mirzə Fətəli Axundzadə kimi laməzhab şəxsi yad edib, onun şə’nində kitab yazan özü də gərəkdir mürtəbə olsun”.

Bilmək gərəkdir ki, İskəndər bəy Rüstəmbəyov özü də ədəblik iddia-sında olub, şeir və qəzəl deməklə fəxarət eləyir. “Riyazül-aşıqin” sahibi kitabını onun səlahiddi ilə tərtib qalmışdır və ol cənabı bu günə vəsf edir: “Hicrətin min üç yüz iyirmi beşində⁵⁰¹ gün cənab sərkər İskəndər bəy Rüstəmbəyov-ki, cümleyi-ə’yani-vilayətdən darayı-zəkavətü mə’rifət və iqlimi-danişü kiyasətdə vaqeən İskəndəri-zaman və zülməti-Qarabağ içərə abaən cədd üçün abi-həyat mənbəicövdü ehsan idilər, – hüzuruna müşərrəf olub, ayineyi-qəlbimdə müsəvvər olan müddəamı nişan verdim və şəraiti-bəndəliyi yerinə yetirdim. Mumailəyə isə zəbani-gövhərnisi ilə buyurdular ki, gərək bir töxmi-yadigar məzrəeyi-ruzigardə əkmək ki, əbnayı-vətən ondan nəfərədar olsunlar və mütaliəsindən (fayda) təhsil edənlər müəllifinə rəhmət oxusunlar. Və bir məcmuə yazılmış gərəkdir ki, hər səhifəsi qeyrəti-arizi-hur və hər sətri rəşki-zülfə – qılmani-behişt-i-biqüsür ola və röyət edənlər mail və qəmləri zail olub, bu sözlər mütərənnim olsunlar:

Bəh-bəh bu nə riyazdır, ey əndəlibi-can,
Yoxsa behişt qıt’əsidir olmayırlə xəzan”.⁵⁰²

Bəli, “iqlimi-daniş və kiyasətdə vaqeən İskəndəri-zaman və zülməti-Qarabağ içərə çün abi-həyat mənbəicövdü ehsan” olan Rüstəmbəyov canabları Mirzə Fətəli Axundzadə kimi müqtədir ədiblərimizə və böyük mütəfəkkir və reformatorlarımıza lən oxuduqda işlərimiz artıq süratlı suret tapar, daha tərəqqi etməyimizə şübhə yeri qalmaz...

Beş yüz sənə bundan müqəddəm Konstantski sobor ictimai qərardadı ilə Avropada Yan Qusu⁵⁰³ əqaidi – diniyyəsi və azadeyi-əfkəri ucundan oda atıb yandırıldılar. İndi bizim on doqquzuncu əsrin axırlarında və iyirminci əsrin ibtidasında, bu tərəqqi dövründə yaşayış millət və camaati-

mız cəhalət və təəssübdə Qusun əsrində yaşayan fanatiklərdən dalda qal-mayıblar. Əgər Mirzə Fətəlinin və Hacı Əziminin müasirləri əlində ixtiyar və hökumət olsaydı, bilaşübəhə, hər ikisini oda atıb yandırardılar.

Yan Qus oda atilmazdan qabaq düşmənlərinə xıtabən dedi: “Yüz ildən sonra bir laçın uçub gələr, onu tutub yandırmaq sizə müyəssər olmaz”. Filhəqiqə, Qusun oda atılmasından yüz il keçmiş məşhur reformator Martin Luter⁵⁰⁴ gəldi və Rim papasları pozğun hala saldığı həzrət İsanın dinini qəllü qəşdən təmizləyib safə çıxartdı.

İndi görək Mirzə Fətəli Axundzadədən və Hacı Seyid Əzim Şirvani-dən sonra – ki, onlar müdəm avam və hiyləgər ruhanilərin təzvir və fəsadları ilə cəngdə olub,-rütbəsiz bu dünyadan getdilər, müsəlmanların da Lüteri zühur edib onları haqqqa irşad qlıcaqdırmı?

Mirzə Fətəli Axundzadənin yüz illik yubiləsi münasibətilə Abbas ağa Qaibzadə “Nazir”⁵⁰⁵ təxəllüs yazdığını kəlami burada dərc etməklə onun barəsində bu qədər yazdığınıza hələlik iktifa edirik.

Kəlami-Nazir:⁵⁰⁶

Ey ədəbi-şəhiri böhəmta,
Mayeyi-fəxr-i-milləti-islam!
Ey xirədməndi-arifü dana,
Əhli-fəzlü kəmal, mərdi-tamam!

Vətən övladı cəm, olubdu bu gün –
Ki, səni layiqincə yad etsin.
Göstərib izzü ehtirami-bütün,
Sənə ixlasın izdiyad etsin.

Bu nə xoş gün, nə yaxşı saətdir,
Səni fəxr ilə yad edir millət!
Vətən üçün zəhi səadətdir –
Ki, oxur ruhi-pakına rəhmət!

Millətə şahrahi-elm açdır,
Mərhəba, ey mühəndisi-qadir!
Vətənə töxmi-mə'rifət saçdır
Sən, ey ustadi-kamilü mahir!

Eybü nöqsani-milləti bildin,
Etdin anı beeynihü təsvir;
Əməli-fasidin ə'yan qaldın,
Ta ki, islahına edə tədbir.

Yə’ni yazdırın sən altı təmsilat,
Bir hekayət də mülhəq etdin ona;
Eşidən onu qaldı valehü mat,
Əl çalıb afərinlər etdi sənə.

Millətin müşkülata uğramağı
Xətti-müşküldən olduğun duydu;
Bilibən özgə çarə olmamağı
Xətti teğyir üçün sən əl qoydu,

Bir əlibayı-tazə tərh etdin,
Şıvəsi xoş, oxunmağı asan;
Rəsmi-te’limi zikrü şərh etdin,
Qoymadın bir qüsuru, bir nöqsan.

Mətləbi qanmamış əgər də avam,
Sənə bər’əks getdi keçmişdə;
Bilməmiş məqsədü məramı tamam
Oldu mane sənə bu xeyr işdə.

Bilmədi ol ki, fikri batıl imiş,
Sərbəsər xəm imiş xəyalatı;
Məhz səndən nicat hasil imiş,
Sən imişsən açan mühimmatı.

Vətənin borcunu sən etdin ə’da,
Qəlbü vicdanın eylədin rahət;
Borclu qaldı vətən və leyk sənə,
Onu vadar edir bu gün qeyrət –

Ki, sənin borcunu ə’da etsin,
Ta ki, qəlbi tapa onun təskin
Cümə övladını nida etsin –
Ki, bu işdə ola şərikü müin.

Nə sayaq borcu ol ə’da edəcək?
Deyə bilməm onu ələttəyin;
şə’ninə layiq iş bina edəcək?
Deyə bilməm bunu sorılıyü yəqin⁵⁰⁷

MOLLA QASIM ZAKİR

Şəki şairlərindən Mirzə Fətəli Axundzadənin və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasim fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustادı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.

Molla Qasim Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi təvəllüdü mə'lum deyil. Tə'lim və tərbiyəsi Nuxada atası Molla Muradin təhtisi-nəzarətində olubdur.

Təb'i-Səlim sahibi olduğu üçün hər qisim əş'ar və asar vücudə getirmişdi. Şüglü sən'əti məktəbdarlıq, mollalıq olubdur və lakin ol vaxtı mollalıqdan artıq bir mənfəət hasil olmadığı üçün kəsbi-məaş yolunda başqa işlərlə dəxi-kümdarlıq kimi məşğul olmuşdur. Məşhur qövlə görə, şairin dilində dügün, rəkakət var imiş. Çox vaxtı danışq zamanında və acığın tutanda dili tutularmış. Amma şeir söyləyəndə rəkakətdən bir əsər görünməzmiş. Şe'ri çox rəvan oxurmuş. Nuxalı Molla Qasim Zakir qarabağlı Qasım bəy Zakir ilə həməsr imişlərsə də, bir-birini tanıtmazlaşmış. Təəccüb burasıdır ki, hər iki şairin isimləri “Qasim”, təxəllüsleri “Zakir” olubdur. Hər ikisinin təb'ləri mövzun və zərif olduğu üçün əksər ittifaqlarda birisinin kəlamını qeyrisinə nisbət edərlərmiş və halan ki, ərbabi-fəsahət hər birinə nəzər yetirdikdə təfavütünü görüb təşxis və təmyiz edər.

Molla Qasim təxminən almış beş və ya yetmiş sənə bundan müqəd-dəm qırx beş sinnində vəfat etmişdir. Belə rəvayət olunur ki, Şirvan məhalində Molla Zakiri şairə bir qız şeir meydanında möglub edibdir və şair bundan ziyadə mütəəssir olaraq zəhərlənib orada dəfn olunubdur. Bu rəvayətin doğruluğuna şübhə var. Əgər filhəqiqə Şirvan vilayətində belə bir şairə və Molla Zakir kimi müqtədir əhli kəlama faiq gələn qız olmuş olsayıdı, hərgiz binişan qalmazdı, namü şöhrəti dillərdə söylənərdi və şeirlərindən bir əsər qalardı.

Molla Qasim Zakirin əsərləri çox isə də, dağıniq və pərişan haldadır. Onlardan bir parası cənab müfti Hüseyn əfəndi Qaibovun “Məcmuə”sin-də tapıldı və bir neçəsi pərişan övraqda göründü. Nümunə olaraq bə’ziləri burada dərc olunur.

Qəzəli-Molla Zakir:

Əsiri-bağı-hüsün mən tək olsa bülbülü-şeyda,
Oxur kuyində zövq ilə “fəsübhanəl-ləzi əsra”⁵⁰⁸

İki məstanəvü məxmur çeşmin fikr edən tərsa
Unutmaz, dildə zikr eylər ki “amənna və səddəqna”.

Əsasi-eşqi qurdun, keç fenadən, tut rəhi-üqba,
İcarət eyləmə kərkəs kimi dünyavü mafiha.

O tari-kakilin feyzin alıbdır gərdəni-mina,
Onunçun qarə geymiş ruzigarın ol şəbi-yelda.

Əgər ol mahrudən zərrə, Zakir, görməsəm beyza,
Axbər seylabi-əşkim, çeşmeyi-qəmdən olur dərya.

Bu qəzəldən maədə Zakiri-Nüxəvinin iki natamam qəzəlləri xoş-məzmun kəlamlar cümləsindən olduğu üçün aşağıda zikr olunur. Bu natamam qəzəllər müfti əfəndinin “Məcmuə”sindən götürülləbdür.

Birinci qəzəl:

Könül əhli-cahan içrə olub bir şux dustağı,
O şuxun şux rəftarı çəkibdir sinəmə dağı,

Edibdir gözlərim yaşı binayı-ömrümü viran,
Mənim viran olan könlüm olubdur bayqu yiğnağı.

Ləbi-lə’li-şəkərbarı lətafətdə, təkəllümdə,
Sanasan bağ ara titrər səbadən lalə yapraqı.

Nə hacət badəvü sağər, dağıldın huşumu sərdən,
Məni məstü xərab etmiş o şuxun əyri baxmağı⁵⁰⁹.

İkinci qəzəl:

Mey nəş’əsi gətirdi məni xüm ayağına,
Mən oldu rəhnüma yenə kövsər qıraqına.

Bir büt xəyalü mehrimizi aldı aqibət,
Sən’an kimi buraxdı biri tərsa dağına.

Lə’li-ləbin güzarına düşmüş həcər yolu,
Ya hindlər düzülmüş o Zəmzəm qıraqına?

Şol türələr ki, tərfi-bənaguşu bəkləyib,
Ömrüm quşudu yoxsa qonub gül budağına?

Eşqin əlacı olmaz, əgər gəlsə yüz təbib,
Ta həsrət ilə dəyməyə ləb yar dodağına⁵¹⁰

Əyzən kəlami – Molla Qasım:

Göz qaldı yolunda, namdarım
Səbr etməyə olmadı qerarım.

Qurbanın olum, təğafül etmə,
Sənsiz mənim olmaz ixtiyarım.

Ey gənci-məlahətin ziyasi,
Sərmayeyi-dürri-şahvarım,

Gün kimi cəmalının yanında
Bir zərrəcə yoxdur etibarım.

Cəllad baxışlı, ahu gözlü,
Ey kakili-zülfü-şəkkbarım,

Yoxdur mənə sənsiz, ey yeganə,
Hicran günü yarı-qəmküsərim.

Mən Zakiri-bəndeyi-qulaməm,
Sən xosrovi-eşq, tacidarım!

Müxəmməsi-Zakir:

Ağa, bu gülşəni-aləmdə bəndə xar qalsınmı?
Deyim dərgahına bir ərzi-halim var, qalsınmı?
Yazıb hali-dili şərh eyləyim, təkrar qalsınmı?
Özün insaf elə, könlümdə atəş bar qalsınmı?
Sənin tək mərd ağası olan naçar qalsınmı?

Sənin qurbanın ollam kim, neçün müşkulgüşən sən!
Həqiqət dərdməndə görməyən möhnət rəva sənsən!
Şikəstəbəstələr xatırərinə mumiyasən sən!
Təmamən əqli-dərdin dərdində fikri-dəvəsan sən!
Rəvadir bəstəri-zillətdə dil bimar qalsınmı?

Dedin məddahi – nakəs olma, əş'arə qələm çəkmə!
Cəfa vermə dili-əfkarına, cövrü sitəm çəkmə!
Bu dövrani-fənadən zərrəcə ahü ə'ləm çəkmə!
Buyurmuşdun səni bərdaşt qıllam, hiç qəm çəkmə!
Çəkir həsrət könül, bəs didə giryan, zar qalsınmı?

Sənə canım fəda olsun ki, sən ərbab-şövkətsən,
Hüzuri-vacibül-ərzim, neçün miri-vilayətsən,

Kərəm kani, ədalət mə'dəni, bəhri-səxavətsən,
Çıraqı-mə'rifət, həm pərtövi-xurşidi-himmətsən,
Könül ayinəsi, ey sahibə, bəs tar qalsınmı?

Keçər hər kimsənin ra'yince, bir növ'i mədarı var,
Bu gülzari-fənadə könəlümün çox ahü zarı var,
Rəvadırmı sənin tək dadrəs kim, tacdarı var,
Təmamən əqli şəhrin hər birinin kəsbü karı var,
Gəzib sərgəştə Zakir hər tərəf, bikar qalsınmı?

Bu müxəmməs mərhum Molla Zakirin öz dəstxəttilə göy və qalın kağız üstündə nəstəliq şivəsilə yazılmış bir əsərdir. Bu nadir nüsxəni cənab Rəşid bəy Əfəndizadə Nuxada tapıb, lütf üzü ilə bizə ianə etmişdir. Əgərçi məzkur vərəqparədə yazılmış xətt açıq oxunur və lakin Molla Zakir hürufi-müqətəə cümləsindən olan “ડ”, “ر”, “و” hərfərini bir sayaq üzrə – yə’ni cümləsini “ડ” hərfi kimi yazdığından və “nuni-səğir”in (ڭ) qabağına nöqtəli “nun”(ن) izafə etməklə əvvəl dəfə yazı bir az çətinlik ilə oxunur.

Bu müxəmməsdən Molla Qasım Zakir fəqir, möhtac və kəmbəzaət bir şəxs olduğu anlaşılır. Şair öz müasiri Şəki ağalarından miri-vilayət və sahibi-dövlət və hökumət olan bir vücudə kəmali-əczü inkisar ilə rücu edib, ondan bir mənsəb və qulluq istəyir. Şairin kəlamından mə'lum olur ki, məzkur ağa əqli mürüvvət və sahibi-mə'rifət bir şəxs imiş ki, məlcəi-füqəra və mərcu'i-züəfa hesab olunurmuş. Necə ki, şair onu bu ibarələr ilə vəsf qırı: “kərəm kani”, “ədalət mə'dəni”, “səxavət bəhri”, “mə'rifət çıraqı” və “himmət şəmsinin pərtöyü”.

Müxəmməsin axırında şair öz dəstxəttilə bu sözləri də qeyd edibdir: “Cün vacib idi, hüzura ərzü təqrirü bəyan eylədik, sahib ixtiyarsız”.

Bu ağa yəqin ki, Fətəli xanın oğlu mərhum Kərim ağa Fateh imiş ki, sahibi-mə'rifət və səxavət bir zat olduğu dillərdə söylənərmış. Onun tər-cüməyi-halı babında gələcəkdə mə'lumat veriləcəkdir.

Müxəmməsi-müstəzadi-Molla Zakir:

Sə'd bar şükr dideyi-xummarını gördüm,
Ey ruhi-mücəssəm!
Badami-siyəh, nərgisi-məstanını gördüm,
Qəm çəkmərəm ölsəm.
Ey sərvi-qəbapuş ki, rəftarını gördüm,
Oldusa qədim xəm.
Ömrüm başa yetdi güli-ruxşarını gördüm,
Vəslin mənə mübhəm.
Sabit olanancaq sənin iqrarını gördüm,
Ey şahi-müəzzəm.

Nadir olu bir sən kimi sərdarı-fərəhnak,
Ey bəxti-hümayun!
Haşa ki, sənin tek ola bir sahibi-idrak,
Hikmətdə Fələtun.
Çün kakilin etdi neçə Harutu xətərnak,
Olmaz belə məftun.
Zülfə-siyəhindir səbəbi-qatili-Zöhhak,
Kar eyləməz əfsun.
Gisu demək olmaz, iki şahmarını gördüm,
Gənc üstünə məhrəm.

Vazeh görünür fe'li-ləbindən sənin, ey ruh,
E'cazi-Məsiha.
Gər qılsa təəmmül səni girdaba düşər Nuh,
Ey gövhəri-yekta!
Haşa ki, cəmalın tek ola lame'i-məftuh,
Mehrü məhi-dünya.
Müşki-Xütən ahulərini eylədi məcruh
Nəzzareyi-ziba.
Qəmzən həşəmi navəki-müjganını gördüm,
Dil oldu müsəmməm.

Eşq atəşinə yanmağa mərdanəlik istər
Həmtayı-səməndər.
Şəm'i-ruxi-cansuz ola, pərvanəlik istər,
Ey nuri-müsəvvər.
Mə'suqə məgər aşiqə biganəlik istər,
Ey şahi-sitəmgər?
Gördüm səni, könlüm rəhi-bütənxanəlik istər,
İnsaf elə, kafer!
Sən'an-sifət ol həlqeyi-zünnarını gördüm
İman evi bərhəm.

Qurtar məni-biçarəni bu hicrü bəladən,
Bəsdir bu mətalib.
Əl çək, dolanım başına, bu cövrü cəfadən,
Axır nə münasib?
Billah, sənə ustad deyirlər bu ə'dadən,
Hər nakesə raqib,
Gündə neçə yüz laf uran mehrü vəfadən
İqrarına kazib.
Zakir, dediyin əhli-vəfa yarını gördüm
Əgyar ilə həmdəm.

Müxəmməsi-Molla Zakir:

Ey gül, bu lətafətdə sənə yoxdu qərinə
Müjdə veri Yusif bəsi hüsnün xəbərinə,
Eşqin neçə üşşaqı salır bəhri-dərinə,
Çatmaz ləbinin Xızrū Məsiha əsərinə,
Qəvvas ola gər məxzəni-dərya göhərinə.

Ey şahi-məlahət, bu rəviş var ola səndə,
Bülbül oxuyur vəsfini gülzari-cəməndə,
Qəmzən oxu yüz qan elədi mülki-Xütəndə,
Xalın həbəş ahulərini saldı kəməndə,
Zülfü-siyəhin verdi nəsəq Çin şəhərinə.

Nə həddi var Əflatun edə lafi-kəmalın,
İskəndəri zülmətə salır şəhdi-züləlin,
İman evinin payəsidir nöqtəyi-xalın,
Faiq gəlü bir zərrə sənin nuri-cəmalın
Çərxi-fəleyin pərtövi-mehrü qəmərinə.

Eşqin ələmi saldı mənim canıma əxgər,
Ey bürçi-səadətdə gəzən nuri-müsəvvər;
Ey qaməti tənnaz olan rövnəqi-məhşər,
Xaki-qədəmin feyzi əgər olsa müyəssər,
Kafərdi o kəs üz çevirə xüldi-bərinə.

Qorxum budu zəngari-xətin üz verə nagah,
Axşama dönə ruzi-ümidim mənim, ey mah,
Tə'n bəndə duasını qəbul eyləsə hərgah,
Əhdim budu, ey şux, cəfa yetməsin əsla
Əğyar əli ol daməni-vəslin kəmərinə.

Hicran ilə məsdud isə bu qəlbi-müzəyyən,
Ol navəki-müjganın edib sinəmi rövzən;
Qurbanın olum mən sənin, ey arifi-pürfən,
Ceyran quzusu etdi mənim könlümü məskən,
Səyyadi-qəza düşdü onun rəhgüzərinə.

Zakir sənə bildirmədimi elmi-nəsihət?
Var eşq təriqində neçə bari-riyazət,
Asan görünür xəlqə məger xəncəri-ülfət,
Məstanə olub eyləmisən lafi-məhəbbət,
Tab eylə, könül, atəşi-eşqin şərərinə.

Qafiyeyi-Molla Zakir:

Bir namə yazmışdin, gözəllər şahı,
Geldi, məni-mübtəlayə yetişdi.
Guşeyi-külahım faxri-namədən
Gedib çərxı-müəllayə yetişdi.

Şəhbəzi-aləmsən, istərəm səni,
Allahı sevirsən, unutma məni;
Guya ki, Yusifin gül pirahəni
Ol Yə'qubi-binəvvayə yetişdi.

Kim əl çəkər sən tək nazikbədəndən,
Şəhbəzi-bibədəl, gülpirəhəndən;
Ol zaman ki, xəbər bilmədim səndən,
Ahü naləm Məsihayə yetişdi.

Mən dönmənəm, ölsəm əhdü beyətdən,
Düşməsin məzacin istiqamətdən;
Geldi namə sən tək mahtələtdən,
Başımıza şö'ləsayə yetişdi.

Sən Molla Zakirin qibləgahısan,
Məlahət şəhrinin padışahısan,
Aşıqi-sadiqin nəzərgahısan,
Səadətin Sürəyyayə yetişdi.

Molla Zakirin xoruzunu çapqal aparır və Molla xoruzun səsini eşidib, dalışınca gedib, onu çapqalın ağızından saldırır və xoruz nimcan olduğu əsnada şair ona xitabən istehza təriqincə bir neçə sözlər deyir.

Bizim əlimizə düşən nüsxədə şə'rİN vəznü qafiyəsində qələt çox olduğu üçün düzgün oxunmağı müşkül oldu.

Bu şeirlər ilə Molla kəlamı xətm edir:

Əger eşidibsən, olarsan teskin,
“İza caə əcəlühüm⁵¹¹ ayəsin
Zakir kimi qəlbini tut mütmein,
Gedirsən cənnətül-mə'vayə, xoruz!

Müsəmməni-Molla Zakir:

Ey gül, sən əgər şəhi-cahansan!
Hökəm eylə ki, nazənini-cansan!
Sərdarı-əmiri-aşiqansan,
Bəhramı-xədəngi-zərnışansan.

Sən naveki-xəncərə sinansan,
Cəlladi-sitəmgəri-zamansan.
Öldür məni, vermə bir aman sən,
Bais ki, rəqibə mehbibansan.

Ey Gövəri-Qülzümi-kəmalat
Ey nuri-xudavü mehri-zərrat,
Bir kimsəyə üz verən mühimmat
Sənsən ona müqtəzayı-hacat,
Bu fikri-məhal səndə, heyhat,
Dün nərgisi-məstin oldu isbat.
Dedi səni saqiyi-xərabat,
Əz badeyi-nazi-sərgiransan.

Ey pərtövi-asimanı-qüdrət,
Ey ma'dəni-gövhəri-məlahət,
Ey lə'li-ləbi Məsihadət,
Səndən kimə eyləyim şikayət?
Hicran ilə keçdi ömrü müddət,
Ey rəsmi-vəfadə bimürüvvət,
Ey gülşəni-əhdili-bidəyanət,
Gər sərv ola qamətin, rəvansan.

Ey kişvəri-hüsən padışahi,
Ey əhli-ziya ümidgahı,
Ey bəndeyi-asi üzrxahi,
Ol külli-xəlayiqin ilahi,
Xəlq eylədi səbzəvü giyahi,
Gülzari-cəmalının gəvahı,
Ey əhli-bəsirətin pənahı,
Sən sün'i-bədii-laməkansan.

Zakir, bu nə afətü bəladır?
Bu hadisədən nə müddəadır?
Çün dil bu məsiyyətə rizadır,
Dünyada bu özgə macəradır.
Üşşaq olannın işi cəfadır,
Mə'suqə həmişə bivəfadır.
Könlüm quşu tikmə bibinadır,
Bu nəxli-bəlada aşiyansan.

Vəsf və tə'rifi-dilbər babında tənzim olunmuş əş'ari-müsəddəsəni – ki, aşağıda zikr olunur, – bə'ziləri qarabağlı Qasım bəy Zakirə və bə'zi digəri nuxalı Molla Qasım Zakirə nisbət etmişlər. Bizim anladığımıza görə, bu kəlam gərək Qasım bəyin olsun⁵¹². Buna şiveyin-lisan dəxi

şəhadət verir və bundan əlavə çox ehtimal var ki, bu şeirləri Qasım bəy güləblı Kərbəlayı Səfi Valehin kəlamına nəzirə olaraq yazmışdır və Kərbəlayı Səfi də məzkur kəlamı, bə'zi rəvayətə görə, Molla Pənah Vaqifin fərmudəsi ilə təzə səbkdə inşa etmişdi*. Haman kəlam budur:

Gözləyən kimsə, gözüm haqqı, deməz ay sənə,
Nəçidir ay vəcəhətdə ola tay sənə?
Sən kimi görün onun çohreyi-tabanımı var?
Xali-hindusumu var, zülfə-pərişanımı var?
Bir sarı rənglicədir əvvəli əyri nun tək,
Elə ki, keçdi iki-üç gün olu bir parə çörək.

Bə'zi məclisdə qədin sərvü sənubər oxunur,
Tanrı bilsin ki, bu saf qamətinə şor' oxunur.
Qamətin kimi onun seyri-xuramanımı var?
Əzmi-cövlənim var, afəti-dövrənim var?
Bağ-bostanda əkər bağban onu tək-tək,
Bundan ötrü ki, kümə məsrəf olur tirü dirək.

Müddəilər gözüne nərgisi-fəttan desələr,
Kim inanır bu sözə, göz görə böhtən desələr.
Nərgisin çeşmi-xumarın kimi məstanımı var?
Tİği-bürənim var, navəki-müjganımı var?
Yaz olur, həqdi bitər, bir şeyə olmaz o gərək,
Əqli zad gəsməz uşaqlar yiğər anı görçək.

Ağzını duş biri qönçəyə nisbət söləmiş,
Heyf mən olmamışam, bu sözü xəlvət söləmiş.
Qönçənin ağızı nədir, ləfzi-dürəfşanımı var?
Lə'li-meygunumu var, gövhəri-qəltanımı var?
Həmdəmi xar, özü bibəhrəvü həm ömrü gödək,
Dağılır hər vərəqi bir tərəfə bad əscək.

Nə rəvədir, ləbi-lə'lin meyi-gülfəm olsun,
Onu bədnəm qılanlar özü bədnəm olsun!
Lə'li-nabın tek onun duzluca xəndanımı var?
Abi-heyvanımı var, dərdlərə dərmanımı var?
Əslü zati bu ki, bir bəstlik ənguri-tənək,
Quyşaq üzüm suyu ü mənzili bir saxsı sənək.

* Kərbəlayı Səfinin şə'ri belə başlanır:
Ləbinə nazlı yarın badeyi-gülfəm dedim,
Tündü təlx oldu. mənə məstü cünun olma, – dedi.

Zülfünə sünbüli-tər kim ki, desə, ölməlidir,
Urula payinə zəncir gərekdir, dəlidir.
Sünbülün səfheyi-ruxsardə dövranımı var?
Ənbərofşanımı var, nikheti-rizvanımı var?
Bir ələfdir ki, yeyer daim onu at, eşşək,
Əvvəli gah təbah, axırı biqürb, təzək.

Ağzıma gendi desəm limu əger püstənə,
Ol iki qübbeyi-nur, tazəvü ter püstənə.
Eyşü nuşində onun ləzzəti-ruhanımı var?
Səhni-meydanımı var, zövqi-firavanımı var?
Özü bədşəkl, ağızda təmi manəndeyi-zəg,
Bir malın qiyməti olmaz kişi satsa yüz ətek.

Ziynəti-kuyini gərdunə bərabər deyənin
Cirasən ağızı, qulağın döşünə hər döyənin –
Ki, göyün, hərzə kişi, lölöi-mərcanımı var?
Dürri-məknunumu var, lə'li-Bədəxşanımı var?
Sanib əncüm görünür həqqi tühi tasi-fələk,
Çərx mir'atna yerdəndi düşüb əksi-çicək.

Qoyma əgyarı səri-kuydə mə'va tutsun,
Aşıqi-sadiqini bülbüli-şeyda tutsun.
Zakirin kimi onun sövti'-qəzelxanımı var?
Təb'i-mövzunumu var, şe'ri-nümayanımı var?
Eşidən incir onun tərzi-nəvasın bişək,
Şivəsi cəngü cədəl, naləvü əfəganı kələk.

KƏRİM AĞA FATEH

Kərim ağa ibn Fətəli xan “Fateh” təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə, nəcib və alitəb bir zat imiş; familiyası – Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləya-qətlə töhfələrlə Mirzəni yad edərmiş.

Fətəli xan Şəkidə xanlıq edən zamanı hicrətin 1235-ci⁵¹³ salında Şəki vilayəti Rusyanın təhti-təsərrüfünə keçdi və Fətəli xan rus dövləti tərəfindən təsdiq olundu.

Fətəli xanın fərzəndi-ərcüməndi Kərim ağa atasının təhti-himayətində nəşvü nüma tapıb, gözəl tə'lim və tərbiyə almışdır. Fars və ərəbcə yaxşı savadı var imiş. Təb'i-səlim sahibi imiş. Özləri əhli-kəmal və sahibi-hal olduğu üçün üləma sinfini, üdəba və şüəranı ziyan də dəst tutarmış və müdəmə məclisini onların vücudu ilə müzəyyən qılıb həqiqi xan tərzində güzəran edərmiş.

Kərim ağa Fateh hicrətin 1274-cü⁵¹⁴ tarixində Nuxa şəhərində yetmiş beş sinnlərində vəfat edibdir.

Fatehin öz əsərlərindən cəm olunmuş mükəmməl bir divanı vardır və lakin təb' olunmamışdır. Əsərlərinin çoxu fars dilindədir; türkcə olanları bunlardır ki, dərc olunur.

Peyğəmbərimiz Məhəmməd-əl-Mustafa səlləllahü əleyhin mədhində demişdir:

Düri-dəryayı-rəhmət, gövhəri-kani-vəfadır bu!
Güli-gülzari-izzət, sərvəi-bağı-istəfadır bu!

Şəhi-bəzmi-nəbüvvət, sərvəri-mülki-risalətdir,
Məhi-bürçi-şərəf, xurşidi-övci-ənbiyadır bu!

Qılan jəngi-günahı pak kim, abi-şəfaətlə,
Məhəlli-lütfi-həqq, danayı-sirri-kibriyadır bu!

Edib dini-mübini aləmi-rəşki-İrəm mülki,
Salıbdır rəxnələr kəffarə, sər'i-Mustafadır bu!

Fəzayı-məqdəmi təqbili-əşrafı-məlayikdir,
Türabi-bargahi qibləgahi-övliyadır bu!

Vücudunda ə'yan ayati-həq ərbəbi-idrakə,
Məqami-qürbdə ayineyi-vəhdətnümadır bu!

Kəlami-əltəfi məxlugə rəhmət olmağı bişək,
Vücudi-əşrefi dünyayaş şəm'i-pürziyadır bu!

Sən ol valacənəbin zikrini qıl hər dəm, ey Fateh –
Ki, dərd əhlinə zikri daima eyni-şəfadır bu!

Qəzəli-Fateh:

Gətir qəm dəfinə kim, badeyi-güləng, ey saqi,
Könül ol gülräxün lə'li-ləbənin oldu müştaqı.

Düşüb səhralərə nəxcir çeşmin mübtəlasılı,
Geyik tək dərbədər kim, həm olub vəhşilər ortaqı.

Gözüm mərdümləri seyli-sirişkin payimalıdır,
Vətən bir kimsə qılmaz, hər məkan olsa su oynaqı,

Əcəbdir mey içib şəhdi-ləbindən zəhr peydərpey
Siyəhtalelərin dönmək rəvadır zəhrə tiryaqı.

Məni-divanə bənd oldum səri-zülfün həvasində,
Cünun əqli olur, əlbəttə kim, zəncir dustaqı.

Təbibə eylədim izhar dərdim, söylədi bilmən,
Əlacı yoxdur ol zəxmin, dəyibdir qəmzə qeynaqı.

Könül dağın nihan əgyardən qıl, əbsəm, ey Fateh –
Ki, görməzsən, nihan qılmış qərasın lalə yapraqı?

Mərhum Kərim ağa Fatehin burada təstir olunmuş hər iki əsəri onun alim və sahibi-təb'i-səlim olduğunu göstərir. Əvvəlinci kəlam – ki, Fateh peyğəmbəri-valatəbarımızın şə'ni-aliləri vəsfində deyibdir, – Nabi əfəndinin kələməsinə bənzəyir. Onun ikinci kəlamı müasiri olan Qasım bəy Zakirin kələməsinə oxşayır. Əfsus ki, Fateh türk dilində başqa əsərlər vücutda getirməyibdir; gətiribsa də, onlardan bizim əlimizə düşəni olmadı.

İBRAHİM ƏFƏNDİ NİCATİ

Nuxa şəhərində nəşvü nüma tapıb tə'lim və tərbiyə almış şüəradan birisi də mərhum İbrahim əfəndi ibn Mustafa əfəndi olubdur ki, Mirzə Fətəli Axundzadənin və Kərim ağa Fatehin müasiri imiş. Səhih mə'lumata görə, İbrahim əfəndi hənuz tifl ikən valideyni ilə məən Qazax mahalından mühacirətən Nuxa şəhərinə gəlib orada sükunət edərmiş. Onun abavü əcdadı ruhani olublar.

Bələ rəvayət olunur ki, İbrahim əfəndi iyirmi beş sinninə çatınca zərgərlik edərmiş və o vaxta kimi bisavad imiş. Bir dəfə ona kağız yazdırmaq lazımlı olubdur və bu işdən ötrü əhli-savad bir şəxsin himmətinə rücu edibdir. Məzkur şəxs naməni yazdıqdan sonra ona bir növ töhmət izhar edibdir ki, sənə eyib deyilmə özün üləma nəslə ola-ola qeyrisinə haldilini kəşf qılıb məktub yazdırırsan? İbrahim əfəndi bu e'tirazdan xeyli mütəəssir və pərişanhal olub, iyirmi beş yaşında ikən başlayıbdır oxuyub yazmağa və bu yolda gecə və gündüz xürdü xabı özünə haram edib, elm və mə'rifət təhsilinə məşğul olubdur və axırda alim və fazıl bir şəxs olub müdərrislik edərmiş. Təb'i-şə'riyyəsi olaraq bir xeyli əsərlər vücuduna gətirmişdir. Vəli onlardan çoxusu dağlılib tərk olubdur. Əşar və kəlaminin əksəri münacat, nə'ti-rəsul və qəsaid qismi əsərlərdir. Onlardan bir-ikisi nümunə olaraq burada yazılır.

Rəsuli-bərəhəqqimiz Məhəmməd-əl-Mustafa həzrətlərinin şə'ni-alilərində deyibdir:

Sən ol şahi-risalətsən ki, oldun əvvəlül-əşya,
Ədayi-xidmətində daim olmuş asiman bərpa.

Qüdumi-zati-pakiçün döşənmiş ərzi-gunagun,
Qurulmuş üstünə bu nöh rəvaqi-xeymeyi-xəzra.

Olur “lövlak”dən məfhüm ki, bais olduğundan sən,
Neçə min kainatı həqq ədəmdən eylədi peyda.

Təcəllayı-naharasa olan ruyində gisuni
Görən ixləs ilə əzbər eder “vəlleyl iza yəğşa”⁵¹⁵,

Ziyavi-sineyi-safin bəyanidə “ə'ləm nəşrəh”⁵¹⁶
Mükəmməl gözlərinin mədhini sazağ edər inşa.

Nə əs’əd leyldir ol leyli ki, etdin asiman seyrin,
Bu seyrindən edər əbna “sübhanəl-ləzi əsra”.

Büraqi⁵¹⁷ bərq rəftar ilə yetdin “qabi-qövseynə”,
Bil, ondan keçməyin izhar edər məzmuni-“ovədna”⁵¹⁸.

Bulub feyzin, olub aşiq, qalib heyranı sərgərdan,
Dolanır başına daim onun çün günbədi-mina.

Humayun bəxti-fərruxfal sən tək puri-dilcuyi
Nə hərgiz görməmiş Adəm, nə əsla doğmamış Həvvə.

Görülmüş möcüzatın çox edəndə xəsmini ilzam,
Biri Qur’ani-baqidir ki, oldur ayəti-kübra.

Nə həddi var edə mədhin, Nicati, naqisü ası –
Ki, nə’ti-zatına nazil olub “Yasin” ilə “Taha”⁵¹⁹.

SEYİD ƏBÜLKASIM NƏBATİ

Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülkasim “Nəbatı” təxəllüsdür. Seyid Əbülkasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdır və Muğan səhrasına yaxındır. Bu qəryenin ab-havası mötədil və torpağı münbitdir. Əhalisi salamat və karguzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övza’vü iqtizasından bixəbər və elmdən bibəhrədir-lər, necə ki, dövləti-əliyyənin rəiyiyətləri və rəncərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.

Seyid Əbülkasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında – Nəsrəddin şahın atası Məhəmməd şahın zəmanı-səltənətində⁵²⁰. Bir qəsidişində məzkur şahı belə tə’rif eləyir:

Hərə bir şahə oldular məddah,
Mən kəmin bəndə şahi-İranə.

Şahi-mən şahi-müfəxxər Qacar –
Ki, salıb divi-zülmə zindanə.

Şəh Məhəmməd şəhi-Sekəndərşəhər,
İltifat etməz abi-heyvanə.

Xadimi-bargahı yüz Cəmşid,
Tə’n edər cahi min Süleymanə.

Bəxş edər murə mülki-dünyani.
Dür tökər gənci-lütfi hər yanə.

Dusti bilməsin ki, qəm nə imiş,
Düşməni ağzasın qızıl qanə.

Sən, Nəbatı, duani eylə təmam,
Nə işin var eşitdi şah ya nə?⁵²¹

Əgərçi şairin salı-vəfati dürüst mə'lum deyil, amma mötə'bər rəvayətə görə, tarixi-hicriyyənin on üçüncü əsrinin axırlarında – yə’ni min iki yüz yetmişinci illərin əvaxırında və həştadıncı illərin əvailində vəfat edibdir⁵²². Vəfati ömrünün müsinn çağında – yetmişində və ya yetmiş beşində vaqe olubdur. Buna şairin öz şe’ri dəlalət edir:

Mən dedim bəs Xançobani cavandır,
Bir igid oğlandır, bəvri-bəyandır,

Demə kim, qocalıb, qəddi kəmandır,
İndi gördüm, saqqalının çalı var⁵²³.

Bundan əlavə onun qocalığına bu şe'ri-müstəzadı dəxi şəhadət verir:

Dövri-çərxdən olmuşam əlil,
Dizdə taqətim, gözdə nur yox.
Bir nəzər, eya şahi-lafətə,
Bu Nəbatiyi-binəvaya bax!⁵²⁴

Eşitdiyimizə görə, bu halda Nəbatinin övladından bir neçə mötə'bər vaizlər və mərsiyəxanlar vardır.

Seyid Əbülfəsəmin bir neçə təxəllüsü var. Onlardan məşhuru bunlardır: "Nəbatı", "Məcnun", "Şah" və "Xançobani".

Mərhum ziyadə müttəqi, dindar və pakdamən bir vücud olub ömrünün çoxunu zöhdü riyazətdə keçirmiş. Riyazət əhli olduğu üçün əksər övqat dünya işlərindən əl çəkib və xalqdan qət'i-əlaqə edib e'tikafa əyləşmiş. Bu e'tikaf və zaviyənişinliyi özü üçün böyük bir səadət hesab edib, həqiqət aləminə irişməyi və nihan sırrlarından ittilə' etməyi məhz vəhdət guşəsində bularmış. Ol səbəbdən deyibdir:

Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.

Aşıqi-divanələrin mənzili, –
Rütbəyə bax, ərş-i-müəlla imiş.

Qafıl idim bu dili-viranədən,
Dil demə, oğlan, bu ki, dərya imiş⁵²⁵.

E'tikafdan fariq olduğu zaman gahbir camaat arasına çıxıb söhbət edərmiş. Ziyadə fəsih və şirinzəban olduğu üçün çoxları özünə valeh və heyran edərmiş və müasirlərindən bir çoxu onunla mukaliməyə daxil olmayı və onun söhbətindən istifadə qılmağı özlərinə böyük bir feyzü qənimət hesab edərlərmiş.

Rəvayət olunur ki, Seyid Əbülfəsəm Üştibində əvvəlcə dərvişlər həl-qəsinə daxil olub, onların içində nüfuzu artıbdır və sonralardan dərvişlərə mürşid olubdur. Bə'zi vaxtlarda ondan kəramət sadir olarmış; belə ki, bir para xariqüladə əlamətlərin ondan zühur etməyini görənlər olubdur.

E'tikafdan çıxan zamanı onun simasında başqa bir parlaqlıq və nuranıyyət cilvə edərmiş; özgə bir halətə düşərmiş və bə'zi vaxtı şövqü zövq ilə cuşa gəlib eşqdən, mey və məhəbbətdən dəm vurarmış. Necə ki, deyibdir:

Zöhdü səlatı çölə sal, Gəzgəza,
Mövsimi-eyşü meyü mina imiş.

Xançobani adı, Nəbatı özü,
Bir üzü qırxiq, bıgı burma imiş⁵²⁶.

Nəbatı artıq dərəcədə səxi, comərd və nəcib bir vücad imiş. Atası dəxi möhtərəm seyidlərdən imiş. Buna şairin kəlamı şəhadət verir:

Meydani-eşq içrə səyirtdim atı,
Müsəxxər eylədim Rumü Herati.
Möhtərəm oğluyam, adım Nəbatı,
Zatımız haşimi, əslimiz ərəb⁵²⁷.

Seyid Əbülfəsəmin ləqəbi “Möhtərəmoğlu” olduğuna onun bu şe’ri dəxi şəhadət verir⁵²⁸.

“Möhtərəmoğlu” deyərlər mənə, adım Məcnun.
Bir adım Xançobani, bir bıgı burma-burma⁵²⁹.

Nəbatı həzrət Əli əleyhissəlamın həqiqi və səmimi məddahlarından olduğu üçün ol cənabın vəsf-i-şə’nində çox gözəl və qərra qəsidələr ya-zıbdır ki, hər kəs onları mütaliə etse, onun qəlbində həqiqi bir vəcd və tərəb vüqua gəlir. Nəbatı demək olur ki, öz mövlasına ürəkdən aşiq imiş və bu məhəbbəti ucundan ol şahi-dəryadılın və gövhəri-Nəcəf və mə’dəni-izzü şərəfin mədhində yazdığı bir kəlamında əndazədən çıxır və bir növ özünü şəkkaklar silkinə daxil edən kimi olur:

Mən ruzi-əzəldə sevmişəm bir şahi,
Allah deyər ona Əliallahi.
Hər kim ona Allah desə, kafirdir,
Şəkkakdır ol Nəbatı tək, vallahi.

Divani-əş’arında ibtidayı-kəlamı həzrət Əlinin adı ilə bu sayaq başlayır:

İcade-bənaye-aləm əz name-Əlist,
Aine-nəbi ze zərbe-Səmsame*-Əlist.
Meyxaneyi-dəhr qayem əz həstiye-ust,
Abe-rox ze meye-came-qolfame-Əlist.
İn nəqşeneqare-sane'e-biçunəst,

* Səmsəm – kəskin qılınc

Ya dəftəre-eşqe-Leyliyo Məcnunəst.
 Hər səfheş əz bağe-Ərəm zibatər,
 Hər noqteş əz dorce-dore-məknunəst.
 Əz gərdəşə-ruzeqaro doure-gordun
 Divane-mən əz rədif gərdəd birun,
 Aşoftetər əz şəkənce-zolfe-Leyli,
 Julidetər əz məqale-hale-Məcnun.
 İn reşheyə-kelke-Maniye-nəqqasəst,
 Ya qeteye-meşke-aşeqə-qəllaşəst.
 Bər tab'e-gohərbare-Nəbatı əhsən,
 Mətbutər əz ruye-bote-Cəmmaşəst^{*530}.

Xah türk dilində və xah fars dilində Nəbatı yazdığı şeirlərdə bir qüsür yoxdur. Bə'zi kəlamlarında, məsələn, “Saqinamə”sində, fars lisanında yazdığı şeirləri türk dilində yazdıqlarına tərcih vermək olar. Bu “Saqinamə”nin axırını yenə həzrət Əli mədhinə çevirib, ol cənabın övsafi-cəmilə və əxlaqi həmidəsini bir-bir zikr qılıb, ol bəhri-hikmətə və sahibi-şə’nü izzətə xıtabən deyir:

Şəha, şəhriyara, mən binəvara
 Ze lotfət biyara ço mehre-monəvvər,
 Əya, saqi, cəm şəvi şadō xorrəm,
 Fədaiye-to kərdəm, biyə, mey biyavər.
 Bedəh bade çon qol, bexan həmçə bolbol –
 Ke, kamət şod hasel, moradət moyəssər.
 Əli qu, Əli qu, Əli cu, Əli cu.
 Resi ta be hu-hu, əz in nam begzər,
 Əli qu, Nəbatı, ke, yabi necati,
 To ta dər həyatı bexan naməş əzbər⁵³¹.

Nəbatının həzrət Əli şə’nində yazdığı qəsidələri dəxi səmimi-qəlb-dən nəş'ət edən pakızə və həqiqi hissələrdir ki, oxuculara artıq dərəcədə tə'sir eləyir. Onları burada zikr etməyə ehtiyac yoxdur.

Tərcibənd səbkində yazdığı “Saqinamə”də dəxi Əsədullah Qalib Əliyyül-Mürtəza⁵³² haqqında gözəl mədhlər söyləmişdir. Nəbatının bu “Saqinamə”si demək olar ki, onun cümlə kəlamının əfzəli və bərgüzidəsidir; bu sayaq başlanıır:

Ey edən eşq naməsin inşa,
 Vəh, düşüb başına əcəb sövda!
 Qoygilən başə tacı-bismillah,

^{*} Cəmməş – zəndvəst deyilən bütvpərəst qövm

İbtida qıl sözü benami-xuda –
 Ki, odur hər kəlamə sərmətlə –
 Ki, odur sərvəri-hamə əsma'.
 Qadirü zülceyləlül vəlikram,
 Faliqül-həbb, xalıqül-əşya,
 Sanei-erşü ferşü şəmsü qəmər,
 Aləmi yoxdan eyləyən peyda.
 Ol xudavəndi-vacibüt-tə'zim,
 Həyyü qəyyumü fərdi-bihəmta.
 Əhsənül-xalıqın ləhül-izzə.
 Vələhül-həmd vəssənaül-üla.
 Adəmi o yaratdı torpaqdan,
 Başına qoydu tacı-“Kərrəmna”.
 Ondan oldu Məhəmmədi-ərəbi,
 Sahibi-tacü təxti-ov-ədəna.
 Ey qələm, ey ənisi-əqli-bəyən,
 Cəhd qıl etgilən sözü ziba.
 Gəl, gətir bədə, ey gözüm saqı –
 Ki, verim çöhreyi-məqalə səfa.
 “Şur”ü “Şəhnaz”dən çəkim ahəng,
 Naləni eyləyim büləndava.
 “Sövti”-Davudi” eyləyim zahir,
 Gah “Hüseyni” gəhi “Zəminxara”⁵³³.
 Ta salım bu cahana bir ənənə,
 Başlayım təzə bir əcibə “Nəva”.
 Gələlər vecdə aşiqü arif,
 Düşələr rəqsə padişahü gəda.
 Ucadan başla “Raki-Novruzi”⁵³⁴
 Culgasın nöh sipehri sövtü səda.
 Şahi-islame ruzü şəb nüsrət –
 İstə həqdən həmişə, eylə dua.
 Çəkgilən başə badeyi-əşqi,
 Günbədi-çərxi eylə pürqövğə,
 Şahi-Misri çıxartgilən cəhdən,
 Aləmi eylə valehü şeyda.
 Degilən, ya Əli, bəsövti-cəli,
 Eyləmə hiç kimsədən pərvə.
 Himmət al pirdən, mədəd həqdən,
 Dəmbədəm “hu” çəkib yolu başla.
 Qoy qədəm rahi-eşqə mərdanə,
 Gir xərabatə məst-məstanə⁵³⁵.

Şair pirdən himmət və həqqdən mədəd diləyib sövti’-cəli ilə Əliyyül-Mürtəzanı zikr edib və dəmbədəm “hu” çəkib, rahi-eşqə şövq ilə, mərd-mərdanə qədəmgüzə olur və özünü fənafillah dəryasına qərq eləyir və

burada cürbəcür aləmləri seyr edib, vaxtbəvaxt saqiyi-ənisü canpərvərə rücu edib ondan lütfü kərəm istəyir.

Bu “Saqinamə”nin bir bəndində eşqi-həqiqi və məhəbbəti-ilahini vəsfü tə’rif edib, başqa bəndlərində gah hicrdən şikayət eləyir, gah mübtəlayı-dərdi-möhnət olmaqdan və əqlü kəmalı tərk edib Məcnun-sifət küçə və səhralarda vəhşiyənə kövələn etməkdən söz açıb artıq fəsahətlə öz hissiyyatını belə rişteyi-nəzmə çəkir:

Saqiya, dur götir meyi-gülgün,
Məni qəm etdi lalə tək dilkun.
Hicr edib odlu sinəmi gülxən,
Dərd edib dağlı bağrimi kanun.
Əql-məqlü kəmaldan keçdik,
Gəl bir az da tutaq teriqi-cünun.
Yandıraq rəxtü təxti mərdanə,
Seyr edək küçələrdə çün Məcnun.
Gah edək rəqsü gah çərxə vuraq,
Gəh çəkək nalə məstü digərgün.
Gəh deyek şe'r-mer, gəh hədyan.
Gah məsti-şərabü gəh əfyun.
Gahi vəhşilər ilə hemcövlən,
Gah sahra gəzəkü gəh hamun.
Gahi heyret çölündə sərgərdan,
Didə giryanyü xatiri mahzun.
Gahi dağlıarda valehü şeyda,
Gah əfsanəvü-gəhi əfsun.
Gahi xamuşü gəh süxenküstər,
Gahi Əshabi-kəhfi-cari-fünun.
Gəlsə təqrirə gər hekayəti-eşq,
Olu bir dəmdə min gəda Qarun.
Ey xoşaxoş o aşiqi-qəlləş –
Ki edə canı yarına qurban*.
Əyyühəl-aşıqun, fədeytü ləküm,
İnnəküm məşərütü və hüm yufun⁵³⁶.
Badeyi-xümnisini ver, saqı,
Nə deyər bir görək o Əflatun⁵³⁷.

Bu “Saqinamə”nin bir bəndində Nəbatı bahar fəslini belə şairənə vəsf qılır:

Saqiya, gəldi novbahar yenə,
Mövsimi-gəştı-laləzar yenə.

* Qurban – qurban mə’nasındadır. Qafiyə düz gəlmək üçün “qurban” yazılmışdır

Vergilən bəzmə inbisatü şükuh,
Gəldi həngami-vəsli-yar yenə.
Nərgisi-məst yüz nəzakət ilə
Zülfünү etdi müşkbar yenə.
Şahi-gül çəkdi bürqəni üzdən,
Hüsnünü etdi aşikar yenə.
Kuhü səhrani əbri-neysani
Gör nə xoş etdi mərğzar yenə.
Rədi-ğərran çəkib əriyü xüruş,
Aləmə saldı xarxar yenə.
Şaxi-gül oldu məskəni-bülbüл,
Laləni etdi dağdar yene.
Hardasan ey şəkərləbə gülrux,
Ver, gözüm, cami-xoşgavar yenə.
Gəl içək bade gül əyağında,
Bir edək şükri-kirdgar yenə⁵³⁸.

Mey və məhbub barəsində yazıbdır:

Saqiya, ey nigari şirinfən,
Hardadır ol də'vayı-dərdi-həzən?
Təlxı-şiringüvar, yə'ni mey,
Mərd olur içsə ger onu hər zən.
Bu idi etdi şah Cəmşidi,
Həyyü cavid çün Üveysi-Qərən.
Ehtiram et ki, cami-Cəmdir bu,
Olma bədməst sən də gün Bəhmən.
Ələ alıldıqca gözlə şərti-ədəb –
Ki, odur dərdi-əsqə çarə edən.
Hanni ol Kürdi-şiri-nərsövlət?
Noldu Əsfəndiyari-ruhintən?
Məni yandırdı bir büti-sərməst,
Vəsf-i-hüsni edib məni əlgən.
Taqi-əbru kəmani-Sami-dilir,
Tiri-müjjgani xəncəri-Bijən,
Qönçə ağızı çü püsteyi-xəndan,
Ləbi-lə'li əqiqi-sürxi-Yəmən.
Tərfi-ruxsarı rövzətül-firdovs,
Sünbülli-zülfü rəşki-müşki-Xüten.
Xali-sərsəbzi dami-fitnəvü şər',
Çeşmi-sərməsti kani-sehrü finən.
Sözü şəhdü şəkər, gözü şəhla,
Canü dil bəndüvani-çahi-zəqən.
Qiya baxmağı rəm yemiş ceyran,
Gülli-arız misali bərgi-səmən.

İşvəsi şux, qəmzəsi cəllad,
Qan içən həmçü zeygəmi-ərcən.
Surətində xecil məhi-ənvr,
Qəddi-bala besani-sərvi-çəmən.
Qoymaz aşiqdə nazi tabü təvan,
Öldürər gərçi olsa Əhrimən⁵³⁹ ...

Yenə bu “Saqinamə”də keçmiş padşahların şökət və əzəmətindən və namdar pəhlivanların qüvvət və hünərlərindən və aşiqi-biçarələrin hali-cigərsuzlarından söz açıb axəri-kəlamı həzrət Əli əleyhissələma yetirib deyir:

Hani şiri-xuda, şahi-mərdan
Sahibi-Zülfiqari-xunaşam.
Həl’əta şə’nü innəma şövkət
“Lafəta” mödhi-şahi ərşməqam⁵⁴⁰.
Gər mürekkeb ola cəmii-bəhar,
Cümələ əşcar əgər ola əqlam,
Ola katib təmami-xəlqi-cəhan,
Yazalar vəsf-i-şə’nini müdam,
Aqibət qərqi-lücveyi-xiclət,
Matü məbhut qasirül-övham.
“Qulkəfa” haq deyəndə bir şahə,
Mon na to’rif edim, monim ağam?!
Dur gətir badə, saqıya, ver cam,
Lovhəşəllah, gəlin edək bayram.
Çəkilək bağə, bir əyaq çəkək,
Döşənək gül əyağınə xoşkam.
Vəcd edək, mənzilə verək zinət,
Ruzü şəb vəcdə eyləyək iqdam.,
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabata məstü məstana⁵⁴¹.

Seyid Əbülgasım Azərbaycan türklərinin Xacə Şəmsəddin Hafizi və Şəms Təbrizisi⁵⁴² və bə’zi məqamlarda Mövlana Cəlaləddin Rumisi mən-zilindədir. Necə ki, Hafız fəsahət və bəlağətdə şüərayi-farsın sərdəftəri olub, həmçinin Nəbatı də Azərbaycan şüərasının fəsihraqıdır. Necə ki, şeir və kəlamında Nəbatı Xacə Hafızə peyrəvilik göstərib, habelə də dün-ya zindəganlığında ustadi-kamili və mürşidi-mə’nəvisi tutduğu yol ilə gedib dərvişlər dairəsinə daxil olub, onlar ilə müsaşirət və müsahibət edərmiş və dünyanın mal və dövlətinə mütləqa e’tina göstərməzmiş. Övqatını ibadət və riyazətdə və şeir yazmaqdə keçirəmiş. Xacə Hafızə nisbətən qəlbində əlaqə tutduğu məhəbbət və sədaqəti aşağıda yazılın şeirlər vasitəsilə bəyan etmişdir:

Ey səba, ey bəridi-aşiqi-zar,
Kuyi-canana bircə var genə.
Açgınən şahbaz tək şəhpər,
Eylə Şiraze bir güzar genə.
Hafızın ruhi-pakinə bizdən
Bir yetir eşqi-bişümar gene.
Bə'di-“əlhəmdü” sureyi-“ixlas”
Gör nədir bir o yarı-ğar genə.
Məni-müştəqə bu hekayətdən
Gəldi nagəh nəvayə tar genə.
Dedi: ey dərdü qəm gıriftarı,
Çox dəxi etmə ahü zar genə.
Tutgilən daməni-təvəkküldən,
Əşqəri-eşqə ol səvar genə.
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məstü məstənə⁵⁴³.

Yenə özgə bir yerdə Nəbatı “Lisanül-qeyb” ləqəbi ilə məşhur olan ustadi haqqında demişdir:

Hafızın ruhuna ixləs ilə bir fatihə ver,
Çərxə vur, dövrə gəl, ey bəçcəyi-ənqa, ənqa.
Tutiyi-bağı-cinan, bülbüli-şaxı-Şiraz,
Xaceyi-“Şəms” ləqəb, şairi-ğərra, ğərra⁵⁴⁴.

Və yenə Şiraz bağının bülbüli-xoşəlhəni haqqında yazıbdır:

Fərəhəfzast dorərhaye-softeye-Hafez,
Fəni nəmud məra gənce-xofteye-Hafez.
Məlale-del bebərəd şe'rə-rofteye-Hafez,
Bər aseman çə əcəb gər ze qofteye-Hafez.
Səma Zohre berəqs avərəd məsihara⁵⁴⁵.

Mə'lumdur ki, Xacə Hafız, Şeyx Sə'di və Cəlaləddin Rumi kimi nəsi-hətamız timsal və hekayətlər yazmaqla belə onlardan hissəi ittixaz etmə-yibdir. Ancaq mənən bir-birinə münasibəti olmayan qəzəllər vasitəsi ilə hissiyyati-təbiiyyəsindən və kəmalati-mə'nəviyyəsindən naşı hikmətəsa və möcüznüma şeirlər yaradıbdır. Hər şe'rın və hər beytin təklikdə dərin mə'nası var. Hər bir kəlməsi böyük nəsihətdir. Tərzi-kəlamda və şiveyi-lisanda o qədər həlavət və fəsahət var ki, əhli-hal onu mütalıə etdikdə valeh olur, dimağı başqa bir zövq ilə vəsfə gəlməyən bir feyzlə dolur. Nəbatı dəxi bir mətləbin üstündə dayanıb durmur, pənd və nəsihət demək-dən və xalqa yol göstərməkdən yaxasını kənara çəkib öz hissiyyatından və mə'nəviyyat aləmindən dəm vurur. Bu xüsusda ibtidayı-kəlamda şair özü

bunu iqrar edir ki, onun divanında qayda və nizam olmayacaqdır və mənən bir-birinə müxalif və mügəyir şeirlər çox olacaqdır:

Əz gerdeşə-ruzeqaro doure-gerdun
Divane-mən əz rədif gerdəd birun,
Aşoftetər əz şəkəncə-zolfe-Leyli,
Julidetər əz məqale-hale-Məcnun.

Başqa bir kəlamında şair öz halətini və dünyadan laqeyd olmağını, ata-ana və qohum-əqrəba tanımadığını, müəyyən bir fikrə və məsləkə qulluq etmədiyini, dost-aşnadan qət'i-ülfət etdiyini və şeirdə nizam və qayda gözləmədiyini bu sayaq nəzmə çəkir:

Bilmərəm səc' nədir, qafiyəni anlamaram,
Mən Qaradağlıyam, ver mənə xurma, xurma.

“Möhtərəm oğlu” deyərlər mənə, adım Məcnun,
Bir adım Xançobani, bir bişti burma, burma.

Nə qələndərdi, nə dərvish, nə natiqü nə lal,
“Ma ərəfnak” deyirlər, budu həqqə, həqqə.

Bacı-qardaş deməz, ata-anasın bilməz,
Degilən bir ayı ya bir dədi-səhra, səhra.

Tərk edib yarıy refiqi, çekilib pünhanə,
Gecə-gündüz oturur vahidü tənha, tənha.

Şair dünyada çox yaşayıbsa da, amma kim və nə olduğunu, haradan gəlib və haraya getdiyini və nə növ icra və maddələrdən tərkib bulduğu-nu və hansı din və təriqətdə olduğunu dürüst tə'yin edə bilməyib, “dunya” deyilən bu vadisi-heyrətdə avara və sərgərdan qalibdir, müəyyən bir mənzilə vasil olmadığını və hələ məhbüt, mütəhəyyir və ləng halında yاشamağını öz-özünə xıtabən “nə mənəm, nə mən mənəm mən” deməklə böyük bir şəkkədə və iztirabda olmağını mövzun bir kəlamında bəyan edir. Haman kəlamı eyni ilə burada dərc edirik:

Nə mərizo, nə təbibəm, hələ ləng, ləng, ləngəm,
Nə həbibə nə rəqibəm, hələ ləng, ləng, ləngəm.
Nə mokəddər, nə şadəm, nə nehan nə aşekarəm,
Nə ze xakəmo, nə badəm, hələ ləng, ləng, ləngəm.
Nə ço əgonça dər şekoftəm, nə nəəm, nə la şenəftəm,
Nə əməməş bedel nəhoftəm, hələ ləng, ləng, ləngəm,

Nə şərabiym, nə bəngi, nə xəyalıyəm, nə rəngi,
Nə möğənniyəm, nə çəngi, hələ ləng, ləng, ləngəm.
Nə rəfiqə-bustanəm, nə qərine-qolestanəm,
Səke-kuye-delsetanəm, hələ ləng, ləng, ləngəm.
Nə setareəm, nə mahəm, nə gəda, nə padşahəm,
Bəmiyane-in do rahəm, hələ ləng, ləng, ləngəm.
Nə zəmin, nə asemanəm, ən əz ino nə əz anəm,
Nə diyare-laməkanəm, hələ ləng, ləng, ləngəm.
Nə pəri, nə cənno ensan, nə məlek, nə huro qelman,
Nə fe'lanəmo, nə behman, hələ ləng, ləng, ləngəm.
Nə ze kano mədənəm, mən nə ze gəncə məxzənəm mən
Nə mənəm, nə mən mənəm mən, hələ ləng, ləng, ləngəm.
Nə cəvanəmo nə pirəm, nə kəmanəmo nə tırəm,
Nə səğıro nə kəbirəm, hələ ləng, ləng, ləngəm.
Nə ze lə-le-bibəhayəm, nə ze dorre-bisəfayəm,
Nə nəva, nə binəvayəm, hələ ləng, ləng, ləngəm.
Nə holuliyəm, nə dəhri, nə kənariyəm, nə bəhri,
Nə riyaziyəm, nə cəfri, hələ ləng, ləng, ləngəm.
Nə monəccəməm, nə kahen, nə sahero nə mədahen,
Nə bezarean gəvahen, hələ ləng, ləng, ləngəm.
Nə Nəbatiyəm, nə bəngi, nə mosəllayəm, nə cəngi,
Nə məcuso, nə ferəngi, hələ ləng, ləng, ləngəm⁵⁴⁶.

Yenə başqa bir kəlamında Seyid Əbülfəsəndə özünü mədhuş və heyran bir halda valeh və sərgərdan görüb kəmali-fəsahətlə məstanə halətini bu tövr bəyan edir:

Öylə məstəm bilməzəm kim, mey nədir, mina nədir,
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir.

Od tutub canım sərasər yandı, amma bilmədim
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir.

Bilmədim ömründə hərgiz küfrü iman hansıdır,
Əhmədü Məhəmməd kimdir, Musiyü İsa nədir?

Şahbəzi-övci-vəhdət, vahidü həyyü qədim,
Xalıqi-ərzü səma ol fərdü bihəmtə nədir?

Sədri-eyvani-cəlalət, şəm'i-bəzmi-kainat,
Afitabi-ərşə-iżzət “lafəta illa”⁵⁴⁷ nədir?

Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvər,
Gəl, xərabət içrə gör bu şurişü qövğə nədir!

Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman!
Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir?!

Dur, gözün qurbaniyam, məstanə gəl, rindanə ver,
Çox demə Cəmşiddən, İskəndərə Dara nədir?

Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan,
Aşıqü mə'suq kimdir, Vamiqü Əzra nədir?

Şahidi-xəlvətnişinim etdi ruxsarın ə'yan,
Aşıqi-divanə gəl gör zahirü ixfa nədir!

Yetdi ömrün axıro, sən bir, Nəbatı, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?⁵⁴⁸

Nəbatinin bu şeirləri Şəms Təbrizi əleyhirrəhmənin aşağıda yazılın kəlamına çox bənzəyir. Təfavüt ancaq bundadır ki, Nəbatinin kəlamı rindanə və aşiqanə, amma Şəms Təbrizinin kəlamı həkimanə və fəlsəfanə əsərlərdir. Nəbatinin kəlamındakı ateşi-eşq, cuş-i-zövq və şövq qareni vəcdə getirir, Şəms Təbrizinin kəlamı isə onları dərin fikir və əndişəyə salır.

Budur Şəms Təbrizinin kəlamı:

Ruzha fekre-mən inəst, həme şəb soxənəm
Ke, çera əgəfəl əz əhvale-dele-xiştənəm.
Əz koca amədeəm, amədənəm bəhre-çe bud,
Bekoca mirevəm, axər nənəman vətənəm.
Kist dər quş ke, u müşənəvəd avazəm,
Ya kodaməst soxen mikonəd əndər dehənəm.
Kist dər dide ke, əz dide birun mineğərəd,
Ya ke, canəst nəquyi ke, mənəş pırəhənəm.
Mən bəxod namədəm inca ke, bəxod baz rəvəm,
An ke, averständ məra baz bərəd bər vətənəm.
To məpendar ke, mən şə'r bəxod miquyəm,
Ta ke, hoşyarəmo bidar yeki dəm nəzənəm.
Şəms Təbrizi, əgər ruy bema benəmayi,
Vəllah in qalebe-mordar behəm dər şəkənəm⁵⁴⁹.

Məşhur çarparəsində Nəbatı püxtə və arif olmağa və mürçi-Qafla həmzəban olub uca məqamlarda dövr etməyə və kuyi-eşqə dəlil bulma-ğə və nəqş-i-bütdə sirri-vəhdəti görməyə və dünyanın çıgunəliyinə mə'lumat yerişdirməyə çox səfər, təcrübə, bilik, məhəbbət, cür'ət və tərkisərlik lazımlılığını şairanə bəyan edib deyir:

Get dolangilən, xamsən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürğı-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.

Kuyi-eşqə gəl getmə bidəlil,
Quli-dəng tək düşmə çöllərə.
Ta ki, salikə rəhnümən ola,
Xızrı-rəh kimi rahbər gərək.

Yox, yalan dedim, hərzə söylədim,
Vazehin deyim, doğru söyləyim,
Həqqə arifi vasil etməyə
Bir dodaqları xam şəker gərək.

Zülfü-ənbərin, xali-nazənin,
Qönçə tək dəhan, qaşı cansitan,
Mahi-biqərin, şahi-gülrxan,
Nəstərən kimi simbər gərək.

Lalə tək üzü al yanaq ola,
Təzə gül kimi tərbuxaq ola,
Bir günəşqabaq, xoşməzağ ola,
Şux sərvəqdə, zərkəmər gərək.

Həminan ola mehrü mah ilən,
Həmzəban ola nürü nar ilən,
Nitqi dilguşa, ləfzi canfəza,
Gənci-sinəsi pürgöhər gərək.

Həqqə aşina, xəlqdən cüda,
Eyləmiş ola nəfyi-masəva.
Həyyi-ləmyəzəd, fordi-biməsəl,
Ol Məsih tək bıpədər gərək.

Qoygilən qədəm deyrə lacərəm,
Nəqşı-bütən gör sirri-vehdəti,
Bu çıgunədən vaqif olmağa
Bir cünuni-həq, mərdi-ər gərək.

Az danışgilən, olgilən xəmuş,
Etmə aləmə sirri-eşqi faş,
Burda durma çox, keç bu vərtədən,
Bu mə'qulə söz müxtəsər gərək.

Mən qılmayıñ çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,

O, əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.

Ciddü cəhd qıl, arif ol, gözüm,
Elmi-eşqdən olma binoşib,
Cum bu bəhrə bir, tap bu gövhəri,
Aşıqəm deyən tərki-sər gərək.

Rah pürxətər, bəxt vajgun,
Zülfə-yar tek şəb siyahgun,
İndi qeybdən Xançobanına
Nəxli-Turdan bir şərər gərək.

Ya Əli, məni cami-eşqdən
Bir kərəm qılıb öylə məst qıl –
Kim, desinlə xəlq lal oturmaga,
Bu Nəbatı tek bəxtəvər gərək.

Nə qədər ki, mərhum Seyib Əbü'lqasim müttəqi, haqpərəst bir zat imiş və nə qədər övqatını ibadət və riyazətdə keçirməyi sevərmış, bir o qədər də bimə'rifət və bimə'həbbət ibadəti, riyayı və zahiri zöhdü təqvanı dost tutmaz imiş, “bismillahı dərk etməmiş həmdə şərh verən” abidi-fasiqə və müfəttin vaizə canü dildən tə'n və nifrin oxuyarmış. Belə riyayı və yalançı zahidləri bə'zi kəlamlarında zahidlik isminə yaraşmayan sifətlə müttəsif qılmışdır:

Mən qılmayın çox da zahidi,
Üzrү var onun, aşiq olmayıb,
O, əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.

Və həmçinin məhəbbəti-ilahidən bixəbər və mə'rifəti-rəbbənidən bisəmər abidlərə xitabən demişdir:

Zahid, az danış, get, gözümdən it!
Eşqdən məni çox da danlama,
Mən məgər əbəs olmuşam dəli,
Bir o “mim”ü “dal”, “ba”vü “ra”yə bax.

Məndən əl götür, ey uzunqulaq!
Zöhd satma çox, ey himar, məhz!
Dur ayağa bir, aç o kor gözün,
Bir o gözləri sürməsayə bax!

Burada Nəbatı:

Mən məgər əbəs olmuşam dəli,
Bir o “mim”ü “dal”, “ba”vü “ra”yə bax.

—beytində ona işarə edir ki, ruzi-əzəldən müdəbbiriləmyəzəl – ki, ibarət ola qadırı-zülçəlaldan, — onun xəmirəsini məhəbbətlə yoğurub, mə’rifət nuru ilə münəvvər qılıbdır, bərgüzidələr silkinə daxil və dünya qeydin-dən xilas və biehtiyac eləyibdir. Necə ki, özgə bir məqamda şair deyir:

Təbbali-qəza döydü mənim adıma axır
Bu tablı-cununu.
Səhrayə salib etdi məni kuhdə məskun,
Bu gərdişi-gərdun.

Və habelə şair eşq əhlinin ustادı və sərخeyli olan Məcnuni-zəbunu və sonra Fərhadi-bimuradı yada salib özünü dəxi onların silkinə daxil edib və hətta Fərhadi-qəmpərvərdən özünü artıq tutub deyir:

Əlminnətü-lilah oxudum elmi-lədünni⁵⁵⁰
Ustadi-əzəldən.
Feyzi-nəzəri etdi məni qabili-əsma',
Çün Xizri-müəlla.
Əfsus ki, aləmdə deyil dağ çapan oğlan
Fərhadi-hünərmənd,
Tə'lim edəydim ona mən dərsi-“səmi’na”⁵⁵¹
Ta ayeyi-“övfa”⁵⁵².
Məcnun idi eşq əhlinin ustadi, həqiqət,
Pirimdən eştdim.
Əfv eyle günahın sən onun, bari-xudaya,
Ovsilhu bi Leyla.
Hərçənd qaradağlıyam, yoxdu kəmalım,
Müşküldü kəlamım,
Hər fəndlə məsturdur bir durrı-müsəffa,
Yüz lölövü lala.
Yandi ciyərim, bəsdi, fəğan etmə, Nəbatı,
Bir ləhzə tut aram.
Səhrayı-cünun içrə ol azadədil, amma
Tut daməni-mövla.

Və yenə Nəbatı riyakar zahidin söhbət və ülfətindən peşman olub və yaxasını kənara çəkib deyir:

Mən hara, söhbəti-namaz hara?!
Məni azdırı bu müsahibi-xam.
Dəftəri-eşqü babi-sövmü səlat,
Məbhəsi-xalü xət, rüküü qiyam.
Ey ələmdarı-şahi-təşnəciger,
Sənə qurban mənim atam-anam.
Hərə bir şahi sevmiş, əzəldən
Sənə sevmiş Nəbatiyi-bədnəm.
Gəh Əbülfəzlü gahi ya Abbas –
Deyərəm, eylədim sözü itmam.
Saqiyü camü şahidü gülü mül –
Bu idi, vəssəlam, vəlikram.
Gəl, gözüm, tut nəzərdə ol şahi,
Müxtəsər eylə, etmə çox ibram.
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məstü məstanə.

Aşağıda dərc olunan kəlamında Nəbatı bir növ hali-dilini bəyan etmek üçün bəni-Haşim mahı, mənbəi-sövlət və şücaət Əliyyül-Mürtəza oğlu Həzrət Abbasdan mədəd tələb edir, xaməsinin tişeyi-Fərhaddan kəskin olmağını təmənna edir və divanəvər həlqeyi-zənciri meydani-tərəbdə silkələyib eşq ilə bir hay-huy çəkir. Bu sənada şairin qulağına Hatifdən nida gəlir ki, ey Nəbatı, mətləbin rəva oldu, xatirini şad qıl! Və sonra münşiyi-divani-həqq şairə bu fərmani verir ki, eşqdən lafū gəzaf vurub özünü öymə və aşiqəm demə. Bu yolda eşqi-məcazi yaramaz; bu yolda gərəkdir kərrat ilə canını bəlalara salıb, bərkidib polad edəsən və buteyi-ixlasda qəlbi-misi əridib iksiri-eşq ilə onu pak və saf qılsan və hər nisfişəbdə rahət yuxusundan ayılıb, əl-üzünə səfa verib, şövq ilə nami-xudanı vird edəsən, ta ki, bu minval ilə nəfsi-dunun köpəyi məqamında olan hirsü tamahı özünə ram edə biləsən və qəmkədeyi-üzlətə təbə'ini mö'tad qılmağı bacarasın. Vəqt ki, bu imtahanlardan çıxıb və şərbəti-təcriddən bir cam içib özünü həlqeyi-ürəfəyə və daireyi-hükəmaya daxil elədin, onda sənə eşq tilsiminin qifili fəth olunarsın. Bundan sonra rahi-fənada sənin nəfsinə bircə təvəkkül kifayət edər, besərti ki, su yerinə gözlərin yaşını Dəcleyi-Bağdad edib və yarın ətəyindən bərk yapışib rahi-eşqdə müstəhkəm durasan. Bu halda aləmi öz əmrinə tabe edə bilərsən və xatirini zikrdən cənnəti-Şəddad qılsan da, vəsvəseyi-şeytan səni gümrəh edə bilməz. Bundan sonra əgər Nəbatı başqa məqamlarda səyahət etmək fikrinə düşərsə, onda onun başını tö'meyi-xəncər etməyə muxtarsan. Şairin öz kəlamına rücu edək:

Aşıqi-divanə, bir zümzümə bünyad qıl!
Xatırımı qüssədən bir nəfəs azad qıl!

Həlqeyi-zənciri bir silkələ, səslən yenə,
Eşq ilə bir hay-huy, şur ilə bir dad qıl!

Müddəti-axır bu ev bəzmgəhi-yar idi,
Heyfdi, bu monzili yixma, gəl abad qıl!

Mahəsəli məqsədin yar idi məqsud əgger,
Başını bu damdə daneyi-səyyad qıl!

Ruzi-əzəl aşiqə qismət olub xuni-dil,
Bax mənə bir sədrini kureyi-həddad qıl!

Yoxdu bizim sazımız, tari-xoşavazımız,
Tök üzə əşki-rəvan, naləvü fəryad qıl!

Mahi-bəni-Haşim ol Həzrəti-Abbasdən –
İstə mədəd, xaməni tişeyi-Fərhad qıl!

Müğbəçeyi-mütrübün burda yeri yox hənuz,
Ah çəkib dəmbədəm növhəvü bidad qıl!

Yetdi nida səminə Hatifi-lareybdən,
Mətləbin oldu rəva, xatirini şad qıl!

Münşiyi-divani-həqq yazdı bu fərmani kim,
Bu neçə əbyatı da dəftəre irad qıl!

Laf urub eşqdən, adına aşiq demə,
Ya bu ki, bu rahdə canını fulad qıl!

Bu misi-qəlbi ərit buteyi-ixlasdə,
Vur ona iksiri-eşq, qabili-nəqqad qıl!

Nisfi-şəb olduqca dur əl-üzünə ver səfa,
Yatma dəxi, sübhə dək şövq ilə övrad qıl!

Ta ki, sənə ram ola hirsı-səgi-nəfsi-dun,
Qəmkədeyi-üzlətə təb'ini mö'tad qıl!

Şərbəti-təcriddən başına bir cam çək,
Get özünü daxili-həlqeyi-övtad qıl!

Ta ki, sənə fəth ola qıflı-tilismati-eşq,
Xəlq üzünə qapını şəsdəri-nərrad qıl!

Əşhəbi-sər-sər-xuram gərçi imanın qırıb,
Getmə, dur, ey biədəb, hörməti-ustad qıl!

Şəmū səher müttəsil həmdü yüz ixləs ilə
Ta nəfəsin var isə ruhun onun şad qıl!

Yar ətəyindən əlin üzmə, budur rahi-eşq,
Gözlə onu, aləmi tabəü münqad qıl!

Vəsvəseyi-Əhrimən gər səni gümrəh edə,
Xatirini zikrdən cənnəti-Şəddad qıl!

Bir də Nəbatı əgər meyli-səyahət edə,
Başın onun tő-meyi-xəncəri-cəllad qıl!

Digər bir kələmimdə Nəbatı könlünə xıtab edib deyir: Bu qədər yatdı-
ğın bəsdir. Qəflət yuxusundan bir gözünü açıb bidar ol! Qönçə kimi pər-
dədə qaldığın bəsdir, bir zaman açılıb sən də bir şahidi-bazar ol! Zülmət
diyarına qədəm basıb abi-həyatı axtar, irəli yeri, dönüb dala baxma, xövfü
şəkkə düşmə! “Ləntərani”⁵⁵³ əcəb bir əmrdir. Əgər həqiqi aşiqsən, Tura
sarı yüyür, talibi-didar ol! Musa kimi əsanı yerə at və nəleyinini ayağın-
dan çıxart, onda nuri-həqq səndə təcəlla edər. Əgər həqiqi tutub xalqı
unutsan, İsa kimi göylərdə məqam tutarsan.

Əlli ilin müddətində bu qədər məscidə gedib-gəlməyindən nə hasil
etdin? Hansı feyz və kəmalata nail oldun? Oğlun ölsün, bir usan, bəsdir bu
qədər riyayı ibadət və zahiri taat! Bazar ol! Şəkk və səhvi qəlbindən
çıxart, “qabili-məğfirəti-qadırı-qəffar ol-ol”!

Bu qədər guşeyi-mehrəbə sığındın bəsdir,
Bir də meyxanəyə gəl, faizi-ənvar ol-ol!

Eşqi, aşiqliyi mən eyləmə, zahid, billah,
Əqlini başına yığ, aşiqi-bir yar ol-ol!

Seyid Əbülfəsəd öz təb'i-gövhərbarı və əş'ari-abdarı xüsusunda belə
yazır:

Aç fəsahət qapısın, ey “ənə əfsəh” nəsl!^{*}
Səndə mirasi-şəhənşahi-tədəlla görünür.

Şəms Təbrizi kimi mühyiyi-əmvat oldun,
Vəh, onun cilvəgəhi aləmi-bala görünür.

* Rəsuli-Əkrəmə işarədir

Təb'i-mətbuun edər Maniyü Ərjəngi xəcil,
Rəşheyi-kilki-tərin sehri-həlala görünür.

Bu nə pərvazdi, ey tairi-Simürğ-şikar,
Təhti-balında onun fövqi-Sürəyya görünür.

Sözü qıl şəhdü şəkər, ey ənə əmləh balası,
Məhəki-düri-süxən surəti-Sədra görünür.

Həyy edər əzmi-rəmimi nəfəsi-müşkini,
Nitqi-şirini ara mö'cüzi-İsa görünür.

Qələmi-gövhərrizinə xıtabən deyibdir:

Ey qələm, ey ənisi-əhli-bəyan,
Cəhd qıl etgilən sözü ziba.
Gəl, gətir badə, ey gözüm saqı –
Ki, verim çöhreyi-məqalə səfa.
Ta salım bu cahanə bir gülğül,
Başlayım tazə bir əcibə nəva.
Gələlər vəcdə aşiqü arif,
Düşələr rəqsə padişahü gəda.

Bu babda yenə başqa bir kəlamında yazıbdır:

Kilki-süxənsəncü şəkkərrizə bax,
Gündü bu, ya gövhəri-inşa imiş?

Kağızı diba kimi gülgün edib,
Cümlə hünər bunda mühəyya imiş.

Nöqtələri hər biri bir qit'ədir,
Hərləri hər biri bir pira imiş.

Haşimiyəm, varisi-fəxrül-kəlam,
Bizlərə bu şiveyi-aba imiş.

Padişahi-ərzü səmadır qələm,
Taci-səri-Xosrovü Dara imiş.

Bu qələmi-silsiləmudur ki, bu
Həmdəmi-hər arifü dana imiş.

Yenə bu xüssusda başqa bir yerdə yazımdır:

Kağızı-zérkeş gətir, ver mənə zərrin qələm,
Ta ki, mən inşa qlım eşqdə bu məhzəri.

Çünkü tamam eylədim mən bu tərəbxanəni,
Hazır edin siz o dəm Maniyi-surətgəri.

Onda mənim şəklimi, surəti-dildarımı
Nəqş edə bu səfhədə, şad edə bu kafəri.

Getdi Nəbatı özü, qaldı sözü yadigar,
Aşıq olanlar gəzər axtarı bu dəftəri.

Yenə öz təb'i haqqında buyurmuşdur:

Çox tə'rif eləmə bağı-behişti, zahid –
Ki, onun kuyi, mənim rövzeyi-rizvanım bəs.

Bülbülü tutiyü qumri sənə ərzani ola,
Ey Nəbatı, mənə bu təb'i-süxəndanım bəs.

Burada zikr olunan kəlamlardan başqa yenə Nəbatinin öz təb'i vəs-fində mövzun şeirləri vardır ki, cümləsini yazmağa ehtiyac yoxdur. Biz ancaq bunu deyə bilərik ki, əlhəqq Nəbatinin təb'i gözəl və rəvan imiş. Ondan nəş'ət edən sözlərin coxu lə'l və cəvahirə bərabərdir.

Gövhəri-nəzmidi ya silki-dürü lə'li-xoşab,
Şe'ri-rəngindi ya lölövü lala-lala.

Nəbatı əleyhirrəhmənin başqa növ kəlamları ilə möhtərəm oxucuları daha da ətraflı aşına etmək qəsdi ilə təbərrükən bir neçəsini burada dərc edirik.

Müstəzadi-Nəbatı:

Ta oldu sənin mehri-rüxün sünbüle mülhəq,
Ey mahi-mütəbbəq!
Sandım ki, günəş əbrə girib oldu mübərrəq,
Can oldu mühərrəq.
Mah üzrə düşən nöqteyi-xalın nə bəladır,
Ey gözləri cadu.
Heyrətdədi bu məsələdə cümlə müdəqqiq,
Acizdilə mütləq.
Bu dairədə nöqteyi-pərgar qalıb mat,
Şətrəncədə çün şah.
Girdabi-bəla içrə sinib ləngəri-zövrəq,
Hər dəm deyar “həq-həq”.
Bu acızü dərvışə əgər mürşidi-eşqin
Rüsxət verə, billah,

İsbat edərəm böylə ki, hamı deyə səddəq,
 Həm ərş-i-müəlləq.
 Faş eyləməzəm mən dəxi əsrari-nihani,
 Yox, yox, qələt etdim.
 Get, get, qanını heç yera tökdürmə benahəq,
 Ey cahili-əhməq!
 “Bismillah”⁵⁵⁴ dərk eyləməmiş “həmd”^ə⁵⁵⁵ yüyürmə,
 Ey zahidi-gümrah!
 Sərkərdəsiz aya götürüb bağlama səncəq,
 Ləşkər tapa rövnəq?
 Dəyməz iki dinarə sənin sövmü səlatın,
 Sallanma behiştə!
 Qəflətdən oyan, aç gözün, ol tazə müsəbbəq,
 Manəndi-Fərəzdəq⁵⁵⁶.
 Keyfiyyəti-meyxanəni məscidde kim anlar,
 Gəl ol sözə vaqif.
 Aldatdı səni cifeyi-dünyayı-müzərrəq,
 Vur başına çün bəq.
 Hümmət elə, aç sinəmi, qıl nitqimi guya,
 Ey piri-xərabət!
 Bu leyli-düčə içrə məni qoyma müfərrəq,
 Ey sübhi-müfəlləq.
 Bu ərseyi-xunxardə dəm vurma, Nəbatı,
 Ol sakitü samit.
 Guya sənə kəşf olmayıb əhvali-“ənəlhəq”,⁵⁵⁷
 Sən bilmədin əlhəq.

Qəzəli-Nəbatı:

Cumdum yenə qəvvas tək dəryayə mən, dəryayə mən,
 Qıldırm nəzər bir löleyi-lalayə mən, lalayə mən.

Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzəm,
 Göz dikmişəm bir gövhəri-valayə mən, valayə mən.

Getdim biyaban göstino, urdum təcəlla dəştinə,
 Etdim tamaşa Turdə Musayə mən, Musayə mən.

Çıxdım bu ərşin üstünə, baxdım büləndü pəstinə,
 Pəs onda nagəh uğradım İsayə mən, İsayə mən.

Saldım tamami-aləmi gözdən, unutdum Adəmi,
 Verdim könül bir vahidi-yektayə mən, yektayə mən.

Gəzdim səmavati tamam, hər mənzilə etdim xuram,
 Qıldırm güzər həm cənnəti-əlayə mən, əlayə mən.

Etdim tamaşa güllərin, həm xoşnəva bülbüllərin.
Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən.

Getdi sərimdən əqlü huş, bir guşədə oldum xəmuş,
Düşdüm əcayıb mənzili-ixfayə mən, iifxayə mən.

Nə yatmış idim nə oyaq, nə atlı idim nə yayaq,
Bir vaxtı gördüm gəlmışəm dünyayə mən, dünyayə mən.

Leyli deyib çəkdim aman, qan-yaş töküb etdim fəğan,
Düşdüm yenə Məcnun kimi səhrayə mən, səhrayə mən.

Fani olubdur bu bədən, dur tap, Nəbatı, bir kəfən,
Bu canı qurban eylədim Leylayə mən, Leylayə mən.

Ətyzən qəzəli-Nəbatı:

Ey könül, etmə şürü qövğə hiç!
Çəkmə bihudə rəncü qövğə hiç!

Bivəfa ömrə etibar etmə,
Olma aludə fikrə əsla hiç!

Xak olur aqibət fəqirü əbəni,
Hasili-malü mülki-dünya hiç!

Arif ol, arif, olma zahidi-xüşk,
İxtiyar etmə zöhdü təqva hiç!

Mübtəla olma nəş'eyi-bəngə,
Meyi-gülfəm, cami-mina hiç!

Hümmət et, olgilən yəqin əhli,
Küfrü din bəhsin etmə qəta hiç!

Ey Nəbatı, səninlə həqqdir yar,
Qəm yemə aləm olsa ə'da hiç!

Mürəbbəati-Nəbatı:

Səba, bu ərzimi yetir səyyadə,
Söylə bağışlasın xudayə məni.
Taqətim kəsilib künci-qəfəsədə,
Mürəxxəs eyləsin bir ayə məni.

Əgərçi bilirəm çoxdur günahım,
Dəxi ondan özgə yoxdur pənahım,
Degilən: ümidim vardır ki, şahım,
Əfv etsin ayeyi-vefaye məni.

Gecələr sübhə dək işim nalədir,
Ağlamaqdan gözüm qan piyalədir,
Canım bütün qara dağlı laledir,
Yetirsin Zəmzəmü Səfaya⁵⁵⁸ məni.

Məlamət çəkməkdən yetişdim canə,
Əridi ürəyim, döndü al qanə,
Səba, ərzim budur şahi-cahanə:
Dəxi çox salmasın sədayə məni.

Nəbatı, Məcnun tek gahi ağladın,
Uşaqları yiğib dəstə bağladın,
Gahi Qələndər tek özün dağladın,
Axır ki, gətirdin harayə məni.

Əyzən qafiyeyi-Nəbatı:

Yenə gözüm düşdü bir məhcəmale,
Ağ üzündə qara müşkin xalı var.
Həlqə-həlqə olub zülfə-müşkini,
Lövşəhəllah, əcəb qəddi-dalı var.

Yanaqları lalə, gözlər badami,
Bağrimi qan etdi lə'li-gülfəmi,
Nə oldular, ya rəb, Xosrovi-nami,
Xosrovü Şirinin min məqalı var.

De gəlsin saqiye, qılsın büsatı.
Mürəttəb eyləsin bəzmi-nışatı,
Tez olun, yandırın şəm'i-simatı,
Döşəyin möclisə hər nə qalı var.

Səfheyi-ruxsarı bədri-münəvvər,
Döşənib üstünə zülfə-müənbər,
Dişləri mirvari, dəhamı şəkkər,
Ləblərinin əcəb dadlı balı var.

Gəzəsən aləmi cümlə sərapa,
Tapılmaz bir belə sərv-i-dilara,
Dəyməz bir muyinə, həq bilir, haşa,
Hər nə bu dünyanın mülki-malı var.

Yəhərləyin görüm əsbı-gülgünü,
Bivəfa görürəm çərxi-gorduni,
Bir də seyr eləyim-Tərfi-hamuni,
Divanə könlümün yüz məlali var.

Mən dedim bəs Xançobani cavandır.
Bir igid oğlandır, bəbri-bəyandır,
Demə ki, qocalıb, qəddi kəmandır,
İndi gördüm, saqqalının çalı var.

Əyzən qafiyeyi-Nəbatı:

Səba, məndən söylə o gülüzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi
Qapına dərmənə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə ruxsarin, müşkin xalların,
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Nəbatı istəməz sənsiz dünyani,
İzzəti, hörməti, şövkəti, şəni,
Bir zada qalmayıb dəxi gümani,
Bu baş o meydənə gəlsin, gəlməsin?

Əyzən qafiyəfi-Nəbatı:

Şeyda bülbü'l, fəğan etmə, qəm yemə,
Bu gün-sabah gül açılır, yaz olur.
Əziz saxla, qənimət bil vücudun,
Vəfası yox gülün, ömrü az olur.

Degilən Fərhada, ey möhnətpişə,
Şirindən incimə, çal daşa tişə
Aşıq-mə'suq arasında həmişə
İşvə olur, qəmzə olur, naz olur.

Gedər, candan çıxar dağı-həsrətin,
Artar gündən-günə şanü şövkətin,

Sübhi-vəslə yetər şami-fırqətin,
Diləyin, mətləbin hamı saz olur.

Xədəmələr durar sağü solunda,
Cəvahir bazubənd iki qolunda,
Fəvvərələr işlər daim gölündə,
Yaşıl başlı ördək olur, qaz olur.

Nəbatı, sevmişəm bir dilsitanı,
Bir sözü gülşəkər, qonçədəhanı,
Dəxi faş eyləmə sirri-nihani,
Aşıqin könlündə yüz min raz olur.

Əyzən mürəbbəati-Nəbatı:

Yenə İskəndər tek düşdüm zülmətə,
Qabağımı kəsib yüz min bəhrü bər,
İgidiliyin, mürüvvətin çağdırı,
Yetiş fəryadıma, ey Xizri-rəhbər!

Tülü' etməz nədən "şəmsi-vəzzüha"?!⁵⁵⁹
Fənayə baş çəksin leylətüb-düca,
Yoxsa yatıb məgər nəsimi-səba,
Məşamima yetməz nəfxeyi-səhər?!

Yarə qurban deyən dili lal etdim,
Möhr edib ağızımı tərki-qal etdim,
Əlis tək qəddimi bükdüm, dal etdim,
İndi görək bu kəmanı kim əyər?

Nəbatı, mingilən Rəxşı-himməti,
Seyr elə sərbəsər daştı-vehdəti,
Qoyma çıxsın əldən vəqt-i-fürseti,
Heyifsən, dünyadan getmə bixəbər!

Təcnisi-Nəbatı:

Sənin tək şəhbəzi-sərvqamətə
Bir cürə tərləmin ayağı gərək.
Gəmişən saatda kəbkü turaca
Qaynağının dəmi, ayağı gərək.

Əyninə geyəsən gündə minalı,
Beli bağlı xəncər, dəsto minalı,
Qurulsun məclisin cəngü minalı,
Əlində saqının əyağı gərək.

Qabağınca neçə yedək çəkilə,
Səni görçək xanzadələr çəkilə,
Erişə şöhrətin Çinü Çəkilə,
Deyələr şahlığa ayağı gərək.

Səhər-axşam təb'lü nayın buğlana,
Çəkilə düşmənin darə bağlana,
Plov qazanların üstə buğlana,
Yaxşı bollu əti-ayağı gərək.

Səba, bu ərzəni ələ salma ya!
Mənim salamımı yetir Səlmaya*,
Niyə gərək məni yada salmaya,
Onun Nəbatı tək ayağı gərək.

Yenə təcnisi-Nəbatı:

Məcnunlar adını çəkən təhrirə,
Nola sordəftərə o, yaza məni.
Deyirlər bu idi zikri Mahmudun:
Durun qurban edin Əyaza məni⁵⁶⁰.

Yenə sağ qalmışam, belə yare, mən,
Kəlbin tək kuyində yatam yerə mən.
Gizlin sirrim gedim deyim yarə mən,
Bir ağac götürə, ay əzə məni.

Saçı sünbüll, üzü gül-gül, göz ala,
Göz istəməz gözlərindən göz ala,
Bu şan-şan bağrimi gül-gül göz ala,
Qənaət verginən a yaza məni.

Nəbatı tək dəryaları üzəsən,
Siyah zülfün əfşan eyle üzə sən,
Qəmər tək buluddan bir çıx üzə sən,
Çox da verməgilən ayaza məni.

* * *

Eşqi başa vurub söz deyən aşiq,
Gel görün görmüsən bu göz kimi göz?
And olsun Allaha, həyyü layəzəl
Xəlq eləməz bir də bu göz kimi göz.

* Səlma – şairin sevgilisinin adıdır

Niyə zülfün yenə üzdən yan durmuş,
Məni oxlamağa Gəzgəz yan durmuş,
Çox fəqiri fələk yixib yandırmış,
Heç kafir görməsin bu göz kimi göz.

Bu müşkülün heç görünməz asanı,
Dağ-düyünün yoxdur dəxi a sanı,
Görüm Allah hifz eləsin a səni,
Bədnəzər düşməyib bu göz kimi göz.

Bilməm fələk məni kimə cur etdi,
Eşqim qurmamış qapdı, cur etdi,
Gözüm yaşı Nəbatini çürütdü,
Dilim yandı dedim: bu göz kimi göz.

* * *

Qafqaziyada və Azərbaycanın bə'zi nöqtələrində Molla Pənah dövrü-nə daxil olan və fövqdə isimləri zikr olunan şüəradan başqa bir çoxları da vardır ki, onların, mətətəssüf, tərcümeyi-hallarından və isim-nəsəblərin-dən, azacıq da olsa, mə'lumat kəsb etməkdə aciz qaldıq və bu yolda çox cüstücü etdikə də, sə'y və təlaşımız bir nəticə vermədi.

Bu şairlərdən məşhur olanları Ağaməsih Şirvanidən və xacə Nişatdan sonra Şamaxı və Şirvan torpağında vücuda gələnləridir ki, fəzl və kəmalda və xüssusən şeir yazmaqdə iştihar bulmuşlar.

Mərhuməl-məğfur Ağaəli bəy Əfəndizadənin bizə verdiyi mə'lumata görə Ağaməsihdən və Nişatdan sonra xaki-mübarəki-Şirvanda ərseyi-vücuda gələn şüəra – ki, ibarət ola Məhvəşidən, Zülalidən, Vaiz əfəndi Şirvanidən, Əsgər Şirvanidən, Nabi əfəndi Şirvanidən, Arif Şirvanidən, Lahici Şirvanidən, Hümməti Şirvanidən, Asəf Şirvanidən, Nəsimi Şirvanidən, Məhzun Şirvanidən, Molla Qədir Naci Şirvanidən və qeyri-lərindən – hicrətin on üçüncü əsrinin əvvəllərində və bə'ziləri əvasitində zindəganlıq edib əş'ari-mütəfərriqədən səva bir namü nişan qoymayıblar. Bu şairlərin içində Məhvəş, Vaiz Şirvani və Naci Şirvani kimi müqtedir, süxənvər və danişməndləri olubdur ki, hər biri təb'i-səlim sahibi imiş. Bunların ismlərini zikr edib də lazımdır ki, hər birinin əş'ar və kələmindən bə'zilərini nümunə olaraq məcmuəmizə daxil edək.

MƏHVƏSİ ŞİRVANI

Məhvəsi Şirvani on üçüncü əsrin əvayilində⁵⁶¹ Şirvan vilayətində Ağaməsih Şirvanidən sonra vücuda gəlibdir. Bir çox kəlamından – ki, bizim əlimizə düşübdür, – onun əhli-hal və sahibi-kəmal bir şairi-şirinməqal olduğu görünür. Hər qisim əş'arı vardır. Onlardan bir parası nümunə üçün burada təstir olunur. Peyğəmbəri-valatəbarımız Məhəmmədi-Mustafa həzrətlərinə olan məhəbbət və sədaqətini bu qəzəli-bibədəlində bəyan etmişdir:

Ey nigahi cansitan, çeşmi-siyahi dılfərib,
Qoymamışdır məndə qəmzən səbrü aramü şəkib.

Bəndeyi-biçarəyəm, avarə düşmüş kimsəyəm,
Qıl tərəhhüm mən fəqirə, olmuşam miskin qorib.

Gözlərin cəlladi-yağı, qaşların qövsi-qüzeħ,
Kipriyin xunrizi-dövrəndir, xətin nəqsi-əcib.

Şəhriyari-xubrusan, xosrovi-alinijad,
Mətlə'i-ənvari-həqsən, şafei-ruzi-həsib.

Dərgəhin darül-amandır, xakpayan tutiya,
Söhbətin ənfəsə candır, rif"ətin əcza təbib.

Xatəmi-xeyli-rüsülsən, əvvəli-hirzi həyat,
Baisi-icadi-aləm, məhrəmi-sirri-mücib.

Məhvəsi bir kəmtərindər dəhr ara aramı yox,
Müntəzirdir rəhmətə, şəfqət elə bir şey nəsib.

Qəzəli-Məhvəsi:

Vermişəm dünya məta'ımn qarətə cananə mən,
Olmuşam məsrurü xürrəm, eylərəm şükrənə mən.

Neylərəm qəmxanəni, qəm çəkməyə dünya üçün?
Eylərəm şükrü səna ol xalıqi-sübhanə mən.

Dami-qəmdir bu cahan, meyl eyləmən ol danəyə,
Görmüşəm tügyani-Adəm ismini dər danə mən.

Yar kuyi məskənimdir, istərəm ol kuyi mən,
Yarsız meyl etmənəm ol rövzeyi-rizvanə mən.

Yarı-baqidir mənə, həmrəhü həmxabım müdam,
Həmnişin, həmsöhbətəm ol qadirü yəzdanə mən.

Mə’niyi-zatım nümayan, məndədir ənvari-həq,
Dərgəhi-piri-muğanəm, guşeyi-meyxanə mən.

Məndədir cami-sürəhi, xəlvəti-kaşanə həm,
Cami-Cəmdir, Məhvəsi, peymanə o, məstanə mən.

Məhvəşinin bu növ mütəəddid şeirlərindən mə’lum olur ki, ol mərhum da Nişat kimi şüərayı-farsdan sufiməslək Şeyx Əttara, Şəms Təbriziyə və Mövlana Cəlaləddin Rumiyə peyrəvilik edib bir növ özü də həqiqətpərəst olmuşdur.

Məhvəsi şeyin zahirinə e’tina etməyib, hər yerdə onun həqiqətinə və batını aləminə diqqət yetirib mə’nayı-əzəlisini bilmək istəyir. Şair cümleyi-kainatda və kaffeyi-mövcudatda böyük hikmətlər və sırrlər hər dəmdə zahir olduğunu görüb də bir kəlamında deyir:

Yarı-baqı oldurur əflakdə seyr eyləyən,
Baxgilən ibret gözilə, görgilən əsrari-həq.

Sirri-həq mövcuddur hər dəmdə izhar eyləyir,
Gah dildə, gah güldə görsənir əsrari-həq...

Suya bax, daşdan çıxıb cari olur, aramı yox,
Gah gərmü gah sərdü mötədil əsrari-həq.

Aç gözün, qılqıl nəzarə, hər yana baxsan, odur,
Vahid oldur, baqi oldur, münbəsit əsrari-həq.

Məhvəsi hər dəmdə görür gunə-gunə sirri-həq
Xud özü bir sırrdır, söyler özü əsrari-həq.

Şairi-həqiqətin və xoşayın hər qisim mə’siyətdən öz vücudunu pak və münezzəh görüb və cami-bəqadan çəşidə edib, aqil və kamil bir vücid olmasını və sirri “ənəlhəqq” söyləməsini başqa bir kəlamında izhar eləyir və ibtidayı-kəlamı fatehi-Xeybər və saqiyi-kövsər, yə’ni Əli Heydəri-kərrarın mədhilə başlayıb, özünü bu sayaq nişan verir:

İçmişəm cami-əzəldən, olmuşam məstanə mən,
Saqiyi-kövsər Əlidir, olmuşam cananə mən.

Oldurur şahım, pənahım, məzhəbü dinim mənim,
Elmi-zahirdən, nə hasil, olmuşam biganə mən.

Oldurur elmül-lədünni, oldurur əsrari-həq,
Kəmtərin bir bəndəyəm, şükr eylərəm sübhənə mən.

Kə’bəni bütxanədən ayrı bilir zahirpərəst,
Məscidin tərkin qıldım, bəklədim meyxanə mən.

Məstü məxmur olmuşam, zahid, dəri-meyxanədə,
Söylərəm sirri-“ənəlhəq”, olmuşam divanə mən.

Cənnətü firdovsi-ə’la vəsfini çox söyləmə,
Yar baqidir mənə, bil, baxmışam Fürqanə mən.

Oturub bir guşədə, taət edirsən xalıqə,
Niyyətin cənnət imiş, gör, söylərəm mərdanə mən.

Bil həqiqət həqqədən, vaiz, usan bu cəhldən,
Cənnət içərə izzi yoxdur, girmişəm rizvanə mən.

Kor olubsan, görmeyirsən rö'yəti-canannı,
Məhvəsi, gəl qıl nəzarə, onda dür, dürdanə mən.

Məhvəsinin yuxarıda yazılın kəlamlarından – ki, mənən və bəlağət
heysiyyəti ilə biqüsurdurlar, onun Füzuli əleyhirrəhməyə və Nəbatiyə tə-
bəiyyət göstərməyi zahir olur. Ehtimal var ki, Nəbatı ilə Məhvəsi bir əs-
rin adamları olmuş olsunlar. Hər halda onların kəlamları bir-birinə çox
bənzəyir: həm ləfzən, həm mənən.

Zahir pərəst vaizlərin haqqında demişdir:

Vaizin zahiri xoş, sirri-xudadən qafıl,
Ümmiyi-əhməq imiş, batın işindən cahil.

Nə olur zöhdü riyadən, nə bilir bixəberən,
Deməyin, mərdümi-dana, bulara siz aqıl.

Əqli yox kövdən imiş, misli-behaim bifehm,
Deməz insan bulara, mərdi-mübərək, qabil.

Uymagil nəfsə, fəqih, zöhdü riyadən bir usan,
Habili-xoşiyəri qətlə yetirdi Qabil⁵⁶².

Dəhri-dun məzrəi-üqbədi, bil anı təhqiq,
Yaxşılıq töxmin əgger mərdümi-dana kamil.

Olma qafıl, həzər eylə bu riya işlərdən,
Nəfsi-şuma uyuban etmə xəyalın batıl.

Bir eşit Məhvəsinin pəndini, ey vaizi-şəhr,
Eşq dəryasına gir, eylə vücudun sahil.

Məhvəsinin bu qisim xoşməzmun kəlamı çoxdur və cümləsində şairin
həqiqətbin və alitəbliyi görünür. Bir qəzəlində şairin təb'i övci-məqama
pərvaz eleyib, şahbazi-fikri seyrəngahi-lahutda dövrü gərdiş eləyir. Bu
halət üzrə şair bəşəriyyət halından çıxıb öz vücudunu gah gənci-əsrari-

xuda və mə'dəni-ənva'i-cəvahir və məxzəni-lə'lü gövhər bilir və gah göy üzündə gərdiş edən şəmsi-aləmara və səfheyi-asimanda bərq vuran seyheyi-səda və sair məxluqatın kaffəsinə məzəheri mənbə hesab eləyir.

Məhvəşinin bu kəlamında Şəms Təbrizinin tə'siri aşkarən görünür. Haman qəzəl budur:

Bir fəqirin şahasa, dərvishəm şeydasifət,
Bir gədayam birida, dərgahi-alimənzələt.

Müstəhəq biçizi miskin bəndeyi-azadəyəm,
Məxzəni-dürdanəyəm, əsrarı-gənci-mə'rifət.

Gənci-əsrarı-xudayəm guşeyi-meyxanədə,
Şəmsi-gərdunəm yəqin, seyr eylərəm dəryavü dəst.

Eylərəm bir dəmdə seyr əflaki-gərduni təmam,
Mö'tekif bir guşədə xummarvəş bipavü dəst.

Xünnişinəm, cün Fəlatun hikməti-Rəhman⁵⁶³ mənəm,
Pəhlivanəm cün Təhəmtən⁵⁶⁴ olmuşam çalakü cəst.

Bərq uran göy səfhəsində seyheyi-əfəqən mənəm,
Mə'dəni-ənva'i-cövhər məndədir, ey xudpərost!

Sərfərazəm eşq ara, rindi-qələndərməşrəbəm,
Şəhriyari-arifənəm, tuqdari-tacü təxt.

Şahbazi-fikrətəm, seyrəngəhim lahtdur,
İçmişəm mey cami-həqədən, olmuşam azadə məst.

Saqiyi-rizvan qulami Məhvəsi küstaxdır,
Dəhr ara sərməst olubdur zahirən ol ro'yı səxt.

Qeyşəri-gəbrnjadəm, xosrovi-xaqani-Çin,
Adili-Nuşirəvanəm, cami-Cəm, Cəmşidbəxt

Məhvəşinin bu məzmunda daha bir çox qəzəlləri vardır ki, cümləsini burada dərc qılmağa ehtiyac yoxdur.

Şair bəsirət gözü ilə ətrafına nəzər yetirib, tamami-məxluqatın axırını puç, zay və fani görüb, özü dəxi fəna arzusuna düşür, rahət və səadəti məhz fənada və aləmi-ədəmdə təhqiq edir və könlünü fəna mülkünə tərəf sövq edib deyir:

Fəna olmaq dilər könlüm əlayiqliq qutarmaqdan,
Fənadə işrətü qəm yox, misali-məstü heyrandır.

Necə ki, bu babda Füzuli Bağdadi həm demişdir:

Əlqissə, vücud damı-qəmdir,
Azadələrin yeri ədəmdir.

Belə olan surətdə mərgdən xövf etmək və fəna aləminə köç etməkdən mə'yus və mükəddər olmaq böyük bir səhv deyilmə? Həqiqəti-haldan bir növ bixəbər və qafıl olmaq deyilmə? İnsan üçün ölüm haqqıdır və ayeyi-vafı hidayə məzmununca “kullu şeyin halikun illə vəchəhu” – baqi və əbədi qalanancaq bir qalırı-zülcləldir. Bu cəhətə dünyanın qəmin yeməkdən və övza’i-zəmanədən dilgir və şaki olmaqdən bir fayda yoxdur. Vəli insan necə ki, diridir, həyatın qədrini gərəkdir bilsin və haqq-taala ona mərhəmət qıldıqı qüdrət və bacarığı xeyir işlərə və haqq yoluna sərf eləsin. Tək fəna arzulamaqdən bir mənfəət yoxdur və haqq-taalanın əmri bizə sə'y və təlaşdır. Zaviyənişinlik və bikarlıqdan bir şey çıxmaz. Bizim bu əsri-şumda hətta mə'dəni tayfalar arasında dəxi diriliyi bimezmun bilib dünyadan və onun keşməkeşindənizar olub canlarına qəsd edənlər az deyildir.

Axır vaxtlarda elə ittifaq düşür ki, paytaxt şəhərlərdə intihar edənlərin həddi və hesabı əndazədən çıxır və ricalı-dövləti, polisə mə'murlarını, hükəmə və fəlsəfə firqələrini fikir və əndişəyə salır. Bu hədsiz intihara səbəblər çoxdur. Vəli ümdəsi dünyadanizar olub beş günlük həyatı püç və bimezmun bilmək əqidəsidir.

İslam aləmində dəxi bu fikir və əqidədə olanlar az deyildir. Təkcə Füzulinin:

Əlqissə, vücud damı-qəmdir,
Azadələrin yeri ədəmdir.

– şe'ri ona kifayət edir ki, çoxlarını qəfildən ayıldıb beş günlük dünya məişətinin puç və boş olmayı barəsində böyük əndişəyə salsın. Başqa bir əcəm şairi bu xüsusda demişdir:

Ma hiç, cəhan hiç, gömo şadi hiç,
Xoş nist bəraye-hiç naxoş budən.⁵⁶⁵

Mərhum Məhvəsi dəxi bu əqidədə olduğunu bir qəzəlində izhar qılıb deyir:

Sadiman ol, çəkmə qəm dünya üçün, ey nikmərd,
Səndə vardır əslı-ma'na, gövhəri-paki-xirəd.

Gün dolanır, ay olur, dövran keçir, olur xəzan,
Fəsli-gül keçdi – deyib olma, könül, aşüftəgərd.

Fanidir məcmu'i-əşya, sərbəsər hər nə ki, var,
Yerü göy, şəmsü qəmər, əncüm, kəvakib, bad, gərd.

Oldurur bağı qalan, hər bir şeyin mə’nasıdır,
Qeyr yoxdur, hər nə görsən oldurur yektayı-ford.

Şəkli-gunagun görünür dəhr hara bihəddü həsr,
Təlxü şirin, xubü ziştü bədsiyər, ruxsarı-zərd.

Gör fənadə baqını, bilmən bu istığna nədir,
Ey səmənbər nazlı yarım, söyləmə bir hərfi-rodd.

Yarı-baqı cilvəsidir hər nə görsən, məhvəşİ,
Müztəribhal olmagıl, ey mərdi-arif, mö’təməd!

Həqq-taalanın tövhidi, qüdrət, əzəmət və bəqası xüsusunda və insanın zə’f, əcz və fənasi barəsində Məhvəşinin yuxarıda tərqim olunan kələməni xeyli pürmə’na və Füzulinin kələməninə bənzər bir qəzəldir. Bu müssəlli qəzəlləri çoxdur. Əşarin qəzəliyyat qismindən səva Məhvəşinin hər növ kələməni vardır. Cümələsindən müsəlsəl və mövzun olańı tərcibənd və tərkibbənd kələmləridir.

Bunlardan qeyri bir çox xoşməzmun və səlis müsəddəsat, müxəmməsat və mürəbbəati vardır ki, cümləsinin buraya küncayışı yoxdur. Nümunə üçün onlardan birisi zeyldə dərc olunur.

Kəlami-Məhvəşİ əleyhirrəhmə:

Piranəsərəm, şurū nəvadən xəbərim var,
Aşüftətərəm, sün'i-xudadən xəbərim var.
Seyr eyləmişəm, teyri-hümadən xəbərim var,
Bidar oturub badi-səbadən xəbərim var.
Çox eyləmişəm seyr, fənadən xəbərim var,
Gəl həmdəm olaq, əhli-bəqadən xəbərim var.
Çün mö'təkifəm, zöhdü riyadən xəbərim var,
Xəffaş niyəm*, mehrü ziyadən xəbərim var.
Hamu elemən, yə'ni nəvadən xəbərim var,
Zahid deyiləm, sövmü səladən xəbərim var,
Saqi deyiləm, bəzmi-səbadən xəbərim var,
Hüdhüd deyiləm, səhri-Səbadən xəbərim var⁵⁶⁶
Tuti deyiləm, mürği-Minadən xəbərim var,
Zalim deyiləm, əhli-cəfadən xəbərim var.
Vaiz deyiləm, xövfü ricadən xəbərim var,
Alim deyiləm, elmi-xəfadən xəbərim var.
Cahil deyiləm, “la” vü “ə’la”dən xəbərim var.
Qafıl deyiləm, qalü bəladən xəbərim var,
Nadan deyiləm, eyni-rizadən xəbərim var,
Bidin deyiləm, əhli-vəfadən xəbərim var.

* Niyəm – nistəm, deyiləm. Xəffaş niyəm – gecəquşu, yarasa deyiləm

Çoxlar dolanıb dəhrdə dürdanə tapaydım,
Çoxlar dolanıb gənc ilə viranə tapaydım,
Çoxlar dolanıb aşiqi-divanə tapaydım,
Çoxlar dolanıb məscidü meyxana tapaydım,
Çoxlar dolanıb arifi-məstənə tapaydım,
Çoxlar dolanıb saqiyi-peymanə tapaydım,
Çoxlar dolanıb həmrehi-mərdana tapaydım,
Çoxlar dolanıb qabili-canana tapaydım,
Çoxlar dolanıb meyveyi-bidanə tapaydım,
Çoxlar dolanıb şairi-fərzani tapaydım,
Çoxlar dolanıb məcmə'i-əfsane tapaydım,
Çoxlar dolanıb zivəri-kaşana tapaydım,
Çoxlar dolanıb məsnədi-şahanə tapaydım,
Tənha oturub cümləni biganə tapaydım.

Dövran dolanır, yoxdur onun səbrü qərarı,
Gündür dolanır, sübhü məsa yoxdu qərarı,
Suya nə olubdur ki, edər növheyi-zarı,
Azadə olan sərvə-səhin vermədi bari.
Nə zinət ilə güller açıb naxlı-ənari,
Güllər – kimi əhmər, kimi abi, kimi sari.
Bu hikmətə bax, şəhdi-müsəffa verir ari,
Olmuş güli-həmra nə üçün munisi-xarı?
Gənc üzrə qilibdir nə üçün məskən mari.
Övza’i-cahan böylə olubdur niyə bari?!

Vaiz sözünə tutma qulaq, olma giranbar,
Bu cismi-lətifim eləmə cifeyi-murdar.
Olma nigəran zəxmeyi-qəmxanədə bimar,
Həsrətlə baxıb qeyrilərə eyləmə əfkar.
Dövranü zaman kimsə ilə olmadı qəmxar,
Budur qərəzin kim, olasan ona vəfadər?
Əsla eləmə zaye' özün dəhrdə, idbar,
Uyma onun ətvarına, ey mərdi-nikukar!
Biqiyət olub etmə özün zaye'vü biar,
Bu bəzmdə mərdanə dolan fe'lə səzavar.
Bu pəndim eşit, işləmə, bəd olma xətakar,
Bir dürri-giranmayəsən, ey məxzəni-əssrar!

Bu zöhdü riyadən usan, ey zahidi-xudbin,
Olma nigəran nəfsin üçün dəhrdə qəmgin.
Səhrayə çıxıb seyr eləgil biqəmə bikini,
İbrətlə baxıb fikr elə, gör gülləri rəngin.
Nə sövkət ilə dağlər, olmuş belə səngin,
Nə tərz ilə bünyad olub dəhrdə maçın.
Nə rəng ilə güllər yetirib bağda gülbüñ,

Nə vəch ilə aram deyil xuşeyi-pərvin.
Göy sefhəsi üzrə gör edib nəcmlər ayin,
Nə ətr saçılıb bağda nərgisələ rəyahin.
Gülzərə çıxıb həşmət ilə Xosrovi-şahin,
Şahbaz baxıb gördü onun şövkətü cahin.

Vaiz nə bilir keyfiyyəti-cəhlü həqiqət,
Zahid nə bilir mə'rifəti-şərti-təriqət,
Ümmi nə bilir mərtəbəyi-keyfi-nübüvvət,
Nadan nə bilir nəş'eyi-sərsarı-məhəbbət,
Naqis nə bilir nikü bədү qübħü qəbahət,
Aşıq nə bilir şiveyi-göftəri-fəsaḥət,
Qafıl nə bilir zövqi-e'ləm, üsrətü işrət,
Zalim nə bilir mərhəmətü helmü mürüvvət,
Alim nə bilir nükteyi-tövhidi-şəriət,
Miskin nə bilir təntəneyi-hökmi-fəxarət,
Kuran nə bilir ruzü şəbü əhsəni-surət,
Seyda nə bilir zivərű arayışu zinət,
Sərməst nə bilir qaideyi-söhbətü fikrət,
Bidar gərək arifi-huşyari-ədalət,
Pirani-rəhi-mərifətü munisi-vəhdət,
Bunlardı həqiqətdə olan qabili-qüdərət.

Ey vaiz, usan, eyləmə təkrar bu qali,
Yüz hiylə ilə cəm ələmə malü mə'nali.
Səhrayə dütüb eyləmə hər yerdə suali,
Cəm eyləməgil boynuna bu qədr vəbali.
Olma nigəran ruzi, həvəs eyləmə zari,
Bu şirkü riyadən uzaq ol, etmə xəyalı.
Mərdanə dolan dəhrdə, bir eyləgil ari,
Olma nigarən cifə üçün, şükr elə bari
Azadərovış dövr eləgil, etmə xumari,
Şeydasıfət ol güşeyi-meyxanədə bari.
Gəl adəm ol, ey əhməqi-sərgəştə, übali,
Axır gönüdür, xar olub çəkmə məlali.

Ey Məhvəsiyi-suxtədil, xatiri dərvish
Bünyadi-cahan böylə olub, eyləmə təşviş.
Qəndü şəkərű zəhri-həlahil, əsəlü niş,
Fərzənovü divanə qamu munisü həmxış.
Gürgü, səgü gusaləvü bützqaleyi-büz, miş,
Əsbü şütürű şir, pələngü kəlű camış.
Gürbə nədürüür, ruzi olub onlar üçün muş,
Ağıl buna çatmaz, ələmə bunlara son guş.
Bunlar həmə əsrəri-xudadır, nə asan iş,
Dövrəni-fələkdənmi olubdur yaz ilə qış?

Anaq özüdür eyləyən izhari-binagus,
Sərməstləri kimdir edən dəhrdə mədhuş?
Məxmurlərə kimdi verən qüdrət ilə huş.
Məxluqlərə kimdi veren füsheti-daniş?
Fərzanə nikurə'y gərək, aqibətəndiş.

Məhvəşinin bu tərkibbəndində bə'zi mətləblər təkrar olunursa da (məsələn, riyakar zahidlərə və dünyagır vəzirlərə olunan töhmət və sər-zənişlər kimi), bə'zi mətləblər dəxi vardır ki, şayani-diqqətdir.

Şair bir neçə məqamlarda mərhum müəllim Nacini öz əş'ari-hikmə-tamizi ilə yada salır və onun kimi bir çox nazik mə'nalar və mühüm işarələr üstə danışır. Həqq-taalanın bilinməz sirrlərini və ağlaşılmaz hik-mətlərini yad edib mat və mütəhəyyir qalır və bir növ çəşmiş halda deyir:

Bunlar həmə əsrarı-xudadır, nə asan iş...

Bundan başqa bu tərkibbəndə Məhvəşinin gözəl bəndləri və tənbeh-ləri dəxi vardır ki, onlara diqqət yetirməmək olmaz. Məsələn, bu dəhri-dunda beş günlük ömür üçün adam gərəkdir nəfsinə uymasın və fe'li-na-səza ilə özünü biar və biqiyət eləməsin.

Əsla eləmə zaye' özün dəhrdə, idbar,
Uyma onun ətvarına, ey mərdi-nikukar!
Biqiyət olub etmə özün zaye'vü biar,
Bu bəzmədə mərdanə dolan, fe'li səzavar.
Bu pəndim eşit, işləmə bəd, olma xətakar,
Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar!*

Məhvəşinin mütəddid əsərləri bir yerdə cəm olunsa, mötə'bər bir divani-əş'ar hasilə gələr. Asarı-nəfisələrindən bir çoxu alicənab Müfti əfəndinin “Məcmuə” təhrir olunmuşdur.

* Məhvəşinin bu şeirləri türk şairlərindən Əbdülhəqq Hamidin⁵⁶⁷ “İbn Musa” nam əsərinə bənzəyir. Necə ki, İbn Musanın dilindən demişdir:

Bəhs etmə mənə dəğdəğeyi-yəs'ü əməldən,
Ol təcrübədən nəzdi-kəlamımda qina var.
Azadəsərəm qaileyi-şövqü kəsəldən,
Madam ki, əncami-həvadisdə fəna var.
Hər verdiyi çıxməqda ikən aqibət əldən,
Dünya bu qədər rəğbətə olsunmu səzavar?!
Musayə nə qəm zərbeyi-cəlladi-əcəldən,
Ömründə fəna var isə namında bəqa var.
Məqsud budur eylədiyim sə'yü əməldən,
Musa denilir qübbədə bir xoşca səda var.

MİRZƏ HÜSEYN “ZÜLALİ” TƏXƏLLÜS

Mirzə Hüseyin Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair mə'lumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında mə'lumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:

Qəzəli-Mirzə Hüseyin Zülali:

Gülü gülzarı dünyanın cəfayi-xarına dəyməz,
Meyi gülgün xumarı verdiyi azarına dəyməz.

Ola Qarun tək gəncin, müsaid olsa iqbalın,
Çəkən həsrət gedən dəm dövlətin idbarına dəyməz.

Güzidə mə'kulatın ləzzətin bilmək fəna üzrə
Bəqa zəqquminin bir qətrə zəhrimarına dəyməz.

Əgər kamil ola ol meypərəstin əqli başında,
Gəlib meyxanənin hər gün başı divarına dəyməz.

Qoyub xəllaqını məxluqdən hər kim dilər rizqin,
Onun “aməntü billah”⁵⁶⁸ etdiyi iqrarına dəyməz.

Zülali bəzmi-ürfanda əgər lafü gəzaf etsə,
İnanman doğrudur göftarı, bu kirdarına dəyməz.

VAİZ ƏFƏNDİ ŞİRVANI

Mərhum Vaiz əfəndi Şirvan vilayətinin möhtərəm, alim və sahibi-kəmal və təcrübə şairlərindən hesab olunub, əş'ari-zərifələri ilə öz əsərində nam və şöhrət kəsb etmişdi. Onun qəzəllərindən bir neçəsi əlimizə düşdü. Nümunə olaraq aşağıda iki qəzəli dərc olunur.

Qəzəli-Vaiz əfəndi:

Mehrü-vəfasızların heç kim sözünü qanmaz,
Yəğmadən əl götürməz, bidaddən usanmaz.

Cahi-cahan gələndə bir tari-muy saxlar,
Üz döndərib gedəndə zəncir ilə dayanmaz.

Töhmət deyən özicün, nə söyler özgəsicün,
Utanmayan özündən heç kimsədən utanmaz.

Mün'im yalan deyəndə təsdiq edər xəlayiq,
Gər doğru desə müflis, heç kim ona inanmaz.

Ey dilberi-sitəmgər, məgruri-hüsən olma,
Heç kimsənin çırığı sübh açılıncı yanmaz.

Zərfin tünükdu*, zahid, bir cüs ilə daşarsan,
Dəryadılın məzaci seylab ilə bulanmaz.

Vaiz, sənin kələmin hər biri nişər olsa,
Hər kəs edərsə qəflət ta həşrə dək oyanmaz.

Vaiz əfəndinin bu qəzəlində çox pürmə'na və həkimanə nöqtələr vardır ki, cümləsi indəl-üqəla məqbul və müstəhsəndir.

Bu həqir bəndə həmişə bu e'tiqad üzrədir ki, əksəri-ovqatda şəxsin xoşbəxt və rahat olması öz sə'yı ehtimamına bağlıdır. Hər bir iş insanın elm və kəmalindən, bilik və təcrübəsindən asılıdır: “Zəhmət çəkməyən bal yeməz”, “cəfa çəkməyən səfa görməz”. Bu e'tiqadda ola-ola həqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbalı açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və ne'mət axıb tökülür, hər yerde ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxtı onun mal və dövlətini, cah və cəlalını saxlamağa “bir tari-muy” kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iq-bal gətirməyə.

* Tünük – dar və təng mə'nasındadır

Bu halda adam nə qədər çalışıb-əlləşsə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırda biçiz və əliboş qalacaqdır. Budur ki, atalar deyiblər: “Çox çalışan çarıq yırtar”. İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz. Vaiz əfəndinin bu misra’ında dəxi diqqət yetirməmək olmaz:

Utanmayan özündən, heç kimsədən utanmaz.

Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriləri eyibləndirən və özgələrə töhmət edən şəxsən nə hörmət və mərifət təmənna eləmək olar? Öz pozğunluqlarını görməyən, çirkin və nasəza əməllərindən utanıb şərm və həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bişərmanə sevmədiyi adamin haqqında hər qisim iftira və böhtəni söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir. Necə ki, deyiblər:

Abrını saxla abırsızdan,
Həyani saxla həyəsizdan.

Bəs, Vaiz əfəndinin bu beytinə nə irad tutmaq olar:

Mün’im yalan deyəndə təsdiq edər xəlayiq,
Gər doğru desə müflis, heç kim ona inanmaz.

Dünya yaranandan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətlərini müləhizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmən-naları nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mö'tad olublar. Müflis və miskinlərin hüneri olmayıbdır ki, doğrunu kəmali-cür'ət ilə söyləyib, dürüğü və hiyləbaz münəccimlərin yalanlarını batıl eləsin və haqqı yetirsin. Belə ittifaqlarda hər tərəfdən onun üstü-nə tənpərvər və nəfsperəst dəni və fürumayə şəxslər hücum edib ağzını qapayıblar və özünü də xalq içinde bihörmət və biabır ediblər.

Ol səbəbdəndir ki, müsəlman qardaşların arasında yalan söyləmək və haqqı gizlətmək adı bir şey olubdur və hətta bə'zi ittifaqlarla hüner sayılır. Bu minval haqqı güc və zor edib kizb və yalana rövnəq verməyin adını “dürügi-məsləhətamız” qoyub Şeyx Sə'dinin bu hikmətamız sözlərini başqa dona geydirirlər. Odur ki, Vaiz əfəndi qeyri bir qəzəlində kinayə təriqi ilə demişdir:

Demək kim, xəlq ara birəğbətiz, iqbalmız yoxdur,
Zəmanə mövsimi-dəsmaldır, dəsmalımız yoxdur.

Kəmali-zatımızdır, şükrililləh, eybdən ari,
Rəvacın verməyə tə'rif edən dəllalımız yoxdur.

Hüməyiz üstüxan ilə qənaətpişə kərkəs tek,
Şikari-cifeyi-dünya üçün çəngalımız yoxdur...

Ağız keşkinliyiçün dəxli çoxdur yal-kuppalin,
Şikəstəbesteyi-fəqriz, yalmız, kuppalımız yoxdur.

Səbükrühül-müşərrəf məşrəbiz fariğ təkəlliüfdən
Zəmanə əhlinə lazım olan sanbalımız yoxdur.

Zəmanə halidir, Vaiz, həya eylə həyasızdan,
Həyasızla həyasızlıq edəcək halımız yoxdur.

Mərhum Vaizin bu kəlamı dəxi onun müasirlerinin avam və zahirpə-rəst olmaqlarını şəhadət verir. Hər kəsin ki, saqqalı uzun və pəhnalı və cübbəsi faxır və papağı uca olubsa, onun hörməti artıq və sözü ötkən olubdur. Mərifət əhli isə şikəstəpər və müztəribbal olub özlərini avamın e'tirazından və cühəlanın zülm və sitəmindən kənarda saxlayıb, meydani ağızı yalınlara, yal və kuppal sahiblərinə veriblər.

ƏSGƏR ŞİRVANI

Əsgər Şirvanidən bir qəzəl burada təb' olunur:

Qəlili-dəhrdə, ey dil, bu ömri bivəfa gördüm,
Mən ol dünyapərəsti handa gördüm, bivəfa gördüm.

Xəyanətlər bəsa gördüm həqiqi aşinalördən,
Təsfəhhüs eyləyib biganələrdən aşina gördüm.

Baharı-ömr keçdi, olmadı kami-dilim hasıl,
Güli-pejmürdə gördüm, əndəlibi binəva gördüm.

Məhək daşına vurdum, çoxları mən imtəhan etdim,
Üzündə sikkə gördüm, qəlp gördüm, bədnüma gördüm.

Kimə kim, dərdimi izhar qıldıım, istədim dərman,
Özümdən bişter dərdə onu mən mübtəla gördüm.

Əgər xişti təlavü nöqrə olsa günbədi-gərdun,
Mən anı xaksarı-tırə üzrə ziri-pa gördüm.

Cahan mülkündə, cana, ömrə çox da e'tibarım yox,
Bəqa fikrində, ey Əsgər, bu dəhri hem fəna gördüm.

Fələyin dövründən və zəmanənin gərdişi-pürsütəmindən və dost-aşna-ların bivəfaliğindən şikvə və nalə eləmək bizim keçmiş şüəra arasında ümumi bir rəsm və qayda olduğu üçün Əsgər Şirvani dəxi bu xüsusda bir əsər qoymuşdur. Bunun “Gördüm” qafiyəsi ilə yazdığı qəzəl Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov “Nasir” təxəllüs nəzm qıldığı kəlamı yada salır.⁵⁶⁹ Ancaq Əsgər Şirvaninin bu qəzəlində əvvəlinci beytin əvvəlk mişrasında “dəhr” kəlməsi “ömr” kəlməsinin yerində və “ömr” ləfzi “dəhr” sözünün yerində istə’mal olunsayıdı, şe’rin mə’nası daha da düzgün çıxardı. Çünkü “dəhr” kəlməsi “zaman”, “əhd” və “əbəd” mə’nasında istə’mal olduqda ona “qəlil” sözünü qoşmaq və “qəlil” sıfəti ilə “dəhr” mütəssəf qılmaq dürüst gəlməz. Ömri-bəşər isə dəhrə nisbət, filhəqiqə, qəlil və qısa bir haldır ki, insan özünün qısaca ömründə gərəkdir haqqı və insafi əldən qoyması, dinini dinara satıb axırət kəsbinin narına çalışmasın.

Bəs, əgər bizim dediyimiz kimi “dəhr” və “ömr” kəlmələri müqəd-dəm və müəxxər olunsa, onda haman misra bu qərar üzrə gərəkdir tərkib olunsun:

Qəlili-ömrə, ey dil, bu dəhri bivəfa gördüm.

QASIM ŞİRVANI

Qasim Şirvaninin kəlamından bir əsəri-pürkədər Müfti əfəndinin
“Məcmuə”sindən götürülüb burada dərc olundu:

Məqabirdən güzər etdim, əcayib mərdüman gördüm,
Qaranqu torpaq altında yatar cism ilə can gördüm.

Yoluxdum bir günəhkarə, günahindən üzü qarə,
Məta'indən ziyən etmiş beqayət peşiman gördüm.

Sınıq saxsı kimi başlar, çürümüş ol qələm qaşlar,
Tökülmüş inci tək dişlər, yatar pirü cavan gördüm.

Yumulmuş ol ala gözlər, qiyamət mənzilin gözlər,
Hani şirin, şəkər sözlər, dəhani bizəban gördüm.

Çürümüş ol gül əndəmi, tanımad sübh ilə şami,
Alıbdır çevrəsin hamı ilan gördüm, çıyan gördüm.

Kimi eyş ilə işrətdə, kimi zövq ilə söhbətdə,
Kimi rənc ilə möhnətdə qət'i halın yaman gördüm.

Qübur əhlin sənatini bəyan etdim sənə, Qasim,
Oturma yol yarağılə dəxi səni haman gördüm.

MƏHCUR ŞİRVANI

Məhcür Şirvaninin aşağıda dərc olunan tərcibənd kələmə – ki, həbib və yarın fəraqında yazılıbdır, – onun rəvantəb' bir şair olmağına dəlalət eləyir:

Ey həbibim, həsrətindən çıxdı can, gəl, vəqtdir.
Ey büti-novrəstə, şüxi-mehriban, gəl, vəqtdir.
Ey üzü gül, kakılı ənbərfəşan gəl, vəqtdir.
Ey müəttər qonçeyi-bağı-cinan, gəl, vəqtdir.
Ey xoşəlhan tutiyi-şəkkərzəban, gəl, vəqtdir.
Ey nihali-qaməti sərvi-rəvan, gəl, vəqtdir.
Ey bizimlə həmdəmü yarı-cinan, gəl, vəqtdir.
Ey cəmali mahtab, əbrukəman, gəl, vəqtdir.
Ey kərəmli xosrovi-alıməkan, gəl, vəqtdir.
Ey gözü cəllad, əli peyvəstə qan, gəl, vəqtdir.
Ey gözəllik mülkünün təxtinə xan, gəl, vəqtdir.

Neçə müddətdir sənin tək şəhriyarı gözlərəm,
Salmazam sənsiz gülüştana güzəri, gözlərəm,
Firqətindən yandırıb səbrü qərəri, gözlərəm,
Türfə ruxsarında xətti-müşkbarı gözlərəm,
Gözlerim yollardadır, mən ol diyarı gözlərəm,
Düşmüsəm qəm küncünə, sən qəmküsəri gözlərəm,
Cox çəkib hicrində cövr, intizarı gözlərəm,
İstəmən hurü məlk, sən gül'üzəri gözlərəm,
Tapmazam dünyada bir dövr medarı gözlərəm,
Şimdi səndən əl çəkib rahi-məzəri gözlərəm,
Ey həbibim, həsrətindən çıxdı can, gəl, vəqtdir.

Ay ilə gün dövr edər eydi-vüsalın görməyə,
Mahi-nov sərgəstədir mişkin hilalın görməyə,
Şahi-hindu müntəzirdir xəttü xalın görməyə,
Tutilər dilxəstədir şirin məqalın görməyə,
Xızır sərgərdən gəzər şəhdi-züralın görməyə,
Yer üzün tutmuş günəş ta payimalın görrməyə,
Sərv baş əymış qiyami-e'tidalın görməyə,
Lalənin bağrında dağlar rəngi-alın görməyə,
Hurilər həsrət çeker fəzlü kəmalın görməyə,
Arizu eylər mələyiklər cəmalın görməyə,
Ey büti-novrəstə, şüxi-mehriban, gəl, vəqtdir.

Söylə, ey dilbər, nədəndir bizi bizar etməyin,
Yarını oğyar edib, oğyarını yar etməyin?
Ey güli-nazik, nə işdir ülfəti-xar etməyin,

Hər yetən naməhrəmə dərdi-dil izhar etməyin,
Dostların düşmən sanib qeyri-havadar etməyin
Tərk et, Allahı seversən, belə rəftar etməyin!
Xoşmudur eşq əhlini hicr ilə bimar etməyin,
Qəm qucağında işin əfəqan, günün zar etməyin?
Dərdini dərd əhlinin yetməzmi tumar etməyin?
Mövsümi-güldür ki, lazım seyri-gülzar etməyin,
Ey üzü gül, kakılı ənbərfəşan, gəl, vəqtdir.

Paybusun çun bahar əyyamı bağ istər səni,
Həsrətindən laşının bağrında dağ, istər səni,
Cəm olub məhbublər açmış qucaq, istər səni,
Hər çiçək tutmuş əlində bir çirağ, istər səni,
Baş əyib olmuş bənəfşə bidəmağ, istər səni,
Rəgisü reyhanlar olmuş göz-qulaq, istər səni,
Gülbün möhnətdə əymış qol-budaq, istər səni,
Rindlər meyxanədən çəkmiş ayaq, istər səni,
Seyr üçün qurmuş şəqayıqlər otaq fəraq, istər səni,
Bülbülü-zarə əsər qılımış fəraq, istər səni,
Ey müəttər qonçeyi-bağı-cinan, gəl, vəqtdir.

Buyi-zülfündən cahana can verir hər dəm səba,
Aləmi avazeyi-hüsünү tutubdur cabəca.
Dərdməndin dərdinə şəhdi-ləbindən ver dəva,
Ey fəda olsun sənə yüz hur, səndən masəva,
Ah, neylim, eyləmiş dövran məni səndən cüda.
Səbrə müstəhkəm olaq, çün böylədir əmri-xuda,
Sən dəxi bir lütf qıl, çox eyləmə kövrü cəfa?
Aşıqi zar eyləmək munca nədir, ey bivəfa?
Bülbülün fəryadı qıldı dəhr gülzərin fəna,
Hər səhər mürğı-baharistan oxurlar mərhəba,
Ey xoşəhan tutiyi-şəkkərzəban, gəl, vəqtdir.

Çün məni sərməst edib divanə qıldı zövqi-cam,
Ey pəri, sövdayı-eşqin tutdu könlümdə məqam.
Bu nə firqətdir, gözüm hicrində qan ağlar müdəm,
Yox, canım, sənsiz qərarım hərgiz, ey tubaxüram!
Nolu xaki-dərgəhin olsa məni-gümgəştə nam,
Yanıram hicraninə pərvanəvəş ta sübhü şam.
İstərəm nari-fəraqından alam bir intiqam,
Aşıqə yarından amma intiqam almaq haram!
Padşahın təxtnə məndən səlam olsun, səlam!
Əzmi-gülzar etdilər şümsadü ərərlər təmam,
Ey nihali-qaməti sərvi-rəvan, gəl, vəqtdir.

Gözlərin yad eylərəm, ey şux, can qəsdindədir,
Nuki-müjganın qəmi ruhi-rəvan qəsdindədir.
Türrələnmiş hər dü zülfün din-iman qəsdindədir,
Qaşların əndişəsi min xaniman qəsdindədir,
Hər səri-müyin xəyalı bir məkan qəsdindədir,
Hər dü zülfün fikri yüz min mehriban qəsdindədir,
Novxətin şirazəsi xəlqi-cahan qəsdindədir,
Hər kəməndi-kakılıñ həft asiman qəsdindədir,
Mehri-hüsünən baş çəkib külli-İran qəsdindədir,
Cismimi yandırıcı hicrin, şimdə can qəsdindədir,
Ey bizimlə həmdəmə yari-cinan, gəl, vəqtidir.

Cəm olub məhbublər bir yerdə məhfil bağlamış,
Dəstə-dəstə huriłər reyhan ilə gül bağlamış,
Hər sənəm ruxsarına susənlə sünbüł bağlamış,
Gərdəni-əşiqlərə guya səlasil bağlamış,
Eşq zənciridir ol, ustadi-kamil bağlamış.
Gör nə möhkəm seyd qılımış, gör nə qabil bağlamış,
Zivəri-ruxsar edib hüsün üzrə hail bağlamış.
Bir neçə divanəsin ol qeydə mail bağlamış,
Hər tərəf güllər açılmış, lalə kakıl bağlamış,
Hər şükufə göz açıb, hər səbzə bir dil bağlamış,
Ey cəmali mahtab, əbrukəman, gəl, vəqtidir.

Can verib didarına aləmdə bir ad istərəm,
Sanma eşqin tərk edib qeyri pərizad istərəm.
Bəndəyi-dergahınam mən, səndən irşad istərəm,
Gecə-gündüz eyləyib əfəganü fəryad istərəm.
Hüsünən qarşı duran eğyarı bərbad istərəm,
Dərd çəkmiş xatirim hicrində azad istərəm.
Cövşəni* -sinəm xədəngi-cövrə fulad istərəm,
Künci-möhənətdə dilim zikrinlə mö'tad istərəm.
Üz tutub pabusuna hər ləhzə münqad istərəm,
Qəm hücum etmiş bu gün, səndən bir imdad istərəm,
Ey kərəmlı xosrovi-alıməkan, gəl, vəqtidir.

Mehrü eşqin, ey sənəm, məstü xumar etmiş məni,
Taci-zövq ilə cahanda namdar etmiş məni.
Cövr ilə dövri-fələk bədruzigar etmiş məni,
Suzdil etmiş vücudum, tar-mar etmiş məni,
Səbrü aramım alib biixtiyar etmiş məni.
Xublər kuyində xaki-rohguzar etmiş məni.
Qəm bucağında sədayi-tə'n kar etmiş məni,
Ey güləndamım, fərağın biqərar etmiş məni,

* Cövşən – dəmir geyim, zireh

Mübtəlayi-möhnətin sə'd gunə xar etmiş məni,
Tə'n şəmşirin çekib əgyar zar etmiş məni,
Ey gözü cellad, əli peyvəstə qan, gəl, vəqtdir.

Yığdırılar bazari-eşqi əhli-sövda, getdilər,
Dərdü qəm tərkin qılıb pakü müərra getdilər,
Gördülər dəhrin vəfasın cümlə ziba getdilər...⁵⁷⁰
Vamiqi-qərqı-bəla, Fərhadi-şeyda getdilər,
Vərqəvü Gülsə* ilə Məcnuni-rüsva getdilər,
Dözməyib bu firqətə Şirinü Leyla getdilər.
Bir dəxi dövran edib Yusif, Züleyxa getdilər,
Qoydular Məhcuru tək, məzlmü tənha, getdilər,
Ey gözəllik mülkünün təxtinə xan, gəl, vəqtdir.

* Vərqəva və Gülsə – aşıqlər adıdır⁵⁷¹

ŞƏKƏR ŞİRVANI

Bu şairin kəlamından Müfti əfəndinin “Məcmuə”sində ancaq bir müxəmməs tapdıq ki, eyni ilə burada dərc olunur.

MƏKTUBA XİTAB

Səni bir səfheyi-əbyəz kitabət eylərəm, kağəz!
Hücumı-ləşkəri-qəmdən şikayət eylərəm, kağəz!
Yazılı hali-dilim şərhin, hekayət eylərəm, kağəz!
Mənim cananımı görsən, əmanət eyləqəm, kağəz!
Təmami-dostlara izhari-səlamət eylərəm, kağəz!

Yetib nazik əlin öpcək əzəl həmdü səna ilə,
Açılcəq, rubəru olcaq təvazö, xoş səfa ilə,
Nəzər məzmununa salsa bemətləb ibtidə ilə,
Çəkib bir-bir sətirlərdən bəyani-müddəə ilə
Səni bir qasidi-əhli-fəsahət eylərəm, kağəz!

İnansən min qəmim vardır, yanında qəmküsərim yox,
Fəğanım bülbü'l bənzər, əbəs ki, gül'üzərim yox,
Gözüm, könlüm təmənnəsi, əlimdə ixtiyarım yox,
Onunçün bu cəhətlərdən həyata e'tibarım yox.
Qərəz beş gün hesab ilə əmanət eylərəm kağəz –

Ki, bilsinlər cudaliqda vücudum pürsiyasətdir,
Qalibdir bir çürük canım, işim rəncü riyazətdir,
Müsahib yar vəslinə yetişmək xoş səadətdir,
Aradə nameyi-casus gelib-getmək dəyanətdir,
Cavabin gəlməsə, billah, qiyamət eylərəm, kağəz!

Mühəqqər Şəkkəri-zarəm, digərgünəm məlalımdan,
Gərək təhrir edəm ancaq sözümdən, razi-halımdan,
Gətirdi kilki-müjğanım, nələr keçdi xəyalımdan,
Dəvati-çeşmimə şəncərf töküldü əşki-alımdan,
Səni sürx ilə inşa'i-ibarət eylərəm, kağəz!

NABI ƏFƏNDİ ŞIRVANİ VALİYÜL-ƏSL

Nabi əfəndi Şirvaninin bir neçə qəzəlləri və müxəmməsləri səmahətli Müfti əfəndinin “Məcmuə”sində təhrir olunmuşdur. Onlardan atidə dərc olunmuş bir qəzələ iktifa etdik:

Əsrari-xətinlə dili mədhüs edə bilsəm,
Bir gəz qəmi-dünyanı fəramuş edə bilsəm,

Eylərdim iki dəstimi bir qifli mütəlsəm,
Ol qaməti-mövzuni dərağuş edə bilsəm.

Göstərməz idim kimsəyə heç ləzzəti-lə’lin,
Möhri-ləbim ol ne’mətə sərpuş edə bilsəm.

Etmək nə olur əncüməni-dəhri pərişan,
Bir gəz meyi-samanşikəni nuş edə bilsəm.

Verməz süxənaralıq ilə kimsəyə növbət,
Nabi dəhəni-xaməni xamus edə bilsəm

SƏNAİ ŞİRVANI

Sənai Şirvanidən zeyldə təstir olunmuş qəsidə tapıldı:

Nişanın tacı-dövlətdir, səadətlilərin dilbər,
Həm oldur qübbətül-Kə'bə onunçun Həcc olur əkbər.

Saçın “vəlleyl izə yəğşa” – dedi həblülmətin əmma
Hicabi-günbədi-xəzra duxani-udü ya ənbər.

Dü zülfün nafeyi-ahu, veribdir aləmə xoş bu,
Siyəhgun rəngdir hindu əlində xosrovi-xavər.

Nə xoş qüdrət iki guşun yaratmış xalıqi-yekta,
Birisini yasəmən tərhi, biridir həm güli-çəfər.

Qabağın mə'dəni-qüdrət, yədi-beyzadən əfzundur,
Mükəmməl səbhəyi-xurşid, qəmər ondan tapar ənvər.

Qaşındır sureyi-“Yasin”, misali-qabə-qövseyin tək
Yaşıl tozlu müqəvvəsdir betəgi-məscidü minbər.

Siyəh kipriklərin etmiş müsəxxər rüb'i-məskuni,
Görəndə xeyli-üşşaqı atar səhmi, çəkər xəncər.

Dü çeşmin fitnələr başı, nə yəğmaçı müqəlliddir,
Çəkibdir sinəmə dağı siyəh mərdümlərin, kafer!

Məşami-ənbəramızın gümüş məftulmudur, ya rəb –
Ki, məğzi-püstə, badamü nüql, xaneyi-şəkkər.

Üzün xurşidə tə'n eylər, bu söz mə'rufi-aləmdir,
Rüxündür ismətüd-dünya, onu mənzum edər əxtər.

Yanağın bir güli-tərdir, kimə bu gül müyəssərdir,
Camalın şəmsi-xavərdir, tutubdur aləmi yeksər.

Çəhi-Kən'ənə manəndidr zənəxdanın bu vəch ilə,
Çıxar Yusif kimi andan duxani-qəlb əzin çakər.

Müəmma içrə mövhüm nöqtəsidir lə'li-gülfamin,
Onu dərk eyləyən arif deyər yaqtudur, əhmər.

Dəhanın çeşməyi-Zəmzəm dedim, yox qönçeyi-novxız,
Ədəm dəryasından çıxmış məgər bu dürci-pürgövhər?!

Dışındır incilər xası, dəhanın dürr dəryası,
Birinin qiymətin bilməz verə xaqani-həft kişvər.

Məsih əlfazdən izharə yetmiş rütbəyi-canbəxş,
Ləbin feyzi əsər qılmış Məsiha nitqdən behtər.

Gümüş minamıdır qəddin, çəkilmiş gərdənin qu tek,
Zəhi ziba, mələksima, zəhi sün'i-cahanpərvər!

İki duşin fələk bürci, biri qövsi, biri əqrəb,
Veribdir piç-tab ilən iki giysulerin ənbər.

Dü simi saidin, sərvi qəddin firdovs bağında,
Yədullah ilə peyvənddir iki şümşadü bir ərər.

Miyani-sədri-əbyazın büsati-bəzmi-xosrovdur,
İki şahzadeyi-rumi, biri qəndü biri şəkkər.

Zəhi hüsnü zəhi surət, təaləllah, zəhi sən'ət!
Nə qüdrətdir, bu nə hikmət, bu nə sima, bu nə peykər!

Əgər zahid səni görsə bu əltafı məlahətdə,
Döyər köksünə, qan ağları tökər başına xakistər.

Səni bimislü bihəmtə yaratmış xalıqi-əşya,
Pəripeykər, mələkmənzər, fırıştxu, səfidəxtər.

Təmənnayı-rüxündən mən' edib lütfün diriğ etmə,
Gözəlsən, şahi-aləmsən, Sənaidir sənə çakər.

Sənainin bu qəsidəsində mə'lum olunur ki, ol cənab xeyli gülşadətəb' və sahibi-zövq bir şair imiş ki, vəsf-i-gözəldə bir qüsür qoymamışdır və ənva' istiarələr ilə sevdiyi dilbəri mədhü tə'rif qılmışdır. Bəli... Əfsus ki, bizim belə rəvantəb' və sükəndən şairərimizin başqa bir doğru və salamat məsləkləri olmayıb da, təb'i-gövhərsənclərini bihuđə sərf ediblər.

LAHİCİ-ŞİRVANI “ARİF” TƏXƏLLÜS

Bu şairin kəlamından bir qəzəl zeyldə dərc olunur:

Tutan kuyində məskən həsrəti-bağı-İrəm çəkməz,
Görən bir gəz səni ömründə hərgiz dərdü qəm çəkməz.

Ləbindən busə hər kim alsə əl’ömrül-əbəd, billəh,
Zülali-Xizri yad etməz, xəyali-cami-Cəm çəkməz.

Təmaşayı-fəzayı-gülşəni-kuyin edən aşiq
Keçər başındən, amma ol tamaşadən qədəm çəkməz.

Cəfalərdir mənə əğyardən, cövrü sitəm səndən,
Mənə rəhm eylə kim, munca bəni-adəm sitəm çəkməz.

Dəmadəm ahü fəğan eyləməkdən halımı, Arif,
Nə bilsin ol ki, etməz ahü vah dəmbədəm çəkməz.

ASƏF ŞİRVANI

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb' və şirinkəlam bir şair olduğu anlaşılır.

Qəzəli-Asəf Şirvani:

Bilmən ərəqmidir rüxi-alında saqinin –
Ya didələrmi qaldı yanağında saqinin?

Sağər ki, duş saqını qılımışdı bidəmağ,
Ağlar gəzər müdam sorağında saqinin.

Dövranda ləhzə-ləhzə qızıl qanlar udduğum –
Olmuş e'yan əlində, bucağında saqinin.

Tə'n böylədirmi, yoxsa həlakım zəmanədə
Qanlar[ım] kəf götürmiş ayağında saqinin.

Başına küllər olsun o pərvanənin, əgər
Yanmaqdandan əl götürsə çirağında saqinin.

Mey nəş'əsində samma ki, Asəf fitadədir,
Dövran həlakı olmuş otağında saqinin.

Yenə qəzəli-Asəf Şirvani:

Sövdayi-zülfü-yarə, könül, qılma çox həvəs –
Kim, sübh olunca hər gecə bidar olur əsəs.

Bülbüldə olsa suzi-cəmalın şərarəsi,
Hər naləsindən od tutar əşcarü xarü xəs.

Bir zəhrdir sözün ki, acitmaz dimağmı,
Bir şəhddir qəmin, qona bilməz ona məkəs.

Hicrində dad qılsam əgər tez apar qəmin,
Əzbəs ki, yox qəmin kimi bir mərdi-dadrəs.

Giryan göz ilə sineyi-əfskarə qaneyiz,
Bəsdir bizi fəzayı-Muğan, Dəcləvü Ərəs.

Rehlət səbahidir, nə yatıbsan, dur, ey rəfiq,
Yükləndi, getdi qafile, fəryad edər cərəs.

Bir xuşə tuşə eylə bu xərmən kənaridən
Nigah mürğı-fürsət uçub sınmamış qəfəs.

Asəf qəmində üz döşəyib xaki-heyrətə,
Qalmış həzinü bidilü bitabü binəfəs.

ASƏF LƏNBƏRANI

Bə'zi rəvayətə görə, Asəf Şirvanini müasiri olaraq “Asəf” təxəllüsü digər bir şair var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə mə'lum deyil. Əgərçi filhəqiqə qara-bağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz – ki, əlan hali-həyat üzrə bə-qidirlər, – onun barəsində az-çox mə'lumat verə bilərdilər. Vəli bir kəs-dən səhīh bir xəbər eşitmədi. Hər halda atidə dərc olunan qəzəli lənbə-ranlı Asəfə isnad verirlər:

Cismindimi, bilməm, görünür, pirəhən içərə,
Ya ruhi-rəvandır bu bədən içərə?

Kuyində yüz il zülfə əsir olsam usanmam,
Əzbəs ki, qara gün mənə xoşdur vətən içərə.

Bir şə'ri nəməkriz ilə ağızından öpərdim,
Gizlin gedə bilsəydim əgərçi süxən içərə.

Müjganların içərə sənin ol çeşmi-siyahın
Bir nərgisi tərdir ki, bitibdir tikən içərə.

Asəf güli-ruxşarını görmüşmü nigarın
Qönçə dehəni açıla qalmış çəmən içərə?⁵⁷²

Bu qəzəldə “bir şe'ri-nəməkriz ilə” i. a. beytin məalini, yəqin ki, Asəf Lənbərani samanilər əsrində zindəganlıq edən məşhur “Əmmar” təxəllüslü şairin kəlamından iqtibas etmişdir. Əmmarin söz arasında giz-lənib də yarın ləbindən busə almaq barəsində yazdığı şeir budur:

Əndər əzəzle-xiş nehan xahəm gəşt,
Ta bər ləbe-to buse zənəm çon to bexani⁵⁷³

Asəf Lənbəranının fövqdə dərc olunan kəlamından başqa bir neçə qə-zəllər və bir müxəmməs Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” nam təzkirəsində zikr olunmuşdur. Vəli onların çəndən əhəmiyyəti olmadığı üçün təkrarən burada yazılışı lazımlı görünmədi.

NƏSİMİ ŞİRVANI⁵⁷⁴

Bu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmamasına iktifa etdik:

Dünü gün müntəzir oldum ki, bu pərgar nədir,
Gərdişi-çərxi-fələk, günbədi-dəvvər nədir?

Fələkin əslı nədəndir, mələkin əslı nədən
Adəmin surətinə bunca tələbkar nədir?

Bisütun çərxi-müəlləq nədən oldu tərtib,
Fələk altında qəmər, kövkəbi-səyyar nədir?

Məgəsin təbinə bax, bal nədən, zəhr nədən,
Yenə bu məsələdə nur nədir, nar nədir?

Tərki-dünya qılasan böylə Nəsimi olasan,
Ola bir gün deyəsən xırqəvü dəstar nədir?

ŞEYX İBRAHİM QÜDSİ GƏNCƏVİ

Yuxarıda adları zikr olunan Şamaxı və Şirvan şairlərinin müasirlərin-dən Gəncə şəhərində məşhur olanları Şeyx İbrahim Qüdsi və Ağaismayıl Zəbih hesab olunur. Hər birinin tərcüməyi-halından burada mə'lumat verilir.

Mərhüm Şeyx İbrahim Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci⁵⁷⁵ tari-xində, yüz sənə bundan müqəddəm. Şeyx İbrahim tə'lim alıbdır Gəncə pişnamazı mərhum axund Molla Hüseyndən. Mə'lum ola ki, mərhum Mirzə Fətəli Axundzadə da həmin bu müdərrisdən tə'lim almışdır.

Şeyx İbrahimin ərəbcə və farsca yaxşı biliyi var imiş və müqtədir türk şairlərindən birisi hesab olunur. Qüdsi müdərrislik ilə və bir tərəfdən Gəncə şəhərinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbəsinin mütəvəlliliyi ilə güzəran edərmiş. 1255-də⁵⁷⁶ təəhhül edibdir. Belə rəvayət olunur ki, 1261-ci⁵⁷⁷ ilə kimi hər sənədə bir qızı vücudə gəlir imiş.

1261-ci tarixdə haqq-taalə ona bir oğul kəramət edibdir və şair bundan ziyadə xoşhal olub, ona “Əli Əkbər” ad qoyubdur və bu münasibətlə deyibdir:

Qəmfəza bəyani ke, dər məhzərəst,
Ze mən yadeqare-Əli Əkbərəst.
Keşidəm bəsi sağər əz xune-del,
Həmana ke, tarixe-an “sağər” əst.⁵⁷⁸

Şeyx İbrahimin bir təxəllüsü də “Naseh”dir və bəzən “Şeyx” dəki ya-zarmış. Qüdsinin gözəl qəzəlləri var. Onlardan bir parası türkcədir, amma əsərlərinin çoxu farsi dilindədir. Xacə Hafızın qəzəllərinə timsal olaraq bir çox qəzəllər inşad etmişdir:

Ney taqəte-del dari,
Ney forsəte-didari,
Ney forsəte-didari,
Ney taqəte-del dari.⁵⁷⁹

— beytlərilə başlanılan qəzəllər kimi.

Qüdsi cənabları şəməzəhbə salıklarındəndir. Gəncənin müxtəsər tarixçəsini general Lazarevin xahişinə görə, yazıbdır ki, onun müsəvvədəsi əldədir. Cümleyi-əş'arı dağımıq surətdə olduğu halda, eşitdiyimizə görə, hali-həyatda olan oğlu Şeyx İsa həzrətləri onları cəm etməkdədir. Ümid-var ki, tezliklə çapa verilsin.

Əşarindan əlavə, “Tarixi-müqəddəs” kitabı dəxi tərtib edibdir və lakin mərhumun bu əsəri də hənuz çap olunmayıbdır. Çap olunmamış divanı da vardır.⁵⁸⁰ Divanına daxil olan şeirlər və qəzəllər 150-dən ziyanətədir. Cümə qəzəlləri yeddi beytdən ibarətdir; artıq-əskiyi yoxdur. Əsərləri ələlümüm üləma qışminin zəmminə və ruhani sinfinin çirkin və qəbih əməllərinə dair əsərlərdir.

Sabiqdə Gəncə şəhərində qəzavət edibdir və sonraları gimnaziya məktəbində müəllim olubdur. Belə ki, Gəncədə əvvəlinci əqaid və türk dilinin müəllimi bu zat olubdur. Bə'zi rəvayətə görə, Şeyx İbrahimin Şeyx Nizami ilə qərabəti var imiş.

Şeyx həzrətləri ziyadə müttəqi və dindar bir vücud olduğundan ülumi-ilahiyəye artıq bələdiyyati var imiş və Qur'ani-şerifi əzbər bilirmiş. İdareyi-ruhaniyyədə Şeyx İbrahim rəqabət imtahanı verərkən Qafqazın fərmanfərməsi – namestniki knyaz Vorontsov həzrətləri də orada var imiş. Şeyxi-mərhumun imtahanı vaxtında izhar etdiyi elm və kamalını müşahidə edib, ona afərin və təhsin oxuyub, öz qızıl saatını da bəxş etmişdir.

Şeyx İbrahim 1282-ci⁵⁸¹ tarixdə Gəncədə qəfləton vəfat edib; məq-bərəsi İmamzadə qəbristanındadır. Şeyxi-mərhum ziyadə ağıllı, zəkavətli və hafizəli möhtərəm bir alim imiş. Aşağıda yazılın qəzəl şeyxin kəlam-larındandır:

Eşq məmnu' olsa, bəs icadi-hüsənə yox səbəb,
Əqli-qate' hökmünə zənni rəvayət neyləsin?

Eşqdir bais ki, Yusif qıssəsi əhsəndürür,
Qövli-həqqi danmasın sahibqəvayət, neyləsin?

Hüsni-izhar etməyin hüsününü zahid bilməsə,
“Küntü kənzən”⁵⁸² qövlünə yoxdur dirayət, neyləsin?

Vaiz olsa xudbəxud münkir gərəkdir olmaya,
Zahidin haqqı ona etmiş sirayət, neyləsin?

Hüsni-cazibdir və gər nə eşq olmaz kimsədə,
Eşqə gər dil verməsin sahibhidayət, neyləsin?

Şükri-ne'mət etməmək kürfrandır çün, Naseha,
Hüsni-qədrin bilməsin sahibhidayət, neyləsin?

Mərhum şeyxin əsərlərindən bundan artıq nümunələr ələ düşmədi ki, burada dərc olunsun.

AĞAİSMAYIL ZƏBİH

Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl “Zəbih” təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayııl ilə bir isimdə (adaş) olmayıdır. Çün Həzrət İsmayııl həqq-taalanını əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün “Zəbih” təxəllüsünü intixab etmişdir.

Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşgül olmuş və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bə'zi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci⁵⁸³ ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

Zəbih xoşxülg və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərinən ittilə'i-kamili var imiş. Türk və fars dillərində müxtəlif şeir və qəzəlləri vardır. Bundan əlavə Zəbih ziyadə xoşnəvis imiş. Farsca divanı vardır, heyfa ki, ələ keçmədi. Məktəbdar Mirzə Sadıq “Fani”⁵⁸⁴ təxəllüsle Zəbihin arasında irsal-mərsul və təatiyi-əfkər vüqua gəlmiş. Öz nəvəsi Xəlili tə'lim və tərbiyə üçün ilk dəfə məktəbə göndərdiyi vaxt Mirzə Sadığa yazdığı “Tövsiyənamə”dən bir-iki beyti əhəbbalarının xatirində qalıbdır ki, burada zikr olunur:

Ey ke, mərdom yad gireb əz to tə'lime-ədəb,
Vey ze əsrare-məani vaqef əz əslo nəsəb.
Gər bovəd əz fəzlo elmət bər Xəlide-mən nəsib,
Nar bər vey nur gərdəd çon toi ərbabe-reb.⁵⁸⁵

Və yenə Mirzə Sadıq Faniye cavabən yazdığı farsül-ibarə bir kəlamındanancaq üç beyt ələ düşdü ki, onda qocalıqdan şikayət olunur:

Barilaha, kəs məbadə dər cəhan başəd əlil,
Hər ke, şod piro əlil, an gəh şəvəd xaro zəlil.
Ab çon besyar manəd dər qədəh, gərdəd kəsif,
Mərd çon besyan lacərom gərdəd kəsil.
Noktegrira məkon dər şe're-mən dər qafiyə,
Əz qəfaviye-to inca nist coz ləfze-əmil⁵⁸⁶

Və yenə Mirzə Sadıq “Fani” təxəllüs onun mədhinə yazdığı bir kağıza cavabən bu beytləri yazmışdır:

Xaleqol-əş'ar mixani məra dər selke-nəzm,
Şaere-xoştəb'ra həstəm mənəş əbde-zəlil.
Ruzo şəb duri həmicuyəm əz in darol-ədəm,
Reşte'i bər gərdənəm əfkəndə Musavo-Xəlil^{*587}

Ağaismayıl Zəbihin hər qisim şe'rü kəlamları çox isə də, heyfa ki, ələ
düşənləri az oldu. Onlardan bir neçəsi burada təb' olunur.

Müxəmməsi-Zəbih:

Bilmirəm bais nədir, qəlbim də seyran istəməz,
Könlümü tutmuş qübəri-qəm, gülüstən istəməz,
Seyri-gülgəştü süfayı-bağış bostan istəməz,
Bərbətürudü sürudi-ləhni-xoşan istəməz.

Bə'zi əşxası görürsən qəddi manəndi-ə'ləm,
Zənn edirsən bu vəfa rahindədir sabitqədəm,
Yaxşıraqdır belə əşxasın vücudundan ədəm,
Hiyləvü məkr ilə daim dildə sövgəndü qəsəm,
Hər qəsəm ki, yad edər, guya ki, üsyən istəməz.

Neçə kəslər var, müsəlmandır deyirlər adına,
Şeytənət fikrindən özgə şey düşməz yadına,
Çox kəsin baisdır onlar fitəvə əfsadına,
Görgəc iblis onları söylər tamam övladına:
Getməyin bu şəhrə kim, bu şəhrə şeytan istəməz.

Bə'zi kəs inkar edər qanuni-şər'i ruzü şəb,
Bu şəriətdən qılar qanuni-rusi müntəxəb,
Etəmedi inkar həqqi-Mustafa cüz Bulshəb,
Getməzəm şər'ə – sölərdi ol himari-biədəb,
Bizlərə şər' nə lazımlı kim, bu, divan istəməz.

Qalmayıb bir zərrə bu deyri-fənədə rəğbətim,
Az-çox var idi bu xəlq içərə şanü şövkətim,
Getdi əldən, günbegün artar məlalü möhnətim,
İşrətü nazü nəimə qalmayıbdır ülfətim,
Şövkətü şanü cəlalü hökm divan istəməz.

Bu fələk gör kim, nə rüsvayı-cahan etmiş məni,
Acızü piri-əlilü natəvan etmiş məni,
Yoxsa bilməm çərxi-gərdun imtahan etmiş məni,
Bivəfa kəslər ilə çün həminan etmiş məni,
Sərfəraz etmək məni bu çərxi-dövran istəməz.

* Musa və Xəlil – hər ikisi şairin nəvələridir

Görmədim bu ruzigar əhlində bir sidqü səfa,
Gördüm onları tamamən bidəyanət, bivəfa,
Bir yalan sözdür adın qoymuş rəfiqü aşina,
Yox Əli, ali-Əlidən qeyri özgə rəhnüma,
Özgə bir ümmid ya bir özgə canan istəməz.

Etmə, ya rəb, həşrimi məhşər günü eğyar ilən,
İmtahan etmə Zəbihi-binəvanı nar ilən,
Həşrimi qıl ərseyi-məhşərdə həstü çar ilən,
Ol şəf'i-i-ruzi-məhşər Heydəri-kərrar ilən,
Gər ola yüz min mürnid, mürsidü səlman, istəməz.

İstədim kuyi-vəfada Qeys ya Fərhad olam,
Qoymadı bu çərxı-gərdən bir zaman dilişad olam,
Qeyrəti-xəsmi-əduyə gaveyi-həddad olam,
İsteməzdəm bivəfaliq rəsmiñə mö'tad olam,
Əyləşən kəs zövrəqə, əlbəttə, tufan istəməz.

Ağaismayıl Zəbih bu müxəmməsində Molla Pənah Vaqif kimi öz əsrində yaşayış adamların rəzil əxlaqından və çirkin övsafından söz açıb onları bivəfa və biar, biqeyrət, mühil və yalançı olmaqlarını, haqqı inkar edib, dini-mübini-Mustafadan uzaq düşməklərini, rus⁵⁸⁸ zakonunu şəriət qanununa tərcih etməklərini, dostluğun əvvəlinci şərti məqamında olan sidqü dəyanətdən bibəhrə olmaqlarını gözəl və mövzun şeirlər vasitəsilə bir-bir zikr qılır, əhli-zəmanədən üz çöndərir və Əliyyül-Mürtəzaya və onun övladına pənah aparıb həşr gündündə onlardan kömək diləyir.

Zəbihin bu kəlamında olan bir bənd “Molla Nəsrəddin” jurnalında sabiqdə çap olunmuş “Cəhənnəm məktubu”nu yada salır⁵⁸⁹ ki, şeytan zəmanə adamlarından şikayət edib deyir: “Nahaq yerə məni müttəhim edib hər məqamü məkanda mənə lə’nət oxuyursunuz. Neçə vaxt idi ki, mən Fırəngistana getmişdim və mənim vücudum burada olmadığı halda Adəm atanın övladı o qədər fəsad və şərarət törətdi ki, o qədər görülməmiş işlər tutdu ki, onlar mənim heç xəyalımdan da keçməzdii”. Sonradan şeytan Adəm atanın övladı tutduğu fəsad əməlləri bir-bir zikr edib deyir: “Özünüz insaf edib söyləyin, bu işlər mənim əməlimdir, yoxsa sizin öz işlərinizdir?”

Zəbih dəxi öz şəhərinin əhlindən şikayət edib deyir: Adlarını müsəlman qoyan neçə kəslər vardır ki, şeytanətdən başqa bir fikir və peşələri yoxdur. Onların xəyalı və tamam sə'yləri ancaq adamların arasında fitnə və fəsad salmaqdır. Belə adamları iblis gördükdə öz balalarına deyir: Balalarım, daha siz bu şəhərə getməyin, buranın əhli şeytan istəməz. Bunlar özü hər qisim fəsad və şərarət törətməkdə bibədəl və mahirdirlər...” Necə ki, Zəbih deyir:

Neçə kəslər var, müsəlmandır deyirlər adına,
Seytənət fikrindən özgə şey düşməz yadına,
Çox kəsin baisdir onlar fitnəvü əfsadına,
Görgəc iblis onları söylər tamam övladına:
Getməyin bu şəhrə kim, bu şəhr şeytan istəməz.

Bizim elm və mə'rifətdən bibəhrə olan əhlin şeytandan artıq fitnəkar,
Şərir və fasid olmağını binəzir şairimiz Abbas ağa Qaibov "Nazir" təxəllüs təzə yazdığı "Molla və şeytan" ünvanlı hekayəsində⁵⁹⁰ gözəl vəch ilə bəyan edibdir. Bu hekayənin barəsində öz məqamında danışılacaqdır.

Cənab Zəbihin yuxarıda yazılın müxəmməsindən onun müqtədir və xoşəb' azərbaycanlı bir şair olduğu görünür. Onun aşağıda dərc olunan kəlamı bu qövlümüzün doğruluğuna şəhadət verə bilər. Kəlami-Zəbih:

Mənim bu pir olan könlüm cahanda bir cavan istər,
İçib məst olmağa hər dəm şərabi-ərgəvan istər,

Gəhi eylər təkəllüm iddiasın bəzmi-ürfanda,
Gəhi rəzm etməyə Rüstəmsifət tırı kaman istər.

Gəhi xaxı-məzəllətdə tutar Mənsur tək aram,
Gəhi Keyxosrovü Cəmşid tək təxti-Kəyan istər.

Gəhi azürdəvü dərviş İbrahimı-Ədhəm tək,
Gəhi cahü cəlali-Ərdəşiri-Babəkan istər.

Məqami-həqqi tapmaqda olur gah Nasiri-Xosrov,
Gəhi ol Xosrovi-Pərviz tək mülki-cahan istər.

Gəhi azərpərəstü gah qibli, gəh müsəlmani,
Gəhi bərzəx, gəhi duzəx, gəhi hurü cinan istər.

Gəhi süflitələb qə'ri-zəmində gavü mahi tək,
Gəhi ülvitələb seyri-səfayı-asiman istər.

Gəhi Bəhluli-divanə, gəhi Mollayı-Nəsreddin,
Gəhi Buzərcəməhrü şövkəti-Nuşirəvan istər.

Gəhi Sədiyyü Hafız, gəh Füzuli, gah Xaqani,
Gəhi Bağdad, gəh Şiraz, gəhi İsfəhan istər.

Gəhi Mollayı-Rumi, gəh Nizami, gah Firdovsi,
Gəhi Rumi, Gəhi İran, gəhi Hindustan istər.

Gəhi dərsi-səbəqdə əcz edər şagirdi-məktəb tək,
Gəhi inşasına şagirdi-Mirzə Mehdi xan istər.

Mənə tə'n etmə, ey zahid, sənin zöhdün riyaidir.
Əgər zikr eyləyəm vəsfin sənin, bir dastan istər.

Bəsa zahidləri gördüm sənin tək sə'y edər, amma
Rəhi-təhqiqi tapmaqda ona çox imtahan istər.

Xərabət əhlinin eşqini bilməz zahidü müfti,
Ona eşqin yoluñ göstərməyə piri-muğan istər.

Deyil vaqif rümuzi-eşqə şeyxi-şəhrlə vaiz.
Olar gahi ələf çeynər, gəhi arpa-saman istər.

Vücudi-vehdəti bilməz nifasü heyz mollası,
Ona bürhani-qate' pənbədə bir qotrə qan istər.

Təriqətdən sual etsək, nəcasət fəslini söylər,
Həqiqət kələmosindən lal olur, guya zəban istər.

Təriqi-həqqi tapmaq, istəməz maziyü müstəqbəl,
Nə nehvü sərf, məntiq, nə bəyan ilə məan istər.

Məcaz əhli həqiqət rahini tapmaqda bimürşid,
Skəndərvar olur aciz, dəlili-karvan istər.

Zəbiha, ruzi-mehşərdə nədir üsyənına fikrin,
Nəzər lütf ilə gər qılsa əmiri-mö'minan istər.

Bu şərhin qılıq qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Mərhum Zəbihin bu kəlamı mövzun və pürməzmun kəlamlardan birisidir. Burada şair müasiri Nəbatı kimi, Şəms Təbrizi əleyhirrəhməyə təqlid və təbəiyyət izhar edərək könlünün müxtəlif hallarını və onda vaxtbəvəxət vüqua gələn arzu və təmənnaları şərh qılır.

Zəbih gəhi xaki-məzəllətdə Mənsur tək aramyab olur və gahi Keyxosrov və Cəmişid tək təxtü tacı-Kəyan tələb edir; gahi dərvişsifət azadəlik xahiş eləyir və gahi Ərdəşir Babəkan kimi cahü calal şövqünə düşür; gəh azəri, gəh qıbti və gəh müsəlman olmaq fikrinə düşür; gəhi yerin altında zə'm olunan qızıl öküzdən və zorba balıqdan söz açıb seyri-səfayı-asiman tələb edir; gəh bərzəxi və gahi də behişt-i-bərində hur, cinan təmənnalarına düşür və habelə şairin meylü könlü min cüre müxtəlif halətlərə düşüb cənnət və cəhənnəm misallı bir-birinə zidd, bər'əks şeylər və təmənnalar arzu eləyir. Bu qisim rəngarəng halətlər ancaq həqiqi şair misilli qeyri-adi və ziyanət əsaslı vücuḍaların təbiət və məzaclarında müşahidə oluna bilər.

Zəbih öz hali-dilini və müxtəlif təmənnalarını zikr etdikdən sonra zahidi-zahirpərəstin vəsf-i-halına şüru' edib deyir: Ey zahid, mənə tə'n etmə, sənin zöhdün həqiqi deyil, riyaidir. Siz zahidlər rümuzi-eşqə vaqif deyilsiniz, xərabət əhlinin eşqini zahirpərest müfti və vaiz ola bilməz. Bu yolu göstərmək üçün piri-muğan lazımdır. Əgər sizdən təriqət məsələ-sindən sual olunsa, nəcasət fəslini söylərsiniz və həqiqət kəlməsinin mə'nasını dərk etməklə əcz göstərib, lal olub qalarsınız. Zira bu kəlməni şərhü bəyan etməyə başqa fəsahət və təlaqəti-lisan gərəkdir. O da ki, siz firqədə yoxdur.

Bu kəlamin axırkı beytində şair Azərbaycan vilayətini təmənna edib, sakın olduğu şəhərin qılıq qalından şikayət edir:

Bu şəhrin qılıq qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Burada Zəbih şikayət elədiyi şəhər yəqin ki, Gəncə şəhəridir. Aşağıda yazılın müxəmməsi-müstəzadında əgərçi şair bir növ Gəncəni başdan tə'rif və tövsif qılır, vəli onun əhalisinin eybü qüsüruna dəxi pərdə çəkmir, onları da nazik işarələr ilə göstərir və bundan masəva əsil Azərbaycan ki, Zəbihin könül quşu uçub onun tərəfinə meyl edir, qədim əsrən İran dövlətinə tabe vəsi' bir vilayətdir ki onun mərkəzi Təbriz şəhəridir. Hər halda şair uzun müddət sakın olduğu şəhər əhlindən rəncidə və dilgir olub, başqa bir məhələ köçməyi arzu edir. Bu məhəl vətəni-mə'lufü Gəncədirmi, yoxsa Təbrizdirmi, Allah bilir.

Gəncə şəhərində sükünet edən ruhanilərin və müxtəlif əsnafların və peşəkarların vəsf-i-şə'nində istehza və kinaya təriqi ilə inşad etdiyi müxəmməsi-müstəzaddır:

Könlüm həvəs eylər ki, qılım bir neçə əş'ar,
Əşəri-dürəbar.
Lal olmaya nitqim, edə tuti kimi göftar,
Ya bülbüli-gülzar.
Bu rəsmidir əş'arə olub talib besyar,
Çün onda fərəh var.
Xəlqin görürəm əksərini mən kimi bikar,
Yüz dərdə giriftar.
Övsafını bu şəhrin edəm mən sənə izhar,
Ey arifü huşyar!

Əvvəl sölərəm məscidi, çün rövzeyi-cənnət,
Çox var bu şəbahət.
Olmaz bu cahanda belə mə'bədgəhi-millət,
Mehrabi-ibadət.
Yox eyb ilə bir nəqsi onun həqq-həqiqət,
Banisina rehmət.
Me'mari onun tərhini çəkmiş nə qiyamət,
Çox rənc ilə zəhmət.
Gəlməz bu cahan içrə dəxi bir bele me'mar,
Bu elmə səzavar.

Mollalarının hər biri əllamədir əlhəq,
Elm onları müştəq.
Qazisi qəzavətdə Şüreyh idi müvəssəq,
Fitvaları bərhəq.
Qanuni-şəriət tapıb onlar ilə rövnəq,
Sən söylə ki, səddəq.
Sübə olduğu tək əsrə kimi dərs de mütləq,
Təhsildir əlhəq.
İlkindidən axşama kimi bəhs-i-səmavar,
Bir elmdi düşvar.

Düşdü güzərim hücreyi-axunda çü yeksər,
Gördüm neçə kəslər.
Dövründə oturmuş həmə əşxasi-müvəqqər^{*}
Xoşqamətü mənzər.
Təşbih elədim hər biri [bir] Buzərү Qənbər,
Salmane bərabər.
Guya dirilib tazədən Əmmar ilə Yasər,
Əshabi-peyğəmbər.
Ric'ət olub aya ki, gəlib Heydəri-kərrar,
Bu Cabiri-Ənsar.

Vəsf eylərəm əsnafları cümlə bu minval,
Məcmu'i xoşhval.
Azdır buları mədh edə bir kimse məhü sal
Yüz şairi-nəqqal.
Tacirlərini eyb edənin nitqi olur lal,
Mərdud olu filhal.
Bu şəhrdə kiçik yüz iyirmi iki baqqal,
Bir danədi qəssal.
Sahiblərinə söyləsə hər kimsə rıbaxar,
Müsərik olu murdar.

* Müvəqqər – möhtərəm, tə'zim və təkrim olunmuş olan

Vəh, vəh nə müəttər görünür firqeyi-dəbbagħ,
 Çün buyi-sərimsağ.
Rövğən küpünə daxil olub cümleyi-səbbagħ*,
 Guya ki, yeyib yağ.

Səllaxü** kirişçi ikisi oldular ortaq,
 Sərmayə bağırsaq.
Ruxsarını əllafların gör nə olub ağ,
 Çün pəşmi-Qarabağ.
Təbbaxləri gör nə edər təbxi-müləzzəz,
 Çoxlar onu bilməz.
Pitipəz ilən paçəpəz, ustadi-həlimpəz.
 Dükkanları məbrəz,

Kababçı əgərçi buların payınə gəlməz,
 Bunları bəyənməz.
Halvaçların mayəsidir quyruğu bəkməz,
 Hər kim yeyə bilməz.
Biçarə sabunçu qalıb avarəvü bikar,
 Öz halına ağlar.

Bu səfhəni gör kim, nə Gülüstani-İrəmdir,
 Məxluqu sənəmdir.
Əfsus ki, bu şəhrin əhibbaları kəmdir,
 Guya ki, ədəmdir.
Bə'zi görünür, tatü cühud ilə əcəmdir,
 Sərriştəsi kəmdir.
Dərd olsa əgər bircə bu dünyada, nə qəmdir?
 Nə kövrü ələmdir?
Ya rəb, eləmə dəhrdə, bir kimsəni bimar,
 Ya qadirü qəffar!

Zakir ilə Vaiz o taydan gəli hər dəm,
 Zakirliyə möhkəm.
Arşın yarım ağ ilə olub cümlə müəmməm,
 Ol ömləri kəm.
Sirab edə bilməz buları cud ilə Hatəm,
 Dinar ilə dirhəm.
Eyyah, yaxın oldu yenə mahi-məhərrəm,
 Tutmaqlığa matəm.
Məmlüvv edəcək ənbəri kirpilə ilanlar,
 Bu mərsiyəxanlar.

* Səbbəağ – boyaqçı

** Sallax – qoyun və qaramal başı kəsib soyan adam

Filcümlə İranın söyləyim vəsfini mənqul,
 Ta olmaya çox tul.
 İranda məgər qəhtdi bir adəmi-mə'qul.
 Həm layiqü məqbul?
 Bir gövdənin adını qoyub nayibi-konsul,
 Qılmış bunu mərsul.
 Təzkirə bahası deyibən nahəq alır pul,
 Bu zalimi-məxzul.
 Birdir buna dərfş ilə əfsungərү tüccar,
 Dəllakü cəmadar.

Zəbihin bu müstəzadı artıq məharətlə yazılıbdır. Bu kəlamda səbat, ciddiyət və təmkinlik ilə istehza və kinayə, ağlamaq ilə gülmək, şadlıq ilə qəm biri-birinə qarışıbdır. Burada bilmək olmur ki, şair doğrudanmı Gəncənin ruhanılərini və sair sənət əhllərini tə'rif və mədh eləyir, yoxsa onların üstünə gülür, rişxənd eləyir. Doğrudanmı Gəncə mollaları əllamədirlər və Gəncə qaziləri ümuri-qəzavətdə müvəssəqdirlər? Doğrudanmı qanuni-şəriət onların mübarek vücuqları sayəsində rövnəq tapıbdır və sübhədən əsrə kimi onlar əziz vaxtlarını dərsü bəhsdə, tə'limü təəllümdə keçirirlər, yoxsa şair zərifanə onların üstünə gülüb kinayə edir?

Şairin sözünə inanmaq olardı, əgər samavar məsələsi araya gəlməsəydi. Hacıların vəsfinə dəxi hamı inanardı, əgər “ribaxarlıq” sözü açılmamasayıdı. Əgər şair möhtərəm hacıların ribaxar olmağını inkar edib deyir ki, onlara bir kəs ribaxar deyə bilməz, desələr “müsərik olur murdar”, vəli bu sözlərin kinayə təriqi ilə söylenməsinə şübhə yoxdur. Çünkü Gəncə tacirləri faiz və riba almasayırlar, onların bu sıfəti hərgiz burada zikr olunmazdı.

Firqeyi-dabbağdan sarmisağın və bağırsağın “buyi-müəttəri” gəlmək sözlərindən şairin rişxənd etməsi zahir olur.

Sonra şair təbbaxları, bitibişirənləri və paçapəzləri, həlimaşı bişirənləri, kababçı, halvaçı və sabunçuları öz sənətlərinə müxtəsəs sifətlər ilə tə'rif edib “pitipəz ilə paçapəz”, ustadi-həlimpəzin dükanlarını məbrəzə təşbih edir. Bundan sonra etibba sinfinə keçir və onların kəmyablığından şikayət edir, təpişənləri da ya tat olur və ya cuhud ki, təbabət elmində əsla sərrışteləri olmur. Ancaq dərd üstünə dərd artırırlar. Ol cəhətdən şair deyir:

Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar,
 Ya qadirü qəffar!

Xətmi-kəlamda şair məhərrəm ayında İrandan gələn əqrəbsənət və marsıret vaiz və mərsiyəxanları zikr edib, onların tamahkarlığından və biçarə fehlələri, dərvişləri, əfsungərləri, dəllək və camədarları soyub çapo-vulçuluq edən nabəkar konsul nayiblərinin zülmü kövründən dadü fəryad edir. Bundan mə'lum olunur ki, İranın viran olmağı və onda əlan müşahidə olunan binizamlıq və ədalətsizlik xeyli zaman bundan müqəddəm başlanıbdır. Mərhum Zəbihin bu şe'ri-müstəzadi “Molla Nəsrəddin” jurnalına ən münasib və onun məsləkinə yaraşan mənzumələrdən birisidir.

Zəbih öz əsrinin Mirzə Əlekber Sabiri olub. Əfsus ki, onun da qədri bilinməyibdir və eş'arına rəvac verən olmayıbdır.

QƏBUL OLUNMUŞ ŞƏRTİ İŞARƏLƏR

- A - Lütfəli bəy Azər. Atəşkədə, Bombey, H.1277.
- AC - Mirmehdi Xəzani. Asarül-Cəmal (əlyazması), H.1296, RƏF, B-3336.
- AD - Aciz. Divan, Təbriz, H.1273.
- AƏT - Azərbaycan ədəbiyyatı tarixi, üç cilddə, Bakı, 1958; 1960.
- AT - Azərbaycan tarixi, üç cilddə, Bakı, 1958; 1964.
- BƏ - Molla Vəli Vidadi. Əsərləri, Bakı, 1957; 1968.
- BM - Adolf Berje. Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əş'arına məcmuə, Leypsiq, 1867.
- ƏND - Əlişir Nəvai. Divan (faksimile nəşri), M., 1964.
- FD - Məhəmməd Füzuli. Divan, İstanbul, H.1308.
- FQ - Feyzulla Qasimzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1966.
- Gİ - Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1951.
- H - Hicri.
- HA - Həmid Arası, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1956.
- HN - Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərinin hazırkı nəşri - Azərbaycan ədəbiyyatı, iki cilddə, Bakı, 2005.
- İN - İlk nəşrdə - F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları, iki cilddə, Bakı, 1925; 1926.
- İNİ - İlk nəşrdə “İdarə”dən verilmiş qeyd.
- QƏ - Şəmsəddin Sami. Qamüsü'l-ə'lam, altı cilddə, İstanbul, H.1306-1316.
- QM - Hüseyn əfəndi Qaibov. Məcmuə (əlyazması), RƏF, S-1901.
- QMD - Hüseyn əfəndi Qaibov. Azərbaycanda məşhur olan şüəranın əş'arına məcmuə (əlyazması), dörd cilddə, RƏF, I cild, M - 131; II cild, M - 132; III cild, M - 133; IV cild, M - 134.
- M - Miladi.
- MƏAD - Mirzə Həsən Əlqədəri. Asarı-Dağıstan, Bakı, 1903.
- MV - Mirzə Yusif Qarabağı. Məcmueyi-divani-Vaqif və digər müasirin, Teymur-xanşura, 1856.
- ND - Nəbatı. Divan, Təbriz, H.1305.
- RA - Məhəmməd ağa Müctəhidzadə. Riyazül-aşıqin, İstanbul, H.1328.
- RƏF - Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstитutu.
- TN - Mirmöhüsün Nəvvab. Təzkireyi-Nəvvab, Bakı, 1913.
- YND - Yusif Nabi. Divan, İstanbul, H.1292.
- ZƏ - Qasım bəy Zakir. Əsərləri, Bakı, 1964.

İZAHLAR VƏ QEYDLƏR

¹ Əsərin avtoqrafi gürcü tarixçisi S.Esadzenin şəxsi arxivində (Gürcüstan Res. Mərkəzi Dövlət arxiv, fond: 1438, inv. №751. Рукопись работы Ф.Кочарлинского) saxlanılır. Əsərin çap nüsxəsi ilə avtoqraf arasında müəyyən fərqlər vardır. O, redaktor və senzura tərəfindən ixtisar edilərək çap olunmuşdur. Avtoqrafin sonunda 2 oktyabr 1902-ci il tarixi qoyulmuşdur.

F.Köçərlinin “Seçilmiş əsərləri”nə (Bakı, 1963. Tərtibçiləri: K.Talibzadə, N.Məmmədov; redaktor: K.Talibzadə) salınarkən əsərin çap nüsxəsi əsas götürülmüş və həmin ixtisar edilmiş hissələr kvadrat mətərizələr içərisində mətnə daxil edilmişdir.

² “Atəşkədə” – XVIII əsrin sonlarında şair və ədəbiyyatşunas Lütfəli bəy Azər Bəyidli (1711-1781) tərəfindən fars dilində yazılmış təzkirə. F.Köçərlinin əsər boyu “Atəşkədeyi-Azəri” adlandırdığı bu təzkirədə şairlər xronoloji və yaxud adlarının əlifba sırası üzrə deyil, coğrafi prinsip üzrə (məsələn, Gəncə şairləri, Şirvan şairləri, İsfahan şairləri və s.) təsnif edilmişdir.

Bu təzkirə bir neçə dəfə çap olunmuşdur. Ehtimal ki, F.Köçərli əsərin h.1277-ci il Bombey çapından istifadə etmişdir.

³ Məhəmməd Əmin Dilsuz və Məhəmməd Xəlifə Aciz – XIX əsr Güney Azərbaycan şairləri.

⁴ Divaninin şəxsiyyəti haqqında hələlik heç bir mə'lumat əldə edilməmişdir.

⁵ Molla Hüseyn Dəxil və Əbülləhəsən Raci (1831-1875) – XIX əsr Güney Azərbaycan şairləri.

⁶ Sə'di Şirazi (1184-1291) – böyük fars-tacik şairi, məşhur “Gülüstan” və “Bustan” əsərlərinin müəllifi.

⁷ Tərcüməsi:

Şeyx Sə'di Şirazda nəfəs almağa başlayandan
Şirazlıların nazi fələyə çatdı.

⁸ Məhəmməd Füzuli (1494-1556) – böyük Azərbaycan şairi.

⁹ FD, səh.28.

¹⁰ Böyük fars-tacik şairi Əbü'lqasım Firdovsinin (934-1020) “Şahname” əsərin-dəndir. Tərcüməsi:

Dünyada gözəl sözdən yaxşı nə var?!
Böyükdən ve kiçikdən ona aferin olsun!
Əgər Allahdan gözəl sözər olmasayıd,
Peyğəmbər bizlərə necə yol göstərərdi?!

¹¹ Nizami Gəncəvi (1141-1209) – böyük Azərbaycan şairi, məşhur “Xəmsə” əsri-nin müəllifi.

¹² Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəndir. Tərcüməsi:

Həm təzə, həm də köhnə olan şey sözdür,
Bu barədə çoxlu sözlər vardır.
Yaradılışda “kün” anasının
Sözdən yaxşı bir övladı olmadı.
O sözdə ki, eyib yoxdur,
O, qeyb evi xəzinəsinin xəzinədarıdır.
Eşidilməmiş dastanı o bilər,
Yazılmamış məktubu o oxuyar.
Bax, Allahın yaratdıqları içərisində
Sözdən başqa heç nə yoxdur.
İnsan oğlundan yadigar qalan sözdür
Ondan başqa hər şey boş şeydir (yeldir).

¹³ Beyt Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindəndir.

Tərcüməsi:

Sözdən yuxarıda oturan bir kəs yoxdur.
Bu dünyanın dövləti sözündür, vəssəlam!

¹⁴ Seyid Əzim Şirvani (1835-1888) – məşhur Azərbaycan şairi.

¹⁵ Mustafa – Məhəmməd peyğəmberin ləqəblərindən biri.

¹⁶ ...həl’əta... – ...gəldi... Qur'an ayəsindən dini rəvayətə görə, Mədinədə Əli haqqında nazil olmuşdur. Şahi-“həl’əta” – Əliyə işarədir.

¹⁷ Mirzə Ələkbər Sabir (1862-1911) – böyük Azərbaycan şairi.

¹⁸ Eynəli bəy Sultanov (1862-1935) – görkəmli Azərbaycan ədibi və publisisti. 1886-1913-cü illərdə F.Köçərliy 20 məktub yazmış ve bu məktublar vasitəsilə ona Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən əlavə, M.Sidqinin tərcüməyi-halını ve Aşıq Abbas Tufarqanlı haqqında mə'lumat göndərmişdir. *Azərbaycan klassik yazılıçı və şairlərinin ayrı-ayrı əsərlərinin siyahısı*, Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstитutu, RƏF arx. 24, Q-1 (15).

¹⁹ “Balalara hədiyyə” – F.Köçərlinin 1912-ci ildə Bakıda uşaqlar üçün nəşr etdirdiyi məcmue. Kitabda Azərbaycan nağıl, hekayə, məsəl, tapmaca, düzü və s. toplanmışdır. İkinci nəşri: Bakı, 1967, tərtibçi B.Nəbiyev, üçüncü nəşri: Bakı, 1972. Əsərin avtoqrafi RƏF-də saxlanılır; şifri: S-226/880, həcmi: 88 səh.

²⁰ “Irşad” – 1905-1908-ci illərdə əsasən Ə.Ağayevin redaktorluğu ilə Bakıda nəşr olunmuş gündəlik ədəbi, elmi, siyasi-ictimai qəzet.

²¹ “Tərəqqi” – 1908-1909-cu illərdə Ə.Ağayevin redaktorluğu ilə Bakıda nəşr olunmuş gündəlik ədəbi, siyasi-ictimai, iqtisadi qəzet.

²² “Təzə həyat” – 1907-1908-ci illərdə H.Vəzirovun redaktorluğu ilə Bakıda nəşr olunmuş gündəlik ədəbi, siyasi-ictimai, iqtisadi qəzet.

²³ “Molla Nəsrəddin” – 1906-1931-ci illərdə böyük Azərbaycan yazıçı və jurnalisti C.Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunmuş həftəlik şəkilli satirik

jurnal (1906-1917-ci il, redaktorlar: S.Eynullayev [İbrahimov], Seyid Hüseyin və başqaları – Bakıda).

²⁴ “*İqbal*” – 1912-1915-ci illərdə Bakıda nəşr olunmuş gündəlik ədəbi, elmi, siyasi, iqtisadi qəzet. Müxtəlif vaxtlarda redaktorlar: S.Eynullayev [İbrahimov], Seyid Hüseyin və başqaları.

²⁵ “*Sədayi-həqq*” – 1912-1915-ci illərdə H.Vəzirovun redaktorluğu ilə Bakıda nəşr olunmuş ədəbi, siyasi-ictimai, elmi, iqtisadi qəzet.

²⁶ “*Iqdam*” – 1914-1915-ci illərdə H.I.Qasimovun redaktorluğu ilə Bakıda nəşr olunmuş iqtisadi, siyasi və ictimai qəzet.

²⁷ *Əhməd Cövdət Əfəndi (1822-1895)* – türk yazıçısı, tarixçisi və ictimai xadimi.

²⁸ “*Həyat*” – 1905-1906-ci illərdə Bakıda nəşr olunmuş siyasi-ictimai, ədəbi, elmi və iqtisadi qəzet. Redaktoru 1905-ci ildə Ə.Ağayev və Ə.Hüseynzadə, sonra Ə.Hüseynzadə olmuşdur.

²⁹ *Əli bəy Hüseynzadə (1864-1940)* – Məşhur Azərbaycan jurnalisti və yazıçısı. Azərbaycan dilini osmanlılaşdırmaq tərəfdarı olduğu və bu fikri təbliğ etdiyi üçün F.Köçərli onu “Molla Nəsrəddin” jurnalındaki “Ana dili” məqaləsində tənqid etmişdi. “*Molla Nəsrəddin*”, 16 sentyabr, 12 oktyabr 1913, №№ 22, 23; F.Köçərli, *Seçilmiş əsərləri*, səh.294.

³⁰ F.Köçərli tərəfindən adı çəkilən bu məqalədə Ə.Hüseynzadə elm və texnika-da ixtira olunmuş yeni cihazlara, təfəkkürdə yaranmış yeni mətləb və mə’nalara ad vermək üçün avropalıların latin və yunan sözlərindən istifadə etmələrini bəyənir, türkdilli xalqların isə bu məqsədlə ərəb və fars kəlmələrindən istifadə etmələrini məsləhət görür.

³¹ “*Türk yurdu*” – 1911-1918-ci illərdə İstanbulda nəşr olunmuş ədəbi, siyasi-ictimai, iqtisadi jurnal. Ə.YU.Гасанова. *Идеология буржуазного национализма в Турции, Баку, 1966*.

³² *Əhməd Hikmət bəy (1870-1927)* – türk yazıçısı və dövlət xadimi.

³³ “*Türk dərnəyi*” – 1908-1911-ci illərdə İstanbulda nəşr olunmuş jurnal.

³⁴ “*Xalqa doğru*” – 1912-1913-cü illərdə İstanbulda nəşr olunmuş qəzet.

³⁵ Xalq dilində işlədirilən bir ifadədir. Tərcüməsi: Dil ərəb dilidir, fars dili şəkərdir, türk dili hünər.

³⁶ *Səmsəddin Məhəmməd Xacə Hafız Şirazi (1307-1389)* – böyük fars-tacik şairi.

³⁷ *Cəlaləddin Rumi (1207-1263)* – böyük türk şairi.

³⁸ *Şeyx Əttar (1119-1230)* – böyük fars-tacik şairi. “Nanü halva” Şeyx Əttarın deyil, Şeyx Bəhaəddin Amilinin əsəridir.

³⁹ *Ömər Xəyyam (1040-1123)* – böyük fars-tacik filosofu, alimi və şairi.

⁴⁰ *Ağaməsih Şirvani* – XVIII əsr Azərbaycan şairi.

⁴¹ *Mirzə Nəsrullah Bahar Şirvani (1835-1883)* – məşhur Azərbaycan şairi.

⁴² *Abbasqulu ağa Bakıxanov Qüdsi (1794-1847)* – məşhur Azərbaycan alimi, tarixçisi və şairi.

⁴³ Qubalı Xürrəminin şəxsiyyəti haqqında hələlik heç bir mə'lumat əldə edilməmişdir. XIX əsrin əvvəllərində Güney Azərbaycanında Xürrəm Qaracadağı (?-1825) adlı şair olmuşdur. Ola bilsin ki, F.Köçərli Xürrəm Qaracadağının həyatı və yaradıcılığı ilə tanış olmadığı üçün onu qubali hesab edib “Xürrəmi” kimi vermişdir.

⁴⁴ *Qasım bəy Zakir (1784-1857)* – məşhur Azərbaycan şairi.

- ⁴⁵ *Abdulla bəy Asi* (1840–1874) – Azərbaycan şairi, Qasim bəy Zakirin qız nəvəsi.
- ⁴⁶ *Mehdiqulu xan Vəfa* (?–1900) – XIX əsr Azərbaycan şairi, şairə Xurşidbanu Natəvanın oğlu.
- ⁴⁷ *Mirzə Rəhim Fəna* (1841–1929) – Azərbaycan şairi; Şuşada şair Hacı Abbas Ağəghin evində “Məclisi-üns” ədəbi məclisinin təşkilatçısı.
- ⁴⁸ *Mirzə Mehdi Naci* (1805–1883) – XIX əsr Azərbaycan şairi.
- ⁴⁹ *İsmayıł bəy Nakam* (1839–1906), *Mirzə İsmayıł Bəzmi* (1846–1888), *Əbülgəsəm Nəbatı* (1812–1873), *Mustafa ağa Nasır* (1812–1873) – XIX əsr Azərbaycan şairləri.
- ⁵⁰ *Molla Pənah Vaqif* (1717–1897) – böyük Azərbaycan şairi.
- ⁵¹ *Yusif Nabi* (1642–1712) – böyük özbək şairi.
- ⁵² *Əlişir Nəvai* (1441–1501) – böyük özbək şairi.
- ⁵³ *Sultan Süleyman Qanuni* (1494–1566) – 1520–1566-cı illərdə Osmanlı hökm-darı.
- ⁵⁴ M: 1495.
- ⁵⁵ Son tədqiqatda Füzulinin 1494-cü ildə Kərbəla şəhərində doğulduğu göstərilir. *AƏT*, (I cild, səh.351).
- ⁵⁶ Son tədqiqatda Füzulinin vəfatı tarixi 1556-ci il göstərilir, *AƏT*, I cild, səh.358.
- ⁵⁷ *FD*, səh.168.
- ⁵⁸ *FD*, səh.4.
- ⁵⁹ *FD*, səh.64.
- ⁶⁰ *Məhəmməd Cəlal*. “Osmanlı ədəbiyyatı nümunələri”, *İstanbul*, h. 1312, səh.10.
- ⁶¹ *Yenə orada*, səh.11.
- ⁶² *FD*, səh.7.
- ⁶³ *FD*, səh.7–8.
- ⁶⁴ Füzulinin “Şikayətnamə” əsəri eyni zamanda “Nişançı paşa məktub” adı ilə də məshhurdur. Ehtimal ki, bu, F.Köçərliyə mə'lum olmamışdır.
- ⁶⁵ Bu mə'lumatdan aydın olur ki, Füzulinin bir sıra əsərləri, məsələn, şairin ərəb-cə “Divan”ı, “Mətləül-e’tiqad”, “Rindü zahid” və b. əsərləri F.Köçərliyə mə'lum deyilim.
- ⁶⁶ “Əxtar” – 1875–1898-ci illerde İstanbulda Güney Azərbaycan ziyalıları tərəfindən fars dilində nəşr olunmuş qəzet. Müdiri Ağaməhəmməd Tahir, redaktoru Hacı Mirzə Mehdi olmuşdur. İqtisadi, siyasi, ədəbi məsələləri eks etdirən bu qəzet əvvəlcə hər gün, sonralar isə həftədə iki dəfə çıxmışdır. *H.Hatəmi. Mühacir İran qəzetlərinin müstəmləkəciliğin və imperializm əleyhinə mübarizəsi*, Bakı, 1964, səh.78–79.
- ⁶⁷ M: 1890.
- ⁶⁸ Tərcüməsi: Həqiqətdə sən hər şeyə qadırsən. *Füzuli*. “Hədiqətüs-süəda”, *İstanbul*, H.1303, səh.6–7.
- ⁶⁹ *FD*, səh.206–207.
- ⁷⁰ *İsmayıł bəy Nakam*, *HN*, II cild. səh.300–323.
- ⁷¹ *Molla ağa Bixud* (1830–1892) – XIX əsr Azərbaycan şairi.
- ⁷² *Qövsi* – XVII əsr Azərbaycan şairi.
- ⁷³ *Molla Qədir Naci* – XIX əsr Azərbaycan şairi.
- ⁷⁴ Tərcüməsi: Eşq aşıqlər üçün hidayət yolunu işıqlandırdı.

⁷⁵ FD, səh.119

⁷⁶ Šopenhauer Artur (1788-1860) – alman idealist filosofu. Hər hansı tarixi-ictimai tərəqqini inkar etmiş, bədbinlik fəlsəfəsi tərəfdarı olmuşdur.

⁷⁷ Ərəb əlifbası ilə “kaf” (ك) və “nun” (ن) birlikdə yazılıqdə “kün” (كُنْ) alınır ki, bu da ərəb dilində “ol” deməkdir. Qur'an ayəsinə görə kainat Allahın “kün” (كُنْ) əmri ilə yaranmışdır. Bu söz Qur'anda bir neçə surənin (“Ali-İmrən”, “Ənam”, “Nəhl” v.s.) ayrı-ayrı ayələrində işlənmişdir.

⁷⁸ ...ma'rəfnak[ə]... – ...səni tanımadığ... Dini rəvayətə görə Məhəmməd Allahla səhbət zamanı bu ifadəni işlədib demək istəmişdir ki, ey Allah, sən elə bir vücud, elə bir sirsən ki, biz səni lazıminca tanıya bilmirik.

⁷⁹ “Ruha xıtab” və bir az aşağıdakı “Nəfşpərəst qafilə xıtab” sərlövhələrini F.Köçərli artırmışdır.

⁸⁰ FD, səh.230-234.

⁸¹ “Hədiqətüs-süəda”, səh.290.

⁸² Parça Nizaminin “Leyli və Məcnun” əsərindəndir. FD, səh.233.

Sözün ləvazimati şadlıq və nazdır,
Söz özünü bu iki vasitə ilə göstərir.
Sözün meydani gərək geniş olsun –
Ki, təb' onda hünər göstərə bilsin.
İsti qumda və bərk dağda
Heç qiymətli söz demək olarmı?!

⁸³ FD, səh.243.

⁸⁴ Yenə orada.

⁸⁵ F.Köçərlinin “Qələmə xıtab” başlığı ilə verdiyi bu parça poemanın “Səadətli bəy həzrətlərinin mədhi” hissəsindəndir. FD, səh.244.

⁸⁶ Bu beyt poemannın “Səbəbi-nəzmi-kitab” hissəsindəndir. FD, səh.243.

⁸⁷ Yusif Nabinin “Divan”ı H.1292-ci ildə (M.1875) İstanbulda çap olunmuşdur.

⁸⁸ Bu göstərilən şeir janrlarının hər biri divanda müstəqil bölmə təşkil edir və aşağıdakı həcmədir; babül-mədəh vənnət, qəsaid, təxmis və maddeyi-tarixlər, səh.1-118; ardınca məsnəvilər, səh.1-38; rübaiyyat və qəzəliyyati-türki, səh.1-243; müqəttəat, səh.1-14; müəmmayat, səh.1-22; Divani-qəzəliyyati-farsi, səh.1-35; Xeyriyyə-Nabi, səh.1-64.

⁸⁹ YND, Xeyriyyə, səh.4.

⁹⁰ Yenə orada.

⁹¹ M: 1694.

⁹² YND, maddeyi-tarix, səh.110. Tərcüməsi:

Əzəli lütfə sığınan,
Mənim fitrətimin sərmayəsi olan Əbülxeyrin
Şərəflə təvəllüd tarixi
“Əz dərd xuda pənah dared”dir.
(“Allah onu bəlalardan saxlasın”dir.)

⁹³ M: 1642.

⁹⁴ YND, *Xeyriyyə, səh.5*. Tərcüməsi:

Vətənim gözel Rəha şəhəridir,
Bunları yazan vaxtda iqamətgahım Şəhbadır.
Elə bir Rəha ki, cənnət bağçasının bir nüsxəsi,
Xəlilülrəhmanın daimi yaşayış yeridir.
Elə bil Rəha ki, Şam ölkəsi ona həsrət çekir,
“Bərd və səlam” möcüsəinin yeridir.

⁹⁵ *Yenə orada*.

⁹⁶ YND, *Ribaiyyat və qəzəliyyati-türki, səh.8*.

⁹⁷ IV Sultan Məhəmməd – 1642-1693-cü illərdə Osmanlı hökmdarı.

⁹⁸ YND, *qəsaид, səh.27-28*.

⁹⁹ Son tədqiqatda Yusif Nabinin 1712-ci ildə İstanbulda vəfat etdiyi göstərilir.
Vəşfi Mahir Qocatürk, “Türk ədəbiyyatı antolojisi”, Ankara, 1967, səh. 190.

¹⁰⁰ YND, *məsnəvi, səh.26-27*.

¹⁰¹ YND, *məsnəvi, səh.27*.

¹⁰² YND, *məsnəvi, səh.28*.

¹⁰³ M: 1712.

¹⁰⁴ YND, *maddeyi-tarix, səh.117*. Tərcüməsi:

Nabi sənin kiçicik ruhun nur deryasına gəldiyindən
Bədən darısqallığından nicat tapdı, şadlıq deryasına gəldi.

Gözə görünən və görünməyən mə’naların tarixşünasları
Dedilər: tarixin ardınca “Nabi behüzur aməd”.
(*Nabi hüzura gəldi*)

¹⁰⁵ YND, *Xeyriyyə, səh.5*.

¹⁰⁶ Hədisdir. Tərcüməsi: Elm Cində də olsa onu öyrən!

¹⁰⁷ YND, *Xeyriyyə, səh.12-13*.

¹⁰⁸ YND, *Xeyriyyə, səh.22-24*.

¹⁰⁹ YND, *Xeyriyyə, səh.37-39*. F.Köçərlinin ayrı-ayrı başlıqlar altında verdiyi bu seirlər divanda “Mətləbi-hüsni-kəlami-mövzun” sərlövhəsi altında getmişdir.

¹¹⁰ YND, *qəzəliyyati-türki, səh.26-27*.

¹¹¹ YND, *qəzəliyyati-türki, səh.55-56*.

¹¹² YND, *qəzəliyyati-türki, səh.57*.

¹¹³ YND, *qəzəliyyati-türki, səh.77*.

¹¹⁴ YND, *qəzəliyyati-türki, səh.210*.

¹¹⁵ YND, *qəzəliyyati-türki, səh.212*.

¹¹⁶ Bu parçaya Nabinin divanında rast gəlmədik.

¹¹⁷ Bu beytə Nabinin divanında rast gəlmədik.

¹¹⁸ Beyt:

Əfzuniyi-həyat kim, azarlıqdadır,
Sərmayeyi-nicat səbükkarlıqdadır.

– mətləli qəzəlin məqtəidir. *YND, qəzəliyyati-türki, səh.53.*

¹¹⁹ Beyt:

Çoxdan şikəstə eylər idin yar ne'mətin,
Olsa besərində əgər saz dövlətin.

– mətləli qəzəldəndir. *YND, qəzəliyyati-türki, səh.120.*

¹²⁰ Parça:

Dərunimdə kədər var, yəs', ümmidə ləyaqət yox,
Vüsalə qabiliyyət, möhnəti-hicranə taqət yox.

– mətləli qəzəldəndir. *YND, qəzəliyyati-türki, səh.109.*

¹²¹ Bu parça da Nabinin türkçə qəzəllərindən olub üç beyt ixtisarla verilmişdir. *YND, qəzəliyyati-türki, səh.104.*

¹²² Beyt:

Xətti-rənc kənareyi-xətti-üzardə
Guya ki, bir səlam yazılmış kənardə.

– mətləli qəzəldəndir. *YND, qəzəliyyati-türki, səh.195.*

¹²³ Beyt:

Olmaq müyəssər olmadı dilbərlə rubəru,
Yollarda qaldı ayinəvəş çeşmi-arizu.

– mətləli qəzəldəndir. *YND, qəzəliyyati-türki, səh.178.*

¹²⁴ F.Köçərlinin “Nabinin müqəttatından nümunələr” başlığı altında verdiyi parçaların hamisi şairin ayrı-ayrı qəzəllərindən götürülmüşdür. Müəllif divanındaki qit’ələrdən istifadə etməmişdir.

¹²⁵ Son tədqiqatda Əlişir Nəvainin təvəllüd tarixi 9 fevral 1441-ci il göstərilir. *İzzət Sultan. Nəvainin qəlb dəftəri. Daşkənd, 1969, səh.30.*

¹²⁶ M: 1460.

¹²⁷ “Dəbistan” – 1906-1907-ci illərdə Bakıda uşaqlar və müəllimlər üçün nəşr olunmuş jurnal. Naşir və redaktorları: Ə.İ.Cəfərzadə və M.H.Əfəndizadə.

Əliağa Həsənzadənin “Əlişir Nəvai” adlı məqaləsi həmin jurnalın 1907-ci il 3-cü nömrəsində çap olunmuşdur.

¹²⁸ “Qamusül-ə’lam” – türk alimi Şəmsəddin Saminin (1850-1904) altı cildlik lügəti, İstanbul, H.1306-1316 (M.1888-1898).

¹²⁹ *ƏND, səh.3b.*

¹³⁰ *ƏND, səh.9a-9b.*

¹³¹ M: 1501.

¹³² Ə.Nəvainin əsərlərindən verilmiş nümunələr Ə.Həsənzadənin göstərilən məqaləsindən götürülmüşdür.

¹³³ Nasir Xosrov Dəhləvi (1253-1325) – məşhur fars şairi. Nizami Gəncəvinin ilk nəzirəçilərindən olub, “Xəmsə” yazmışdır.

¹³⁴ Əbdürəhman Cami (1414-1492) – böyük fars və tacik şairi, məşhur “Həft övrəng”, “Baharistan”, “Nəvəxatül-üns” və s. əsərlərin müəllifi.

¹³⁵ ƏND, səh.13b.

¹³⁶ Həsən Qara Hadi (XIX əsr), Mirzə Əliəsgər Novrəs (1846-1918), Mirzə Cəbrayıl Süpehri (?-1902) – Azərbaycan şairləri.

¹³⁷ Son tədqiqatda Gencə zəlzələsinin tarixi 1139-cu il göstərilir. AT, səh. 166.

¹³⁸ Şah Abbas Səfəvi – 1587-1629-cu illər Səfəvilər sülaləsinin beşinci hökməarı.

¹³⁹ Nadir şah Əfşar (1688-1747) – 1736-1747-ci illərdə İran şahı.

¹⁴⁰ Pavel Dmitriyeviç Sisianov (1754-1806) – 1802-1806-ci illərdə Qafqaz hərbi qüvvələrinin baş komandani.

¹⁴¹ Fətəli şah – 1797-1834-cü illərdə İran şahı.

¹⁴² Fələki Şirvani (1108-1146) – XII əsr Azərbaycan şairi.

¹⁴³ A, Şirvan şairləri.

¹⁴⁴ M: 1165.

¹⁴⁵ M: XII əsrin ortalarında.

¹⁴⁶ A, Şirvan şairləri: Tərcüməsi:

Ey Xaqani, sözü yaxşı başa düşdüyündən
Gəl, sənə incə bir söz deyim, müftəcəsinə eşit:
O kəs ki, yaşıda səndən böyükdür, onu həcv eləmə,
Ola bilər ki, o sənin atan olsun və sən bilməyəsən.

¹⁴⁷ Sovet ədəbiyyatşünaslarının tədqiqatında Əbüllüanın bu beytindəki “İran” kəlməsi “Ərran” şəklində verilir və şairin azərbaycanlı olduğunu təsdiq edən dəlillərdən biri hesab olunur. AƏT, I cild, səh.67-68.

¹⁴⁸ Tərcüməsi:

Dünyanın anası məni doğan andan
Öz fəzlim və hünərimlə dünyada ustadam.
İndi altmış yaşım var, İran torpağından
Şirvana geləndə isə on altı yaşımvardı.
Demirəm ki, Keyxosrov və ya Keyqubadam,
Hökmdarı tə'rifləyən qoca bir kişiyəm.
Ey Əfzələddin, əger düzünü soruşsan,
Sənin əziz canın üçün səndən naraziyam.
Sən bizim gözümüzün işığısan, övladımızsan,
Sən məni həm ata, həm də ustad çağırımsan.
Elə ki, mənim şagirdim olmağa meyl göstərdin,
Sənə qızıl və gümüş hediyə elədim.
Sənin tə'limində şəfqət kəməri bağladım,
Sənin dilini şairliyə açdım.

Elə ki, şair oldun, səni xaqanın yanına apardım,
Sənə “Xaqani” ləqəbini qoymuş...
Sən ki, tez-tez mənim üstümə od kimi coşursan,
Nə sən su və odsan, nə də mən torpaq və küləyəm.

¹⁴⁹ M: 1126. Son tədqiqatda: 1141-ci il. *AƏT, I cild, səh.106.*

¹⁵⁰ A, *Gəncə şairləri; QƏ, VI cild, səh.45-89.*

¹⁵¹ Иоган Шерр. Всеобщая история литературы, т. I, СПб, 1879, сəh.75; M., 1905, сəh.108.

¹⁵² Tərcüməsi:

Ey Nizami, xəzinədən bəndi aç,
Nə vaxta qədər Gəncənin giriftarı olacaqsan?!
Dürr kimi Gəncə dənizində itsəm də
Qohistan [vilayətinin] Qum şəhərindənəm.

Son tədqiqatda Nizaminin Gəncədə doğulması qət'i müəyyənləşdirilmişdir. *AƏT, I cild, səh.106.* Prof. Y.Bertels:

Dürr kimi Gənce şəhərində itsəm də
Qohistan vilayətinin Qum şəhərindənəm.

– beytin “İqbalnamə”nin bə’zi əlyazma nüsxələrinə sonradan qondarılma olduğunu sübut etmişdir. Y.Bertels. *Böyük Azərbaycan şairi Nizmi, Bakı, 1940, səh.26.*

¹⁵³ Tərcüməsi:

Torpağı Məsihə tutiyə bağışlayan,
Daşı Kəlime kimya bağışlayan,
Sahəsi güllük, çıçəklik,
Şəkər qamışlığı və qərəfillik.

¹⁵⁴ Atabəy Qızıl Arslan – 1186-1191-ci illərdə Azərbaycan hökmdarı.

¹⁵⁵ A, *Gəncə şairləri.*

¹⁵⁶ Beyt Nizaminin “Xosrov və Şirin” əsərindəndir. Tərcüməsi:

Mənim e’tiqadıma və səmimiyyətimə nəzər saldı,
Həmdünyan kəndini mənə bağışladı.

Həmin kəndi şairə Qızıl Arslan bağışlamışdır.

¹⁵⁷ M: 1194.

¹⁵⁸ M: 1209. Son tədqiqatda da Nizaminin vəfati tarixi 1209-cu il göstərilir. *AƏT, I cild, səh.112.*

¹⁵⁹ Qriboyedov A.S. (1799-1827) – rus yazıçısı və dövlət xadimi, “Ağıldan bəla” əsərinin müəllifi.

1827-ci ilin iyununda A.S.Qriboyedov A.Bakixanovla birlikdə Nizaminin məqbə-rəsini ziyarət etmişdir. M.Rafigli. Избранное, Баку, 1873, сəh.179; И.К.Ениколопов. Грибоедов и Восток, Ираван, 1974, сəh.129.

¹⁶⁰ *Mirzə Məhəmməd Axundov* – XX əsrin əvvəllərində tanınmış Azərbaycan maarif və ədəbiyyat xadimi, “Şeyx Nizami” əsərindən əlavə, “Əqaidül-müslimin”, “Məclis yarasığı”, “sə'd Vəqqas” və s. əsərlərin müəllifi.

¹⁶¹ *Axundov Mirzə Məhəmməd. Şeyx Nizami, Gəncə. Əhməd Hacı Həsənzadə mətbəəsi, H.1337 (M-1909) səh.19-20.*

¹⁶² *Frans Franseviç Şarmua (1793-1868)* – fransız şərqşünası.

¹⁶³ *Mirzə Cəlal Yusifzadə (1862-1931)* – Azərbaycan jurnalisti və maarif xadimi

¹⁶⁴ Tərcüməsi:

Mə’nəviyyat və fəzilətim e’tibarılə şahların şahiyam,
Yeri, zamanı və asimanı hökmümlə tutmuşam.
Uca səsli nəfəsim zəng kimi gurdur.
Dünyamı ölçən qələmim dünya tutan bayraqdır.
Himmət başım Keyqubad papağını qoymuşdur,
Təntənə qanadım Qurxan bayraqından yüksəlmışdır.
Cavanmərdlik insafdan yarandığı kimi, söz də məndən yaranmışdır.
Təravət gənclikdən doğduğu kimi, hünər də məndən doğmuşdur.
Qəzəlim qulaqlarda ərgənun səsi kimidir.
Sən’ətim zövqlərə qırmızı şərab tə’siri bağışlayır.
Ulduzların əsas hərəkətvericisi mənəm, özleri tüfeylidir.
Göy təbəqələrində su mənəm, göy özü qabqacaqdır.
Boş yerə təbil çalmıram, əgər çalsam toy olar,
Boş yerə xütbə (moize) oxumaram, oxusam, mahni olar.
Mən ayam, amma ay kimi tutulub qaralmaram,
Mən dürrəm, amma dürr kimi ağarma xəstəliyinə tutulmaram.
Reyhan qönçəsi mehregan (payız bayramı) havasına bağlı olduğu kimi,
Məni dodağının bir işarəsinə xalqların üryei bağlıdır.
Əgər bu sevinc meydanında mənim neğmələrim olmasayıd,
Kim müğənni çağırardı ki, muğan meyi içeydi?
Sədəf kimi halal yeyənəm, gövhər kimi halalzadəyəm,
Haramzadədən uzağam, gecə-gündüz rəmanidəyəm.
Paxıl vələdüznadır, mən oyam ki, ulduzum
Yəmani (Süheyl; Sirius) ulduzu kimi vələdüzna öldürəndir.
O dəftərin başını bağla, bu qəsidişin qapısını aç,
Bunu fazillər mənzilbəmənzil hədiyyə aparırlar.
Xəzinəmdə bir şəvəm (qarq muncuq) də yoxdursa, nə üçün mən
gövhər saçım?!

Xəritəmdə (süfrəmdə) bir gövhərim də yoxdursa, ağızımı nə üçün
sədəflə doldurum?!

Ürəyim və dinim sıñib, yenə də döyüş həvəsindəyəm,
Başım, ayağım yalındır, yenə də keşikçilik iddiasındayam.
Ey hökmədar, ey padşah, mənə bir nəzər sal,

Sənin bu nəzərin sayəsində bədlikdən və bədgümanlıqdan çıxım.
 Mənim ürəyim sənin hərəmindir, onu həsəddən qorū,
 Mələk şeytanlarla bir yuvada yaşaya bilməz.
 Kiçikliyimə baxıb məni incitmə, torpağım deyə məni alçaltma,
 Təbimdən və varlığımızdan ikiürəkliliyi və ondilliliyi çıxar.
 Üzrümə görə günahimdan keç, oxşa, mərhəmət elə,
 Xəcalətimə baxım ehtiyaclarımı duy!
 Büttün yaranmışlara ölüm yazılmışdır,
 Sən həmişə yaşayansan, əzəli və əbədi qalansan.
 Sənə itəət etdiyimə görə, əbədi yaşayası olacağam,
 Bu səadətim olmasa, nə mən, nə həyat?
 Əgər Nizamidən bir günah baş vermişsə, onu bağışla,
 Kimsə asımanın qəzasından yaxasını qurtara bilməz.
 Əzəldən onun vücudunu səadətə yetirən sənsən,
 Nəfəsi sona çatarkən də onu şəhidlər sırasına yetir.

¹⁶⁵ Tərcüməsi:

Dünən gecə meyxanaya getdim, mənim üçün qapını açmadılar,
 Nə' re çekdim, fəryad elədim, heç kəs eşitmədi.
 Ya şərab satanlardan heç biri oyaq deyildi,
 Ya da mən heçkəsəm ki, heç kəs mənim üçün qapını açmadı.
 Elə ki, gecə yarı oldu, bir az ondan çox ya az,
 Bir rind başını pəncəredən çıxarıb mənə baxdı.
 Ona dedim: – Açı qapını! Dedi: – Get, hərzə danışma!
 Sənin üçün bu vaxt heç kəs qapını açmaz.
 Bura məscid deyil ki, hər an qapısını açsınlar –
 Ki, sən gec gəlib, tez yuxarı başda əyləşəsən.
 Dünyanın hər yerindən bura yiğişənlər var:
 Hindu da, hörmizi də, mö'min də, xristian da, yəhudü də.
 Əgər istəyirsən ki, piri-muğan sənə nəzər yetirsin,
 Hamının ayağının torpağı ol ki, öz məqsədinə çatasan.

¹⁶⁶ Mustafa ağa “Nasir” təxəlliüs, HN, II cild, səh.243-254.

¹⁶⁷ Mirzə Həsən Əlqədəri (1834-1913) – məşhur Dağıstan yazıçısı, tarixçi və maarif xadimi.

¹⁶⁸ MƏDAD, səh.76-77.

¹⁶⁹ Gİ, səh.127. GI-nin H.1260-ci (M.1844) ildə fars dilində yazılmış nüsxəsin-dən edilmiş bu tərcüməsində bir sıra şəxsiyyət və coğrafi adlar başqa nüsxələrlə mü-qayisə edilərək dəqiqləşdirilmişdir. Buna görə burada həmin nəşrdən istifadə edirik.

¹⁷⁰ İzzədin Şirvani – XII əsr Azərbaycan şairi.

¹⁷¹ A, Şirvan şüərası. Son tədqiqatda Xaqanının təvəllüd tarixi 1120-ci il, vəfatı tarixi 1199-cu il göstərilir. M.S.Sultanov. Xaqani Şirvani, Bakı, 1954, səh.20, 33; AƏT, I cild, səh.84, 87.

¹⁷² Tərcüməsi:

Mən əsrin Hüseyniyəm, düşmənlərim isə Yezidim, Şimirimdirlər,
Günlərim aşura, Şirvan isə mənim üçün Kərbəladır.

¹⁷³ Tərcüməsi:

Nuhun o qədər də elmi yox idi,
Əgər mənim atam onun yerində olsaydı,
Onun tufanının üstündə
Elm ilə körpü bağlardı.

¹⁷⁴ Xaqanının hazırlıqlarını göstərən bu rəvayət məzmunca oxşar bir rəvayət də Həbibə haqqında söylənilir. Hər iki rəvayətin məzmunu, demək olar ki, eynidir. Köprülüzadə Məhəmməd Fuad. "Azəri ədəbiyyatına aid tədqiqilər", Bakı, 1926, səh.37.

¹⁷⁵ Xaqanının "Həft iqlim" adlı əsəri olmamışdır. "Həft iqlim" Əmin Əhməd Razinin (?-1593) tərtib etdiyi təzkirədir.

¹⁷⁶ A, Şirvan şüərası. Tərcüməsi:

Ehtiyac karvanının yoldaşlığı ilə Hicaz səhrasına getmiş və yolda "Töhfətül-İraqeyn" nəzmə çəkmişdir. İnsafən, o, nəzm elmlərinin heç birində məşhur ustadlar- dan əskik deyil. Söz sən'ətində o, xüsusi üslub ixtiraçısı, yüksək mə'nalar və ürəyə yatan ifadələrin sahibidir.

¹⁷⁷ Əsirəddin Axsikəti – XII əsr Fərqaqə şairi.

¹⁷⁸ Tərcüməsi:

Zamanın dövranını yaradan Allaha and olsun –
Ki, dövr mənim dövrümüzür, zaman mənim zamanımdır.
Mə'nalar vəhyində şairlərin peyğəmbəri mənəm,
Çünki bu gün söz mö'cüzəsi mənim ifadəmdədir.

¹⁷⁹ M: 1196

¹⁸⁰ Parça şairin "Töhfətül-İraqeyn" əsərindəndir.

Tərcüməsi:

Ey oruc tutanların ağızının möhürü,
Bahar xəstiliklərinin can dərmanı,
Sənin qorxundan yaşıl niqabda
Yüz min gözəl gizlənmişdir.
Sənin mərhəmətindən iki beşikdə
İki hindu südəmər uşaq var.
Rumluların üzü səndən su alır,
Zəncilərin saçı qıvrımlığını səndən alır,
Rum dibaçəsi, səndən rəng alır,
Zəncilərin güzgüsü səndən pas alır.
Xəzinə açmadan qızıl səpirsən,

Əziyyət çəkmədən qızdırırsan.
Gah ömür doğan bir kövsər,
Gah can yandiran od olursan.
Özün lütlüyü seçdiyin halda
Hər kəsi gördükdə, ona zərbafta verirsən.
Hər ay asimanın peykinə (aya)
Xələt verir və geri alırsan.
Ya əlinin altındakılara xələt vermə,
Ya da öz verdiyini yenidən alma.
Mənim bacama nə üçün meyl eləmirən,
Mənim bacamda ki, əjdaha yoxdur!
Sən onum bacasını işıqlandırırsan –
Ki, aşağı bacada ruzu tapır.
Müzayiqəsiz yağdırıdın nuru
Öz Xaqanindən əsirgöyirən.
O kəsin ki, qızılı meyli çoxdur,
Onu qızılı qulu say, qızılı onun Allahi.
Hər kəsin ki, kisəsinə qızıl girdi,
Kisə kimi boğazına kəndir keçir.
Qızıl nədir? Sönmüş od kimidir,
Xəstə, ölü bir torpaq kimidir.
Lə'l hərçənd ki, xoşrəng bir qığılçımdır,
Daşın qəlbində donmuş bir qandır.
Kişi qızıl və lə'l ardınca qaçmaz,
O uşaqlar ki, qırmızı və sarı [rəngləri] sevər.

¹⁸¹ Tərcüməsi:

Ey sübhədəm, gör səni hara göndərirəm,
Səni vəfa günəşinin yanına göndərirəm.
Bu başı möhürlü məktubumu o mehribana çatdır,
Kimsəyə xəbər vermə ki, səni hara göndərirəm.
Can bir an aram tapmir, keçəridir,
Yoxsa səni nə üçün belə tələsik göndərirəm?!
Xaqanının ürəyinə gələn bu dərdləri [o nazəninə]
Bir-bir söyle, səni dərman üçün göndərirəm.

* * *

Məndə olan dərdi dərmanı satmaram,
Üstəlik əbədi sağlamlığı da versən, satmaram.
İnsanın cilvelənməsini korlara tapşırmaram,
Ölüqəlbililərə Meryəmin boyunbağısını satmaram.
Ey xacə, mən və sən bazarda nə sataq?
Sən şadlıq satmazsan, mən də qəmimi satmaram.

* * *

Zəmanə dərzisi heç kəsin əyninə
Elə bir köynək tikmədi ki, axırı don olmasın.

¹⁸² Son tədqiqatda Fələki Şirvaninin təvəllüd tarixi 1108, vəfatı tarixi 1146-ci ildir. *AƏT, I cild, səh.69.*

¹⁸³ “Təzkirətüs-şüəra” – məşhur ədəbiyyatşunas Əmir Dövlətşah ibn Əlaüddövlə Bəxtişah qazi Səmərqəndinin təzkirəsi H.892-ci (M.1487) ildə fars dilində yazılmış bu əsər “Təzkireyi-Dövlətşahı” adı ilə məshhurdur.

¹⁸⁴ Orta əsrlər inzibati bölgüsündə “Azərbaycan” məfhumu altında indiki İran Azərbaycanı nəzərdə tutulurdu. Azərbaycanın cənub hissəsinə Aran, Naxçıvan, həmçinin İranın qərbi vilayətlərindən İsfahan və Rey tabe idi. *AT, I cild, səh.159.*

¹⁸⁵ Azərbaycan atabəyləri dövlətinin banisi Şəmsəddin Eldəniz (1136-1175) nəzərdə tutulur.

¹⁸⁶ Sultan III Toğrul Şəmsəddin Eldənizin oğulluğu olmuşdur. Böyük Səlcuq hökməndə Sultan II Toğrul (1132-1135) vəfat etdikdən sonra onun arvadı Mö'minə xatun Şəmsəddin Eldənizə əre getmiş ve Şəmsəddin Eldəniz Sultan III Toğrula atılıq etmişdir. *3.М.Бунятов. Государство Атабеков Азербайджана. Баку, 1978.*

¹⁸⁷ Sultan Məhəmməd Xudabəndə 1578-1587-ci illərde Azərbaycan hökməndərə olmuşdur. *AT, I cild, səh.423.*

¹⁸⁸ Gİ: Katibi Turşizi. Ehtimal ki, F.Köçərli əlyazmasında “m” hərfini “ş” kimi oxumuşdur.

¹⁸⁹ Əsərin adı “Təlxisül-asar və əcayibül-məlikül-qəhhər”dır. Orta əsrlər Azərbaycan aliminin bu əsəri Paris milli kitabxanasında saxlanılan əlyazmasından (XVII əsrə aiddir) rus dilinə tərcümə olunaraq 1971-ci ildə “Nauka” nəşriyyatında çap edilmişdir. Kitaba əsərin faksimelisi də əlavə olunmuşdur. *Абд ар-Рашид ал-Бакуви. Сокращение [книги о] “памятниках” и чудесах царя могучего, М., 1971, 336 səh.*

¹⁹⁰ Xristian Daniloviç Fren (1789-1851) – məşhur alman şərqşünası. 44 il Rusiyada yaşamış və rus şərqşünaslığının inkişafında böyük xidmətləri olmuşdur. “Иbn Фоцлан [Фадлан] и другие арабские источники о русах древних времен” əsərinin 1823-cü ildə Peterburqda çap etdirmişdir. *Библиографический словарь отечесет-венных тюркологов (до октябрянский период) М., 1974. səh.279-281.*

¹⁹¹ M: 1500.

¹⁹² Mirzə Məhəmməd xani-dövvüm – XVIII əsrin ikinci yarısında Azərbaycanın böyük feodallarından biri olan Bakı xani, Abbasqulu ağa Bakıhanovun atası.

¹⁹³ Şeyx Bəhaəddin [Məhəmməd Bəhaəddin Amili] (?-1620) – I Şah Abbasın (1578-1629) zamanında yaşamış şəhər ruhanilarından olub “Bəhai” təxəllüsü ilə dini şeirlər və “Cameyi Abbası”, “Hədisi ərbəin”, “Nanü halva”, “Həblül mətin”, “Xülasətül-hesab”, “Kəşkül”, “Səmədiyyə” və s. əsərlər yazmışdır.

¹⁹⁴ Fətəli xan – 1758-1789-cu illərdə Quba xani.

¹⁹⁵ Arçiblaq – Arxipelaq. Egey dənizindəki adalara işarədir.

¹⁹⁶ Gİ, səh.204-226.

¹⁹⁷ Son tədqiqatda Məstəli Şirvaninin 1837-ci ildə vəfat etdiyi göstərilir. *AT, II cild, səh.941.*

¹⁹⁸ Gİ, səh.226.

¹⁹⁹ Pənahəli xan – XVIII əsr 40-ci illərin sonu – 1759-cu illerdə Qarabağ xani

²⁰⁰ Son tədqiqatda Şuşa şəhərinin salınma tarixi 1750-ci illərin əvvəli göstərilir.

Ə.B.Şükirzadə. Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının tarixi” (Bakı, 1961) əsərinə qeydlər, səh.50.

²⁰¹ Mirzə Cəmal (1773-1853) – 1797-1822-ci illerdə Qarabağ xanlığında əvvəlcə İbrahim xanın, sonra isə Mehdiqulu xanın veziri. Əreb, fars, ləzgi, avar dillərini yaxşı bilmiş. “Tarixi-Qarabağ” əsərini yazmışdır. 1855-ci ildə onu A.Berje rus dilinə tərcümə edib “Kavkaz” qəzetiində (1855, №61) çap etdirmişdir. Həmin əsər 1959-cu ildə Azərbaycan dilində nəşr olunmuşdur (tərcüməçi: A.Babayev).

Mirzə Cəmal həmin mövzuda Azərbaycan dilində də əsər yazılmışdır. Lakin onun orijinalı əldə edilməmişdir. Həmin əsərin RƏF-də M.M.Xəzani tərəfindən üzü köçürürlərək şərh edilmiş iki nüsxəsi saxlanılır: M.M.Xəzani. Qarabağ tarixi, H.1294, M-191; Asarül-Cəmal, H.1296, B-3336.

F.Köçərli Qarabağ tarixinə və M.P.Vaqifin tərcüməyi-halına dair mə'lumatın mühüm hissəsini M.M. Xəzaninin “Asarül-Cəmal” əlyazmasından götürülmüşdür. Əsərdən istifadə edən F.Köçərli onun orijinal yaxud surət olmasına fərqliyə varmamışdır. *Mirzə Cəmal Cavanşir Qarabağı, Qarabağ tarixi, Bakı, 1959; Araz Dadaşzadə, Molla Pənah Vaqif(həyat və yaradılılığı), Bakı, 1966, səh.26-27; Əli Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.31-32; 113-118.*

²⁰² M: 1747.

²⁰³ M: 1748.

²⁰⁴ Qarabağ və Şəki xanlıqları Rusiya ilə 1805-ci ildə birləşmiş və bu haqda müqavilənamələr həmən il mayın 14-də (Qarabağ – Rusiya) və 21-də (Şəki – Rusiya) imzalanmışdır. AT, II cild, səh.12.

²⁰⁵ Xurşidbanu Natəvan (1830-1897) – məşhur Azərbaycan şairəsi. Qarabağ xanlarından İbrahim Cavanşirin nəvəsi, Mehdiqulu xanın qızı. “Məclisi-üns” ədəbi cəmiyyətinin başçısı olmuşdur.

²⁰⁶ M: 1897.

²⁰⁷ M: 1900.

²⁰⁸ İran şəhəridir. Böyük fars-tacik şairləri Sə'di Şirazi və Hafiz Şirazi bu şəhərdə doğulmuşlar.

²⁰⁹ Aşıq Əli Kəlibəri – XVIII əsr Azərbaycan şairi.

²¹⁰ Qazax rayonunda üç Salahlı kəndi vardır: Daşsalahlı, Ortasalahı və Qırqaşalı. M.P.Vaqif 1717-ci ildə Qırqaşalı kəndində anadan olmuşdur. AƏT, I cild, səh.552; Araz Dadaşzadə. Göst. əsəri, səh.43.

²¹¹ Qarabağ hakimi İbrahim xan Vaqiflə birlikdə Tiflisə 1784-cü ildə səfər etmişdir. Araz Dadaşzadə. Göst. əsəri, səh.64.

²¹² F.Köçərli M.P.Vaqifin əsərlərindən gətirdiyi misalların eksərini MV-dən götürmüştür.

²¹³ BM, səh.20-21.

²¹⁴ Qala – Şuşa şəhərinə el arasında verilmiş ad.

²¹⁵ Ахмед бек Джаваншир. О политическом существовании Карабахского ханства с 1747 по 1805 год, “Кавказ”, 1884, №№139, 150, 154, 161, 167.

Müəllif əsərini 1901-ci ildə Şuşada kitab halında çap etdirmiştir. Kitabın ikinci nəşri (azərbaycanca), Bakı, 1961.

²¹⁶ *Əhməd bəy Cavanşir* (1828-1903) – şair, tarixnəvis, mütərcim. F.Köçərli burada olduğu kimi, Həmidə xanım Dəvətin (Əhməd bəy Cavanşirin qızı, C.Məmməd-quluzadənin arvadı) çap etdirdiyi “Asarı-Əhməd bəy” (Tiflis, 1906) kitabına yazdığı müqəddimədə də Əhməd bəy Cavanşirin haqqında müfəssəl mə'lumat veracəyini və'd elməmişsə də, kitabda onun haqqında heç bir mə'lumata rast gəlmirik. Lakin əsərin II cildindəki “Mirzə Kazım Müttələ” oçerkindən göründüyü kimi (HN, II cild, səh. 220-226) əsərdə Əhməd bəy Cavanşir haqqında da oçerk olmuşdur. Ehtimal ki, həmin oçerk əsərin üçüncü cildində imiş ki, o da göstərildiyi kimi, hələlik əldə edilməmişdir.

²¹⁷ Tərcüməsi:

Fələyin mancanağından fitnə daşı yağır,
Sən əbləhcəsinə Şişə içərisində qərar tutmusan.

²¹⁸ S.Mümtazın arxivində olan bir qeydə əsasən müəyyənləşdirilmişdir ki, bu beyt Vaqifin deyil, fars şairi Dərginindir. *Araz Dadaşzadə. Göst. əsəri. səh.68.*

Tərcüməsi:

Əger məni qoruyan mənim bildiyimdirse,
O, şüşəni daşın ağuşuna qoruyar.

²¹⁹ AC, vərəq 65-71.

²²⁰ Tərcüməsi: Canından el çəkən adam ürəyində nə varsa, deyər.

²²¹ Fars atalar sözüdür. Hərfi tərcüməsi:

Cecə hamilədir, görək gündüz nə doğacaq.

²²² *Molla Vəli Vidadi* (1709-1808) – məşhur Azərbaycan şairi.

²²³ AC, vərəq 33-35.

²²⁴ AC, vərəq 35.

²²⁵ Son tədqiqatda da M.P.Vaqifin oğlu Əliağa ilə birlikdə öldürüldüyü göstərilir.

AĐT, I cild, səh.557; Araz Dadaşzadə. Göst. əsəri, səh.53.

²²⁶ M.P.Vaqifin qəbri səliqəyə salılmış və üzərində şairin tunc büstü qoyulmuşdur.

²²⁷ *Mirzə Yusif Qarabağı* (1794-1864) – XIX əsr tarixçisi və şairi.

²²⁸ *Mirzəcan bəy Mədədov* – XIX əsr şairi.

²²⁹ Kitab “Məcmueyi-divani Vaqif və digər müsəsirin” adı altında çap olunmuşdur və onda Vaqiflə yanaşı Vidadi, Aşıq Pəri, Acız, Sabit Şəqaqi və başqalarının da əsərləri çap olunmuşdur.

²³⁰ *Adolf Berje* (1828-1886) – məşhur alman şərqşünası, Azərbaycan ədəbiyyatının ilk tədqiqatçılarından biri.

²³¹ Kitab “Qafqazda və Azərbaycanda məşhur olan şüəranın əş’arına məcmuədir” adı ilə çap olunmuşdur.

²³² Kitab “Qafqaz şüərasının məşhuru Molla Pənah Vaqifin ələ düşən əş’arına məcmua” adı ilə çap olunmuşdur.

²³³ F.Köçərlidən sonrakı tədqiqatda bu şe'rini Vaqifə deyil, Ağqız oğlu Piriyə aid olduğu aşkar edilmişdir. Onun mətni F.Köçərlidə 9, M.Y.Qarabağı və A.Berjedə 13

bənddən ibarət olduğu halda, S.Mümtazda 42 bənddir. *MV; BM, səh.24-28; S.Mümtaz, Vaqif, Bakı, 1925, səh.111-117.*

²³⁴ Bu bənd şairin “Əsərləri”nin son nəşrlərində (Bakı, 1957, 1960, 1968. Tərtib edəni: H.Arası) aşağıdakı şəkildədir:

Qırırlı könlüm tūfəngdən dəm vuranda mar tək,
Od çıxar ağızından ol çaxmağı-atəşbar tək,
Gülleyi-əşki atar çeşmim şərəni nar tək,
Müşki barut ətrilə həm türreyi-tərrər tək,
Etmədi dimağımı mütləq müettər bir tūfəng.

²³⁵ A.S.Puşkin (1799-1837) – böyük rus şairi.

²³⁶ Məhəmmədqasım ağa – Qarabağ hakimi İbrahim xanın oğlu.

²³⁷ Əbülfət xan Tuti (?-1839) – İbrahim xanın oğlu.

²³⁸ Bu bənd şairin əsərlərinin son nəşrlərinə düşməmişdir.

²³⁹ Şairin əsərlərinin son nəşrlərində 20-yə yaxın qəzəli toplanılmışdır.

²⁴⁰ Vaqif bu şe'ri Vidadinin:

Deyibsiz yə’ni gəlləm, gəldi bir xəbər, Vaqif,
Xilaf idi bu sözlər, ya peşimandır məgər Vaqif?

– mətləli qəzəlinə cavab olaraq yazmışdır.

²⁴¹ Fars-tacik şairi Sə’di Şirazi nəzərdə tutulur.

²⁴² Tərcüməsi:

Yar odur ki, yarın cəfasına dözsün,
Yarın təmənnası xatırınə öz təmənnasından əl çəksin.
Əgər həqiqi aşiqin bədəninə qılinc çalsalar, belə
O, öz xətasını görər, yarın xətasını görməz.
Yar ancaq zövq almaq üçün deyil,
Biz öz nəfsimizi yordan ötrü öldürdük.
Mən dostun astanasından başqa bir yol tanımırıam,
Mən yar ayağının qoyduğu yerdən başqa yerə başımı qoymaram.

²⁴³ Ağa Hüseyin Arif (?-1805) – Azərbaycan şairi.

²⁴⁴ Son tədqiqatda Vidadinin şəmkirli olduğu və 1707-ci ildə Şəmkirdə doğulduğunu göstərilir. *HA, səh.255; AƏT, I cild, səh.540.*

²⁴⁵ Əhməd bəy Cavanşir. Göst. əsəri.

²⁴⁶ Mirmöhsin ağa Ağamirzadə Nəvvab (1831-1918) – Azərbaycan şair, təzkirə-nəvis və musiqişünası, Qarabağda təşkil olunmuş “Məclisi-xamuşan” ədəbi məclisi-nin başçısı.

²⁴⁷ *TN, səh.17-18.* M.P.Vaqifin 250 illik yubileyi zamani (1969) tarix elmləri namizədi Ə.Şükürzadə “Molla Vəli ya Mırzə Vəli” sərlövhəli məqaləsində (“Azərbaycan” jurn., 1969, №4) bu vaxta qədər guya Mırzə Vəli Vidadinin Molla Vəli Vidadi ilə qarışdırıldıqını sübut və M.Nəvvabın fikrini təsdiq etməyə çalışmışdır. Filoloji elmləri

namızıedi Ş.Cəmşidov eyni adlı məqaləsində (“Azərbaycan” jurn., 1970, №1) həmin fikrin yanlış olduğunu göstərir.

²⁴⁸ Son tədqiqata görə Vidadinin vəfatı tarixi 1808-ci ildir. *AƏT, I cild, səh.542.*

²⁴⁹ *İza caşl-qəza ə'məl bəsər* – Qəza gələndə göz kor olar. Atalar sözünün təkrarı olan bir hədis.

²⁵⁰ Yə'ni H.1280 (M.1780).

²⁵¹ Müsəddəsin bu axırıncı bəndi şairin “Əsərləri”nin son nəşrlərinə (Bakı, 1957, 1968) düşməmişdir.

²⁵² *Fələyəzħəkū...* – gərək gülsünler... Qur'anın “Tövbə” surəsinin ...*Fələyəzħəkū qəlilən vəlyəbkü kəsirən...* (gərək az gülsünler, amma çox ağlasınlar ki, onların əməl-ləri mükafatlandırılsın.) ayəsindəndir.

²⁵³ F.Köçərlinin qəzəllər sırasına daxil elədiyi bu şeir şairin əsərlərinin göstərilən nəşrlərində qoşmalar cərgesində verilmişdir.

²⁵⁴ *Məşədi Əyyub Bakı (1866-1909)* – “Məclisi-fəramuşan” ədəbi məclisinin fəal üzvlərindən biri. RƏF-də şairin avtoqraf divanı saxlanılır (şifri: B-5615).

²⁵⁵ Əbcəd hesabılı 47 rəqəmi ₪ (m) və ₯ (z) hərflərindən ibarətdir. (zimistan) sözündən bu iki hərf düşəndə سَنَان (stan) qalır. “Fürsət gülə düşdü” – “gül” “stan” ilə birləşib “gülüstan” əmələ gəttirdi.

²⁵⁶ Son tədqiqatda Fətəli xanın 1758-1789-cu illərdə xanlıq etdiyi göstərilir. *AT, I cild, səh.340.*

²⁵⁷ M: 1758.

²⁵⁸ M: 1767.

²⁵⁹ *MƏAD, səh.126.* Tərcüməsi:

Fələyin səhifələrinə parlaq xətlə yazıldı,
Dünyaya Fətəlinin bayraqı qanad açdı.

Son tədqiqata görə Fətəli xan nə şair olmuş, nə də “Müştəri” təxəllüsü ilə şeir yazmışdır. Mirzə Həsən Əlqədəri bu beytə əsaslanaraq Fətəli xanın şair olduğunu söyləmişdir, əslində isə həmin beyt Fətəli xanın sarayındakı şairlərdən birinə məxsusdur.

Mətnədəki qəzəl də Fətəli xanın deyil. Qəzəlin son beytindəki “müştəri” kəlməsi hərfi mə’nasında işlənməmişdir. Şairin təxəllüsü “Hali”dir. Əsil adı Fətəli bəydir. Gəncədə Ziyadoglular nəslindən olan Fətəli bəy Ziyad oğlu Halinin RƏF-də saxlanılan B-2504 şifrəli divanında həmin qəzəl vardır.

“Asarı-Dağıstan”dan istifadə edən F.Köçərli də Mirzə Həsən Əlqədarının səhvərini öz əsərində təkrar etmişdir. Ənvər Şükürzadə. *Fətəli xan şair deyildi, “Azərbaycan” jurn., 1974, №11.*

²⁶⁰ *MƏAD, səh.126-127.*

²⁶¹ M: 1839.

²⁶² Ehtimal ki, F.Köçərli Ə.Tutinin şeirləri üçün RA-dan (səh.6-7) istifadə etmişdir.

²⁶³ Tərcüməsi:

Sənin camalının əksini yuxuda gördüğüm gecədən
Dünyada hər kimə ki, bağlı idim, ondan əlaqəni kəsdim.

Sənin üzünə and içdim ki, əgər behişt hürilərinin sorağını –
 Versələr də, səndən başqa yar axtarmayım.
 Hələ sənin vüsal şərabından piyalə başına çekməmiş
 Hicran saqisinin əlindən nə zəhərlər daddim!
 Yaşamaq ümidiñde idim, amma sənin qılıncının suyunu içdim,
 Vüsalının arzusunda idim, amma ayrılığını seçdim.
 Rəqib onu məndən incitmişdir, mən də onu rəqibdən,
 Əfsus ki, o, muradına çatdı, mən isə çatmadım.
 Men dostdan başqasına ürək bağlamadığım təqsirilə
 Bir günahsızı öldürsünlər heç yerdə görmədim və eşitmədim...
 Sənin dodağını çox vesf eləmişlər, amma bir kəsi
 Bu rəmzlərdə Tuti kimi söz hərifini görmədim.

²⁶⁴ Gürcüstan Dövlət muzeyində Qövsinin naqis əlyazma divanı saxlanılır. Ehtimal ki, F.Köçerli bu əlyazmasından istifadə etmişdir. M.Seyidov, *Qövsi Təbrizi, Bakı, 1963*, səh.22.

²⁶⁵ Əlican Qövsi Təbrizi (XVII əsr) – Təbrizdə anadan olmuş, ilk təhsilini burada alıqdan sonra İsfahana getmişdir. Təvəllüd və vəfati tarixləri hələlik dəqiq mə'lum deyil. S.Mümtaz. "Qövsi", *Bakı, 1925*; İsmayıł Hikmət. "Azərbaycan ədəbiyyatı tarixi", *Bakı, 1928*; HA, səh.131-169; M.Seyidov. Göst. əsəri; AƏT, I cild, səh.506-516.

²⁶⁶ M: 1591.

²⁶⁷ Tərcüməsi:

Sənin olduğun yerdə heç kəs yoxdur.
 Məndən ora kim xəbər apara bilər?

268

Təbriz açar könlümü, Qövsi, gər açılsa,
 Hərçənd ki, Firdovs Sifahanə yetişməz.

– beytindəki “Sifahan” İsfahan şəhərinə işaretdir. Doğrudan da şair bu beytləri qurbanetdə – İsfahanda olduğu zaman yazmışdır.

²⁶⁹ M: 1766-1776.

²⁷⁰ F.Köçerli XVIII əsrə yaşamış Uğurlu xan ilə Qövsinin müasiri Uğurlu xan Ziyad oğlu Müsahibi səhv saldığından Qövsiyi M.P.Vaqifin müasiri hesab etmişdir. Halbuki o özü bir az əvvəl (HN, I cild) “Gülüstani-İrəm”dən istifadə edərək Uğurlu xan Ziyadoglu Müsahib haqqında düzgün mə'lumat vermişdir.

²⁷¹ Son tədqiqatda Ağaməsih Şirvanının XVIII əsrin əvvəlində Şamaxı şəhəri yanxılığındakı Dədəgünəş kəndində anadan olduğu müəyyən edilmişsə də, onun təvel-lüd və vəfati tarixləri hələ dəqiq mə'lum deyildir. HA, səh.245-254.

²⁷² Sultan Məcid Qənizadə (1866-1937) – görkəmli Azərbaycan yazıçısı və maarif xadimi.

²⁷³ MV.

²⁷⁴ MV.

²⁷⁵ QM, səh.495.

²⁷⁶ *QM*, səh.489-491.

²⁷⁷ Son tədqiqatda Nişat Şirvaninin XVIII əsrin əvvəllərində Şamaxıda doğulması göstərilirsə də, təvəllüd və vəfati tarixləri hələlik dəqiq müəyyənləşdirilməmişdir. S.Mümtaz. *Nişat Şirvani*, Bakı, 1925; *HA*, səh.185-188.

²⁷⁸ *QM*, səh.418.

²⁷⁹ *QM*, səh.419-420.

²⁸⁰ *QM*, səh.420.

²⁸¹ *QM*, səh.418-419.

²⁸² *QM*, səh.329.

²⁸³ Tərcüməsi:

Bacardığın qədər heç kəsin yanında sırr açma,
Amandır, bu qapını heç kəsə açma!
Əgər sırrların ürəyində gizlənərsə,
O muradın tezliklə hasil olar.
Peyğəmbər demisdir: hər kim ki, sırrı gizlətsə,
Tezliklə öz muradına çatar.
Toxum torpaqda gizlənərsə,
Bostan bitkilərinin başı olar.
Qızıl və gümüş əgər üstüörtülü olmasaydalar,
Onlar mədəndə nə vaxt pərvəriş tapardılar?!

²⁸⁴ *RA*, səh.35.

²⁸⁵ M: 1805.

²⁸⁶ Nə F.Köçərlinin istifadə etdiyi H.Qaibovun “Məcmuə”sində, nə də “Azərbaycanda məşhur olan şüəranın əş’arına məcmuə” adlı dördcildilik əsərində Ağahüseyin Arif adlı şairə rast gəlmədik. Ehtimal ki, F.Köçərli Ağahüseyin Arifin şeirlərini “Riyazül-aşiqin”dən götürmüdü. Həmin təzkirədə Ağahüseyin Arifdən üç şeir verilmişdir ki, F.Köçərlinin verdiyi şeirlərin eynidir. *RA*, səh.35-37.

²⁸⁷ M: 1856.

²⁸⁸ Tərcüməsi:

O vaxtlar ki, bizim damağımız çağ idi,
Hicrətdən altı yüz əlli altı il keçmişdi.
Muradımız nəsihət demək idi, dedik,
Allaha tapşırıb getdik.

²⁸⁹ Tərcüməsi:

Nə bir daha Sə’di gələr və nə də həmin dövran.

²⁹⁰ *Seyid Nigari (1815-1885)* – XIX əsr Azərbaycan şairi. XIX əsrin ortalarında Qazax və Qarabağ tərfəflərə yayılmış dini-siyasi teriqtin təşkilatçısı; *Mürzə Məhəmməd Mədətgəli Qümri (1819-1891)* – XIX əsr Azərbaycan mərsiyyə ədəbiyyatının nümayəndəsi.

²⁹¹ Tərcüməsi:

Təbriz səltənətində şanlı-şövkətli izzətli Ağa Mirzə Məhəmmədin karxanasında alicənab Mirzə Rza oğlu Məşhədi Məhəmmədin buyruğu ilə əslı mərhum İbn Mirzə Məhəmmədəli ibn Mırzə Cəfər Xorasanının – Məşhədin müqəddəs, nurlu, həyətində yerləşən abad olmuş, şöhrətli məktəbin banisinin (onlara min-min dəfə salavat və şadlıq olsun) nəslindən olan Xorasanda doğulmuş milanlı kiçik, fəqir Yusifü'l-Əlvə Əlmusəvi Təbrizinin xəttatlığı ile cümə günü 1273-cü il məhərrəm ayının 2-də tamamlandı.

²⁹² M.Tərbiyətin “Danişməndani-Azərbaycan” əsərində (Tehran, 1936, səh.250) “Aciz” təxəllüslü iki şairin adı çəkilir: Xəlifə Məhəmməd Sərablı Aciz və Hacı Mırzə Yusif Aciz. Birincinin Sərabda, ikincinin isə Mərənddə doğulduqları göstərilirsə də, onların təvəllüd tarixləri və hansı dildə yazdıqları haqda əsərdə heç bir mə'lumata rast gəlmirik.

Akad. F.Qasızmədə. Acizin adının Məhəmməd Xəlifə olduğunu göstərir. *FQ*, səh.79.

²⁹³ *Kəyumərs*, *Cəmşid*, *İskəndər*, *Dara*, *Firidun*, *İrəc*, *Mənuçehr*, *Qubad* – Firdovsi-nin “Şahnamə” əsərinin qəhrəmanları.

²⁹⁴ *Mir İmad Həsəni* (?-1615) – Şah Abbas dövründə yaşamış məşhur xəttat.

²⁹⁵ *AD*, səh.10-11.

²⁹⁶ *AD*, səh.83.

²⁹⁷ *AD*, səh.35.

²⁹⁸ *AD*, səh.35-36.

²⁹⁹ *AD*, səh.15.

³⁰⁰ *AD*, səh.76-77. Son beytdəki “kəman” divanda: sinan.

³⁰¹ *Rüstəm*, *Əfrasiyab*, *İsfəndiyar*, *Kudərz*, *Fəramərz*, *Bijən* – Firdovsi “Şahnamə”sinin qəhrəmanları.

³⁰² *AD*, səh.83-84.

³⁰³ *AD*, səh.81.

³⁰⁴ *AD*, səh.82.

³⁰⁵ *AD*, səh.82-83.

³⁰⁶ *AD*, səh.6-7. Son beytdəki: *Faruq* – xəlifə Ömərin ləqəbi; *Bubəkri-Siddiq* – xəlifə Əbübəkr Siddiqə işarədir.

³⁰⁷ *AD*, səh.9

³⁰⁸ *AD*, səh.9-10.

³⁰⁹ *AD*, səh.96.

³¹⁰ *AD*, səh.76.

³¹¹ *AD*, səh.78.

³¹² *AD*, səh.78.

³¹³ *AD*, səh.70.

³¹⁴ *AD*, səh.60-61.

³¹⁵ *AD*, səh.69.

³¹⁶ *AD*, səh, 78-79.

³¹⁷ *AD*, səh.38-39.

³¹⁸ Tərcüməsi:

Sənə yaxın olanın cavan bəxti var,
O qocalmaz, çünki uca behiştədir.

³¹⁹ Bu fikir mübahisəlidir.

³²⁰ F.Köçərlidən sonrakı tədqiqat göstərir ki, Sabit Şəqaqı İran Azərbaycanında Marağanın yaxınlığındakı Şəqaq kəndindəndir. Şair Mehdi bəy Şəqaqının bacısı oğludur. 1799-cu ildə gənc yaşlarında vəfat etmişdir. 1000 beytə yaxın əsəri qilmişdir. *FQ, səh.78; Mahmud Mirzə Qacar. Səfinətül-Mahmud, Təbriz, H.1346, səh.672-673.*

M.Y.Qarabağının əsərində Mehdi bəy Şəqaqının adı altında bir qoşma ve bir qəzəl verilmişdir. Qoşmanın son bəndində “Mehdi”, qəzəlin başlanğıcında isə “Sabit” təxəllüsü işlənmışdır. Bu əsərdən istifadə edən F.Köçərli belə ehtimal etmişdir ki, “Mehdi” şairin adı olmuş, o, həm “Sabit”, həm də “Mehdi” təxəllüsleri ilə yazmışdır. Halbüki yuxarıda göstərildiyi kimi, bunlar ayrı-ayrı şəxslər olmuşlar.

Akad. F.Qasimzadə bu məsələdə bir qədər dolaşıqlığa yol vermişdir: “F.Köçərli Qarabağının kitabından Sabit Şəqaqının adına olan qəzəli “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərinə köçürülmüş və onu Mehdi bəy Şəqaqıyə aid etmişdir” (*FQ, səh.78*). Halbüki F.Köçərlinin əsəri belə bir nəticəyə gəlmək üçün əsas vermir.

³²¹ Tədqiqat əsərlərindən birində Rafeinin Şəki xanı Hüseyin xan Müştəqin sərəyində yaşadığı, başqa birində isə onun kəlibərli olduğu göstərilir. *S.Mümtaz. Məhəmmad Hüseyin xan Müştəq, Bakı, 1925, səh.17; H.Arashlınin M.P.Vaqifin “Əsərləri”na yazdığı qeydlər, Bakı, 1968, səh.261.*

³²² MV.

³²³ Tərcüməsi:

İstiot dənəsi də qaradır, ayuzlülərin xalı da,
Hər ikisi ürək yandırır, amma bu hara, o hara?

³²⁴ Акты, собранные Кавказской Археографической Комиссии. Архив Главного Управления наместника Кавказа, том. I-XII. Под. редакцией А.Берже, Тифлис, 1866-1904.

³²⁵ M: 1774.

³²⁶ Bu misrada söz düşüb.

³²⁷ M: 1828.

³²⁸ M.Y.Lermontov (1814-1841) – böyük rus şairi.

³²⁹ Qubalı Ağaboy və Mırzə Babanın şəxsiyyətləri haqqında hələlik əldə heç bir mə'lumat yoxdur.

³³⁰ Tərcüməsi:

Şərarət vadisində oğruların ayağını kəsdi,
Ədalət qılıncından daim qan damar.

³³¹ Tərcüməsi:

Nəhs, yokkəsən oğruların çoxluğundan
Bəzən ölünen kəfəni də oğurlanırı.

³³² Ənvəri (?-1209) – fars şairi.

³³³ Rəxş – “Şahname” qəhrəmanı Rüstəmin atının adı.

³³⁴ Övc ibn Ənuq – əfsanəvi surət. Əfsanəyə görə, guya o, dünyada ən nəhəng adam olmuşdur; ən derin denizlər belə onun topuğunda qalırmış.

³³⁵ ...külliü şe'yin halikün illa vəchəhü – ...zatından başqa hər şey yox olur. Qur'anda “Qəsəs” surosinin ayəsidir. Mə'nası: Allahdan başqa hər şey yox olur, məhv olur.

³³⁶ Qarun – eramızdan əvvəl yaşamış çox varlı və eyni zamanda çox xəsis və qədər hökmətar. Rəvayətə görə Musa peygəmbərin qarğışı nəticəsində öz dövləti ilə birlikdə yerə batmışdır.

³³⁷ M: 1841.

³³⁸ Əbcəd hesabı ilə “nov axərət” ifadəsinən hicri 1257-ci (M.1841) il alınır.

³³⁹ Əbcəd hesabı ilə deyilmiş bu maddeyi-tarix. H.1253-cü (M.1873) ilə mütabiqdir.

³⁴⁰ Əbülvəlid Həssan ibn Sabit (?-674) – məşhur ərəb şairi.

³⁴¹ Tərcüməsi:

Şeir qoşan Salik qəvvas olarsa,
Qəzəl dənizindən gövhərlər çıxarar.

³⁴² Son tədqiqatda “Quba”nın “qaya” mə’nasında olan “Quva” sözündəki “v”nin “b”yə çevrilməsi nəticəsində əmələ gəldiyi göstərilir. A.Гусейнзаде. Об этикологии топонима Куба, “Советская тюркология” журн., 1971, №2, сəh.125.

³⁴³ M: 1847.

³⁴⁴ Tərcüməsi: Allah ona çox-çox rohmət eləsin.

³⁴⁵ Son tədqiqatda A.Bakıxanovun Qafqazın baş hakimi general A.P.Yermolov tərəfindən Tiflisə dəvət olunub onun idarəsində Şərqi dilləri mütərcimi vəzifəsinə düzəlməsi tarixi 1819-cu ilin dekabr ayı göstərilir. F.Qasızmədə. A.Bakıxanov, Bakı, 1956, səh.22; AƏT, II cild, səh.66.

³⁴⁶ İvan Fyodoroviç Paskeviç (1782-1856) – 1827-1856-ci illərdə Qafqazın baş hakimi.

³⁴⁷ Gİ, səh.221-222.

³⁴⁸ Lacəbrə və latəfiz bəlhiyə beynəl-əmreyni – nə cəbrdir, nə təfviz, bəlkə bu iki şeyin arasındadır. Bu, bir hədisdir. İslam dinimin təriqətlər və cərəyanlarından olan cəbriməzhəblər elə hesab edirdilər ki, insanlar öz ixtiyarında deyil, ister xeyir və istər şərr işləri onlara Allah elətdirir. Ona görə də onlar şərr işlərdə özlərini deyil, Allahu müqəssir bilirlər. “Təfviz” isə bir növ bunun əksinədir.

F.Köçərliyə görə, A.Bakıxanovun əqidəsi bu məzhəblərin heç birindən olmayıb, onların ortasında orta bir yer tutmuşdur.

³⁴⁹ Tərcüməsi:

Hər kəs əməli özündən görməsə mö'min deyil,
Öz meylini haqqıa tərəf salmayan kafirdir.
Dünyada qüvvəsiz hərəkət olmadığından
Əməl də bizim ixtiyarımızdadır, həm də dəyişilməzdır.
Ey Qüdsi, dostdan hər nə yetişsə, xoşdur,
Hər fəsadın arxasında yaxşılıq durur.

³⁵⁰ Bu əsərdə təkcə Dağıstan deyil, Azərbaycan və xüsusilə Şirvan tarixinə aid mə'lumatlar da vardır.

³⁵¹ 1843-cü ildə A.Bakıxanov “Gülüstani-İrəm”i “История восточной части Кавказа” adı ilə rus dilinə tərcümə edir. 1844-cü ilin may ayında Tiflisə gəlib əsərin əlyazmasının general Neydqarta təqdim edir və onu çap etdirmək arzusunda olduğunu bildirir. General Neydqart əsəri 1844-cü ilin 25 avqustunda (3 sentyabr) Peterburqdə hərbi nazir knyz A.İ.Çernișova göndərir. 1845-ci ilin 8 (20) martında Çernișov A.Bakıxanovun əsəri haqqda çar I Nikolaya mə'lumat verir. I Nikolay A.Bakıxanovu 800 gümüş manat məbləğində brilyant üzükə mükafatlandırır və əsər rə'y yazılmaq üçün Elmlər Akademiyasına göndərilir Həmin gün Çernișov əsəri xalq maarif naziri Uvarova verir və imperatorun kabinetindən brilyant üzüyü alıb Tiflisə general Voronsov Bakıxanova çatdırmaq üçün gönderir. Voronsov Çernișova 2 (14) may tarixli mə'lumatında brilyant üzüyü A.Bakıxanova çatdırıldığına xəbər verir. 1845-ci il martın 21-də (2 aprelədə) EA-nın tarix-filologiya şöbəsinin iclasında əsər akademiklər M.Brosse və B.Dorna təqdim edilir. Onlar “Gülüstani-İrəm”ə müsbət qiymət verirlər. 1845-ci ilin iyulunda (16 iyul) Çernișov əsəri Brosse və Dornun rə'yini ilə birləikdə Voronsova göndərib onun çapı barendə rə'yini və nəşr üçün nə qədər məbləğ lazımlı olduğunu bildirməyi xahiş edir. Voronsov Bakıxanovun əsərini nəşr etməyin böyük əhəmiyyəti olduğunu yazar. Başqa bir məktubunda Voronsov Çernișova yazır ki, A.Bakıxanov onun yanına gəlmış və əsərin dövlət hesabına çap olunub özünün isə 3 min gümüş manatla mükafatlandırılması fikrində olduğunu bildirmişdir. 1845-ci il dekabrın 26-da (7 yanvar 1846) Çernișov Bakıxanovun fikrini I Nikolaya çatdırır və akademik Brosse və Dornun “Bakıxanovun əsəri Avropa tənqidinə davam gətiro bilməz” qeydini əsas tutaraq qərara gəlir ki, əsər dövlət hesabına nəşr olunmasın, amma müəllifə əsəri öz hesabına, çap etdirməyə icazə verilsin. Çar buna razı olur ve beləliklə, əsər çap olunmur. *Э.М.Ахмедов. А.К.Бакыханов и его миропонимание (doktorluq dissertasiya, ADU kitabxanası. şifr: 1754), Bakı, 1966, səh.201-207.*

³⁵² M.Aslanov “Nəsihət”lər haqqında həqiqət” adlı məqaləsində (“Azərbaycan” jurn., 1971, № 2) sübuta yetirir ki, A.Bakıxanov “Nəsayih” əsərini (F.Köçərlidə: “Kitabi-nəsihət”; “Nəsihətnamə”) farsca yazmış və o, 1907-ci ildə qubali Seyid Rza Mirhüseyn tərəfindən azərbaycancaya tərcüma edilmişdir.

M.Hacınskinin Quba şairlərinin tərcüməyi-hali və əsərlərində nümunələrlə bərabər F.Köçərliyə göndərdiyi azərbaycanca “Nəsihətnamə” həmin Seyid Rza Mirhüseyn oğlunun tərcüməsi imiş. F.Köçərli buradakı nəsihətlərdən 25-min üslubunda müəyyənən dəyişiklik edərək əsərinə salmışdır. Tərcümənin yeganə nüsxəsi RƏF-də (şifr: M-124, inv. 3557) saxlanılır.

³⁵³ Vəzirov Mirzə Əbülhəsən bəy Zöv'i – XIX əsrin 60-cı illərində Novoçerkass gimnaziyası Şərq dilləri şöbəsinin müəllimi.

Əsər 1861-ci ildə Peterburqdə Elmlər Akademiyası mətbəəsində “Учебник татарско-азербайджанского наречия” adı altında çap olunmuşdur.

³⁵⁴ Son illərdə A.Bakıxanovun bədii əsərləri toplanılaraq bir neçə dəfə çap olunmuşdur.

³⁵⁵ Mehdi bəy Hacinski (1879-1941) – Azərbaycan jurnalisti, tənqidçi və teatr xadimi.

³⁵⁶ A.Bakıxanovun göstərilən müxəmməsi jurnalın 1907-ci il 28-ci nömrəsində dərc olunmuşdur.

³⁵⁷ *Ivan Andreyeviç Krilov (1769-1844)* – büyük rus yazarı, jurnalist və təmsilçi.

³⁵⁸ İ.A.Krilovun “Eşşək və bülbülbü”ünü Abdulla Şaiq də tərcümə etmişdir. Ehtimal ki, F.Köçərli burada Abdulla Şaiqin tərcüməsini nəzərdə tutur.

³⁵⁹ “İbrahim bayın səyahətnaməsi” – İran Azərbaycanının görkəmli ədibi Hacı Zeynalabdin Marağayının (1838-1910) əsəri. 1911-ci ilde Kərbəlayı Vəli Mikayılov əsəri azərbaycana tərcümə edərək (8 hissədən ibarət və her hissə ayrıca kitab şəklində) Bakıda Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.

³⁶⁰ Tərcüməsi:

Ey bəlasına bədənim, canım fəda olan,
Ey Allah, mən qəm, əzab, bəla istəyirəm.
Dəli könlüm çıxmaga can atır,
Məni meyxanəyə tərəf çəkir.
Şövq özü oddur, biz pərvənəyik,
Lakin bircə buraxılışa (buraxılış vərəqəsinə ehtiyacımız var)
Bu yaranmışını təmiz yandır,
Yaralı sinəyə bir məlhəm bağışla.
Şirinin eşqi mənim başıma şur saldı.
Kuhkənin* külüngü yenə göyə qalxdı.
Mən kuhən deyiləm, Vamiq də deyiləm,
Mən nə Şirinə, nə də Ərzaya aşiq deyiləm.
Mən bir Leyliyə aşiqəm ki,
Karvan ondan zinqirov kimi daim şurü fəğandasdır.
Onun karvanının dünya adlanan bir dəvəsi var ki,
Hamı onun yükünün altında acizdir.
Ey dünya heyramı və sərgərdanı olan,
Ey canım və bədənimlə qada-bəlasını aldığım,
Ey mə'suq, aşiq, yar olan,
Ey qazi, Mənsur, dar ağacı olan,
Məgər dəli, ev odlandıran,
Elmdən xəbərsiz ürəyi mənə verdin?!
Öz məhəbbətlərinlə qarışdıraraq
Mənim daxilimə Leylinin məhəbbətini tökdün.
Leylinin eşqi qəlbimdə şələləndi,
Yenə ağıllı fikirlərim dəli oldu.
Tədbir zəncirini qırdım,
Bundan sonra mən zəncir istəmərəm.
Boynumdan bu zənciri aç,
Aparacağın yerə özüm gedərəm.
Ey nişansız, səni harada axtarım?
Sənin məkanın harada olduğunu bilmirəm.
Səni gah Kə'bədə axtarıram, gah kilsədə,
Səni gah öz yanında tapıram, gah özgə yanında.

* Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanı Fərhadın ləqəbi

Gah ənqa kimi nişansız kaşanədəsən,
Gah da şam kimi evin içində.
Sənin üçün bir mənzil bilmirəm,
Bu qədər bilirəm ki, ürəkda sakinsən
Eşqə, onun qövqasına afərin!
Yenə eşq sövdasından bihuş oldum.
Eşq mənə başdan ayağa kimi od vurdum,
Əhsən senə, ey qanlı eşq, əhsən!
Aləmə hay-küyü eşq salmışdır,
Şirləri eşq zəncirləmişdir.
Suyu və torpağı oda eşq çevirir,
Fələklər xərmənini eşq yandırır.
Şahları aciz və möhtac eşq edir,
Mahmudu Ayaza eşq bağlayır.
Yox, səhv oldu, mən hara, aşıqlik hara?
Eşq hər nalayıqi işindən yüksəkdir,
Eşqbazlıq hər oğulun işi deyil.
Qartalın işi milçəyi əlindən gəlməz.
Aşıqlik susuz Hüseynin işidir,
O, xəncər yarası üçün susuzdur.
O kafirlər din padşahına –
Nizə, qılinc və ox yarası vurduqca,
O, cigər yanğısı ilə deyirdi:
“Dirildim, başqa yara vur!”
Kaş ki, mənim yüz canım olaydı,
Hamısı canana fəda olaydı.
Əfsus, canım bir dənədən artıq deyil,
Dərvişin bundan artıq töhfəsi yoxdur.
O aşiqin beyni boşdur ki,
Dost yolunda özünü parçalaya bilmir.
Beyin nədir, dəri nədir, dost dostdur,
Aşıqlərin məqsədi eynən odur, odur!
Ey camaat, siz də elə bilirsiniz ki,
Mən susuzluqdan cana gəlmışəm?
Mən əgər su istəsəm, yer dəniz olar,
Dünyada torpaq tapılmaz olar.
Mən susuz deyiləm, özüm səlsəbil və Kövsərom,
Başdan ayağa kimi dirilik suuyam.
Hökümüz əgər bu dövrənin əksinə olsa,
Asiman dayanar, yer hərəkətə gələr.
Ey kafirlər, bu pərdəni yırtın!
Bu solmuş bədəni buraxın!
Bu arıq bədən bizim aramızdadır, baxın! –
Bu pərdəni aradan götürün!
Yox, səhv oldu, bədən də candır,

Əgər diqqətlə baxsan, can da bədəndir.
Görmediñ cənnət bağının bülbülü Mövləvi
“Məsnəvi”də necə demişdir:
“Bədən candan və can bədəndən ayrı deyildir,
Lakin heç kəsə canı görmək imkanı verilməmişdir”...

³⁶¹ Kitab 103 nəsihətdən ibarətdir.

³⁶² M: 1836.

³⁶³ *M.F.Axundzadə* (1812-1878) – böyük Azərbaycan yazıçısı, mütəfəkkiri və ictimai xadimi.

³⁶⁴ *Həsən bəy Məlikov Zərdabi* (1837-1907) – böyük Azərbaycan jurnalisti və maarif xadimi, ilk Azərbaycan qəzeti “Ökinçi”nin (1875-1877) banisi, redaktoru və naşırı.

³⁶⁵ *Nikolay Alekseyeviç Nekrasov* (1821-1878) – böyük rus şairi, inqilabçı-demokrati.

³⁶⁶ *Ivan Sergeyeviç Turgenev* (1818-1883) – məşhur rus yazıçısı.

³⁶⁷ *Lev Nikolayeviç Tolstoy* (1828-1910) – böyük rus yazıçısı.

³⁶⁸ *Anton Pavloviç Çexov* (1860-1904) – böyük rus yazıçısı.

³⁶⁹ *Zəhra* – İslam peygəmbəri Məhəmmədin(s.s) qızı, I İmam həzrət Əlinin arvadı.

³⁷⁰ *Mirzə Əbülləhəsən Şəhid* (?-1884) – XIX əsr Azərbaycan şairi.

³⁷¹ Tərcüməsi:

Şəhid onun vəfati ilinə bu misramı dedi:
Hezar ah əzin qamət, hezar əfsus.
(*Bu qamətə min ah, min təəssüf*)

³⁷² M: 1833.

³⁷³ *Məhəmməd bəy Aşıq* (1776-1861) – Azərbaycan şairi.

³⁷⁴ Cəfərqulu xan Nəva haqqında bax: *HN, I cild, səh.322-330*.

³⁷⁵ M: 1839.

³⁷⁶ Son tədqiqata görə Kərbəlayı Abdulla İbn Canının təvəllüd və vəfati tarixləri 1777-1838-ci illərdir. *FQ, səh.45*.

³⁷⁷ *Kərbəlayı Səfi Valeh* – XIX əsr Azərbaycan şairi.

³⁷⁸ Bu şə'rini Valehə Abdulla İbn Canı yox, Aşıq Qənbər yazmışdır və Valehin cavabı da İbn Caniya deyil, Aşıq Qənbərədir.

³⁷⁹ Tərcüməsi:

Suşa məmləkətinin banisi ki, əzəmət və cah-cəlalda
Onun taxtının qübbəsi ayın perdəsinə ta’nə vururdu,
Yə’ni fələk təmtəraqlı sərkərdə İbrahim xanın ki,
Qapısı dünyanın bütün xanlarının pənahı idi,
Bir parlaq gövhəri vardi.
Onun ay üzünüň şüası günəşin başına papaq idi.
O pak Gövhər məscid və mehrabın banisi oldu,
Yüksək behişt əhalisinin hamısı buna şahid oldu.

Dua əhlinin qələmi onun tarixini yazdı:
“Bad peyvəstə Gührə dər sədəfi-lütfullah”.
(Allahın Kərəm sədəfində Gövhər daimi olsun).

³⁸⁰ M: 1832.

³⁸¹ RA, səh.76.

³⁸² Tərcüməsi:

Ağa, böyük və yeganə Allah haqqı
Bu söz-söhbətdən əsla xəbərim yoxdur.
Çoxdandır ki, mən heç danışmırıam, amma
Zəmanə adamları mənim adımdan danışırlar,
Qartal bir qırqovulu çəngelinə alanda
Göydəki bütün sərçələr qışqırmağa başlarlar.

³⁸³ Tərcüməsi:

Ey Həsən, ey gözəl sima sahibi, ey gümüş bədənli,
Ey vəfa gülüstanının təzə gülü və yasəməni,
Ey kamal məktəbinin şahanə dəftərinin yazanı,
Ey söz nəzminin mə'nalı dürrərini aşkarca çıxaran,
Ey rəmzləri, sətirlərin sözlərini yazanda
Qələmi Xita müskünün üzərinə ənbər saçan,
Ey günəş, ey ay, ey təzə gül dəstəsi,
Ey ürəyin taqəti, bədən ruhunun munisi,
Şəksiz-şübhəsiz, sənin məskənin Şəki oldu,
Şəki şəhərində yerin, göyün ayı sənsən.
Ey sözləri gözəl danışıqlı tutiyə bənzəyən,
Sənin məktubunu bizi çatdı, çox şad olduq.
Nə rəvadır ki, bizim Yusifimiz mənim yanımdan uzaq olsun,
Mən də Yaqub kimi beytül-həzəndə* sakın olum?
Nə rəvadır ki, ürək fikir odundan kabab olsun,
Mən də Şuşada ağlayım, nalə eləyim?
Ey qədəminə dürülü göz yaşlarını səpilən
Və sənə bədəndə olan dünyyanın canı qurban olan,
Sənin zülfünün və qəminin sövdəsi başımızda olduğundan
Halımız səhər-axşam pərişandır.
Ya öldür, ya başımıza yolüstü bir kölgə sal,
Ya da mənə de ki, eşq avarəsinin aşiqiyəm,
Yə'ni sənin həsrətindəyəm, məhəbbət və nəvaziş istəyirəm –
Ki, ya sən mənə çatasan, ya mən sənə.

³⁸⁴ XIX əsr Azərbaycan şairi, Q.Zakirin dostu Baba bəy “Şakir” təxəllüsü ilə şeirlər yazmışdır. S.Mümtaz. Baba bəy Şakir, Bakı, 1927; FQ, səh.178-184.

* Beytül-həzən – hüzn evi. Dini əsatirə görə, Yaqub peyğəmbərin öz oğlu Yusifin həsrətilə bir guşəyə çəkilib yaşadığını ev

³⁸⁵ “Tarixim”i əbcədlə hesablaşdırıldıda H.1261-ci (M.1845) il alınır ki, bu da Baba bəy Şakirin vəfati tarixini göstərir.

F.Qasimzadə Şakirin təvəllüd tarixini təxminə olaraq 1869-cu il göstərir. *FQ, səh.181.*

Baba bəy Şakirin Qasım bəy Zakirlə ədəbi varislik əlaqəsi haqqında bax: *Əziz Məirəhmədov, Zakir və XIX əsr Azərbaycan satırası, "Azərbaycan" jurn. 1959, №5.*

³⁸⁶ S.Mümtaz göstərilən əsərində Baba bəy Şakirin altı mənzum əsərini toplayıb çap etdirmişdir.

³⁸⁷ M: 1766.

³⁸⁸ M: 1776.

³⁸⁹ M: 1834.

³⁹⁰ *Xeybər* – Ərəbistanda qala. Əli bu qalani fəth etmişdir.

³⁹¹ *Ceyhun* – Amu-Derya çayının keçmiş adı.

³⁹² *Lövlak[ə]...* – əgər sən olmasaydın... Dini əsatirə görə, Allah Məhəmmədə xitabla demişdir ki, əgər sən olmasaydın mən heç kimə bir şey yaratmadım, bütün aləmləri sənin xatırınə xəlq eləmişəm.

³⁹³ *Zülçinah* – İmam Hüseynin atının adı.

³⁹⁴ Qafiyəyə görə “xət” kəlməsi “xəd” kimi getmişdir.

³⁹⁵ Tərcüməsi: Bu dünyada axırıcı gündündür.

³⁹⁶ Tərcüməsi: Qalx, Allahın icazəsi ilə qiyamət vaxtı çatıb.

³⁹⁷ *Mərrix* – Mars planeti; *Ütarid* – Merkuri planeti; *Müştəri* – Jupiter planeti; *Zöhrə* – Venera planeti.

³⁹⁸ S.Mümtaz Ağabağır Səfərəli oğlunun XVIII əsr Şirvan şairi olduğunu müəyyənləşdirmiştir. *S.Mümtaz. Ağabağır Şirvani. Bakı, 1928.*

³⁹⁹ *Əsəd bəy Vəzirov* – XIX əsr Azərbaycan şairi.

⁴⁰⁰ “Təmyiz” vəznə görə “təmiz”.

⁴⁰¹ *RA, səh.58-59.*

⁴⁰² *Fir'on* – Qədim Misirdə hakimiyyət sürmüş şahların ləqəbi; *Haman* – Musa peyğəmbərin dövründə Misir Fir'onunun vəziri; *Zöhhak* – “Şahname”də zülmkar şah surəti; *Həccac* – *Həccac İbn Yusif əs-Sədəqi* (661-715) – çox zülmkar və qəddar Məkkə hakimi.

⁴⁰³ M: 1860-cı il.

⁴⁰⁴ Tərcüməsi:

Ey boynuəyi dəvə, bilirom nə etmək istəyirsən,

Halva yemək üçün boynunu uzadırsan.

Səhər duranda qulaq as, elə ki, ölü gördün, coş,

Halva yemək üçün xurcunu çıynınə al.

Allah adamlarının süfrəsi arxasında şeytanı fikrinə gətirmə,

Halva yemək xatırınə qab-qacağını doldur.

⁴⁰⁵ *Şeyxi* – Şeyx Əhməd Ehsayinin təsis etdiyi təriqət. Şeyxilər hədislərin həddən artıq çoxluğuna və sözsüz qəbuluna qarşı çıxır, onlara yeni şərhər verir, sufiliyi və vəhdəti-vücud tə'limini tənqid edirdilər. *İslam ensiklopediyası, çoxcildlik, 11-ci cild, İstanbul, 1970, səh.479-480.*

⁴⁰⁶ *Əliqulu* – Zakirin müasiri olmuş dindar Hacı Mirzə Əliqulu. Ərab dilində bir neçə dini kitabın müəllifidir; *Əbdürəhim* – Zakirin əleyhdarlarından olan bir axund.

⁴⁰⁷ *Adigözəl* – *Mirzə Adigözəl bəy Qarabağı* (1780-1848) – “Qarabağnamə” əsərinin müəllifi.

⁴⁰⁸ *İ.F.Kruzenşttern* – XIX əsrin ortalarında Qafqaz və Zaqqafqaziya Baş İşlər İdarəsinin rəisi.

⁴⁰⁹ M.F.Axundzadə bəhsində F.Köçərli bu şe'ri verməmişdir.

⁴¹⁰ *Mirzə Haqverdi Səfə* – XIX əsr Azərbaycan şairi.

⁴¹¹ *RA*, səh.59-60. Tərcüməsi:

Vəfali dostlara çoxlu salamım var,
Şə'ninə söylənmiş əcəb gözəl sözüm var.
Bu ərzimdən çəkinmərəm, göz yuması deyiləm,
Çünki sizin yanınızda tam şöhrətim var.
Hərçənd ki, fələyin bu cür dövr etməsindən mat və piyadayıq,
Atı oğru apardı, cilovu əlimdə qaldı.
Bizim Şuşada halalla haram arasında fərq yoxdur,
Əgər qəbul eləsən, yorğə bir Rəxşim var.
Mənim məqsədimin hamısı zarafatdır, sidq ürəkdən deyil,
“Yox” sözündən qorxmayın.
Ey Nəva, bil, əgər qazını razı salmasan,
Qiyamət gününə kimi səninlə daim mübahisəm var.

⁴¹² *RA*, səh.59-60. Tərcüməsi:

Məhərrəm ayı gəldi, ürəyim ahla doldu,
Ürəyimin tüstüsü göyleri, aym və gəneşin üzünü örtdü;
Bahar buludu kimi fələyi əhatə elədi,
Belə ki, mələk fələkdə keçməye yol tapmadı.
Cəbrayıl fələklərə gedib-gəlməkdən qaldı,
O, heyrat içinde dedi ki, “Allah, sənə pənah!”
Məgər nə oldu ki, sübh yaxasın açdı,
Gecə qara yas paltarı geydi?
Qeybdən səs gəldi ki, “ya Əmin,
Kərbəla səhrasında qətlgaha bir bax,
Bu gün Hüseyin ibn Mürtəzanın qətl günüdür,
Bu gün bütün peyğəmbərlərin matəm günüdür”.

⁴¹³ Kəndin adı Xındırıstan və Xinzırıstan kimi də yazılır.

⁴¹⁴ Q.Zakirin “ősərləri”nə (Bakı, 1964. Tərtib edəni: S.Rüstəmov, redaktoru: H.Arası) əsaslanaraq şairin əsərlərində getmiş səhvler düzəldilmişdir. Həmin nəşr M.F.Axundzadənin arxivində saxlanılan “Divan” (RƏF, arx.2, Q-2 (15)) əsasında hazırlanmışdır. Bu divan üzərində M.F.Axundzadə redaktə işi apararaq mətnə bir sıra düzəlişlər etmişdir ki, tərtib zamanı divanın düzəlişdən əvvəlki mətni əsas götürülmüşdür.

Gösterilən nəşrin müqəddiməsində tərtibçi “Литература азербайджанских та-
тап” əsərinə əsaslanaraq F.Köçərlinin Zakirin iki divanı olduğunu ancaq eşitdiyini, la-
kin onlardan heç birini görmədiyini yazar.

Əgər həmin əsəri yazanda F.Köçərli Zakirin əlyazma divanlarından heç biri ilə
tanış deyildisə, “Azərbaycan ədəbiyyatı” əsərini yazanda şairin M.F.Axundzadədəki
divanından istifadə etmişdir. F.Köçərli yazar “...çox arzu edirik o mərhumun dostu
Axundzadə Mirzə Fətəliyə yazdığı divani-əş’arı çap oluna idi, haman səbkü qayda
üzrə ki, şair onu tərtib qilibdir.

Məzkur divanda çox türfə qəzəllər və gözəl əsərlər vardır ki, cümləsini burada
dərc etməyə imkan yoxdur” HN, I cild, səh.395.

⁴¹⁵ Bu hadisələrin ətraflı təsvir və izahı üçün bax: Kamran Məmmədov. *Qasım bəy Zakir, Baki, 1957*, səh.23-35.

⁴¹⁶ Son tədqiqatlarda Konstantin Tarxan-Mouravov kimi verilir.

⁴¹⁷ M: 1855. Son tədqiqata görə, Zakir 1849-cu ildən təqib olunmağa başlamış və
1850-ci ildə Bakıya sürgün olunmuşdur. Kamran Məmmədov. Göst. əsəri, səh.33.

⁴¹⁸ TN-də (səh.34) Zakirin hicri 1271 (M.1855) ilə 65 yaşında, RA-da (səh.89)
1271-ci ildə vəfat etdiyi göstərilir.

⁴¹⁹ M: 1854.

⁴²⁰ Son tədqiqata görə, Qasım bəy Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmiş
və Mirzə Həsən qəbristanlığında dəfn olunmuşdur. S.Mümtaz Qasım bəy Zakir, Baki,
1925, səh.45; Kamran Məmmədov. Göst. əsəri, səh.45; FQ, səh.193.

⁴²¹ Tərcüməsi:

Bu çirkin əqlaq və hərəkətlər tūf!
Bu cür adət-ənənəyə, rəftara tūf!
Zülmkara böyüyə lə’nət olsun,
Cəfakar əmirə tūf!
Əgər Tərxanilər bu cărdürlərse,
O nacins və murdar nəslə tūf!
O böyük oğula “afərin olsun” ki, valideynlərinə
Xarvar-xarvar tüpürcek qazanar.
O naxəlefin zatına, övladına
Ağıllılar lə’nət oxuyar, huşlu-başlılar tūfürərlər.
Əgər düzünü desəm, ona eyib deyil,
Qarabağın arsız əhalisinə tūf!
Zahirə dost, batındə düşməndir,
Tanişa, dosta, bütün pisürekli'lərə, tūf!
Sözgəzdirəndən bu sırrı gizletmək lazımdır,
Qorxuram xəbər çatdırınsınlar, tūf!
O adam ki, əl yerə qoydu.
Ondan bu cür fitnələr baş verər.

⁴²² Beyt böyük fars şairi Əbülfəsəd Firdovsinin “Şahnamə” əsərinin Sultan
Mahmud Qəznəviyə heç hissəsindəndir.

Tərcüməsi:

Şair inciyib həcv deyərsə,
O həcv qiyamətə kimi qalar.

⁴²³ *Ismayıł bəy Qutqaşınlı* (1806-1869) – Azərbaycan yazıçısı və hərbi xadimi.

⁴²⁴ *Mixail Petroviç Kolyubakin* (1811-1868) – 28 il Qafqazın müxtəlif yerlərində xidmət etmiş, Bakıda, Şamaxıda və Kutaisidə general-qubernator olmuşdur.

⁴²⁵ *Rəhim bəy Uğurlubəyov* – Mehdiqulu xanın naiblərindən biri. Tiflisdə mayor rütbəsində canişin idarəsində işləmişdir.

⁴²⁶ *Baharlı Mirzə İsmayıł* – Qarabağ atlı dəstəsinin döyüşcüsü. Zakirlə birlikdə Çar hərbi ekspedisiyasında iştirak etmişdir.

⁴²⁷ *Molla Səfi* – şair təbiətli məzəli bir adam olmuşdur. Bəy Baba – şairə Fatma xanım Kəminənin atası, “Fəna” təxəllüsü ilə şeirlər yazmışdır.

⁴²⁸ *İbn Ziyad [Übeydullah]* – ərəb qoşun sərkərdələrindən biri. Kərbəlada Hüseynlə vuruşmuş və onu məğlub etmişdir.

⁴²⁹ *Xandəmirov* – Şuşanın komendantı olmuşdur.

⁴³⁰ *K.D.Uşinski* (1824-1870) – böyük rus pedaqoqu, rus pedaqogika elminin banisi.

⁴³¹ “Avlabar” deyilən yer nəzərdə tutulur.

⁴³² *Kavus, Söhrab, Fəramərz* – “Şahname” qəhrəmanları. *Dəqyanus* – əsatirə görə eradan əvvəl yaşamış zalim yunan hökməti.

⁴³³ Beylər və ağaların hüquqları haqqında I Nikolayın fərmanı 1846-cı il dekabrın 6-da verilmişdir. 1847-ci il aprelin 20-də və dekabrın 28-də “Kəndli əsasnamələri” adlanan sənədlər nəşr olunmuşdur. Bir az aşağıda F.Köçərli “Təzə bir zakon” dedikdə “Kəndli əsasnamələri”ni nəzərdə tutur. İster 1846-cı il fərmani, isterse də 1847-ci il “Kəndli əsasnamələri” feodal sinfinin mə’nafeyini güdürdü. *AT, II cild, sah.98-100*.

⁴³⁴ Qasim bəy Zakir 73 yaşında vəfat etmişdir.

⁴³⁵ *Xosrov Pərviz, Fərhad, Sapur* – Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanları.

⁴³⁶ *Əli-allahilər* (əlavilər) – İbn Hüseyrin təsis etdiyi təriqət. Əsas ideologiyası Əlini Məhəmməd peyğəmbərdən üstün hesab edərək, onu Allah kimi tanımaqdır. *Y.A.Belyayev. Müsəlman təriqətləri, Bakı, 1958, sah.85-88*.

⁴³⁷ Yetər – Cəfərqli xanın arvadı.

⁴³⁸ *Abdulla paşa* – Abdulla İbn Canı.

⁴³⁹ *Hidayət* – Cəfərqli xanın Yetərdən olan oğlu.

⁴⁴⁰ *Miklaçevski* [*Aleksandr Mixayloviç Miklaçevski*] (1790-1831) – 1829-cu il martın 17-də 42-ci Yeqor polkuna komandir tə'yin olunmuşdur. Rusiya – Türkiyə mühəribəsindən sonra həmin polk Şuşaya gəlmış və həmişəlik burada yerləşmişdir. 1830-cu ildə Car-Balakəndə ləzgilərin üsyənini yatırmaq üçün göndərilən hissələrə komandanlıq etmiş, 1831-ci ildə Teymurxanşurunun yaxınlığında Çumkeskənddə ölürlülmüş və Şuşada basdırılmışdır.

⁴⁴¹ *Bağır oğlu Məmməd, Məşədi Hacı, Əliqulu, Müqim* – tibbi təhsilləri olmayan ara həkimləri.

⁴⁴² *Ərəstu* [*Aristotel*] (e.ə. 384-322) – böyük yunan alimi və filosofu; *Bokrat* [*Hippokrat*] (e.ə. 460-377) – məşhur yunan həkimi. Şərq poeziyasında Loğman adı ilə məşhurdur.

⁴⁴³ “*Töhfə*” – Tünkabunlu (İranda kənd adı) Məhəmməd Mö’min Hüseyni tərəfindən yazılmış tibb kitabı.

⁴⁴⁴ “*Qarabadin*” – həkim Şəfainin əczəçiliğə dair kitabı.

⁴⁴⁵ Bu fikrin doğruluğunu sübut edən bir fakt hələ əldə edilməmişdir.

⁴⁴⁶ *MƏDAD*, səh.65.

⁴⁴⁷ Son tədqiqatda Şəki xan sarayının tikilmə tarixi 1762-ci ildir. *AT, I cild*. səh.414.

⁴⁴⁸ *Baron Rozen Qriqori Vladimiroviç (1781-1841)* – general-adyutant, 1831-1837-ci illərdə Qafqazın baş hakimi.

⁴⁴⁹ *Voronsov Mixail Semyonoviç (1782-1856)* – 1844-1853-cü illərdə Qafqaz ordusunun baş komandani və Qafqaz canisi.

⁴⁵⁰ M.F.Axundzade Tiflis rus teatrında 1852-1853-cü illərdə “Xırsı-Quldurbasan” və “Vəziri-xani-Lənkəran” pyesləri tamaşaşa qoyulmuşdur.

⁴⁵¹ M.F.Axundzadə sağlığında onun komediyaları haqqında Berlin jurnallarında iki məqala dərc edilmişdir. Birinci məqalə alman jurnalı “Magazin für die Literatur des Auslandes” in 14 avqust 1852-ci il, 98-ci nömrəsində “tatar komediyaları” başlığı altında, ikinci məqalə isə Müsyö Jordan və dərviş Məsteli şah komediyasının rus dilindən alman dilinə tərcüməsi ilə birlikdə “Arshiv für wissenschaftliche Kinde von Rusland” jurnalının 1852-ci il 11-ci nömrəsində dərc olunmuşdur. Hər iki məqalə və göstərilən komediyanın alman dilinə tərcüməsi imzsız çap edilmişdir. Həmin məqalələrin tərcüməsi “M.F.Axundzadə (Məqalələr məcmuəsi, Bakı, 1962)” kitabına ixtisarla daxil edilmişdir.

⁴⁵² *Mikhail Nikolayevič* – çar II Aleksandrın kiçik qardaşı, 1862-1882-ci illərdə Qafqaz canisi.

⁴⁵³ *Fuad paşa* – Türkiyənin dövlət xadimi. M.F.Axundzadənin əlifba layihəsi Türkiyədə müzakirə olunarkən əvvəlcə bu islahatı təqdir etmiş, baş nazir olduqdan sonra isə Axundzadəyə kömək etməkdən boyun qaçırmışdır.

⁴⁵⁴ “*Aldanmış kəvakib*”i ilk dəfə M.F.Axundzadə özü rus dilinə tərcümə edib “*Кавказ*” qəzetində (1864-cü il, №№25, 27, 30, 31) “*Обманутые планеты*” adı ilə nəşr etdirmiştir.

⁴⁵⁵ *Mirzə Hüseyin xan* – XIX əsrin 30-cu illərində İranın Tiflisdeki baş konsulu, sonralar Fransada İran sefərətxanasının işçisi.

⁴⁵⁶ *Əli Süavi (1838-1878)* – XIX əsrin ikinci yarısında Türkiyədə qüvvətlənən Tənzimat hərəkatının fəal iştirakçılarından biri. Ərəb əlifbasının islahı tərəfdarlarından olmuş və yeni əlifba layihəsi düzəltmişdi. M.F.Axundzadə bu layihəni bəyənmiş və tənqid etmişdir. *M.F.Axundzadə. Əsərləri, üç cildlə, III cild, Bakı, 1955, səh.54-56.*

⁴⁵⁷ “*Kəşkül*” qəzetində M.F.Axundzadənin tərcüməyi-halı ixtisarla verilmişdir.

⁴⁵⁸ *Görkəmli ədəbiyyatşunas Ə.Ə.Səidzadə (1899-1970)* – Mipzə Şəfi Vazehin tədqiqatçısı. Nəşr etdirdiyi əsərlərində (Mirzə Şəfi Vazeh, Bakı, 1929; Mırza Şəfi Vazeh və ya Bədənşətəd, Bakı, 1940; Mırza Şəfi Vazeh, Bakı, 1969) şairin nəslən gəncəli olduğunu elmi dəilliərlə sübuta yetirmiştir. Onun tədqiqatına görə, Mirzə Şəfi 1794-cü ildə Gəncədə anadan olmuş, 1852-ci ildə Tiflisdə vəfat etmişdir.

⁴⁵⁹ *Şeyx Cəmaləddin Əfşani (1839-1897)* – yazıçı və jurnalist, panislamist içti-mai-dini və mə'dəni hərəkatın başçılarından biri; Mirzə Mülküm xan (1833-1908)

– mütərəqqi İran publisist və ictimai xadimi, “Qanun” adlı qəzeti naşiri və redaktoru. M.F.Axundzadədə dost olub onun tə’siri ilə əsərlər yazmışdır.

⁴⁶⁰ 1922-ci ilə qədər Mirzə Şəfinin əsərləri Almaniyada “Die Lider des Mirza Schaffi” (“Mirzə Şəfinin nəğmələri”) adı altında 169 dəfə dərc olunmuşdur. A.A.Сеидзаде. Мирза Шафи Вазех, Баку, 1969, səh.79.

⁴⁶¹ F.Köçərlinin M.Ş.Vazeh haqqında bir-birinə zidd fikirlər söyləməsi onun şairi yaxşı tanımamasından, derindən öyrənməməsindən irəli gelir. Uzun müddət alman şairi və mütərcimi F.Bodenstedt (1819-1892) Mirzə Şəfinin əsərlərini alman dilinə tərcümə edib əvvəlcə onun, sonralar isə özünün adı ilə çap etdirmişdir. Son 50 ildə alimlər M.Şəfini dərindən öyrənərək onun haqqında qiymətli əsərlər yazılmışlar. F.Bodenstedt isə plaqiatorluqda təqsirləndirilmişdir. Alman alimi (?) Leon Nebentsal (“Sevməyə daha çox əsas var” məqaləsində “Azərbaycan” jurn., 1971, №8) Mirzə Şəfi və Bodenştət məsələsinə obyektiv mövqedən yanaşaraq alman şairi və tərcüməçisinin xidmətini və səhvərini düzgün şərh etməyə çalışmışdır. Onun fikrincə Bodenstedt “Mirzə Şəfinin şöhrətini yalnız oğurlamamışdır, həm də Azərbaycan şairinin dünya şöhrəti qazanmasına yardım etmişdir”. Bu fikirdə, əlbəttə, müəyyən bir həqiqət vardır.

⁴⁶² Son tədqiqatda: 1878-ci il fevralın 26-da. *FQ*, səh.106.

⁴⁶³ Elmi əsası olmayan iddiadır.

⁴⁶⁴ “Кавказ” – 1846-1916-cı illərdə Tiflisdə nəşr olunmuş ədəbi, elmi, siyasi-ictimai qəzet.

⁴⁶⁵ “Мир Ислама” jurnalının 1913-cü il, II cild, VIII buraxılışında “Т” imzası ilə çap olunmuş “Попытки Закавказских мусульман реформировать свою азбуку” adlı məqalədən aydın olur ki, F.Köçərlinin həmin mövzuda çap olunmamış ikinci bir məqaləsi də olmuşdur.

⁴⁶⁶ Tərcüməsi: Əgər islam xalqlarının əlifbası sillabi deyil, alfabit olsayıdı, yazmaq da soldan olsayıdı, sivilizasiya ələmində, yəni tərəqqi və mədəniyyət ələmində islam xalqları, şübhəsiz, Avropa xalqlarından irəlidə olardılar. Çünkü sivilizasiya toxumu ilk əvvəl islam xalqlarının torpaqlarında göyərməyə başlamışdır. Amma islam xalqlarının sillabi əlifbasının çətinliyi üzündən elm və maarif bu xalqların bütün təbəqələri arasında yayılmamış və sivilizasiya toxumu islam xalqlarının torpaqlarında çürüyüb zay olmuş, Avropada isə oranın xalqlarının alfabit əlifbalarının asanlığı üzündən göyərmüşdür.

Min təəssüf ki, islam xalqlarının başçıları öz əlifbalarının dəyişdirilməsinin vəcibliyini dərk etmirlər və günəşdən aydın olan bu mətləbi başa düşmürələr. Yeniliklər haqqında, yeni yolların tə’miri haqqında, buxarla işləyən gəmilər, telegraf telləri çəkmək, yeni hərbi silahlar hazırlamaq və digər bu kimi şəyər ki, əlifbanın dəyişilməsinə nisbətən ikinci dərəcəli işlər hesab olunurlar, onlara meyl edib rəğbet bəsləyirlər. İnsanın belə bir xalqın içərisində yoxluq dünyasından varlıq dünyasına qədəm qoyması, haqqı başa düşdüyü halda öz nadan millətini başa sala bilməyərək kədər və həsrətlə dünyadan getməsi böyük bədbəxtlikdir. İmza: Mirzə Fətəli Axundzadə.

⁴⁶⁷ “Şahname”nın yazılılığı əruz vəzninin mütəqarib bəhri (fəulun, fəulun, fəulun, fəul) nəzərdə tutulur.

⁴⁶⁸ Tərcüməsi: “Qafqaz canişininin mütərcimi Kolonel Mırzə Fətəli Axundzadənin 1824-cü ildə öz vəsf-i-halına dair dediyi mənzumədir:

Bu daimi olmayan dünyada
Mənim ömrüm kədər və həsrətlə başa çatdı.
Vətən sevgisi üzündən
Çox tədbirlərə əl atdım.
Amma sə'yim bir nəticə vermədi,
Bu əsrədə bir ürək sahibi görmədim.
Türklərin və İran torpağının böyükərəminin
Hamısı Çin xalqı kimi yatmışdır.
Cavanlığım getdi, qüvvət zəiflədi,
Zövqlü, coşqun həvəsli bir cavan görmədim.
Dəniz yolu ilə Ruma səfər elədim,
Yeni əlifbanı o ölkədə
Bütün dövlət başçılarına göstərdim,
Fikrim çox bişmiş idi, ciy deyildi.
Bir-bir “Yüz afərin!” dedilər.
Dünya gözümüzə behiştə döndü.
Mənim rütbəmə daha da ucaltdılar,
Şaha layiq hədiyyələrlə əzizlədirər.
Birdən bir sarı üzlü kişiciyəz*
Mənim arzu piyaləmə zəhər qatışdırı.
Onun vəzirlərin yanına yolu vardı,
Məni dinin və dövlətin düşməni qələmə verdi.
O natəmiz kişi kimə rast gəldi,
Məni töhmətlə yad edirdi.
O, türkləri qorxuya saldı,
Şura və dövlət başçılarını qorxutdu.
On illik zəhmətim onun sayesində heç oldu,
Yerdən naləmi göy eşitdi.
“Pak Allah mənim fəryadıma çatsın,
Qiyamətdə ondan mənim qisasımı alısn”**.
Eşitdim ki, atası uşaqlıqda
Qəzvində tüksüz adamlardan biri olmuşdur.
Çarəsiz Rum torpağından qayıtdım,
Orada qalmaq mənim üçün uğursuz idi.
Bu səmərəsiz gediş-geliş haqqında
Tehranə xəbər göndərdim.
Elmlər nazirinin adına ənbərdən
Ürəkaçan bir məktub yazdım.
Yeni əlifbanı ona nişan verdim,
Onun üçün behiştə yeni bir qapı açdım.
Bilmirəm onun himməti alçaq idi,

* Mirzə Hüseyn xana işaretidir

** Bu iki fərd Firdovsi Tusidən götürülmüşdür – Mirzə Fətəli

Yoxsa gecə-gündüz sərxoş olduğuna görə,
Nazir mənən cavab vermədi,
Arzumu həyata keçirməkdə əlimdən tutmadı.
başqa bir nazir də ağızını açıb
Bu məsələ haqqında öz rə'yini bildirmişdi –
Ki, biz İran xalqı kiçikdən-böyüyə qəder,
Atəşpərəstdən xristiana qədər, farsdan türkə qədər
Hamımız zirəkik və mə'rifət sahibləriyik,
Zəkavət üzündən həmişə fikirdəyik.
Yazının çətinliyindən qorxumuz yoxdur.
Çuxurdan çıxmaq üçün kora bələdçi lazımdır.
Heç kəsdən yeni yazı qəbul etmərik,
Bizə öz yazımız, öz fikrimiz kifayətdir.
Sonra bu fikri ilə lovğalanıb
Əli ilə saqqalını tumarladı.
O məclisdə sıra ilə oturanların hamısı
Ona dedi: “Əhsən sənə, ey rə'y deyən!
Doğru sözünə min afərin!
Hikmətdə heç kəs sənə bərabər ola bilməz,
Qəlbin işıqlıdır, sözün sağlam,
Ərəstu sənin dediyini rədd etmək üçün cavab tapmaz”.
Təəssüf ki, fərasətlə və huşlu şahənşah
Nadanların işindən sakit olur.
Təəssüf ki, ədalətli hakim
Bu əlibanı başdan-başa görmədi.
Təəssüf ki, onun parlaq dövründə
Abırı bir vəzir görmədim.
Hamısı tamahkar, hünərsiz, ağılsızdır.
Onların adını kim yaxşılığa çəkər?!

Hərçənd ki, onun dövrünün başlangıcında Şərqdə
İldirim kimi bir vəzir parlادی،
Ancaq o, ruslar ölkəsində vəzirlilik edən
Boris kimi bir vəzir idi.
Bütün işləri şahın xəbəri olmadan gördüyü üçün
Ömrü Boris kimi zay oldu.
Həmən rəmzi bu padşah anlarsa,
Onun ömrü güneş və ay kimi olar –
Ki, dövlət millətin pərəstəsi olmalıdır,
Nəinki millət dövlətin.
Ey Keyqubadın taxtında əyləşən,
Onun üzərində şahlığın daimi olsun!
Eşidinm ki, rus ölkəsində
Himmətlə, namusla, qeyrətlə
Aleksandr rus milletinə nə yaxşılıq etdi,
Ad çıxarmaqda dünyada yeganə oldu?

Eşitdinmi ki, Palmerston
Britaniyalar üçün nələr etdi?
Vilhelm haqqında, o ağıllı, elm sahibi olan kral
haqqında eşitmisənmi?
Zəhmət və çalışmaqda bir an belə rahatlanmır.
Ona görə də mülkü behişt kimidir.
Bismark haqqında eşitdinmi –
Ki, başını göyələrə yüksəldi?
Onun fikrindən nə kimi tədbirlər baş verdi?
Vətəni uğrunda mübahisə etdi.
Eşitdinmi ki, inişil Haribaldi
Öz ayuzlü arvadı ilə
Nə kimi cəsarətli müharibələr etdi,
Vətənini yadlardan təmizlətdi?
Döyüslə məşğul olduğu hər yerdə
Ona arvadı arxa oldu.
Sən Linkolnun
Canını millətə necə qurban verdiyini eşitdinmi?
T'yeri eşidibsonmi ki, indi
Onun səksən yaşı var?
Vətəni üçün həmişə kədərlidir,
O, pul və rahatlıq qayğısında deyildi.
Ey padşah, nazirlərin nə etmişlər?
Onların işinə özün vaqif ol!
Nazirlərin nöqsansız bir iş görməmişlər.
Onlar gah qarınlarının, gah da kisələrininin
dərdindədirlər.
Deməli onlar bir arpaya dəyməzlər.
Ey şahlar şahı, onları qapından qov!
Elmlı, düşüncəli nazirlər axtar,
Nəcabəti burax, bacarıq axtar –
Ki, məmləkət yeni bəzəklə
İstədiyin qədər bəzənsin.
Yeni əlibanı işə salsınlar,
Xoşbəxtlik ağacını bara gətirsinlər.
Əziz dostum Ruhülgüsə xıtab!
Çox şikayət elədim, söz uzandi,
Mən bu dünyadan köçürəm, bir daha səni görməyəcəyəm.
Bu işi, bu əzab-əziyyəti başa çatdırmağı
Sənin öhdənə qoydum.

⁴⁶⁹ Sultan Mahmud Qəznəvi – İranda qəznəvilər sülaləsinin əsasını qoymuş Nasi-rəddin Səbüktəkinin oğlu. 997-ci ildə taxta əyləşmiş və uzun müharibələrdən sonra Əfşanistani, İranın şimal və orta ərazisini, şimalı-qərbi Hindistani işgal edərək böyük bir dövlət yaratmışdı.

⁴⁷⁰ *İsmayıl bəy Qasprinski* (1851-1914) – tatar jurnalisti və yazarı, “Tərcüman” qəzetiinin redaktoru və naşiri.

⁴⁷¹ “*Tərcüman*” – 1883-1916-cı illərdə Baxçasarayda tatar və rus dillərində nəşr olunmuşdur.

⁴⁷² *Nikolay Vasilyeviç Qoqol* (1809-1852) – böyük rus yazarı.

⁴⁷³ *Jan Batist Molyer* (1622-1673) – böyük fransız dramaturqu və yazarı.

⁴⁷⁴ *Nəcəf bəy Vəzirov* (1854-1926) – məşhur Azərbaycan yazarı.

⁴⁷⁵ *Əbdürrəhim bəy Haqverdiyev* (1870-1933) – məşhur Azərbaycan yazarı.

⁴⁷⁶ *Nəriman Nərimanov* (1870-1925) – böyük Azərbaycan yazarı, dramaturqu, partiya və dövlət xadimi.

⁴⁷⁷ *Cəlil Məmmədquluzadə* (1866-1936) – böyük Azərbaycan yazarı, dramaturqu və jurnalisti, məşhur “Molla Nəsreddin” jurnalının (1906-1931) naşiri və redaktoru.

⁴⁷⁸ Sitat M.F.Axundzadənin 1859-cu ildə Tiflisdə nəşr olunmuş “Təmsilat” ma yazdığı müqəddimədən götürülərək müəyyən dəyişikliklərlə verilmişdir. *Təmsilat*, səh.1-4.

⁴⁷⁹ Ə.Haqverdiyev “Xəyalat” əsərini M.F.Axundzadənin 100 illik yubileyi münasibətiyle yazmışdır. Pyes 1911-ci ilin dekabrında Bakıda M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş təntənəli gecədə tamaşaşa qoyulmuşdur.

⁴⁸⁰ M.F.Axundzadə üçüncü dram əsəri olan “Sərgüzəsti-vəziri-xani-Sərab”ın adı bütün əlyazmalarında və ədibin 1859-cu ildə çıxan “Təmsilat”ında bu şəkildədir. Lakin sonralar Mirzə Məhəmməd Cəfər xan Qaracadağı onun əsərlərini farscaya tərcümə edərkən (1871-1874) Axundzadə ondan xahiş etmişdir ki, “Sərab”ı “Lənkəran” ilə əvəz etsin. Cünki bu əsərdəki hadisə dəniz kənarında baş verdiyi halda Sərab dəniz kənarından xeyli uzaqdır. Bundan sonra həmin əsər rus, fars və Avropa dillərində “Lənkəran xanının vəziri” adı il çap olunmuşdur. *FQ*, səh.286.

⁴⁸¹ M: 1851.

⁴⁸² M: 1852.

⁴⁸³ Həmin əsəri M.F.Axundzadə 1851-ci ildə deyil, 1853-cü ildə yazılmışdır.

⁴⁸⁴ M: 1853.

⁴⁸⁵ M: 1856.

⁴⁸⁶ Mirzə Məhəmməd Cəfər M.F.Axundzadənin komediyalarını müəllifin müqəd-diməsi ilə birlikdə və “Aldanmış kəvəkib” əsərini 1871-1874-cü illərdə tərcümə edib 1874-cü ildə litoqrafiya üsulu ilə “Təmsilati-Mirzə Fətəli Axundzadə” adı ilə çap etdirmişdir. *Həmid Məmmədzadə. Mirzə Fətəli axundzadə və Şərq*, Bakı, 1971, səh.208-218.

⁴⁸⁷ Qərbi Avropa şərqsünaslarından M.Haqqar və Q.Stranjin fars dilindən tərcüməsi Mirzə Məhəmməd Cəfərin mətni ilə bərabər çap edilmişdir.

⁴⁸⁸ *Barbey de Meynar* – XIX əsr fransız şərqsünası. Azərbaycan ədəbiyyatı haqqında çoxlu məqaləsi vardır.

⁴⁸⁹ “*Jurnal Aziatik*” – 1832-ci ildən Parisdə çap olunan jurnal M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” əsəri jurnalın VIII seriya, VII cild, yanvar nömrəsində nəşr olunmuşdur.

⁴⁹⁰ Alfons Silye adları çəkilən komediyaları fransız dilinə tərcümə edərək böyük bir müqəddimə ilə 1888-ci ildə “Doux comedies turques de Mirza Feth-Ali Akhounzadə” (“Mirzə Fətəli Axundzadənin iki türk komediyası”) adı altında Parisdə çap etdirmişdir.

⁴⁹¹ Vyana Şərq dilləri akademiyasının professoru, doktor Adolf Vurmund həmin komediyanı fransızcadan almancaya çevirib çap etdirmişdir.

⁴⁹² Nikolay İvanoviç Qulak (1822-1899) – Ukrayna ədəbiyyatşünası. Füzulinin “Leyli və Məcnun” əsərini ilk dəfə rus dilinə çevirmiş, lakin bu tərcümənin yalnız 32 bəytini “Kəşkül” qəzetiində (11, 14 sentyabr 1887, №54-55) çap etdirə bilmüşdir. A.A. Cəvidzadə. *İz istorii izuchenija nasledija Fizuly v russkom vostokovedenii, Füzulinin 400 illiyi (Azərbaycan SSR EA Xəbərləri” jurnalının xüsusi nömrəsi), Bakı, 1958, səh.160-163.*

⁴⁹³ M.F.Axundzadə “Aldanmış kəvəkib” povestinin süjetinin qismən Əsgəndər bəy Münsinin I Şah Abbasın tarixinə aid “Tarixi-aləmarayı-Abbası” əsərindən götürmüsdür. *FQ, səh.313; AƏT, II cild, səh.246.*

⁴⁹⁴ Tərcüməsi:

Bir ailəyə ki, sən məhrəm olasan,
Vay o ailə üzvlərinin mə’nəviyatına.

⁴⁹⁵ M: 1855.

⁴⁹⁶ Rzaqulu xan Hidayət (1810-1871) – görkəmlı İran tarixçisi, filoloqu və dövlət xadimi, “İctimai tarix” adlı tarixi əsərinin, “Riyazül-arifin”, “Məcməül-füsəha” təzki-relerininin və “Fərhəngi-əncümənarayı-arifi” adlı izahlı lügətin müəllifi.

⁴⁹⁷ Sürüş Mirzə Məmməmdəli – XIX əsr İran şairi. M.F.Axundzadə 1868-ci ildə yazdığı bir məqaləsində (məqalənin əlyazması M.F.Axundzadənin arxivindədir, RƏF, arxiv 2, inv. №87. Yazıçının əsərlərinə “Kritika” başlığı altında salınır) onun “Millət” qəzetiində çıxmış qəsidiəsini və başqa şeirlərini ciddi tənqid etmişdir. *Həmid Məmmədzadə. Göst. əsəri, səh.222-224.*

⁴⁹⁸ Bu yubiley haqqında ətraflı bax: Nadir Məmmədov. *Azərbaycanda ilk ədəbi yubiley, “Azərbaycan” jurn, 1969, №5.*

⁴⁹⁹ Musa Bigiyev (1875-?) – tatar jurnalisti və ictimai xadimi, “Ülfət”, “Vəqt” və “Əlminbər” kimi mətbuat orqanlarında öz yazıları ilə iştirak etmişdir.

Musa Bigiyevin yaradıcılığının istər ideya-məzmununu, istərsə sən’ətkarlıq sə-viyyəisni nəzərə alaraq F.Köçərlinin bu müqayisəsini müvəffəqiyyətli hesab etmək olmaz.

⁵⁰⁰ M.F.Axundzadənin vəfatı və dəfnini görkəmlı Azərbaycan jurnalisti, alimi və ictimai xadimi M.Şahtaxtinski (1848-1931) “Yeni əlifba hərkətətinin atası” məqalə-sində (“Qızıl Şərq” jurn., 1923, №4-5) ətraflı işıqlandırılmışdır. *Kəmalə Zeynalova, M.Şahtaxtinski M.F.Axundzadə haqqında, “Bakı” qəzeti, 15 avqust, 1969, №190.*

⁵⁰¹ M: 1907.

⁵⁰² RA, səh.3-4.

⁵⁰³ Yan Qus (1369-1415) – böyük çex vətənpərvəri, XV əsrin I yarısında çex milli-azadlıq hərəkatının ilhamçısı.

⁵⁰⁴ Martin Lüter (1483-1546) – Almaniyada dini-feodal istibdadı əleyhinə hərə-katın görkəmlı xadimi, protestantizmin banisi.

⁵⁰⁵ Abbas ağa Qaibzadə Nazir – XIX əsrin sonu XX əsrin əvvəllerində yaşamış Azərbaycan şairi.

⁵⁰⁶ İNİ: Bu mənzumati yubiley günü, dekabrın 22-də 1911-ci sənədə gürcü teatrında Tiflisdə Firdun Köçərli Mirzə Fətəlinin təsvirinə xitabən oxudu və bununla mərasimi-yövmi-alı başlandı.

⁵⁰⁷ Abbas ağa Nazir. Əş'ar (əlyazması), RƏF, B-6408. inv. 3129, vərəq 38-39.

⁵⁰⁸ Fə sübhanəl-ləzi əsra... – tə'riflər olsun o kəsə ki, apardı. Qur'anda “Bəni-İsrail” surəsinin başlangıç kəlmələridir. “Fə” önqoşmasını şair artırmışdır.

⁵⁰⁹ QM, səh.512.

⁵¹⁰ QM, səh.512.

⁵¹¹ ...[fə] iza caə əcəlühüm... – ...onda ki, onların vaxtı çatdı (gəldi) ... Qur'anda “Ə'rəf” surəsində 32-ci ayənin bir hissəsidir. Ayənin tam mə'nası belədir: hər tayfa-nın bir vaxtı (əcəli) var, ele ki, onların vaxtı çatdı, nə bir saat tez, nə bir saat gec olar.

⁵¹² Həmin şeir həqiqətən Qasım bəy Zakirin olub, onun əsərlərinə daxildir. ZƏ, səh.261-263.

H. Qayıbov onu Molla Qasım Zakirə aid etmişdir.

⁵¹³ M: 1820.

⁵¹⁴ M: 1857.

⁵¹⁵ Vəlleyl[i] iza yəğşa... – and olsun o gecəyə ki, günəş onu örtər... Qur'anda “Vəlleyl” surəsinin başlangıç kəlmələridir.

⁵¹⁶ Ələm nəşrəh... – Məgər şərh etməmişik?.. Qur'anda “İnşirah” surəsinin başlangıç kəlmələridir.

⁵¹⁷ Bürəq – dini rəvayətə görə, Məhəmmədin meraca gedərkən mindiyi atın adı.

⁵¹⁸ Fəkənə qabə qovseyni ov ədna – iki kaman qədər, ya daha da az məsafədə oldu. Qur'anın “Nəcm” surəsindən ayə.

⁵¹⁹ “Yasin” – Qur'anda 36-ci surənin, “Taha” – 20-ci surənin adı.

⁵²⁰ Son tədqiqata görə, Nəbatinin təvəllüd tarixi təxminən 1812-ci ildir. FQ, səh.358.

⁵²¹ ND, səh.34.

⁵²² Son tədqiqatda Nəbatinin vəfatı tarixi 1873-cü ildir. FQ, səh.360.

⁵²³ ND, səh.78.

⁵²⁴ ND, səh.58. Divanda bu şeir aşağıdakı şəkildə verildiyi üçün F.Köçərli onu yazılış şəklinə görə “şə’ri-müstəzad” adlandırmışdır:

Dövri-çərxəndən olmuşam əlil, dizdə taqətim, gözdə nur yox,

Bir nəzər eyə, şəhi-“lafəta”, bu Nəbatiyi-binəvayə bax!

Divanda və şairin “Əsərləri”ndə (Bakı, 1968) bu şeir çarşalar sırasına daxil edilmişdir.

⁵²⁵ ND, səh.50.

⁵²⁶ ND, səh.54.

⁵²⁷ ND, səh.55.

⁵²⁸ Son tədqiqatda göstərilir ki, Nəbati “Möhtərəmoğlu” ləqəbile şeir yazmamış, atası həmin ləqəble tanınmış ruhani olduğu üçün şair bə'zi əsərlərində özünə belə müraciət etmişdir. FQ, səh.358.

⁵²⁹ ND, səh.139.

⁵³⁰ ND, səh.4-5. Tərcüməsi:

Dünya binasının yaranması Əlinin adındandır.

Peyğəmbərin dini qanunları Əlinin qılıncının gücündəndir.

Dünya meyxanası onun varlığından mövcuddur.
Meyin üzünü suyu (abrusu) Əlinin qızılğıl rəngli
piyaləsinin şorabındandır.
Bu naxış nə zinət misilsiz bir sən' etkarındır,
Yoxsa Leyli və Məcnunun eşq dəftəridir?!
Onun hər vərəqi behişt bağından gözəldir,
Onun hər nöqtəsi gizlində saxlanılmış incinin
sandıqçasındandır.

Zəmanənin seyrindən və fələyin dövründən
Mənim divanım sıradan çıxar,
Leylinin zülfünün əzabından şiddətli,
Məcnunun halının sözündən dağınıq.
Bu damcı nəqqas Maninin qələmindəndir,
Yoxsa avara aşiqin müşkünün parçasıdır?!
Nəbatinin gövhər saçan təb'inə əhsən –
Ki, o, cəməşə bütünüñ üzündən ürəyaçandır.

⁵³¹ ND, səh.11. Tərcüməsi:

Ey şah, ey şəhriyar, mən binəvanı
Nurlu günəş kimi lütfünlə bəzə.
Ey Cəm saqısı, şad və sevincək olasan,
Sənə fəda olum, gəl, şərab gətir.
Gül kimi şərab ver, bülbü'l kimi oxu –
Ki, kamın hasil oldu, arzuna çatdım.
“Əli” çağır, “Əli” çağır, “Əli” axtar, “Əli” axtar,
“Hu-hu”ya çatanda bu addan keç.
Nəbatı, “Əli” çağır ki, nicat tapasan,
Nə qədər ki, həyatdanın onun adını əzbər oxu.

⁵³² Əsədullah Əbutalib Əliyyül-Mürtəza – Əlinin ləqəbi.

⁵³³ Divanda bu beyt üzərində (divanın öz katibi tərəfindən) düzəliş edilmişdir və bu, ehtimal ki, F.Köçərlinin nəzərindən qəçmişdir:

“Sövti’ Davudi” eylədim zahir,
“Ləhni-İdrisi” eyleyim inşa.
Gəh “mübərqə”, gəhi “Nişaburi”
Gəh “Hüseyni”, gəhi “Zəminxara”.

⁵³⁴ “Şur”, “Şəhnaz”, “Sövti’-Davudi”, “Hüseyni”, “Zəminxara”, “Nəva”, “Ra-ki-novruzi” – Şərq musiqisində müğam adları.

⁵³⁵ ND, səh.12-14.

⁵³⁶ Tərcüməsi:

Ey aşıqlar sizə qurban olum,
Siz toplaşış durmusunuz, onlar isə öz əhdlərinə vəfa edirlər.

⁵³⁷ ND, səh.21-22.

⁵³⁸ ND, səh.14.

⁵³⁹ ND, səh.27-28.

⁵⁴⁰ Tərcüməsi: Ərş məqamlı şahın tə’rifidir; başqa tə’rif yoxdur.

⁵⁴¹ ND, səh.30-31.

⁵⁴² Şəms Təbrizi – XIII əsr Azərbaycan şairi.

⁵⁴³ ND, səh.15-16.

⁵⁴⁴ ND, səh.8.

⁵⁴⁵ ND, səh.110. Tərcüməsi:

Hafizin deşdiyi incilər fərəh gətirir,
Hafizin yatmış xəzinəsi məni dövlətləndirdi.
Hafizin qoşduğu şeir mənim qəlbimin qüssəsini aparar,
Asimanda Hafizin sözünü eşidən Zöhrənin Məsihi
Rəqsə gətirməsi təəccüblü deyil.

⁵⁴⁶ Tərcüməsi:

Nə xəstə, nə həkiməm, hələ ləng, ləng, ləngəm,
Nə dost, nə düşmənəm, hələ ləng, ləngəm.
Nə kədərli, nə şadam, nə gizli, nə aşkaram,
Nə torpaqdanam, nə külekdən, hələ ləng, ləng, ləngəm.
Nə qönçə kimi açılmaqdadayam, nə qəmini ürəyimdə gizlətmışəm,
Nə “hə”, nə “yox” eşitmisəm, hələ ləng, ləng, ləngəm.
Nə “şərabi”yəm, nə “bəngi”, nə müğənniyəm, nə çəngi,
Nə “xəyalı”yəm, nə “rəngi”, hələ ləng, ləng, ləngəm.
Nə bostan yoldaşıyam, nə gülüstana yaxınam,
Yarın məhelləsinin itiyəm, hələ ləng, ləng, ləngəm.
Nə ulduzam, nə ayam, nə gədayam, nə padşaham,
Bu iki yoluñ arasındayam, hələ ləng, ləng, ləngəm.
Nə yerəm, nə göyəm, nə bundanam, nə ondanam,
Nə məksiz yerdənəm, hələ ləng, ləng, ləngəm.
Nə pəri, nə cin, nə insanam, nə filən, nə behmanam,
Nə mələk, nə huri-qılman, hələ ləng, ləng, ləngəm.
Nə mədənəm, nə xəzinəyəm,
Nə mənəm, nə mən mənəm mən, hələ ləng, ləng, ləngəm.
Nə cavanam, nə qocayam, nə kamanam, nə oxam,
Nə kiçiyəm, nə böyüyəm, hələ ləng, ləng, ləngəm.
Nə lə'lədən az qiyəmtliyəm, nə az səfali dürrəm,
Nə nevayam, nə nəvasız, hələ ləng, ləng, ləngəm.
Nə “hü'lüli”yəm, nə “dəhri”, nə “kənarı”yəm, nə “bəhri”,
Nə “riyazi”yəm, nə “cəfri”, hələ ləng, ləng, ləngəm.
Nə münəcciməm, nə kahin, nə mədhiyyəçilərin sehrkariyam,
Nə əkinçilərə gəvahin, hələ ləng, ləng, ləngəm.
Nə nəbatiyəm, nə bəngi, nə barışanam, nə davakar.
Nə məucusam, nə firəngi, hələ ləng, ləng, ləngəm.

⁵⁴⁷ *Lafətə illa [Əli la seyfə illa Zülfüqar]* – Əlidən başqa cavan, Zülfüqardan başqa qılınç yoxdur.

Dini rəvayətə görə, guya Əli Xeybər mühabibəsində Mərhəb adlı nəhəng bir pəhləvanla vuruşaraq onu Zülfüqar adlı qılıncı ilə iki bölmüş və bu zaman göylərdən həmin sədalar eşidilmişdir.

⁵⁴⁸ ND, səh.90-91. Füzulinin məşhur:

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqı olan kimdir, meyi-səhba nədir

– mətləli qəzəlinə nəzirədir.

549 Tercümesi:

Gündüzler mənim fikrim, bütün gecələr sözüm budur –
Ki, nə üçün öz ürəyimin halından xəbərsizəm?
Haradan gəlmisəm, gəlmeyim nə üzündür,
Axırda hara gedəcəyəm? Vətənimi göstərmirsən.
Qulağında kimdir ki, o, səsimi eşidir,
Ya ağızında kimdir ki, danışır?
Gözümdə kimdir, gözümdən kim bayıra baxır,
Ya da [olmaya] ona köynək olduğum candır ki, [bunu mənə]
demirsən?

Mən burası özbaşına gəlməmişəm ki, özbaşına da gedim,
Məni burası getirən yənə vətənimə aparar.
Elə fikirləşmə ki, mən öz xoşuma şeir deyirəm,
Nə qədər ki, huşluyam və oyağam, bir nəfəs belə çəkmərəm.
Şəms Təbrizi, əgər biza tərəf üz çevirirsən,
Vallah, bu murdar qəlibi əzisdirərəm.

⁵⁵⁰ *Elmi-lədünni* – fitri iste'dad sayesinde adamin özünün qazandığı elmi bilik.

⁵⁵¹ ...*səmi’na...* – eşitdik; *dərsi-səmi’na* – eşitmekle öyrənilən elm. Qur'anın “Bəqərə” surəsindən bu ayəyə işarə edilir: *Vəsməu, qalu, səmi’na* – Eşidin! – dedilər, eşitdik. Guya Musa peyğəmbərin yanında olanlar Tur dağında Allahla söhbəti zamanı ona gələn nişanlı esidirlər.

⁵⁵² ...öysə = ...vəşə elədi. Qur'anın "Ali-İmrən" surasındaki bir qadən

⁵⁵³ ...ləntərəni... — ...məni görə bilməzsən... Qur'anın "Əraf" surəsindəki bir ayədən. Guya Musa peyğəmbər Tur dağının başında Allaha müraciət edib deyir ki, ey mənim Allahim, sən görmək istəyirəm; nida gəlir ki, məni heç vaxt görə bilməzsən. Cünki Allah gözdə dərk olunan vücud devil.

⁵⁵⁴ Bismillah... – Allahın adı ile... Our’anda bütün sureler bu sözlə baslanır.

⁵⁵⁵ *Hamd* = Qur'anın birinci surəsidir.

⁵⁵⁶ Fərzadq [Əbu Nüvəs Həmməli ibn Əlib] – VII əsrin sonu – VIII əsrin əvvəl-lərində Kufədə yasamış məşhur ərəb sairi.

⁵⁵⁷ *Ənələhəq* – Allah mənəm. Bu məşhur ifadə Mənsur Həllacındır. Buna görə də o, dara cekilmisdir.

Bu ideya hürufilik dini-fəlsəfi və ədəbi-cərəyanında, o cümlədən İmadəddin Nəsiminin yaradıcılığınad böyük yer tutur.

⁵⁵⁸ *Zəmzəm* – Məkkədə quyu; *Səfa* – yenə orada yer adı.

⁵⁵⁹ *Şəmsi-vəzzüha* [*Vəşşəmsi və zühaha*] – and olsun günəşə və onun isti nahar vaxtına (gündüzünə). Qur'anda “Şəms” surəsinin ilk kəlmələridir.

Təfsirlərde yazılığına görə burada “günəş” dedikdə Peyğəmbər, “isti nahar vaxtı” dedikdə isə onun peyğəmbərlilik dövrü nəzərdə tutulur. Nəbatının “Şəmsi-vəzzüha” ifadəsi isə dini rəvayətə görə 12-ci imam kimi “zühur” edəcək Mehdiyyə-Sahibəzzamana aiddir. Şair onun “zühuru”nu arzu edir.

⁵⁶⁰ *Mahmud* – Sultan Mahmud Qəznəvi; Əyaz isə onun qulu Əyaz öz ağılı, kamalı və fərasəti ilə Sultan Mahmudun diqqətini cəlb etmiş və nəticədə onun ən sevimli, istəklə adımı olmuşdur.

⁵⁶¹ M: XVIII əsrin axırları.

⁵⁶² *Habil və Qabil* – Adəmin övladları. Əfsanəyə görə Adəmin ömrü sona yetəndə Allah tərəfindən ona əmr olunur ki, oğullarından birini yerində vəsi’ qoysun. Qardaşlar arasında narazılıq olmasın deyə Adəm onlara təklif edir ki, hərəsi bir qurbanlıq götürüb dağa getsinlər. Onların hansının qurbanını od yandırarsa, o, onun yerində vəsi’ olacaqdır. (Rəvayətə görə o zamanlar bir dağ varmış ki, ora qurban aparılmışdır. Əgər göydən od, yaxud ildirim gəlib qurbanı yandırsayımiş həmin qurban qəbul olunarmış). Qardaşlar da belə edirlər. İş elə gətirir ki, Habilin qurbanı qəbul olunur. Elə Adəm də öz yerində vəsi’ olmağa onu nəzərdə tutmuşdu. Bunu görən Qabil həsəddən öz qarşısının başına daş salıb onu öldürür.

⁵⁶³ *Rəhman* – Allahın ləqəblərindən biri.

⁵⁶⁴ *Təhəmtən* – “Şahnamə” qəhrəmanı Rüstəmin ləqəbi.

⁵⁶⁵ Tərcüməsi:

Biz heçik, cahan heç, qəm və şadlıq heçdir,
Heçlik üçün narahat olmaq xoş deyil.

⁵⁶⁶ Hüdhüd deyiləm, şəhri-Səbadan xəbərim var.

Rəvayətə görə Süleyman peyğəmbər quşların dilini bilirmiş. Onun qərargahında bütün quşların nümayəndəsi olarmış və hər quşun özünəməxsus yeri varmış. Bir gün Süleyman bütün quşları nəzərdən keçirərkən görür ki, hüdhüdün (şanapipik) yeri boşdur. Hüdhüdün izinsiz getməsi Süleymanı əsəbiləşdirir. O and içir ki, hüdhüd qayında ona şiddətli caza verəcəkdir. Bir qədərden sonra hüdhüd qayıdır. Süleyman ondan harada olduğunu soruşduqda hüdhüd cavab verir ki, Səba şəhərinə uçmuş və orada bir səltənət tapmışdır. Həmin dövlətin padşahı Bülqeyş adlı gözəl bir qadındır və camaati günəşə sitayış edir. Süleyman hüdhüdün günahından keçir. Sonra Süleyman Bülqeyşə məktub yazıb ona günəşə sitayış etmekdən əl çəkib onun dinini qəbul etməyi təklif edir. Bülqeyş bu təklifi qəbul edir və nəticədə Süleyman peyğəmbər Bülqeyslə evlənir.

⁵⁶⁷ *Əbdülhəqq Hamid* (1851-1937) – klassik türk şairi, dramaturqu və dövlət xadimi.

Əbdülhəqq Hamid. Külliyyati-asar, İbn Musa, İstanbul, H.1335, səh.352-353

Son iki beytin ikinci misraları Ə.Hamiddə:

və

Cismən o, fəna bulsa da ismində baqa var.

Musa denilir ortada bir seytü səda var.

⁵⁶⁸ *Aməntu billah* – Allaşa əmin (arxayıñ) oldum. Mö’min müsəlmanlar, xüsusilə səfərə çıxanlar bu duanı oxumaqla özünü Allahın sərəncamına verib, ona arxayıñ olduğunu bildirirlər.

⁵⁶⁹ Mustafa ağa Nasirin:

Könül, gəldi gül əyyami, güzər eylə gülüstənə,
Ki, onda bülbüli-təb'in gətirsin qönçə dastanə.

– mətləli qəzəli nəzərdə tutulur.

Əsgər Şirvaninin bu qəzəli Füzulinin məşhur:

Vəfa hər kimsədən kim, istedim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivefa gördüm.

– mətləli qəzəlinə nəzirədir. Ehtimal ki, F.Köçərli Füzulinin həmin qəzəlinə rast gel-məmişdir.

⁵⁷⁰ Buradan aşağıdakı iki misra düşmüşdür:

Qaldılar bidərlər, həmdərdü həmtə getdilər,
Rövnəqü arayışı-bazari-dünya getdilər.

⁵⁷¹ “Vərqa və Gülşə” – XVIII əsr Azərbaycan şairi Məsihinin əsəridir. Deməli, F.Köçərli bu əsərdən xəbərsiz olmuşdur.

⁵⁷² Bu qəzəl Qaibovun “Məcmuə”sində Asəf Şirvaninin adına getmişdir. Ümumiyyətlə, RA-da Asəf Lənbəraninin adına verilmiş əsərlərin hamısı Qaibovun “Məcmuə”sində Asəf Şirvaniyə aid edilmişdir və bu məcmuədə Asəf Lənbərani adlı şaire rast golmirik.

⁵⁷³ Tərcüməsi:

Öz qəzəlimin içində gizlənəcəyəm ki,
Sən oxuduqda dodağından öpüm.

⁵⁷⁴ Son tədqiqata görə, İmadəddin Nəsiminin təvəllüd və vəfat tarixləri təxmin olaraq 1369-1417-ci illərdir. *İmadəddin Nəsimi. Əsərləri, üç cilddə, I cild, Bakı, 1973, səh. 6.*

⁵⁷⁵ M: 1816.

⁵⁷⁶ M: 1839.

⁵⁷⁷ M: 1845.

⁵⁷⁸ Tərcüməsi:

Hüzura gətirdiyim bu qəm artırıan sözlər
Məndən Əliəkbərə yadigarı.
Ürək qanından başıma çox sağər (qədəh) çəkdir.
Odur ki, onun tarixi “sağər”dir.

“Sağər”i əbcədlə hesablaşdıqda H.1261-ci il alınır.

⁵⁷⁹ Tərcüməsi:

Nə qəlbində taqət var,
Nə görüş fürsəti.
Nə görüş fürsəti var,
Nə də qəlbində taqət.

⁵⁸⁰ Şeyx İbrahim Qüdsinin göstərilən əsərlərindən heç biri hələlik əldə edilməmişdir.

⁵⁸¹ M: 1865.

⁵⁸² *Küntü kənzən* [maxfiyyən] – mən bir gizli xəzinə idim. Dini rəvayət görə Allaha isnad verilən bu hədisin məzmunu: Mən gizli bir xəzine idim, istədim ki, məni tanışınlar. Buna görə insanları xəlq elədim (yaratdım) ki, bu xəzinə gizli qalmasın. Məni tanıyıb ibrət alsınlar.

⁵⁸³ M: 1868.

⁵⁸⁴ *Mirzə Sadiq Fani* (1839–?) – XIX əsr Azərbaycan şairi.

⁵⁸⁵ Tərcüməsi:

Ey səndən camaat ədəb tə’limi alan
Və ey əsl-nəsəbləri sırlı mə’nalardan xəbəri olan,
Əgər sənin elm və biliyindən mənim Xəlilimə nəsib olsa,
Onun üçün od nura çevrilir, çünki Allahlar Allahısan.

⁵⁸⁶ Tərcüməsi:

İlahi, məbada dünyada bir kəs əlil olsun,
Hər kəs ki, qoca və əlil oldu, onda xar və zəlil olur.
Su qədəhdə çox qalarsa, bulanar,
Kişi çox yatarsa, əlbəttə, əzgin olar,
Mənim şə’rimdə qafiyədə irad axtarma,
Burada sənin qafiyəndən “əmil” sözündən başqa
heç nə yoxdur.

⁵⁸⁷ Tərcüməsi:

Nəzm silkində məni şeir Allahı adlandırırsan,
Mən xoşəb’ şairin zəlil quluyam,
Gecə-gündüz bu fani dünyadan uzaqlaşmağa çalışıram.
Amma Musa və Xəlil boynuma kəndir salmışlar.

⁵⁸⁸ Çarizm nəzərdə tutulur.

⁵⁸⁹ Ə.Haqverdiyevin “Molla Nəsrəddin” jurnalında (1907, №№3-7, 12, 13, 18, 21-22) “Xortdan” imzası ilə çap etdirdiyi “Cəhənnəm məktubları” əsəri nəzərdə tutulur.

⁵⁹⁰ Abbas ağa Nazirin “Molla və şeytan” mənzum hekayəsi 1911-ci ildə Tiflisdə nəşr edilmişdir.

KİTABDAKILAR

<i>Firidun bəy Köçərli və onun “Azərbaycan ədəbiyyatı” əsəri</i>	7
Bir neçə söz	43
Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs	57
Yusif Nabi	73
Əlişir Nəvai – Əmir Nizaməddin	90
Gəncə	96
Əbü'lüla Gəncəvi	98
Şeyx Əbuməhəmməd İlyas ibn Yusif ibn Müəyyəd Nizami	100
Şirvan və Şamaxı	105
İbrahim ibn Əliyyün-Nəccar Xaqani	109
Qarabağ – Şuşa şəhəri	122
Molla Pənah “Vaqif” təxəllüs	126
Molla Vəli “Vidadi” təxəllüs	158
Fətoli xan “Müştəri” təxəllüs	182
Əbülfət xan “Tuti” təxəllüs	184
Qövsi	186
Ağaməsih Şirvani	196
Nişat Şirvani	201
Ağahüseyn “Arif” təxəllüs	205
Aciz	207
Aşıq Əli Kəlibəri Qaracadağlı	224
Sabit Şəqqaqı	226
Rafei	228
Əbdürəhman ağa Dilbaz oğlu “Şair” təxəllüs	229
Mustafa ağa “Arif” təxəllüs	235
Kazım ağa “Salik” təxəllüs	241
Mirzə Məhəmməd Qaib oğlu “Fədai” təxəllüs	260
Quba	262
Abbasqulu ağa Bakıxanov “Qüdsi” təxəllüs	263
Mirzə Həsən “Mirzə” təxəllüs	281
Kərbəlayı Abdulla İbn Canı	285
Mehribanlı Baba bəy	293
Kərbəlayı Səfi “Valeh” təxəllüs	295

Ağabağır	310
Aşıq Pəri	311
Məhəmməd bəy Cavanşir “Aşıq” təxəllüs	314
Cəfərqulu xan “Nəva” təxəllüs	322
Qasım bəy “Zakir” təxəllüs	331
Mirzə Fətəli Axundzadə	396
Molla Qasim Zakir	430
Kərim ağa Fateh	440
İbrahim əfəndi Nicati	442
Seyid Əbülfəsəd Nəbati	444
Məhvəsi Şirvani	471
Mirzə Hüseyn “Zülalı” təxəllüs	480
Vaiz əfəndi Şirvani	481
Əsgər Şirvani	484
Qasım Şirvani	485
Məhcur Şirvani	486
Şəkər Şirvani	490
Nabi əfəndi Şirvani Valiyül-əsl	491
Sənai Şirvani	492
Lahici – Şirvani “Arif” təxəllüs	494
Asəf Şirvani	495
Asəf Lənbərani	496
Nəsimi Şirvani	497
Şeyx İbrahim Qüdsi Gəncəvi	498
Ağaimayıl Zəbih	500
<i>Qəbul edilmiş şərti işarələr</i>	510
<i>İzahlar və qeydlər</i>	511

FİRİDUN BƏY KÖÇƏRLİ
AZƏRBAYCAN ƏDƏBİYYATI
İKİ CİLD
I CİLD
“AVRASIYA PRESS”
BAKİ-2005

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*
Korrektor : *Tofiq Qaraqaya*

Yığılmağa verilib 02.11.2004. Çapa imzalanıb 04.05.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 35. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 108.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.